

FAİQ ƏLƏKBƏRLİ

**TURAN SİVİLİZASIYASINA GİRİŞ:
TURAN MƏFKURƏSİ VƏ TANRİÇILIQ**

**“Elm və təhsil”
Bakı-2021**

Elmi redaktor:	Əlikram Tağıyev Professor, fəlsəfə elmləri doktoru
	Necati Demir Prof., Dr.
Rəyçilər:	Zeynəddin Şabanov Dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
	Refik Turan Dos., Dr.

**Faiq Ələkbərli. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, 492 səh.
(Tamamlanmış və əlavələrlə yenidən işlənilmiş ikinci nəşri)**

Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqatə cəlb edilmişdir. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarının tarixinə, mahiyyətinə və çağdaş dönmədəki yerinə aydınlıq gətirilmişdir. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır.

Eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, “Mağlar talimi”nə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır.

Monoqrafiyada Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarlar ayrıca tədqiqatə cəlb olunmuşdur.

Kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri geniş təhlil olunmuşdur. Eyni zamanda bütün bunlarla yanaşı, əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunmuşdur.

Kitab Turan/Türk tarixi, Turan/Türk fəlsəfəsi ilə maraqlanalar, eləcə də Azərbaycan türklərinin ümumTürk tarixi və fəlsəfəsində yerini araşdırınlar və geniş oxucu kütləsinin faydallanması üçün nəzərdə tutulmuşdur.

ISBN: 978-9952-8414-5-9

© Faiq Ələkbərli / 2017
© Faiq Ələkbərli / 2021

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz.....5

I FƏSİL

Turan imperiyası və Tanrıçılıq

- 1.1. Qədim Turan imperiyaları və Turan xalqlarının mənşeyi.....23
1.2. Tanrıçılıq fəlsəfəsi:Qamlıq/Şamanizm,Totemizm,Göy Tanrı.....53

II FƏSİL

Mifolji, tarixi və dini-fəlsəfi yönləri ilə Turan-Avropa problemi

- 2.1. Qədim Turan əski “Hind-Avropa”ya və “Aryan”lara qarşı.....83
2.2. Tanrıçılıq fəlsəfəsi: Mağların təlimi, Zərdüştlük.....110
2.3. İslamaqədərki Türk bilgələri/filosofları.....141

III FƏSİL

Orta çağ və yeni dövrdə Turan-Avropa, Türk-İslam fəlsəfi-ideoloji məsələləri

- 3.1. İslam dini meydana çıxdıqdan sonra Turan-Avropa, Turan-İslam məsələləri.....152
3.2. Qızılbaş Səfəvilər dövləti: Türk şəliyi (Tanrıçılıq) və Fars şəliyi (Zərdüştlük)168
3.3. Əfşarlar imperiyası: məzhəbçilikdən ümmətçiliyə (İslam birlüyü), yoxsa türkçülüyə (Turana) dönüş186

IV FƏSİL

XIX əsr – XX əsrin əvvəllərində Qərb/Avropa və İslamlıq ideyaları zəminində Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi

- 4.1. Sonuncu Türk imperiyası Qacarlar dövləti Turanla İran arasında.....206
4.2. Qacarlarda Turançı və İrançı milli-dini ideoloji hərəkatlar....251
4.3. Türk aydınlarının düşüncəsində Turançılıq və İrançılıq.....312
4.4. Osmanlıyla Qacarların tənəzzülü dövründə Türk-İslam məfkurəsi və Qərb ideyaları.....356

V FƏSİL

Türk Dünyası (Turan) və Avropa/Qərb münasibətlərinin yeni mərhələsi (1920-ci illər -XXI əsrin əvvəlləri)

5.1. Türk imperiyalarının süqutundan sonra Qərb ideyalarının Türkçülük düşüncəsinə təsiri	395
5.2. “İdeal” Qərb sivilizasiyası dövründə Türk Dünyasında Türkçülük/Turançılıq və İslamçılıq məsələləri.....	420
5.3. Azərbaycan türklərinin Sovetlər Birliyi, İran Pəhləvilər və İran İslam rejiminə qarşı Turançılıq mücadiləsi	451
NƏTİCƏ	461
QAYNAQLAR	470

ÖN SÖZ

Bu gün Turançılıq, Türkçülük şürurunun inkişafında yeni nəsil aydınların, elm adamlarının üzərinə daha ağır bir yük düşməkdədir. Azərbaycanda, Türkiyədə, Türküstanda bir sözlə, Türk Dönyasında milli şürurumuza yeridilən saxta tarixdən, ədəbiyyatdan, fəlsəfədən, xaotik düşüncələrdən deyil də, Türk-Turan irqinin min illər boyunca qoruyub içinde saxladığı və yaşıatdığı tarixdən, kültürdən, mədəniyyətdən, fəlsəfədən hərəkət etməliyik. Çünkü Türk-Turan fəlsəfəsinə, Türk-Turan tarixinə, Türk-Turan düşüncə sistemini, Türk-Turan ədəbiyyatına sahib çıxmadan, onun tarixi-fəlsəfi dərkinə varmadan əsla, türkçülüyün-turançılığın bütün Türklər üçün hansı önəm kəsb etməsini də dərk edə bilmərik. Dolayısıyla, ayrıca ələ alınan bir Türk dövlətinin fəlsəfəsi, tarixi, ədəbiyyatı, kültürünün yanı sıra, ortaq Türk-Turan fəlsəfəsi, Türk-Turan mədəniyyəti, Türk-Turan ədəbiyyatı və Türk-Turan tarixindən də bəhs edilməlidir.

Türk-Turan sivilizasiyasını ifadə etmək üçün də bunlara diqqət etməliyik:

1) Turan sivilizasiyası açısından Türk-Turan tarixi yenidən dəyərləndirilməli, Türk-Turan irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer almalıdır. Türk-Turan tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya, “İran İslam”, İsrail və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt olmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Turan tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırılması nəzərə alınmalıdır.

2) Türk-Turan sivilizasiyasının özünəməxsusluğu önə çəkil-məklə yanaşı, Qərb sivilizasiyasına əsas alternativ olması da diqqətdə saxlanılmalıdır. Bizcə, bu gün dünyada Türk-Turan sivilizasiyası mədəni-fəlsəfi yükü baxımından özəl yerə malikdir. Turan sivilizasiyasını dünya düşüncə sisteminin nüvəsi kimi görmək lazımdır! Bu, ələ bir nüvədir ki, onun varlığının duyurulması belə, dünyanın düzənini dəyişdirəcəkdir. Bu anlamda Türk-Turan sivilizasiyasının tarixi, mədəniyyət və elmi-fəlsəfi cəhətdən əsaslandırılması Qərb sivilizasiyasına qarşı ciddi bir alternativliklə yanaşı, Avropa mədəniyyətinin çürüklüyünü də aşkar edəcəkdir.

3) Burada başlıca meyarlardan biri də, Türk-Turan fəlsəfəsinin, Türk-Turan düşüncə sisteminin ortaya çıxarılmasıdır. Belə ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Çox yazıqlar olsun ki, Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqları belə etmişlər. Hesab edirik ki, Türk-Turan fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini Qərbin, Tanrıçılıq fəlsəfəsini isə Şərqiñ inhisarından çıxartmağın zamanıdır. Çünkü Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberalizm, demokratizm, praqmatizm, marksizm adlı təlimlərlə dönyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfiətçiliyə sürükləmişdir.

4) Əsas məslələrdən biri də Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirilməsinə də ciddi ehtiyac vardır. Çünkü bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türkülüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də doğru görmürük. Orta çağda İslam mədəniyyəti anlayışının içində Türk mədəniyyəti özünü yetərinçə ortaya qoya bilməmişdir. Çünkü Orta Çağda İslam dininə daxil olan Türk xalqları müsəlmanlıqları ilə milli mənşəyini bərabər tutmuş, bu anlamda bir çox əmələlərini İslam mədəniyyətinin adına yazmışlar. XX əsrin başlarında İslamlığın türklükə eyniləşdirilməsi məsələsinə toxunan Azərbaycan Türk aydını Məhəmməd Əmin Rəsulzadə yazırıdı: “Türkçə qəzetə çıxardıq - adına müsəlman qəzetəsi dedik. Türkçə teatrlar, operalar düzəldik - ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq - rus-müsəlman məktəbi adını verdik. Cəmiyyətlərimizin sıfətləri yenə “müsliman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkçə olub və Türk asarı-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək

biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həmən “müsləman” adına qənaət elmişdik. Hələ, də etməkdəyiz” (136, s.469).

Türk sivilizasiyasını araşdırın Rahid Uluselin fikrincə, Türk sivilizasiyasına İslam sivilizasiyası daxilində baxılması doğru deyil, çünki Türk xalqlarının islamaqədərki dövründə ən azı minillik sivilizasiya damgası vardır. Rahid Ulusel yazır: “Yalnız dini oriyentasiyaya görə dünya Türk milli dövlətlərinin və xalqlarının yaratdığı Türk sivilizasiyasının İslam sivilizasiyası tərkibinə daxil edilməsini elmi cəhətdən əsaslandırılmamış sayırıq. Çünki Türk sivilizasiyası və onu təşkil edən milli mədəniyyətlər islam dünyası ilə nə qədər yaxın tarixi temas, müştərək inkişaf ənənəsinə malik olsa da, həm identifikasiya, həm də universallıq keyfiyyətlərinə, dünyəvi-ümumtürk oriyentasiyasına görə “Islam sivilizasiyası” çərçivəsinə sıqmır” (176^b, 15).

Deməli, əslində bir millətin hər hansı dinə üz tutması, onun olmuş ya da olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir mənə qatması anlamında dərk edilməlidir. Bu baxımdan Türk-Turan xalqlarının xeyli bir qisminin İslam dinini qəbul etməsini uğurlu hesab edən aydınlarımızla yalnız ona görə razılışarıq ki, Türk-Turan irqi öz daxilindəki dini baxımdan ideoloji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşmışdır (83, s.226). Ancaq bununla yanaşı, türklər sonralar İslamlı bağlı olan məzhəb qovgalarından da qurtula bilməmişdir. Hər halda son dönenlərdə Osmanlı xəlifəlik məsələsinə görə, əsasən yarıərəbləşmiş, Bizans mədəniyyətinin təsiri altında qismən yarıavropalaşmış, Səfəvilər və Qacarlar isə İslam dini adı altında əslində fars şəliyinin, zərdüştizm məsələsində isə Hind-Avropa-İran mədəniyyətinin təsirinə məruz qalmışdır.

Ümumiyyətlə, Türk xalqlarının İslam dinini qəbul etdiğdən bir neçə əsr sonra milli külturdən daha çox islamlıq üzərində köklənməsi, bunun XIX əsrin əvvəllərinə qədər davam etməsi, həmin dönenmdən sonra isə İslam mədəniyyəti təsiri altında qalmaqla yanaşı Qərb mədəniyyətinə meyil göstərməsi ciddi məsələlərdəndir. Maraqlıdır ki, həmin dövrdən etibarən də Türk aydınları arasında Qərb mədəniyyətinə alternativ düşüncə sistemi kimi də daha çox İslam mədəniyyəti irəli sürürlür. Bizcə, Türk-Turan xalqlarının Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında seçim qarşısında qalması çıxış

yolu deyildir. Çox maraqlıdır, Qərb mədəniyyəti Türk-Turan xalqları üçün demokratiklik, sivillik, tolerantlıq, liberallıq anlamında cəlbedici göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaqlıq, mühafizəkarlıq, mənəviyyatlılıq baxımından ortaya qoyur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının bir çox aydınları çıxış yolunu İslam mədəniyyəti ilə Qərb mədəniyyətinin uzlaşmasında axtarmış olurlar.

Təxminən bir əsr yarımdır ki, əsasən Turan-Türk xalqları mütəfəkkirlərini və böyük'lərini (Namiq Kamal, C.Əfqani, Əli Suavi, Ş.Mərcani, S.Qaliev, T.Rıskilov, Həsən bəy Zərdabi, H.Səbri Ayvazov, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Ə.Ağaoğlu, Y.Akçura, Z.V.Toğan, Mustafa Kamal Atatürk, M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani və b.) əsas düşündürən problem də Qərb mədəniyyətiylə İslam mədəniyyətini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etdirilir. Şübhəsiz, “mədəniyyət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını müsəlman kimliyi, İslam mədəniyyəti çərçivəsində görən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Ona görə də Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakıxanov, N.Kamal, M.Akif Ersoy, Qarabəy Qarabəyli, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslama əlavə olunmuş xurafatda, cəhalətdə, avamlıqda, dini şarlatanlıqda axtararaq, bütün bunları İslam mədəniyyətindən təmizləməyi düşündürüyü halda, Türk aydınlarından ikinci qismi (M.F.Axundzadə, M.A.Şahtaxtlı, Cəlal Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb-Xristian mədəniyyətini mənimseməkdə və qərbləşməkdə görmüşlər.

Məhz bundan irəli gələrək, ötən 150-200 il ərzində Turan-Türk mütəfəkkirləri arasında İslamçılıq və Qərbçiliklə müqayisədə Türk-Turan ruhlu nəzəriyyələri irəli sürənlər çox az olmuşdur. İlk dövrlərdə Türkçülüyü irəli sürən mütəfəkkirlər də məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın ya da Qərbçiliyin köməkçi tərkib hissəsi kimi görmüşlər. Başqa sözlə, ötən bu dövrdə Türkçü nəzəriyyələr, düşüncələr əsasən İslamçılığı ya da Qərbçiliyi gücləndirmək, əsaslandırmaq üçün önemli olmuşdur.

Beləliklə, Tatarıstanın, Türküstanın, Osmanlıının, Qacarların, Baburların süqutundan sonra Avropa (Qərb) mədəniyyəti arealına daxil olan Türk-Turan xalqları bununla yanaşı xeyli dərəcədə İslam mədəniyyəti, qismən də Hind və Çin mədəniyyətlərinin kölgəsində qalmağa davam etmişlər. Sadəcə, İslam mədəniyyətinə girişin ilk əsrlərində olduğu kimi, Qərb mədəniyyətinə girişin ilk dönenlərində (hələlik, bu proses müəyyən mənada davam etməkdədir) də Turan-Türk xalqları arasında milli mədəniyyət, milli kimlik hissələri ön plandadır. Vaxtilə İslam dinini qəbul etmələrinə baxmayaraq bir neçə əsr milli mədəniyyətlərini, milli dəyərlərini qoruyub saxlayan Turan-Türk xalqların sonralar yalnızca dini inanca görə deyil, milli-mənəvi düşüncə anlamında da əsasən müsəlmanlaşaraq İslam mədəniyyətinin təsir dairəsinə düşdüklərini görürük. Deməli, Turan-Türk xalqlarının Qərb mədəniyyəti arealına daxil olmasının ilk əsrlərində milli kimlik, milli mədəniyyət varlıqlarını ifadə etmələri də müvəqqətidir. Ən əsası odur ki, İslam mədəniyyətinin ilk əsrlərində olduğu kimi, indi də Qərb mədəniyyəti bilə-bilə milli kimliyin və milli mədəniyyətin ifadəsi üçün şərait yaradır. Ancaq Qərb mədəniyyəti milli kimliyi və milli mədəniyyəti ortaya atarkən də, bunun Qərb dəyərlərinə məxsus olmasını istəyir, bununla da çox da uzaq olmayan gələcəkdə həmin milli kimlikləri, milli mədəniyyətləri öz içində əriməyin təməllərini formalaşdırır. Məhz bunun nəticəsidir ki, Osmanlılar və Qacarlar dönenində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniyyətinə üz tutanlar, sonralar Qərb mədəniyyəti üzərindən milli mədəniyyətin təbliğinə başladılar.

Bizcə, bu anlamda Turan-Türk mədəniyyətinin yenidən dirçəlməsinə əsas səbəb nə İslam mədəniyyətinin geriliyi, mühafizəkarlığı, nə də bunun fonunda Qərb mədəniyyətinin irəliyi, yenilikçi olması deyil, burada milli dəyərlərin, milli mədəniyyətin tamamilə aradan qalxması təhlükəsi olmuşdur. Yəni Turan-Türk mədəniyyətinin yenidən ortaya çıxmışında Türk-Turan xalqlarının İslam mədəniyyəti, müsəlmanlıq içinde əriməsi təhlükəsiylə yanaşı, eyni zamanda digər yad bir mədəniyyətin – Hind-Avropa mədəniyyətinin onu yanlış bir yola sürükləməsi mühüm rol oynamışdır. Ona görə də təxminən iki əsra yaxındır çox ehtiyatla İslam mədəniyyəti və Qərb mədəniyyətiylə yanaşı, Turan-Türk mədəniyyətini irəli sürərək onu İslamçılıq və Qərbçılıklə uzlaşdırıcı baxımdan eyni sıraya qoyanları

da yaxşı anlayırıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Y.Akçura, Z.Gökalp, M.Ə.Rəsulzadə, Mustafa Kamal Atatürk və b.).

Bizcə, ötən 150-200 il müddətində Türkçülüyü-Turancılığı İslamçılıq və Qərbçiliklə müəyyən dərəcədə eyni sıraya yerləşdirə bilsək də, amma onların təsir dairəsindən tamamilə çıxarmaq mümkün olmamışdır. Buna örənək, günümüzdə “Türk-İslam mədəniyyəti”, “Türk-İslam” ideyasıyla yanaşı, Qərbyönlü tarixi, ədəbiyyatı, fəlsəfəni, demokratiyani, mədəniyyəti hətta, həyat tərzini mənimseməyimizdir. Biz türklər bu gün geyimimizdə, əşyalarımızda, inancımızda, davranışlarımızda, toy və yas mərasimlərimizdə əsasən Qərb və İslam mədəniyyətlərinin təsiri dairəsindəyik. Məsələn, “qərbli” kimi yeyirik, geyinirik, hərəkət edirik ancaq “müsəlman” kimi düşünürük, danışırıq. Bəzən, bunun əksini də görmək mümkündür. Belə ki, “müsəlman” kimi geyinirik, amma “qərbli müsəlman” görünüşündə. Bir sözlə, bu gün türklər dini inanc baxımdan əsasən müsəlman, qismən də xristian, buddist, yəhudü kimi dünyaya gələ bilərlər. Ancaq müxtəlif dini inanclar Turan-Türk xalqlarının adət-ənənələrini, törələrini davam etmələrinə əngəl olmamalıdır.

Biz isə görürük ki, bir tərəfdən müxtəlif dini inanclar (İslam, Buddizm, Xristian, İudaizm və b.), digər tərəfdən dünyada hökmranlıq edən “Qərb mədəniyyəti” Turan-Türk xalqlarının milli düşüncə sistemini xeyli sarsılmışdır. Bu anlamda çıxış yolu olaraq Turan-Türk xalqları mövcud dini inanclarını (İslamlıq, Xristianlıq, Şamanizm, Buddizm və b.) qoruyub saxlamaqla, Qərb mədəniyyətini mənimseməklə yanaşı, eyni zamanda milli varlığını, milli törələrini da unutmamalıdır. Hindililər Hinduizm mədəniyyətinin, Yəhudilər İudeyanın-İsrail mədəniyyətinin, Farslar Arian-Əhəmən-Sasani (İran) mədəniyyətinin, Avropalılar Yunan-Roma mədəniyyətinin nisqilini yaşayaraq, özlərini yenidən ifadə etməyə çalışdıqları bir zamanda Türk-Turan xalqlarının Sumer, Qut, Turukki, İskit-Oğuz, Hun, Madiya, Göktürk, Xəzər, Səlçuqlar və başqa dövlətlərimizin dövrlərindəki mədəniyyətləri necə ümumiləşdirməsi məsələsinə həll tapılmalıdır.

Bu məsələ ilə bağlı Ərəstun Həbibbəyli doğru yazar ki, Türk sivilizasiyası qədim tarixi köklərə malik olub, özünün inkişaf yolunda bir neçə mərhələ yaşamış və mövcudiyyətini qoruyub saxlamaqda olan sivilizasiyalara aiddir (79^b, s. 11). Onun fikrincə,

tarixin müxtəlif zamanlarında və hətta bəzən eyni zaman periodunda Türk sivilizasiyası bir neçə mərkəzi güc üzərində qurulmuşdur: “Məsələn, birinci nəsil sivilizasiyalar dövründə Ön Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının izlərinə rast gəlinir. Sonrakı mərhələlərdə Osmanlı, Səfəvi, Misir Məmlük sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, çoxqutblülük Türk sivilizasiyasının zəngin mədəniyyətinin və çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindən biridir” (79^b, s. 25-26).

Ə.Həbibbəyli onu da doğru qeyd edir ki, dünya sivilizasiyaları sahəsini tədqiq edən Qərb alımları arasında istər sivilizasiyaşunaslar, istərsə geopolitiklər sivilizasiyaları təsnifləşdirərkən heç bir halda Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən keçirməmişlər: “Nə Samuel Hantinqtonda, nə Arnold Toynbidə, nə Fransis Fukuyamada Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast gəlmirik. Bunun səbəblərini isə Qərb sivilizoloqlarının qeyri-elmi, qərəzli mövqelərində axtarmaq lazımdır. Məlumdur ki, sivilizasiya məfhumuna elmi yanaşma ilk dəfə Avropada başlamışdır və hazırda da bu sahə ilə daha çox Qərb ölkələrinin alımları məşğul olurlar. Onlar isə tarixin ən qədim dövründən günümüzdək maddi-mənəvi özünəməxsusluğunu qoruyub saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, yaxud bu fenomenə qısqanc yanaşırlar. Halbuki, Türk sivilizasiyası tarixdə nəsildəyişmə mərhələlərindən öz seçkinliyini qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya tiplərindəndir. Belə ki, məlum olduğu kimi, hazırda sivilizasiyaların təsnifatında əsas kriteriya olaraq nəsil (zaman) dəyişikliyinə üstünlük verilir. Arnold Toynbi, Samuel Hantinqton, Elvin Toffler kimi sivilizoloqlar üç və ya dörd nəsil sivilizasiya müəyyən etmişlər və bu təsnifatlarda heç zaman Türk sivilizasiyasına müstəqil element kimi baxılmasına rast gəlmirik. Əslində isə Türk sivilizasiyası çox nadir sivilizasiya tiplərindəndir ki, həm birinci nəsil (Qədim Misir, Sumer, Çin, Hind və s.), həm də sonuncu nəsil (sənayedənsonrakı) sivilizasiya tipləri ilə bərabər mövcud olmuşdur və hələ də öz varlığını qoruyub saxlayır” (79^b, s. 32-33).

Rahid Uluselin təsnifatında isə Türk sivilizasiyası İslam, Yapon, Çin, Hind, eyni zamanda Afrika və Okeaniya sivilizasiyaları

ilə bərabər hazırkı dünya sivilizasiyasının Şərq qrupunu təşkil edir (176^a, s.240).

Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox Türk-Turan sivilizasiyasının damğası, ya da birbaşa özü var. Bunu, biz türklərdən çox Avropa alımların daha yaxşı bilməsi qənaətindəyik. Ən azı ona görə ki, Turan sivilizasiyasına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alımlarının əllərindədir. Bu gün dünya tarixini, dünya mədəniyyətini müəyyənləşdirən Qərb elmi olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışdır. Qərb alımları də dünya elmində nəinki bir mədəniyyət olaraq Türk/Turan mədəniyyətini qəbul etmək niyyətləri var hətta, onun “gənc” və “barbar” olması iddiasında qalmaqdadırlar. Bu anlamda heç bir ciddi əsas olmadan Şumer, Midiya mədəniyyəti də, tarixi də Hind-Avropa mədəniyyətinin, ya da Arilərin adına çıxılır. Əgər Avropa/Qərb alımlarına inansaq dünyada ilk mədəniyyətin, ilk təktanrılıq ideyasının müəllifləri də Hind-Avropa mədəniyyətinin daşıyıcıları, yəni Arilərdir (Avropalılar, İranlılar, Hindlilər və b.). Onlar ilk mədəniyyət, ilk təktanrıçılıq ideyalarının başlangıcı məsələlərində də özlərinə az-çox rəqib kimi Samiləri (Yəhudiləri, Ərəbləri və b.) görürler.

“Avropa mərkəzilər”in ən əski mifoloji, dini və sivil mədəniyyətin, bir sözlə qədim sivilizasiyaların kökünü əsasən Arılıkdə, qismən də Samilikdə axtarılması heç də təsadüfi olmayışdır. Bizcə, kökü daha qədimlərə gedib çıxan, ancaq “Avropa mərkəzilər” tərəfindən qismən XVIII əsrдə, əsasən isə XIX əsrin başlarından ortaya çıxarılan ideologiyanın tərkib hissəsi kimi Arilik və Samilik məqsədli şəkildə ortaya atılmışdır. Onların əsas hədəfi də bir tərəfdən tarixin dərinliklərin içindən Avropa mədəniyyətini, Avropa sivilizasiyasını “kəşf” etmək, bununla da Qərb sivilizasiyasını əsaslandırmaq olmuştursa, digər tərəfdən Yəhudiləri (Akkad, Assuriya), Ərəbləri (Ərəb Xilafəti) və Farşları (Əhəmənlər və Sasانlılar) əski mədəniyyətin sahibləri kimi oyadaraq Türk-Turanın ruhunu az da olsa, yaşıdan Qacarları və Osmanlıni devirmək olmuşdur. Deməli, “Avropa mərkəzilər” Samilik və Ariliyi gündəmə gətirməklə yalnız Qərb sivilizasiyasının mahiyyətini əsaslandırmağı deyil, bununla yanaşı Osmanlıının hakimiyyəti altında yaşayan

Ərəblər və Yəhudilər arasında uyğun olaraq Vəhabiliyi, Sələfiliyi, Yəhudiliyi Qacarların nüfuz dairəsində olan Farslar və digər farsdililər arasında isə Zərdüştlüyü, Ariliyi təbliğ etmək olmuşdur. Burada “Avropa mərkəzçilər”in əsas məqsədi öz maraqlarına uyğun olaraq Osmanlı və Qacarların hakimiyyəti altında yaşayan ərəblərin, yəhudilərin, farsların, ermənilərin mədəni, sivil və qədim bir xalqlar olduğu halda, amma onların idarə edən Türklərin vəhşi, barbar və mədəniyyətsiz xalq olduğunu təbliğ etməyə çalışmışlar. Təsadüfi deyil ki, “Avropa mərkəzçilər”in, özəlliklə ingilislərin Osmanlıda apardığı bu siyaset nəticəsində ilk öncə Ərəblər (Səudiyyə Ərəbstanı) öz dövlətlərini yaratmış, daha sonra Qacarlar hakimiyyətdən düşürülərək (1925) onların yerinə Pəhləvilər göstirilmişdir.

Bizcə, hər hansı cəmiyyətin mənəvi həyatına aid milli dəyərlərlə (milli din, milli adət-ənənələr, milli kültür, milli qayda-qanunlar və s.) sonradan ona həyatına daxil olan qeyri-milli dəyərlər arasında daima mübarizə getmişdir. Bu anlamda hər hansı toplumun milli dəyərlərini heç bir dəyişikliyə uğratmadan bəlirsiz ilk başlangıçdan bugündək qoruyub saxlaması inandırıcı deyildir. Doğrudur, milli dəyərlərini günümüzədək qoruyub saxladıqlarını iddia edən bəzi uluslar vardır. Ancaq bu iddiada olan ulusların özleri də zaman-zaman başqa millətlərin dəyərlərindən yararlanmış, sadəcə çox ustalıqla yad dəyərləri “milli dəyərlər” çərçivəsində “ərit”mişlər. O zaman belə bir fikir daha çox məntiqəuyğundur ki, eksər hallarda bizə bəlirsiz ilk başlangıçdan bugündək bütün millətlərin mənəvi həyatında qeyri-milli dəyərlərlə milli dəyərlər arasında daima qarşılıqlı mübadilələr olmuş, bunun da nəticəsində istənilən millətin etnik, dini, mədəni, fəlsəfi, siyasi-hüquqi həyat axarında qismən, orta, xeyli dərəcədə dəyişikliklər baş vermişdir.

Deməli, burada əsas məsələ hər hansı ulusun milli dəyərlərinin yad dəyərlərə münasibətdə qismən, orta, xeyli səviyyədə dəyişikliklərə məruz qalmasını aşkar etməkdir. Cünki bu gün dünyada mövcud olan cəmiyyətlərin müstəqil varlıqlarında milli dəyərlərlə qeyri-milli dəyərlərin nə dərəcədə rol oynamasını aydınlaşdırmadan obyektiv, elmi “milli tarix” yazmaq mümkün deyildir. “Milli tarix” dedikdə, milli dəyərləri qismən, orta və xeyli dərəcədə qeyri-milli dəyərlərə qarışmış bir ulusun tarixi ola bilər. Hər hansı millətin həyatında milli dəyərlərə qeyri-milli dəyərlərin hansı səviyyədə, yəni

qismən, orta və xeyli dərəcədə təsir göstərməsini öyrənmək üçün, həmin ulusun dövlət dilinə, törələrinə, əxlaqına, fəlsəfəsinə baxmaq yetərlidir. Şübhəsiz, köklü milli dəyərlərə malik olan bir millət nə qədər yad dəyərlərin tərisinə məruz qalırsa-qalsın, bütün hallarda öz milli varlıqlarını sürdürəcəklər.

Öncəlliklə, milli varlıq məsələsində milli dil məsəlesi çox mühüm yer tutur. Burada əsas məsələdə milli dilin heç də dar çərçivədə özünü qorumasından deyil, başqa etnik qruplar ya da milli azlıqlar üçün də ortaq dil olmasınaidir. Əslində hər hansı dövlət daxilində bir millətin dili heç bir zorakılıq olmadan etnik qruplar ya da milli azlıqların da danışq dilidirsə, o zaman həmin dövlətin aparıcı milliyyətinin kim olması bəllidir. Amma bir dövlətin sultanlarının və yaşayınlarının əsas danışq dili eyni olduğu halda, yazı dilində ya da ədəbiyyatında müəyyən fərqlər varsa, o zaman milli dəyərlərə yad dəyərlərin nə dərəcədə təsiri mübahisə mövzusu ola bilər. Kimləri üçün sultanların danışq dilinə, kimlərinə görə də sultanların yazı dilinə görə dövlətlərin milli kimliklərin baxılar, bundan da çıxış edilərək “milli tarix”lər ortaya qoyulur. Eyni zamanda hər hansı dövlətin qurucularının, hökmdarlarının etnik kimliyindən ya da dini baxışlarından çıxış edilərək “milli tarix”lər də yazılır. Bu zaman da hər ulusun tarixçiləri bu günün ideoloji maraqlarına uyğun olaraq əski dövlətlərin qurucularını, hökmdarlarını özüñküləşdirməklə “milli tarix”lərini əsaslandırmaga çalışırlar.

Bu gün mövcud olan bir çox dövlətlər, onların ideoloqları milli varlıqlarını əsaslandırmaq üçün əski dövlətlərə, həmin dövlətlərin tərkibində yaşamış aydınlarla, onlar tərəfindən ortaya qoyulmuş mənəvi-maddi abidələrə sahiblənmək milli dəyərlərlə yad dəyərlər arasında heç bir sərhəd qoymur, onların tamamını özüñküləşdirir, “milli tarix” çərçivəsinə salırlar. Yəni burada milli dəyərlərlə qeyri-milli dəyərlər arasında heç bir fərq qoymur, “milli dövlətçilik” naminə əski dövlətlər ya da mədəniyyətlərin hamısı “milliləşdirilir”. Bu cür “milli tarix”lərin yazılımasında əski dövlətlərin mövcud olduqları coğrafi ərazilər mühüm yer tutmaqdadır. Belə ki, özəlliklə XIX-XX əsrlərdə “milli dövlətlər” adı altında meydana çıxan yeni dövlətlərin böyük çoxluğu, milli varlıqlarını əsaslandırmaq üçün indi var olduqları coğrafiyanın tarixini bütün sahələrdə (din, töرə, kültür, fəlsəfə və s.) “milliləşdirməklə” məşğuldurlar.

Şübhəsiz, yeni dövr “milli dövlətlər”in əksəriyyətinin “milli tarix”lərini bu yönədə yazılmasında Qərbin-Avropanın böyük təsiri olmuşdur. Etiraf etməliyik ki, Qərb-Avropa mərkəzli “elm tarixi”nin ortaya qoyduqlarının nəticəsi olaraq zor və ya xoşluqla hər hansı bir xalqın bu gün “milli tarix” dediyi əslində başqa bir millətin tarixi, ya da onun tarixinin bir hissəsi olduğu halda, yaxud da tamamilə əksinə, başqa bir xalqın tarixi hesab edilən isə, həmin xalqın əsil milli tarixi ola bilir. Deməli, “din tarixi” dövründə bir xalqa aid milli tarixə dini don geyindirmək adı bir hal idisə, son iki əsrдə isə Qərbin “elm tarixi” adı altında bir xalqın milli dəyərləri heç bir əsas olmadan digər xalqın dəyərləriylə təmin edilir.

Qərbin “elm tarixi” ehkamçılığıyla da xalqın böyük əksəriyyəti “milli tarix” olaraq ona sıyrılmış yad bir xalqın dəyərlərin bütününyü ya da əlavələrini, hətta bu anlamda mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini də özünkü hesab etmiş olur. Bu zaman da yalnız məsələnin əsil mahiyyətinə varan tək-tük araşdırmaçılar yadlaşdırılmış doğma milli tarixlə doğmalaşdırılmış yad “milli tarixi” görürler ki, belələrinin qarşısında da Qərbin ehkamçı “elm tarixi”ylə silahlanmış böyük bir “milli tarix”çı ordusuyla mübarizə etmək vardır. Şübhəsiz, bütün bunlardan əziyyət çəkənlər isə doğma tarixinə, fəlsəfəsinə, ədəbiyyatına yad, yadların tarixinə, ədəbiyyatına, fəlsəfəsinə “doğma” gözə baxan yeni nəsillər olur.

Cox yazıqlar olsun ki, Qərbin ehkamçı “elm tarixi”nin təsiri altına düşmüş bəzi milli tarixçilərimizdə fərqliyə varmadan, ona sıyrılmış sözdə “milli tarix”i qoruma düşüncəsiylə istər-istəməz yadelli ideologiyalara xidmət etmiş olurlar. Cənki sözdə “milli tarix” milli tarixçilərin qələmiylə yazılıb xalqın şüuruna yeridildikdə inandırıcılıq birə min qat artır. Bir millət üçün zərərli olan yadların yazdığı tarixi-ideoliji düzəməcələr deyil, öz soyundan olan ya da belə görünən tarixçilərin, fəlsəfəçilərin, ədəbiyyatçıların, dilçilərin “milli tarix”, “milli fəlsəfə”, “milli dil”, “milli ədəbiyyat” adı altında yazdıqları çox təhlükəlidir. Milli tarixçilərin, milli fəlsəfəçilərin, milli dilçilərin yazdığı sözdə “milli tarix”, “milli fəlsəfə”, “milli dil”, “milli ədəbiyyat” kitablarının əsasında xalq keçmişinə baxanda orada ona aid olan ya da olmayan hər şeyi qəbul etmək zorunda qalır.

Bu o deməkdir ki, böyük bir hörtümçəyin hördüyü tordan xilas olmaq nə cür mümkünürsə, hər hansı bir xalqa hörülümuş “milli

tarix”, “milli fəlsəfə”, “milli dil”, “milli ədəbiyyat” torundan da qurtulmaq bir o qədər mümkün görünür. Bu baxımdan millətin içindəkilərinin əliylə qələmə alınmış sözdə “milli tarix”, “milli fəlsəfə”, “milli ədəbiyyat” üzərində daha çox düşünməliyik. Biz bu gün sözdə “milli tarix”in, “milli fəlsəfə”nin, “milli dil”in, “milli ədəbiyyat”ın hansı mahiyyətdə yazıldığını bildiyimiz halda Manna, Sacilər, Səfəvilər, Əfşarlar, Qacarlar dönenlərində nədən bu qədər dolaşıqların olmasını anlamaqda çətinlik çəkməməliyik. Əgər bu gün Qərbin-Avropanın ehkamçı tarixşunaslıq konsepsiyası adı altında, bir millətin tarixi gözümüzün önündə saxtalaşdırılırsa onun dili, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı “beynəlmiləl” ya da kosmopolit bir hala gətilirsə, o zaman Manna, Sacilər, Səfəvilər, Əfşarlar, Qacarlar və başqalarının dönenməndə dini ya da məzhəbçilik düşüncələriylə eyni şeylərin baş verməsi təəccübülu deyildir. Sadəcə, Orta çağda “milli tarixi”, “milli fəlsəfə”ni müəyyənləşdirən bir müddət İslam dini ya da ona aid məzhəblərin ehkamçılığı idisə, iki əsrə yaxındır bu funksiyani Qərbin “elm tarixi” öz üzərinə götürmüştür. Bizlər də, bu gün əsasən əski, antik, orta çağ dövlətlərimizə, eyni zamanda həmin dövlətləri-miz dönenmindəki fəlsəfəyə, ədəbiyyata, mədəniyyətə, etnik məsələlərə ya Qərbin ehkamçı “elm tarixindən” ya da öz təsrini tamamilə itirməmiş İslam, Xristian və onlara aid məzhəblərin ehkamçı tarixlərindən yanaşırıq.

Bizcə, bu günün rəsmi xarakterli “Rusiya tarixi”, “İran tarixi”, “Azərbaycan tarixi”, “Ermənistan tarixi”, “Gürcüstan tarixi” və başqa xalqların tarixlərində “din tarixi”nin, “elm tarixi”nin izləri sūrməkdədir. Şübhəsiz, həmin tarixlərdəki “milli çalarlar” onun bəlirsiz başlanğıcdan bu günədək izlənən bir ulusun tarixiylə deyil, dövrün siyasi, dini və qlobal şərtlərinə uyğun olaraq öz əksini tapmışdır. Bu baxımdan bizi xüsusişlə maraqlandıran Qərbin “elmi tarix”i mahiyyətli “Rusiya tarixi”, “İran tarixi”, “Ermənistan tarixi”, “Gürcüstan tarixi” konsepsiyasının təsir dairəsindən kənara çıxa bilməyən yarımcıq “Azərbaycan tarixi” deyil, Azərbaycan Türklerinin, Azərbaycan Oğuzlarının tarixidir.

Biz, bunun üçün əsasən milli tarixi-fəlsəfi fikir baxımından etnik, dini və siyasi tariximizə yanaşmaliyiq. Çünkü yalnız milli düşüncə tarixi baxımından bəlirsiz zaman başlanğıcından günü müzədək yaşılmış olan Oğuz ya da Turan tarixi, o cümlədən onun

ayrı-ayrı budaqları olan Türkiyə Türk tarixi, Azərbaycan Türk tarixi, Türküstan Türk tarixi, Tataristan Türk tarixi, Krim Türk tarixi və başqa tarixlərimiz bizə doğru yol göstərə bilər. Çünkü orta çağın “din” (İslam, Xristian və b.) düşüncəli, ya da indi Qərbin “elm” düşüncəli tarixləri bizləri yanlış yerlərə sürükləməkdədir. Hər ikisində milli nüvədən uzaqlaşma, yad nüvələrə əsaslanma vardır. Bizim, milli düşüncə tarixi anlamındaki milli nüvəmiz nə dini məzhəb, nə də Qərb “milli tarixi” olmamalıdır. Çünkü vaxtilə din düşüncəli tarixinin “milli nüvəsi” Türk dövlətlərini idarə edən sülalələrin mənşəyini dolaşdırıldığı kimi, indi də Qərbin sözdə elmi “milli tarixi” eyni məsələni başqa bir formada təkrarlamaqdır.

Bu anlamda Kuti, Subar, Turukkum, Manna, Midya, İşquz, Xəzər, Alpaniya, Sacılər, Salarlar, Səlcuqlar, Osmanlılar, Baharlılar, Bayandurlular, Səfəvilər, Qacarlar, Əfşarlar və digər dövlətlərmizə Qərbin elmi mahiyyətli “milli tarix” konsepsiyasından yanaşmaq da nisbidir. Çünkü “milli tarix”in özü də bir çox hallarda zahiri xarakter daşıyıb əslində burada siyasi-ideoloji amillər aparıcı rol oynayır. Bütün hallarda hazırda bir dövlətin etnik, siyasi və dini kimliyi Qərbin ehkamçı “elm tarixi”nin nisbiliyi fonunda “milli tarix”la ifadə olunur. Ona görə də, bu gün Orta çağın “din” ehkamçılığıyla Qərbin “elm” ehkamçılığı arasında “milli tarix” yazmaq heç də asan deyildir. Ancaq bu indiyə qədər başqa xalqların adına yazılmış Azərbaycan mərkəzli Türk dövlətlərinin tarixinə yenidən nəzər salınmasına əngəl olmamalıdır.

Cox yazıqlar olsun ki, XIX-XX əsrlərdə yazılmış “Azərbaycan tarixi” adlı ya da ona yaxın tarixi kitablarda əsasən Qərbin “elm” mahiyyətli “milli tarixi” damgasını vurmuşdur, hələ də bu proses davam etməkdədir. Özəlliklə, “Azərbaycan tarixi” anlayışının gündəmə gəlməsi 1918-ci ilin 28 mayında Güney Qafqazın bir hissəsində yaranmış Türk dövlətinin Azərbaycan Cümhuriyyəti adlandırılması olmuşdur. Bununla da, dövlətin adına uyğun olaraq yalnız “Azərbaycan tarixi” deyil, eyni zamanda “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili” kimi anlayışların ortaya çıxmasına da zəmin olmuşdur. Doğrudur, Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adını verən başda M.Ə.Rəsulzadə olmaqla, milli ideoloqların düşüncəsində nə keçmişə yönəlik türksüz “Azərbaycan tarixi” yaratmaq, nə də gələcəyə yönəlik anlamsız

“Azərbaycan dili” anlayışını ortaya atmaq fikri əsla olmamışdır. Rəsulzadə açıq şəkildə yazırkı ki, Azərbaycan Cümhuriyyətini, “Azərbaycan Cümhuriyyəti tarixini”, “Azərbaycan Cümhuriyyəti mədəniyyətini”, bu dövlətin rəsmi Türk dilini, bir sözlə “Azərbaycan” anlayışını Türklükdən, Türk mədəniyyətindən, Türk dövlətçiliyindən, Türk tarixindən ayrıca hesab etmək mümkün deyildir. Rəsulzadə Türklərin ana ülküsü olan Turançılığın, Turan vətəninin mərkəzi olaraq da Azərbaycan türklüyünü, Azərbaycan yurdunu göstərmişdir.

Bizcə, yeni dövrdə Azərbaycan Türkleri arasında Turan vətəninə, Turançılıq ülküstüne sahiblənmək istəyi təsadüfi olmamış, hətta onlardan bəziləri, o cümlədən Rəsulzadə də bir Türk aydını kimi bu ideyalara ciddi şəkildə dəyər vermişdir. Şübhəsiz, Azərbaycan Türk aydınları Turan vətəni, Turançılıq ideyasını irəli sürərəkən də, keçmişə yönəlik tarixi ya da əfsanəvi “Turan” və “İran” anlayışlarını dərindən incələmişlər. Milli aydınlarımız bu sahədə incələmələr apararkən də, əfsanəvi ya da tarixi “Turan” və “İran” anlayışlarının gündəmə gəlməsində mühüm rol oynamış Avropa alımları, Avropa ideoloqlarının yazıçılarına diqqət yetirmişlər. Özəlliklə, ingilis, alman, fransız, macar alımları “Turan” və “İran” anlayışlarının ortaya atılmasında məyyən rol oynamış, digər millətlərin nümayəndələri (ruslar, finlər, türklər, farslar vəb.) də bu prosesə cəlb olunmuşlar. Şübhəsiz, Avropa elmi ədəbiyyatında Turan və İran anlayışlarının gündəmə gətirilməsi ideoloji məsələlərdən qaynaqlanmış, türk və fars soylu xalqların bir-birinə qarşı qoyulması məqsədi güdmüşdür. Çox keçmədən də bu öz bəhrəsini vermiş Türk soylu etnoslar yenidən “Turan”a, Fars soylu etnoslar isə “İran”a sahiblənməyə başlamışlar. Bunun nəticəsidir ki, Qacarlardan başlayaraq “İran” və “Turan” tarixi gündəmə gətirilmişdir.

Cox təəssüf ki, Avropa ideoloqlarının öz maraqlarına uyğun olaraq ortaya atdığı “İran” və “Turan” ya da “Türkdilli” və “İrandilli” xalqlar anlayışlarının əsil mahiyyəti zamanında və indi əsasən, Azərbaycan Türk ziyalıları tərəfindən doğru başa düşülməmiş, eləcə də “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi” adını daşıyan kitablarda doğru izah olunmamışdır. Bununla da Azərbaycan türklərinin şüuruna belə bir yanlış fikir aşılanmışdır ki, bu xalq əsrlərboyu daima başqa dövlətlərin və millətlərin əsarət

altında olmuşdur. Bu anlamda yalnız yunanlar, romalılar, ərəblər, ruslar, farslar, ingilislər deyil, eyni zamanda Oğuz-Türk soylu Kimmerlər, İskitlər-İşquzlar, Midiyalılar, Hunlar, Xəzərlər, Sacilər, Səlcuqlar, Atabəylər, Baharlılar, Bayandurlular, Elxanilər, Səfəvilər, Əfşarlar, Qacarlar da işgalçı olublar. Bu günün özündə də “Azərbaycan tarixçiləri”nin, “Azərbaycan fəlsəfəçiləri”nin eksəriyyətinin Sovet-Rus-Avropa tarix metodologiyasından qurtula bilməməsinin nəticəsidir ki, hələ də həmin Oğuz-Türk dövlətlərinə yad, düşmən, bir sözlə ögey münasibət bəslənir.

Şübhəsiz, bütün bunlara əsas səbəb Avropa ideoloqlarının da “əməyi” sayəsində Türk dünyagörüşündə “Iran” və “Irançılıq” məsələlərinin aydınlıq qovuşa bilməməsidir. Hər halda bu günün özündə bir çox Azərbaycan tarixçiləri, hətta onların arasında akademik tarixçilər var ki, çox uzaq deyil yaxın Oğuz-Türk tariximizdə mövcud olmuş Səfəvilər, Əfşarlar və Qacarların dövlət başçılarına, hökmardarlarına “Iran” anlayışı adı altında yadelli işgalçı kimi yanaşırlar. Halbuki “Iran işgalçılari” kimi qələmə verilən ordunun əsasını Oğuz türkləri, o cümlədən Azərbaycan türkləri təşkil etmişdir ki, həmin ordunun başçıları da Oğuz-Türk ulusunun övladları olmuşdur.

Ancaq Avropanın və Rusyanın “tarixşünaslığına” əsaslanan bəzi Azərbaycan tarixçilərinə görə Səfəvilərə, Əfşarlara, Qacarlara qarşı çıxan “Azərbaycan feodalları”, o cümlədən “Azərbaycan xanlıqları” böyük qəhrəmanlıqlar ediblər. Guya, “Azərbaycan xanlıqları” Quzey Azərbaycanın müstəqilliyi uğrunda, “Iran hökmranlığı”na qarşı mübarizə aparıblar. Halbuki, “Azərbaycan tarixi”ndə yer alan “Iran hökmranlığı” geniş anlamda Səfəvilər, Əfşarlar və Qacarlar üçün o zaman simvolik bir məsələ idi. Onların əsas işi Oğuz-Türk ənənələrinə uyğun dövlətlər yaratmaq və ərazilərini genişləndirmək idi. Həmin dövlətlərin ərazilərinə Azərbaycan, Xorasan, Mazandaran, Təbəristan, İraq və başqa yerlərin birləşdirilməsi Oğuz-Türk ulusunun böyüklüyü idi. Bu anlamda Nadir şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar Türklük, Turançılıq yolunda mücadilə etmişlər.

Baharlı, Bayanduru, Səfəvi, Əfşar, Qacar kimi Oğuz-Türk tayfalarının yalnız Azərbaycana deyil, digər ərazilərə (Xorasan, Təbəristan, Farsistan, Luristan, Mazandaran vəb.), daha çox da Turan adlanan coğrafiyalara sahib çıxmaga çalışmaları təbii idi. Türklər öz hakimiyyətlərini yalnız doğma Turan deyil, eyni zamanda başqa

ərazilərdə də qəbul etdirməyi bacarıblarsa, bunu indi “Iran hökmranlığı” kimi qələmə vermək mənətiqsizlikdir. Hətta, əgər “Iran hökmranlığı”ndan bəhs olunursa, o zaman ən azından “Turan hökmranlığı” da keçərli olmalıdır. Çünkü uzaq mübahisəli tarixi bir kənara qoyub her kəsin qəbul etdiyi kimi, Qəznəlilərdən (10-cu əsrən) 1925-ci ilədək, yəni Qacarlar İngilis-Masson birliyi tərəfindən devrilənə qədər, indi “Iran İslam Cümhuryyəti” adlanan ölkənin ərazisində Oğuz-Türk dövlətləri mövcud olmuşdur ki, bu dövlətlərdə daha çox “Turan hökmranlığı”na doğmadırlar, “Iran hökmranlığına” yox.

Ona görə də, bugünkü “Azərbaycan tarixi” kitablarında Sovetlər Birliyində olduğu kimi, Oğuz-Türk dövlətlərinin Azərbaycanı daima öz əraziləri çərçivələrində tutmaq istəklərini işgalçılıq kimi qələmə verib, hətta onların qaçaq-quldur adlandırılması hələ də, yad ideyalara bağlılıqlıdan irəli gəlir. Axı necə ola bilər ki, Azərbaycanda və digər ərazilərdə əsrlərlə hakimiyyət sürmüş, özü də qurucuları Azərbaycan Türkleri olmuş Oğuz-Türk dövlətlərinə öz tarixində yad münasibət olsun!? Hətta, yad münasibətdən də uzağa gedərək düşmənçilik ortaya qoyulsun və Türklər aşağılausınlar!!!

Bəzi “Azərbaycan tarixi” adlı kitablardakı bu cür ziddiyətlər yalnız Əfşarlar, Qacarlar və onların dövlət başçılarıyla bağlı deyil. Belə ki, 7 cildlik “Azərbaycan tarixi”ndə Türk Səfəvilər imperiyası da öncə Azərbaycan Səfəvilər, daha sonra isə Iran Səfəvilər dövləti olaraq verilir. Buna səbəb kimi də Səfəvi hökmdarı Şah Abbasın dövlətin paytaxtını Qəzvindən İsfahana köçürməsi, eyni zamanda Türk Qızılbaşlara qarşı etimadsızlığı, bir sözlə Şahsevənlək siyaseti göstərilir. Bizcə, “Azərbaycan tarixi”nin müəllifləri bir şeyi anlamaq istəmirlər ki, Oğuz-Türk dövlətləri olan Səfəvilərin, Əfşarların, Qacarların əfsanəvi ya da gerçəkçi Turan və Iran coğrafiyalarında hakimiyyətdə olması əsasən, heç nəyi dəyişmirdi. Burada önemli olan Türklərin geniş anlamda Turan və Iran, bir qədər dar anlamda isə İraq, Xorasan, Azərbaycan, Xuzistan, Təbəristan və başqa ərazilərdə hakimiyyət sürmələri idi.

Bizcə, “Azərbaycan tarixi” kitablarında Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinə “Iran hökmranlığı” adı verilərək düşmən kimi baxılması son dərəcə yanlışdır. Çünkü, o zaman dövlətçilik anlamında bu dərəcədə ideologiyalaşdırılmış nə Turan, nə də Iran var

idi. Sadəcə, “İran” və “Turan” Azərbaycan, Xorasan, İraq, Mazandaran, Mərv və başqa anlayışlardan fərli olaraq daha geniş mahiyyətli idi. Amma Orta çağda bu ərazilərdə qurulan dövlətlərdə Azərbaycan çox önəmlı yer tutmuşdur. Bütün Oğuz-Türk sülalələri, o cümlədən Səfəvilər, Əfşarlar, Qacarlar hesab edirdilər ki, Azərbaycanın tamamına sahib olmadan böyük və müstəqil dövlətdən danışmaq mənasızdır. Bu baxımdan diqqətçəkici məqamıdır ki, Oğuz-Türk soylu Səfəvilər, Əfşarlar və Qacarların nüvəsi, özəyi “İran”ın deyil, məhz Turanın mərkəzi hesab olunan Azərbaycan olmuşdur. Bir sözlə, Azərbaycana sahiblənmədən Turanın yarımcıq olacağını hər bir Türk Xaqanı anla-mışdır. Ona görə də bütün Türk xaqanları istər Şərqi Qərbə, istərsə də Qərbən Şərqə Turan İmperiyaları qurarkən Azərbaycana çox önəmlı yer vermişlər.

Bu gün Səfəvilər, Əfşarlar və Qacarların “İran hökmranlığı”, “İran tarixi” adı altında ögeyləşdirilməsi, Türklərin “İran türkləri”, Azərbaycanın “İran Azərbaycanı” kimi adlandırılması doğru deyildir. Bu dünənin, özəlliklə də Avropa alimlərinin uydurduğu tarix və anlayışlardır. Əgər bir qədər də qədim dövrlərə baş vursaq görərik ki, Elam, Midiya, Azərbaycan adları olanda, “İran” anlayışının izi-tozu belə olmayıb. Doğrudur, “İran”la bağlı Avropa, o cümlədən rus-fars tarixçilərinin bir çox uydurmaları var. Amma hətta, “İran” qədimd “Ariyan” formasında olubsa, bu zaman “Ariyan”ı da Turansız təsəvvür etmək mümkün deyil. Əslində Avropa və fars tarixçilərinin “İran”a farsçılıq ruhu geyindirməkdə əsas məqsədləri də onu Türklüyü-Turana qarşı qoymaq olmuşdur ki, son iki əsrдə aparılan təbliğat xeyli dərcədə öz təsirini göstərmİŞdir. Amma əvvəli nə olursa olsun, bu gün “İran” adlanan ərazinin yaxın on əsrlik tarixində Türk damgası vardır. Avropa və fars tarixçiləri nə qədər çalışırlarsa çalışınlar ən azından on əsrlik Türk dammasını indi “İran” adlanan coğrafiyanın tarixindən silə bilməzlər. Bu anlamda Səfəvilərin, Əfşarların, Qacarların ortaya qoyduqları dövlətləri “İran”, ya da “Persiya” kimi qələmə verməklə, onu Türk tarixindən uzaq tutmağın heç bir anlamı yoxdur. Bu gün “İran” ya da “Persiya” tarixi adlanan “tarix” Avropa tarixçilərinin dünən ya da sırağanın uydurmalarından başqa bir şey deyildi.

Təklif edirik ki, Türk tarixçiləri tarix yazarkən “İran”, “Turan”, “Persiya”, “Azərbaycan”, “Xorasan” anlayışlarını əsas

tutmaqdandan ələ çəkərək, bu ərazilərdə əsrlərboyu hakimiyyət sürən, eyni zamanda mədəniyyət, ədəbiyyat, fəlsəfə yaradan Türk ulusunun tarixini yazsınlar. Rəfik Turanın yazdığını kimi, Türk dünyası üçün ortaq tarix dərs kitabları ortaya qoyulsun ki, bir çox ziddiyətlər də aradan qaldırılsın (223, s.62-66). Yəni konkret olaraq Türk Subarların, Türm Mannaşaların, Türk Qıpçaqların, Türk İskitlərin, Türk Hunların, Türk Midiyalıların, Türk Parfların, Türk Xəzərlərin, Türk Uyğurların, Türk Sacilərin, Türk Səlcuqların, Türk Xarəzmşahların, Türk Şeybanilərin, Türk Elxanilərin, Türk Osmanlıları, Türk Baharlıların, Türk Bayandurluların, Türk Səfəvilərin, Türk Baburların, Türk Kırımlıların, Türk Qızıl Ordaların, Türk Teymurilərin, Türk Əfşarların, Türk Qacarların, Türk Azərbaycan Cümhuriyyətinin, Türk Türkiyənin, Türk Qazaxıstanın, Türk Özbəkistanın, Türk Qırğızıstanın, Türk Türkmenistanın tarixini yazsınlar. Bu, əsil və bütöv Türk tarixidir!!!

I FƏSİL

TURAN İMPERİYASI VƏ TANRIÇİLİQ FƏLSƏFƏSİ

1.1. Qədim Turan imperiyaları və Turan xalqlarının mənşəyi

İlk Turan imperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. IV-II minilliklərə, bəzən də daha qədim dövrlərə aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə I minillikdə görənlər də var. Buna səbəb də, Turan imperiyasının varlığına yanaşmalarda dünya alımlarının eksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxasında da özəlliklə Qərb alımlarının iranlıların/farsların “qara qaşlarına, ala gözlərinə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önemli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxməq şərtiyələ çoxu Turan Imperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər gəncləşdirməyə, bu da mümkün olmadığı halda Turanlıları Türklərdən ayırib onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar.

Turan Imperiyasının ya da Turan mədəniyyətinin varlığı ilə bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Arya ideyasının dirçəldilməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrдан etibarən Avropa alımlarının çoxunun Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “Iran” kimi adlandırması, bu zaman da “Iran imperiyasını” qədimləşdirmək adına onun Turan Imperiyasıyla üz-üzə qoyulması sırf “Avropa mərkəzçi” ideya olmuşdur. Çünkü iranlıların/aryanların ən əski tarixində iki millət: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Bu da bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarışdurmaları Samilərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alımlarının Iran-Sami deyil, Iran-Turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünkü ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur.

Bu, ariyanların ən qədim kitabı hesab olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan “Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır.

Ümumiyyətlə, Qərb alımları özəlliklə, XVIII əsrin ortalarında fransız alimi Düpperon tərəfindən aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdi ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alımlarının əsas müddəalarından **birincisi** odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur. Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Aryanların düşməni kimi göstərilir. Belə ki, «Avesta»da Zərdüstün dilindən Divlərə-Şər tanrılarına qurban kəsən turanlıların pislənməsi, arılərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi “ari” soyundan olanların qurbanın qəbul edən zərdüşt allahlardan olan Anahit Ardvısur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: “Ona qurban gətirdi əslı Turanlı olan, Uçurum qırığında bədəməlli Franqrasyan” (100, s.485). Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını (100, s.490) məğlub etmək, ələ keçirmək istəyən “arılər”ə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axırında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öldürülmüşdür (16, s.10).

Qərb alımlarının “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazar ki, Arılərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi (200, s.47). “İran” “Turan” qövmi ayrılığına dəlillərdən biri kimi də Turan hökmədarlarının

“Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alımları isə “Xannamə” yazmışlar. Ancaq zaman-zaman “Xan” ünvanını Türk/Turan toplum-larla yanaşı əfqan, pakilər, farslar, çinlilər də işlətmışlər (186, s.45).

Bələliklə, dünya alımlarının, o cümlədən qərbililərin irəli sürdükələri əsas müddəalardan biri odur ki, Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmak olmaz. Fransız alimi G.Montandonə görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdır ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur (220, s.40). L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiyələ də az bağlı olub, daha çox Ön Asiyaya aiddir (7, s.43). Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir.

Qərb alımlarının **ikinci müddəasına** görə, İranlılarla /Aryanlarla Turanlılar/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alımlarından bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arılər və Turların bir-birindən ayıran əkinçilik-köçərilik və din məsəlesi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilik də yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxməsində fars şairi Firdovsinin də rolü az olmamışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazar ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürürlər: Rumi Xavəri Səlmə, Çinlə Türküstani Tura və İrəni isə İyrəcə verir (70, s.87). Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qardaşı olan Tur türklər yaşayın ölkənin, İyrəc isə İranın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arılərin/İranlıların eyni irqdən olması kimi uydurmala yol vermesi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazar ki, İran/Fars şahı “oğlu” Turu türklər

yaşayan Turana, yəni Türküstana və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazar ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur (70, s.255-257). Ümumiyyətlə, Firdovsinin Turan dövlətinin başına “Turu göndərməsi” təsadüfi deyil. Hər halda, bu hadisələr m.ö. VII-V əsrlərdə Midiyaya/Turanla Əhəmənilər/ Parslar arasındaki savaşlar dövründə baş vermişdir. Görünür, Firdovsi sonralar Turan Midiyasının üzərində Əhəmənilərin qalib gəlməsindən çıxış edərək, Türklərin/Turanlıların başçılarının daima İran tərəfindən təyin olunduğunu ortaya qoymaq istəmişdir. Firdovsidən hələ, öncə Dəqiqi kimi fars şairləri də Zərdüşt zamanında İran şahı Güstasıpla Turan şahı Ərcasp arasındaki savaşlardan bəhs etmişdilər (70, s.8).

Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadıq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gəştasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassali olmuşlar. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmala yer vermişdir. Hətta, bunu inandırıcı etmək üçün də, Turanın hökmdarını “İran şahının oğlu” olaraq qələmə almışdır.

Əsil həqiqət odur ki, Firdovsi Turan hökmdarlarının, o cümlədən Oğuz Xaqqanın dünya hakimiyyətini öz oğulları arasında bölüşdürüməsi gerçəkliyini aryanların adına yazmışdır. Məlum olduğu kimi, Oğuz xaqan dünya hakimiyyətini oğulları arasında bölüşdürümdür. Görünür, Hind-Avropa mənşəli hesab olunan iranlılar da bu gerçəkliyi Turanlılardan mənimseməmiş və öz adlarına çıxmaga başlamışlar. Bir sözlə, Firdovsinin turanlıları iranlılarla “qohum etməsi”, əslində hakimiyyət sahib çıxməq iddiasıyla bağlı olmuşdur. Ön Asiyaya gəlmə olan iranlıların turanlıları özlərinə bağlamaları da, məhz Turanın qədimliyi və şanlı-şöhrətli tarixə malik

olması idi. Bu anlamda Firdovsi kimləri Turanın tarixini və mədəniyyətini mənimsəməklə yanaşı, İranın da Turandan qədimliyini ortaya qoymağə çalışmışlar. Çünkü Turanı tamamilə inkar etmək, “İran” əfsanəsini mənasız edirdi. Ona görə də Dəqiqi, Firdovsi kimi uydurma “ustad”ları çıxış yolunu ya Turanın tarixini gəncəşdirməkdə, ya da onu “İran”a bağlamaqdə görmüşlər.

Əgər Firdovsinin, Dəqiqinin adlarını çəkdiyi İran şahları Parsua, ya da Əhəmənilər dövrünün hökmardalarıdırırsa, bu zaman onların düşmənləri də Çindən Kiçik Asiyaya qədər hökmranlıq edən Turan Midiyasının, ya da Oğuzların/İş Quzlarının xaqanlarıdırırlar. Çünkü həmin dövrdə Şərqi dən, yəni Hind-Sinddən gələn Parsların Turan Midiyasından başqa ciddi bir düşməni qalmamışdır.

Yeri golmişkən, Firdovsi “ömrünün son illərində yazdığı “Yusif və Züleyxa” əsərində “Şahnamə”də bir çox məsələləri özündən uydurduğunu etiraf etmişdir.

İran və Turan arasındaki mübarizənin izləri fars şairləri Dəqiqinin, Firdovsinin “Şahnamə”si ilə yanaşı, Türk şairləri Xaqanının, Nizami Gəncəlinin, Mahmud Kaşgarlıının əsərlərində və bəzi tarixi mənbələrində də öz əksini tapmışdır. Məsələn, “Töhfətül-İraqeyn” əsərində özünü oğuz türkü adlandıran Xaqani türklərin qədim vətəni kimi Turan və Xəzran adlarını çəkmişdir. Bu da, türklərin-turanlıların Qafqaz və Azərbaycanda əsrlər boyu davam edən dominantlığının nəticəsi idi. Özəlliklə, Orta çağda İran farsları, Turan isə türklər üçün əbədi bir simvola çevrilmişdi (88).

N.Gəncəlinin əsərlərində də “Türk” amili xüsusiylə önə çəkilmiş və türklərin qədim vətəni kimi Turan, Xəzəran, Türküstan açıq şəkildə qeyd edilmişdir. “Xosrov və Şirin” poemasında “Dərbənd dənizinin bir sahmanında”, “Arrandan başlamış Ərmənə qədər” hökmardlıq edən Məhin Banunun dilindən Nizami türkлюдümüzün/turanlığımızın qədimliyini bu cür ifadə edir: “Əgər o aydırsa, biz afitabiq, O, Keyxosrov, bizsə Əfrasiyabiq (Alp Ər Tonqa – F.Ə.)” (72, s.119). Deməli, Arran-Bərdə hökmədəri Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin/turanlıların nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün Türk/Turanlı olması və Türklərin Əfrasiyab/Alp Ər Tonqa kimi hökmədarının olması ilə fəxr edir. N.Gəncəvi «İskəndərnəmə» poemasında

da Türk xalqlarının qədimliyini, onların adət-ənənələrini böyük ustalıqla əks etdirmişdir (73, s.314).

Bizçə, XI-XII əsrlərdə Turan və İran məsələsi yenidən diqqət mərkəzində olmuşdur. Bu dövrədə hind-farssoylular özlərini Arilər-İранa, türk-turan soylular isə özlərini turanlıra-Türklərə bağlamışlar. Çünkü həm Türk, həm də Fars aydınları, eləcə də həmin dövrün hökmədarları əski Turan və İранa çox maraq göstərmışlar. Özəlliklə, Səlcuq hökmədarları fars bilicilərinin də təsiri altında, özlərinə əski Əhəmənlər, Sasanlar şahların adlarına uyğun isimlər vermişlər.

Yeni dövrədə isə N. Gəncəvinin Türk ruhlu Turanına deyil də, Firdovsinin Aryançı “İran” uydurmalarına onun özü kimi “uydurmaçı” Qərb alimlərinin inanmasına təbii yanaşmaq lazımdır. Məsələn, Lev Qumilyova görə, eyni kökdən olmalarına baxmayaraq arilər/iranlılar zərdüstizmi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar (236, s.114). V.Bartold da hesab edir ki: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budagi idi. Bu iki xalqın – Ari və Turanın arasında düşməncilik var idi və VI əsrдə Türküstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu” (40, s.16). Sivilizasiya məsələlərini araşdırmaq üzrə araşdırmaçı olan Arnold Toynbi də irəli sürdüyü sivilizasiyalar arasında Türk-Turan Sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içində isə Türkleri uzun müddət görmək istəmir. Çünkü Toynbinin iddiasına görə, Türklerin tarixi Arilərdən 3 min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, b.e.ə. ikinci minilliyyin birinci yarısı boyu arilər üç min il sonra Türklerin də çıxdığı Böyük Çölün eyni yerində çıxıblar” (253, s.69). Üstəlik, Toynbi və başqa Qərb alimlərinin sivilizasiya nəzəriyyələrində Türk-Turan sivilizasiyası ya İslam sivilizasiyasının tərkibində, ya da onun daxilində subsivilizasiyası kimi qeyd olunur. Toynbi İslam sivilizasiyasının subelementlərindən bəhs edərkən həm Ərəb, həm də İran mədəniyyətinin özünəməxsusluqlarını gösterdiyi halda, Türk mədəniyyətinə sivilizasiya yaradıcı komponent kimi baxmamışdır (253^a).

Ümumiyyətlə, bu Qərb alimlərinin fikirlərində belə anlamsız nəticə çıxır ki, ən qədim dövrlərdə Avropada ancaq hind-avropalılar yaşaymışlar ki, m.ö. II minilliyyin sonlarında onların bir

hissəsi olan arilər/iranlılar Ön Asiyada yerləşmişlər. Onlardan çox sonra da yalnız erkən orta əsrlərdə haradansa, yəni Orta Asiya və Ön Asiyada əvvəller yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstən adlandırmış, hətta üstəlik Turan adını da Arilərin aşağı budağı olan xalqların adından götürmüşlər. Şübhəsiz, Şumeri və Midiyani Ari/İran mənşəli hesab edən Bartold, Toynbi kimlərinin türklər haqqında yazdıqları bu fikirlər tamamilə əsassızdır. Çünkü onlar çox yaxşı bilirlər ki, gerçək olan Turan sivilizasiyasının elmi sübutu bir tərəfdən Arilik nəzəriyyəsi mifinin dağıdılması, digər tərəfdən “sivil xalq” məsələsinin yer dəyişdirməsi deməkdir. Başqa sözlə, Turan/Türk mədəniyyəti mifdən gerçəkliyə çevrildikcə, Arilik/İranlılıq nəzəriyyəsinin də tam əksinə, “gerçəklik”dən çox uzaq olduğu bəlli olacaqdır. Digər tərəfdən turanlıları Arilərin aşağı budağı elan edib sonra da, Arilərlə Turanlılar arasında daim savaşlardan bəhs olunması inandırıcı görünmür.

Ona görə də Bartold, Toynbi kimlərinin heç bir ciddi əsas olmadan Turanlıları Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması, eyni zamanda sonralar Turan adına sahib çıxdığını iddia etdikləri türklərin tarixini “gənc”ləşdirməsi sərf “Avropa mərkəzçilik” ideologiyasının təzahürüdür. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, Turanlılarla onlar arasında milli-dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır. “Avesta”dakı Turanlılara gəlincə, onların Arilərə/İranlılara heç bir aidliyi olmadığı kimi, türklər mədəni səviyyə məsələsində də hind-avropa mənşəlilərdən çox fərqlənmmiş, başqa sözlə, Arilər bir çox sosial-mədəni məsələləri Turanlılardan öyrənmişdilər. Ona görə də, Turan nəzəriyyəsini mifdən gerçəkliyə çevrilmək istəyiriksə, bunun üçün əlimizi “Avropa mərkəzçi” elmdən (G.Hegel, V.V.Bartold, Q.B.Miller, A.Toynbi, Fukuyama, Hantiqton və b.) birdəfəlik üzməliyik. Çünkü “Avropa mərkəzçilər” arasında hərdənbir elmi obyektivləkdən çıxış edərək “Turan mədəniyyəti”, “Turan Imperiyası” məsələsini gündəmə gətirənlər olmuşdursa da (Le Norman, Oppert, Hommel, Says, N.Qrablis və b.), bu çox davamlı və istəkli olmamışdır. Bəlkə də, buna səbəb Qərb-Avropa mənşəyi əngəl olmuşdur. Bizcə, bütün hallarda yeni dövrdə “Türk-Turan mədəniyyəti”

ideyasının meydana çıxmışında müsbət və ya mənfiisiylə, bir çox Fransa, Almaniya, Danimarka, Rusiya, Finlandiya, Macarıstan şərqşünaslarının (Le Norman, Oppert, N.Y.Marr, Radlov, Tomsen, Bartold və b.) mühüm rolü olmuşdur. Ancaq onların arasında da bəzi avropalı alımlarının (Tomsen, Vamberi, Oppert və b.) Türk-Turan Sivilizasiyası məsələsində müəyyən qədər obyektiv və səmimi olduqlarına inanırıq. Ancaq onların səsləri "Avropa mərkəzçilər"in yanında çox də təsirli olmamışdır. Hətta, bəzi hallarda "Avropa mərkəzçilər"in təzyiqi altında onlar da çox vaxt qəti iradə göstərə bilmirlər. Oxşar hallarla Türk Cümhuriyyətlərində belə tez-tez qarşılaştığımızı nəzərə alsaq, həmin avropalı alımları anlamaq çox da zor deyildir.

Bu baxımdan hesab edirik ki, Türk aydınlarının bütün zamanlarda "Turan" anlayışına sahib çıxmışıyla, hind-farsdilli müəlliflərin "İran" anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Üstəlik, bu məsələdə "İran"çıłara Hind-Avropalı ziyalıların da hərtərəfli dəstək vermələri bir çox məsələlərə aydınlıq gətirir. Əslində "İran"ı İran edən, onun indiki ərazisini müyyənləşdirən farsdillilərdən çox, "Avropa mərkəzçi" siyasetçilər və alımlar olmuşlar. "Arılık" nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər "İran"a da sahiblənməklə Turanı kölgədə qoymağα çalışmışlar. Bunun nəticəsi olaraq İrançılar və Turançıların əsrlərboyu gah hərb meydanlarında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın bu mərhələsini birincilər qazanmış, sonucda "Turan"ın böyük bir hissəsi də sonralar "İran"a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, "İran"ın ərazisi konkret məlum olduğu halda, "Turan"ın ərazisi havadan asılı vəziyyətdə qalmışdır. Bu anlamda Turan dedikdə, türklərin yaşadığı bütün ölkələri dərk etməklə təskinlik tapırıq ki, bununla da bir növ Turan utopiyaya çevrilmişdir.

Bu baxımdan Turan sivilizasiyasının metodoloji açarının Turan alımlarının öz əllərində olmasına inanırıq. Sadəcə, Turan sivilizasiyası ilə bağlı daha çox araşdırımlar aparmağımız, bununla yanaşı milli iradə göstərməyimiz lazımdır. Bəlkə də, araşdırımları dərinləşdirməkdən də önəmli olan milli iradədir. Milli iradə dediyimiz, "Avropa mərkəzçi"lərin "Arılık" tabusunu üzərimizdən götürərək, qərbyönlü "Turani"liyi deyil, Türk ruhlu Turançılığı dərk etmək-

dir. Əlbəttə, o zaman “Avropa mərkəzçi”lərin zorla ortaya qoymuğu “Ari”liyə oxşar bir “Turanı”liyin varlığı da mənəsiz olacaqdır.

Bəsləiklə, bu gün dünyada az qala onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk-Turan mədəniyyətini gör-məzdən gəlmək, ya da onu Arılık, Buddizm, İslam, Xristian mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək qətiyyən doğru deyildir. Turan sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə Prototürklər/Turanlılar, Şumerlər, Kutilər/Qutilər, Troyalılar, Etrusk-lar, İş Quzlar/Oğuzlar, Aranlar/Albanlar, Kimerlilər, Turukkilər, Mannalılar, Midiyalılar, Hunlar, Kəngərlilər, Qarqarlar, Xəzərlər/Kaspilər, Səlçuqlar, Baharlilar, Bayandurlular, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarların tarixlərini və mədəniyyətlərini öz gözümüzlə, öz bilincimizlə, öz düşüncəmizlə analiz etməliyik. Türk/Turan mədəniyyəti, ya da Turan sivilizasiyası ilk növbədə, məhz bu əski Türk/Turan xalqlarının, onların qurduqları dövlətlərin varlığında özünü bürüzə vermişdir. Əlbəttə, bəlkə də sadaladığımız bu əski xalqlardan və onların qurduğu dövlətlərdən/imperiyalardan bəzilərinin doğrudan doğruya Türk-Turan mədəniyyətiylə birbaşa bağlılığı olmamışdır. Ancaq Turan sivilizasiyası böyük bir əraziyi, ən azı Alyaskadan Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün Türk-Turan xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkildə təsir göstərməsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.

Bəzi Qərb-Avropa alımları ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasıyla **üçüncü mülahizəni** də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil coğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Quzey Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur (251, s.396). O zaman “Iran”ın da “Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənəsizdir ya da eks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” ya coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.

Turanın İrandan qədimliyi....

Turan-İran problemiylə bağlı üç müddəaya (arilərlə turanlılar bir-birinə yad xalqlardır, arilərlə turanlılar bir-birlərinə doğma irqin aşağı-yuxarı budaqlarıdır və Turan coğrafiya, ölkə adıdır) diqqət yetirdikdən sonra iki məsələnin: 1) bugünkü coğrafiyamızda Turan-İran xalqlarının üz-üzə gəlməmişdən önce var olmuş Turan İmperiyasının və Turan mədəniyyətinin varlığının, eyni zamanda onun Sami və başqa xalqlara təsrinin, 2) ilk Turan/ Türk-İran/Ari xalqlarının qarşılışması və onun doğurduğu mədəniyyət mübadiləleri nəticələrinin, aydınlaşmasını vacib hesab edirik.

Hər halda, son zamanlarda miladdan önce II minilliyyin sonu, I minilliyyin əvvəllərinə qədər, yəni Ön Asiya və Orta Asiyada İran/Ari xalqlarının izi-tozu belə olmadığı dövrlərdə, onlardan fərqli olaraq Turan/Türk xalqlarının həmin ərazilərin aborigenləri olması, hətta burada Turan İmperiyasını qurmalarıyla bağlı mülahizələr geniş yayılmışdır. Bu cür mülahizələrə görə, həmin dövrə qədər də Ön Asiya, Orta Asiya və Kiçik Asiyada Türklərin/ Turanlıların bu və ya digər dərəcədə təmasda olduqları Sumer (onlar da türk mənşəli idilər), Sami, Dravid, Elam (türkmənşəli olması haqqında bilgilər var), Fin-uqor, Qafqaz-Hurri xalqları olmuşlar. Başqa sözlə, Turan-İran xalqları bir-biriylə qarşılışmamışdan önce, yəni m.ö. II minilliyyin sonu, I minilliyyin əvvəllərinə qədər özəlliklə, Ön Asiya və Orta Asiyadan, o cümlədən Xəzər dənizinin hər iki tərəfində, yəni həm şərq tərəfi olan Türküstanın, həm də qərb tərəfi olan Azərbaycanın əsas yaşayanları Turan/Türk mənşəli xalqlar olmuş, bu ərazilərdə də onlar Turan İmperiyasını qurmuşlar. Miladdan önce IV-II minilliklərdə Xəzər dənizinin Qərbi ilə Güney-Batısında, yəni Böyük Azərbaycanda, o cümlədən Quzey-Doğusunda, yəni Qırçıq çöllərində və Şərqində, yəni Türküstanda yaşayan bütün xalqlar da Turan İmperiyasının tərkib hissəsi olmuşlar.

Turan İmperiyasının, Turan/Türk uygarlığının varlığı haqqında bir neçə nəzəriyyə mövcuddur. Bəzi müəlliflər ilk Böyük Turan İmperiyasının Nuh peyğəmbərdən önce, Mu qıtəsinə (bu qıtənin sonralar Sakit okeanın altında qaldığı güman olunur) aid Günəş İmperiyasının süqtundan sonra var olduğunu və Tufan nəticəsində aradan qalxdığını iddia edirlər. Buna nümunə kimi də, Ceyms Çörçvordun “Batmış qıtə Munun uşaqları” kitabında Günəş

İmperiyasının süqutundan sonra, vaxtilə onun müstəmləkəciliyi altında yaşayan Uygurların Büyük Uyğur İmperiyasını yaratmasıyla izah edirlər. Büyük Uyğur İmperiyasını ilk Büyük Turan İmperiyası kimi eynilşədirən müəlliflərə görə, paytaxtı Xora-Xota (Qor Ata) olan bu imperiya təxminən XX-XVII minil əvvəl Asyanın Sarı dəniz sahillərində yaranmış və Avropaya qədər genişlənmişdir (189). Çörçvordun bu nəzəriyyəsini müdafiə edən Azərbaycan Türk alimi Qara Namazova görə, qədim Azərbaycan əraziləri də Böyük Uyğur İmperiyasının tərkib hissəsi olmuşdur ki, Nuh peyğəmbərin dövründə bu imperiyada baş verən “Tufan”ın izləri Quzey Azərbaycan ərazisindəki Qobustan və Gəmiqaya qayaüstü abidələrində də təsvir olunmuşdur. Qara Namazov yazar: “Tufandan qalma təsvirlərə Qobustan və Orta Asiya təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta, yer adları da biri-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda hələ XX min il əvvəl Uyğurların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır... Bu səsləşmələr bir-birini tamamlayırsa, deməli, bizim arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox, daha qədimlərə-Uyğur İmperiyasının yaşadığı dövrlərə gedib çıxır. Bu yönədə uyğurların, yəni Türklərin Güney Qafqazda XX min il öncə bir imperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir” (126, s.98-99).

Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”a, yəni Yer kürəsinin ərazisinin xeyli bir qisminin su altında qalmasına qədər mövcud olan ilk Turan İmperiyası haqqında hansısa elmi faktlardan çıxış etmək çox zor görünə də, bu məsələnin ciddiyə alınması və araşdırılmaların davam etdirilməsi düşüncəsindəyik. Hər halda “Tufan”a qədərki xalqlar və onlara məxsus dövlətlər haqqındaki bilgilərin çoxalması daha çox Türklərin qədim tarixinə işiq tutmaqdadır. Özəllilik, türklərin Mu qıtəsinin Günəş İmperiyasıyla ondan sonrakı Uyğur/Turan İmperiyası dövründə ortaya qoyduqları milli-dini dəyərlər (Tanrıçılıq inancı, Günəş inancı və b.), dövlətçilik ənənələri (ədalətlilik, sosial bərabərlik, Turan taktikası və b.), elmi nailiyyətlər tamamilə məhv olmamış, daima öz nüvəsini qoruyub saxlamışdır. Bu anlamda “Tufan”dan əvvəl və sonra meydana çıxan

dövlətlərdə, onların ortaya qoymaları mədəniyyət abidələrində Türklərin /Turanlıların mühüm rol oynaması qənaətindəyik.

Bizcə, Nuh peygəmbərin dövründə baş vermiş “Tufan”dan sonra da Türkler/Turanlılar Orta Asiya və Ön Asiyada, özəlliklə Xəzər dənizini də öz içində alan “Turan ovalığı”nda məskunlaşaraq ikinci Böyük Turan İmperatorluğunu qurmuş, eyni zamanda yeni mədəniyyət ortaya qoyaraq, onu dünyada yaymağa başlamışlar. “Tufan”dan sonra ilk mədəniyyət mərkəzinin m.ö. X-VI minilliklərdə “Turan ovalığı”nda, yəni Türküstanda yarandığını iddia edən Azərbaycan Türk aydınlarından Aydin Mədətoğlunun göldiyi nəticə də odur ki, ““Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətləri yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları etrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır” (115, s.33). Əslində bəzi Azərbaycan Türk alımları bununla demək istəyirlər ki, “Tufan”dan sonra dünyada mövcud olan ilk dövlətçilik və mədəniyyət ənənələri ilk olaraq m.ö. X-VI minilliklərdə əsasən Orta Asiyani əhatə edən Turandan başlamış, ikinci dəfə m.ö. VII-II minilliklərdə Böyük Azərbaycanda da yayılmış və üçüncü olaraq m.ö. IV-II minilliklərdə Dəclə-Fərat çayları arasındaki Şumerlərlə və başqa mədəniyyətlərlə davam etmişdir (56, s.23-24).

Biz də, hesab edirik ki, bütün hallarda dünya mədəniyyətinin ya da uygarlığının ilk başlanğıcı tarixçilərin əksəriyyəti tərəfindən m.ö. IV minilin ortalarında İkiçayarasına Mərkəzi Asiyadan gəlmə sayılan, ancaq hardan gəldikləri bəlli olmayan Sümerlər deyil, onlar üzərində böyük təsiri olmuş ya da Sümerlərə qohum olmuş Ptötötürkələr/Turanlılardır. Hər halda Ptötötürkərin/Turanlıların Sumerlərlə münasibətlərinin olmasını bütün Türk alımları qəbul etdikləri halda, ancaq Sumerlərin türk olub-olmaması məsələsində fikirlər haçalanır. Məsələn, O.N.Tuna, M.T.Zəhtabi, R.Rəisniya, Ə.Elçibəy, O.Süleymenov, Y.Yusifov, S.Əliyarlı və başqaları birmənalı şəkildə Sumerləri türk hesab etdiyi halda (27, s.158), M.İsmayılov, F.Ağasıoğlu və digərləri bu fikrə qatılmır (91, s.5; 7, s.172-174), sadəcə, türklərlə Sumerlər arasında sosial-mədəni münasibətlərin olduğunu qəbul edirlər. Ancaq ilk dəfə Sumerlərin türk ola biləcəyini əcnəbi alımlərdən J.İpor, F.Hommel və başqaları

irəli sürmüştür. Hətta, Hommel Sumerləri Ural-Altay dil ailəsindən hesab etmişdir. Hommeli fikrincə, Orta Asiyadan Ön Asiyaya gələn Türklərdən bir hissəsi Mesopotomiyada Sumerləri təşkil etmişdir. Bundan çıxış edən Z.V.Toğan, O.Süleymenov, M.T.Zəhtabi isə daha inamlı şəkildə Sumerlərin Türk mənşəli olmasını müdafiə etmişdir (175, s.13-15; 180, s.46). Bibilya Ensiklopediya Sözlüyündə də açıq şəkildə yazılır ki, İkiçayarası ya da Babilistan mədəniyyətinin ən əski qurucuları məhz Türk-Tatarlar olmuşlar (237, s.56-57).

Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün, dünyada ilk uygarlıq hesab olunan Sumerlər mədəniyyətinin sahibinin hind/avropalı, sami, turan/türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Sumerlərdən də öncə yeni bir uygarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalara apardığı araşdırımlar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən Sumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaqlanmışdır. Ancaq Qərbçi alimlər Şumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalasdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini susmağa məcbur edən Şumerdən öncəki mədəniyyətin formalasdığı coğrafi ərazinin daha çox Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Türk mənşəli olmasıdır. Ən önəmlisi odur ki, Sumerlərin türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Sumerlərə Türklərin təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmışdır.

Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniyyətini bütün mədəniyyətlərdən “gənc”, “barbar” hesab edən “Avropa mərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki “Qərb sivilizasiyası”nın demokratikliyi, əvəzsizliyi, mükəmməliyi düşüncəsini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhameddinov da hesab edir ki, Sumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı “Avropa mərkəzçi” düşüncənin sonu, Türk mədəniyyətinin isə yenidən dirilişi olacaqdır: “Bu, özəlliklə günümüzdə

önəmlidir, çünkü yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazımdır. Prototürkləri, dünyadakı ilk uygarlıq olaraq bilinən Sumer uygarlığından daha öncə oluşan bir uygarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir” (203, s.30).

Ona görə də hesab edirik ki, Qərb uygarlığını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini “tapmaq” məsələsində “Avropa mərkəzilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Sumer, Elam və b.) özünləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünkü Qərb sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırıcı görünse də, sonralar öz əhəmiyyətini itirmişdir. Belə olduğu təqdirdə, Qərb alımları dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alımlarının bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Sumer mədəniyyətini ya Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etməklə kifayətlənmişlər.

Turan-Sami xalqları arasında tarixi və dini-mifoloji məsələlər

Əsil həqiqət ondan ibarətdir ki, iranlılar/arilər Ön Asiyaya ayaq basıb güclənənə, yəni öz krallıqlarını, daha sonra imperiyalarını ortaya qoyana qədər bu ərazilərdə söz sahibi Türklər olmuş və onlar daha çox Samidilli xalqlarla (akkadlar, assurlar) müharibə aparmışlar. Bu anlamda m.ö. IV minildən m.ö. I minilin ortalarına qədər də Ön Asiyada əsas müharibələr Turan İmperiyasıyla ya da ona qonşu olan müstəqil Türk dövlətləriylə Sami mənşəli dövlətlər (Akkad, Assur vəb.) arasında baş vermişdir.

Türklerin ən əski tarixi barədə məlumat verən mənbələr arasında da Sami mənbələri mühüm yerlərdən birini tutur. Türk tayfa və şəxs adlarını ən çox mühafizə edən də məhz samidilli qaynaq-

lardır. Qədim türklər özlərini Tanrıının evladları hesab etdikləri üçün Sumer və Samidilli Akkad-Asur mənbələrində (m.ö. III minilin sonu II minilin əvvəlli) daha çox Kut, Subar, Turuk, Turxumit kimi yad edilmişlər (7, s.185-187). Hər halda iranlı/ari mənbələrindən daha çox samidilli mənbələr (assur, yəhudi, ərəb vəs.) Turanın əsas mərkəzi olan Azərbaycanın yerli əhalisinin turanlı/türk olmasını dəfələrlə təsdiq etmişlər. Bu anlamda Orta əsr ərəb müəlliflərinin dəfələrlə Azərbaycanın Türk yurdu olmasını vurgulamaları məntiqlidir. Əgər Ərəb müəlliflərindən biri olan Təbəri m.ö. XIII əsrə aid olaylardan danışarkən “Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü” yazırsa (217, s.540), artıq hər şey ortadadır.

Bizcə, tarixdə bizə bəlli ilk Türk/Turan Sami müharibəsi m.ö. 3-cü minilkdə Sumerlərlə Akkadlar, daha sonra Türksöylü Subarlar, Qutlar, Lulular ilə Sami mənşəli Akkadlar, Assurlar arasında baş vermişdir. M.ö. II-I minillərdə isə Türk, Subar, Manna, Saka, İslquz, Midiya dövlətləri Sami dövlətlərinə qarşı mübarizə aparıblar. Sami dövlətləri ya da imperiyaları tamamilə aradan qalxdıqdan sonra (m.ö. VII əsrin sonlarında) onların yerini İran/Ari mənşəlilər tutmağa başlamışlar. Beləliklə, gerçək olaraq Turan Sami qarışdurmaları m.ö. VII əsrin sonlarına doğru bitmiş, bu mücadilə öz yerini Turan-Ari mübarizəsinə vermişdir.

Bu anlamda tarixən Turan/Türk Sami mübarizəsinin daha əski olması, ancaq ortaya İran/Ari tayfaları girincə, müəyyən bir dövrdə bu mübarizənin xeyli dərəcədə zəiflədiyi, amma tamamilə yox olmadığı düşüncəsindəyik. Hesab edirik ki, İran/Ari tayfaları Ön Asiyada gücləndikdən sonra, onlara daha çox təsir göstərən Sami xalqlarının müdrikləri, özəlliklə də Yəhudilər olmuşlar. Belə ki, Ön Asiyada Türkləri həmişə özünə əsas rəqib görən Samilər İran/Ari tayfalarıyla dostluq qurmalarını daha münasib görmüşlər. Bu anlamda Əhəmənilər imperiyası dövründə farslara güclü ideoloji təsir göstərən Yəhudilər bir çox hallarda Türk dövlətlərinə qarşı mübarizədə onlara ciddi dəstək vermişlər. Çox güman ki, Manna, İslquz, Midiya kimi Türk dövlətlərinin süqtunduda da Samilərin müəyyən payı olmuşdur. Hər halda Midiya dövlətinin süqtundunda, eləcə də Midiya dövlətini bərpa etmək istəyən Qam Atanın devrilməsində və mağlara divan tutulmasında Samilər mühüm rol oynamışlar. Beləliklə, deyə bilərik ki, Əhəmənilər imperiyasının

varlığında Samilər, o cümlədən yəhudilər də iştirak etmiş, Türk-Saka dövlətinin aradan qaldırılması yolunda birgə yol izləmişlər.

Hesab etmək olar ki, Parfiya dönəmində də İran-Sami işbirliyi davam etmiş, hətta bu imperiyanın yixılmasında onlar birlikdə imza atmışlar. Çünkü artıq dövlətçilik ənənəsini itirmiş Sami xalqları çıxış yolu kimi məcburən İran/Ari tayfalarıyla bir yerdə hərəkət etmişlər. Buna səbəb də görünür, əski dövrlərdə Türklərə olan düşməncilik hissleri mühüm rol oynamışdır.

Bizcə, yalnız Sami mənşəli ərəblər arasında yeni dinin yaranması və onların yeni dinlə Sasanlar üzərinə yürüş etmələri bu münasibətləri xeyli dərəcədə korlamışdır. Yalnız yəhudilərin ərəblərlə qohum olmasına baxmayaraq yeni dinə qarşı çıxmaları İran-Yəhudi birliyini gücləndirmiştir. Hər halda farsların, Sasanları süquta uğradan müsəlman ərəblərə qarşı mübarizədə yəhudilərlə əlbir olmaları təsadüfi ola bilməz.

Məhz Fars-Yəhudi birliyinə qarşı da islamlığı əsasən könüllü qəbul edən türklərlə ərəblər arasında müsbət münasibətlərin yaranması diqqətçəkicidir. Deməli, bir tərəfdə müsəlmanlığı zorla qəbul etmiş zərdüştü farslarla yəhudilər bir araya gəlmışdilar ki, artıq hər ikisi dövlətçilik ənənələrindən yetim qalmışlar. Digər tərəfdən Samimənşəli ərəblərlə Türklər müsəlman dini çatısı altında, yeni imperiyalarda birgə rol oynamışlar.

Bizcə, ərəblərlə türkləri yaxınlaşdırın isə yalnız VII əsrдə ortaya çıxan İslam dini deyil, m.ö. III minilliyyin sonu, II minilliyyin başlarında yaşmış türk kökənli İbrahim peygəmbərin və nəslinin Samilərlə qohumlaşmasının da təsiri olmuşdur. Başqa sözlə, İran/Ari tayfalarının Ön Asiyada izi-tozu belə olmadığı dövrdə Türklərlə bəzi Sami tayfaları arasında həm genetik, həm də düşüncə anlamında yaxınlaşma olmuşdur ki, bunu, Musanın “Tora” ya da “Törə” kitabında da görürük (2, s.29). Hər halda Musa peygəmbər yəhudi ya da misirli-qibli olmasından asılı olmayaraq Türk düşüncəsindən, Türk törəsindən və Misir əhalisinin düşüncəsinə böyük təsir göstərmiş türklərdən çox şey öyrənmişdir. Çox güman ki, Tanrıının övladı, Tanrıının milləti olmayı da yəhudilər türklərdən mənimsəmişlər. Bəlkə, Ziqmund Freydin də iddia etdiyi kimi, Musa doğrudan da təktanrıçılıq ideyasını Misirdən əzx etmiş, hətta Musa bir yəhudi deyil misirli olmuş, sadəcə yəhudilər xidmət etdiyi üçün yəhudili-

ləşdirilmişdir (190^a, s.40-42, 72-74). Ancaq bütün hallarda istər misirli, istərsə də yəhudü Musanın dünyagörüşünə Türk Tanrıçılığının təsir göstərməsinə inanırıq. Hər halda Türkler üçün Misirin çox da yad olmaması, burada hakimiyyət sūrmələri ilə bağlı fikirlər də yetərincədir (53, s.34).

Görünür, Musanın əsil kimliyini və onun dünyagörüşünün təşəkkülündə hansı xalqın (məsələn, türklerin) təsir göstərməsini yaxşı bildikləri üçün, yəhudilikdə iudaizmdə önəmli olan Musanın milli kimliyi və təktanrıçılığı deyil, daha çox yəhudü xalqının fövqələdə üstünlüyü və seçilmişliyidir. Belə olduğu təqdirdə də, digər uluslar yəhudilikdən kənar qaçmış, bununla da yəhudilik dünyəvi dinə çevrilə bilməmişdir. Çünkü İudaizm əslində Tanrıçılıqdan çox yəhudiciliyi, Yəhudü xalqını və onun milli xüsusiyyətlərini təbliğ edir. Bu anlamda musəvilik nə qədər təktanrıçılıq dini adlandırılسا da, buradakı təktanrıçılıq Yəhudü milli-dini fəlsəfəsi üzərində qurulmuşdur. Yəhudilər, Türkün Tanrısiyyəti Misirin Amonundan çox şey əzx edərək Yehovaya yeni forma verdilər. Yəni Musaya qədər yəhudilər arasında mühüm bir rol oynamayan Yehova Musanın təktanrıçılıq düşünəcəsiylə baş Tanrı olmuşdu. Hər halda Freyddə iddia edir ki, məhz Musanın Misirdən dönüşündən sonra yəhudilər qaniçən, vəhşi Yehovanı baş Allah elan edərək ona artıq ədalətlilik, bağışlayan, rəhmətli kimi yeni vəsflər vermişlər (190^a, s.70-71).

Ancaq İsrail oğullarının, xüsusişlə də yəhudilərin Yehovası yeni vəsfləri ilə yanaşı, əski sıfətlərini də daşımağa davam etmişdir. Belə ki, Yehova baş Allah elan edildikdən sonra onun adından haqq yoluna gəlməyənlərə divan tutulacağına, eyni zamanda musəvliyə tapınıb ancaq sonra yolunu azanların dəhşətli dərəcədə cəzalandırılacağına dair fikirlər yayılmışdır (54^a, s.375). Ancaq Musanın “Tora”sı sonralar ilkin mahiyyətindən çox uzaqlaşmışdır ki, yəhudilərin qohumu olan ərəblər arasında yeni dinin ortaya çıxması zərurətə çevrilmişdir. Bu anlamda türklerin bizim eranın VII əsrədə ortaya çıxan İslam dininə “isti” yanaşmalarının kökünü də keçmişdəki genetik qohumluqda və dini-mənəvi dünyagörüş yaxınlığında axtarmaq lazımdır. Biz də o fikirlə müəyyən qədər razılaşarıq ki, Türk xalqlarının əcdadları iudaizm, xristianlıq və islamlığın yaranmasında və yayılmasında mühüm rol oynamışlardır (53, s. 95)

Turanlılar və Oğuzlar...

Ona görə də bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünə-məxsus yer tutmasını, hətta Sumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Əks təqdirdə Türk/Turan mədəniyyətimiz Avropa, Rus, Çin, Hind, İran/Ari, Sami mədəniyyətləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bunun gerçəkləşməməsi üçün bütün Türk xalqlarının Turan/Türk uygarlığı və Tanrıçılıq fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünkü Turan uygarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, "Tufan"dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdurmalıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqqan və onun varisləri haqqındaki biliklərimizi artırmalı, genişləndirməliyik.

Türk etnoqonik miflərinə görə də, Azərbaycanın ən qədim insanlar olan uğuzlar/oğuzlar çox uca boylu olmuşlar: "Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur. El arasında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar" (33, s.219). Deməli, Uğuzlar, ya da Oğuzlar türklərin ulu əcdadlarıdır və Uğuz ya da Oğuz ilk dəfə təkallahlı din olan Göy Tanrıçılığı yaymışdır. Başqa bir etnoqonik mifə görə isə Türk, Nuh peyğəmbərin yeddi oglundan biri olmuş, uzun müddət bir ada da tekbaşına yaşamışdır. Türkün adadan xilas olmasında Boz Qurd mühüm rol oynamışdır (64, s.37-38).

Oğuz Xaqqanla bağlı yaranmış bütün "Oğuznamə"lərdə də, o, həm Böyük Turan İmperatorluğunun qurucusu, həm də Dünya hakimiyyətini quran ilk hökmdar kimi dəyərləndirilmişdir. Bəzi mənbələr isə Oğuz Xaqqanı Alp Ər Tonqa, onu da "Avesta" və "Şahnamə"lərdə adı keçən Əfrasiyabla eyniləşdirilər. Hesab olunur ki, Oğuz Xaqqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nuhun oğlu Yafəsin oğlu Türkün nəvəsidir (115, s.34). Ola bilsin ki, Oğuz/Uğuz/-Buğuhan xaqan Sami xalqlarının dini kitablarında (Zəbur, Tövrat və b.) adı keçən İbrahim peyğəmbərin ya özü, ya da qardaşı Aran, bəlkə də onların müasiri hesab olunan və adı

Qurani-Kərimdə də keçən İskəndər Zülqəreyndir. Oğuz Han ya da İskəndər Zülqərneyn Türklərə təxminən 5200 il bundan öncə Hanif dinini öyrətmışdır (215, s.131-132). Bu anlamda Oğuz Xanın İskəndər Zülqərneyn olması daha çox inandırıcıdır, nəinki m.ö. 13-7-ci əsrlər arasında yaşaması güman edilən Alp Ər Tonqa (215, s.136-137). Söyükeçən Oğuz Xaqan oğulları Goy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdürümdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin) də təməlini qoymuşdur.

Bizcə, m.ö. IV-II minilliklərdə Böyük Azərbaycan/Xəzərbaycan ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. X-V minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaqlar, Qarqarlar, Xəzərlər/Azərlər, Oğuzlar, Alpanlar/Albanlar və başqları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Quzey-Doğu, Doğu (Orta Asiya), Quzey-Batı, Batı (Böyük Azərbaycan) və Güney sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin ilk yurdu yalnız Güney Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/ Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafi olmuşdur. Təbərinin təbrincə desək, “Azərbaycan xəzərlərin məmləkəti” idi. Ümumilikdə, ərəb yazarlarının Azərbaycanı xəzərlər ölkəsi kimi dəyərləndirməsi hər şeyi ortaya qoymuş olur. Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafi Türklərin çoxunluqla məskunlaş-dığı ərazilər olaraq qalmaqdadır.

Turanın bir parçası Azərbaycan...

Bizcə, Turanın əsas mərkəzlərindən birinin Azərbaycan olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina

etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Azərbaycanın Bərdə bölgəsindəki qalasında öldürüb'lər ki, bunu Təbəri də yazır (217, s.649, 731-745). Əgər Firdovsi Əfrasiyabı daha çox m.ö. VII əsrдə Sakların lideri olmuş Partatua ilə eyniləşdirirsə, Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşaya biləcəyini də istisna etmir. Bütün hallarda Alp Ər Tonqanın hansı dövrlərdə yaşamasından asılı olmayaraq Azərbaycanla bağlılığı, ən azından Azərbaycanda olması haqqında bilgilər vardır. Bu bizə deməyə əsas verir ki, Azərbaycan Turan İmperiyasının tərkib hissəsi olmuşdur.

Maraqlıdır ki, Türküstanda yaranmış Qaraxanlı dövləti dövründə yaşayan Mahmud Kaşgarlı (XI əsr) kimi Türk bilgini də əsərində Oğuz Xaqandan deyil, yalnız Alp Ər Tonqadan bəhs edir ki, onun atalarını da Batı tərəfdə, o cümlədən Xəzərin qərbində, deməli eyni zamanda Azərbaycanda aramışdır. Kaşgarlı əsərində Alp Ər Tonqanın ölümündən sonra Turanlıların düşdüyü acı durumu belə anladır: "Alp er Tonga öldü mü, Kötü dünya kaldı mı, Felek öcün aldı mı, Şimdi yürek yırtılır" (197, s.49). Hətta, İran milli dastanlarında da əski Turan-İran müharibələrinin Orta Asiyadan çox Azərbaycanda baş verdiyi nəql olunur. Deməli, Turan yalnız Orta Asiya, Xorasan deyil, eyni zamanda Qafqaz və Azərbaycan olmuşdur. Bu anlamda Turan dedikdə, bəzi müəlliflərin yanlış olaraq yalnız Orta Asiyani, Xorasani göstərməsi doğru deyildir. Ergənəkon dastanında da Türklərin əski ataları Türküstana Xəzər dənizinin quzeyindən gəlirlər. Bir sözlə, Doğu Türkləri köklərini Batı tərəflərdə (Xəzərin quzeyi və batısında, ya da Qafqaz və Böyük Azərbaycan ərazilərində) aradığı kimi, Batı Türkləri də Doğu, yəni Türküstanda, Xorasanda, Moğolustanda, Uyğurustanda aramışlar. Deməli, Türklərin Xəzər dənizinin bütün çevrəsində hakim millət olması şübhəsizdir (199, s.24-25).

Türk xalqlarının Xəzər dənizinin bütün ətrafında yaşayan yerli millət olması məsələsinin kəsinləşməsi yalnız Azərbaycan türkləri deyil, bütün türklərin problemidir. Zaten, Turan İmperiyasının nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox "Azərbaycan türkləri" kimi tanınması onların ümumtürk xəzər/azər/ kaz/quz

/kas adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Kas, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər, Qazaxıstan, Oğuz, Qafqaz, Kazbek, Kepez bir-birini tamamlamışdır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/ Xəzərbaycan, Qazax Eli, Türkmən Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Xəzərlərin davamçısı kimi “Azərbaycan” ya da “Xəzərbaycan” anlayışlarıyla yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir.

Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki “azər” kəliməsinin “xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir. Türkmən şairi Əndalıp “Oğuzname” əsərində Azərbaycanı Xəzərbeycan kimi qələmə vermişdir (65, s.44). Türkmənlərin Koroğlusuna özünü xəzərbeycanlı adlandırır (10, s.40). Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzərbaycan ifadələrini işlədirlər ki (9, s.370), deməli, bütün zamanlarda azər (as ər) və xəzər (kas/qaz/ xaz ər) sözləri eyni mənəni, turklüyü və turanhlığı ifadə etmişdir.

Türkoloq, dilçi alim Firudin Ağasıoğlu hesab edir ki, aslar/azlar turklərlə bağlı olub, azər, ya da xəzər sözləri onlarla bağlıdır (10,s.12-17). O, yazır: “Türk boy (tayfa) adlarının ər sözü ilə işlənməsi geniş yayılmış hadisədir. Məsələn, xəzər, suvar, avar, tatar, qamər, göyər, dügər, nadar, qacar və sairə. Ona görə də, mütəxəssislər düzgün olaraq, azər boyadını (etnonimi) az və ər hissələrinə ayırlar. Eyni qayda ilə xəzər boy adı da belə hissələrə bölünür. Və hər iki adın başında gələn az və xəz sözünün eyni ad olması ortaya çıxır” (10, s.19). Bu baxımdan biz də, Firudin Ağasıoğlu kimi o fikirdəyiz ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan kəliməsinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışlarına heç bir aidliyi yoxdur (7, s.15, 22). Başqa sözlə, iranlıların/arılərin oda sitayışdən dolayı bu əraziləri “odlar ölkəsi”, “od tanrısının yeri”, “od evi”, “od qoruyucusu”, “odla abadlaşdırılmış ölkə” adlandırılması bir şey, turanlıların/türklərin isə milli kimlikləri ilə bağlı yaşadıqları coğrafiyaya “xəzərlər/azərlər

ölkəsi”, “oğuzlar ölkəsi”, “Türklər/ turanlılar ölkəsi”, “bayların uca yeri” adlandırması tamam başqa şeydir (8, s.108, 117). Sadəcə biz, F.Ağasioğlundan fərqli olaraq Azərbaycan türklerinin millət və dil adının uyğun olaraq “azər xalqı” və “azər dili” adlandırılmasını doğru saymırıq (10, s.23). Bizcə, Azərbaycan xalqının və həmin xalqın dilinin bir adı var: Türk xalqı və Türk dili.

Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan Türk alımları Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklüyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklerin Ön Asiyaya və ona həmhüdud ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önemlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alımlardən M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Y.Yusifov, O.Tuna, T.Hacıyev, M.Adçı, F.Ağasioğlu və başqalarının Turanlılarının yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəəsini dəstəkləmələrini çox vacib hesab edirik. Bu baxımdan Azərbaycan, Türkiyə, Türküstan alımları arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklerin “gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin sayının artılması da diqqətçəkicidir. Əgər əvvəller Qərb alımlarının təsiri altında Türk alımlarının çoxu Türklerin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq durum xeyli dərəcədə dəyişməkdədir.

XIX-XX əsrlərdə Azərbaycan Türkçülüyü ideyası qədər Turançılıq ideyasını ən çox müdafiə edənlər Azərbaycan Türk aydınları olmuşdur. Azərbaycan Türk aydınları (A.A.Bakıxanov, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Cənnəti, Ə.Müzənnib, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə və b.) Türkçülükə yanaşı Turançılığı da müdafiə edərkən onun bütün sahələrdə dar mənada anlaşılmamasına əsas tutmuşlar. Məhz onların sayəsində də Türkçülük yalnız

milliyyətçilik kimi dar mənadan çıxaraq elmi mahiyyətdə qazanmışdır. Məsələn, Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsərində Türkçülükdən daha çox Turançılığı önə çəkmiş, “Turan xalqları”, “Turan dilləri”, “Turan irqi” nəzəriyyəsini müdafiə etmişdir (83, s.210-238). Birbaşa olmasa da, Hüseynzadə müstəqim şəkildə Turan ellərində yaşayan millətlərin yerli olması nəzəriyyəsini müdafiə etmiş, buna uyğun olaraq da Türklerin Arilərdən önce sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir (83, s.225). Samilərdən sonra türklərin daha çox münasibətdə olduğu isə iranlılar olmuşdur. O, “Siyasəti-Fürusət” əsərində də yazırı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olduqları halda, Kirlər, Daralar, Kambızlər isə İran hökmərləri olublar (84, s.66). Eyni müddəələri XX əsrin əvvəllərində bu və ya başqa formada N.Marr, M.Ə.Rəsulzadə, M.H.Baharlı və başqaları da dəstəkləmişlər.

Ancaq Sovetlər Birliyi dövründə, özəlliklə 1930-cu illərin sonlarında başlayaraq yenidən türklərin Ön Asiyaya “gəlmə” xalq olması məsələsi gündəmə gətirilmişdi. Həmin yanlış nəzəriyyənin təbliğatçıları olan İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay, Q.Melikişvili, E.Qrantovski, S.Ə.Kəsrəvi, V.Bartold, S.Qasimova, Ə.S.Sumbatzadə kimi Qərb ideologiyasına (“Avropa mərkəzçi”liyə) xidmət edənlərin iddia etmələri ki, m.ö. III-I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində yaşmış yerli tayfalar – kutilər, lullubilər, turukkilər, uruatrılər, sular, kaşşu, manna və digərləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların türklərə heç bir dəxli yoxdur (20, s.128, 130), bütün bunlar təsadüfi olmamışdır.

“Ural-Altay türk ailəsi”, yoxsa Turan/Türk dil ailəsi...

Turanın İrandan qədimliyi mülahizəsini “Avropa mərkəzçiliyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlməsini yazımaqla çıxış yolu tapmağa çalışmışlar. Bununla da, “Avropa mərkəzilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları naməlum tayfalar elan etmişlər (20, s.155). Başqa sözlə, İranlılarla müqayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğu-

nu görən “Avropa mərkəzçi”lər, bundan çıkış yolu kimi iki versiyanın üzərində dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlılar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmışlər, 2) Sadəcə, çox sonralar Turan adını mənimşəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir (“Ural-Altay türk ailəsi” nəzəriyyəsi).

Antitürk nəzəriyyələri Avropa, Sovet və İran ideoloqları birlikdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asyanın və Orta Asyanın, bütövlükdə Asyanın yerli xalqları olan Turanlıları /Türkləri diqqətdən kənardə saxlamağın “Ural-Altay türk ailəsi” nəzəriyyəsinin “Avropa mərkəzilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünkü həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay türk ailəsi” deyil, “Turan/ Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir.

Bizə, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlərin qarşısına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən Avropa, Rus alimlərinin əksəriyyəti də çıkış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüğünə kölgə sala bilməyəcək “Ural-Altay” nəzəriyyəsini ortaya atmışlar. Onlara “Ural-Altay” nəzəriyyəsinin bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi.

Turan sivilizasiyasının varlığının etirafı üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini “Avropa mərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünkü Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək “Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, “Türk-Turan” ya da “Turan dil ailəsi” nəzəriyyəsidir. “Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından “Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasib görünür ki,

bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay” nəzəriyyəsi “Avropa mərkəzçilik” konsepsiyanının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Türk alimi Oljas Süleymenov yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İnsanın zühurundan az əvvəl yaranmışdır!” (156, s.199).

Deməli, ən azı XIX əsrдən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslaşdırarkən özlərinə əsas rəqib olaraq “Turan-Türk” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması “Avropa mərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O. Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən ogruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər” (156, s.185). Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacaqıq” (156, s.202).

Bələliklə, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Sumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsi ilə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropa mərkəzçiliy”in uydurduğu “Ural-Altay” nəzəriyyəsinin

gerçək üzü “Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçek bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.

Beləliklə, “Avropa mərkəzçilər”in mümkün qədər indiki Azərbaycan və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, mammalılar) Türk/Turan etnik kimliyindən uzaq tutması, bunu əsaslandırmaq üçün də, “Ural-Altay türk ailəsi” teorisini ortaya atmaları əvvəlcədən düşünülmüş addımlardır. Çünkü türklərin əski vətəni “Ural-Altay” elan edilib oradan dünyaya yayıldığı iddia olunursa, o zaman “Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənardı qalır. Ona görə də, “Avropa mərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Məsələn, İqrar Əliyev yazırı ki, m.ö. II minlliyyin sonu – I minlliyyin əvvəllərində Güney Rusiya çöllərindən çıxmış irandilli etnoslarının şimali-qərbi İran ərazisində, o cümlədən Güney Azərbaycana gəlişlərindən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə başladı (20, s.17; 98, s.35). Guya, çox keçmədən Ön Asiyadan, o cümlədən Azərbaycanın türk olmayan yerli əhalisi – kutilər, lullubilər, hürrilər və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxımından assimiliyasiyasına, yəni iranlılaşamağa məruz qalmışlar (20, s.184). “Avropa mərkəzçilər”in iddiasında, Məmməninin yerli əhalisinin “iranlılaşma”sında önce midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axın edən kimmerilər, iskitlər və saklar mühüm rol oynamışlar (20, s.281).

Beləliklə, Qərb-Avropa mərkəzli ideoloqlar XX əsrдə, özəlliklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşunaslığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyadan və Kiçik Asiyadan əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlılar, kimmerilər, iskitlər və b.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır (19, s.63; 25, s.549; 24, s.477). Cox yazıqlar olsun ki, müstəqillik dönləmində nəşr olunmuş 7 cildlik

“Azərbaycan tarixi”ndə də bu antitürk nəzəriyyə davam etdirilmiş, yəni açıq-aşkar “Hind-Avropa” nəzəriyyəsi dəstəklənmişdir (20, s.287). Bunu, akademik Nailə Vəlihanlı özünəməxsus şəkildə belə izah etmişdir ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qarışmasından yaranması, bu anlamda da Azərbaycan türklərinin erkən dövrən türk (prototürk, erkən türk) dilində danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırıcı görünüşə də, lakin bu mülahizələr dünya tarixşunaslıq elmində qərarlaşa bilməmişlər (21, s.471, 473). Bütün bu mülahizələr “Avropa mərkəzçilik” ideologiyasının maraqları çərçivəsində elmi dövriyəyə buraxılmışdır ki, indi onu «dünya tarixşunaslığı tərəfindən qəbul edilmiş müddəə» (21, s.472) kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin yerli olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün sanballı dəllillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət konkret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birincisi, «Azərbaycan tarixi» adlı kitablardan SSRİ dövründən qalma yad konsepsiyanlar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alımların, tarixçilərin mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə «həll edilməsi»nə son verilməlidir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu problem Quzey Azərbaycan Türk xalqı əsarət altında olduqda ortaya çıxarılbıb daha sonra da “elmi həlli”ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.

Sovetlər Birliyi dövründə, xüsusilə 1960-1970-ci illərdən başlayaraq antitürk, antiazərbaycan ideyalara qarşı Z.Bünyadov, Y.Yusifov, Q.Qeybullayev, F.Ağasıoğlu, T.Hacıyev, M.İsmayılov, S.Rüstəmxanlı, Aydın Məmmədov, Altay Məmmədov, Mirəli Seyidov və başqa alımlarımız milli mövqelərini ortaya qoymuşlar. Onlar bir tərəfdən Ön Asiyənin yerli xalqları olan Kutilərin, Suların, Turukkilərin, Qarqarların eyni zamanda, buraya “gəlmə” hesab olunan kimmerlərin, iskitlərin, sakların türk mənşəli olmalarını qətiyyətlə müdafiə etməyə başlamışlar. Məsələn, dilçi alimimiz Qiyasəddin Qeybullayev yazırkı ki, m.ö. 3-cü minllikdən Azərbaycanda yaşayan yerli kutilər, lullubilər, kaslar, turukkilər türk mənşəli etnoslar olub onların birbaşa varisləri olan Manna və Maday m.ö. I

minilliyyin əvvəllərində tarix səhnəsinə çıxdığı kimi, m.ö. VIII-VII əsrlərdə quzeydən gəlmiş kimmerilər, skiflər (ışquzlar) və saklar da türk mənşəli etnoslar olmuşlar (99, s.40). Mahmud İsmayılova görə də, m.ö. III minilliyyin sonlarında şumer-akkadlarla eyni dövrdə yaşamış olan kutilər, lullubilər, saspirlər (subarlar-savirlər), kaspilər, turukkilər türk mənşəli olub sonrakı yuzilliliklərdə Ön Asiyadan Şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş, bir neçə yüzillikdən sonra isə burada əks miqrasiya olmuşdur (91, s.10-12).

Sovetlər Birliyi dövründə akademik Ziya Bünyadov da türklərin Azərbaycanın yerli milləti olması nəzəriyyəsini müdafiə etmişdir. Akademik açıq şəkildə yazırıdı: “Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki onda yerli böyük və çox yiğcam türk tayfalarının varlığına göz yumulur” (44, s.156). Türklərin aborigenliyi ilə bağlı Z.Bünyadov ərəb mənbəyinə istinadən “Azərbaycan qədimdən türklər ölkəsidir” müddəasını da təsadüfən irəli sürməmişdir (44, s.159). Ən başlıcası odur ki, Ziya Bünyadov ulu əcdadlarımızın türk olduğunu təsdiq etməklə yanaşı, bugünkü azərbaycanlıları da «Azərbaycan türk xalqı» adlandırmışdır (26, s.3). Prof. Süleyman Əliyarlı da yazırıdı ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olduğunu m.ö. I minilliyyin mixi yazılarında olan turukki və turuxi etnik adlar təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumu olmaması onların türkmənşəli xalq olduğunu sübut edir (27, s.177).

Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətənlərinin Güney Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğlu görə, “Türk” adının ilk forması m.ö. 3-2-ci minilliliklərdə burada meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır (9, s.174). Bu anlamda ilk Türk dövləti və Türk imperiyası kimi m.ö. 3-cü əsrin sonu, 2-ci əsrin əvvəllərində meydana çıxmış Hun dövlətini göstərmək qətiyyən doğru deyildir (8, s.214). Onun fikrincə, türklərin ilk atayurdu Ön Asiya, o cümlədən Güney Azərbaycan və ətrafi, ikinci atayurdu isə Anadolu, Orta Asiya, Quzey Qafqaz, Altay və digər coğrafiyalar olmuşlar (8, s.220).

Bizcə, Türklərin ilk atayurdu Ön Asiya və Orta Asiya, yəni Azərbaycan və Türküstən olmuşdur. Xüsusilə, m.ö. 6-4-cü minillərdə bu ərazilər türk tayfalarının (turuklar/turlar, qutlar, lulubilər, xəzərlər, sakalar/arsaklar, oğuzlar/quzlar, kaslar/ kazlar,

parflar/partlar, uygurlar, hunlar) atayurdları olmuş, Turlar/Türklərin adıyla Turan/Türküstan adlandırılmışdır. Deməli, ilk türklərin vətəni kimi yalnız Azərbaycanı deyil, onunla yanaşı Türküstəni bir sözlə, bütövlükdə isə Turanı görmək lazımdır.

Azərbaycanın qədimdən türklərin vətəni, yəni prototürklərin məskunlaşduğu əsas yerlərdən birinin Urmiya gölünün güney və güney-doğu olmasını, hətta m.ö. III minilliyin I yarısında bu ərazilərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən tarixçi alımlarımızdən Yusif Yusifov buranın yerli əhalisinin prototürklərin olmasına əsas sübutlardan biri kimi m.ö. III-II minilliklərdə bu ərazilədə yaşayan turukkuları, Turukkum ölkəsini göstərmişdir. Y.Yusifov yazır ki, turukku etnonimi «türk» tayfa adının erkən forması olmuşdur: «Erkən orta əsr yaddilli qaynaqlarda «türk» adı ilə yanaşı «turukka» (hind qaynaqları), «ttruki» (Xotan mənbələri), «druq//druqi» (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnonimin erkən, «turukki, turuki» formasını saxlamışlar. Bu dəllillər onu göstərir ki, e.ə. III-II minilliklərdə Azərbaycan ərazilərində Türk etnosları yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. Beləliklə, Azərbaycanın ən qədim sakinlərdən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməyən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzləmələr artıq yaranmışdı. Fərz etmək olar ki, prototürklər bu zaman nəinki qədim Azərbaycanın, eləcə də Anadolu yarımadasının və Orta Asyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər» (26, s.78).

İlk dövrlərdə Turanın İrandan/Aryandan qədimliyini, eyni zamanda Türklərin Ön Asyanın yerli milləti olmasını bəzi Qərb alımları, o cümlədən də ingilislər, fransızlar, amerikanlar və başqaları da etiraf etmişlər. Məsələn, həmin dövrün ingilis-amerikan alimi Nikela Qrablisə görə, Turan haqqında tədqiqatlar genişləndikcə bəlli olur ki, Turanın əsas mərkəzi Azərbaycan olmuş, iranlılarla ilk müharibədə Azərbaycan türkləriylə olmuşdur. N.Qrablis “Şərq məsələsi” adlı kitabında yazırı ki, Türklerin iranlılardan ya da arilərdən daha öncə Azərbaycanda sakin olmaqları, iranlıların isə bu əraziyə gəlmə olduqları barədə dəqiq, sabit sübut və dəllillər vardır. Başqa bir ingilis alimi professor Says isə yazırı: “Turanlılar bu

böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əger iranilər onu məhv etməsəydiłər, bizi ondan böyük yadigarlar qalacaqdı” (139, s.303-304).

Deməli, e.ə. II minilliyin sonu – e.ə. I minilliyin əvvəllərindən başlayaraq irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya axını nəticəsində qədim türklərinin özünü müdafiə etməsi zəruri olmuşdur. Əvvəlcə, Turan-Saka imperiyası olaraq irandillilərlə qarşı birgə savaşan turanlılar, imperiya nisbətən zəiflədiyi dövrlərdə Manna, Midiya, İskit-Saka, Xəzər (Kaspiana), Massaget çarlığı olaraq düşmənə qarşı mübarizəni davam etdirmişlər. Bu anlamda kutilər, lullubilər, sular//suvarlar, qarqarlar, xəzərlər//azlar, turukkilər, albanlar//aranlar və başqa yerli Türk etnoslarından təşəkkül tapmış Manna dövlətinin m.ö. 9-cu əsrən etibarən Assuriya, Urartu ilə yanaşı sonralar Aryanlara (Parsua) qarşı da mübarizə aparmaları təbiidir. Eyni zamanda e.ə. VIII-VII əsrlərdə yenidən toparlanan Turan-Saka imperiyasına aid kimmerilər, iskitlər/sakların da ümumi düşmənə qarşı mübarizədə Manna dövlətinə yardım etməyə başlamaları təsadüfi sayıyla bilməz.

Hər halda kimmerlərin, iskit/sakların heç bir problem olmadan Manna-Azərbaycan əhalisi ilə qaynayıb qarışması isə onların soyköklərinin eyniliyi və əvvəllər Turan imperiyasının tərkibində yerdə yaşamaları ilə bağlı olmuşdur. Sakaların/turanlıların xaqanının “sak və kuti ölkələrinin hökmədar” titulunu daşımışı bu yaxınlığa işarədir, eyni zamanda Assuriyaya qarşı mübarizədə mammalılarla kimmerilər, iskitlər/saklar arasındaki mütəffiqlik də bu amildən qaynaqlanmışdır. Bu fikri təsdiq edən faktlardan biri də, bəzi mətnlərdə iskitlərin/skiflərin Manna ölkəsinin qədim sakinləri adlandırılmasıdır (20, s.232).

Bu isə o deməkdir ki, mammalılarla sakalar öncədən Turan-Saka imperiyasının tərkib hissəsi olmuş, irandilli tayfaların Ön Asiyaya yürüşü zamanı imperiya nisbtən zəifləmiş, bunun nəticəsində də yeni türk dövlətləri ortaya çıxmış, çox keçmədən də yenidən toparlanan turanlı sakalar manallılara dəstək verməyə başlamışlar. Bütün hallarda mammalılarla iskitləri-sakaları bir-birlərinə bağlayan ortaq köklərin olması danılmazdır.

1.2. Tanrıçılıq fəlsəfəsi: Qamlıq/Şamanizm, Totemizm, Göt Tanrı

Hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristianlıq, İslamlıq kimi dini-fəlsəfi təlimlərin, mədəniyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə türk bilgələrin hər hansı əlavələrinin, şərhələrinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk dini-fəlsəfi təlimin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosoflarının (Məhəmməd Farabi və b.) adları Orta əsrlərdə çəkilir ki, onların özləri də əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.

Əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göt Tanrı) fəlsəfəsiylə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olmasına qətiyyən şübhə etmirik. Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçayarasında mövcud olmuş Sumer sivilizasiyasının varlığı da Turan/Türk kosmoqoniyasının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Şumerlərdə və digər Turanı qövmlərdə görünən Göt Tanrı dininin (Göt Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara tasir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır. Eyni zamanda Türklərin Şumerlərdən öncə və Sumerlər dövründən indiyə qədər şüurlarında yaşatdıqları “Ana haqqı – Tanrı haqqı”, “Tanrı haqqı”, “Göt haqqı”, “Su haqqı”, “Torpaq haqqı”, “Yer haqqı”,

“Günəş haqqı” anlayışları, eləcə də ailədə ataya, aqsaqqala hörmət, ailə törəsi, el törəsi Tanrıçılıq fəlsəfəsiylə six şəkildə bağlıdır.

Tanrıçılıq ideyası Şumerlərə qədər mövcud olmuş, Türk soylu ya da Türklərlə başqa bir xalqın qaynayıb qarışması olan Sumerlər də bu fəlsəfəni m.ö. IV-III minilliklərdə davam etdirmişlər. Hər halda Tanrıya “Dingir” deyən Sumerlərlə, Tanrıya “Cingir baba” (8, s.150), yəni Tanrı baba deyən əski Azərbaycan türkləri arasında yalnız dil qohumluğu deyil, dini-mənəvi eynilik də düşündürücüdür. Prototürk Subarlar isə Tanrıya Tenger demişlər (9, s.153). Türklerin baş tanrı Tenqri/Dingirlə yanaşı Turan, Turkan, Tork, Turuk, Aras, Baba, Asar, Kuer, Qut, Qaşqay, Günəş kimi iyə adları da olmuşdur (9, s.118, 121). Ümumilikdə, “Tanrı” ilə “Göy Tanrı” kəlimələri Türk xalqlarında müxtəlif şəkillərdə (dingir, tenqri, tanrı, tarı, tenqri və b.) səslənsə də mahiyyət birdir. Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tanrı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər dinqir, yakutlar tanqara adlandırmışlar (34, s.52).

Tanrıının sinonimi olan Dinqir sözünə, “Dinqir Rusaşə” şəklində Urartu mixiyazlı kitablarında rast gəlirik. Görünür, “Dinqir Rusaşə” Tanrı Rusanın ya da Tanrı Uruzun övladları anlamındadır (53, s.24). Digər tərəfdən Urartu çarlarının adı olan Rusa adı Uruz şəklində Tanrı adına sinonim kimi eyniləşdirilməklə yanaşı, o da iddia olunur ki, Uruz m.ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət tanrısı, Turan isə ilahəsi idi (248^a, s.122-124).

Türk və Tanrı sözlərində də yaxınlıq, doğmalıq vardır. Avestada adı keçən turanlı Dureketay Turuqtaydır ki, onu da Tenqritay/ Taqrityatyla eyniləşdirmək mümkündür (9, s.326). Tenqri, Tanrı və Türk sözlərinin doğmalığı Türk şəxs adlarında da öz əksini tapmışdır.

11-ci əsrдə Mahmud Kaşgarlı “Tanrı” sözünü Allah anlayışının sinonimi kimi vermişdir. Sadəcə, o bir müsəlman kimi artıq türklərin göy üzünə tanrı deməsini kafırlı hesab etmişdir (197, s.484). Bütün hallarda Kaşgarlı Türk xalqlarının İslamaqədərki dini inanclarına daha çox hörmətlə yanaşmışdır (197, s.15-16).

Ziya Bünyadov “Tanrı” və “Göy Tanrı” anlayışları ilə bağlı yazırı ki, bugünkü Orta Asiya Türk şivələrinin əksəriyyətində Tenqri “Tanrı” və “Göy” mənalarını ifadə edir. Ona görə Türkiyə türkçəsində isə bu söz (olduqca qədimləşmiş) yalnız «Allah» mənasında işlənmişdir: “Orxon-Yenisey kitabələrində Tenqri daim

ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəxsən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri Türk xalqını qoruyur, onun milli varlığı, daimliyini təmin edir və türk bəylərinin düşmən üzərində qələbə calmalarını dəstəkləyir. Bu sıfətilə, xüsusən türklərin hamisi olaraq türk Tenqrisi adlanır” (45, s.263).

Türk-Azərbaycan etnoqonik miflərinin birində də göstərilir ki, Uğuz-Oğuz Tanrını qəbul etməyən atasına qarşı çıxmış və yer üzündə tək tanrıçılığı – Göt Tanrıya inamı yarmışdır (64, s.37). Əslində Uğuzun/Oğuzun digər bir adının Buğa/ Öküz/Okuz xan olması da bunu təsdiq edir. Oğuz dastanına görə də ilk Türk hökmdarlarından biri olan Buğuhan tək Tanrıçılıq dinini təsis etmişdi (225, s.42). F.Rəşidəddin də yazar ki, tanrıçılıq dinini Oğuz xan formalasdırıb və türklər arasında yayıb (146, s.10-11). Oğuz xan dastanına görə, türklər həmişə tək Tanrıya ya da Göt Tanrıya inamış, çoxallahlı olmamışlar. Şamanizm və Manicilik kimi digər Uzaq Doğu kökənli dirlər Türkler arasında kiçik zümrələr xaricində heç bir zaman yaygınlıq qazanmamışdır (215, s.153). F.Ağasioğlu yazar: “Özlərini təbiətin yavrusu sayan türklər, özəlliklə bozqır türkləri hər bir təbii varlığın iyiyəsi olduğuna inanır, onlara öz qamları vasitəsilə münasibət bildirir, ancaq bütün varlığın yaradıcısı kimi bir Tanrıya (Tenqri) tapınırıdlar. Sumerlərin də dinqir dediyi bu teonim həm Tanrı, həm də onun simvolu olan Götü (səmanı) bildirirdi” (9, s.469-470). Emin əl-Razi, İbn Fadlan kimi müəlliflərə görə də, Türkler, o cümlədən xəzərlər bir Tanrıya tapınırıdlar (196^a, s.31).

Cox güman ki, türklərdə Tanrı, Tanrıçılıq ideyası ya da fəlsəfəsi formalasana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda Tanrı ideyasının müəyyən təkamül prosesinin məhsulu olması artıq coxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Nizami Cəfərov yazar: “Tanrıçılıq dünyagörüşünün müəyyənləşməsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları tanrıçılıqla tabe olur, mifologiya bundan sonra məhz bu mükəmməl dünyagörüşünün (tanrıçılığın) «məntiqi» ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşüncədən fərqli olaraq, «professional» düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tanrıçılıqla əsaslanır” (52, s.56). Onun fikrinə görə, Tanrı –

göylər aləmi ilə bağlıdır, lakin Türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də taleyini Tanrı müəyyənləşdirir: “Əgər Tanrı istəməsə, kimsə türk cəmiyyətinin hökmədarı (kağanı) ola bilməz. Ona görə də türklərdə hökmədar kultu mövcud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da yaşamışdır” (52, s.56).

Tanrıçılığın “şamanizm”lə eyniləşdirilməsi: yanlışlıqmı, həqiqətmə?

XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya elmində daha çox “şamanizm” ya da “qamlıq” kimi verilməyə çalışılmışdır. Özəlliklə, Avropa alimləri tərəfindən “şamanizm” adlandırılan, ancaq əski dönmələrdə qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey deyildir. Başqa sözlə, “Qam” ya da “Şaman” Tanrıçılıq dinində “filosof” rolunu oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Birincisi, Tanrıçılığı təbliğ edən “şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi “şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ etdiyi Tanrıçılıqla bağlıdır. Bir müddət Ziya Gökalp dini rəhbər anlamına gələn “toyon” sözünə əsaslanaraq qədim türklərin dinini “toyonizm” adlandırmışdır. O, “Türk mədəniyyəti tarixi” kitabında yazdı: “Türk dininin ruhani başqanına “toyon” adı verildi kahin (falçı) və sehirbazlara “kam” deyilərdi. “Şaman” kəliməsi bu “kam” kəliməsindən doğmuşdur. Şamanizm əski türklərdə, kəhanətin (falçılığın) və ruhi tibbin (həkimlik) adıdır. Gərçi Şamanizm daha önceki, “anönüstün totemizm” dönməndə bir dindi. Toyonizmidən sonra isə “sehir-cadu” durumuna dönüsdü. Bu üzdən, sonraları şamanizm türklərin dini deyil, bir sehirbazlıq sistemi oldu. Avroplailar, türklərin bütün dini sistemlərinə Şamanizm deməklə yanılmışlardır. Tarix, səhnəyə çıxdıqdan sonra əski Türk dininə toyonizm yaxud “num” deyilməsi lazımdır” (194, s.31).

Bu anlamda Hilmi Ziya Ülken də Gökalpa əsaslanaraq qeyd etmişdir ki, əski Türkələr dini rəislərinə “toyon”, sehirbazlara “kam” dedikləri halda, avropalılar bu kəliməni “şaman” olaraq almışlardır: “Sehir, dinin ziddi qiymətlərə malikdir: Əski Türk dini sağ, şamanizm solu uğurlu sayındır. Din sağıdakı erkəyə, şamanizm soldakı qadına qiymət verirdi. Bundan dolayı “kam”lar ya həqiqətən qadılardır; yaxud da qadın qiyafətinə girmiş və bütün hərəkətlərində

onu təqlid edən erkəklərdi. Şaman bir növü ibtidai təbib və texnikdir: sinir xəstəliklərini müalicə edər; yağmur, həsəd, bərəkət üçün sehirli tədbirlər alır; sehirbazlıq və kahinlik yapardı. Kamlar, əllərində, rəqs və ayın əsnasında qamçılar bulundururdular. Kəlimə də göstərir ki, bu alət qamlara, yəni Şamanlara məxsusdur” (225, s.57).

Ancaq İbrahim Qəfəsoğlu, Əbdülfəzadə İnan, Cavad Heyətin fikirlərinə görə, toyonizm əslində buddizm oldğu üçün, əski Türk dini hesab oluna bilməz. Onlardan başqurd kökənli Əbdülfəzadə İnan hesab etmişdir ki, türklərin ən əski dini Toyonizm deyil, Şamanizm və Gök Tanrıçılıq olmuşdur. İnana görə, qədim türklərdə Tanrı, ya da Göt Tanrı həm maddi, həm də mənəvi anlamda anlaşılmışdır. O, yazırıdı: “Manixeyist və budistlərə aid mətnlərdə “tanrı (tengri)” adı Gök Türk mətnlərindəki anlamıyla qullanmaqla bərabər maddi varlıq təsəvvür edilən “tengri (gök, səma)” ayırd edilməkdədir, maddi varlıq sayılan “tengri” ekseriya “kök-gök” kəliməsiylə ifadə edilməkdir (üzə on qat kök)” (182^b, s.24). O, daha sonra yazır ki, qədim Türkcədə tenqri kəliməsi göz görünən gök və “Allah” anımlarını da ifadə etmişdir: “Şimdiki şamanistlər necə ki bir dağı, yaxud bir çayı, eyni zamanda bir ruhu hesab edirlərsə qədim türklərdə göyü (səmayı) elə, yəni maddi bir varlıq sandıqları gök ilə yüksək və böyük ruhu – Tanrıyu eyni şey hesab etmişlərdir” (182^b, s.25).

Bizcə, Tanrıçılıq dini-fəlsəfi təlimini Avropalılar əski Türk dünyagörüşünü dar anlamda “şamanizm” adlandırib ona kölgə salmağa çalışalar da, zamanla əski Türk fəlsəfəsinin daha geniş anlamda Tanrıçılıqla bağlı olması ortaya çıxmışdadır. Məhz bütün Türk xalqlarının əski dünyagörüşünü özündə eks etdirməsi anlamında Azərbaycan Türk bilgələrindən tanınmış alim, türkoloq Cavad Heyət də birmənalı şəkildə iddia edir ki, türklər qədim dövrlərdə “şamanizm”ə, “totemizm”ə deyil, məhz təktanrıçı təlim olan Göt Tanrı dininə inanmışlar. Digər tərəfdən Tanrıçılıq fəlsəfəsini təbliğ edənlər Qamlar idilər ki, “əski türklərdə Kam və ya Qam ruhani mənasına gəlir, lakin şaman sözü hind-avropalı bir terminidir” (77, s.55-56).

Ona görə də, Ümit Hassanın yazması ki, şamanlıq/qamlıq arxaik kökə dayanır, dünyanın inkişafı baxımından mədəniyyətin olmadığı tarix öncəsinə, yəni tarixi sivilizasiyanın doğusundan çox-çox əvvəllərə – 20 və ya 25 min il öncəyə aiddir (108, s.27), burada

ancaq Tanrıçılıq fəlsəfəsinin ilkin dövründən bəhs oluna bilər. Çünkü bu müəllifə görə, qədim türklərin fəlsəfəsi əsasən Tanrıçılıqda öz əksini tapmışdır ki, “Tenqri” sözü də əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrıni ifadə etmişdir. Türklerdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir. Məhz bunları daha dərindən dərk edən Hikmət Tanyu da göstərmüşdür ki, əski Türklerin dini-fəlsəfi təlimi olaraq “şamanizm” ya da “totemizm” deyil Tanrıçılıq olmuşdur (218, s.9). İndi “şamanizm” kimi qələmə verilən dini təlimi qədim dövrlərdə “şaman” deyil Kam//Qam təbliğ edirdi ki, onların adıyla bu dini-fəlsəfi təlimi Kamlıq adlandırmaq da doğru deyildir (218, s.28). B.Öğələ görə isə, bir çox qəbilələrin bəzi dini ayınları bir yerdə həyata keçirdiyi üçün «dövlət dini» sayla biləcək şamanizm daha artıq adamlar, ailələr, yaxud da ancaq bir qəbilə içində hökmü keçən bir din sistemi kimi də verilə bilər (209, s.17).

Türk mütəfəkkiri İbrahim Qəfəsoğlu isə daha çox Hikmət Tanyunun fikirlərinə qatılıraq hesab edir ki, qədim türklərin dini inancı Tanrıçılıqla “şamanlıq” arasında heyrət ediləcək dərəcədə yaxınlıq olsa da, bütün hallarda türklər təbiət qüvvələrinə, atalara və tək Tanrıya sitayış ediblər (198, s.289-304). Başqa sözlə, qədim türklərdə bütlərə sitayış olmadığına görə, onlar arasında “şamanizm” və “totemizm” yer olmamışdır. İ.Qəfəsoğluna görə, əski Türklerin qədim dini Goy Tanrı dini olmuş və ehtimala görə “şamanizm” türklər arasında mögollar tərəfindən yayılmışdır (198, s. 55-56). Qəfəzoglu yazırkı ki, Bozqır Türk topluluğunun əsl dini Goy Tanrı dini idi: “Əski çäglarda başqa heç bir qövm ilə iştirakı olmayan bu inanc sistemində tenqri (tanrı) ən yüksək varlıq olaraq etiqadın mərkəzində yer almışdı. Yaradıcı, tam iqtidar sahibi idi. Eyni zamanda səmavi mahiyəti vardı, çox vaxt “göytanrı” deyə adlandırılırdı. Göytanrı inancının torpaqla ilgisi olmadığı üçün ovçu, çoban və heyvandar topluluqlara məxsus olduğu, bu etobarla mənşəyinin Asya bozqırlarına bağlanması gərəkdiyi ümumən araşdırmaçılar tərəfindən qəbul olunmuşdur (100^a, s.334-335).

Türk bilgələrindən Rəfik Özdək də İ.Qəfəsoğlunun bu mövqeyində çıxış edərək yazırkı ki, qədim türklər heç vaxt nə totemçi, nə bütpərəst, nə də şamançı olmayıblar; şamanizm mögol inancı olmuş, türklər arasında geniş yayılmamış və daha çox sehr, cadu kimi başa

düşülmüşdür (130, s.11).

Biz də, qədim Türklərin Tanrıçılıq fəlsəfəsini “şamanizm” adı altında verilməsini tamamilə yanlış hesab edirik. Çünkü hazırda “şamanizm” kimi verilən dini-fəlsəfi görüşlərin çoxu Götür Tanrı fəlsəfəsinə aid olmuşdur. Sadəcə, avropalılar tərəfindən “şamanizm” adlandırılın qamlıq təlimi əski türklərin Götür Tanrıyla bağlı təsəvvürlerinin ilkin mərhələsidir. Milli bilgəmiz Əli bəy Hüseynzadənin təbrinçə desək, türklərin qədim zamanlarda əsasən təbiətə, təbiət sirlərinə pərəstişdən ibarət bulunan “şamanizm”i bəzi qamların/şamanların şarlatanlığı sayəsində sonralar bütvpərəstlik dərəcəsinə düşmüş (82, s.54), ancaq bu bütvpərəstlik, həmin dövrlərdə bir o qədər qaba olmayıb Misir, yaxud da Yunan qədim məzhəbləri kimi xurafat səviyyəsinə enməmişdir (82, s.64). Eyni zamanda Hüseynzadə türklərin ilkin inanclarında olan oda sitayışılərni “şaman”larla qamlarla bağlayıb, Arilərin gelişindən sonra ortaya çıxan zərdüştülərin atəşpərəstliyə aid olmamasına diqqət çəkmişdir. O yazdı: “Nura pərəstiş guya İyzədə (Hörmüzə – F.Ə.) pərəstiş demək olduğundan Zərdüşt məzhəbinin başçıları tərəfindən axırda qaba bir atəşpərəstliyə çevrildi. Atəşpərəstlik isə zatən yuxarıda qeyd olunan şaman (əslində Qamların Tanrıçılıq fəlsəfəsində – F.Ə.) məzhəbində də var idi. Bir çox adətimiz bu dövrlərdən qalmadır. Məsələn, axır çərşənbələrdə atəş yandırıb üzərindən atılmamız və sairə” (83, s.223-224). O qeyd edirdi ki, “şamanizm”dən sonra türklərin əsas dini-fəlsəfi təlimi Götür Tanrıçılıq olmuşdur. Başqa sözlə, bəzi “şaman”-ların/qamların yanlış əməlləri nəticəsində “şamanizm” bütvpərəstliyə çevrilsə də, ancaq “şaman” bütvpərəstliyi uzun sürməmiş və Tanrıçılıq dini yaranmışdır. O yazır: “Fəqət şu təəddüd ilahə ilə bərabər Türk Oğuzlarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir meyil bulunduğuna sahibüssəma mənasına gələn və ilahililahə olması möhtəmil olan “tanrı”, yəni gög tanrı və yaxud sadə “gög” denilən allah dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon abidəsinə görə ruh bir quş şəklində təsəvvür olunuyordu. Məvtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir” (82, 64).

Maraqlıdır ki, digər milli bilgəmiz Əhməd bəy Ağaoğlu da Türklərin ilkin dünyagörüşünün formallaşmasında “şamanizm”i görmüş, sonradan onu Tanrıçılıqla eyniləşdirmişdir. “Tanrı dağında” hekayə-məqaləsində Ə.Ağaoğlu yazdı ki, qədim türkləri Tanrıya

doğru aparanlar Şamanlar Şamanı/Qamlar Qamı Qaraqumlu Göyçə həm də Tanrı qulu, Tanrı elçisi olmuşdur (4, s.78). Eyni zamanda Ə.Ağaoğlu bu hekayəsində göstərməyə çalışır ki, Şaman/Qam insanı Tanrı ilə qovuşdurun bir məbud, Tanrıya aparan yolun bələdçisidir: «Özümü Tanrı dağının təpəsində, Şamanı öndə, özümü arxada yeriyən gördüm. Dağın təpəsi geniş və uzun bir meydandı. Minlərcə insanlar toplanmışdı. Diqqət etdim: şamanlar və şamanlara qoşulmuş mənim kimi Tanrı aşıqları idi! Hər elin şamanları başda Şamanlar Şamanı olmaq üzrə ayrı bir səf təşkil edirdi. Odur, sarı rəngli tuğun altında Cunqariya şamanları, bax qırmızı rəngli tuğun yanında Qırğız şamanları, o biri tərəfdə göy rəngli Orxon şamanları, daha o biri yanda yaşıł rəngli Qaşqar şamanları, onların sol tərəfində Qobi şamanları, sağ tərəfdə pənbə rəngli Altay şamanları! Bu da bizim qara rəngli Qaraqum şamanları» (4, s.85). Ə.Ağaoğlu “Üç mədəniyyət” əsərində isə türklərin ən qədim dinlərindən biri kimi Tanrıçılıqla yanaşı, şamanizmi də göstərmişdir [8, 32].

Yusif Vəzir Çəmənəzəminli isə turanlıların ya da iskitlərin bilgələrini, fəlsəfə-din bilicilərini birmənalı şəkildə qam adlandırmış, qamların nüfuzunun Türk-Turan xaqqanından daha böyük olmasını yazmışdır (54^a, s.421). Məhəmməd Həsən Vəliyev isə yazdı ki, “Türklər hələ Turanda yaşayarkən onların ilk dini şaman dini olmuşdur. Təxminən 800 (183)-cü ildə onların bir hissəsi öz dinlərini dəyişmiş və xristianlığı - nestoryanlığı qəbul etmişdi” (177, s.55-56). Türkoloq, dilçi alim Bəkir Çobanzadə də şamanizmi türk-tatar və Çin xalqlarının ortaq abidəsi saymışdır (54^b, s.193). Onun fikrincə, bugünkü Azərbaycan aşıqları da öz mənşələrini şamanizm dövründəki qəbilə şairləri olan ozanlardan alıblar.

Sovet Azərbaycanı dövründə akademik Ziya Bünyadov yazdı ki, ibtidai dini etiqadlar və ayinlər forması olan bu təlimin əsasını şər ruhlara geniş animistik (lat. anima - ruh) etiqadlar dairəsi və özlərini camaat qarşısında vəcdə gətirə bilən ayin xadimləri şamanlarla səciyyələnir. Onun fikrinə görə, şamanizm əsasən Sibirin aborigen xalqlarının (tuvalılar, buryatlar, yakutlar, mansılər, xakaslar, tofalar, xantılar, şorlar, nenlər və b.) dinidir (45, s.250). ASE-nin 10-cu cildində də şamanizm məsələsinə (şaman – evenkcə coşqun, ehtiraslı, keyləşmiş adam mənasını verir və şamanizmdə dini ayin icraçısidir) toxunulmuş, bu dinlə bağlı həmin ensiklopediyada öz əksini tapmış

mülahizələr, hətta çağdaş dövrdə işiq üzü görmüş «Fəlsəfə ensiklopedik lüğət»də (1997) də təkrarlanmışdır. Bu kitablara görə, şamanizm ibtiadi-icma quruluşunda bəzi xalqlarda yaranmış erkən dindir. Şamanizm «şamanın (kamin) ruhlarla ünsiyətinə, inama əsaslanır. Ayrı-ayrı xalqlarda kamlanmaq formaları, ruhlar haqqında təsəvvürlər, şamanların (kamların) ixtisaslaşması dərəcəsi fərqli idi. Bəzi xalqlarda şamanizm qalıq halında sinifli cəmiyyətdə də qalırdı» (25^a, 457; 71^a, s.499). Bu kitablarda daha sonra yazılır ki, Sibir xalqlarında (tuvalılar, evenklər, saxalar və b.) şamanizm mürəkkəb forma almışdı: «Sibir şamanlarının kamlanması dəf ilə, coşqun rəqs'lərlə, hipnoz, müxtəlif fokuslar və qabaqcadan xəbər vermək (peyğəmbərlik) ilə müşayiət olunurdu və guya ruhlar aləminə səyahətdən (bəzən «at», «maral» ilə; onları dəf əvəz edirdi), ruhlarla mübarizədən ibarət idi» (25^a, 457; 71^a, s.499).

Fikrimizcə, burada maraqlı məqam birincisi, şamanizmin Sibir xalqları arasında geniş yayılması ilə bağlıdır ki, şübhəsiz, Sibir xalqları etnik mənşə baxımdan türksöyludurlar. İkinci, şamanların “qabaqcadan xəbər vermək”, peyğəmbərlik qabiliyyətindən, eləcə də magiyasından bəhs olunur ki, bütün bunlar Midiyadakı “maqların təlimi” ilə tamamilə üst-üstə düşür. Deməli, şamanlar və maqlar, uyğun olaraq şamanizm və “maqların təlimi” eyni soykökdən və eyni dini dünyagörüşdən bəhrələnmişlər. Fikrimizcə, ASE və “Fəlsəfə ensiklopedik lüğət”də şamanizmin türklərlə, o cümlədən Azərbaycan xalqı ilə hər hansı bağlılığın olub-olmaması məsələsinə toxunulmaması, ən azı buna heç bir aydınlıq gətirilməməsi də doğru deyildir. Heç olmasa sonuncu kitabda göstəriş bilərdi ki, sonralar şamanizm hansı ərazidə, hansı millətlərlə və həmin millətlərin tapındığı hansı dinlərlə bir yerdə mövcud olmuş və həmin dini sistemlərə hansı şəkildə daxil olmuşdur. Bu, Azərbaycanda yaşayan və Azərbaycan fəlsəfəsini də bu kitabda əks etdirən həmin müəlliflərin borcu idi.

Çoxcildlik “Azərbaycan fəlsəfəsi tarixi”nin 1-ci cildində isə şamanizm və Götürk Tanrıya inam türk xalqlarının, o cümlədən türksöylü azərbaycanlıların qədim dinləri kimi verilir, ancaq həmin dinlər haqqında tam aydınlığı ilə bəhs olunmur (240, s.14; 53; 55; 148). Belə ki, kitabın girişində filosof Zümrüt Quluzadə tərəfindən başqa dinlərlə yanaşı, Türk xalqlarına aid şamanizm və Götürk Tanrıdan da

bəhs olunacağı bildirilsə də (240, s.14), ancaq bu kitabda tam aydınlığı ilə konkret şamanizmin nə cür dini inanc olduğu, türklərin, o cümlədən Azərbaycan türklerinin doğurdanmış şamanizmə tapındığı, onunla tanrıçılığın hansı oxşar və fərqli cəhətləri olduğu göstərilmir.

Dilçi alim, türkoloq Tofiq Hacıyev isə yunan müəlliflərinə istinad edərək qeyd edir ki, türksoylu iskitlərin dini əqidələri şamanlıq olub (43, s.15). Lalə Mövsümovanın fikrincə, qədim türk xalqlarının həyatında və məişətində şamanizm dini də mühüm yer tutmuşdur. Belə ki, onun izini «Kitabi-Dədə Qorqud»da da görmək olar (123, s.76). “Türk xalqlarında şaman Tanrı ilə insanlar, heyvanlar, təbiət arasında bir növ vasitəçi rolunu oynamışdır” - deyən, Vəli Həbiboğlu daha sonra yazır ki, Azərbaycan, bütövlükdə türk xalqlarının mifologiyasının öyrənilməsi baxımından şamanizmin köklərinin araşdırılmasına ehtiyacı var. Onun qeydində görə, şamanizmin mahiyyətinin təsdiqi göstərir ki, xüsusilə türk xalqlarında şamanizmin, totemizmin ayrı-ayrı ünsürləri bu gün də müxtəlif rituallarda özünün qoruyub saxlamışdır (79, s.131). Mahmud Allahmanlının fikrinə görə, şamanizm türk mədəniyyətində bütöv bir mədəniyyət sistemini, dünyagörüşü əhatə edir (11, s.10).

Bu baxımdan “Türklər hələ Turanda yaşayarkən onların ilk dini şaman dini olmuşdur” (177, s.55-56), ya da türk soylu iskitlərin, yəni turanlıların dini əqidələri “şamanlıq” olub fikirləri (43, s.15), bizim üçün Turanlıların əski dövrlərdə Tanrıçılığa tapınması anlamındadır. Çünkü dini-fəlsəfi təlimləri təbliğ edənləri indiki anlamda “şaman” ya da əski adıyla “qam” adlandırıb bu dini fəlsəfi təlimi də uyğun olaraq “şamanizm”, “qamlıq” adlandırmaq qətiyyən doğru deyildir. Əksinə, avropalılar tərəfindən “şaman” adlandırılan, əslində isə doğma adı qam olan bilgələrimizin düşüncələrinin əsasında Tanrı ideyası dayanmışdır. Qamlar məhz Tanrıya, Götə Tanrıya istinad edərək öz öncəgörmələrini, düşüncələrini ifadə etmişlər. Ona görə də, Avropa alımları tərəfindən bilərəkdən ya bilməyərəkdən “şamanizm” kimi qələmə verilən, bizim bir çox alımlarımız (Əhməd Ağaoğlu, Bəkir Çobanzadə, M.H.Vəliyev, Tofiq Hacıyev, Vəli Həbiboğlu, Mahmud Allahmanlı) tərəfindən də təkrarlanan (6, s.32; 79, s.131; 11, s.10) bu fəlsəfənin əsasında Tanrı ya da Götə Tanrı ideyası dayanır.

Bizcə, Türklerin ən əski dini-fəlsəfi inancı olan Tanrıçılığın “şamanizm” adlandırılaraq Orta Asiya və Altayda göstərilməsi

təsadüfi olmamışdır. Bununla da, Avropa alımları bir tərəfdən qədim dövrlərdə Türklərin bütərəst olmasına, digər tərəfdən isə Ön Asiyadan uzaq tutulmasına çalışmışlar. Ona görə də, V.Radlovun, L.Qumilyovun heç bir əsas olmadan türklerin qədim fəlsəfəsini “şamanizm” adı altında Altay və Orta Asiyaya məhdudlaşdıraraq “gənc”ləşdirmələrini, üstəlik monqollarla bir sıra qoymalarını tamamilə cəfəngiyat hesab edirik (133, s.5; 104, s.104). Digər tərəfdən də Avropa alımları qamlığı mənfi anlamda sehirbazlıq, cadugərlik kimi də qiymətləndirməklə fəlsəfi yükünü azaltmağa çalışmışlar. Halbuki onların sehirbazlığı, cadugərliyi elmi fikrin inkişafına səbəb olmuşdur. Başqa sözlə, qamların/ “şaman”ların sehirbazlığıyla digər xalqların sehirbazlığı arasında xeyli dərəcədə fərqliliklər vardır. Türk filosofu Ülken doğru yazar ki: “Türklerdə sehir daima dinin yanında bir mövqe almış və bu iki təfəkkür birləşdirilərə mücadilə edəcək yerdə biləkis birbirini tamamlamışdır. Halbuki Sami qövmlərdə - eskeriya – dirlə sehir, “rahib” ilə “kahin” mücadilə etmişlər və bu növü millətlərdə dini inqilablar bundan doğmuşdur. İslamiyyətdən sonra əski Türk dini mütəkəllimlər və fiqihləri yetişdirdiyi kimi, əski Türk sehri də Xorasan ərənlərini, dərvişlərini, yəni Türk mistiklərini yetişdirmişdir. Həqiqətdir ki, İslamiyyətdən sonra da Türk təriqətləri daima çiftçilik, mədənəncilik, çobanlıq, dəbbağlıq, empirik təbabət kimi texnik işlərini mühafizə etmişlər və adətən təriqəti ona mərbut dini bir vəzifə halına gətirmişdilər” (225, s.67).

Bununla da belə bir nəticəyə gəlirik ki, Tanrıçılıq fəlsəfəsinin “şamanizm”, qamlıq, adları altında verilməsi, üstəlik onun mənfi anlamda “sehirbazlığı” yozulması qəsdli xarakter daşımış, Götür Tanrı ideyasının əsil mahiyyətinin açılmasına əngəllər yaratmışdır. Bu anlamda çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin 1-ci cildində doğru yazar ki, “şamanizm”lə Tanrıçılığa eyni statusdan baxmaq doğru deyildir. “Şamanizm” türk xalqlarının mənəvi həyatında böyük yer tutsa da, türk mentaliteti Tanrıçılıq üzərində qurulmuşdur: «Bu durumda şamanizm müstəqil dini-mifoloji sistem kimi formallaşa bilməzdi. Sadəcə olaraq, tanrıçılıq ideologiyası çərçivəsində toplumun praktik ehtiyaclarına cavab verməkdə, möisət səviyyəsində fərdi və gündəlik məsələləri həll etməkdə idi. Bu baxımdan şamanizmin tanrıçılıq sistemindəki yeri, təsəvvüfün (xüsusiylə də xalq

təsəvvüfünün) İslam dini içindəki statusu ilə eynidir» (28, s.48).

Bizcə, türklərin, o cümlədən Azərbaycan türklərinin ilk dini olan qamlıq, əslində qamların təbliğ etdiyi Tanrıçılığın kökündə təbiətdən aslılıq durur ki, bu aslılıqa qarşı insanların apardığı mübarizə onun yaranmasında mühüm rol oynamışdır. Təbiətdən aslılığa qarşı mübarizə aparan Qamlar soyun-qəbiləbirləşməsinin fikir aləminin başçısı, ictimaiyyətin fikri və düşüncə dünyası idi. Tanrıçılıq dininin xadimi qam, yaxud da qamğan-qamxan olmuş, kağan termini də qam və qan sözlə-rinin birləşməsidir. Eyni zamanda qamın sinonimi ata, baba, qaqa, dədədir. Burada bir məsələyə də toxunaq ki, Türklərə aid “Qut” sözü də sonralar şamanizmə aid edilmişdir (9, s.15, 28). Halbuki göydən Tanrıının işıq vasitəsilə insanlar göndərdiyi uğurlu ruha inanan qədim türklər bu olayı qut adlandırmışlar. Başqa sözlə, Qutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, toyda seçilən xaqqanın tanrı qutu alması kimi dəyərləndirilmişdir. Eyni zamanda, “qut” sözünün ilahiliyi ilə bağlı Türk xalqları arasında onlarla (“ye, ürəyində qutun olsun”, “Bu ad bu igidə qutlu olsun” və s.) ifadələr vardır (9, s.190).

Hesab edirik ki, Tanrıçılığı təbliğ edənin Qam/Qamxan adlanması doğru olduğu halda, “şaman” sözü çox sonralar meydana çıxmış və Tanrıçılıqla ciddi bir bağlılığı yoxdur. Belə ki, “şaman” anlayışı Orta əsrlərdə Sibir Elində və digər ona yaxın bölgələrdəki xalqlarla türklərin dini inanclarının qarışmasının nəticəsidir. Bu nümunə kimi, qədim “şaman” inancları hesab olunan Altay rəvayətlərində ruslardan, moğollardan bəhs olunmasıdır. Altay əfsanələrinə görə, şaman Berqeselex qamlıq edərək onlardan vergi almaq istəyən ruslara deyir ki, Uluu Toyon (Ülgen) göydə yaşayır. Ruslar şamanından tələb edirlər ki, bunu sübut etsin. Şaman isə qamlıq edə-edə göyə uçaraq Uluu Toyonla görüşür və ruslardan-şüşəgözlülərdən, büzgözlülərdən ona şikayət edib yardım istəyir (160, s.55). Digər tərəfdən Tanrıçılığı təbliğ edən Qamlar Göy Tanrını birmənalı şəkildə gözə görünməz ilahi qüvvə hesab etdikləri halda, Altay əfsanələrinə görə, qışda göy donur və buzla örtülü olur, beləliklə şamanların əli göyə çatmir (160, s.58).

Bu anlamda qədim dövrdə yaşamış Qamların, yəni Türk bilgələrin Tanrıçılıq fəlsəfəsini çox sonralar meydana çıxan “şamanizm” anlayışı içində vermək doğru deyildir. Ancaq onu da

başa düşürük ki, hazırda qədim türklərin Tanrıçılığı təbliğ edən Qamların fəaliyyətiylə indi Şamanizm adlanan inancları biri-birindən ayırməq çox çətindir. Ən azı ona görə ki, Tanrıçılığı təbliğ edən Qamların dini işləriylə indiki “şamanlar”ın gördüyü işlər arasında ziddiyətlərlə yanaşı, oxşarlıqlar da çoxdur. Məhz bundan yol alaraq hesab edirik ki, vaxtilə Qamların təbliğ etdiyi Tanrıçılıq dini-fəlsəfi təlimi ilə orta əsrlərdə Tanrıçılığın təsiri altında Sibir Elində və onun çevrəsində formalasən Şamanizm arasındaki oxşarlıqları və fərqlilikləri doğru anlamaq lazımdır. Beləliklə, birmənalı şəkildə iddia edirik ki, Türklerin qədim dini-fəlsəfi təlimi “şamanizm” deyil, Tanrıçılıq olmuş, onu təbliğ edənlər isə qamlar, ozanlar, bilgələr olmuşlar. Bu həmin Qamlardır ki, Sumerlər, Aratta, Qut Eli, Subar Eli, Turan-Saka İmperiyaları, Manna, Midiya, Parfiya dövründə Tanrıçılığı təbliğ etməyə davam etmişlər.

Tanrıçılıqdə totemizm və bütərpərəstlik axtarışlarının puçluğu

Tanrıçılığı “şamanizm” adlandırmaq səhv olduğu kimi, onda totemizm axtarmaq da doğru bir şey deyildir. Əslində Türk xalqlarının onun ayrı-ayrı boylarının bəzi heyvanlara, ya da bitkilərə və dörd ünsürə (od, su, hava, torpaq) olan müyyən münasibətlərini totemizm adlandırıb, dhaa sonra da bunu bir din kimi dəyərləndirmək kökündən yanlışdır. Çox təəssüf ki, ancaq Türk boylarının bəzi canlı və cansız varlıqlara bu kimi münasibətlərini “totemizm” dini kimi qiymətləndirən Fuad Köprülü və başqa elm adamları da olmuşdur. Köprülü yazırıdı: “Türklərdə din, təbiətiylə, sosial və siyasi təşkilatlarının mahiyətilə mütənasib bir şəkildə tacəlli edirdi. Onlar ayrı ayrı əşirətlər halında yaşadıqları zaman “Totemizm” dininə salik idilər. əsasən “Totemizm”, əşirətin kiçik, çox kiçik tək parçası demək olan “Səmiyyə: Clan” dinidir. “Totem” hər hansı bir əşirət parçasının özünün atası saydığı və ismini aldığı bitki və heyvanın məbud tanımıyla bəlirlənmiş olur” (200, s.39). Körpülüyə görə, sonralar totemizm və “Yer-Sub” kimi dinlər türklərdə “Şamanizm”, daha sonra da “Gök Tanrı” dinləri kimi ortaya çıxmışdı (200, s.39).

Vaxtilə Bahəddin Ögəl çox doğru yazırı ki, tək Tanrıya inanan bir etnosda totem axtarmaq bir az çətindir. Onun fikrincə, qədim türklər arasında totem ünsürləri olubsa belə, bu, qədim Hun inanc və əfsanələrinin qalıqları olmuşdur (209^a). Qədim çağlarda türklər Qur-

du totem saymışdırsa belə, sonralar Qurd qutsal bir simvolu çevrilmişdi. Hətta Gøy-türklər bayraqlarında Boz Qurdun rəsmini yapmışlar. Qədim türklər arasında totemizmə nümunə kimi, Boz Qurda sitayış edib onu özlərinə ata saymalarını, Oğuz boyalarında totemizmin əlaməti kimi hər boyun bir quş simvoluna malik olmasını da göstərirlər. Doğrudan da, "Kitabi-Dədə Qorqud" boyalarında Türk-lərin bəzi heyvanlara və bitkilərə inamının izlərinə rast gəlmək olur. Məsələn, Basat anasının soyunu ağac, atasının soyunu isə aslanla bağlayır: "Anamin adını soruşsan, - Qaba ağacdır! Atamın adını soruşsan, - xaqan aslandır!" (94, s.272). Salur Qazan da Basat kimi kökünü Boz Qurdla, aslanla, quşla və s. ilə bağlaşmış, eyni zamanda "qurd üzü uğurludur" (94, s.192) sözündən istifadə etmişdir.

«Fəlsəfə ensiklopedik lügət»də totemizmlə bağlı yazılır: «Totemizm («tototeman» sözündən olub Şimali Amerika hindı tayfası olan ocibvelərin dilində – onun tayfası, qəbiləsi deməkdir) – ibtidai cəmiyyətin ən erkən din formalarından biri... Totemizmdə əsas cəhət insanların hər hansı bir qrupunun müəyyən heyvan, bitki, predmet və ya hadisə növü ilə ümumi mənşəli və qan qohumluğu olması haqqında etiqaddan ibarətdir. Totemizmin meydana gəlməsi primitiv, ibtidai təsərrüfatdan (ovçuluq, yiğicılıq) və cəmiyyətdə qan qohumluğu əlaqələrindən başqa əlaqələri tanımağıdan irəli gəlmışdır. Əcdad-heyvan, onun təsviri, yaxud simvolu, həmçinin insanlar, adamlar qrupu Totem adlandırılır. İnsanların qüdrətli hamisi olan Totem onları qida ilə təmin edir» (71^a, s.424). Totemçilikdə ana hüququ əsas sayılır və mülkiyyət qəbilə üzvləri arasında bərabərdir. Totemizmdə hər qəbilənin bir totemi var, qəbilə fərdi totemin adı ilə adlanır, ruhların əbədliyinə inanırlar və burada heyvanlardan başqa cansız əşyalara (daş, yağış suyu, ağac və s.) da sitayış olunur və s.

Çoxcildlik «Azərbaycan fəlsəfəsi tarixi» 1-ci cildində isə, totemizm ibtidai din forması kimi göstərilmiş və müxtəlif totemlərə inamın Azərbaycan xalqının əcdadları arasında da rast gəlindiyi bildirilmişdir. Solmaz Rzaquluzadə yazar ki, tarixin ən erkən mərhələlərində tayfanın, qəbilə icmasının hər hansı bir heyvan (bəzən bitki) növü ilə yaxın qohumluq əlaqəsinə, etiqada əsaslanan totemizm dünyası qavramağın ən adı formalarından idi: «Hər hansı kollektiv və heyvan arasında obyektiv surətdə mövcud olan əlaqənin dərk edilməsi kollektiv üzvlərində onların mövcudluğunun, nəslin

həyat qabiliyyətinin məhz həmin heyvan növü ilə bağlılığına inamın yaranmasına götürüb çıxarırdı. Beləliklə, totem olan heyvan sanki insan kollektivi və onunla bağlı olan heyvan növünün birliyini təcəssüm edir, onun simvolu kimi çıxış edirdi; heyvan növünü və həmin növə məxsus olan hər bir heyvanı ifadə edən söz-obraz eyni zamanda həm insan kollektivini, həm də onun hər bir üzvünü ifadə edirdi, bununla sanki müxtəlif fenomenlərin (insanın və heyvanın) eyniliyini, ümumi və ayırcanın (insan kollektivinin və heyvanın) eyniliyini qəbul və təsdiq edirdi» (240, s.20). Müəllifə görə, tarixi Azərbaycan bölgəsinin ən erkən mərhələlərində ayı, canavar, vəhşi at, çöl keçisi və s. heyvanların totem olmaları məlumdur; sonralar Urmiyayani vilayətlərin, Kür-Araz arealının, Xəzəryanı torpaqların maddi mədəniyyət abidələrində rast gəlinən çoxsaylı rəsmlərdən ev heyvanlarının - öküzün, qoyunun, itin də totem olduqları məlum olur (240, s.20). Ancaq o, bu totemizmin Azərbaycan xalqının əcdaları dedikdə konkret hansı etnoslara – türkdilli, farsdilli və b. aid olmasını göstərməmişdir.

Zakir Məmmədova görə, «Kitabi-Dədə Qorqud»da müəyyən qədər totemlərə bağlılıq öz əksini tapmışdır (121, s.41). Qədim türklərdə totemizm əlamətlərinin olduğunu yazan A.Şükürov isə, buna örnek kimi qədim türk qəbilələri arasında müxtəlif canlılara – quşlara, heyvanlara sitayışi göstərir (163^a, s.138). Qədim türk, o cümlədən Azərbaycan türklərinin eposlarında – «Alpamış», «Oğuz Kağan» və b.-da da totemlərə sitayış elementləri var (163^a, s.138-139). S.Əliyarlıya görə də, tarixi qaynaq olaraq araşdırılması yenicə başlayan Dədə Qorqud boylarında totemizm izləri var (27, s.192).

Hər halda qədim əfsanələrdə görürük ki, türklər mənşeyini dişi qurddan almış, bunun nəticəsi olaraq sonralar bayraqlarında qurd başının şəklini ifadə etmişlər. Ancaq bütün bunlar tək Tanrıçı türklərin totemçi olmasına anlamına gəlməz. Bu anlamda Tanrıının yaratdığı bəzi heyvanlara, quşlara ya da bitkilərə olan inancları Türklerin Tanrıçılıq fəlsəfəsinə zidd olmamışdır. Başqa sözlə qədim türklər arasında müxtəlif canlılara sitayış olsa da, lakin bu müqəddəs, ilahi məna daşımadı, daha çox Türklerin törəyişində, insanların çətinliklərdən qurtuluşunda onların rollarından bəhs olunmuşdur. Bu cür mifoloji-dini dünyagörüş insanların şüur altında indi də yaşamaqdadır.

Bəzi tədqiqatçılar (Y.Yusifov, S.Əliyarlı, Z.Bünyadov, N.Vəlixanlı, A.Əhədov, L.C.Mövsumova və b.) Türk xalqlarının, o cümlədən Azərbaycan türklerinin qədim dini inanclarından biri kimi **bütpərəstliyi** və **çoxallahlılığı** da göstərilər. Daha doğrusu, həmin müəlliflər qədim türklərin inancı kimi göstərilən şamanizmi, totemizmi, tanrıçılığı - Gök Tanrıya inamı, türklərə məxsus olan odpərəstliyi («maqların təlimi»), o cümlədən türklərin konkret olaraq Ay, Günəş, Gök, Od, Ulduz və s. ünsürlərə sitayışını bütəpərəstlik və çoxallahlılıq hesab edirlər. Halbuki başqa tədqiqatçılar (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, İ.Qəfəsəoğlu, R.Özdək, C.Heyət, N.Cəfərov, H.Həsənov və b.) türklərin həmin ünsürlərə inamından söz açsalar da, bunu, bütəpərəstlik və çoxallahlılıq kimi qəbul etmirlər.

ASE-nin 2-ci cildində bütəpərəstliyə belə tərif verilmişdir: «Bütəpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütəpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır. Bəzi adamların pirlərə, müxtəlif əşyalara etiqadı bütəpərəstliyin qalığıdır» (29, s.380). Burada qeyd edilir ki, büt (yun. Eidolon, hərfən surət, bənzəyiş) dini sitaş obyekti olan maddi cisimdir, allahı təcəssüm etdirir və onu əvəz edir (29, s.380). Bütəpərəstliklə bağlı bu tərif demək olar ki, «Fəlsəfə ensi klopedik lüğət»də təkrar olunur (71^a, s.69). Eyni zamanda sonuncu kitabda politeizm-çoxallahlılıq məsələsinə də toxunulmuşdur: «Politeizm ibtidai icma quruluşunun dağılması mərhələsində totemizmdən, fetişizmdən, animizmdən meydana gəlmişdir. Bərabərhüquqlu fetişlərə, ruhlara etiqadı konkret sima kəsb etmiş allahlara etiqad əvəz edir. Allahların iyerarxiyasında ictimai əmək bölgüsü, Yer üzərindəki ağalıq və tabelik münasibətləri öz inikasını tapmışdır» (71^a, s.339). Burada daha sonra yazılır ki, quldarlıq quruluşunun daha da möhkəmləndirilməsi, monarxiyaların yaradılması əvvəlcə vahid etiqada, tək allah ayınınə gətirib çıxarmışdır, həm də digər allahların mövcudluğu qəbul edilmişdir: «Sonra allahların panteonundan Yer üzərindəki padşahın surəti olan vahid, hər şeyə qadir allah seçilib ayrıldı; monoteizm bərqərar oldu» (71^a, s.339).

Bütəpərəstliyə və çoxallahlılığa verilmiş mövcud təriflərlə razılaşsaq, türklər şamanizmə, totemizmə, tanrıçılığı – Gök Tanrıya,

o cümlədən, konkret səmanı-göyü Tanrı kimi qəbul etdiklərinə görə bütürəst, bir neçə maddi ünsürə (Ay, Günəş, Səma, Od və b.) sitayış etdikləri üçün isə politeistidlər. Ancaq burada vacib bir məqam hökmən qeyd edilməlidir ki, birincisi qədim türklər səmanı-göyü maddi deyil, mənəvi mənada qəbul etmişlər və bu anlamda Gök Tanrı gözə görünməz, ilahi xarakter daşıyır. Lev Qumilyov yazır ki, Gök Tenqri maddi səma deyil, yəni adı, gözlə görünən göyə qarşı qoyulmuşdur. Onun fikrincə, çinlilər də “Gök ruhu” dedikdə, türklər kimi Gök Tenqrini nəzərdə tuturdular (104, s.100). İkincisi, türklərin «Gök Tanrı» anlayışı ilə, Ay, Günəş, od və b. göy və yer cisimlərinə olan münasibətini eyni tutmaq doğru deyildir. Çünkü türklərdə kainatdakı bütün mənəvi və maddi varlıqların yaradıcısı Gök Tanrıdır və onlar Ona bərabər tutula bilməz. Bu baxımdan türklər nə Tanrının, nə də Tanrının yaratdıqlarının, yəni Ay, Günəş və b. ünsürlərin bütürəni-heykəllərini yapmayıblar. Sadəcə olaraq, türk xalqları arasında bu ünsürlər, xüsusilə göy cisimləri (Günəş, Ay və b.) zaman-zaman daha yüksək mövqe tutmuş, onlarla bağlı məbədlər (Ay məbədi və s.) tikilmişdir ki, bunu da yalnız həmin ünsürlərin Tanrıya daha yaxın olması və əbədiliyə ilə əlaqələndirmək olar. «Gök Tanrı»nın rəmzi kimi səma və səma cisimlərinə (Ay, Günəş, Ulduz və s.) sitayış öz əksini qədim dövr, orta çağ və çağdaş türk dövlətlərinin bayraqlarında da tapmışdır. Oğuz Xaqanın bayrağı günəş idi: “Daha deniz, daha müren/Güneş bayrak, gök kurikan”.

Bu baxımdan, xüsusilə bütürəstliyə verilmiş tərifi doğru hesab etmirik. Fikrimizcə, məhz bütürəstliyə və çoxallahlılığa bəlli baxışın nəticəsidir ki, bəzi tədqiqatçılar antik dövrdə və erkən orta əsrlərdə Azərbaycanda (Mannada, Midiyada, Atropatenada, Albaniyada və b.) Günəşə, Aya, Gøyə, Oda və s. sitayış edənləri bütürəst və politeist kimi qələmə alırlar.

Sovet dövründə nəşr olunmuş 3 cildlik «Azərbaycan tarixi»nin 1-ci cildində də Manna (19, s.47) və Albaniya əhalisinin (19, s.89; 92) əsasən, bütürəst olduğu qeyd olunmuşdur. ASE-nin 6-ci cildində (1982) də yazılır ki, mammalılar təbiət qüvvələrinə sitayış edir və allahlara qurban verirdilər: «Mammallarda allahlar panteonu mövcud olmuşdur. Etiqadlarında həyat şəcərəsinə sitayış də mühüm yer tuturdu» (25^a, 346).

Müstəqillik dövründə S.Əliyarlinın redaktoru olduğu «Azə-

baycan tarixi» kitabında (1996) isə yazılır ki, Mannada bütperəstlik, çoxallahlılıq geniş yayılmışdı. Hətta Manna şəhərlərində allahların heykəlləri saxlanılan məbədlər var imiş (27, s.73). Mannaşların mifoloji dünyagörüsü özünəməxsusluğu ilə yanaşı, qonşu ölkələrin xalqlarının (assurlar, hürrilər, kassilər və b.) əsatirlərindən, ümumiyyətdə Qədim Şərq mifoloji qaynaqlarından («Həyat ağacı» ideyası, qartal başlı aslan, qanadlı öküz və b.) da bəhrələnmişdi (27, s.73). Eyni fikirlər Y.Yusifov və Z.Bünyadovun redaktoru olduğu «Azərbaycan tarixi» kitabında da öz əksini tapmışdır. Burada yazılır ki, Qədim Yunanistanda, İranda, Azərbaycanda, o cümlədən, qədim türk etnoslarında da Səmaya, Günəşə və Oda sitayış edirdilər (26, s.169).

Maraqlıdır ki, 7 cildlik «Azərbaycan tarixi»nin 2-ci cildində (Z.Bünyadov və N.Veliyanlı) albanlar və türklər də bütperəstlər kimi qələmə alınmışdır. Kitabda ərəblərin Azərbaycanda yalnız bütperəstlərə (albanlar və türklər) qarşı zor işlətdikləri və zorla, qılınc gücünə müsəlmanlaşdıqları qeyd olunur (21, s.204). Ümumiyyətlə, bu kitaba görə, islaməqəderki dövrə azərbaycanlıların ulu babaları əsasən, üç dinə sitayış edirmişlər (bütpərəstlik, atəşpərəstlik və xristianlıq) ki, onlar əvvəlki etiqadlarından xoşluqla, birdəfəlik üz döndərməmişlər (21, s.205). Əvvəlcə, ərəblər bütperəstliyin və çoxallahlılığın bütün formalarına, sonralar isə atəşpərəstliyə qarşı müharibə elan etmişlər (21, s.204;108). Lakin kitabda bütperəstlik və politeizmin fərqli və oxşar cəhətlərindən bəhs olunmur.

A.Əhədov da yazır ki, bəşər tarixinin eramızdan əvvəlki dövrlərində indiki qədim Azərbaycan ərazisində yaşayan tayfalar arasında öz təcəssümünü daş heykəllərdə tapmış əcdadlara sitayış etmək ayını geniş yayılmışdı: «Burada bütperəstliyin müxtəlif formaları (animizm, totemizm, fetişizm və b.) da mövcud olmuşdur. Qədim yunan tarixçisi Strabonun xəbər verdiyinə görə bu torpaqda yaşayan alban tayfları Heliyə (Günəşə), Zevsə (Göylərə) və xüsusilə də Selenə (Aya) sitayış edir, o allahların şərəfinə inşa olunmuş məbədlərdə ibadət edərmişlər» (67^b, s.10). Maraqlıdır ki, bütperəstliyin formaları kimi dəyərləndirdiyi dini inancları A.Əhədov yerli tayfların dini kimi qeyd edir (67^b, s.10).

Z.Quluzadə «Azərbaycan fəlsəfəsi tarixi»nin 1-ci cildində türklərin, o cümlədən türksoylu azərbaycanlıların qədim dirləri olan şamanizm və tanrıçılıqdan müəyyən qədər bəhs etsə də, bu dirlərin

bütpərəstliyə, çoxallahlılığa aid olub-olmamasına toxunmamışdır. Sadəcə olaraq, Z.Quluzadə yazır ki, qədim Azərbaycan ərazisində yaşamış müxtəlif dilli tayfalar şamanizmə, Göt-Tanrıya (Türkdillilər), zərdüştiliyə, atəşpərəstliyə (farsdillilər), bütpərəstliyə (hunlar, albanlar), eləcə də xristianlığa (albanlar) inanmışlar (240, s.53-54). Eyni zamanda o, Azərbaycan ərazisində (Albaniyada-Aranda) xristianlığın yayılmasıyla bağlı, ona zidd olan zərdüştilik və bütlərə sitayışdən söz açmış və hunları Azərbaycanın bütvpərəst türk əhalisi kimi vermişdir: «Əlamətdar haldır ki, Aluankda xristianlıq böyük çətinliklə yayılmışdı. 1-ci kitabın (söhbət M.Kalankatının «Alban tarixi»ndən gedir – F.Ə.) XXX fəslində göstərilir ki, Aluankda hun çarı xristianlığı qəbul etmiş hunları – Azərbaycanın türk əhalisini öz inanclarından – bütvpərəstlikdən imtina etdiklərinə görə edam cəzasına məhkum etmişdi» (240, s.60-61). O, erkən orta əsrlərdə Azərbaycanda xristianlığa inanmayan bütvpərəst albanlarla, bütvpərəst hunların (Türklərin) olmasını da göstərmışdır. «Qədim dövrdən XX əsrin 20-ci ilinədək Azərbaycan fəlsəfəsi» oçerk-məqaləsində Z.Quluzadə yazır ki, «folklor və Orta əsr yazılı abidələri həmin dövrdə (VIII-X əsrlər nəzərdə tutulur – F.Ə.) Azərbaycanda türkdilli etnosun bütvpərəstliklə yanaşı, şamanlığa və vahid Göt-Tanrıya inamı haqqında məlumat verirlər» (244, s.314).

Z.Məmmədov isə yazır ki, türkdilli Azərbaycan xalqının etnik tərkibində iştirak edən oğuzlar və başqa türk tayfalar Günəşə, Aya, işığa, suya, bitkilərə, quşlara və başqa heyvanlara pərəstiş etməklə yanaşı, onlar ilə öz yaranışlarında, soylarında yaxınlıq olduğuna da inanırdılar (121, s.11). Y.Rüstəmovun fikrincə isə, qədim Azərbaycanda ən geniş yayılmış din olan bütvpərəstlik müxtəlif heyvanları, göy cisimlərini və başqa əşyaları ilahiləşdirib ona sitaş etmək olmuşdur: «Bu din və xalq təfəkkürünün yaratdığı miflər azərbaycanlıların dünyagörüşünün əsasını təşkil etmişdir. Kainatın yaranması, insanın həyatı, onun dünyada yeri haqqında təsəvvürlər ibtidai dinlər və miflər çərçivəsindən kənara çıxmırı» (149^a, s.55). A.Şükürova görə, qədim dövrdə Azərbaycan ərazisində yaşayan əhali arasında politeizmin hökm sürməsi tarixçilər tərəfindən ətraflı şəkildə şərh olunmuşdur. Onun fikrincə, Azərbaycan xalqının dünyagörüşündə təbiət qüvvələrinin şķiştildməsi, fetişizm, totemizm, sehrbazlıq və s. uzun müddət hökm sürmüştür (164, s.151). Maqsud

Fərhadoğlu qədim azərbaycanlıların-Oğuz türklərinin dünyagörüşündə 4 ünsür haqqında (od, su, hava və torpaq) ideyaların geniş yer tutduğunu söyləsə də, bunu bütperəstlik və çoxallahlılıq kimi dəyərləndirməmişdir. O, bunu daha çox Azərbaycan xalqının həmin ünsürlərlə bağlı təsəvvürləri və həmin təsəvvürlərdən irəli gələn, meydana çıxan mərasimləri, ənənələri və s. kimi səciyyələndirmişdir (71, s.43). L.Mövsümova isə albanların Aya və Günəşə, ümumiyyətlə qədim türklərin şamanizm və tanrıçılığa sitayışını birmənalı şəkildə, bütperəstlik dini adı altında vermişdi (123,s. 67-77).

«Alban-Aran tarixi»nin müəllifi Moisey Kalankatlı da bütperəstliyi, yaxud da çoxallahlılığı albanların qədim inancı kimi göstərmışdır. M.Kalankatlı qeyd edir ki, xristianlıqlaqədərki dövrdə və eləcə də sonralar xristianlıqla yanaşı Albaniya əhalisinin əsas dinlərindən biri bütperəstlik olmuşdur (93, s.20). IV əsrər arşakilərin qohumu olan Məskutlar çarlığının, sonralar isə bütün albanlarının-Albaniyanın çarı Sanesan (Sanatürk) da bütperəstliyə inanırmış. Kalankatlıya görə, keşiş Qriqoris əvvəlcə Sanatürkü və ona tabe olan əhalini inandırıb xristianlığa yönəltəs də, sonra məskutlar Qriqorisi öldürərək yenidən bütlərə tapınmağa başladılar. O yazar ki, «Albaniya katolikosu Qriqorisin şəhid olmasından sonra şərq ölkəsinin barbar xalqları yenə də bütperəstliyə qərq oldular. Onlar bütxanalarında sitaş etdikdən sonra xaçpərəstləri təqib etməyə başladılar» (93, s.35). Ümumiyyətlə, M.Kalankatkuluya görə, bütperəst hunlar, xəzərlər və başqa türk tayfaları da massagetlər-məskutlar kimi Günəş, Ay, Tanrıxan allahlarına inanır, at qurban verir, «oda və suya qurbanlar gətirir, naməlum yollar ilahəsinə, aya və onların gözlərinə təəccüblü görünən bütün məxluqa sitaş edirdilər» (93, s.166). Əski Albanlar, Məskutlar/Masagetlər kimi Xəzərlər də Günəşə tapınır, and içəndə Günəşə and içirdilər (93, s.118; 180, s.167). Bahəddin Öğəl də yazar ki, Günəşə tapınma və ya Günəş kultu massagetlərin yeganə din və inancları idi (209, s.104).

Böyük Türk aydınımız Nizami Gəncəvi “İskəndərnamə” poemasında təsadüfi olaraq demirdi ki, İranlıların rəmzi ay olub Keyxosrov nəslindəndirlərsə, Turanlıların da simvolu Günəş olub Alp Ər Tonqanın övladlarıdırıllar. Bu onu göstərir ki, ilk dövrlərdə türklər Tanrıya yaxın ən ali varlıqlardan biri kimi Günəşini görüb, ona sitaş ediblər. Ancaq xalqın inancında Götür Tanrıya inanc hər

şeydən üstün olmuşdur. Bu anlamda türklər səmanı Tanrı adlandırıb onu müqəddəs sayırdılar (147, s.141, 196).

Ağayar Şükürov yazır ki, qədim Türk mifologiyasının “allahlar” panteonunda birinci, mərkəzi yeri Tanrı tutur: “Tenqri, yaxud çox vaxt deyildiyi kimi, Gök Tanrı qədim türklərin “əsil dini gerçək inam bəslədikləri”dir. Bu, bütün qədim türklərin ana kultu idi. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə kainata hakim olan bütün göy üzü idi” (163, s.24). Qədim türklərin allahlar panteonunda isə baş Allah Gök Tanrı hesab olunmuşdur. A.Şükürova görə “Gök Tanrı” ideyasına da aşağıdakılardan aid idi: 1) göyə işaret; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyi müəyyənləşdirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlangıcı ilə əlaqə funksiyası (163, s.25-26).

Beləliklə, Azərbaycanın qədim dövlətləri olan Manna, Midya və Atropatenada yaşamış türklərin əski dini inancı Gök Tanrı inancında ibarət idi. Lalə Mövsümovanın fikrincə, türklər «insan göy», «insan-günəş»ə – Tanrıya sitayış ediblər: «Türklər göyü 9 təbəqəyə bölür. Göyün hər qatı işiq və qaranlığın, xeyir və şərin dixotomiyasını eks etdirir. Bu isə o deməkdir ki, Allah həm xeyirxah, həm sərtdir, qoruyan və cəzalandırandır. O hər şeyi görür. Bundan sonra insanın taleyi öz əlindədir. Allah insana, onun hərəkət və fikirlərinə görə davranışır. Bu dinin müdrikliyi də elə bundadır. Bu din insanı hərəkətə, qəhrəmanlığa çağıraraq ucaldır» (123, s.73-74). Deməli, qədim türklərdə, türk soylu xalqlarda monoteizm-tək-allahlılıq ideyası güclü olmuş, həyatın, kainatın yaradılışı anlayışının özü də Tanrı ilə əlaqələndirmişlər.

Bu mülahizələri ümimiləşdirərək hesab edirik ki, türklər heç vaxt totemist, bütperəst və politeist olmayıblar. Özəlliklə, bütperəstlik və çoxallahlılıq daha çox başqa xalqların inancı olub, müəyyən qədər türklər içərisində yayılmışdır. Sadəcə, bu gün dini-mifoloji telimlərlə bağlı (bütpərəstlik, politeizm, şamanizm, totemizm və b.) dəqiq fəlsəfi kateqorial təriflərin olmaması fərqli mülahizələrin meydana çıxmasına səbəb olur. Buna görə də, həmin dirlərə verilmiş təriflər çox vaxt bir-birinə yaxın (məsələn, bütperəstlik və çoxallahlılıq kimi), yaxud da eyni dini inanclarla bağlı (“şamanizm”/qamlıq, “totemizm” və b.) fərqli mülahizələr öz əksini tapmışdır.

Tanrıçılığın əsas fəlsəfi mahiyəti: Gök Tanrı!

Türk bilgələrinə görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur: 1. Təbiət qüvvələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam; 2. Atalar (ataya, böyüyə olan hörmət) kultu; 3. Gök-Tanrıya inam. R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri «Gök Tanrı» dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxməq olmaz: «Gök üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inandıqları tanrıya da «Gök Tanrı» deyən əski türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçitməz, bütün göy üzünü siğdıracaqları tapınağı düşünməzdilər» (130, s.13). Türk dünyasının böyük ziyalısı Ziya Gökalp hələ XX əsrin əvvəllerində qeyd edirdi ki, elin təcəssümü olan Gök Tanrı sülh Tanrisidir (74, s.116). Orxon kitabələrində Türk kağanı deyir: “Türk Oğuz bəyləri! Bodun! İştirin. Özə Tanrı batmayınca, Asra yer dəlinməyincə, Türk budunu ölkəni, törəni kim pozdu. Hakim Türk budunu idin. Bilgili və görgülü olduğu üçün sizi düzəltmiş olan Bilgə kağanınız gəlmış, getmiş” (205, s.112).

Qədim dövrə türklər arasında Gök Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamlara hər bir Türk soyunda həm ata, həm də Xan kimi baxılmışdır. Çünkü Qamlar təbiət qüvvələrindən və Ata kultundan çox Gök Tanrıya üstünlük vermişlər. Bu xüsusiyyətinə görə də Qamlar ilk dövrlərdə Türklər arasında həm müdrik, həm də dövlət rəhbəri idilər. M.Seyidov yazır: «Bu tarixi toplumsal, dini durum, yəni qamın başçı olması soy, qəbilə ağsaqqalının ağalığına gərək idi. Axı, ilk ağsaqqal dini və dünyəvi rəhbər idi. Doğrudur, ilkin çağlar açıq-açığına gözə çarpan inzibati fərqlənmələr olmasa da, onun izləri özünü göstərirdi və bu izlər getdikcə dərinləşir, cəmiyyətdə də özünü möhkəmləndiridi» (152, s.121). Ancaq sonralar, zaman-zaman Qamlar daha çox xaqanın, o cümlədən dövlətin yolgöstərəni funksiyasını yerinə yetirirlər. Məsələn, Fəzlullah Rəşidəddinin «Oğuznamə»sində Qam ifadəsi işlədilməsə də Yuşı Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələcəyi görən Qamlar idi (146, s.15). Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbiləbirləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan Elin bilicisi olan qamlar daha çox Türk xaqanlarının

məsləhətçisidir; müdrik, ideya və düşüncə başçısı kimi dövlətin gələcək taleyini izah edən və yol göstərəndir (152, s.126-127). Bir sözə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyunum düşünən beyini olan Qamlar əsasən Dədə Qorqud kimi gələcəkdən xəbər verirmişlər. Qama bu cür keyfiyyətlər isə Götü Tanrıdan gəlir, göyqurşağı kimi bədənlərinə daxil olurmuş. M.Seyidovun fikrincə, göyqurşağı isə Günəş şüası idi ki, Qama müqəddəs güc vermiş. Bu məsələdə Ülgen (Götü Tanrı) və Erlik (Yer Tanrı) adlı tanrılar da mühüm rol oynayırmış (152, s.30).

Deməli, Qamlar arasında suya, yerə (torpağa), oda, daşa, ağaca və başqa maddi ünstürlərə xüsusi inanclar olmuşdur ki, bu cür hallara türk, o cümlədən Azərbaycan türk dastanlarında da rast gəlmək olur. Bütün türksoylu xalqların (Türkmən, uyğur, oğuz, qazax, tuvin, xaqqas, buryat, kalmık və b.) mifologiyasına görə, Ülgen yerüstü işıqlı dünyani, Erlik isə yeraltı qaranlıq dünyanın idarə edir. Adətən, Yer qadın Götü isə kişi başlanğıcındır; Götü yağış yağdırmaqla Yeri mayalandırır və ondan müxtəlif varlıqlar, o cümlədən insan tövəyir. Ancaq sonralar Erlik yamanlığının, Ülgen isə yaxşılığın simvolu olur, hətta qara Qam Erlik, ağ Qam isə Ülgenlə bağlıdır. Deməli, başlanğıcda xeyir və şər olmamış, bu ziddiyyət, əkslik sonralar meydana çıxmışdır. Azərbaycan türklərinin ən qədim miflərindən də görürük ki, başlanğıcda, əzəldə heç nə yox imiş. Tanrı əvvəlcə bitkiləri, heyvanları və ən sonda isə insanları yaratmışdır. İnsanlar yarandıqdan sonra aralarında paxılıq, pislik əmələ gəlmış, bununla da Götü Yerdən aralanmışdır (34, s.35).

Bələliklə, Tanrıçılığı türklərin, o cümlədən Azərbaycan türklərinin mükemmel dini-fəlsəfi təlimi sayan M.Seyidova görə, qədim türklərin su, od, ağaç, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qara, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında «Götü Tanrı»ya inam təsadüfən yaranmamışdır: «Türkdilli xalqlarda Götü Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı-Götü sonralar tanrı-allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy-səma demək imiş. Göyün-tanrıının baş tanrı sayılması əsas vermişdir ki, onun rəngi də müqəddəs sayılsın» (152, s.164).

Alimin fikrincə, azərbaycanlıların ulu babaları da “Götü” an-

layışına xüsusi önem vermişdir: “Azərbaycanlıların ulu babalarında belə bir inam varmış ki, Göt Günsün vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günsən şüası və yağış vasitəsilə Yerlə əlaqə saxlayan Göt həyat nemətlərinin yaradıcısıdır. Göt, torpağı nemət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə – tanrı və onun rəngi ilə bağlayırlar” (152, s.164). M.Seyidov yazır ki, qədim türklərdə “Göt-Tanrı” ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Metenin oğlunu «tanrıının oğlu», onu “Yer və Göt”dən doğulmuş, Günsən, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göt Tanrı təyin edirdi, yaxud da xaqan Göt Tanrıının yer üzərində elçisi idi. Əski türklərin inamında “Göt” həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır (152, s.420).

Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibarıylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edildi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklerdə Göt Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göt körpüsü-Göt qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklerin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayınləri Göt Tanrıya aid olduğu üçün, Göt körpüsünün (Göt qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur (225, s.30). Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Sumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Sumerlərdə və digər Turanı qövmlərdə görünən Göt Tanrı dininin, yəni Tanrıçılığının (Göt Tanrı və Asra-Yağış Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuya bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi

fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi bir-birinin ziddi olan, fəqət bir-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə hər şey bir fəza (xaos) halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və bir-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur” (225, s.29). Orhon kitabasında də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıktı, ekin ara kişioglu kılınmış”.

Vəli Həbiboğlu da Azərbaycan türklərinin qədim inanclarında Tanrıçılığın xüsusi yer tutduğunu qeyd edərək yazır ki, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dünyagörüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Hazırda da bu cür mifik inanclara inananlar tapılır: «Bu da onu göstərir ki, qədim türkdilli xalqlar arasında təkallahlılıq inamı çox güclü olmuşdur. Məhz buna görə də türk xalqlarının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrı, Allahla əlaqələndirilir» (79, s.80). Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağaç, Boz qurd) və tanrıya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: «İslamaqədərki inanc və görüşlər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mərhələsinə təsadüf edir və təbiidir ki, ən qabarlı əksini etnoqrafik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır» (97, s.80). Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-Türk yaradılmışdır.

Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göt və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə catlığıni göstərir. Bu o deməkdir ki, Göt Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göt Tanrıının yaratdıqlarını məhv edəndir. Göt Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göt Tanrıının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındaki ayrılıq ancaq vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır” (225, s.30). Türk düşüncəsində atam Göt, anam Yerdir. Göt Tanrıının timşali Göydə Ay ata, Ay dədədir, Yağız yerin timşali isə Günəş anadır. Hacı Bektaşının fəlsəfəsində də bu düşüncə əsas

xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklerin kollektiv fəlsəfəsidir” (225, s.30).

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibarıylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Gök Tanrı Tenger, yer Tanrışı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudişlərinin ən qüdrətli Art Toyon Ağadır. Türkler arasında Gök Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-Sular hakimdir.

Türk fəlsəfəsində Tanrıının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra əvvəlcədən şəkli olan İnsamı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir (225, s.32). Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: “Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görün, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya saldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmənun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.

Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyani yaratmaq qərarına gəldi. Kişiye buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünyada yaratsın, ona görə də torpağın bir hissəsini ağızında saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağızında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür” deməsəydi, boğulub öləcəkdi.

Tanrı Qara xan düməz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağızından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi.

Hırslıənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işqli dünyasından qovdu. Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin atları oldular. Erlik insanların gözəl həyatını, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanımlarını görəndə acıqlandı, onları öz başlarına buraxdı. Erliyi yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü göyün on yeddinci qatını yaradıb oraya çəkildi. Mələklərdən birini insanları qorumaq üçün yer üzünə göndərdi. Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi ondan daha yaxşı yaşıyır, mələklərindən birini gönədrib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı qatına sürdü. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata oturmuşlar” (174, s.21).

Tanrıçılıq düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qara xan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi prinsiplər arasındaki ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.

6-cı əsrдə Sasanlar hökmdarı Ənşürivanın vəziri Bozorgmehr bin el-Baxtikan tərəfindən əski fars dilində qələmə alınmış, 9-cu əsrдə isə farscdan ərəbcəyə tərcümə olunmuş “Ulu Xan Ata Bitiyi”ndə görürürk ki, kişi və qadın ayrı-ayrlıqlıda yaradılıb. Sadəcə, Kara Dağ adlanan bir mağarada dörd ünsürün (od, su, hava və torpaq) birləşməsi nəticəsində yaranan Ulu Xan Ata daha güclü, ondan 40 il sonra yaranan Ulu Ay Ana isə bir qədər gücsüz, mükəmməl olmayan şəkildə öz-özlüyündən ortaya çıxmışdır (188^a, s.88-89).

Ümumiyyətlə, Türk hikmətində “yaradılış” örnəklərinə

Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazar ki, əski Türk hikmətinə görə, aləm iki zidd qüvvətin arasındaki ahəngdən doğmuşdur. İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındaki sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındaki uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə, bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılıqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqat ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir. Çünkü Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq bir-birinin ziddi olmasına rəğmən yenə bir-birini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyüümüz kimi bu prinsiplərdən biri mükəmməlliyyin, şəklin, sükünən və ulaşmanın timsalı olan “Göy Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dır. Digəri insanların içindən çıxdıqları və yenə içində döndükləri torpaq; arzular, ümidiłar, ehtirası və iztirabları, nəhayətsiz bir şövq və həmlənin timsalı olan “Asra Yer”dır. O da, bütün insanların qaynağı, qüdrətlərinin pinarı, özlərinə məfkurəyə doğru atılma şövq və hərarətini verən mənbə, yəni bizzat şəniyyətdir. Bu iki prinsip birbiriylə çatışmaq və ya birbirinə yabancı aləmlər halında qalmaq belə dursun, bləkis nəhayətsiz iştiyaqlarından dolayı ancaq vəhdət halına göldikləri zaman varlıq və insanın ahəngini vücuda gətirirlər. Halbuki yunan hikmətində təbiətin mərtəbələri birbirinə yabancı olduğu kimi; İran hikmətində də yaxşılıq və pislik şəklində təcəlli edən edən iki zidd qüvvət insanın vicdanında bir mücadilə səhnəsi bulur” (225, s.52-53).

Deməli, qədim türklərin dini-fəlsəfi dünyagörüşünün təməlini və başlıca məzmununu Tanrıçılıq təşkil etmişdir: “Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri, bir dünyabaxışı və mifik görüşlər sistemi kimi türk tanrıçılığının

struktur-semantic tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məzmununda daha tam halda və qabarıq görünür. Türklerin tək bir yaradıcı varlığa inanmaları və onu «tanrı» (çənli tənqri, teyri, tora, tanrı, dingir) adlandırmaları haqqında ilk məlumatları qayaüstü rəsmlərdən, Şumer dönməmindən başlayaraq mixi yazıldan, arxeoloji və etnoqrafik mənbələrdən alırıq» (28, s.41). Doğrudan da qədim türklərin/turanlıların bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-mifoloji sistemi olmuşdur ki, bu da tenqizm ya da tanrıçılıqdır: «Əski türklərdə Tanrı – dini-mifoloji sistemin mərkəzi anlayışı idi. Hərfi mənası həm «göy», həm də «allah» anlayışını ifadə edirdi. Bir çox araşdırmaçılar bu xüsusiyəti göz önündə tutaraq «tanrı» kəlməsi ilə əslində «Göy Tanrı» anlayışının ifadə edildiyi fikrini irəli sürmüşlər. Bu fikrə görə «tanrı» səmavi bir allah anlayışı olub, bütün türklərə xas milli bir din sisteminin özəyini təşkil edirmiş. Başqa sözlə, türk tanrısı həm maddi «göy», həm də «göy tanrısı» kimi konkret və mücərrəd anlayışların sintezidir» (28, s.48). Beləliklə, Tanrıçılıq türk dini-fəlsəfi dünyagörüşünün mahiyyətini və strukturunu müəyyənləşdirmiş, əski Turan imperatorluqları dövründə təktanrıçı inanc sisteminin təməli olmuşdur. Türk tanrıçılığının monoteist inanc sistemi olması Orta çağ qaynaq-larında da yekdilliklə qəbul edilmiş, onun Türk mifologiyası əsasında formallaşmış monoteist bir sistem olduğunu təsdiq etmişdir: “Monteist türk dini-mifoloji sistemində gerçəkdən də «tanrı təkdir və şəriki yoxdur». Tanrıının belə yüksək və tək yaradıcı başlangıç olaraq ortaya çıxması nisbətən sonrakı dövrlərin, daha doğuru, imperatorluqlar çağının məhsuludur” (28, s.43).

Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Kərkük, Krim, Uygurustan və digər Türk dövlətlərinin, ellərinin bayrağında öz əksini tapmış mavi (göy) rəng də qədim türklərdə mövcud olmuş Tanrıçılıq dini ilə bağlıdır: «Qədim türklər Tanrıya (Allaha) «Göy Tanrı» deyə müraciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrıının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boyla ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək («Göy Tanrı» ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı»

(118, s.80). Gøy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: “Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqalın siyasi doktrinəsi olan “türkləşmək, müasirləşmək, islamlışmaq” ideoloji modelinin bir istiqamətini simvollaşdırılmışdır” (118, s.81). Deməli, bu gün türkçülüyün simvolu olan göy (mavi) boyası, eyni zamanda tanrıçılığın rəmzidir. Gøy boyası türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – təkallahlılığı da ifadə edir.

II FƏSİL

MİFOLOJİ, TARİXİ VƏ DİNİ-FƏLSƏFİ YÖNLƏRİ İLƏ TURAN-AVROPA PROBLEMİ

2.1. Qədim Turan əski “Avropa”ya və “Aryan”lara qarşı

Əslində mifik və gerçek tarixdə daha çox Turan-İran qarşı-durmaları yer alsa da, bizcə, bu məhdud xarakterlidir. Belə ki, Turan xalqlarının mübarizəsi Hind-Avropa mənşəli yalnız İranlılarla deyil, eyni zamanda yunanlar, romalılar, slavyanlar və başqa xalqlarla da olmuşdur. Sadəcə, onların arasında ən çox diqqət çəkən və əfsanə-ləşdirilən Turan-İran məsələsi olmuşdur. Halbiki Turan xalqları yalnız Hind-Avropalıların bir qolu olan iranlılar qədər yunanlarla, romalılarla, slavyanlarla da savaşımlılar. Turan xalqları Anadoluda Troyalılar, Quzey Qara dəniz və Qafqaz ətrafında isə İskitlər-İşquzlar adlarıyla yunanlarla savaşımlılar. Artıq Avropa tarixşünaslığı da qəbul etməyə başlamışdır ki, m.ö. I minilliyyin başlarında Yunanlarla savaşan Troyalılar Türk/Turan kökənli olmuşlar. Son döyüsdə yunanların hiyləgərliyi nəticəsində məglub olan troyalılardan bir hissəsi İtaliyaya sığınaraq orada Etrusklar kimi tanınmışlar. M.ö. I minilliyyin ortalarına qədər Etrusklar İtaliyada mühüm mövqe tutmuş və hind-avropalılarla əvvəlcə döyük şəraitində olsalar da, sonralar onların içində assimiliyasiya olmuşlar.

Biz burada Troyalılarla Etruskların Türk mənşəyi, eyni zamanda onların hind-avropa mənşəli yunanlar və İtaliya xalqlarına qarşı apardığı mübarizəyə geniş yer vermədən, yalnız onu deyə bilərik ki, hələ, əski dövrlərdə Turan-Avropa savaşı bir neçə istiqamətdə baş vermişdir. Ancaq hind-avropa mənşəlilər arasında Turan-İran məsələsinin daha çox önə çıxmazı, onlardan indi “Aryanlar” kimi qələmə verilən hindlilər və iranlıların Turan torpaqlarının mərkəzinə qədər gəlib çıxması olmuşdur. Ən maraqlı məsələ də odur ki, Turanlılar niyə hind-avropalıların bir qolu olan “Aryan”ların Turan torpaqlarının içində qədər girməsinə yol vermişlər?! Hesab edirik ki, buna əsas səbəb Büyük Turan İmperiyasının bir neçə

istiqamətdə eyni vaxtda Hind-Avropa, Sami, Qafqazdilli, Fin-Uqor xalqlarla savaş halında olması göstərlə bilər. Özəlliklə, güney tərəfdən Samilərin, Qərbdən Hettlərin və Yunanların axınları Turan İmperiyasını zəiflətmiş və bunu fürsət kimi dəyərləndirən “Aryan”lar Turan torpaqlarının mərkəzinə qədər gəlib çıxmışlar.

Öncəlliklə, qeyd etmək lazımdır ki, hazırda hind-avropalı mənşəli sayılan hindlilərlə farsların ilk dövrlərdə özlərini və yaşadığı əraziləri daha çox ari/arya adlandırması iddia olunur. “Iran” sözünün hərfi mənasının «Hind-Avropa» mənşəli sayılıb «ari», «ari ölkəsi» kimi yozulması da daha çox Avropa, Sovet-Rus və “Iran” ideoloqlarının işidir. Sovetlər Birliyi dövründə nəşr olunmuş Azərbaycan Sovet Ensklopediyasının (ASE) 1-ci cildində yazılır ki, “Iran”ın müasir adı (Aryanam) «Arilər ölkəsi» deməkdir və bir sıra hallarda «ari» tayfa adını bildirir (məs., qədim hindlilərdə «aryavarqa», osetinlərdə «allan», midiyalılarda «arizantlar»). Burada o da qeyd olunur ki, elmdə «ari» termini hazırda, yalnız hind-iran dillərində danışan tayfalara, xalqlara aid edilir (24, s.389). Ancaq bəzi türk alımları (M.Adıcı, T.Hacıyev, İ.Cəfərsoy, A.Mədətoğlu və b.) isə hesab edirlər ki, «Iran» toponimi türklərə aiddir: =ir (qədim türk tayfası) +an (qədim türk cəm şəkilçisi) – yəni irların (uzların) yaşadıqları yer deməkdir (2, s.8, 27). Bu o deməkdir ki, həmin hind-avropa mənşəli xalqlar “Ari/Ari” sözünü yerli xalqlardan, yəni türklərdən mənimsəmişlər.

“Ari” adının siyasetdə olduğu kimi elmdə də spekulyasiyaya çevrildiyini qeyd edən tanmış türkoloq alim, prof. Firudin Ağasıoğlu yazar ki, Orta Asiyadan keçərək Herat bölgəsinə yerleşənə qədər hansı adı daşımışı məlum olmayan hind-avropalı mənşəli xalqların yalnız bundan sonra yaşadıqları ərazini Areyə (Herat bölgəsin), özlərini isə ari (arya) adlandırması bizə bəllidir: “Bir neçə əsr Areyada yaşayıb çoxalan bu ari boyları m.ö. XIII əsrin sonlarında iki əsas qola ayrıldı və bu qollardan biri Qəndahar üzərindən Dravid xalqlarının ərazilərinə girdi. Dravidlərin çoxu Hind yarımadاسına çəkildi, bir qismi də bu gələnlərə qarışdı. Areyadan çıxan və “hind” (hindli) adlanan həmin qol artıq m.ö. XII-XI əsrlərdə Hindistanın quzey-batı və mərkəzi bölgələrinə yerləşmişdi. Areyadan çıxan ikinci ari qolu isə güney-batı istiqamətinə gəlib, Bars bölgəsinə yerləşəndən sonra həmin ərazinin adıyla “pars” (barslı) adı ilə tanınmışdır.

Sonralar bu adı yunanlar *pers*, ərəblər isə *fars* şəklinə salmışlar. Perslər özadı olan *ari* etnonimi ilə öncə kiçik bir bölgəni *İran* (Aryan) adlandırmışlar. Beləliklə, hazırda *hind-iran dilləri* deyəndə, Areyə çağından sonra müxtəlif dialektlərə ayrılmış, *ari* dili nəzərdə tutulur” (7, s.206-207).

Ari/Arya adını əvvəlcədən daşımasından ya da Turan torpaqlarına yerləşdikdən sonra yerli xalqlardan mənimsəməsindən asılı olmayaraq hind-avropa mənşəli Hind və İranlılarla Turan/Türk mənşəli xalqlar arasında ilk böyük təmaslar milladan öncə II minilliyyin sonu, I miniliyyin ilk yarısında Orta Asiya və Ön Asiyada, yəni Xəzər dənizinin quzey-doğusunda Sakalar, İskitlər Xəzər dənizinin batı-güneyində isə Manna, İş Quz və Midiyaya olmuşdur. Hər halda ilkin yaşayış məskənləri Qara dənizin quzeyi hesab olunan İranlılar/Arilər m.ö. XIII-XII əsrlərdə, yəni ilkin atayurdlarından təxminən 700-800 il keçdikdən sonra Xəzər dənizinin quzeyi ya da Orta Asiya ərazilərində Turan/Türk torpaqlarında görünmüslər. Çox böyük ehtimal ki, onlarla Turan/Türklərin ilk böyük savaşları da m.ö. II minilliyyin XIII-X əsrləri arasında, yəni hind-avropa mənşəlilər Orta Asiyadan keçib Herat bölgəsinə yerləşənə qədər baş vermişdir. Ola bilsin ki, həmin dövrdə baş vermiş Turan-İran savaşlar nəticəsində Arilər Güney Qafqazdan deyil, Orta Asiya və Herat üzərindən indi toplu halında yaşadıqları Farsistana yerləşmişlər (8, s.194).

Şübhəsiz, hind-avropa mənşəlilərdən bir qisminin, yəni “Aryan”ların Turan imperiyasının içine daxil olaraq bufer zonaya çevrilməsi son dərəcə təhlükəli idi. Hər halda, Turan Imperiyasının torpaqlarının bir hissəsinə daxil olaraq, Türk xalqları arasında bufer zona yaratmaq imperiyanın gələcəyini təhlükə altında qoymaq idi. Bu anlamda F.Ağasıoğlu doğru yazır ki, irandilli boyların yerləşdiyi Xarəzm-Xorasan və Herat-Sistan zolağı quzeydən güneyə uzanan arakəsmə kimi, Türküstandakı türklər ilə Azərbaycandakı türklər arasında bufer zonaya çevrilirdi: “Areyanın coğrafi tutumu genişləndikcə batı türklərlə doğu türklərin birbaşa əlaqəsi zəifləyir, bir-birindən uzaq düşündü. Turanın batı tərəfləri olan Xorasanla Xarəzm arasında ikidilli mühitdə qalan saqa (saka) türkləri isə pers təsiri altında get-gedə iran dilinə keçirdilər. İlk iran-türk qarşılığı məhz burada part dilinin ortaya çıxmاسına səbəb oldu. Sonralar part

boyundan çıxan türksoylu Ərsaq sülaləsi böyük Part (Parfiya) imperiyasını qurdı” (7, s.208).

Özəlliklə, Herat bölgəsində (Areyada) yerləşən Arilərin sayı çoxaldıqdan sonra, yuxarıda da dediyimiz kimi, m.ö. IX-VIII əsrlərdə onlardan bir hissəsi (hindlilər) Hindistana, digər hissəsi (irandillilər) isə Qırımızı dəniz tərəfdəki Bars bölgəsinə yerləşmişlər. Həmin dövrə qədər “Bars” türklərə ad boy adı olmuş, bu coğrafiyada onların adıyla tanınmışdır. Ola bilsin ki, Madaya aid bus boyu da türksoylu barslarla bağlı olmuşdur (9, s.118, 244-245). Ancaq Areyadan ayrılib bu bölgəyə üz tutan İranlılar/Arilər sonralar Bars/Pars/Fars adına iyiyələndiyi kimi, eyni zamanda buranın digər yerli xalqı Elamları da assimiliyasiya etmişlər. Belə ki, Arilər/İranlılar Elam ərazisinə daxil olub əvvəlcə Qırımızı dəniz yaxınlarında Parsua krallığını qurmuş, daha sonra Elam mədəniyyətini və Elam dilini mənimşəyərək öz hakimiyyətlərini möhkəmlətmışlər. Ola bilər, Elam xalqının təşəkkültündə və onun mədəniyyətində Türk xalqları mühüm rol oynamışdır ki, buraya gəlmə olan iranlılar da onların dövlətçilik ənənələrini, mədəniyyətlərini xeyli dərəcədə özüñküldəşdirmişlər. Hər halda iranlıların gəlişinə qədər Elam dövlətində üç əsas etnosun olması, bu üç etnosdan birinin də (özü də aparıcı etnosunun) türklərin olduğu barədə ciddi elmi dəllilər vardır (263).

Turanlılar – İskitlər/sakalar ya da işquzlar...

Farsların/İranlıların Ön Asiya və Orta Asyanın müəyyən bölgələrinə yerləşdiyi zaman Turan İmperiyasının əsas xalqi İskitlər/Sakalılar, yəni İşquzlar idilər. Digər adlarla yanaşı Turanlılar özlərini Turuk, Tur da adlandırdı ki, buraya gəlmə olan Hind-Ari soyular da buna uyğun olaraq əski Turan-Saka imperiyasını ümumiyyətlə, Türklər yaşıyan əraziləri Turan/Turkan, yəni “Turların/Türklərin ölkəsi” adlandırmışlardır.

Deməli, yunanların İskit, farsların Sak adlandırıldığı Turanlılar bütövlükdə Avropa xalqlarıyla savaş içində olmuşlar. Onlarla savaş içində olarkən də Türklər/Turanlılar Hind-Avropalılar tərəfindən İskit, Skif, Sak adlarıyla, Samidilli mənbələrdə isə Tur, Turuk, Turk adıyla tanınmışlar. Doğrudur, bəzi Avropa müəllifləri də “Saka” kəliməsini ari/hind dilində izah etməklə onların Turanlı deyil İranlı olmasını iddia etmişlər. Ancaq Şərq qaynaqları əsasən İskitlərin, Sakaların Turanlı olduğunu ortaya qoyur. Skiflərin deyil dəha

çox Sakaların Turanlı olması məsələsində də Qərb və Şərqi alımları arasında fikir birligi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü “Tur/Dur”la, sonu isə saklarla bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türkler ilk Turan-Saka çağında (m.ö. XIII-X əsrlər) bu adla anılmış Turanlı boylardır (186, s.63). Bir sözlə, həm Sakaların /Masagetlərin/İşquzların, həm də Parfların /Ərsakların Turan xalqlarından olması, onların əski vətənlərinin Ön Asiya və Kiçik Asiya, o cümlədən Azərbaycan, Qafqaz, Türkiyə olmasına artıq bir çox alımlar qəbul etmişlər (180, s.121-124).

Kimmer və sakların adları daha çox yunan-roma müəlliflərindən Homer, Esxil, Herodot, Strabon, Marselli, Prokopinin əsərlərində çəkilmişdir. Məsələn, Homer «Odisseya» poemasında «kommerilər» kimi zikr etdiyi kimmeriləri «hippomolqi», yəni «madyan sağanlar» olaraq qələmə almışdır ki (87,s.169), onları da bəzi Roma və Bizans tarixçiləri, eləcə də çağdaş dövrün tədqiqatçıları turkdilli saklara aid ediblər. Kimmerləri madalarla da qohum hesab edirlər. E.ə. VI-V əsrlərdə yaşamış Esxlin “Zəncirlənmiş Prometey” əsərində adı çəkilən iskitlərə-skiflərə gəldikdə (57, s.7), Strabon yazır ki, həm iskitlər, həm də Homerin “madyan sağanlar” adlandırdığı tayfa da saklar olmuşdur. Eramızın V əsrində yaşamış bizans alimi Prokopiyə görə, hunlar qədimdə “kimmer” və “massaget” adlanmışlar (26, s.118). Pompey Troq isə Saqat çarı Tanaydan, üç dəfə Asiyaya aqalıq etmiş iskitlərdən, Dara və Kiri məğlub edən Skityadan bəhs etmişdir. Sicilyalı Diodora görə isə sakaların ilk atayurdıları Araz çayının sahiləri olmuş, sonralar onlar Qafqaz dağlarına, Anadoluya qədər yayılmışlar. Şübhəsiz, Saqlar/Saqutlar, İskit/İskutlar Qutların davamçıları idilər. Bu anlamda m.ö. 7-ci əsrə aid “Saka və Kuti hökmədəri” ifadəsi təbii idi.

Assuriya-yəhudü mənbələrində isə iskitlərin adı “aşkenaz”, “işquza”, “aşquza” kimi qeyd edilmişdir ki, bu sözü haqli olaraq bir çox tədqiqatçılar “Kitabi-Dədə Qorqud”dakı “İç Oğuz”, “Oğuz” anlayışı ilə eyniləşdirirlər. Oğuz anlayışı isə qədim Türk tayfa birliliyinin adı ilə bağlı olmuşdur. Bu tayfanın adı Orxon-Yenisey abidələrində Oğuz budun kimi çəkilir. Oğuz xan nəslindən hesab olunan oğulları Mahmud Kaşgarlı 22 tayfa (197, s. 276-277), Fəzlullah Rəşidəddin isə 24 tayfadan ibarət olduğunu göstərir. Deməli, qədim Azərbaycanda “Türk” amili digər dövrlərdə olduğu kimi,

İskit-İç Oğuz çarlığı dövründə də başlıca rol oynamışdır.

Türk-Turan dünyasının qiymətli abidəsi olan «Kitabi-Dədə Qorqud» türklərin, ya da oğuzların Turan-Saka dövründəki tarixini, dilini, mədəniyyətini və fəlsəfəsini açıq şəkildə təcəssüm etdirən Türk-Turan abidələrindən biridir. Bu abidədə Oğuz-Turan qövmündən-xalqından, oğuzlardan, Oğuz türklərindən, Oğuz igidlərindən, Oğuz-Turan əllərindən, bir sözlə Oğuz dövlətindən bəhs olunur. «Kitabi-Dədə Qorqud»da da Oğuz eli müstəqil bir dövlət kimi, özü də İç Oğuz və Dış Oğuzdan, yəni Qalın Oğuzdan ibarət olduğu qeyd olunur (94, s.248). Bu cür bölgü Turan-Saka və İş Quzlarla bağlı ola bilər. «Kitabi-Dədə Qorqud»da yazılır ki, Oğuz müstəqil bir el-dövlətdir və onun tərkibində 24 bəylik var. Hər tayfanın öz sancığı-bayraqı var idi. Ancaq Oğuz elini birləşdirən bir tuğ-ümumi bayraq da vardi. Ümumiyyətlə, dastanda Oğuz eli-dövləti təəssübkeşliyi, oğuzlar arasında birləşmə əzmi güclüdür. Oğuz elinin Türküstan adlanması boylarda «Türküstanın dirəyi!» kimi öz əksini tapmışdır (94, 262). Dastan onun yayıldığı geniş ərazidə vahid dildə – Türk dilində danışan Turanlıların varlığını sübut edir.

Son illərdə «Kitabi-Dədə Qorqud»un tarixi-fəlsəfi dərkinin önə çəxmasına mühüm rol oynayan Kamal Abdulla «Gizli Dədə Qoqrud» silsiləsindən yazdığı əsərlərdə sübut etməyə çalışır ki, «Kitabi-Dədə Qorqud» yalnız erkən orta əsrlərin deyil, o həm də türklərin-turanlıların milladan öncəki yüzilliklərdən xəber verən qiymətli bir abidəsidir. Bu mənada K.Abdullanın eposun qəhrəmanları ilə (Salur Qazan, Beyrək, Basat, və b.) yunan mifologiyasının, o cümlədən Homerin qəhrəmanları ilə (Odissey, Herakl, Admet və b.) apardığı paralelliklər və bundan çıxartdığı nəticələr maraq doğurma-yaya bilmir. Daha doğrusu, «Kitabi-Dədə Qorqud»la yaxından və hər dəfə yaxından tanış olduqdan sonra, K.Abdullanın təbrincə desək, başa düşürsən ki, onda «Milli yaddaşımızın nəhəng potensialı yatır» (1, s.18-19, 355). Bu baxımdan, bəlkə də erkən orta əsrlərdəki Dədə Qorqudun tərənnüm etdiyi Oğuz-Saka dövləti, oğuzların ondan çox qədimlərdə mövcud olmuş Turan Atlantidasının nisgilidir (1, s.354).

Beləliklə, hələ ilk Turan-Saka imperiyası dövründə (m.ö.13-9-cu əsrlər) iki fərqli mədəniyyətin qarşısundurması turanlılarla/türklərlə iranlıların/arilərin şüuraltına çox ciddi təsir göstərmmiş, bir çox hallarda turanlı və iranlı kimliyi bir-birinə qarışmışdır. Özəlliklə,

imperiya xarakterli dövlətlərdə bir yerdə yaşamağa məcbur olmuş Turanlılarla İranlıların eyni mədəniyyətə (Zərdüştlük-Odpərəstlik, Novruz-Ergenekon bayramı və b.), eyni dövlətlərə (Midiya, Sakalar, Əhəminlər, Parfiya, Səfəvilər və b.) sahiblənmək meyli güclü olmuşdur. Ancaq vahid imperiyada yaşamayan Türkler/Turanlılarla Farslar /İranlılar mədəniyyət mübadiləsindən öncəki inanclarını, törələrini daha çox qoruya bilmışlər. Bu anlamda təxminən 3 min ilə yaxın bir-biriylə ya qonşu, ya da iç-içə yaşayan Turanlılarla Arilərin bir yerdə yaşadıqları əski dövlətlərə, əski dirlərə sahiblik məsələsində fikir ayrılıqlarının olması təbiidir.

Bizcə, Ariyalı/İranlı xalqlar Turan xalqları arasına daxil olub bufer zonaya çevrildikdən sonra Turan İmperiyası m.ö. II minilliyyin sonu, I minilliyyin əvvəllerində bir qədər zəifləmişdir. Başqa sözlə, Hind/Avropa xalqlarının bir qolu olan arilərlə uzun sürən müharibələr Turan İmperiyasına ciddi təsir göstərmişdir. Özəlliklə, Turan İmperiyasının tanınmış hökmərdarı Alp Ər Tonqanın Arilərlə savaşda öldürülməsi, bu imperiya üçün ciddi itki olmuşdur. Artıq Alp Ər Tonqadan sonrakı Turan xaqanları Turan-Saka imperiyasının əvvəlki əzəmətini geri qaytarmaqdə çətinlik çəkmişlər. Bundan sonra da Turan İmperiyasının təsir mərkəzindən kənarda qalan türk bəylikləri, o cümlədən Güney Azərbaycan Türk bəylikləri Assuriya və Urartunun işgalçı yürüşlərinin qarşısını almaq üçün Mananın başçılığıyla birləmişlər. Ancaq Quzeyi Azərbaycan bəylikləri Turan İmperiyasının tərkib hissəsi olmağa davam etmişlər. Deməli, Mananın, Madayın müstəqil dövlətlər kimi meydana çıxmazı yalnız Turan İmperiyasının əsas diqqətini Arilərə yönəltməsiylə baş vermişdir. Hər halda Assur, Urartu mənbələrində Mannanın, Madayın adlarının m.ö. IX əsrən etibarən çəkilməsi təsadüfi ola bilməz. Artıq m.ö. IX əsrə Turan İmperiyası Güney Azərbaycan ərazilərinə nəzarəti xeyli dərəcədə itirmişdi.

Qədim Turan İmperiyasının tənəzzülü dövrü: Manna və Midiya

Bizcə, Assur mənbələrində m.ö. 9-cu əsrən etibarən adı çəkilən Mana/Manna Türk bəyliklərinin qurduğu bir dövlət olmuşdur. Mana/Manna əhalisinin böyük əksəriyyəti də Turan/Türk mənşəli xalqlar idilər. Cox güman ki, “Manna”, “Mana” sözü insan anlamını ifadə edərək, yerli əhalinin birləşdirici adı olmuşdur. Məsələn,

“manna” mənlər, insanlar formasını daşımışdır. Sonralar “man” sözü türklərdə “karaman”/qaraman - kara/qara insan, “akman”/ağman – ağ/ak insan anlamındadır. Deməli, tarixə Qaraqoyunlu, Ağqoyunlu dövlətləri kimi tarixə düşənlər də, gerçəklidə Karaman və Akman olub, buna uyğun da qara (böyük, dev) adamlar və ak (təmiz, saf) adamlar mənasını daşımaqdadır. Görünür, əski dövrlərdə, o cümlədən Manna dövründə öz kimliyinə “Türk”lə yanaşı “Man” deyənlər də olmuşlar. Manna dağıldıqdan sonra da manalılar iki əsas yerə bölünmüşlər: 1) karamanlar, 2) akmanlar (53, s.58).

“Man” kəliməsiylə bağlı olaraq burada Türkmen/ Turkman sözünə də diqqət etmək maraqlıdır. Əslində “Türk” və “Man” sözlərinin hər ikisi “insanlar”, “adamlar” mənasını ifadə edir. Sadəcə, bir sözün içində iki dəfə “insanlar” demək mümkün olmadığı üçün, Türklər ya da manlar daha uyğundur. Deməli, Türklər və “manlar”/ mənlər eyni anlamı ifadə etdiyi üçün həm türklər, həm də mammalılar demək mümkündür. “Türkman”/Türkmen sözü də iki ayrı-ayrı kəlimənin birləşməsi olsa da, eyni xalqı, yəni türkləri ifadə edir. Bu anlamda özünə Türk deməklə, Man/Mən deməyin heç bir fərqi yoxdur. Başqa sözlə, Azərbaycan, Türküstan, Türkiyə, Kərkük, Türkmenistan və başqa Türk yurdunda yaşayan insanın öz-özünü Mən/Ben/Man adlandırması Türk kimliyindən başqa bir şey deyildir. Çünkü “Türk” sözünün hərfi mənası da, aşağı-yuxarı elə insan, insanlar mənasını daşımaqdadır.

Turan İmperiyasının tərkibində vaxtilə bir yerdə yaşadıqlarına görə Mananın əsas dəstəkçiləri, hələ də imperiyanın tərkib hissəsində olan Quzey Azərbaycan bəylilikləri olmuşdur. Mananın m.ö. 590-cı ilə qədər varlığının davam etməsində də əsas rolu Turan İmperiyasının aparıcı qüvvəsi olan, o cümlədən Quzey Azərbaycan da daxil olmaqla böyük bir əraziyə aqalıq edən kimmerlər, sakalar, iskitlər olmuşlar. Hər halda məhz onlar Assuriya və Urartuya qarşı müharibələrdə Manna dövlətinə yardım etmişlər. Hətta Turan İmperiyası bir qədər özünə gəldikdən sonra m.ö. VII əsrin əvvəllərində Mana ərazilərinə yenidən sahiblənmişlər. Kimmerlər-İskitlərin yenidən Mannaya sahiblənməsini, Azərbaycan tarixşunaslığında İskit çarlığı adlandırırlar ki, əslində bu yeni bir çarlıq deyil Turan İmperiyasının əski torpaqlarına sahib çıxmazı idi. Yəni sadəcə, Sakalılar-İskitlər əski Turanı İmperiyasının bir parçası olan Güney

Azərbaycanda hakimiyyətlərini yenidən bərpa etmişdilər. Bunu, təbii qarşılıyan Mana dövləti də Assuriya və Urartuyla müqayisədə Turan-Saka ordusuna heç bir müqavimət göstərməmişlər.

Yeri gəlmışkən, m.ö. VIII əsrin ikinci yarısından Turan İmperiyasının yenidən dirçəlisini bəzi tədqiqatçılar üçünü Turan İmperiyası kimi qələmə verirlər. Bu o anlama gelir ki, Alp Ər Tonqanın ölümündən bir müddət keçdikdən sonra Turan İmperiyası əsasən dağılmışdır. Bu da, təxminən m.ö. I minilliyyin əvvəllərinə, yəni X-IX əsrlərə aid ola bilər. Cox güman ki, turanlılar m.ö. IX-VIII əsrlərdə yenidən toparlanmışdır. Artıq m.ö. VIII əsrin ikinci yarısında Turanlılar əvvəlki imperiya ərazilərini birləşdirməyə başlamışlar. Turanlıların əsas hədəflərindən biri də Ön Asiyani, o cümlədən Böyük Azərbaycanı yenidən Turan İmperiyasına birləşdirmək olmuşdur. Bu baxımdan Kimmerlər-İskitlər-İş Quzlar ya da Turanlılar qısa müddətdə Böyük Azərbaycanı ələ keçirə bilmışlər. Tanınmış Türk/Qazax alimi Oljas Süleymenov Midyanın əsas mütəffiflərindən olan İskitlərin qədim yəhudili mənbələrində «İş quz», «Aş quz» kimi qeyd edildiyini görmüş və bunu, «Kitabi-Dədə Qorqud»dakı «İç Oğuz»la eyniləşdirmişdir. O qeyd edir ki, İskitlər/İş quzlar irandilli-farsdilli tayfa deyil, Türklərlə/ Turanlılarla bağlıdır. Onun fikrincə, yalnız Assuriya səlnaməçiləri İskitlər/İş quzlarının adını dəqiqlik və bilmışlər: “Nə yunanlar, nə romalılar yad dilin terminlərini bu cür dəqiqliklə ifadə etmək qabiliyyəti ilə öyüne bilməzlər, dahiyanə iş = oğuz (iç oğuz) etnonimi oğuz eposu «Dədə Qorqud» dastanı sayəsində bizim günlərə gəlib çatmışdır” (156, s.241-242).

Turan İmperiyasını yenidən dirçəldənlər böyük zəfərlər əldə edərək, əski imperiya sərhədlərini belə aşdıqları bir dövrdə, yəni m.ö.VII əsrin sonlarına doğru qohumları olan Madalılardan ağır zərbə almışdır. Hər halda Mad etnonimi türklərlə bağlı olub qazaxlarda matay, sibir türklərində mat, madı kimi qorunub saxlanmışdır. Əslində Mada m.ö. VII əsrin ikinci yarısına qədər Manna kimi Turan İmperiyasının tərkibindəki Türk bəyliliklərdən biri olmuşdur. Ancaq Kiaksarın dövründə Madaya yaxın olan Türk bəylilikləri, eləcə də artıq Elam bölgəsinə yerləşmiş Arilərdən bəzi tayfalar bir araya gələrək xəyanət yoluyla Yeni Turan İmperiyasının başçılarının əksəriyyətini qətlə yetirmişlər. Şübhəsiz, bu xəyanətə qol atan Mada Türkləri Yeni Turan İmperiyasını öz əllərində cəmləşdirməyi

düşündükləri halda, onlara dəstək verən Arilərin məqsədi isə tamam başqa idi. Belə ki, Arilər Turanlılar üzərində hərbi güclə qələbə qazana bilməyəcəklərini dəfələrlə gördükər üçün, bu dəfə hiyləyə əl atmalı olmuşlar. Bu məqsədlə də Mada Türklerinin yeni Turan İmperiyasının aparıcı qüvvəsi olan Saka-Kimmer liderlərinin məhvində yaxından iştirak edərək, onlara hər cür dəstək vermişlər. Bununla da, Yeni Turan İmperiyası yenidən parçalanmış vəziyyətə düşərək, bir daha Güney Azərbaycan, Xorasan və Xarəzm üzərində hakimiyyətinə əldən verməyə məcbur olmuşdu. Artıq Yeni Turan-Saka İmperiyası Madalıların xəyanətindən sonra xeyli zəiflədi ki, bundan sonra həmin ərazilərdə Mada İmperiyası meydana çıxdı. Mada dövlətinin yaranmasında iştirak edən tayfaların çoxunun, bəlkə də hamisimən (Busay, Partakən, Budi, Mağ, İstroxat, Arizant) türk mənşəli olması artıq tarixçi və dilçi alımlar tərəfindən qəbul olunmaqdadır (180, s.133-134).

Mehmet Bayrakdar yazır ki, Heredot, Aristo, Pompeius, kimi qədim tarixçilər və bilginlərlə F.Lenormant, J.Oppert, E.Norris kimi bəzi çağdaş dönəm qərqli tarixçilər doğrudan və dolayı olaraq Turanlıları tarixin ən əski və ən erkən üç qitəyə yayılan bir millət olduğunu yazımlardır: “Tövratın ilk kitabı olan Təqvində Nuh tufanından sonra insanlığın yenidən törəyişinin anlatıldığı bölümədə Medlər və Sakalar varkən, İranlıların varlığından heç söz edilməmişdir. Bu deməkdir ki, bəzilərinə görə m.ö. 1500 illəri civarında yazılıdığı söylənilən Təqvinin yazım zamanında bugünkü İran torpaqlarında Parslar və ya batlıların anladığı anlayıla Aryanlar hələlik ortada yoxdu... Son dönəm batlı tarixçilərə görə Parsların İran torpaqlarına gəlİŞləri, m.ö. 9-cu və ya 8-ci yüz ildir. İran torpaqları, tarixin ən qədim dövrlərindən etibarən Türk soyuların torpaqlarıydı. İranlılardan öncəki ən son söz sahibləri də Medlər və Sakalar idi” (183^c, s. 11-12).

Bir çox tədqiqatçılar Yeni Turan İmperiyasının parçalanmasında Mada türklerinə dəstək verən Arilərin bu rolunu şişirdərək, heç bir əsas olmadan Midiyani tamamilə Ari/İran dövləti kimi qələmə veriblər. Halbuki Midiya dövlətinin özünün də əsas hərbi qüvvələri məhz Sakalar-İşquzlar olublar. Məhz həm Midiya dövlətinin qurucularının çoxunun türk olması, həm də Sakalara görə midiyalıları turanı hesab edirlər. İlk dövrlərdə Avropanın şərqsünas alımları də bunu

etiraf edərək, midiyalıları turani saymışlar. Məsələn, fransız alimi J.Oppert yazırkı ki, Midiyada Turanlılar arilərdən üstün olublar. Deməli, Midiyada Turanlıların yoxsa, Arilərin hakimiyətdə olması məsələsini ilk dəfə Avropa şərqşünasları özləri həll etmişlər (119^a, s.268). Ancaq Dyakonov, İ.Əliyev var-gücləriylə sübut etməyə çalışırdılar ki, Midiyada əsas yeri turanlılar deyil, arilər tutmuşlar (229, s. 32; 239, s.72).

Doğrudur, Turan İmperiyası və ondan sonra ortaya çıxan Turan Midiyası dövründə Arilərin yalnız kiçik krallıqları (Parsua adlı Ari mənşəli krallıqlardan birinin başçısı Vitsşap/Gəstşab) olmuşdur. Sadəcə, Turan İmperiyasının parçalanması yolunda verdikləri dəstəyə görə, Midiya dövründən etibarən yeni Türk/Turan İmperiyasının sarayına Arilər də ayaq açmağa başlamışlar. Bizcə, Midiya çarlarından Kiaksar və Astiaqın Arilərin kiçik bir krallığı olan Parsuaya/Barsaya toxunmamalarına səbəb də, Sakalara qarşı xəyanətdə birgə iştirak etmələri olmuşdur. Hər halda Türk/Turan kökənli Mada bəylərinin Ari kökənli Parsua krallarıyla anlaşaraq Yeni Turan İmperiyasını parçalamaq məsələsində niyə bir araya gəlmələri çox düşündürүcüdür. Ancaq bu bir həqiqətdir ki, Mada bəyləri təkbaşına deyil, Parsua başçılarıyla birlikdə Turan-Saka İmperiyasının liderlərini sui-qəsd ediblər. Bu “əmək”lərinin nəticəsi olaraq da Arilər yeni yaranmış Midiya dövlətinin sarayında yüksək vəzifələr tutmuş, bu da, kifayət etməmiş kimi, üstəlik Kiaksar və Astiaq Arilərin Parsua kralları ilə qohumluq bağlı qurmuşlar. Hər halda Midiya İmperiyası dövründə (m.ö. VII-VI əsrlər) həm sarayda, həm də əhali arasında Turanlılarla Arilərin daha çox bir arada yaşadığını görürük.

Çox keçmədən də m.ö. 550-ci ildə Ari mənşəli Parslar Turan mənşəli Midiyalıları devrərək onların imperiyasına sahib çıxıblar. Çox yazıqlar olsun ki, Turan mənşəli midiyalıların Ari mənşəli Parslara məğlub olmasında yenə xəyanət mühüm rol oynamışdır. Bu dəfə Astiaqa xəyanət edən Harpak olmuş, bununla da turanlıların bir qismi arilərin hakimiyəti altına daxil olmuşlar (180, s.162-163). Çünkü Quzey Azərbaycanda Turanlı Sakaların/Masagetlərin müstəqil hakimiyəti Əhəmənilər dövründə də davam etmişdir. Hətta, II Kir m.ö.530-cu ildə Masaget çarıçası, Alp Ər Tonqanın nəslindən olan Tomris tərəfindən savaş meydanında öldürülmüşdür (180, s.165-

167). Eyni zamanda, iranlı I Daranın Turanlı Sakalar, Sakatiya üzerinde yürüşü biabırçılıqla bitmişdir. Bu da Turan-İran mührəbələrinin davamından başqa bir şey deyildir. Herodot da İran-Turan münasibətlərinə geniş yer vermiş, Mada-Pers, Saka-Pers mücadilələrini də bu yönən dəyərləndirmişdir. F.Ağasioğlu yazır: “Pers epik əsərlərində İran-Turan qarşılurmاسının qaynağında pers və mad boylarının savaşları, bu boylara aid əyanların hakimiyyət uğrunda mübarizəsi durur. Avestada aryan və tur qarşılurması kimi verilən belə olaylardan sonrakı çağlarda İran-Turan deyimi ilə bəhs olunur və Turan adı İranın quzey-doğu sınırlarındaki türkləri bildirir” (9, s.360). Əhemənilərə üsyən qaldıran Qam Ata da turanlı kimi iranlılara qarşı savaşmışdır. Zatən bir çox bilginlər Qam Atanın soyunu, eyni zamanda 6 mada tayfasından biri olan maqları turanlı kimliyində vermişlər. Bu bir həqiqətdir ki, Qam Ata öldürüləndə perslərdən başqa bütün xalqlar ona görə ağlamışlar (9, s.361-363).

Bələliklə, “Avropa mərkəzçilər”的in Midiyani, Azərbiqanı/Xezerbiqanı Türk kimliyindən ayrı tutaraq onları “Hind-Avropa” nəzəriyyəsi əsasında «İrandilli» xalqlar kimi qələmə vermələri, bu anlamda yalnız “İrandilli” (əslində farsdilli) xalqları deyil, Güney və Quzey Azərbaycan Türk xalqını da Hind-Avropa mədəniyyətinə sırimaları cəfəngiyyatdan başqa bir şey deyil. Çünkü Turanın mahiyyəti Azərbaycanla bağlıdır; Azərbaycanın Turanın əski bir yurdı kimi təsdiqi onu yalnız coğrafi və etnik “İran”dan deyil, eyni zamanda Hind-Avropa mədəniyyətindən də fərqliliyini ortaya qoyur. Bu anlamda “Avropa mərkəzçilər”的in Azərbaycan Türk xalqını əski “Atropatena-Mada”的n davamı kimi irandilli, ya da Albaniyanın xələfi kimi Qafqazdilli elan edərək onun mədəniyyətini Hind-Avropa mədəniyyətinə calamalarının arxasında bacardıqca onu “Türk-Turan” mədəniyyətindən uzaq tutmaq dayanır.

Cox yazıqlar olsun ki, “Avropa mərkəzçilər” bu çirkin niyyətlərini Quzey Azərbaycanın müstəqillik dönməmində nəşr olunmuş 7 cildlik «Azərbaycan tarixi» adlı kitablarda, eləcə də ayrı-ayrı monoqrafiyalarda davam etdirmişlər. 7 cildlik «Azərbaycan tarixi»nin I cildində Azərbaycan xalqını «irandilli» xalqlara, Azərbaycan mədəniyyətini Hind-Avropa mədəniyyətinə bağlamasını “Avropa mərkəzçi” İqrar Əliyev belə “əsas”landırır: «Hazırda türk dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-

İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər. Azərbaycanlılar məhz madallılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevirilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştlik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ qazanırlar» (20, s.293). Eyni müddəəni Fəridə Məmmədova «Azərbaycan xalqı (Azərbaycanlılar) üç qüdrətli, təməl təşkil edən milli-mədəni laylardan – Qafqaz dilli (albanlardan), farsdilli (midiyalılar, kürdlər, tatlar, talişlardan) və türkdilli laylardan formalışdır» anlamında müdafiə etmişdir (247, s.719). Bir sözlə, keçmiş SSRİ dövründən başlayaraq İ.Dyakonov, Q.Melikişvili, S.Kəsrəvi, İ.Əliyev, S.Qaşqay, F.Məmmədova, Ə.Sumbatzadə və başqları Azərbaycan Türk xalqının etnogenezi və dilini, onun formallaşmasını birmənalı şəkildə «Avropa mərkəzçi» konsepsiyası əsasında şərh etmişlər. Onlar tərəfindən Güney Azərbaycan ərazisində mövcud olmuş Atropatena dövlətinin əhalisi «Atropatena-Mada xalqı», dili isə orta mada dili-azəri dili kimi qeyd edildiyi halda, Albaniya əhalisi isə qafqazdilli tayfalar kimi, dilləri isə qafqazdilli alban dili kimi göstərilmişdir. Buradan da onlar belə nəticəyə gəlmışlər ki, çağdaş azərbaycanlıların etnik mənsubiyyəti irandilli «Atropatena-Mada xalqı» və qafqazdilli albanlar, o cümlədən udinlər, qarqarlar olmuş, onlar (midiyalılar və albanlar) orta əsrlərdə türklərin bu ərazilərə köç etməsi ilə türkləşməyə məruz qalmış və hazırda da türk dillərindən birində danışırlar (59, s.72).

Burada açıq-aşkar Azərbaycan xalqının ulu əcdadi sayılan albanları/aranları Qafqazdilli, madalları/midiyalıları isə irandilli/farsdilli elan etməklə onu Hind-Avropa mədəniyyəti çərçivəsində İранa, İran mədəniyyətinə, zərdüştliyə bağlamaq siyasəti vardır. Əslində “Avropa mərkəzçilər”in inadla Hind-Avropa mədəniyyətini qədimləşdirmə, bu zaman Turan mədəniyyətini ya saxtalaşdırma, ya da diqqətdən kənardə saxlamaları istəkləri belə, Turanın nə dərəcədə gerçəkçi olmasından xəbər verir. Bizcə, bu bir növ Allahın yoxluğununu isbata çalışan ateistlərin götirdikləri dəllilərlə, dolayısıyla Onu təsdiq etmələrinə bənzəyir. Bu anlamda “Avropa mərkəzçilərin” heç bir əsas olmadan İranı qədimləşdirərkən Turanı görməzdən gəlmələri, daha sonra Midiya dönəmindəki Turanlıları Arilərin ağışığı будагı elan etmələri, daha sonra Turana yalnız orta əsrlərdə Türklərin

sahib çıxmalarını ifadə etmələri və əski turanlıların orta əsrlərdə onların torpaqlarına gətirilmiş Türk dilini qəbul edərək türksoylu xalqlara çevrilmələri iddiaları, cəfənigiyatdan başqa bir şey deyildir.

“Avropa mərkəzilər”in məntiqindən çıxış etsək, orta əsrlərdə Türklərin hakimiyyət sürdüyü min illik dövrdə yalnız Arilərin ağışı budağı olan köçəri Turanlılar deyil, oturaq həyat sürən Arilərdə Türk dilini qəbul edib türkləşməliyidilər. Eyni zamanda, çox maraqlıdır necə oldu ki, “Avropa mərkəzilər” tərəfindən «irandilli» tayfalar adlandırılın madalılar, saklar, iskitlər türklərdən çox öncə – m.ö. XVII əsrlərdə Ön Asiyaya, o cümlədən Böyük Azərbaycana, yəni Turana axın etmələrinə baxmayaraq, yerli əhalinin (kutilər, turukkilər, mammalılar və b.) dilini dəyişə bilmədilər, ancaq guya, eramızın III-IV əsrlərində bu bölgəyə gələn türklər bunu bacardılar. Deməli, həqiqət odur ki, Turanın mərkəzi olan qədim Azərbaycanın yerli etnosları kutilər, turukkilər, sular, subarlar, mammalılar, iskitlər, saklar, kimmerlər türksoylu tayfalar olmuşlar. Digər tərəfdən, “Avropa mərkəzilər”in təbrincə desək, əgər doğrudan da Turanlılar Arilərin aşağı budağı olub yalnız onların dili türkləşib o zaman, turanlılar mədəniyyət, adət-ənənə baxımından da 3 min il əvvəl olduğu kimi, bu gün də irandillilərdən kəskin şəkildə fərqlənməzdilər. Bu anlamda Turan mədəniyyətinin beşiyi olan Azərbaycan Türk mədəniyyətinin Hind-Avropa mədəniyyətinə heç bir aidiyəti yoxdur. Sadəcə, Azərbaycan Türk mədəniyyəti Turanlılarla Arilərin/ İranlıların ən çox mübarizə apardığı bir məkan olduğu üçün, buraya istər-istəməz Arilərin mədəniyyət, din və fəlsəfə təsirləri bir qədər çox olmuşdur.

Midiyadan sonra yaranmış, bir çox qaynaqlarda Kiçik Middiya, ya da “Atropatena” kimi yad edilən dövlət və onun qurucusu Atropat da Turanlı kimliyini daşıyıblar. Bəzi orta əsr Ərəb qaynaqlarında Atropatin ulu babasının Turanlı Alp Ər Tonqa olması ilə bağlı qeydlər vardır. “Müqəddəsi də Atropatin babası üçün istifadə olunan Bayvarasif adının Əfrasiyabla bənzərliyi diqqət çəkməkdədir. Maraqlı olan, əl-Müqəddəsinin Varasif-Avrasif (Əfrasiyab) adının önündə türkçə “Bay/Beg” ünvanını istifadə etməsidir. Bu da çox şübhə oyandırmamasın gərək. Zira, bütün Ərəb müəllifləri Əfrasiyab/ Alp Ər Tonqanı türklərin əfsanəvi atası olaraq göstərməkdəirlər. Artopat və onun atalarının adı Turanlı bir kimlik kimi görünməkdədir” (119, s.64).

Tofiq Hacıyevə görə, Midyanın qədim Türk dövləti olması nəzəriyyəsi Sovetlər birliyindən əvvəl də mövcud olmuş, 1920-ci illərdə elmi cəhətdən daha da əsaslandırılmış və 1930-cu illərin ortalarına qədər güclənə-güclənə davam etmişdir: “Bu fikrin pionerləri Avropa şərqsünasları olmuş, midiyalıları Turanı saymışlar” (43, s.7). R.Nur da hesab edir ki, Midiya dövləti türklərin ən qədim dövlətidir və Midiya türkləri Xəzərlər adını tanıymışlar. Ancaq Midiyadan sonra yaranan Türk dövlətinin adı Atropatena yox, Xəzəristan olmuşdur (43, s.7, 24). Atropaten xalqını mammalılar və madayların varisi hesab edən Q.Qeybullayeva görə, Artopat və onların atalarının adı Turanlı bir etnos kimi görünməkdədir (99, s.211). Bu baxımdan istisna deyildir ki, Azərbaycan yurdu əski dövrlərdən Turanla bağlıdır. Hər halda Turan Midiyasından sonra “Kiçik Midiya”da Turanlı Atropat, “Böyük Midiya”da isə Turanlı parflar/arşakilar hakimiyətə gəldilər. Yalnız miladdan sonrakı III əsrədə Quzey Azərbaycan – “Kiçik Midiya” istisna omaqla “Böyük Midiya”da Turanlılar yenidən hakimiyətini iranlılara/farslara tərk etmək zorunda qalıblar.

Turan Parfiyasi yoxsa, İran Parfiyasi...

Prototürkmən Part (Saqa) boyundan olan Arsak (Ərsaq) Xorasan-Xarəzm tərəflərində yaşayan partların dövlətini qurmaq üçün m.ö. 238-ci ildə hərəkətə keçmişdi. I Mitritadin (m.ö. 171-138) dövründə Part İmperiyası böyükərək Hindquş dağlarından Fərat çayına qədər uzanmışdır. Part sarayında yunan, aramey, pəhləvi dil-lərdən istifadə olunur, qoşanlar/kuşanlar (ozanlar) xalq yaradıcılığını yayırlılar. F.Ağasioğluna görə, qoşanlar/quşanlar (ozanlar) “dağ əri” anlamına gəlib Ön Asiya qaynaqlarında toqar/taqar kimi, Kitabi Dədə Qorqudda da düzər forması olan toxar boylarının içində görünən ozanlardır (7, s.331).

Turanlı sakaların davamçısı olan partların hakim sülaləsi ərsaqlar türkmənşəli olsalar da, qarşılıqlı evlənmələrlə tabeliyindəki irandilli ailələrlə qohumluq telləri vardır. Hətta, bəzi müəlliflər “İran” eposlarının qəhrəmanı Rüstəm Zalı “sakcik” (saqasoylu) adlandırır (9, s.261). Deməli, partlar saka/iskeitlərin törəmləridirlər. “Part” sözü də qovulmuşlar, qaçqınlar anlamındadır. Pompey Troq yazır ki, vaxtilə dünyani romalılarla öz aralarında bölüşdürünen Skit/İskit xalqı indi də Part dövlətini qurmuşdur. Belə ki, partlar iskit xalqının törəmləridirlər. İskit dilində pardı sözü qaçanları

bildirir. Stabon yazır ki, Part elində iki hissəli olan Ali şuranın birinə elbəyin qohumları, digərinə müdriklər və maqlar daxildir. Hər iki qanatdan elbəy seçiliirdi. Murad Adciya görə, Parfiyanın ya da Arsakilərin türksoylu olmasını təsdiq edən çarın möhrüdür. Parf çarlarının möhründə Türk run işarələri (Orxon əlifabası) aydınca oxunur (2, s.25). Vaxtilə Qumilyov da Parfiyanı Turan ölkəsi adlandırmışdır (236^a, s.162).

Ancaq ola bilsin ki, bütün Ön Asiyaya sahib çıxmaq üçün Ərsaq sülaləsi öz soykökünü Əhmənilərə də bağlamağa çalışmış, saraylarda farsların kültür sələfi kimi qurama miflər yaranmış, fars dili və Türk dili əsasında pəhləvi dili yaranmışdır. Vaxtilə Mada bəyləri fars dilinə meyil etdikləri kimi, Partlar da eyni yolu getmiş, üstəlik Part elitarasında zərdüştlüyə meyil olmuşdur. Bunun nəticəsində də Əhmənilər Madları devirdiyi kimi, Sasanlar da Partları devirmişlər (9, s.398). Sasanlar hakimiyyətə ələ aldıqdan sonra Əhmənilərin Midiyanın başına getirdiklərini Parfların/Arşakilərin üzərində həyata keçirdilər. Belə ki, Türk Parfiyasını unutdurmaq üçün hökmədarlarını çar, xan, kağan deyil şah adlandırdılar, eyni zamanda zərdüştlüyü rəsmi dövlət dininə çevirdilər (2, s.26).

Turan Parfiyasının davamçıları: Albaniya, Ərməniyyə, İberiya...

Türk/Turan tarixinin dəqiqləşdirilməmiş səhifələrindən biri də Turan Parfiyası və İran Sasaniləri dövründə mövcud olmuş Albaniya, Ərməniyyə, İberiya dövlətləri, həmin dövlətlərin hökmədarlarıyla əhalisinin etnik kimliyidir. Həmin dövlətlərin etnikiyasi və dini-fəlsəfi həyatına işıq tutan əsas əsərlərdən biri Moisey Kalankatluklunun (7-ci əsr) "Albaniya tarixi" əsəridir. O, bu kitabında Nuh oğlu Yafəsin soyu arasında kimmerler, əşkinazlar, ərmənilər, gürcülər və turanlıların da adlarını çəkmişdir (93, s.17). Onun yazdığını görə, Albaniya əhalisi arasında əşkinazlar/sarmatlar, arşakilər/qarqarlar, kimmerler də olmuşdur. Mənbələrə görə, Turanlı Parfiya/Partiya çarı Vologez Albaniyaya Aranı hökmədar təyin etmişdir ki, Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aranın nəsilləri də Utı, Girdiman, Tsoved və Qarqar knyazlıqlarda yaşayan etnoslar idilər (93, s.19). Kalankatuklu bir tərəfdən albanların, o cümlədən utilərin, qarqarların, sovdeylərin soykökünü

Aranla bağlamış, başqa tərəfdən isə Aranın nəslindən saydığı qarqarlarla, kamiçik eftalitlərin e.ə. IV əsrin sonlarında Makedoniyalı İskəndər tərəfindən Qafqaz dağlarının ətəklərinə köçürüldüyünü də qeyd etmişdir (93, s.35).

Aranın turanlı/türk adı olduğunu nəzərə alsaq, ümumilikdə alban ya da alpan adlanan tayfaların etnik mənşəyi bəlli olur. Burada albanın aranla, alpanın isə ərənlərlə səsləşməsi təsadüfi deyil. N.Y.Marr, İ.A.Orbeli Urartu kitabələrindəki alban etnik adını halpan kimi oxuyaraq hesab edirlər ki, utilər və halpanlar Qarabağa köçməzdən qabaq Göycə bölgəsində yaşamışlar. Bir-biriylə qohum olan utilərlə alpanların da əsas mənşəyi Aran nəsilidir (53, s.36; 7, s.240). Əski müəlliflər alban sözünü isti, müləyim kimi yozurlar ki, aran da eyni mənənəni verir. “Alban/Alpan” adı qədim türk sözü olub cəsurlar, igidlər deməkdir (35, s.42). F.Ağasıoğluna görə, alban/ alpan/alvan/ ağvan/aran adları da yalnız Türk xalqlarına aid olub bütün Türk ellərində (Azərbaycan, Ərməniyyə, Qazaxıstan, Türkiyə, Türkmənistan, Tatarıstan, Qırğızıstan) yayılmışdır (8, s.80-81).

Yusif Yusifov da yazır ki, “alban” anlayışı Albaniyada yaşayan bütün əhaliyə şamil edilirdi və burada əsasən türk etnosları yaşayırdılar. Onun fikrinə görə, Azərbaycan, türkmən, qazax və başqa türk dillərində “alban”, “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp//alb (cəsur, igid, ər) sözünə söykənən “alban” adı “igidlər, cəsurlar” kimi mənalandırılır” (26, s.147). İlk Albaniya hökmədarının adı “Aran” olmuşdur ki, bu söz də türk dillərində «cəsur, qoçaq, mərd» mənasını verir (26, s.177). Albaniyanın əsas əhalisi olan albanların etnik mənşeyinə gəlincə, S.Əliyarlıya görə, onların irandilli və ya qafqazdilli olmaları haqqında heç bir bilgi yoxdur: «Bu adı daşıyan toplumlar yalnız türk xalqlarının: qazaxların, qırğızların və türkmənlərin arasında ötən yüzillərdə qeydə alınmışdır. Tyan-Şan dağının ətəklərində Qazax xalqının «alban» adlı boyu günlərimizə kimi qalmaqdadır. Türkmənistanда indi də iki «alban» yer adı (toponimi) bəllidir (27, s.170). “Kitabi-Dadə Qorqud”da “Alp Rüstəm”, “alplar”, Mahmud Kaşgarlıda isə “Alb Ərən” sözlərinin işlədilməsi göstərir ki, alpanlar türk soyulu olublar (94, s.136; 197).

Alpaniyani idarə edən ilk sülalənin turanlı aranlar/ Aransahlar (93, s.36) və ilk hökmədarının Aran olması qeyd-şərtsiz bu xalqın,

yəni avropalı alimlərin ifadəsinəcə “Alban” adlanan xalqın əsasən, türk mənşəli olmasını ortaya qoyur. Deməli, yunanlarla romalılar tərəfindən “Albaniya” adlanan bü ölkənin əsasını, əslində türk-mənşəli aranlar, eləcə də türk-qırqaq mənşəli qarqarlar, beçeneqlər, suvarlar, kumanlar, (k)utilər, bulqarlar, xəzərlər, kimmerlər, çullar və başqaları təşkil etmiş, ancaq onun tərkibində, indinin özündə olduğu kimi türk olmayan az sayılı etnoslar (udinlər, leqlər, silvlər, saxurlar və b.) da olmuşdur.

Ancaq tarixçi Fəridə Məmmədova hesab edir ki, albanlar qafqazilli olduğu üçün Aranlar sülaləsi də türk soylu deyil (117, s.69), eyni zamanda yalnız möğolların XIII əsrə Albani şahlığını süquta uğratması ilə “...albanların böyük hissəsi müsəlmanlaşmış və artıq o vaxt ölkənin ən güclü etnosu olan turkdilli tayfalara qarışmış, yerdə qalan kiçik bir hissəsi isə ermənilərin və gürcülərin mədəni-ideoloji assimiliyasiyasına məruz qalaraq, həmin millətlərə qarışmışdır” (117, s.234-235). F.Məmmədova sovet dövründə yazdıqlarının davamı olaraq qələmə aldığı “Qafqaz Albaniyası və albanlar” (2005) kitabında da yazar ki, Azərbaycan xalqının əcdadlarından biri olan alban xalqı və onun alban dili nax-dağıstan dil ailəsinə aiddir (247, s.615). Turkdilli tayfalar isə yalnız eramızın III-V əsrlərində və sonralar Albaniyanın bir çox vilayətlərində, o cümlədən Qafqaz, İran və başqa ölkələrdə kompakt şəkildə məskunlaşmışlar və Albaniyada, Atropatenada türkləşmə, islamlaşma, islam mədəniyyətinin yaranması XII əsrən tez baş vermişdir (247, s.617). Bununla da F.Məmmədova açıq şəkildə elmi obyektivliyi bir kənara qoyaraq Azərbaycan türk xalqının etnogenezini saxtalasdırmışdır. Çünkü Əşkinaz/İç Quz nəslindən (93, s.24), özü də ilk hökmdarı Aran olan Aranşahlar/Arşakilər sülaləsinin Albaniyada və İberiyada hökm sürməsi Turanın əski varlığının davamından başqa bir şey ola bilməz. İberianın ilk çarı Aran nəslindən Azon idi ki, o, m.ö. 4-cü əsrin sonlarında Makedoniyalı İskəndərin vassalı olaraq bu ölkəni idarə etmişdir (53, s.3). İberiya və Alpaniya böyük Turan imperiyası olan Parfiyanın da mühüm bir hissəsini təşkil etmişdir ki, burada da Turanlı hökmdarların hakimiyyət sürməsi təbii idi. Maraqlıdır ki, M.Kalankatuklu bu kitabında iki Arandan: 1) İbrahim peygəmbərin müasiri Aranla (m.ö.20-19-cu əsrlər), 2) Aranşahların banisi Arandan bəhs edir. 1-ci Aranın İbrahim peygəmbərin qardaşı (yəhudü tarixçi

İosif Flavi, 1-ci əsr,) ya da oğlu olması (Viquru) mülahizələri mövcuddur. Bu o anlama gəlir ki, Türk/Turan soylu Aranlar ən azı m.ö. 2 minillikdən İberiya və Azərbaycanda mövcud olmuş, bu ərazilərdə hökmranlıqları da m.ö. 4-3-cü əsrlərdən başlamışdır (53, s.9). Şopenin fikrincə Aran Oğuz, yəni öküz totem adının başqa bir formasıdır (254^a, s.204-205).

Albaniyanın Aran-Alban dili də Türk dilinin qıpçaq-qarqar qoludur. Bu dildə Oğuz türkcəsindən çox Qıpçaq türkcəsi üstünlük təşkil edirdi. Alban ölkəsinə gələn M.Maştos da boğazda danışan ağaçxəzərin pozuq əlifbasını qarqarların dilinə uyğun düzəltmişdir. Ağasıoğlu yazır: “Maştosla bağlı adı çəkilən ağaçxəzər əlifbasının qədim Türk runik əlifbası olmasına şübhə yoxdur, çünkü Xəzər dövlətində yəhudи əlifbasından önce runik yazidan istifadə olunurdu” (7, s.166). Şopen, Mroveli və başqaları da yazırlar ki, iberlərin özləri əski xəzər dilində danışırıllar (254^a, s.328). İ.Cəfərsoy yazır ki, iberlər iltisəqi dilli Turan xalqı olub, gürcü deyildilər. Sonradan baqratıonlar gəlib onları gürcüləşdirildilər (53, s.189).

Hesab edirik ki, yalnız İberiya deyil indiki hayların sahibləndiyi Parfiya dövründəki Ərməniyyə də əsasən Turanlı Qıpçaq/Qarqar kimliyinin tərkib hissəsi olmuşdur. Əlbəttə, burada söhbət Parfiya dönəmindəki Ərməniyyə və İberiyadan gedir, indiki haylardan və gürcülərdən yox!!! Başqa sözlə, m.ö. 1-ci minilliyin sonu, yeni minilliyin başlanğıcında Parfiyanın Qafqazda, o cümlədən Güney Qafqazda iki-üç yarımüstəqil vasallı var idi: 1) Ərməniyyə, 2) Alpaniya və 3) İberiya, hər üçündə də hakimiyyətdə əsasən Turanlı Qıpçaq/Qarqar kimlikli hökmədarlar idilər. Bunu, M.Kalankatuklu da yazır: “Həmin parfyانların nəslindən 620 il ərzində ermənləri Vologezdən Ərdəşirə qədər 24 çar idarə etmişdir. Sonra mülk Arşakilərin əlindən alınır, müqəddəs Qriqorin patrikliyi isə ləğv olunur” (93, s.18). M.Kalankatuklunun kitabında Yafəsədən başlayaraq Arana qədər (Aran, Aray, Ərbaq, Toqarma, Əmbək, Dalaq, Ərbun, Xoy, Bəzək, Qaynaq vəb.) və Aranla başlayan Aranşahlar/Arşakilər sülaləsinin (Aran, Uruz, Vaçaqan, Urmayr vəb.) adlarına baxanda da yalnız Albaniyanın deyil, Ərməniyyə hökmədarlarının da əksəriyyətinin Turanlı/Türk kimlikləri açıq şəkildə ortaya çıxır (93, s.22).

Ümumiyyətlə, F.Ağasıoğlu doğru yazır ki, hind-avropa mənşili haylarla türk/turan kökənli erməniləri bir-birindən ayırmak

lazımdır: “İslamaqədər hayların, hay sülalələrinin, hay ölkəsinin və din xadimlərinin tarixləri mövzusunda yazılmış əsərlərdəki “hay” adı İslAMDAN sonrakı çağlarda çox vaxt “erməni” adı ilə əvəz olunmuşdur. Qədim subar türklərdən olan ermən boyalarına, saqa-türkmən boyalarından olan ərsaqlara aid bəlgələri “Hay-erməni tarixi” adlı kitablardan çıxanda əsl hay tarixi çox aydın çizgilərlə görünür” (7, s.36). F.Ağasioğlu görə, Azərbaycan türkçəsinə çevrilən “Alban taixi”ndə “Ərməni çarı Paruyr” kimi gedən ifadənin orjinalı əslində “Ərməni çarı Paruyr, Saqaoğlu”dur (7, s.22). Deməli, Mada tərəfindən hökmətar təyin olunan həmin Ərməni çarı əslində hay deyil, Ərsak-Türk kökənlə olmuşdur (8, s.86-87). Murad Adçı da yazır ki, Türksoylu Parfiya çarlarının qohumları Midiyada, Qafqaz Albaniyasında və Ərmən torpağında hakimiyyətdə idilər (2, s.25).

Ancaq IV əsrən böyük çoxunluqla xristianlığı qəbul edən albanlar, ərmənlər, qarqarlar və başqa türk etnoslarının sonradan islamlığa keçməsi vəziyyəti qəlizləşdirmişdir. Belə ki, müsəlman türklər sonralar xristian türkləri, o cümlədən ərmənləri din ayrılığına görə “dönmə” adlandırmışlar (7, s.290). Alman alimi Mordman 1870-ci illərdə yazdırdı: “Məlumdur ki, ermənilər hindavropa mənşəli xalqdır, amma onların dili turan (Türk) dillərinin gücül təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəşrlik əlaqə nəticəsində Osmanlı dilindən alınmış sözləri deyil, eramızın IV-VII əsr ərməni dilindəki turan sözlerini nəzərdə tuturam”. Deməli, hindavropa mənşəli haylar Böyük Azərbaycan bölgəsinə gəldikdən sonra ən çox ərmən türklərinin yaşadıqları ərazilərdə məskunalşmış, zaman zaman onlara qaynayıb qarışaraq hətta, Tork (Türk) adlı tanrıya ya da qutsal tapanağa da tapılmışlar (7, s.293-294). Bunu, hay tarixçiləri “Erməni xalqının tarixi” (1980) kitabında da açıq şəkildə etiraf etmişlər: “Erməni panteonu sırasına Türk tanrı da daxil oldu” (235, s.71). M.Xorenli də yazdırdı ki, Turk/Tork özü bir Tanrı və böyük qəhrəmandır (257,s.147). Bu tapınağın kahini də “baş kam” adlanırdı.

Bütün onlara dəlalət edir ki, Türksoylu ərmənilərlə hindavropa mənşəli hayları bir-birindən ayırmak lazımdır. F.Ağasioğlu yazır: “Van gölünün quzeyində Dəclənin yuxarı axarında qədim subar türklərdən qalma ərmən boyunun yaşadığı kiçik bir bölgə Ərməniyyə/Armeniya adlanırdı, sonralar bu bölgəyə yerləşən haylar da Ərməndə yaşayan xristian anlamında ərməni adlandı. Mada

dövlətindən başlamış Xilafətə qədər Ərmən bölgəsinin adı Pers, Ərsaq, Sasani, Roma, Bizans, Ərəb dövlətlərinin tabeliyində canişinliyin siyasi-inzibati ərazisi kimi gah böyüdü, gah kiçildi. Bu coğrafi sınırların ilkin Ərməndə sonralar məskunlaşan hay etnosuna qətiyyən dəxli yoxdur” (8, s.35). Bu anlamda Ərməniyyə və Hayistan tamam fərqli məna daşıyır. Belə ki, F.Ağasioğlunun təbrincə desək, Ərməniyyə qədim türk etnonimi olan *ərmən* boyadı ilə, Hayistan isə hindavropa dilli boylardan olan *hayların* adı ilə bağlı ortaya çıxmışdır. Ermən/ərmən/arman adıyla bağlı toponimlər (Ermən dağı, Ermentau, Eriman, Erməndeli, Erməniqum, Armanqala, Arman) də daha çox Türk coğrafiyasında, Türk xalqları (Qazax, Qırğız, Özbək, Türkmen, Başqord və b.) arasında geniş yayılmışdır (8, s.86).

Hesab edirik ki, Parfiya və Sasanilərin ilk vaxtlarında Albaniya, İberiya və Ərməniyyəni idarə edən sülalələr də əsasən Turanlı/Türk kimliyinin daşıyıcıları olublar. Bu anlamda həmin dövrdə hər üç ölkənin xristianlıq dininə keçənə qədər hökmdarlarının (Sanatruk, Arslan və b.), tanrılarının (Turan), coğrafi, insan adlarının bir çox halda eyni, yəni Turanlı kimlikli olması təbiidir.

Çox təəssüf ki, XVIII əsrən etibarən dünyada Ərməniyyə, İberiya və Albaniya əhalisini turanlı/türk kimliyindən uzaq bir kimlik üzərində təbliğatı qurulmuşdur. Belə ki, hər üç ölkənin hökmdarları və əhalisi əsasən turanlı-qıpçaq kimliklərini daşıdığı ortada olduğu halda, Avropa və Rus alimləri onların kimliklərini Arılık adı altında farslaşdırmağa, yunanlaşdırmağa, yəhudiləşdirməyə, “dağıstan”laşdırmağa başlamışlar. Bunu edərkən də həmin dövrdə ciddi çəkisi olmayan qeyri-türk ya da mələz etnosları ön plana çıxartmağa çalışmışlar. Bu anlamda günümüzdə say etibarilə 100 mindən çox olmayan qeyri-türk və mələz etnosların keçmiş haqqında az qala mif tarixlər ortaya qoyulmuşdur. Şübhəsiz, burada əsas məqsəd həmin dövlətlərin varlığını ortaya qoyan turanlı/türk kimliyini mümkün olduğu qədər saxtalaşdırmaq ya da inkar etmək olmuşdur. Çünkü gerçek faktlar onu göstərir ki, adı çəkilən ölkələr və onların himayəcisi Parfiyada başlıca ulus Turanlılar/Türklər olmuşlar.

Maraqlıdır ki, ərəblərin İbrahim peygəmbərin nəslinə bağladığı “bəni-qantura” yəhudü, eləcə də haydilli qaynaqlarda ketur, xetturu adlandırılmışdır. Ağasioğlu yazır: “Görünür, ərəblərin Azərbaycanda rast gəldiyi xristian alban, ərsaq, saqa (part)

türklərinin öz içində yaygın olan Bibiliya rəvayətinin xristian türklərin Qanturaogulları kimi verilməsində etkisi olmuşdur. Hər halda, Dədə Qorqud eposunda bu soy şəcərəsi “Qanqli (boy) kantura (soy) qoca (şura üzvü) oğlu” şəklində “şifrlənmiş” Qanlı Qoca oğlu Qanturalı deyimində əks olunmuşdur” (7, s.191).

Bizi burada maraqlandıran əsas məsələlərdən biri Albaniya və Ərməniyyənin Turan Parfiyasının süqtundan sonra onun yerinə keçmiş Sasanlara qarşı bacardıqları qədər mübarizə apararaq müstəqilliklərini saxlamaları, eyni zamanda arilərin ya da farsların zərdüştlik dinini rədd edərək Xristianlığı qəbul etmələridir. Doğrudur, özəlliklə Albaniya və Atropatenada Xristianlıq Parfiyanın Ərsaq türklərindən olan Qriqoridən çox öncə, II əsrin başlarında İsanın havarisi Faddey tərəfindən yayılmışdır (93, s.20). Ancaq Parfiya dönməmində xristianlıq bu ölkələrdə geniş yayılma bilmədi ki, buna əsas səbəb də bir tərəfdən Xristianlığın özünün hələ, yayıldığı ilk coğrafiyalarda kifayət qədər ifadə edə bilməməsi, digər tərəfdən Turan xalqlarının Tanrıçılıq dininin öz mövqeyini qoruyub saxlaması idi. Bu anlamda Turan Parfiyasının tərkibində əsasən ortaq dinə və ortaq etnik kimliyə sahib olan Ərməniyyə və Albaniyada vəziyyət yalnız zərdüsti-məcusi Sasanların hakimiyyətə gəlməsi ilə dəyişdi. Çünkü Parfiya dönməmində əsasən təkallahlığa tapınan Turan xalqları üçün, arilərdən tamamilə fərqli olaraq atəşpərəst-məcusi olmaq çox çətin idi. Bu baxımdan Turanlıların əski Tanrıçılıq diniylə əsasən səsləşən Xristianlığın meydana çıxması, 3-cü əsrin ilk yarısında Turan Parfiya imperiyasının varlığına son verən Sasanlara qarşı mübarizədə mühüm bir vasitəyə çevrildi.

Hər halda həmin dövrə yarımmüstəqil şəkildə də olsa varlığını qoruyub saxlayan, eyni zamanda zərdüşt dinini qəbul etmək istəməyən Turan Parfiya kökənli Ərməniyyə, Albaniya və İberiya hökmdarlarının, eyni zamanda həmin ölkələrin xalqlarının xristianlığa ciddi şəkildə meyil göstərmələri təsadüfi ola bilməzdi. Bizcə, həmin ölkələrin hökmdarlarının və xalqlarının xristianlığa üz tutmalarında əsas səbəb İran-Fars kökənli olmamaları, Təktanrıçı dinə inamlarının güclü olmaları, zərdüştliyi-məcüsiliyi əsla qəbul etməmələri idi. Təsadüfi deyil ki, Sasanların quruluşundan az sonra 4-cü əsrin başlarında Ərməniyyə və Albaniya əhalisi arasında xristianlığı təbliğ edən parfiyalı Qriqori (93, s.23) özü də

Türkmənistandan gəlmiş türk-ərsaq soylu Anakın/Amakin oğlu olmuşdur. Qriqori, Amakin oğlunun dini adı idi ki, o, yunanlar-romalılar arasında ona aşlanmış xristianlıq inancıyla Ərməniyyəyə və Albaniyaya göndərilmişdir.

Firudin Ağasıoğluunun fikrincə də, hay-ərməni toplumu içində xacəpərəstliyi yayan Qriqor hay dilini bilmədiyindən çox güman ki, təhsil aldığı yunan dilində və ya regionda ortaq dil kimi işlənən azər-türk dilində yayılmış (7, s.15). Görünür, burada əsas məqsəd zərdüşt Sasanları zəiflətmək üçün atəşpərəstliyə məcburi tapınan Ərməniyyə və Albaniya hökmdarlarını onlara qarşı qoymaq olmuşdur. Dogrudan da, partsoylu Qriqori yarıefsənəvi, yarigerçək əziyyətlərdən sonra Ərməniyyə və Albaniyada xristianlığın yayılmasına nail olmuşdu (93, s.25-26; 9, s.472). Belə ki, 4-cü əsrin başlarında Ərməni çarı Tridatla Alban çarı Urnayr partsoylu Qriqorinin öncüllüyündə Xristianlığı qəbul etmişlər.

Gördüyüümüz kimi, xristianlığın 3-cü əsrin ikinci yarısından sonra Ərməniyyə və Albaniyada daha geniş vüsət almasının başlıca səbəbi təktanrıçı Türk-Turan Parfiya dövlətinin ortadan qalıxması, onun yerini atəşpərəst, zərdüşt İran-Fars Sasanların tutması olmuşdu. Deməli, Ərməniyyə və Albaniya hökmdarlarının məhz Parfiyanın süqutundan sonra Xristianlıq meyil göstərmələri ortaq etnik kimlik və ortaq dini inancla bağlı olmuşdur. Əgər Parfiya süqut etməsə, yaxud da Sasanlar zərdüştliyi rəsmi din kimi qəbul etməyib Parfiyanın yolunu davam etdirseydilər, bəlkə o zaman Ərməniyyə və Albaniyanın Xristianlıq məsələsinə münasibətləri də fərqli yondə inkişaf edə bilərdi. Ancaq Parfiyanı xəyanətlə devirən Sasanların hakimiyyətə gəldikdən sonra zərdüştliyü rəsmi dövlət dini elan edib qeyri-arilərə, yəni turanlılara (albanlara, qarqarlara, ərmənlərə, massagetlərə, subarlara, arsaklara, saklara və b.) qarşı zorakılıqlara başlaması, onları güclə zərdüştliyə cəlb etmələri əski Turan-İran savaşının bitməməsindən xəbər verirdi. Əhemənilər kimi özünü “Ari” adlandıraraq Turanlılara yenidən savaş açan Sasanların bu yolu tutması Turan Parfiyاسının ortaq etnik və dini kimlikli Albaniya və Ərməniyyədə, eyni zamanda Albaniyanın idarə etdiyi İberiyada etirazla qarşılanması təbii idi.

Bələliklə, özellikle Ərməniyyə və Albaniya çarları etnik və dini kimlik anlamında Parfiyadan fərqli olaraq, özünə yad hesab etdi-

yi Sasanlara qarşı mübarizə etmək üçün yeni çarələr aramaq məcburiyyətində idilər. Məhz belə bir məqamda onların təktanrıçı Tanrıçılıq dininə yaxın Xristianlığı qəbul etmiş Roma İmperiyasıyla münasibətlər qurmaq Ərməniyyə və Albaniya üçün daha uyğun idi. Eyni zamanda Ərməniyyə və Albaniya hökmədarlarının Romaya meyil göstərməsində əski Etrusklarla bağlı inanclar da müəyyən rol oynaya bilərdi. Hər halda Romanın əski xalqlarından olan Etrusklarla Turanlılar arasında bir çox oxşarlıqların olması indi heç kəsə sərr deyil.

Bugünkü bəzi İtaliya müəllifləri belə etiraf edirlər ki, əski dövrlərdə Romanın taleyində mühüm rol oynamış Etrusklar Türk/Turan kökənlər olmuşlar. Hətta, onların da Turan adlı sitayış etdikləri ilahiləri olmuşdur. F.Ağasioğluna görə, Turan teonimindən Urarturlar da istifadə edirdilər ki, Etrusklar da buradan Turan teonimini İtaliyaya aparmışlar (7, s.241). Yəni Etruskların da urartular kimi Turan adlı ilahisi olmuşdur (7, s.249). Ona görə də, Alpaniya, Ərməniyyə və İberiyanın Romayla yaxınlaşmasında din amili ilə yanaşı, vaxtilə buradan köç edən Etrusuklarla qohumluq əlaqələri də öz təsirini göstərə bilərdi. Hər halda artıq nəinki Türk bilginləri, eyni zamanda bəzi Avropa-İtaliya alımları də Etruskların (turusk, turşa, turuş, tirsən, tıras, tırs, turs) Türk kökənlə olmasına əsla şübhə etmirlər (7, s.270-272). Tövratda Yafəs oğullarından kimmer /qamerlərlə tıras qardaş sayılırlar ki, Təbəriyə görə türk-xəzər boyları tıras soyundandırlar (216, s.272).

Çox güman ki, Romalıların dilindən səslənən “Alpan/Alban” kəliməsi də Etrusklardan qalma ortaq keçmişin bir nişanəsi idi. Çünkü “Alpan/Alban” hərfi anlamda ərənliyi, cəsurluğu, böyüklüyü, ucalığı, hətta ilahiliyi ifadə edir ki (7, s.248-249), Etrusklar kimi albanların, aranların da bu adı daşımaları təbiidir. Bu anlamda Parfiyanın süqtundan sonra hər üç ölkənin, özəlliklə də Albaniya və Ərməniyyənin Romayla yaxınlaşmasına təsadüfi yanaşmaq olmaz. Üstəlik, parfiyalı-turanlı Anakin oğlunun yunan-roma xristianları arasında dini bılıklərə yiyələnib Albaniya və Ərməniyyədə təbliğata başlaması, burada da əsasən zərdüştliyə qarşı mücadilə verməsi çox düşündürçüdür. Deməli, Turan Parfiya imperiyası dağıldıqdan sonra onun tərkibində olmuş Albaniya və Ərməniyyədə zərdüşt Sasanlarla eyni münasibətləri sürdürmək mümkünksüz olduğu üçün, xristian kimlikli Romayla müttəfiqliyə üstünlük verilməyə başlandı.

Zərdüştlüyə qarşı mübarizə də Tanrıçılıq dini yetərli olmadığı üçün də, ona yaxın olan Xristianlığın Turan xalqları arasında təbliğ edilməsi də məqbul görüldü ki, bu siyasi-hərbi dəstək anlamında da önəmli idi. Sadəcə, Tanrıçılıqdan Xristianlığa keçən türklərin bir hissəsi (bulqarlar, qıpçaqlar və b.) xristianlaşma nəticəsində türklükdən uzaqlaşdırılar (7, s.315).

Ona görə də, Turanlı Anakin oğlunun yunan-roma xristianlarının yanına göndərilib Xristianlığı qəbul edib Qriqori adlanmasından tutmuş, az sonra Qriqorinin Turan xalqları arasında təbliğata başlamasına dək hər şey planlı şəkildə baş vermişdir. Yəni Turan bilginləri o dövrə Arilərin zərdüştlüyünə qarşı doğma Tanrıçılığın kifayət etmədiyini anlayaraq, ona yaxın olan Xristianlığın Turan xalqları arasında təbliğini uyğun görmüş, bununla da Sasanların türkləri tamamilə assimilyasiya etməsinin qarşısını almağa nail olmuşlar. Özəlliklə, Əhmənilər dövründə xeyli dərəcədə Turanlıların Tanrıçılıq dininə, etnik öznüdərkina böyük zərbə vuran Arilərin Sasanlar dövründə eyni şeyi təkrarlamasına yol verməmək üçün bu kimi addımların atılması müəyyən qədər əhəmiyyətli olmuşdur.

Qeyd edək ki, parfiya kökənlə Qriqori kimi nəvəsi Qriqoris də xristianlığını daha çox türk-turanlı xalqlar arasında yaymağa çalışmış, farsdilli xalqlara elə də meyil göstərməmişdir. Görünür, buna əsas səbəb farsdilli xalqların zərdüştüyü özünün əski dini bilib daha çox ondan yapışdıqları halda, türksöylü ya da turanlı kimlikli xalqların isə əsasən Tanrıçılıq dininə davam edib zərdüştlüyə nifrat bəsləmələri idi. Parfiyanı devrib hakimiyətə gələn Sasanların zərdüştliyi Turan xalqları arasında zorla yaydığı bir dövrə xristianlıqla yaxından tanış olan turanlıların doğma Tanrıçılıq dininə yaxın bildikləri Xristianlığı əsas düşmənlərinə qarşı mübarizədə bir qurtuluş yolu kimi baxmaları təbii idi.

Qriqoris bir tərəfdən xristianlığı arşakilərin/qarqarların qohumu olan Məskutlar ölkəsində yaymağa çalışmış, hətta onunla çar Sanatruk şəxsən görüşmüdüdür. Ancaq əvvəlcə xrusitanlığı qəbul etməyə başlayan məskutların sonra Qriqorsi öldürmələri, üstəlik, Kalankatuklunun öz diliylə desək Sanatrukun (böyük Türkün) saysız-hesabsız hunların qoşunlarıyla Ərməniyyəyə hücum etmələri təsadüfi ola bilməzdi (93, s.28). Bu, milli düşməncilikdən daha çox Sasanların “parçala və hökm sür” siyasetinin nəticəsi idi. Sasanlar

Albaniya və Ərməniyyəyə yerləşdirdiyi farsdilli qüvvələrin əliylə hər iki təktanrıçı, xristianlıqla meyilli, eyni zamanda da əhalisinin böyük hissəsi türk/turan mənşəli olan xalqları üz-üzə qoyurdular.

Bu anlamda Turan kimlikli ərmənlər, albanlar/qarqarlar kimi xristianlığı qəbul etmiş məskutların/masagelərin az sonra Xristianlıqdan üz döndərib əski Tanrıçılıq dininə davam etmələri təsadüfi ola bilməz. Belə ki, həmin dövrdə farsdilli tayfalar Turan xalqları arasında nisbətən Massagelər çarlığında özlərinə yuva sala bilmişdilər. Sasanlar da tez-tez həmin farsdilli tayfaların əliylə Albaniya, Ərməniyyə və İberiya idarə edən Turanlı-Türk kökənlərə ölkələri müharibəyə cəlb edirdilər. Bu müharibələr də daha çox əsasən Turan kökənlə hökmədarların idarə etdiyi Albanlarla Ərmənlər arasında baş vermişdir.

Kalankatukluya görə, keşiş Qriqoris əvvəlcə Sanatürkü və ona tabe olan əhalini inandırıb xristianlıqla yönəltərə də, sonra məskutlar Qriqorisi öldürərək yenidən bütərlərə, əslində əski Tanrıçılığa tapınmağa başladılar: “Albaniya katolikosu Qriqorisin şəhid olmasından sonra şərq ölkəsinin barbar xalqları yenə də bütərəstliyə qərq oldular. Onlar bütəxanalarında sitayış etdikdən sonra xaçpərəstləri təqib etməyə başladılar” (93, s.35). Görünür, M.Kalankatuklu “şərq ölkəsinin (Alpaniyanın – F.Ə.)” barbar xalqları dedikdə, yalnız alpanları, məskutları deyil, eləcə də xristian olmayan hunları, xəzərləri bir sözlə bütün turanlı/türksoyu tayfaları nəzərdə tutmuşdur. Hər halda o, Sanatrukun ordusunu Maskut-Hun ordusu, Alpan ordusu kimi də qələmə vermişdir (93, s.28, 30).

Turan/Türk xalqları ilə İran/Ari xalqlarının dini inancları həmişə fərqli olmuşdur. Arilər qohumları hindlilər kimi atəşpərəstliyə, brahmanizmin bir qolu olan zərdüştlüyə tapındıqları halda, Turanlılar daima Tanrıçılıq, Götür Tanrıçılıq inancında olmuş, bu anlamda da təktanrıçılıq dininə yaxın dinlərə (Yəhudilik, Xristianlıq, İslamlıq) daha çox meyil göstərmişlər. Ona görə də, doğma Tanrıçılıq dininə tapınan albanlar, ərmənilər, hunlar, xəzərlər, qarqarlar, gəngərlər, məskutlar və başqalarının Sasanların dövründə (III-VII əsrlər) Xristianlıqla asanlıqla üz tutmalarında qeyri-adi heç nə yox idi. Həmin dövrdə alban və ərmən keşşələrinin də Albaniya və Ərməniyyə ilə yanaşı, Məskutlar, Hunlar və Xəzərlər ölkələrində xristianlığı asanlıqla yaymaları, çox vaxt da onların əhalisinin xeyli

bir qisminin bu dini qəbul etmələri biri-birləriylə ortaq etnik və əski ortaq dinləri Tanrıçılıqla bağlı olmuşdur (7, s.190).

Bizi burada maraqlandıran məsələrdən biri də, IV əsrдə Sasan şahı II Şapurun (309-379) irq və xalqların kimliyini öyrənmək məqsədilə Arilər Məclisini keçirməsidir. II Şapur həmin məclisdə açıq şəkildə bildirir ki, ərməni feodalları istisna olmaqla fars və parfyانlar arasında kimlərin hansı soya və mənsəbə sahib olduqlarını bilir. Əgər ərmənilər öz kökləri və mənsəbləri barəsində tutarlı dəlillər götərməsələr, o zaman onların hər şeyi ari əyanları arasında paylaşılmacaqdır. Ərməni əyanlar da Aqafangelosun “Tarix”ini II Şapura təqdim etdirir ki, həmin kitabda da Sasanların keçmişü öyülürdü (93, s.32). Eyni zamanda çox güman ki, ərməni əyanlar bununla da Sasanların Ari Məclisində öz yerini qoruya bilmişdir.

Yeri gəlmişkən, Kalankatuklu bir neçə dəfə kitabında Sasanlar ya da İranla bağlı Arilərlə yanaşı qeyri-Arilərdən bəhs etmişdir. Bizcə, Kalankatuklu özünü də qeyri-ariyə aid etmişdir. Hər halda o, bir dəfə də olsun Ariliyi önə çəkməmişdir.

Deməli, Sasanlar Ərmənilərlə müqayisədə Albaniyanı idarə edən yerli Arşakilərin/Əşginazların ya da Aranşahların varlığına VI əsrin əvvəllərində Mehranilərin əliylə son qoymağının başardılar. Belə ki, M.Kalankatuklunun yazdığını görə Sasanilərlə qohum olan Mehran Girdmanda məskulaşmasından az sonra, təqribən 510-520-ci illərdə yerli Aranşahlar əyanlarını qonaqlığa çağıraraq onlara ağı verərək öldürdü. Bununla da Turan Parfiyاسının bir parçasında hökm sürən Albaniya/Alpaniyada hakimiyyətə Mehranilər gəldilər (93, 110). Əgər Sasanlar əvvəllər bacılını ya da qızlarını Alpaniya, Ərməniyyə hökmdarlarına verməklə qohum olurdularsa, Aranşahların süqtundan sonra onun yerinə gələn Mehranilərə özlərinin bir hissəsi kimi baxırdılar. Bunu, Sasan şahı Yezdəgirdin Varaz-Qriqorun oğlu Cavanşirə münasibətində də görürük (93, s.127).

Hətta, Sasanlar Mehraniləri etnik anlamda özlərinə daha yaxın bildikləri üçün, Turan mənşəli Aranlardan/Arşakilərdən fərqli olaraq onların xristianlığına çox vaxt göz yumurdular. Artıq burada etnik birlik ön plana keçdiyi üçün, dini ayrılıq çox da önemli sayılmırıldı. Ancaq bəzi mənbələrdə Mihranilərin də Türklərin Arsak/Part ya da Subar boyu kimi verilir. Hesab olunur ki, Mihranilərin etnik anlamda özlərini Sasanlara bağlaması siyasi bir gediş olmuş-

dur. F.Ağasıoğlu yazır: “Sasani hakimiyyətində imtiyaz sahibi olmaq üçün Mihran ailə üzvləri də partsoylu olduqlarını qabartmamağa çalışır, uşaqlarına pers adları qoyurdular” (9, s.456).

Maraqlıdır ki, Kalankatuklunun “Alban tarixi” kitabında Albaniya, Ərməniyyə və İberiyanın əsas quzey qonşusu kimi tez-tez Hunların (93, s. 33, 42, 161, 164, 166, 172, 179), Rosmosokların böyük çarının (93, 40), Xəzərlərin (93, s. 32, 83, 104, 202), Eftalitlərin, Haylantürkün, Türküstən çarının (93, s. 137, 140, 142, 171) da adları çəkilir. Deməli, bu Türk/Turan dövlətləri Albaniya, Ərməniyyə və İberiyanın xarici deyil, məhz daxili həyatında mühüm rol oyanmış dövlətlərdir. Özəlliklə, Parfiyanın süqtundan sonra (3-cü əsr) bu dövlətlərin meydana çıxması diqqətçəkicidir. Bu onun göstəricisidir ki, həmin dövlətlər Parfiya İmperiyasının varlığı dövründə daha çox onunla ya bir hərəkət etmişlər, ya da onunla birbaşa bağlı olmuşlar.

Eyni sözləri Albaniya, Ərməniyyə və İberiya haqqında da demək olar. O zaman sual ortaya çıxır ki, niyə həmin dövlətlər Türklükə bağlı olduğu halda, ancaq Albaniya, Ərməniyyə və İberiya Turanlı kimliyindən uzaq qalmış olsunlar!? Bizcə, həmin Türk dövlətləri qədər olmasa da Albaniya, Ərməniyyə və İberiya da bu və ya digər dərəcə də Parfiyaya qədər və Parfiya dönməndə turanlı kimliyinə bağlı olmuşlar. Burada bizim məqsədimiz də üç Güney Qafqaz ölkəsinin Turan/Türk kimliyinə nə dərəcə də yaxın ya da uzaq olmasına aydınlıq göturməkdir.

2.1. Tanrıçılıq fəlsəfəsi: Mağların təlimi, Zərdüştlik

Mağların təlimi: Tanrıçılıq fəlsəfəsinin davamı, yoxsa İran fəlsəfəsi

Tanrıçılıq fəlsəfəsinin əsil mahiyyətini aşkar çıxarmağın yollarından biri də Oğuz və Turanı Midiyasının Qamların fəlsəfəsi olan Maqlar təlimindən keçir. Şübhə etmirik ki, Mağların təlimi Tanrıçılıq fəlsəfəsinin müdrikləri olan Qamlardır. Əslində yuxarıda da yazdığını kimi Qamlar/ Ğamlar türklərdə bir müddət həm Elbəyi kimi Kağan/Qamğan həm də dini rəhbər olaraq Qam adlanıblar. Çox güman ki, onların adlarını soldan sağa ya da sağdan sola oxuyanlar

uyuğun olaraq Q(Ğ)am və Maq(ğ) adlandırılırlar. Turan İmperiyasının dövründə daha çox Qam/Ğam kimi tanınan türk bilgələrinin Midiya dövründə Maq/Mağ kimi adlandırılmsına səbəb digər xalqlarla (Samidilli, İrandilli) qaynayıb qarışma da ola bilər. Q.Ə.Qeybullayev də yazırı ki, Midyanın türk mənşəli etnosu maqlarla qamlar arasında həm soykök, həm də dini-fəlsəfi dünyagörüşü bağlılığı var: «Maqlar həm Maday dövlətinin tərkibində (e.ə. 625-550-ci illər), həm fars Əhəmənilər dövlətinin (e.ə. 550-331-ci illər) vaxtlarında dini görüşlərin icraçıları-şamanları idilər. Antik müəlliflər maqları yozucu, öncədən xəbər verən, dini ayinlərin qoruyucuları kimi səciyyələndirirlər. Baykalətrafi və Amurətrafi Altay-türk mənşəli tunqusların xalq rəvayətlərində isə uzaq keçmişdə “Manqa” adlı şaman xalqının mövcudluğu qeyd olunur və deyilir ki, tunqusların şamanlarında bu xalqın adamlarının ruhları yaşayır. Biz hesab edirik ki, həmin rəvayətlərdəki “Manqa” etnik adı ilə Manna (əsl Manqa) etnonimi bəlkə də eyni mənşəyə malikdir» (43^a, s.59).

Şübhəsiz, burada qeyd olunan şamanlar isə məhz qamlar idilər. Artıq Midiyaya qədər Qamlar/Ğamlar Turan İmperiyalarında müdriklik funksiyasını daşıdığı üçün, onların özünəməxsus bir yer tutmaları təbii idi. Yəni Midiyaya qədər də Qamlar/Ğamlar türklər arasında bilginlər kimi müstəsna yerə malik idilər. Məhz bu statuslarına görə də, Qamlar/Maqlar ayrıca bir Türk boyu kimi tanınmışlar. Turan (Saka-İşquz) İmperiyası dövründə daha çox Q(k)aqlar kimi tanınan bu Türk boyu, Turan Midiyası dövründə isə Qamla yanaşı, Mağ adıyla məshhurlaşmışdır. Bəzi müəlliflərin yazması ki, Midyanın idarəciyində maqlar mühüm rol oynamışlar, əslində Qamlar əvvəllerdə Türk dövlətlərində yüksək vəzifə almışdır. Yəni Maqların Türk dövlətçiliyində yüksək vəzifələr tutması Midiyaya başlamamışdır.

Bu anlamda Turan Midiyası dövründə də fəlsəfə, din və mədəniyyətin əsas daşıyıcıları Oğuz-Turanlı maqlar/qamların olduğuna inanırıq. Çox yazıqlar olsun ki, Kuti, Turukki və Manna türklərinin qohum etnosları olan İşquz və Turan Midiyası qamlarının/maqlarının əsərləri ya məhv edilmiş, ya Zərdüşt kimi İran/Arian mütəfəkkirləri tərəfindən dəyişdirilərək yeni məna kəsb etmişdir. Bir sözə, Turanlılar iranlılarla temasda olmamışdan öncə, onların fəlsəfi, dini və mədəni həyatı farsların/iranlılarında xeyli dərəcədə fərqli olmuşdur.

Bunu, Turanlıların Qam/Maq fəlsəfəsinə (Tanrıçılığa) zidd yeni din yaratmaq istəyən Zərdüştə və onun tərəfdarlarına açıq şəkildə düşmən münasibəti ortaya qoyur. Bu anlamda Turan Midiyasında fəlsəfi, dini və mədəni həyatın öncüllərinin Qamlar/Maqların olması, yalnız Turan/İşquz və Turan-Midiya imperiyalarının süqutundan sonra onların yerini iranlıların zərdüştü kahinlərin tutması qənaətin-dəyik. Başqa sözlə, İşquz, Midiya Maqları/Qamları Əhəmənilər dövründən sonra “Iran maqları”na çevrilmişlər.

Əsas odur ki, Maqların/Qamların təliminin Zərdüştlükdən qədimliyini, eyni zamanda Zərdüştliyin ortaya çıxmasında Maqların mühüm rol oynamasını bir çox alımlar qəbul edirlər. Başqa sözlə, çoxluq qəbul edir ki, Maqlar təlimi, yəni Qamların fəlsəfəsi Zərdüştlükdən çox öncə mövcud olmuş və Ön Asiyadan aparıcı dini-fəlsəfi təlimlərindən biri olmuşdur (19, s.53). Bu isə o deməkdir ki, Ön Asiyaya gəlmə olan iranlılar/aryanlar Maqlaqın/Qamların təsiri altında yeni din, yeni zərdüştliyi/atəşpərəstliyi yaratmışlar. Şübhəsiz, onlar zərdüştliyi yaradarkən də Maqlar təlimindən faydalananmaqla yanaşı, onu tamamilə təhrif etmişlər. Məhz indiki tədqiqatçıların çoxu da Türkler/Turanlılara aid əsil Maqlar/Qamlar təlimini deyil, sonralar İranlılar/Aryanlar tərəfindən mahiyyəti və mənası xeyli dərəcədə təhrif olunmuş Maqlar təlimini önə çəkirlər. Şübhəsiz, Turan Imperiyaları olan Saka-İşquz və Midiya-Mada dövründəki Maqlar/Qamlar təlimiyə, Əhəmənilər dövründəki Maqlar təlimi arasında yerlə göy arasında fərq vardır. Hər halda Maqlar təlimində Zərdüştlüklə üst-üstə düşməyən, kifayət qədər fərqli olan məsələlər var. Məsələn, Maqların od, su, hava və torpağı münasibətiylə, Zərdüştilərin münasibəti tamamilə fərqlidir. Çoxcildlik «Azərbaycan fəlsəfəsi tarixi»nin 1-ci cildində S.Rzaquluzadə «maqların təlimi»ndən bəhs edərkən yazır ki, Azərbaycan xalqının əcdadlarından olan midiyalıların kahin tayfası olan maqlar təbiət hadisələri qarşısında səcdə edir, günəşi, ayı, dənizi, odu, suyu, torpağı, havanı ilahiləşdirir və bunlar arasında birinciliyi oda verirdilər: «Mənbələr xəbər verir ki, «maqlar... allahların mahiyyəti və mənşəyi haqqında fikirlər söyləyirdilər», «... onların fikrincə, allahların başlangıcı vardır». Maqlar allahlar haqqında mövcud olan mifoloji antropoloji təsəvvürlərə qarşı çıxırdılar» (240, s.29). Bu müəllifə görə, qədim Azərbaycanda geniş yayılmış və min illərlə qorunub saxlanmış əsas

kultlar od və su kultu olmuşdur ki, bu kultlara qədim midiyalılar, o cümlədən maqlar tapınmışlar (240, s.23-24).

Fikrimizcə, Midiya kahinlərinin təliminin hansı xalqın dünyagörüşünə aid olması ilə bağlı əsas ziddiyət də, «maqlar təlimi» ilə zərdüştilik arasındaki ziddiyətlərin göstərilməməsindən, xüsusilə maqlara aid oda sitayışlə zərdüştilərin atəşpərəstliyinin bir-birindən fərqləndirilməməsindən irəli gəlmışdır. Bu anlamda midiyalıların totemlərə sitayış etməsi, bununla bağlı ibadətgahların olması, torpağı, odu, suyu müqqədəs sayması, eləcə də “Midiya cəmiyyəti ərazisində ideologiyanın bir növü olan sehr, cadu”nun geniş yayılması barədə məlumatlar verən Yusif Səfərov daha sonra yazır: “Midiya ərazisində yaşayan etnoslar İran dilli tayfaların buraya gəlib məskunlaşmasından xeyli əvvəl oda sitayış etməyə başlamışlar” (153, s.100-101). Deməli, Yusif Səfərov bir tərəfdən maqların təlimi ilə zərdüştlik, mazdaizm arasında yaxınlıq olduğunu söyləsə də (153, s.105), başqa tərəfdən etiraf edir ki, oda farslardan əvvəl sitayış edən midiyalıların (maqların) dini inancları ilə farsdilli tayfaların dini inancları fərqli məkanlarda, fərqli dünyagörüşlər əsasında yaranmış və formalaşmışdır.

Midiyanın Maqlar təlimi və İran atəşpərəstliyində oda olan fərqli münasibətlərindən bəhs edən Yusif Yusifov da, qədim fars dilində tərtib olunmuş «Avesta» dini kitabında əks olunmuş zərdüştilikdəki atəşpərəstliklə, Maqların təlimindəki oda pərəsətişi fərqləndirmiş, hər iki cərəyanın müstəqil din sahələri kimi meydana gəldiğini iddia etmişdir. Yusif Yusifov xatırladırı ki, Midiya dövründə oda xüsusi dəyər verən Maqlarla, sonralar ortaya çıxmış zərdüştilər tamamilə fərqli dünyagörüşə, fəlsəfi mahiyyətə malik olmuşlar. Onun fikrinə görə, Əhəmənilər dövründə isə artıq oda xidmət edən zərdüşt kahinləri Maq yox, Atravan-od saxlayan adını daşıyırlarmış: «Hər iki məfhümün İran dilləri əsasında izah edilməsinə baxmayaraq atəşpərəstlər müxtəlif etnislara mənsub olmuşlar» (26, s.166). Yəni, 4 ünsürdən od, su, hava və torpağa xüsusi inamları olan Maqlar Turanlı olduqları halda, həmin ünsürlər arasında yalnız odu ilahiləşdirən zərdüştilər İranlılar olmuşlar. Deməli, iranlılar turanlılardan fərqli olaraq odu ilahiləşdirikləri üçün də, zərdüştlik atəşpərəstlik kimi də tanımışdır.

Ona görə də, farsdilli/irandilli tayfaların dünyagörüşündəki atəşə sitayışlə (zərdüsti atəşpərəstliklə), türkdilli tayfaların dünyagörüşündə oda sitayışi (Maqlar arasındaki odpərəstliyi) bir-birindən fərqləndirməyi zəruri hesab edərik. Əslində Maqlar təlimi və Zərdüştiliyin həm də atəşpərəstlik kimi tanınmasında hər iki təlimdə oda sitayışının xüsusi yer tutması mühüm rol oynamışdır. Ancaq nədənsə bir çox müəlliflər Maqların təlimi ilə zərdüştilik də atəşə fərqli münasibətləri nəzərə almamışlar. Bizcə, atəşpərəstliyin fəlsəfə və din tarixində Maqların təlimi kimi deyil, daha çox zərdüştiliyin sinonimi kimi verilməsi oda olan fərqli münasibətdən qaynaqlanmışdır. Başqa sözlə, Maqların oda olan sitayışının Tanrıının bir müqəddəs elementi kimi dəyərləndirildiyi halda, Zərdüştülərin onu ilahiləşdirməsi nəticəsində məhz maqlar deyil, zərdüştülər atəşpərəst kimi tanınmışlar.

Bu baxımdan Maqlarla Zərdüştlik arasındaki bu cür ziddiyətləri və fərqləri nəzərə almadan Türklərin Maqlar təlimini təhrif edərək, iranlılara bağlamaq daha sonra da Zərdüştizmə calamaq çox yanlışdır. Amma nəzərəalsaq ki, bunu edənlər İran/Ari kimliyi və Hind-Avropa mədəniyyətindən (Avropa mərkəzçilikdən) çıxış edirlər, bu anlamda Avropa və Rusiya tarixçilərinin Mağların təlimini zor-xoş iranlıların mazdaizminə və zərdüştliyə bağlamalarını, üstəlik guya, mağların e.ə. VII – e.ə. V əsrin axırı, IV əsrin əvvəlində zərdüştlüyü qəbul etmələrini ideoloji anlamda dəyərləndirmək lazımdır (25, s.285). Hər halda “Avropa mərkəzçilər”in Azərbaycandakı təmsilçilərindən İ.Əliyevin, S.Qasimovanın bir tərəfdən Maqların təliminin Azərbaycan və İran ərazisində zərdüştilikdən fərqlənən ən qədim dinlər olduğunu göstərdiyi halda, digər tərəfdən də bu dini təlimlər bir çox cəhətlərinə (dualizm – xeyir və şər allahları, oda sitayış.) görə ziddiyyət də təşkil etmirlər kimi, iddiaları doğru deyildir (20, s.254-255). İqrar Əliyevin Maqlar təlimini Zərdüştliklə bağlamaq üçün irəli sürdüyü mənasız fikirləri, özəlliklə Maqların təlimini “Zurvanizm”lə əlaqələndirməsi, hətta Maqların fəlsəfəsin-dəki işıq və zülmətin mübarizəsinin buradan qaynaqlanmasını irəli sürməsi cəfəngiyatıdır (20, s.255). Bizcə, xeyir və şər, işıq və zülmət arasında mübarizəni yalnız Zərdüştlik və onula bağlı dinlərə əlaqələndirmək doğru deyildir. Bu cür ikili mübarizə bütün əski və sonrakı dinlərdə, hətta mifolojilərdə olmuşdur. Yəni ikili mübarizəni ancaq

zərdüştlüklə bağlayaraq, Tanrıçılıq fəlsəfəsinin tərkib hissəsi olan Maqlar təlimini də onunla qohum etmək sərf ideoloji mahiyyətlidir. Bizcə, bu cür düşüncələrin ilk qaynağı Tanrıçılıq fəlsəfəsidir.

Hazırda Tanrıçılıq fəlsəfəsinin varlığını gizli tutmaq üçün “Avropa mərkəzilər” yazırlar ki, Midiya tayfalarından biri olan, dini mərasimləri həyata keçirən maqlar e.ə. VIII-VII əsrlərdə qədim İran «bütpərəst» allahlarına sitayış edir və bu allahların şərəfinə himnlər qoşurdular (21, s.104-105). Maraqlıdır ki, onlar hansı faktlarla sübut etmişdir ki, maqlar Turanın deyil, məhz İranın «bütpərəst» allahlarına sitayış edirmişlər?! Yəni bu “İran” hardan çıxdı ki, onun bütəpərəst alahları da var olmuş olsun! Bir də ki, adətən quzey xalqları arasında ən çox qəsdli olaraq «bütpərəst» kimi turanlıların-türklərin olduğu qeyd olunur. Deməli, maqların «bütpərəst» allahlara inanmaları farsdilli etnoslarla deyil, məhz türklərlə bağlı ola bilərdi. “Avropa mərkəzilər”dən Sara Qasimovanın daha sonra yazması ki, Əhəmənilər dövlətində də peşəkar kahin olan məcusların çoxunu midiyalılar təşkil edirdilər, lakin onların arasında farsların da olduğu məlumdur, deməli Turan Midiyasının maqlarının dininin «kilkin zərdüştiliyi Mazda və başqa ümumiran allahlarına sitayışə uyğunlaşdırılmış (yalnız dini terminologiyada bəzi ixtilaflar qalmışdı) zərdüştiliyə qarşı qoymaq üçün kifayət qədər əsas yoxdur» (21, s.105), fikri kökündən yanlışdır. Turan Midiyasının maqları Turan Tanrısına sitayış etdikləri halda, Əhəmənilər İranın bütəpərəst allahlarına tapınırdılar.

Fikrimizcə, “maqların təlimi”nin zərdüştiliyə aid olmadığını ortaya qoymaq üçün kifayət qədər ciddi əsaslar vardır. *Birincisi*, «maqların təlimi» zərdüştilikdən əvvəl yaranıb və farsdilli etnosların bu prosesdə, çox böyük ehtimalla heç bir rolu olmamışdır. *İkincisi*, S.Qasimova özü də etiraf edir ki, yalnız zərdüştilik meydana çıxdıqdan sonra «maqların təlimi»nə tapınmış farslara rast gəlinmişdir, «Avesta» isə sinkretik dünyagörüşüdür. Bütün bunlar bir daha sübut edir ki, «maqların təlimi»ndən istifadə edən farsdilli kahinlər, o cümlədən Zərdüşt yeni din yaratmışdır. Çox keçmir ki, Zərdüşt yeni dinini farsdilli Əhəmənilərin dövlət dini səviyyəsinə qaldırmağı bacarır və «maqların təlimi»nin mahiyyətini tamamilə dəyişdirir. Bununla da, zərdüştəqədərki «maqların təlimi» ilə zərdüştən sonrakı «maqların təlimi» arasında böyük fərq yaranır. Doğrudur, bəzi tədqiq-

qatçılar sübut etməyə çalışırlar ki, Zərdüştün bu məsələdə heç bir rolü olmamış və əksinə Zərdüşt özü də, hətta türk olmuş, guya zərdüştiliyin, o cümlədən «Avesta»nın da mahiyyətini farslar təhrif etmişlər. Bizcə, bütün bunlar, yəni Maqların təliminin mahiyyətinin, məzmunun təhrif olunması və bu dini-fəlsəfi təlimin əvvəlcə guya, zərdüştiliyə xidmət etməsi, daha sonra atəşpərəstlik kimi tanınması məhz ilk növbədə Zərdüştün özünün iştirakı ilə baş vermiş, hətta o, bu məsələdə «yenilikçi» rolunu oynamışdır. Belə olmasaydı Zərdüştü hind-farsdilli etnoslar bu qədər doğma şəxsiyyət kimi qəbul edib, onun yaratdığı dini isə rəsmi dövlət dini kimi qəbul etməzdilər. Hətta fərz etsək ki, vətəni Azərbaycan, milliyyəti türk olan Zərdüşt “maqların təlimi”ndə islahatlar aparmışdırsa da, bütün hallarda bu öncə, farsdilli etnoslarının dünyagörüşünə və siyasi maraqlarına uyğun olmuşdur. Əks təqdirdə farsların Zərdüştə canyananlığı və onun dinini dövlət dini kimi qəbul etmələrinə başqa səbəb ola bilməzdi.

Hər halda zərdüştilikdə sehr, cadu, ovsun birmənalı şəkildə pisləndiyi halda, Maqların təlimində bu cür ayinlərdən istifadə olunduğu haqqında məlumatlar var. Hətta maqların adı belə, bir çox halda “magiya” sözü ilə əlaqələndirilir. Əgər maqların əməlləri (sehr, cadu və s.) zərdüştilikdə («Avesta»da) pislənir və Əhrimənin işləri kimi verilirsə, onda belə nəticə çıxarmaq olar ki, midiyalılar turanlı olmuşlar. Çünkü “Avesta”ya görə, Əhrimənə, Devlərə tapınaraq şəhərə inanan xalq turanlıları idilər. Yəni “Avropa mərkəzçilər”的 inanınca Maqların təlimini farsdilli etnoslarla bağladıqları halda, bu təlimə aid bir çox keyfiyyətlərin zərdüştilikdə pislənməsi və turanlıların adına çıxılması hər şeyi ortaya qoyur.

Burada bir məqama diqqət yetirmək lazımdır ki, “Avropa mərkəzçilər”的 inanınca Maqlarla zərdüştliyi eyniləşdirib İran mədəniyyətinə aid etmələri yanlış olduğu qədər, bəzi türk araşdırmaçıların da Maqlarla zərdüştlik arasında oxşarlıq “tapıb” hər ikisini Türk mədəniyyətinə daxil etmələri də doğru deyildir. Başqa sözlə, haqli olaraq Maqlar təlimini iranlılara, İran mədəniyyətinə aid etməyən Türk araşdırmaçıların, ancaq daha sonra zərdüştlüyü Maqlar təliminin davamı hesab etmələrini isə yanlış hesab edirik. Sadəcə, Əhəmənilər dövründə Maqlar təlimi irançı zərdüştilər tərəfindən elə bir şəkildə təhrif olunaraq məniumsənilmişdir ki, indi onları biri-birindən ayırmak çox çətindir. Məhz Maqlar təliminin zərdüştilər

tərəfindən təhrifli şəkildə mənimsənilməsinin nəticəsidir ki, bəzi tədqiqatçıların fikirlərinə görə «Maqların təlimi» və zərdüştilik Azərbaycan Türk xalqının sitayış etdiyi dinlər olmuşlar. Hələ, XIX əsrдə tanınmış şərqşünas alim Mirzə Kazım bəy yazırkı ki, Azərbaycanda doğulan Zərdüşt midiyalı olmuş, Midiya dövründə ana dilində “Avesta”nı yazmış və midiyalı maqlara məxsus atəşpərəstlik, o cümlədən Zərdüştün dini də Azərbaycan xalqına məxsus olmuşdur (172). Bu kimi yanlış fikirləri mənimsəyən Yusif Vəzir Çəmənzəminli də iddia edirdi ki, maqların təlimi və zərdüştilik Midiya dövründə meydana çıxmış, bu təlimlərin əsas ideoloqları da muğlar, yəni maqlar olmuşlar; Zərdüşt də Aranda muğlar arasında dünyaya gəlmiş, “Avesta” və atəşpərəstlik də Azərbaycanda yaranmışdır. Bütün bu mədəniyyəti və fəlsəfəni sonralar Midianı süquta uğradan farslar mənimsəmiş və təhrif etmişlər (54, s.314-315).

Beləliklə, çar Rusiyası dövründən başlayaraq dolaşdırılan Maqlar təlimi və Zərdüştlik eyniliyi məsələsi, günümüzədək davam etməkdədir. Hər halda çağdaş dövrdə Maqların təlimin iranlılara aid olmaması məsələsində doğru yol tutan Ağayar Şükürovun tək yanlışı maqlarla zərdüştiliyi eyniləşdirməsidir. Halbuki, o, özü də əvvəlcə açıq şəkildə yazar ki, maqların Azərbaycandan – qədim Midiyadan olması, eyni zamanda zərdüştlikdən öncə mövcudluğu barədə qədim yunanların çox sanballı əsərləri olsa da, «XX əsr tədqiqatçılarının maqları daha çox İranla əlaqələndirməsi adama qəribə gəlir» (164, s.153-155). Bir sözlə, bir tərəfdən “Maqların təlimi”nin zərdüştlikdən qədim olmasından əlavə edən, maqları Şərqi İran-Azərbaycan dünyasının ilk filosofları hesab edən Şükürov digər tərəfdən yazar: «Birincisi, atəşpərəstlik, oda sitayış ən qədim dövrlərdən Azərbaycan xalqının həm dini, həm də dünyagörüşü olmuşdur. İkincisi, atəşpərəstliyi yaradan xalqın Azərbaycanda yaşaması, indiki Muğan düzünün onların xatırəsi olması, maqların bu dinin yaradılmasında həllədici rol oynaması hələ sübut edilməlidir. Bunun üçün kifayət qədər dəlil və imkan vardır. Üçüncüüsü, baş maq, birinci maq “Avesta”nın və atəşpərəstlik dininin yaradıcısı olan Zərdüştün Azərbaycandan, bir sıra mənbələrdə isə milliyyətçə türk olması haqqında (son illərdə bu fikir daha tez-tez işlədirilir) sübutun mövcudluğu bu iddianı daha da dəqiqləşdirməyi tələb edir» (165, s.21). Hər halda, əgər Maqlar/Qamlar zərdüştən öncə mövcud olublarsa, o zaman

Zərdüstün birinci maq, baş maq adlandırılması məntiqsizlikdir.

Bütün bu dolaşıqlara səbəb antik yunan müəllifləri olmuşdur. Belə ki, ilk yunan alımları, o cümlədən Herodot maqların adət-ənənələrinin parslardan köklü surətdə fərqli olduğunu bildirərək, onları həm Midiya tayfalarından biri, həm də kahinlər kimi təqdim etmişdir. Bu fikiri irəli sürən yunan müəllifləri m.ö. VII-V əsrlərdə yaşamışlar ki, o dövrlərdə maqların farslardan tamamilə fərqli olmasına heç kəs şübhə etmirdi. Ancaq sonralar başqa antik yunan müəllifləri yanlış olaraq maqları farsdilli xalqların kahinləri, hətta zərdüstilər adlandırıblar. Məsələn, m.ö. III əsrə yaşımış Laertli Diogen yazır ki, parslardan olan maqlar bütün vaxtlarını allaha ibadətdə, dua oxumaqda keçirir və allahın yalnız onları eşitdiyinə inanırdılar. Maqlar allahların meydana gəlməsi və mahiyyəti haqqında müzakirələr keçirir, od, su və torpağı allah hesab edirdilər. Maqlar allahların təsvir edilməsini, o cümlədən onların kişi və qadın cinslərinə ayrılmışına qarşı çıxırlar: «Maqlar fala baxmaqla gələcəkdən xəbər vermek qabiliyyətinə malik olduqlarına görə allahların onların gözlərinə göründüyünü göstərir, sübut etməyə çalışırdılar ki, hava görünən şeylərlə doludur və iti gözlər üçün onları görmək o qədər də çətin deyildir» (166, s.161). Şübhəsiz, D.Laertlinin burada bəhs etdiyi maqlar artıq, Tanrıçı qamlar deyil, atəşpərəst zərdüsti “maq”lar idilər. Eyni düşüncəni, Aristoteldə də görürük ki, maqları Misir kahinlərindən daha qədim hesab etməklə yanaşı, onun mahiyyətində: 1) Xeyir (Zevs və Hürmüzd); 2) Şər (Aid və Əhrimən) qüvvələrinin olduğunu yazmışdır. Bunun nəticəsi olaraq da, İslam dini yayıldığı dövrən başlayaraq orta əsr Şərq ədəbiyyatında maq artıq «atəşpərəst», «Zərdüst dininin tərəfdarı», məcusi kimi başa düşülmüşdür (164, s.154).

Maqlar təlimiyələ bağlı fikirləri ümumiləşdirərək, belə qənaətə gəlmək olar ki, türklər odu heç vaxt Tanrı saymadıqları, insanın ruhunun oddan yaranmadığı qənaətində olduqları halda, zərdüsti farslar odu həm Tanrı adlandırmış, həm də ruhun ilahi odla birləşməsi fikrini irəli sürmüşlər. Qədim türklərin şamanizm və tanrıçılıq təlimlərində animizm, eləcə də təbiət ünsürlərinə, xüsusilə də oda olan münasibət bizə deməyə əsas verir ki, onlar bu məsələlərə hind-fars mənşəli etnoslardan tamamilə fərqli yönən yanaşıblar. Ə.Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən

Azərbaycan türklerinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşeyi zərdüştiliyə deyil, şamanizmə/qamlığa gedib çıxır (82, s.55). Məsələn, qədim türklərin dünyagörüşündə, o cümlədən qamlıqda/maqlarda oda, ocağa tapınma ayrıca yer tutsa da, bu ilahi xarakter daşılmamışdır. Sadəcə olaraq, ocaq ruhu (evin, otağın ortasında yanmış ocağın ruhu) od anası və od atası kimi ifadə olunmuşdur. Qam fəlsəfəsinə görə, od tanrısı ocaq ruhunun sahibidir (152, s.52). B.Ögəl doğru qeyd edir ki, Qamların fəlsəfəsində və Tanrıçılıqdakı «od tanrısı» ilə zərdüştilərin «od tanrısı» eyni mənəni ifadə etmir. Belə ki, türklərə görə, hər bir ocağın ayrıca sahibi və qoruyucusu var, bütün ocaqları tek ruh və tek od tanrısı təmsil etmir. Dədə Qorquda görə də, ocağın ruhu sitayış edilən bir Tanrı deyildir (209, s.496).

Ocaq sözündən yaranan otaq anlayışı həm evin, həm də ocağın ruhudur. Bu mənada türklər, o cümlədən Azərbaycan türkləri indinin özündə də ocaq ruhuna – ocağa suyun tökülməsini günah sayırlar. Çünkü ocaq ruhunu söndürmək, eyni zamanda evin, otağın ruhunun söndürülməsi, yəni ailənin dağila biləcəyi deməkdir. Deməli, bu zaman ocağa su tökməyin günah olması anlayışı odun müqəddəsliyi ilə bağlı deyildir. Burada vacib olan evini, ailəsini ocaq kimi başa düşən türklərin onun dağılmamasını əngəlləməkdir. Bir sözlə, türklər odu deyil, ocaq-ailə ruhunu, ailə bütövlüyünü müqəddəs saymışlar və indi də belədir. Bu baxımdan, bu günün özündə də Azərbaycan türklərinin Yaz bayramında (Novruz) fiziki və mənəvi mənada bədən və ruhlarını pisliklərdən, çirkablardan, xəstəliklərdən təmizləmək üçün tonqal qalayıb onun üstündən tullanmaları da, onların oda hansı münasibət bəsləmələrini bir daha ortaya qoyur. Deməli, qədim türklərin də odpərəstliyi insan ruhunun təmizlənməsindən, odun isə çirkabı təmizləməsindən və sairədən qaynaqlanmışdır. Halbuki zərdüştilikdə və atəşpərəstlikdə nəinki belə adətlər olmuş, hətta onların kahinləri atəsgah məbədinə yaxınlaşarkən nəfəsləri ilə, müqəddəs sandıqları odu murdarlamamaq üçün ağızlarını xüsusi örtüklerle bağlaşmışlar. Lev Qumilyov da qeyd edir ki, od kultunun yalnız zərdüştiliklə əlaqəsi, haqqında ehtimallar həqiqətdən uzaqdır. O yazır: «İranda möbüdan-möbüd müqəddəs oda yaxınlaşarkən sıfətinə örtük taxırkı ki, nəfəsi ilə odu murdarlamasın, türklərdə isə od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri

qorxudurdular. Məsələ burasındadır ki, İranda od dini sitayış obyekti, Türk tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu” (104,s.103). Deməli, qədim türklər «od haqqı» dedikdə, heç də farsdilli etnosların başa düşdüyü ilahi odu nəzərdə tutmayıblar. Türkler üçün od Tanrıının, yaxud da ilk Türkün bir neməti idisə, farsdilli etnoslar üçün od hər şey idi.

Qeyd edək ki, türklər və farslar arasında oda, atəşpərəstliyə fərqli münasibət orta əsrlərdə də özünü bürüzə vermişdir. Məsələn, Göytürklər dövründə türklər od, su, torpaq və havaya saygı göstərməklə yanaşı, yeganə tək Tanrıdan (Göy Tanrı) başqa bir tanrıya sitayış etməyiylər. Bu baxımdan Menqü Kağanın islam xəlifəsinin elçisinə söylədiyi sözlər maraq doğrumaya bilmir. Xaqqan bildirir ki, türklər həmişə tək Tanrıya inanmış, sitayış etmiş, Onun əmri ilə yaşamış və ölmüşdürler: «Tanrı görünən və görünməyən hər şeyin xaliquidir. Allah sizlərə kitablar göndərdi, ancaq siz onların yazdıqlarına əməl etmədiniz. Bize də qeybi bildirən Kamlar verdi. Biz onların dediklərinə əməl edər və hüzur içinde yaşayırıq» (201, s.35). Fikrimizcə, bütün bunlar Tanrıçılığın müəllifləri türk etnoslarla zərdüştilik və atəşpərəstliyin yaradıcıları farsdilli etnosların od və digər təbiət ünsürlərinə fərqli münasibətin ən bariz nümunəsidir. Ancaq zaman keçdikcə müxtəlif tayfaların, etnosların türksöylü tayfalarla qaynayıb-qarışması, dini-mədəni mübadilələr atəşpərəstliklə bağlı səhv fikirlərin, mülahizələrin yaranmasına səbəb olmuşdur. Fikrimizcə, ciddi araşdırımlar aparmadan zərdüştilikdə, mazdazimdə oda olan münasibətlə şamanizmdə, tanrıçılıqda və «maqların təlimi»ndə oda olan münasibət eyniləşdirmək düzgün deyildir.

Maqlar təlimində zərdüştilikdən fərqli olaraq ikili mübarizə məsələsində də xəyalçılıq və qədərçiliyə yer yoxdur. Turani maqların təlimində ikili mübarizə vahid ruhdan törəyən dualizim olduğu halda, zərdüştlükdə hərəsi müstəqil qüvvələrdir. Deməli, təkallahlı dini inanc sistemi olan Maqlar təlimindən fərqli olaraq Zərdüştükə ikiallahlıq vardır. Bu baxımdan İ.Əliyevin yazması ki, maqlar odu, torpağı və suyu allah hesab etdikləri halda, onlar allahların təsvirlərini tanımadılar (20, s.255), onun nə qədər ziddiyətli mövqə tutması göz önündədir. Əgər Maqlar bir olan Tanrıya tapınırlarsa, deməli onlar üçün ikili mübarizə Yer üzərində yaşayan insanlarla bağlı idi. Yəni Maqların Tanrısunın yaratdığı dünyada İnsan

daxilində İşiq və Zülmətin mübarizəsi gedirdi. Təbii ki, Turanı Maqların inanc sistemindəki Tanrı İşığın yanında yer alır, Zülmət və digər mənfliklərə qarşı idi. Bu baxımdan Maqların təlimindəki tek Tanrıdan törəyən İşığın Ahur-Mazdaya, Zülmətin isə Anhra-Manuya çevrilməsi Zərdüştizmin məhsuludur, bunu maqlarla bağlamaq doğru deyildir (20, s.256). Bu anlamda Zərdüştiliyin/Hind-Avropa mədəniyyətinin daşıyıcılarının Maqların təlimini saxtalasdırması bir yana, üstəlik əski Türk mədəniyyətinin üzərindən cız çəkərək, hər şeyi İran, Hind-Avropa mədəniyyətinin adına yazması yolverilməzdür (20, s.293). Bu cür saxtakarlıqlarının elmləşməsinin nədəni Turan Midiyasının varlığının, Turan mədəniyyətinin görməzlilikdən gəlinməsidir. Bir sözlə, Türk-Turan mədəniyyətinin varlığına göz yumulduğu bir zamanda İran, Hind-Avropa mədəniyyətinə qarşı ya alternativ qalmır, əgər alternativ ortaya da çıxarsa o zaman “naməlum” damgası vurulur.

Əski Azərbaycan ərazisindəki bütün mədəniyyətlərin ya “naməlum” qalmasının, ya da Hind-Avropa/İran mədəniyyətinin adına yazılımasının kökü Turan mədəniyyətinin Ural-Altay ya da Orta Asiya-da axtarılmasıyla bağlıdır. Əlbəttə, oralarda da Tanrıçılıq fəlsəfəsi, Turan mədəniyyəti olmuşdur. Turan mədəniyyətinin əsas mərkəzlərindən biri də Azərbaycan olmuşdur. Azərbaycan Turanın dini-fəlsəfi mərkəzi halında olduğu üçün Turanlı Tanrıçıların, Turanlı Maqların, Turanlı Qamların, Turanlı Maqlarla Qamlardan sonra Zərdüşti kahinlərin Əhəmənlər və Sasanlar dönəmində buranı diqqət mərkəzində saxlaması təbiidir. Yəni Azərbaycanın din mərkəzinə çevrilməsi yerli Turanlılarla bağlı olmuş, sonralar bu ərazilərə köç etmiş Hind-İrandilli (Əhəmənlər, Sasanlar) zərdüşti kahinlər də həmin ənənəyə sadıq qalaraq Azərbaycana özəl münasibət bəsləmişlər (20, s.356). Zatən, bunu İrançı alımlər də yaxşı bilirlər.

Tanrıçılıq və Zərdüştlük...

Türklərin əsas problemlərindən biri də Zərdüştlükə bağlıdır. Hələ də, Zərdüştün və Zərdüştlüğün Türk fəlsəfəsinə aid olub olmaması məsələsində fikir birliyi yoxdur. Türk araşdırmaçılarının çoxu Maqların təliminin türk fəlsəfəsinə aid olmasına ortaq düşüncəyə yaxın olduqları halda, Zərdüştlük məsələsinə münasibətdə durum olduqca mürəkkəbdir. Bir qisim alımlər Zərdüşt və Zərdüştlüyü birmənalı şəkildə Hind-İran mənşəli hesab etdiyi halda,

digər qisim alımlar isə, onları Azərbaycan xalqının mədəniyyətinə aid edirlər. Hər halda çar Rusiyası dövründən başlayaraq Maqlar təlimi kimi, Zərdüştliyün Azərbaycan xalqının fəlsəfəsinə aid edilməsi prosesi başlamış və Sovetlər Birliyi dövründə bu mülahizə daha da geniş yayılmışdır. Doğrudur, SSRİ dövrünün ilk mərhələsində Zərdüştlik Azərbaycan Türk fəlsəfəsinə aid edilirdisə, az sonra türklüyə yönəlmış qadağalardan dolayı bunu, sadəcə Azərbaycan fəlsəfəsi olaraq təqdim etməyə başladılar. Bununla da, zərdüştliyin Azərbaycanla bağlılığı məsələsində də bir-birinə dabana zidd olan iki mülahizə: 1) Zərdüst və Zərdüştlik Türksoylu Azərbaycan xalqının fəlsəfəsinin, 2) ya da Zərdüst və Zərdüştlik İrandilli Azərbaycan xalqının fəlsəfəsinin tərkib hissəsi kimi ortaya çıxmış oldu.

Deməli, m.ö. 1-ci minilliyin ilk yarısından etibarən Turan/Türk və İran/Hind xalqlarının biri-biriylə zor-xoş bütün sahələrdə qarşılıqlı münasibətlər içinde olması bir çox mədəniyyət abidələrinin ya da dinlərin onlardan hansına məxsus olması məsələsini xeyli dərəcədə mürəkkəbləşdirmişdir. Özəlliklə, Zərdüştliyün iranlılara, yoxsa türklərə aid olması məsələsində o qədər dolaşıqlıq vardır ki, buradan bir nəticə çıxarmaq çox zor görünür. Məhz bu səbəbdəndir ki, bəzi tədqiqatçılar çıxış yolu kimi Zərdüştliyü sinkretik dünyagörüşü məhsulu hesab edirlər. Yəni Zərdüştlik dininə sahiblik məsələsində iranlılarla turanlıların/türklərin eyni haqqqa sahib olduğunu iddia edənlər də vardır. Şübhəsiz, məsələyə bu cür baxışda bütövlükdə gerçəkliyi özündə əks etdirmir. Çünkü Zərdüştliyün əsil mahiyyətini ifadə edən dünyagörüşün bugünkü xalqlardan hansına yaxınlığı və uzaqlığı da diqqətdən kənardə saxlanıla bilməz. Doğrudur, hazırda iranlılar və türklərin böyük çoxu müsəlman dini içinde yaşayırlar. Ancaq on dörd (14) əsrə yaxın İslam dini arealında yaşamaq belə, Zərdüştlik ənənələrinin bu və ya digər formada hansı xalqlar arasında yaşadılması gerçəkliyini də, ört-basdır edə bilməz.

Bələliklə, hesab edirik ki, Zərdüştliyün hansı xalqa məxsusluğunu aşkar etmək üçün ilk növbədə, Zərdüştliklə Maqlar təlimi məsələsinə, bununla bağlı olaraq da Zərdüştü atəşpərəstliklə Maqların oda sitayışinə aydınlıq gətirilməlidir. Biz yuxarıda Maqlar təlimindən bəhs edərkən xeyli dərəcədə bu məsələnin əsil mahiyyətini ifadə etməyə çalışmışıq. Burada yalnız onu deyə bilərik ki, Maqların 4 ünsürə, o cümlədən oda sitayışı Zərdüştlikdən çox-çox öncə mövcud

olmuş, iranlılar da bu bölgədə, o cümlədən Ön Asiyada məskunlaşdıqdan sonra siyasi hakimiyyət uğrunda mübarizədə Od kultundan öz maraqları üçün istifadə etməyə başlamışlar. Yəni Mağların 4 ünsürə olan özəl münasibətlərini mənimşəyən Hind-İran kahinləri çox keçmədən odu ilahiləşdirmiş, hətta Əhəmənilər dövründən başlayaraq baş tanrı statusuna qədər yüksəltmişlər.

Deməlii, Türk/Turan və Hind/Fars/İran etnosları bir-birləri ilə temasda olmazdan önce dinləri arasında müəyyən oxşarlıq olub-olmamasından asılı olmayaraq, turanlıların və iranlıların ayrı-ayrı dinləri olmuşdur. Artıq burada mübahisə doğuran məqam yalnız o, ola bilər ki, türkdilli və farsdilli tayfalar bir-birləri ilə temasda girib, qaynayıb-qarışdıqdan sonra onlardan hansının dini dünyagörüşü üstünlük təşkil etmiş və digərinin müəyyən qədər, yaxud da əsasən assimlyasiyasına səbəb olmuşdur. Hər halda, «Avesta»da öz əksini tapmış müləhizələrdə də turanlılar-türklər yalnız bir əskəri/hərbi rəqib deyil, eyni zamanda konkret bir dinə, ancaq şərə xidmət edən bir dinin təmsilçiləridir. Şübhəsiz, iranlılarla temas olana qədər Türk-lərin/Turanlıların dini-fəlsəfi dünyagörüşü, Gök Tanrı və onun davamı olan Maqların/Qamların təlimi olmuşdur.

Çox güman ki, Türk Mağ/Qam diniylə İranlıların atəşpərstlik dinini zor-xoş sintez edən də Zərdüşt olmuşdur. Başqa sözlə, Zərdüşt hansı etnik kimliyi daşımasından asılı olmayıaraq Türklerin/Turanlıların dini olan Maqlar/Qamlar təlimiyələ (Tanrıçılıqla) Aryanlar/İranlıların çoxallahlı dini inancı (mazdaizm, zurvanizm vəs.) əsasında “yeni din” yaratmağa cəhd göstərmişdir. Bu o deməkdir ki, Zərdüştün “yeni dini” iranlıların mazdaizmi ilə maqların təliminə əsaslanırdı. Hind mütəfəkkiri Cəvahirləl Nehru “Ümumdünya tarixinə nəzər” kitabında yazar ki, rəvayətə görə, Zərdüşt İranda zərdüştiliyyin banisi sayılır: «...Amma mən onun bani adlandırılmasının tamamilə düzgün olduğuna əmin deyiləm. Onun qədim İran təfəkkürünə və dininə yeni istiqamət və forma verdiyi demək, bəlkə, daha yaxşı olardı. Bu din, əslində, İranda çoxdandır ki, mövcud idi. Çox qədim dövrlərdə İrandan Hindistana gəlmış farslar özləri ilə gətirdikləri həmin dinə indiyədək etiqad edirlər» (127, s.51).

Hesab etmək olar ki, Zərdüştün “yeni dini” turanlıların Maqlar təlimindən çox, iranlıların mazadizminə, zurvanizminə uyğun gəldiyi üçün də, onun “yeni dini”ni də turanlıların çoxu təbii olaraq qəbul

etməkdikləri halda, aryanlar/iranlılar isə tam əksinə sonralar zərdüştlik adlanan bu dinə boyun əymışlər. Bizcə, turanlıların Zərdüştün “yeni din”ini qəbul etməməsinə əsas səbəb burada təktanrıçılıq olan Göt Tanrı fəlsəfəsiylə iranlıların çoxallahlıq inancının üst-üstə düşməməsi, odun ilahiləşdirilməsi və adət-ənənələrdə ciddi dəyişiliklər etməsi idi. Bir sözlə, Zərdüştün “yeni din”ində Türklərə aid bəzi elementlər (oda, suya pərəstiş və s.) olsa da, bütövlükdə zərdüştliyün qanunları, həyat tərzi türklər üçün qəbul edilməz idi. Bu anlamda hesab edirik ki, dini dünyagörüş baxımından əsasən Göt Tanrıya inanan türkərin din anlayışı ilə zərdüştliyin dini-fəlsəfi prinsipləri, xüsusilə də dualizm elementləri arasında heç bir ciddi bağlılıq olmamışdır.

Əslində Zərdüştliyün təməl prinsipi olan çoxallahlıq və odun ilahiləşdirilməsi iranlıların turanlılara qarşı mübarizəsinin nəticəsində meydana çıxmışdır. Belə demək mümkündürsə, Zərdüşt və onun davamçıları Turanlıların Tanrısına qarşı daha güclü Tanrı, Turanlıların “od”una qarşı daha güclü “od”a sitayışı irəli sürmüşlər. Belə ki, iranlılar Zərdüştə qədər bir neçə allaha tapinirdilar ki, onların arasında “Mazda”, “Ahura”, Anahit və başqaları xüsusi yer tuturdular. Bu allahlardan bəziləri (Mazda, Anahit) hind-avropa mənşəli olduğu halda, “Ahura” isə Sami mənşəlilərin “Asura” allahıyla bağlı idi. Ancaq A.O.Makovelskinin, Z.Bünyadovun iranlıların mazdaizm dinini Maqlar təlimindən daha qədim hesab etməsi (248, s.115; 45, s.169) və guya, Maqların da onlardan bu dini qəbul edib Midiyada inkişaf etdirmələri kökündən yanlışdır. Burada əsas diqqət çəkən odur ki, iranlıların Mazdasıyla samilərin Ahurasının yeganə düşməni Türklerin Anhra-Maynyu ya da Əhrimənidir. Bir sözlə, farsdilli xalqlara aid olan hər iki təlimin məhz şər ilahisi, şər tanrısi kimi məhz turanlıların, türksoylu xalqların Tanrısına, ilahisinə qarşı çıxması təsadüfi hesab oluna bilməz. Yəni öz tanrılarını Mazda, Ahurani xeyir ilahisi kimi qələmə verən zərdüştilər-parsılər hesab edmişlər ki, əsas iki Tanrı var: turanlıların-türk etnoslarının şər tanrısi Əhrimən ya da Devalar və farsdilli etnoslarının xeyir tanrısi Ahura Mazda. Ancaq bütün hallarda Turanlıların Tanrısi İranlıların Mazdasından da, sonralar aryanların məniməsdiyi samilərin Ahura/Asurasından da qədim idi. Hər halda Sovetlər Birliyi dövründə nəşr olunmuş «Azərbaycan fəlsəfəsinin

tarixinə dair öcerklər» kitabının müəllifləri belə, bütün hallarda turanlılara aid Devaizmi, Maqların təlimini zərdüştlükdən və mazdaizmdən qədim hesab etmişlər (250, s.23). Bunun məntiqi nəticəsi odur ki, Zərdüşt də yalnız çox sonralar Türklərin Götənəsinə qarşı bir neçə allahı həm Mazdanı, həm də Ahura/Asurani “birləşdirib” yeni “Tanrı” – Ahura Mazdanı irəli sürmüdüdür. Burada önemli olan odur ki, Zərdüşt Hind-Avropa və Sami mənşəli ilahiləri, yəni Ahura-Mazdanı (Hörmüzü) Turanlıların Tanrıçılığına qarşı qoyaraq “Avesta” da onlardan Anhra-Manyu, Əhrimən kimi bəhs etmişdir. Beləliklə də, Avesta da əsasən iki allahdan Turanlıların Tanrısiylə İranlıların Tanrılarından və həmin allahlara tabe olan qüvvələrdən bəhs olunur. Zərdüşt üçün də Turanlıların Tanrısi ancaq Turanlılara aid olub şəri təmsil etdiyi halda, Aryanların Tanrısi da Ahura Mazda olub xeyri təmsil edir.

Bu anlamda bəzi müəlliflərin təqdimatında Zərdüstün ilk dəfə vahid Tanrı ideyası ilə çıkış etməsi də, qətiyyən inandırıcı deyil. Məsələn, İsmayıł Şəms zərdüştiliyin mahiyyətində dualizmin olduğunu inkar edir və Zərdüstün çoxallahlılığın əleyhinə çıxaraq təkallahlılıq dini yaratdığını bildirir (16, s.28). Halbuki «Avesta»nın Yəsna bölməsinin 30-cu hissəsində yazılır: «İllik başlangıçda, düşüncə aləmində iki əkiz gövhər – yaxşı və pis düşüncə, əməl və davranış meydana çıxdı... Bu zaman iki gövhər bir-birinə rast gəldi, dünyada ilk olaraq varlıq və yoxluğun təməlini qoymalar» (16, s.43). Bununla belə, İ.Şəmsin fikrinə görə, Yəsnadakı bu müddəaya əsaslanaraq Zərdüşt dinini iki allahlı sayanlar yanılırlar: «Zərdüstün Qatalarda aydın dediyinə görə Əhura Məzda yeganə yaradandır. Əhriməni Əhura Məzda yaratmayıb. Əhriməni Əhura Məzdaya qarşı qoymaq da düzgün deyildir» (16, s.30).

Biz də razılışırıq ki, “Əhriməni” Ahura Mazda yaratmayıb, çünki Türkün “Əhriməni”, yəni Tanrısi Ahura Mazda olsa da, olmasa da mövcud idi. Bu o deməkdir ki, Zərdüşt tək Allah ideyasını deyil, Türklerin Tanrısiyə qarşı Hind-İran və Sami allahlarını özündə birləşdirən Ahura Mazdanı irəli sürmüdüdür. Burada Zərdüstün əsas məqsədi də dünyada təktanrıçılığı yaymaq deyil, Turanlıların Tək Tanrıçılığına alternativ ola biləcək, güclü bir Tanrıni ortaya qoymaq olmuşdur. Zərdüşt və onu arxasında dayananlar yaxşı anlamışdır ki, bir neçə allahlarla təktanrılı, yəni Götənəsinə inanmış Turanlılara qarşı

mübarizə aparmaq mənasızdır. Ona görə də, Zərdüşt və onun tərəfdarları çıkış yolu kimi Göt Tanrını və ona inananları şər qüvvə adlandırb, üstəlik Göt Tanrıya və onan inanan Divlərə qarşı da xeyir Allahı olaraq Ahura-Mazdanı irəli sürmüşlər. Məhz bundan dolayı da, Zərdüştilər tarixə birmənalı şəkildə dualizmə – ikiallahlığa tapınan dinin tərəfdarları kimi düşmüşlər. Əslində isə zərdüştilik bəzi tədqiqatçıların da iddia etdiyi kimi nəinki təkallahlı, heç ikiallahlı din də olmamışdır. Zərdüştilər həmişə bir neçə allaha tapınmışlar ki, bunu, onların odu tanrı səviyyəsinə qədər yüksəltmələrindən də görürük. Deməli, zərdüştilikdə təktanrıçılıq ideyasi heç kökündən olmamışdır. Sadəcə olaraq, Zərdüşt Ahura-Mazdanı baş allahi hesab etməklə Türklerin Göt Tanrısına qarşı mübarizədə qalib gəlməyi düşünmüşlər. Ancaq zərdüştilərin Turanlılarla mübarizədə Ahura-Mazdanı baş allah elan etmələri də ciddi nəticə verməmişdir ki, sonralar “od allahına” daha çox sitayış etmiş və atəşpərəst kimi tanınmışlar.

Gördüyümüz kimi, Zərdüştilər “yeni din” yaradarkən Mağlar təlimindən yararlanmaqla da, əsas hədəfləri Turanlıların tək Tanrısını (Göt Tanrı) şər qüvvə adlandırb, onu sıradan çıxartmaq məqsədi güdmüşdür. Özəlliklə, Zərdüstün turanlıların Tanrısını şər qüvvə kimi qələmə verməsi, üstəlik onlara tapınan turanlıları da Dayva/Devlər adı altında pisləməsi qəbul edilməz idi. Şübhəsiz, Zərdüstün Dayva/Div/Dev dediyi Türkün Tanrısıdır-Tausudur (Etruskarda tanrı Tag, Çinlilərdə D(t)ao, yaponlarda “Sinto” adlanır). Rafael Muhametdinov yazır: “Muhtemelen, antik Yunanlı “Teos” (tanrı), Romalı “Deus” (tanrı) ve İranlı “Dev/Div” da Türk “tau” kelimesi ile ilgiliydi. Dikkate değer ki, Maya dilində də “Teo” kelimesi tanrı anlamına gəlir” (203, s.29). Əslində iranlıların Dayva/Dev adlandırdığı Turanlılar Tanrının övladları anlamında idi. Görünür, Turanlılar özlərini Göt Tanrının övladları, yəni Tau-Teo-Tenqri adlandırdığı üçün İranlılar, o cümlədən Zərdüşt də onları Dayva/Dev adlandırmış, öz dillərində Turanlıların baş tanrısını da Əhriiman, ya da Anhra-Manyu kimi qələmə vermişlər. Zərdüstün “Avesta”sının “Yasna” (Zərdüşt Qataları) bölməsində (Yasna 12) yazılır: “Dayvaları (divləri) lənətləyirəm, özümü Hürümüzün rəğbətçisi, Zərdüştçü, divlərin yağısı, Hürümüzün ardıcılı, ameşaspandları (ölümsüz səma sakinlərini) öyən, ameşaspndlara dua edən sayıram” (100, s.473).

Eyni zamanda «Avesta»da Zərdüstün dilindən Göt Tanrıya

qurban kəsən Dev Turanlıların pislənməsi, xeyirin, işığın təmsilçisi Ahura-Mazdaya tapınan Arilərin təriflənməsi isə faktdır. Belə ki, Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Gavə Viştasp, Xosrava, Paurva, Camasp arı soyundan olanların qurbanın qəbul edən zərdüştü allahlardan olan Anahit Ardvisur, Turanlı soyundan olan Franqasyan, Arcatsap (Əfrasiyab-Alp Ər Tonqa), Arcatsapın qardaşı Bandaramanışın qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsl Turanlı olan, Uçurum qirağında bədəməlli Franqrasyan... Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi» (100, s.485). Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını məğlub etmək, ələ keçirmək istəyən Arilərə uğur diləyir. O da faktdır ki, Türkler arasında heç zaman qan qohumları ilə evlənmə faktı olmamışdır, ancaq Zərdüşt və zərdüştilər isə bunu qəbul edir: «And içib öhdəmə götürürəm (söz verirəm) ki, Hürmüzü dininə sadiq olacağam; (bu din öyrədir) ki, hərbi yürüşlər dayandırılsın, yaraqlar yerə qoyulsun, öz (yaxın) adamlarınla ailə qurulsun...» (100, s.474-475). Y.V.Çəmənzəminli də “Qızlar bulağı” tarixi romanında zərdüştilərin ana və bacılarıyla evlənmələrindən bəhs etmişdir (54^a, s.353-354)

Gördüyümüz kimi, İran-Hind allahları Aryanlara hər cür kömək etdikləri halda, az qala Turanlıları dinləmək belə istəmirlər. Buna səbəb də Zərdüştilərin bacardıqları qədər həm Turanlıları özlərini, həm də Tanrılarını aşağılamağa çalımsalarıdır. Guya, turanlılar dağıdıcı, vəhişli olduqları kimi, onların Tanrıları da şərin təmsilcisiidir. Halbuki Azərbaycan Türk nağılları və dastanlarının tanmış tədqiqatçılarından M.H.Təhmasibin də yazdığı kimi, «Avesta»da şər allahı Əhrimənin ən yaxın köməkçilərindən hesab olunan Divlər, yəni Tanının evladları zərdüştilikdən çox-çox əvvəllərə aid olub, işığı, xeyirxahlığı, müsbət xüsusiyyətləri özündə eks etdirmişdir. Bu müəllifə görə, Divlərin (Tanının övladlarının) daha qədimlərdə xeyirxahlıqla bağlı olub, sonralar şər qüvvəyə çevrilənləri heç şübhəsiz ki, Zərdüştilik ortalığa çıxdığı zaman qədim əsatir, inam və etiqadları, adət və ənənələri məhv etməyə, bu mümkün olmadıqda isə onlara yeni mənə verilməsi ilə əlaqədardır. Xeyirxahlığı və işığı təmsil edən Divlərin dövründə şər allahı olan Sami mənşəli «Asura»nın sonrlar İran mənşəli Zərdüştilikdə «Ahura-Mazada» (yarı hind-iran, yarı samimənşəli) şəklinə salınaraq xeyir allahı kimi qeyd olunması da təsadüfi olmamışdır (37, s.271-272).

Hənəf Zeynallı 1936-cı ilə çapa hazırladığı «Azərbaycan nağılları»na girişdə yazır ki, Div/Dev haqqında nağılların, əfsanələrin Azərbaycan və İran əlleri içerisinde çox yayılması, burada da Divlərin bir, üç və yeddi başlı təsəvvür edilməsi və Divlərin ən dəhşətlisi olaraq «ağ div»in göstəriləməsi təsadüfi olmamışdır (36, s.10). İran nağllarında Tanrı evladları Divlərin əleyhinə yönəlmış fikirlərin öz əksini tapması, eyni zamanda fars şairi Firdovsinin təsvirlərinə əsasən Turan Divlərinə olan nifrətin dərinləşdirilməsi istəristəməz Türk düşüncəsinə də mənfi iz buraxmışdır. Məsələn, «Rüstəm və divlər» mifində iranlıların əfsanəvi qəhrəmanı hesab olunan Rüstəm «Avesta»da Turanlıların allahları kimi öz əksini tapmış divlərlə – Arçanq, Xarçanq, Ağ div ilə düşmən münasibətindədir. Rüstəm iranlıların şahı Keykavusu əsir alan divlərlə mübarizə aparır və qalib gəlir (17, s.195-207).

Biz bu cür hallara yalnız hind/iran əsatirlərində (xüsusilə Dəqiqinin, Firdovsinin “Şahnamə”si və b.) deyil, yunan əsatirlərində, o cümlədən Homerin “İlliada”, “Odiseya” poemalarında, slavyan miflərində, nağllarında və başqa millətlərin mifologiyasında, eləcə də dini dünyagörüşündə də rast gəlirik. Hind/İran əsatirlərində, nağllarında Turanlılar “canı şüşənin içindəki quşda-göyərçində olan, adamyeyən divlər” (bu əsatirlər Azərbaycan/Turan nağıllarının, əfsanələrinin canına da hopdurulmuşdur: «Məlikməmmədin nağılı», «Cırdanın nağılı» və b.) kimi qələm verildiyi halda, yunanların ən qədim müdriki Homer türklərin ölkəsini qatı dumana bürünmüş məmlekət, əhalisini isə təpəgöz, eyni zamanda qorxunc, bədheybət, adamyeyən kimi, slavyanlarda isə “canı şüşənin içindəki göyərçində olan ölməz Koşşey” kimi verilmişdir.

Ancaq bütün ideoloji-psixoloji təsirlərə baxmayaraq Hind-İran, Yunan, Slavyan, bir sözlə Avropa mifologiyasından fərqli olaraq Türk mifologiyasında, o cümlədən Azərbaycan türk nağllarında Div/Dev heç də həmişə mənfi qəhrəman kimi çıxış etməmiş, əksinə bir çox nağillarda (“Göy mincix”, “Hatəm”, “Şahzadə Mütalib”, “İbrahim” və b.) müsbət obrazlar kimi verilmişdir. Məsələn, «Göy mincix» nağlinda onu öldürmək istəyən qardaşlarının əlindən xilas olan bir qız divin evinə gəlib çıxır. Div isə, qızı heç bir zərər verməyərək onu öz bacısı kimi qəbul edir (36, s.27-33). Deməli, Avropa, Rusiya və İran ideoloqları nə qədər Tanrı evladları Divləri

və onların baş Allahını mənfi, yarı hind-iran və yarı sami mənşəli Ahura-Mazdanı müsbət obrazlar kimi türklerin yaddaşına sırmaga çalışalar da, buna tamamilə nail ola bilməmişlər.

Bu baxımdan Turan-Türk xalqına aid nağıllarda da nədən divlərə müsbət münasibətlə yanaşı, mənfi münasibətin də olduğu bəlli olur. Bu artıq iki min ilə yaxın bir müddət ərzində birlikdə yaşımağa məcbur olan millətlərin dünyagörüşlərində baş verən qarşılıqlı mübadilə ilə bağlı olmuşdur. Bu qarşılıqlı «dünyagörüşü mübadiləsi» yalnız divlərlə bağlı deyil, müəyyən qədər təbiət ünsürlərinə (od, su, hava, torpaq), göy cisimlərinə (günəş, ay, ulduz və s.), xeyir və şər məsələlərinə münasibətdə də baş vermişdir. Məhz buna görə də, hazırda tədqiqatçılar zərdüştiliyin, «maqların təlimi»nin, atəşpərestliyin, maniliyin, xürrəmiliyin dinlərin konkret hansı millətə məxsus olması məsələsində çətinlik çəkir, ziddiyyətli mülahizələrdən çıxış edirlər. Ancaq türk və fars etnosları arasında qarşılıqlı «dünyagörüşü mübadiləsi»nin hansı səviyyədə baş verməsini dərinlənən araşdırıran tədqiqatçılar bu məsələlərdə doğru nəticəyə gələ bilərlər. Belə ki, türksoylu və hind-fars mənşəli etnoslar arasında “dünyagörüşü mübadiləsi” olmuşdursa da, bu müəyyən həddə qədər baş vermiş və dini etiqadlarına, mifoloji dünyagörüşlərinə əsaslı dəyişikliyə səbəb olmamışdır. Bu baxımdan, türk etnosları hind-fars etnoslarının təsiri altında müəyyən qədər oda, Günəşə və başqa ünsürlərə münasibəti dəyişmişdirsa belə, bu ya müvvəqəti olmuş, yaxud da bu dəyişiklik çox cüzi şəkildə baş vermişdir. Bütövlükdə, türklər nə odu, nə Günəşi, nə də başqa bir maddi ünsürü hind-fars etnosları kimi ilahi səviyyəyə qaldırmamış, əsasən monoteist inanclarına sadıq qalmışlar.

Türk Tanrısının evladları anlamına gələn Div, ya Divlər də (Tau-Teo-Tenqri) Zərdüştən çox-çox önce Göt Tanrıya ina-nan turanlılar idilər. Turanlı Divlər (Tanrı övladları) İrançılar, o cümlədən Zərdüşt, Firdovsi və başqaları tərəfindən nə qədər mənfi obraz kimi verilsələr də, elm və bilikdə onlardan üstün olmaları, hətta Devlər tərəfindən bir çox elm və bilikləri öyrənilməsi etiraf olunmuşdur. Hər halda fars şairi Firdovsinin sözlərinə inansaq, farslar/iranlılar Tanrısının övladları olan Divlərdən, yəni Turanlılardan müxtəlif dilləri və elmləri öyrənmişlər (70, s.41).

Ona görə də, bir vaxtlar “Iran” şahına dil və elm öyrədən Tanrı övladları Divlərin və onların Tanrısının Əhrimən adlandırılaraq şər

qüvvə kimi qələmə verilməsi, bunun əvəzində də Zərdüstün və onun arxasında dayanan irançıların Ahura-Mazdanı xeyir allahi elan etmələri, əslində etnik düşmənçiliyi dini düşmənçiliyə çevirməkdən başqa bir şey deyildi. Başqa sözlə, Zərdüştə qədər Türk Tanrısına və özünü Tanrıının övladları hesab edən Turanlılara qarşı dini-ideoloji mübarizədə daima məglub olan iranlılar/aryanlar çıxış yolunu “yeni din” yaratmaqdə görmüşlər. Zərdüşt “yeni dini”nin yalnız iranlılara deyil, türklərə qəbul etdirmək üçün də, bu fəaliyyətinə Turan Midiyasından başlamışdır. Ancaq Zərdüstün “yeni dini”ndə baş allah olaraq yarı hind/fars, yarı sami mənşəli Ahura Mazdanın irəli sürməsi yalnız tek Tanrı inancını təbliğ edən Maqların/Qamların deyil, bütövlükdə Turanlıların etirazına səbəb olmuşdur.

Həmin dövrda Midiyada turanlılar hakimiyyətdə olduğu, eyni zamanda “yeni din” daha çox iranlıların maraqlarına cavab verdiyi üçün Turan Midiyasında heç bir uğur qazana bilməyən Zərdüşt Pars Krallığına pənah aparmışdır. İranlıların əski Mazdaizmi ilə turanlıların Maqlar təlimi əsasında yeni din yaradan Zərdüstün bu ideyalarını qəbul edən Pars Krallığı da, çox keçmədən Turan Midiyasını məglubiyyətə uğradaraq bu dini məcburi şəkildə Turanlılara da qəbul etdirməyə çalışmışlar. İsmayıł Şəms də İran mənbələrinə əsaslanaraq yazar ki, Zərdüşt yeni dini ilk növbədə, «turanılar və səqalar (saklar – F.Ə.) arasında öz dinini təbliğ etmişdir. Lakin o zamankı din başçıları onun əleyhinə çıxmış, yeni dinin yayılmasına maneə olmuşlar» (16, s.10). İ.Şəmsə görə, bu hadisədən sonra Ahura Mazdanın tapşırığı ilə İranın şərqinə gedən Zərdüşt öz dinini buranın hökmdarı fars Gəştasba qəbul etdirir və bu dini İran, Hindistan və Kiçik Asiyada, ən sonda Turanda yaymağa başlayır: «Zərdüşt ömrünün axırında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak etmiş, turani mənbələrinə görə hunlarla müharibədə öldürülmüşdür... Hun qoşunlarının başçısı Ərcətspə (Ərcasb) və Turanlı Tisrə Əmrvəxşə Zərdüştü qətlə yetirmişlər» (16, s.10).

Bu kitabda, yuxarıdakı mülahizəyə zidd olan başqa versiyada isə Zərdüstün muğlara qarşı çıxaraq yeni din yaratdığı bildirilir. İ.Şəms qeyd edir ki, midiyalılar qədimdən bəri Əhuraya sitayış edmişlər, muğlar (yəni maqlar) isə mövhumat, sehr və cadugərliliklə bu dini qarışdırıb dəyişmişlər: «Midiyadan olan Zərdüşt dini islah etmək məqsədilə qiyam qaldırmışdı. Lakin çox güclü olan muğların

əleyhinə çıxdığı üçün ona əhəmiyyət verməyə başlamışlar. O, isə İranın şərqiñə gedərək orada dinini təbliğ etmişdir» (16, s.17). Deməli, «Avesta»nın bu nəşrində Zərdüştün öz dinini ilk dəfə, hansı şəkildə qəbul edib yayması ilə bağlı ziddiyyətli fikirlər vardır. Birinci halda Zərdüştün yeni dinini turanlılar və səqalar (saklar) arasında yaymaq istədiyi, ancaq onlar tərəfindən qəbul edilmədiyi üçün, ikinci halda Zərdüştün sehr və cadugərliklə məşğul olan müğlər arasında islahat aparmaq adı ilə yeni din yaratdığı və çox güclü olan müğlərin qarşısında geri çəkilərək İranın şərqiñə üz tutduğu bildirilir. Məhz bu faktordan çıxış edərək bir çox tədqiqatçılar (M.H.Vəliyev, Y.V.Çəmənzəminli, A.Şükürov, E.Əlibəyզadə və b.) hesab edirlər ki, Zərdüşt türk olmuş, öz dinini həmvətənləri arasında yaya bilmədiyi üçün, yenice yaranmış dini dərhal qəbul edən farslara üz tutmuşdu.

Zərdüştün dininin turanlılar-saklar arasında hansı formada yaymaq istəməsi məsələsi də ziddiyyətlidir. Bir tərəfdən yazılır ki, Zərdüşt ömrünün sonunda İran hökmədarı Gəştasbin köməyi ilə turanlılar arasında dinini yaymaq istəmişdir. Digər tərəfdən isə qeyd olunur ki, İran şahı Gəştasb Zərdüştün dinini qəbul etdiyi üçün Turan hökmədarı Ərcəsb onun əleyhinə müharibəyə başlamışdır. Hər halda ömrünün sonlarında Zərdüştün İran şahı Gəştasbin köməyi ilə dinini artıq, vaxtilə ona dönük çıxmış müğlara-saklara deyil, yalnız hunlar, turanlılar arasında yaymaq istəməsi göstərir ki, əvvəlcə müğlər//maqlar adı ilə anılan tayfalar turanlılar imiş. M.H.Vəliyev də yazır ki, Azərbaycandan olan «Zərdüşt öz təlimini ona zidd olan həmvətənləri (yəni türklər-turanlılar – F.Ə.) arasında geniş yaya bilməmişdi. Bu, onu özünü yenice yaratdığı dini dərhal qəbul edən farslara tərəf getməyi məcbur etmişdi» (177,s.5).

Fikrimizcə, Zərdüşt Azərbaycandan-Midiyadan olduğu halda, “həmvətənləri» olan midiyalılar/turanlılar arasında yeni dinini yaya bilməmişdirsə deməli, onun «həmvətəniləri» üçün hər hansı mənada yeni din yad və qəbuledilməz idi. Əgər belə olmasaydı, onun «həmvətənləri»/turanlılar heç olmazsa sonralar bu dinə tapınar, «həmvətənləri» olan Zərdüştün haqlı olduğuna inanardılar. Başqa tərəfdən sual olunur ki, nə üçün «həmvətənləri» arasında yeni dinini yaya bilməyən Zərdüşt məhz farslara üz tutmuşdur? Bu ancaq onunla bağlı ola bilər ki, Midiya dövründə Maqların təlimi əsas yer tuturdu. Maqlar da dövlətin aparıcı qüvvələrindən biri, eyni zamanda dini

rəhbərləri kimi Zərdüstün yeni dini təlimini rədd edə bilərdilər. Çünkü yeni bir dini təlimin yaranması maqlara əl verməzdi.

Bizcə, Zərdüstün ilk olaraq yeni təlimini Midiyada yaymaq istəməsinə səbəb isə həmin dövrdə, Midiyanın əsas imperiya olması idi. Zərdüst Midiyada/Turanda istəyinə çatmadıqdan sonra, Midiya dövründə hələ bir krallıq olan Parsın hökmdarı Gəstsaba üz tutmuşdur. O, isə Zərdüştün yeni dini təlimini bəyənərək zərdüştlüyü krallığın rəsmi dini elan etmişdir. Bu anlamda Zərdüstün hətta Azərbaycanda/Midiyada doğulması belə onun türk mədəniyyətinə, türk millətinə bağlılığı üçün əsas ola bilməz. Başqa sözlə, Zərdüst Azərbaycanda doğulubsa belə, türk olmamışdır. Görünür, bu səbəbdən «həmvətənləri» (əgər Zərdüstün Azərbaycanda doğulduğu gerçəkdirse) arasında yeni dinini yaya bilməyən Zərdüstün farslara üz tutması, onun farslarla həm dil, həm də soykök birliyi ilə bağlı olmuşdur. Əlbəttə, Zərdüstün Midiyalı olması, hətta “Avesta”ni da Qədim fars dili deyil, ana dilində yazması çox mübahisəli məsələdir.

İndi bütün bunları görməzdən gələrək, Zərdüştlüyü birmənalı şəkildə Türk fəlsəfəsinə, o cümlədən Azərbaycan türk fəlsəfəsinə aid etmək doğru deyildir. Üstəlik, iddia etmək ki, Zərdüst və onun Avestası başlangıçda Türklərə aid olmuş, ancaq sonralar farslar tərəfindən təhrif olunmuşdur, bizcə, məsələyə bu yönən yanaşmaq da çıxış yolu ola bilməz. Doğrudur, «Avesta» və zərdüştilik zaman-zaman təhriflərə məruz qalmışdır. Ancaq biz o qənaətdəyik ki, “Avesta”ya nə qədər əlavələr olsa da, onun əsil mahiyyəti, ilkin başlangıcı dəyişməz olaraq qalmışdır. Bunu, yuxarıda da qeyd etdiyimiz kimi, yalnız Zərdüştliyin Göy Tanrı fəlsəfəsinə qarşı olaraq ortaya atılmasından deyil, «Avesta»dakı Hind-Fars mənşəli allahların adlarından (Yim, Ahura, Mazda, Anahit Ardvisuру, Mitra, Arta və s.), ölkə adlarından (Aryan Vecəd, Baxdi, Urva, Qava, Xaroyva, Çaxra, Bavray və s.) çay və dəniz adlarından (Ranqxa, Daitya, Vorukaş, Xukarya və s.), insan adlarından (Yim, Vivaxvanta, Puruşasp, Spitamid Zərdüst, Viştasp, Fraşaotru, Camasp, Paurva, Purudaxştayn və b.) görmək olar (100, s.469-508). Bəzi hallarda «Avesta»da türk kəlimələrinin mövcudluğu isə təbiidir. Çünkü həmişə və indinin özündə də Türk olub türkcə əsər yananların kitablarında ərəb-fars sözlərinə və yaxud da əksinə rast gəlmək mümkündür. Digər tərəfdən «Avesta»dakı türkizmlərlə müqayisədə

Hind-Fars mənşəli kəlimələr xeyli çoxdur. Bu anlamda «Avesta»ni yazan müəllifin və yaxud müəlliflərin Türk-Turan dünyagörüşündən, onların qədim dinlərindən – tanrıçılıq, Qamların fəlsəfəsi, Maqların təlimindən yararlanması, bir çox hallarda müəyyən ideyaları olduğu kimi, bəzən isə təhrif edərək mənimməsəsi isə şübhəsizdir.

Milli aydınımız M.Ə.Rəsulzadə də Turan və İran məfkurəsi baxımından ən çox mübahisə doğuran Zərdüstün vətəni və kimliyi məsələsində, Zərdüştü daha çox farslaşmış Türk, ya da azərbaycanlı kimi görmüşdür. Çünkü bir tərəfdən Biruni, Həməvi kimi Orta Çağ alımlarının Zərdüstün Azərbaycandan olmasını irəli sürməsi, digər tərəfdən Turanın mərkəzi Azərbaycanda “doğulan” bu şəxsin Türk-Turan dünyagörüşünə yad olan düşüncəsi Rəsulzadəni belə bir nəticəyə gətirib çıxara bilərdi. Hər halda Turanın mərkəzi olan Azərbaycanda “doğulan” Zərdüstün dünyagörüşü Türklükdən çox Farslıqla bağlıdır. Bu baxımdan Rəsulzadənin məkanca “Turanlı/Azərbaycanlı”, amma dünyagörütçə İranlı/Farsçı olan Zərdüştlə bağlı mövqeyi, Güney Azərbaycan Türklərindən M. Ə. Tərbiyətin “Danişmandi-Azərbaycan” kitabında “Avesta” müəllifiylə bağlı yazdıqlarından çox da fərqlənmir. Çünkü hər ikisi də, Orta Çağ alımlarından Əbu Reyhan Biruninin 1000 il əvvəl yazdığı ərəbcə əsərində Zərdüstün vətəni ilə bağlı ziddiyətli fikirlərə, onun sonucu olaraq gəldiyi nəticəyə, yəni Zərdüstün Azərbaycandan olmasına əsaslanmışlar (145, s.17; 176, s.153). Bununla yanaşı, Tərbiyət yazır: “Zərdüşt – Azərbaycanın ən məşhur şəxsiyyətlərindən məzdis dininin əsasını qoyan və Avestanın ən qədim hissəsinin müəllfididir. Şərq və Qərb tədqiqatçıları parsların bu peyğəmbəri haqqında bir çox kitablar və risalələr yazmışlar” (176, s.151). Rəsulzadə də yazır ki, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlikdir (145, s.166). Rəsulzadə yazır: “Farsçılığın ənənəsi zərdüştlik, Nizamidə görməmiş xoşgörənlilik. Təktanrıçılıq ruhunda müsəlmandır, Zərdüştlünün ikiçiliyinə düşmandır” (145, s.272).

Ona görə də, bir neçə əcnəbi alimin mülahizələrindən çıxış edərək «Avesta»ni Türk abidəsi hesab etmək düzgün deyil. Ən azı ona görə ki, zərdüştilikdəki (təhrif olunan və olunmayan «Avesta»dakı) dini-fəlsəfi dünyagörüş nə qədim dövrdə, nə orta əsrlərdə, nə də çağdaş dövrdəki türklərin dini-fəlsəfi və əxlaqi dünyagörüşü ilə üst-üstə düşmür. Bunu görmək üçün «Avesta»nın mahiyyətinə və

zərdüştiliyin əsas prinsiplərinə diqqət yetirmək kifayətdir. Eyni zamanda zərdüşt ədəbiyatında, eləcə də Avropa avestaşunaslıq ədəbiyatında Hindistanda yaşayan zərdüştilərə də «parsilər» deyilir (16, s.94). Zərdüştlik ilə parsizmi eyniləşdirən Ziya Bünyadov görə də, bu din Orta Asiyada əmələ gəlmış və e.ə. I minillikdə İranda yayılmışdır (45, s.320). Bu anlamda çar Rusiyası dönəmindən başlayaraq Zərdüstün, onun “Avesta”sının Azərbaycan xalqının mədəniyyətinə aid edilməsi sərf ideoloji məsələ idi. Etiraf etməliyik ki, antitürk ideoloqları Azərbaycan türk aydınlarının ən azı bir qisminin şüurunun dolaşdırılmasına da nail oldular. Belə ki, Azərbaycan alimlərindən bəziləri çar Rusiyası dönəmindən başlayaraq Zərdüstü və onun “Avesta”sını Türk mədəniyyətinin, o cümlədən Türklüyün bir parçası kimi gördüklləri Azərbaycan mədəniyyətinə aid etdikləri halda, digər qismi də SSRİ dövründən etibarən İran mədəniyyətinə, o cümlədən İran mədəniyyətinin tərkib hissəsi kimi görüyü Azərbaycan mədəniyyətinə aid edirlər.

Bu məsələyə, yuxarıda Mağlar təlimindən bəhs edərkən toxunduğumuz üçün yalnız onu deyə bilərik ki, Zərdüştlüyün Azərbaycan xalqının fəlsəfəsinə aid edilməsi də, son nəticədə Turan-İran probleminə aparıb çıxartmışdır. Belə ki, Mirzə Kazım bəy, Y.V.Çəmənzəminli, M.H.Vəliyevin və başqalarının Maqlar təlimiyə yanaşı Zərdüştüyü də Midiya və Azərbaycan xalqıyla bağlanması şüurları xeyli dərcədə qarışdırılmışdır. Məsələn, həmin dövrədə başqa bir Azərbaycan türk ayını Yusif Vəzir Çəmənzəminli də yanlış olaraq Zərdüştüyü və onun kitabı “Avesta”nı Azərbaycan Türk fəlsəfəsinə aid etmişdir. O iddia edirdi ki, Midiya dövlətini məhv edən parslar, Midiya və Azərbaycanın dininin, onun ayinlərini və bütün mədəniyyətini mənimseməmiş, guya Zərdüştiliyi İrana bəxş edən azərbaycanlıları İranda müəssisələri əsrlərcə idarə etmişlər (54, s.314).

Cox təessüf ki, bu düşüncə müstəqil Azərbaycanda hələ də davam etməkdədir. Belə ki, Z.Məmmədov, V.Abişov, Z.Hacıyev, H.İmanov, Y.Rüstəmov, M.Fərhadoglu və başqaları ümumi anlamda Zərdüştüyü Azərbaycan fəlsəfəsinə aid etdikləri halda (121, s.11-12; 76, s.40; 92, s.37; 148, s.77; 71, s.43), A.Şükürov, E.Əlibəyzadə, X.Xəlilli, B.Şəfizadə, Y.Qarayev, N.Şəmsizadə, Rafail Əhmədli və kimi tədqiqatçılar isə bu dini birmənalı şəkildə Azərbaycan Türk fəlsəfəsinə bağlaşmışlar. Onların hamısının zərdüştüyü Azərbaycan,

hətta Azərbaycan Türk fəlsəfəsinə bağlamasının əsas səbəbi də Zərdüştün Azərbaycanda, Midiyadan olmasıdır (29, s.65, 72). Məsələn, Ağayar Şükürov iddia edir ki, Zərdüşt milliyyətcə midiyalı-azərbaycanlı, türk olmuşdur və «Avesta»nın bizə gəlib çatan mətnləri isə midiyalı-azərbaycanlı ruhani-maqlar tərəfindən tərtib olunmuş, hətta Zərdüşt maqların atəşpərəst təlimində islahat da aparmışdır: «Deməli, «Avesta»nın kitablarını sözün həqiqi mənasında qədim Azərbaycan ədəbiyyatının əsərləri hesab etmək olar» (165, s.27). D.Laertlinin (e.ə. III əsr) Zərdüştü fars adlandırmasını tarixi yanlışlıq sayan A.Şükürov daha sonra yazır ki, «Avesta»da pislənən, lənətlənən divləri isə turanlıların deyil, qədim iranlıların qəbilə allahlarıdır (165, s.35).

«Azərbaycan ədəbiyyatı tarixi» çoxcildliyinin 2-ci cildində iddia olunur ki, Zərdüştün vətəni Azərbaycan, «Avesta»nın qələmə alındığı ilk dil isə «Midiya-Azərbaycan dil»idir. Bu kitabın müəlliflərinə görə, avestaşunaslıqda zərdüştiliyin İran-Hindistan mədəniyyəti ilə əlaqələndirməsi düzgün deyildir: «Həqiqət isə budur ki, «Avesta» əsrlərin gedişində tarixi səbəblər üzündən dilini, simasını və məzmununu əsaslı şəkildə dəyişsə belə, hətta zəif türkizmi də onu Midiyadan qopara bilməz» (29, s.61-62). Onların fikrincə, Zərdüştilik və «Avesta» Türk dünyası, o cümlədən Azərbaycan türkləri ilə bağlıdır, sonralar parslar bu dini-fəlsəfi təlimdə dəyişikliklər edərək onu təhrif etmişlər (29, s.65). Bu cür düşüncələri təkrarlayan Elməddin Əlibəyzadə, Baloglan Şəfizadə, Yaşar Qarayev, Nizam Şəmsizadə, Rafail Əhmədli, Xəliyyədin Xəlli Götə Tanrı dinini Zərdüştülkə əlaqələndirmiş, Zərdüştü Türk və «Avesta»nı Türk abidəsi adlandırmış, Avestanın Türk-Midiya dilində yazılığını müdafiə etmiş, Dədə Qorqud fəlsəfəsində Zərdüştün ruhunun duyulmasını iddia etmiş, Azərbaycan Türk məfkurəsinin qaynağı kimi göstərmişlər (61, s.154; 167,s.6; 97, s.111; 168, s.25; 66, s.60; 89, s.96).

Zərdüştlüyün Azərbaycana xalqıyla əlaqələndirilməsi içimizdəki iranpərəstlər üçün, Türklərə aid olmayan bu dinin o zaman İran mədəniyyətinə tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinə aid edilməsinə səbəb olmuşdur. Çox yazıqlar olsun ki, bununla da Zərdüştlik Türk mədəniyyətindən çox, İran mədəniyyətinin tərkib hissəsi olaraq Azərbaycan mədəniyyətinə aid edilməsi, Sovetlər

Birliyinin müəyyən bir dövründən etibarən Azərbaycan xalqının milli kimliyini İran kimliyinə bağlayanlar üçün, Zərdüştlüyün Azərbaycanla bağlanması da əlavə bir fırsat olmuşdur. Başqa sözlə, dünyada İran mədəniyyətinin qədim dini sayılan Zərdüştlüyün, bu və ya digər səbəblərə görə Azərbaycan mədəniyyətinə də aid edilməsi ilə Azərbaycan türk xalqının, Azərbaycan türk fəlsəfəsinin ümumtürk mədəniyyətindən çıxarılib İran mədəniyyətinə calamağa çalışanların işinə yaramışdır (86, s.13; 248, s.115; 55, s.12, 43; 250, s.23).

Bununla da Zərdüştlik fəlsəfəsini Türk fəlsəfəsinə bağlayıb, o cümlədən Azərbaycan Türk fəlsəfəsinə aid etməklə antitürk düşüncəli ideoloqların Azərbaycan türk xalqının və fəlsəfəsinin saxtalasdırmasına şərait yaratmışdıq. Hər halda, bu gün “İranın fəlsəfə tarixi”ndə deyil, müstəqil Azərbaycanın “Azərbaycanın fəlsəfə tarixi” kitabında açıq şəkildə yazılırlar: «Zərdüştiliyin Azərbaycan xalqının da ideologiyası olduğuna heç bir şübhə yoxdur» (240, s.31). Doğrudur, adıçəkilən kitabdakı bu fikirlərin müəllifi də, Zərdüştün Azərbaycanla bağlılığını ən çox bir «ənənəyə» istinadən – bir çox qaynaqlarda (İbn əl-Fəqih «Ölkələr haqqında kitab»; Yaqt Həməvi. Coğrafiya lüğəti; Bələzuri «Ölkələrin fəthi kitabı»; Biruni və b.) Azərbaycanın ən qədim şəhərlərindən biri olan Urmianın Zərdüştün vətəni hesab edilməsi (240, s.32), eləcə də A.O.Makovelskinin «Avestanın bizə gəlib çatan mətninin mənşəcə Raqa və Atropatena-dan olan Midiya maqları tərəfindən tərtib olunduğu haqqında fikirlər mövcuddur. Beləliklə, Avesta kitablarını müəyyən dərəcədə qədim Azərbaycan ədəbiyyatına məxsus əsərlər hesab etmək olar» (240, s.32-33) fikri ilə əsaslandırmaya çalışmışdır. Fikrimizcə, daha ciddi şəkildə elmi araşdırımlar aparılmışdan, konkret elmi sübutlar olmadan zərdüştiliyin “İran”la yanaşı, çağdaş Azərbaycan türk xalqının ideologiyası kimi təqdim etmək doğru deyil.

Hər halda burada səslənən fikirlər daha çox tarixçi İqrar Əliyevin və başqalarının çağdaş azərbaycanlıların irandilli madalılar vasitəsilə «Avesta»ya, zəngin eposa, İran mədəniyyətinə aid edilməsi müddəalarına uyğun gəlir (20, s.293). Bu məsələ ilə bağlı, Zümrüd Quluzadə belə fikirdədir ki, islamaqədərki dövrdə turkdilli azərbaycanlılar şamanizm və Göt Tanrıçılıq dinləri ilə bağlı olduqları halda, farsdilli azərbaycanlıların dini atəşpərəstlik və zərdüştilik, albandilli əhali isə, əsasən xristian və bütürəst olmuşdur (240, s.55). Z.Qulu-

zadənin fikirlərindən belə çıxır ki, o, zərdüştilik və atəşpərəstliyi türkdilli tayfalara, eləcə də türk mədəniyyətinə birmənalı şəkildə aid etmir. Ancaq bölgə mədəniyyətinin bir hissəsi və Azərbaycanda yaşayan farsdilli tayfaların qədim dinləri kimi Z.Quluzadə zərdüştiliyi, atəşpərəstliyi də Azərbaycan xalqına şamil edir (105, s.78).

Azərbaycan Türk xalqının ən qədim dininin hansının olması, eyni zamanda «maqların təlimi», zərdüştiliyin (eləcə də «Avesta»nın) hansı xalqa aidliyi məsələləri ümumiləşdirərək hesab edirik ki, Azərbaycan elmində bütün bunlara tez bir zamanda konkret elmi izahlar olmalıdır. Belə ki, «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyatı tarixi», «Azərbaycan fəlsəfəsi tarixi», «Fəlsəfə», «Politologiya» və bu kimi mühüm əhəmiyyətə malik elmi ədəbiyyatlarda, monoqrafiyalarda, dörsliklərdə tanrıçılıq, türklərə aid «maqların təlimi»-atəşpərəstlik, zərdüştilik, zərdüştü atəşpərəstlik, manilik, məzdəkəlik və b. ilə bağlı ziddiyyətli mülahizələrə aydınlıq gətirilməlidir. Xüsusilə də bu dini-fəlsəfi təlimlərin Azərbaycan xalqı ilə hansı formada (milli məddəniyyət, bölgə mədəniyyəti, bəşəri mədəniyyətinin tərkib hissəsi kimi) bağlılıqların olub-olmaması aydınlaşdırılmalıdır. Şübhəsiz, ilk növbədə həmin dini-fəlsəfi təlimlərdə öz əksini tapmış ideyaların (əxlaq-etika, dini inanc və etiqad, ailə, məişət və s.) çağdaş Azərbaycan türklərinin dünyagörüşü ilə üst-üstə düşüb-düşmənləri geniş şəkildə çözülməlidir. Fikrimizcə, əgər Azərbaycanda islamaqədərki dövrdə mövcud olmuş dini-fəlsəfi təlimlərlə çağdaş Azərbaycan xalqının dünyagörüşü obyektiv, elmi prinsiplər əsasında müqayisə edilərsə, şübhəsiz üstünlük tanrıçılığa veriləcəkdir. Bir çox tədqiqatçılar bu və ya başqa ölçüdə (M.Seyidov, N.Cəfərov, V.Həbiboglu, E.Əlibəyзадə, Y.Yusifov, A.Şükürov, Z.Məmmədov, Y.Qarayev və b.) belə müqayisələr aparmış və Azərbaycan türk xalqının qədim dini-fəlsəfi dünyagörüşündə tanrıçılığın, müəyyən qədər də maqların təliminin ön yerdə dayandığını söyləmişlər. Ancaq onlardan bəziləri (E.Əlibəyزادə, Y.Qarayev, A.Şükürov, Z.Məmmədov və b.) tanrıçılıq, «maqların təlimi» ilə yanaşı zərdüştiliyi də Azərbaycan xalqının mədəniyyətinə aid edirlər.

Hər halda tanrıçılığa, o cümlədən bu dini-fəlsəfi dünyagörüşün erkən orta əsrlərdə Azərbaycanda başlıca qaynağı olan «Kitabi-Dədə Qorqud» eposuna Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə, fəlsəfəsinə xüsusi yer verilməli, orta və ali məktəblərdə tədris

olunmalıdır. Azərbaycanda dini, fəlsəfi, sosial-siyasi fikirlərin yalnız zərdüştilik və «Avesta»dan başlandığı haqqındaki mülahizələrə son qoyulmalıdır. Fikrimizcə, «Avesta»nı bölgə və bəşəri mədəniyyətinin-fəlsəfəsinin tərkib hissəsi kimi öyrənməklə yanaşı, qədim dövrlərdə türk dünyagörüşünü eks etdirən boyları («Alp Ər Tonqa», «Yaradılış», «Oğuz Kağan», «Göy Türk», «Şu», «Köç» və b.), mədəni abidələri («Gültəkin», «Orxon-Yenisey», «Kitabi-Dədə Qorşud» və b.) mütləq mənimsəməliyik.

Artıq Azərbaycanın ilk filosofunun Zərdüşt deyil, Oğuz Xaqan, Aran, Dədə Qorqud, Anaxars, yaxud da başqa bir Türk müdrikinin, həmçinin Azərbaycanın ilk mükəmməl dövlət qurucusunun isə Atropat deyil, Oğuz Xaqan, Alp Ər Tonqa və digər bir bahadırın olması ideyalarını təbliğ etməliyik. Eyni zamanda, bu gün azərbaycanlıların-türklərin Yaz bayramında od, su, hava və torpağa olan münasibətin də zərdüştilikdən, atəşpərəstrlikdən deyil, qamlıq, tanrıçılıq, maqların təlimi kimi dini-mifoloji, dini-fəlsəfi təlimlərdən qaynaqlandığını öyrənməliyik.

Zərdüştiliklə bağlı doğru nəticələrin meydana çıxmamasının başıca səbəblərdən biri də, bu dində şər qüvvələr kimi göstərilən Əhrimən, Divlərin təmsil olunduğu dinin və bu dinə tapınan etnosların kimlərdən ibarət olmasının öyrənilməməsidir. Adətən, Zərdüstün xeyir allahı kimi verdiyi Ahura Mazda qabardılaraq Göt Tanrılarının tehrif olunmuş adı olan “Əhrimən” və təmsilçiləri Divlər isə bir növ şəri təmsil etdiyi üçün «unudulmuş»dur. Fikrimizcə, zərdüştiliyyin əsil mahiyyətinin aşkarlaşırmadasında «Əhrimən və Divlər» dininin mahiyyətinin, bu dinə tapınan etnosların mənşeyinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, ola bilsin Zərdüşt təkallahlılıq, xeyir və şər qüvvələri arasında olan mübarizə ideyaları türklərdən, onların Tanrıçılıq ideyasından mənimsəmiş və həmin dindən götürdüklərinə özünün də əlavələrini edərək yeni din yaratmışdır. Görünür, burada Zərdüstə ən çox təsir edən xeyir və şər qüvvələri arasında mübarizə, eləcə də oda sitayış olmuş və o, yeni dinində bu məsələni daha çox qabartmışdır. Ona görə də, zərdüştilikdə monoteizmə meyil olsa da, «Avesta»nın əsasını dualizm və atəş sitayış təşkil etmişdir. Türklərdən daha çox farlsarın zərdüştiliyə tapınmasına səbəb də məhz dualizm və oda sitayışın ilahiləşdirilməsi olmuşdur. Məhz buna görə də, dualizm

dünyagörüşünə tapınan zərdüştilər təkcə təktanrıçılığa tapınan turanlılara-türklərə qarşı deyil, sonsuz zamanı ilahiləşdirərək monist dünyagörüşünə tapınan başqa farsdilli tayfalara aid zərvənilik təlminə də qarşı çıxmışlar. Görünür, çoxallahlılığa meyil bu dövrdə farsdilli etnoslarda güclü olmuşdur.

Tanrıçılığın Yunan və İran fəlsəfəsindən əsas fərqləri

Turan və Hind-Avropa qövmlərinin müxtəlif yerlərdə (Anadolu-da, Qara dənizin quzey tərəflərində, Qafqazda, Orta Asiyada, Ön Asiyada və b.) biri-biriylə qarşlaşdıqları, hətta təfriq ediləməyəcək qədər ixtilaflara girdikləri görülməkdədir. Qobi vahələrində; İran qapılarından və Kaşgardan, Hutandan Koçaya və Turfana qədər bütün Çin Türkistanında Turanilərin arasında və ya yanında Hind-Avropalılara rastlanır. Türklərlə/turanlılarla Hind-Avropalıların dünyagörüş mübadilələri, o cümlədən dil və mədəni əlaqələri ünün qarşılaşmaları m.ö. II minilliyin ortalarından başlayaraq miladın IX əsrinə qədər davam etmişdir. Alman alimləri Turanilərin Hind-Avropalı, fransız alimləri isə Türk olduqlarını zənn edirlər (225, s.71-72).

Məsələn, hind-avropa mənşəli hesab olunan İran/Hind fəlsəfəsi insaniyyətçi və dualist xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türkün Tanrıçılıq fəlsəfəsinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi və gerçəkçi fəlsəfəsi də İran/Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. İran hikməti, insanı aləmin mərkəzi və bütün əşyanın mənə, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri, təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındaki mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqeyini göstərdiyi kimi; İslAMDAN sonraki bütün İran ədəbiyatı da müxtəlif şəxsiyyətlərlə bu hikmətə nümunə təşkil edir (225, s.48). Hilmi Ziya Ülkenə görə, İran hikməti insançı və utopistdir.

İran dualizmi özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında bürüzə verir. Amma Saka, Midiya, Parfiya dönməmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə, sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima

son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan önce var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır. Eyni ideyanı ərəblər, almanlar, hindlər, yaponlar arasında da görmək mümkündür (225, s.53).

Hilmi Ziya Ülkenin fikrincə, Hind-Avropa fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükun və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atlışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız serabını gördüyüümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırışda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir” (225, s.54).

Hind-Avropa mənşəli Yunan hikməti varlıqçı və qədərçi fatalistdir; insanın müqəddər bir təbiət nizamı əlində oyuncaq olduğuna, insan iradəsiylə bu nizama heç bir qatılıb eksilməyəcəyinə qaneder. Demurq şəkilsiz bir hərcü mərcdən ibarət olan Xaosa ahənk və nizam vermiş; onu Kosmos halına gətirmişdir. İnsanın fəziləti bu müqəddər nizama uyğun yaşamaqdır. İnsanın arzuları o nizamı pozacaq şəkildə olduğu zaman Demurq-Varlıq onları susduracaqdır. Varlıq qarşısında nəfsini öldürəcək; bununla da külli təbiətin bur parçası halına gələcəkdir. Yunan fəlsəfəsində “insan” “varlıq”a tabe olub onun ətrafında dövr etməkdədir. Sokratın “özünü dərk et” və “şüura dönüş”ü bu hikmətdən heç bir şey dəyişdirməmişdir. Ülken yazır: “Yunan və İran hikməti realist insan dünyagörüşünü ifadə etməkdən uzaqdır. Hər ikisində də, insanın təbiət içindəki həqiqi mövqeyinə nəzərən görülmüş bir hərəkət düsturu bulunamaz. Çünkü biri insanı varlığa əsir etmiş, digəri varlığı insana bağlamaq surətiylə onun aləm içindəki mövqeyini mübaliğə və ifrat ilə görmüşdür” (225, s.49).

Yunan hikmətinin qədərçi olmasına səbəb ilk zaman mədəniyyətindəki aşılınmaz kast (təbəqələşmə) rejimidir. İran hikmətinin xəyalçı olmasını isə uzun əsrlər boyu türklər, ərəblər, yenindən türklər tərəfindən istila olmasında aramaq lazımdır. Türk hikmətinə görə, dünyadakı təbii nizamı davam etdirmək və məsud olmaq üçün bilgili, cəsarətli, qənaətkar olmaq lazımdır: Yuxarıda göy batar, aşağıda yer dəlinərsə bu nizam və insanların bütün hakimanə tədbirlər özlüyündən pozulacaqdır. Fəqət o davam etdikcə, bu nizamı sürdürə bilmək üçün mütləqə bu üç fəzilət bulunmalıdır (225, s.55).

Türk hikmətində öz yanlışlıqlarını görmə və onu aradan qaldırma önemlidir. Türk hikməti uğurlardan özünü öyümə hissi çıxartmadığı kimi, hər məglubiyətə də mütləq taleyə, təsadüfə və başqa bir bəhanəyə yer vermək hissi də yoxdur. Türk hikmətində tale, Yunan hikmətində olduğu kimi fəlakətlər gətirən fatalist bir qüdrət deyildir, taleyi düzəltmək, islah etmək mümkündür. Hətta, insanların pis niyyətlərini belə yaşıya döndərmək mükündür. Bunun izləri Orhon kitabələrində, Dədə Qorqud boyalarında vardır. Dəli Domrul boyunda özünü varlıqdan müstəqil hesab edən insanla, insanı özün bənzətmək istəyən varlığın müqəddər qüvvəti arasındaki bir mücadiləni təsvir edir. Dəli Domrul, qüdrət və iradəsinin qüruruyla müqəddəratı, yəni əcəli inkar edən və onun timsalı olan Əzrayilla boy ölçüşmək istəyən bir insandır. Amma Türk insanı taleyin önündə baş əyməyə məcbur olduğunu anlasa da, onun üçün müqəddərat dərhal müti və əlverişli hala gəlir.

2.3. İslamaqədərki Türk bilgələri/filosofları

ÜmumTürk fəlsəfəsi baxımından İslamaqədərki Türk bilgələri, ya da Türk filosofları arasında aşağıdakıları göstərə bilərik:

1. Nuh oğlu Yafəs (təxminən e.ə. 4-cü minilliyin sonları – e.ə. 3 minilliyin əvvəlləri).
2. Yafəs oğlu Türk (təxminən e.ə. 3 minillik).
3. Bilqamış (təxminən e.ə. 3 minillik – e.ə. 2800-2500)
4. Oğuz Kağan/ Oğuz Xaqan (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin əvvəlləri).
5. Böyük Zülqərneyn (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci

- minilliyyin əvvəlləri).
6. İbrahim Peyğəmbər (təxminən e.ə. 2-ci minilliyyin əvvəlləri – e.ə. 1813-1638).
 7. Aran (təxminən e.ə. 2-ci minilliyyin əvvəlləri).
 8. Yuşı Xoca (təxminən e.ə. 2-ci minillik).
 9. Qara Sülük/ Ulu Turuk (təxminən e.ə. 2-ci minillik).
 10. Dədə Qorqud (təxminən e.ə. 2-ci minillik).
 11. Abar (e.ə. 8-7-ci əsrlər)
 12. Toksar (e.ə. 7-ci əsr)
 13. Anaxars (e.ə. 7-ci əsr – 6-ci əsr)
 14. Qam Ata/ Qaumata (e.ə. 6-ci əsr)
 15. Tomris xatun (e.ə. 5-ci əsr)
 16. Nüşabə xatun (e.ə. 4-cü əsr)
 17. Aran (e.ə. 3-cü əsr)
 18. Mani (3-cü əsr).
 19. Məzdək (təxminən 470-529-cu illər).

Nuh oğlu Yafəs və Yafəs oğlu Türk (e.ə. 4-cü minilliyyin sonları – e.ə. 3 minilliyyin əvvəlləri). Nuh peyğəmbərin övladlarından birinin Yafəsin/Yafətin olması ilə bağlı bilgilər vardır. Eyni zamanda Yafəsin də səkkiz oğlu olmuşdur ki, onlardan biri də Türkdür. Deməli, Yafəs Türkün, Türk də bütün türklərin, turanlıların atasıdır. Nuh peyğəmbərin oğlu Yafəsin, daha sonra da Yafəs oğlu Türkün indiki Türküstən və Azərbaycan coğrafiyasında məskunlaşması və Türkün övladlarının buradan dörd bir yanına dağılması da iddia olunmaqdadır. Hələ, erkən orta əsrlərdə yaşmış alpan-aran tarixçisi Moisey Kağankatlıya görə Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aranın nəsilləri Utı, Girdiman, Tsövd və Qarqar knyazlıqlarda yaşayan xalqlardır (93, s.19).

9-10-cu əsrlərdə yaşamış ərəb tarixçilərindən Təbəri, Məsudi də Yafətin oğullarından birinin Türk olduğunu, atasının məsləhəti ilə məhz onun hökmədar seçilməsini yazmışlar.

14-cü əsr də Türk tarixçisi Fəzlullah Rəşiddədin “Cami ət-Təvarix” əsərində yazılırdı ki, Nuh peyğəmbər Şərqi ölkələrini, o cümlədən Türküstən və ona yaxın olan yurdları oğlu Yafəsə vermişdir. Onun iddiasına görə, Yafəs də sonralar Türklerin təbrincə Olcay xan ləqəbini almışdı. Həmin əsr də yaşamış Həmdulla Mustovfi

Qəzvini də “Tarixi-Guzidə” əsərində yazır ki, Yafəs peyğəmbərin oğullarından birincisi Türk olmuşdur (197^a, s.22).

17-ci əsrдə yaşamış Əbülqazi Bahadır xanın “Şəcərəyi-Türk” əsərinə görə Türk, Yafətin səkkiz oğlundan biridir və o, Türkü öz yerinə seçərək digər oğullarına onu xaqan kimi tanımağa əmr etmişdir.

XIX əsrдə A.A.Bakıxanov da orta əsr tarixçiləri H. Mustovfi Qəzvini (XIII-XIV əsrlər), Murond və Xandəmirə (XV əsr) istinad edərək yazır ki, Nuh peyğəmbərinin oğlu Yafəs türklərin ilk hökm-darıdır və onun böyük oğlu Türk olmuşdur: “Bütün Yafəs nəslinin qəbilələri bunun adı ilə – Türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir” (41, s.27). A.A.Bakıxanov hesab edir ki, xəzərlər də Türk tayfa-sindandırlar və onun fikrinə görə, Yafəsin oğullarından olan xəzərlər Xəzər və Qara dəniz arasında məskşunlaşmışlar [55, 29].

Etnoqraf alim Ə.K.Ələkbərova görə də, qədim dövrдə Yafəs nəslindən olan yerli Türk tayfaları Azərbaycanda Albaniya dövləti yaradıblar. Antik dövrдə və erkən orta əsrlərdə isə Böyük Qafqaz dağlarını aşaraq Azərbaycana yeni-yeni Türk tayfaları axın ediblər (229^b, s. 76). Əlabbas Müznib də “Müxtəsər ənbiya və İslam tarixi” kitabında yazır ki, Nuh peyğəmbərin övladlarından biri olan Yafəs atası tərəfindən Çin, Maçın, Tibet, Türküstan və Şərqiñ digər yerlərinə böyük təyin edilib. Müznibə görə Yafəsin oğlu olan Türk və Türkdən törəyənlər də Türk-Tatar xalqlarıdır (122, s.195-196).

Qədim Türk miflərində, kitablarında da Türklərin dədəsinin, yəni ilk Türkün yaranışı ilə bağlı bigilər vardır. Bunlarda biri də, tarixi bizə bəlli olmayan “**Ulu Xan Ata Bitiyi**”dir ki (ən qədim variantı 6-ci əsrдə Sasanlar hökmdarı Ənşürivanın vəziri Bozorg-mihr bin el-Baxtikan tərəfindən əski fars dilində qələmə alınmış, 9-cu əsrдə isə farsdan ərəbcəyə tərcümə olunmuşdur), bu bitikdə ilk Türkün, yəni türklərin atasının, Türk irqinə mənsub ilk kişisinin və ilk qadının yaradılışından bəhs olunur. Prof. Necati Demir “Ulu Xan Ata Bitiyi”nin əsil mahiyyətini belə xülasə etmişdir: “Çok eski zamanlarda bir gün aşırı bir şekilde yağan yağmur, Kara Dağ denilen bir yerde bulunan mağaraya bol miktarda balçık getirir. Balçık, mağara içinde insanabenzer kalıb olarak dolar. Su ile toprak bir sure bu kalıpta kalır. Güneş Saratan (yengeç) burcunda / yıldızında ve en yüksek noktasındadır. Yaz olduğundan hava sıcaktır. Mağaraya esen

ruzigarın da etkisiyle dört ünsür birleşir ve dokkuz ay sonra toprak insan haline gelir ve Ulu Ay Ata haline gelir. İşte Ulu Han Ata Bitığine göre Türk ırkının ilk kişişi budur. Kırk yıl sonra yeniden sel olur. Yine balçıklar mağaraya dolar. Bu defa güneş, Sünbüle (başak) bürçunda / yıldızındadır. Sonra Ay-va / Ulu Ay Ana aynı şekilde yaratılır. Ulu Ay Ata ile Ulu Ay Ana evlenirler. Çocukları olur. Onlar da evlenirler. Böylece Türkük dünya üzerindeki yerini alır” (188^a, s.53).

“Ulu Xan Ata Bitiyi”nə görə, uzun ömürlü, büyük dədə anlamına gələn Ulu Ay Ata Türklerin ilk dədəsidir. Kara Dağa aid büyük bir mağarada palçıq, güneş, yel, kök suları və torpaq (yəni dörd ünsür) sayəsində insan halına düşən Ulu Ay Ata öz-özlüyündən ortaya çıxmışdır. İlk Türk, yəni Ulu Ay Ata Kara Dağa mağarada yaradıldığı üçün türklər buraya çox önəm vermiş, oranı ibadət yeri olaraq görmüş, qutsal yer kimi ucaltmışlar (188^a, s.86-87).

Bu bitiyə görə farslar da türklər kimi Ulu Ay Atanı özlərinin ilk dədələri hesab edirlər. Sadəcə, farslarda Ulu Ay Atanın adı Keymurəs kimi keçir ki, onunla Ulu Ay Ata arasında orta nöqtələr vardır (188^a, s.87-88).

“Ulu Xan Ata Bitiyi”ndə görürük ki, Ulu Ay Atadan sonra Ulu Ay Ana, yəni ilk Türk xatunu yaranıb. Sadəcə, Kara Dağ adlanan mağarada dörd ünsürün (od, su, hava və torpaq) birləşməsi nəticəsində yaranan Ulu Xan Ata daha güclü, ondan 40 il sonra yaranan Ulu Ay Ana isə bir qədər gücsüz, mükəmməl olmayan şəkildə öz-özlüyündən ortaya çıxmışdır (188^a, s.88-89). Ulu Ay Ata və Ulu Ay Ana öldükdən sonra onların uşaqları bir araya gəlib ilk kağanları, ya da xaqanları olan Ay Atam Kiçikəri seçmişlər (188^a, s.90).

Bilqamis (təxminən e.ə. 3 minillik – e.ə. 2800-2500). Şumerin Uruk şəhərinin hökmdarı və baş kahini olan Bilqamisin da Türk mənşəli olması ilə bağlı iddialar var. “Bilqamis dastanı”nda (“Hər şeyi bilən admanın dastanı”) onun dini-fəlsəfi görüşləri geniş şəkildə öz əksini tapmışdır. “Qədim Şərq ədəbiyyatı müntəxəbatı”nda bu bardə yazılır ki, “Bilqamis” sözü Azərbaycan türkcəsində də bilgə və qamış tərkibindən ibarətdir və hər şeyi bilən adam anlamındadır: ““Bilqamis dastanı” öz məzmununa görə də Azərbaycan folkloru, xüsusilə nağıl və dastanları ilə səslənir. Bir çox xaiq nağıllarımızda və əfsanələrimizdə rast gəlinən yeraltı dünyaya, gedərgəlməzə,

dünyanın o başına getmək kimi süjetlər, xüsusilə dirilik suyu, həyat ağacı, əbədi həyat tapılması kimi motivlər bu dastanda da vardır. Xızır peyğəmbər haqqında əfsanə “Bilqamış dastanı” ilə çox yaxındır. Bu, təsadüfi hal deyildir” (100, s.125).

Oğuz Kağan/Oğuz Xaqan (təxminən e.ə. 3-cü minilliyyin sonu, 2-ci minilliyyin əvvəlləri). Oğuz Xaqanla bağlı yaranmış bütün “Oğuznamə”lərdə də, o, həm Turan İmperatorluğunun, həm də Dünya hakimiyyətinin ilk qurucu hökmдарı kimi dəyərləndirilmişdir. “Ulu Xan Ata Bitiyi”nə görə, Ulu Ay Ata və Ulu Ay Ananın böyük oğlu olan Ay Ata Kiçikəri türklər tərəfindən ilk kağan seçilmişdir. Həmin bitikdə bununla bağlı yazılırlar: “Ulu Ay Ata və Ulu Ay Ananın çocuqları, haqsızlıq və düzənsizlikləri önlemək üçün bir çarə arama ya başladılar. Sonunda bir çözüm buldular. İçlərindən seçiləcək bir kişinin qərarlarına uyacaqlar və çıxardığı hükümləri alıb itəət etmələri gərkəcəkdir. Yəni bir kağan seçcəklərdi. Qərara görə Ulu Ay Atanın ən böyük oğlu, digər hərkəsdən sorumlu oldu. Çocuqlar, arasındakı anlaşıb Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlunu kağan yapdılar. Yəni Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlu Ay Atam Kiçikərini, Kiçik Ay Babanı xalqın başına hakim və ilk kağan olaraq seçdilər. Səksən il boyunca türkləri o yönətdi” (188^a, s.89-90).

Digər mənbələr isə Oğuz Xaqanı Alp Ər Tonqa, onu da “Avesta” və “Şahnamə”lərdə adı keçən Əfrasiyabla eyniləşdirilər. Hesab olunur ki, Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nuh oğlu Yafəsin oğlu Türkün nəvəsidir (115, s.34).

Bəzi araşdırmaçılara görə Oğuz/Uğuz-/Buğuhan xaqan Sami xalqlarının dini kitablarında (Zəbur, Tövrat və b.) adı keçən İbrahim peyğəmbərin ya özü, ya da qardaşı Aran, bəlkə də onların müasiri hesab olunan və adı Qurani-Kərimdə də keçən Böyük Zülqereyndir. Oğuz Han ya da Böyük Zülqərneyn Türklərə təxminən 5000 il bundan öncə Hənif dinini (hənifilik) öyrətmüşdür (215, s.131-132). Bu anlamda Oğuz Xannın Böyük Zülqərneyn olması daha çox inandırıcıdır, nəinki m.ö. 13-7-ci əsrlər arasında yaşaması güman edilən Alp Ər Tonqa (215, s.136-137).

Oğuz Xaqan oğulları Götürk Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmдарı olduqdan sonra dövlətini onlar arasında bölüşdürümdür. Bu imperiaorluğun başkəndi də Mərv, Bəlx və

digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin) də təməlini qoymuşdur. “Təvarix-i Ali Səlcuq”un Oğuznamə bölümündə Oğuz Xaqqanın düşüncələrinə də yer verilmişdir. Həmin kitabda yazılır: “Oğuz Kağanın törə olaraq bəlirləyib vəsiyyət etdiyi; əxlaqi mövzuları içərən, hal və tavr anladan, ata sözləri və hikmətli sözlər, daha öncə yoxdu. Onun mübarək sözlərindən meydana gəldi. Yəni bu əxlaq qaydalarını bəlirləyən sözlər, hikmətli sözlər hal və tavr anladan sözləri o vəsiyyət olaraq söylədi. Bu sözlər törə halına gəldi” (188^b, s.29).

“Təvarix-i Al-i Səlcuq”un Oğuznamə bölümündə Oğuz Kağanın buyurduğu törə və yasasından bir neçəsi bunlardır: “Oğuz Kağan buyurdu: Hər kim on kişilik bir topluluğu yönətblər, əlli kişilik bir topluluğu da yönətblər. İstə o, min bəyi olmaya layiqdir. Hər kim öz evinin düzənni düzəbilir və qurabilir, onbaşı olmaya layiqdir. Hər kim min kişilik bir topluluğu yönətblər, tümən bəyi olmaya layiqdir. Hər kim bir tüməni yönətblər bilirsə boy başı olması uyğundur. O, bir boyan ola bilər... Oğuz Kağan buyurdu: Üç bilgənin doğru bulduğu sözü hər yerdə söyləmək gərəkir. Hər kişi öz sözünü, başqasının söylədiyi sözləri üç bilgənin söylədiyi sözlərlə qarşılaşdırırsın. Əgər uyğun düşərsə onu söyləmək olur. Əgər söz, üç bilgənin sözlərinə tərs isə o sözü söyləməmək gərəkir... Oğuz Kağan buyurdu: Heç quşqusuz ərinin yaxşı adını xatun kişi çıxarıır. Bunun üzərinə xatun kişinin də topluluqlarda və məclislərdə yaxşı adı danışılır. Yaxşı ər, yaxşı xatun kişi vəsiləsi ilə olunur. Əgər xatun kişi yaramaz və pis bir qadın deyilsə belə erkəyinin yolsuzluğu və tədbirsizliyi yenə də qadından bilinir”... (188^b, s.33-34).

Böyük Zülqərneyn (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin əvvəlləri). Böyük Zülqərneyni isə İbrahim peyğəmbərin özü, ya da onun qardaşı Aranla eyniləşdirənlər var. Həmdulla Mustovfi Qəzvini “Tarixi-Guzidə” əsərində yazır ki, Zülqərneyn Yafəs peyğəmbərin nəslindən idi və İbrahim Xəlullahdan öncə yaşamış, Xızır peyğəmbərin isə çağdaşı olub (197^a, s.48).

İbrahim peyğəmbər (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri – e.ə. 1813-1638). Bizcə, İbrahim peyğəmbərdən də Türk bilgəsi kimi bəhs etmək olar. Çünkü İkiçayarası mədəniyyət bölgəsində yaşamış, Şanlı Urfada dəfn olunmuş İbrahim peyğəmbərin Türk kökənlə olması ehtimalı coxdur. Həniflik dininin, yəni təktanrıçılıq inancının

bu bölgədə yenidən yayılmasında mühüm rol oynayan İbrahim peyğəmbərə yəhudilərin və ərəblərin də sahib çıxmasını təbii qarşılıqlaşdırır. Çünkü yəhudilər və ərəblər bir tərəfdən İbrahim peyğəmbərin xanımlarına (yəni Sara xanım yəhudi, Həcər xanım isə ərəb kökənlə olmuşdur) dayanaraq, digər tərəfdən isə həniflik dininə görə öz etnik mənşələrini ona bağlayırlar.

İbrahim Peyğəmbərin atasının isminin Azər olması, Azərin də Nuh peyğəmbərin nəslindən olması diqqətimizi çəkir. H.Qəzviniyə görə də Əzərbaz/Azərabad adlı peyğəmbərlilik iddiasında olan (Nuh peyğəmbərin nəslindən olan) birisi, yaşadığı ərazidə od məbədi tikdirmiş, hətta ondan sonra bu ərazi Azərbaycan adlanmışdır (26, s.77). İbn əl-Muqəffa də eyni mülahizəni irəli sürmüştür: «Azərbaycan adı Azərbaz ibn İran ibn əl-Əsvad ibn Sam ibn Nuh mənşəyindəndir. Ona Azərbaz ibn Beyvarasif də deyirlər» (177^b, s.36). Orta əsr Azərbaycan mütfəkkiri Xaqani də «Töhfətül-İraqeyn» poemasında «Azər» sözünü, İbrahim peyğəmbərin atası Azər kimi yad etmişdir (88, s.82). Doğrudan da, Quranda Əl-Ənam surəsinin 74-cü ayəsində Azər İbrahim peyğəmbərin atasının adı kimi çəkilir: "(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: Sən bütləri tanrıları qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm" (104^a, 199). İstinad etdiyimiz Qurani ərəb dilindən Azərbaycan türkcəsinə çevirən V.Məmmədəliyev və Z.Bünyadov kitabın şərhlər bölümündə İbrahim peyğəmbərin atası Azərlə bağlı aşağıdakı izahi veriblər: «Bu ad Elazardan əmələ gəlmişdi. İbrahimin (Avraamın) atasının adı Terax olub. Onu öz nökəri Yeliyezerlə qarışdırırlar» (104^a, 51). Bakıxanov da Xaqani kimi «Azər» sözünün mənasını həm İbrahim peyğəmbərin atasının adı, həm də "od" mənasında işlətmüşdür: "Hər Azərdən Xəlil olmaz cahanda, Əgər olsa, hər od bir gülüstanıdır" (42, s.276).

Aran (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri). İbrahim peyğəmbərin çağdaşı və qardaşı olduğu güman edilir. Aranın İbrahim peyğəmbər qədər olmasa da, ancaq müdrik və bilgə birisi olması haqqında bilgilər vardır.

Dədə (Ata) Qorqud (təxminən e.ə. 2-ci minilliyin sonları - 1-ci minilliyin əvvəlləri). Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İslama keçid arasında bir körpü rolü oynaması sonrakı dövrün

məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qorquda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslami qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütövlüyündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaqla Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçılıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyulmasına inanır. Bununla da, türklərin Islam dinində də özlərini tapacaqlarına müdrikcəsinə qərar vermiş olur.

Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləşdirilmiş tanrıçı bir müdrikdir. Çünkü Dədə Qorqudun yaşadığı zamanla İslamin meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qəmin, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncəsindən kənara çıxmamasıdır.

Toksar (Sak-İskit). Miladdan önce 7-ci əsrin ikinci yarısı, 6-ci əsrin əvvəllərində yaşamış Toksar Türkün Saka boyundan olan bilgələrindən biridir. Toksar uzun müddət Afinada yaşamış və burada da ölmüşdür. Samosatlı Lukian (2-ci əsr) “Skit və ya qonaq” hekayəsində Toksardan bəhs etmiş, onun ölməmişdən önce Afinada digər soydaşı Anaxarsla görüşdüyünü yazmışdır.

Anaxars. Miladdan önce 7-6-cı əsrlərdə yaşamış, ata tərəfdən Sak-Türk kökənli, Saqat çarlığının şahzadəsi olan Anaxars Ellin mədəniyyətinin və fəlsəfəsinin təsiri altında olmuşdur. “Yeddi müdrik”dən biri hesab olunan Anaxarsın Sak-Türk kökənli olmasını, ancaq uzun müddət ellinlər-yunanlar arasında yaşamاسını bir çox yunan-roma tarixçiləri və filosofları da təsdiq edirlər. Bununla bağlı müəyyən qədər araştırmalar aparan Firudin Ağasıoğlu yazar ki, ellinlərin Anaxarsa olan böyük hörməti Herodotun “Tarixi”, “Sicilyalı Diodorus” “Kitabxana”, Eforun “Ümumdünya tarixi”, Plutarxin “Yeddi müdrikin ziyafəti”, Diogen Laertli “Məşhur filosofların həyatı və fikri”, Seneka “Lutsiliyə əxlaqi məktublar”, Klavdi Elian “Müxtəlif hekayələr” və başqa əsərlərdə öz əksini tapmışdır. F. Ağasıoğlu yazar: “Anaxarsın fəlsəfi görüşləri, didaktik fikirləri, zərb məsələ çevrilmiş deyimləri, müdrik kəlamları, elmi

əsərləri barədə xeyli məlumat vardır. Onun əsərləri bizə gəlib çatmasa da, antik müəlliflərin əsərlərində onun yaradıcılığından bəzi iqtibaslar vardır. Təəssüf ki, Azərbaycan fəlsəfi fikir tarixindən bəhs edən alımlar xalqımızın soykökündə dayanan saqların bu ulu filosofundan xəbərsizdirlər” (10, s.120).

Diogen Laertli “Məşhur filosofların həyatı və fikri” əsərində yazır ki, Anaxars Saqa və Ellin adətləri, onların həyat tərzi və hərb sənəti barədə yazmışdır. Diogen əsərinin “Skit Anaxars” bölməsində göstərir ki, Anaxars Qnurun oğlu, Saka çarı Kaduidin qardaşıdır. Anası Ellin qızı olduq üçün yunan və saka dillərini dərinlənən bilən Anaxars e.ə. 594-cü ildə Afinaya gələrək Solonun tələbəsi olmuşdur. O, çox sonralar Saka çarlığına geri dönmüş, ancaq burada Ellin adət-ənənələrini təbliğ etdiyi üçün öldürülmüşdür (10, s.122-124).

Qara Sülük (Ulu Turuk). F.Rəşidəddinin “Oğuznamə”sində qam-şaman ifadəsi işlədilməsə də Yuşı Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələcəyi görən qam-şamanlar idi (146, s.15). Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbiləbirləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan elin bilicisi olan qam-şamanlar daha çox türk xaqanlarının məsləhətçisidir; müdrik, ideya və düşüncə başçısı kimi dövlətin gələcək taleyini izah edən və yol göstərəndir [152, s.126-27]. Bir sözlə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyunun-qəbilənin düşünən beyini olan qam-şamanlar əsasən Dədə-Qorqud kimi gələcəkdən xəbər vermişlər. Qam-şamana bu cür keyfiyyətlər isə göydən gəlir, göyqurşağı kimi bədənlərinə daxil olurmuş.

Qam Ata/ Qaumata (e.ə. 6-ci əsr). Əhəmənilərə üsyən qaldırın Qam Ata/Qaumata da turanlı kimi iranlılara qarşı savaşmışdır. Zatən bir çox bilginlər Qam Atanın soyunu, eyni zamanda 6 mada tayfasından biri olan maqları turanlı kimliyində vermişlər. Bu bir həqiqətdir ki, Qam Ata öldürüləndə perslərdən başqa bütün xalqlar ona görə ağlamışlar (9, s.361-363).

Mani. 7 cildlik «Azərbaycan tarixi»nin 2-ci cildində maniliklə bağlı yazılır ki, III əsrə Sasani dövlətində əsası Mani tərəfindən qoyulan «bu hərəkat dövlətin bütün vilayətlərinin, o cümlədən Azərbaycanın sosial və dini həyatına təsir etdi» (29, s.102).

Sovet dövründə nəşr olunmuş «Azərbaycan fəlsəfəsinin tarixinə dair ocerklər»də yazılır ki, Maninin anası bir müddət İranda hakim

olmuş arşakılər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur (250, s.31-35). Sovetler Birliyi dövründə Ziya Bünyadov da maniliyi və məzdəkiliyi əsasən, mifik İranla əlaqələndirmişdir. “Maninin ənənəvi tərcümeyi-halında çoxlu uydurma var” (45, s.166), deyən akademikə görə bu təlim III əsrə Sasanilərin tərkibində olan İraqda meydana gəlmışdı. SSRİ dövründə nəşr olunmuş Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Mani haqqında bilgilər müxtəlif və ziddiyyətlidir. Mənşəcə iranlı Maninin Həmədandan Babilə köçüb gəlməsi isə ehtimal olunur (25, s.344).

Çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində də bu dini-fəlsəfi təlimlərin Azərbaycan xalqına təsirindən bəhs olunsa da, onlar daha çox İran xalqına, İran mədəniyyətinə aid edilmişdi (240, s.41). «Fəlsəfə ensiklopedik lügət»də də maniliyin yaradıcısı Maninin iranlı olduğu qeyd olunur: «Həmin təlimi mənşəcə iranlı, əsilzadə ailənin oğlu rəssam Mani, III əsrin 40-cı illərinin əvvəllərində Ktesifonda (Mədəində; Mesopotamiyada) təbliğ etməyə başlamışdır» (71^a, s.260).

Professor Yusif Rüstəmov da maniliyi azərbaycanlıların islama-qədərki dinlərindən biri hesab edərək türk xalqlarının həyatında mühüm rol oynadığını qeyd etmişdir: «Manilik türk xalqlarının, o cümlədən azərbaycanlıların islama-qədərki dinlərindən biri olmuş və öz tərəfdarlarının həyatında əhəmiyyətli rol oynamışdır» (149^a, s.58).

Rafail Əhmədli isə maniliyin banisi Manini həm türk, həm də Azərbaycan mütəfəkkiri adlandırmışdır (66, s.24). Ona görə, «manilik özünə qədər Azərbaycanda olan turkdilli xalqların və dövlətlərin [elam, kas (kaz) qut (quz), Turukki, Aratta, Manna, Midiya] yaratdığı dini, fəlsəfi, siyasi bir mədəniyyətin davamı idi... Manilik Türk dühasının yaradılığının təzahürlərindən biridir» (66, s. 26).

Məzdək. Professor Ağayar Şükürov məzdəkiliyin banisi Məzdəkin tərcümeyi-halı, harada doğulması ilə bağlı isə o yazır ki, bu barədə dəqiq məlumat yoxdur: “İlk dəfə öz fikirlərini qədim Azərbaycan şəhəri Həmədanda yayan Məzdək, həm Maninin radikal cərəyanının və həm də zərdüştliyün ictimai ideyalarını inkişaf etdirmişdir” (164, s.176). Akademik Ziya Bünyadov isə yazır ki, Məzdək V əsrin sonunda İranda yaranmış dini-fəlsəfi və sosial təlim olan məzdəkiliyin banisidir və fikirlərini Həmədanda yaymağa

başlamışdır. Məzdəkin şəxsiyyəti haqqında məlumatın az olduğunu bildirən akademik qeyd edir ki, onun doğulduğu yerin İstəhr, ya da Təbriz olduğu göstərilir (45, s.194). Akademik Heydər Hüseynov manilik barədə heç bir qeyd etməsə də, onun məzdəkiliklə bağlı fikirlərindən belə çıxır ki, insanlar arasında bərabərliyi təbliğ edən bu təlim Azərbaycanda yaranmış və əsas mərkəzi də Azərbaycan (Muğan, Qaradağ və b.) olmuşdur (86, s.13-14).

Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Məzdəkin vətəni Nisu, Madarayya və başqa yerlər göstərilsə də, o, ideyalarını Həmədanda yayıb: «Məzdəkilik – V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial təlimdir» (25, s.483).

“Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində isə yazılır ki, məzdəklik hərəkatının adı “onun əsasını qoyan Məzdəklə (təq. 470-529-cu illər) bağlıdır, mənşə etibarilə o, suriyalı idi” (240, s.43). «Fəlsəfə ensiklopedik lüğət»də də məzdəkiliyin əvvəlcə İranda yarandığı, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə yayıldığı bildirilir (71^a, s.276). Prof. Nizaməddin Şəmsizadə Məzdəkin etnik kimliyi məsələsinə toxunmasa da, yazar ki, mifik təsəvvür və zərdüştizmdən sonra məzdəkizm Azərbaycan ideologiyasının ideya qaynaqlarından birini təşkil edir (168, s.28). Prof. Rafail Əhmədli də Mani kimi Məzdəkin də azərbaycanlı, Azərbaycan türkü olması fikrini söyləmişdir (66, s.30).

III FƏSİL

ORTA ÇAĞDA VƏ YENİ DÖVRDƏ TURAN-AVROPA, TÜRK-İSLAM FƏLSƏFI-İDEOLOJİ MƏSƏLƏLƏRİ

3.1. İslam dini meydana çıxdıqdan sonra Turan-Avropa, Turan-İslam məsələləri

Tanrıçılıqdan İslam dininə doğru...

Tanrıçılıqdakı göy boyaya qədər İslam dinindəki yaşıl boyaya da eynilə tək olan Allahı eks etdirir və hər ikisində dini-fəlsəfi mənə vardır. Bu baxımdan türklərin Tanrıçılıqdan sonra İslam dininə tapınmalarını başa düşmək çətin deyildir. Ən vacib məqam odur ki, Tanrıçılıqda və İslamda Tanrı ilahi mahiyət daşıyır, yəni gözə görünməz qüvvə kimi qəbul edilir. Tarixçi alim Həsən Həsənov da hesab edir ki, Tanrıçılıq tək Allah dini olduğu üçün türklər sonralar asanlıqla İslam dinini qəbul etmişlər: “Bu da, ondan irəli gəldi ki, o zamanlar türk xalqlarının çoxu hələ də tanrıçılığa sadıq idilər. Beləliklə, haqlı olaraq bütün Türk xalqları XIX-XX əsrlərdə yeniləşməyə, müstəqilliyyə doğru gedərkən hər hansı şuarının başlıca kəlməsi islamlasmaq idi” (80, s.112). Doğrudan da, əski türklərin tanrıçılıq, daha sonra tanrıçılıq qədər sevdikləri İslam dini milli ideyanın (Türklük, çağdaşlıq, islamlıq) başlıca istiqamətlərindən biri olmuşdur.

Hesab edirik ki, Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İslama keçid arasında bir körpü rolü oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qorquda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz eksini tapmışdırsa, o İslami qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütövlüyündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaqla Türkün ata-baba dirlərindən imtina etmir, tək Tanrıçılıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyulmasına inanır. Bununla da, türklərin Islam dinində də özlərini tapacaqlarına müdrikcəsinə qərar vermiş olur. Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləşdirilmiş tanrıçı bir müdrikdir. Çünkü Dədə Qorqudun yaşadığı zamanla İslamın

meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tek Tanrıçılıq düşüncəsindən kənara çıxmamasıdır. Başqa sözlə, burada Qam oğlu Qam olmaqla, müsəlman oğlu müsəlman olmaq arasında ciddi fərqi olmaması ön plana çəkilir. Zümrüt Quluzadə hesab edir ki, Qamların təbliğ etdiyi tanrıçılıq fəlsəfəsini öyrənmək üçün, onların Kitabi-Dədə Qorqudda ortaya qoyduqları fəlsəfi məsələləri incələmək çox vacibdir: “Bunu bizdən Qam (şaman) oğlu qam Bayandur xanın türklərə başçılığı, başqa sözlə, əcdadlarımızın şamanizmə tapınması tələb edir. Digər tərəfdən, dünya – təbiət və insanla üz-üzə duran hökmü rəvan şaman şəxsiyyəti etnik türk xarakterində özünə inam, ötkəmlilik, qüdrət və cəsarətin olmasını müəyyən edir desək, bəlkə də yanılmarıq” (244, s.195-196). Ola bilsin ki, Bayandur xanın atası Kambüre də (boz qurd timsalında) ulu Qam “Qamer” boyundan olmuşdur.

Doğrudan da, «Kitabi-Dədə Qorqud» boyları türklərin, o cumlədən Azərbaycan türklərinin qədim dini etiqadlarını, eləcə də Tanrıçılığı öyrənmək baxımından çox önəmlidir. Bu boylarda qədim türklərin dini etiqadları, dünyagörüşləri, adət-ənənələri öz dolğun əksini tapmışdır. «Dədə Qorqud» boylarında qədim türk epos təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir. Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlar olmuşdur (Su, Gøy, Yer, Ağac, Quş, Boz Qurd, Tanrı xan və b.). Türkler İslami qəbul etdikdən sonra türk Tanrısını İslam Allahı əvəz edir (94, s.172-174). Eyni zamanda «Kitab»da türk boyları, oğuzların yaşadığı coğrafiya, «iç» və «dış» oğuzların münasibətləri yanaşı, oğuzların dini etiqad, inam və əxlaq normalarından bəhs olunur. Burada totemizmin, qamlığın izləri olsa da, əsas yeri İslamlı səsləşən Tanrıçılıq tutur: «Vurduğunu ulatmayan ulu Tanrı! Baslığıni bildirməyən bəlli Tanrı! Apardığımı göyə yetirən əziz Tanrı! Qəzəbləndiyini batırıb-boğan acıqli Tanrı! Bırlıyinə sığındım, qadir Tanrı!» (94, s.264). Deməli, «Kitabi-Dədə Qorqud»da türklərin dünyagörüşünün ən ali forması kimi Gøy Tanrıya inam öz əksini tapmışdır ki, onun mahiyyəti də əsasən İslamlı üst-üstə düşür.

Orta əsrlərdə Tanrıçılıq ya da Göt Tanrıya inamı ifadə edən, onu İslam diniylə uzaşdırmağa çalışan, bütövlükdə Türk dini-fəlsəfi dünyagörüşünü əks etdirən mənbələr arasında Mahmud Kaşgarlı, F.Rəşidəddin, N.Gəncəvi, Qul Əli, Xaqani, Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Matrudi, Pir Abdal, H.Vəli Bektaşı, Yunus Əmrə, Cəmaləddin Rumi, Qazi Bürhanəddin, Fəzlullah Nəimi, İmaddədin Nəsimi, Şah İsmayıllı Xətayi, Əlişir Nəvai, Məhəmməd Füzuli və başqalarının yaradıcılığı xüsusi yer tutur. Ancaq təəssüflə qeyd etməliyik ki, **birincisi** Azərbaycan Türk fəlsəfəsi və mədəniyyətinin inciləri sayılan mütəfəkkirlərin Ə.Bəhmənyar, N.Gəncəvi, Xaqani, N.Tusi, İ.Nəsimi, M.Füzuli və başqalarının yaradıcılığından bəhs olunarkən, onların Azərbaycan türk xalqının qədim dini-fəlsəfi dünyagörüşü ilə bağlı fikirləri tədqiqatlardan, həmçinin "Azərbaycan fəlsəfəsi tarixi", "Azərbaycan tarixi" adlanan mühüm əhəmiyyətə malik olan elmi yazılarından ya kənarda qalmış, ya da çox cüzi şəkildə təfsir olunmuşdur. **İkincisi** isə, M.Kaşgarlı, Ə.Yəsəvi, Pir Abdal, H.V.Bektaşı, Y.Balasaqunlu, F.Rəşidəddin, C.Rumi, Y.Əmrə, Ə.Nəvai və bu kimi türk dühalarının dünyagörüşü Azərbaycan Türk fəlsəfəsi və mədəniyyətinə hələ də daxil edilməmişdir. Bizcə, hər iki məsələ arşdırılmalı olan başlıca elmi problemlərdəndir.

Əgər biz yeni Türk nəslinə doğru-dürüst fəlsəfi bilik vermək istəyiriksə, artıq bir çox məsələlərə, o cümlədən qədim dini-mifoloji, dini-fəlsəfi dünyagörüşümüzə və fəlsəfi irlərimizə Sovet dövrü ya da Avropa mədəniyyəti prizmasından baxmamalıyıq. Bu gün «Fəlsəfə» adını daşıyan kitablarda, əsasən SSRİ dövründə olduğu kimi, Azərbaycan xalqının şüuruna yalnız irandilli-farsdilli etnoslara aid atəşpərəstliyin, zərdüştliyin yeridilməsini doğru hesab etmirik. Artıq keçmiş SSRİ-yə aid və Qərb ideyalarından imtina etməyin vaxtı nəinki çatmış, hətta keçmişdir. Hesab edirik ki, özəlliklə Tanrıçılıq dini-fəlsəfi dünyagörüşünün türklərin həyatında yeri və rolu, İslam diniylə oxşar və fərqli tərəfləri daha geniş araşdırılmalıdır. Çünkü Tanrıçılıq yalnız dini-mifoloji xarakter daşımir, o, həm də Türk dünyasının, o cümlədən onun ayrılmaz bir hissəsi olan Azərbaycan türklərinin milli mədəniyyətini, fəlsəfəsini, mənəviyyatını özündə əks etdirir. Şübhəsiz, tanrıçılığın İslamlı hansı oxşar və fərqli cəhətlərinin olması, türklərin əksəriyyətinin tanrıçılıqdan niyə İslama üz tutması isə fəlsəfənin, fəlsəfə tarixinin tədqiqat obyekti ola bilər.

Deməli, biz türklərin ən çox nəzərdən qaçırdığımız məsələ türklərin əski milli dini olan Tanrıçılıqla İslam dini arasındaki oxşarlıqlar və ziddiyətlərdir.

Əgər tanrıçılıqdan, Dədə Qorqudun təbirincə desək, uludan ulu Tanrıdan danışırıqsa şübhəsiz, “Uludan Ulu Tanrı” yalnız İslamin, Yəhudiliyin, yaxud da Xristianlığın ortaya qoyduğu ilahi bir anlayış deyil. Tanrı inancı Samılərdə, Arılərdə, Turan xalqlarında və digər xalqlarda da olmuşdur. O başqa məsələdir ki, Tanrıya inanc məsələsində hansı xalq onu daha çox sistemləşdirib. Qənaətimizcə, türklərdə Tanrı və İnsan ideyası daha çox dünyəvilik anlamında olub. Zatən türklərin bir çoxları İslam dinini qəbul etmələrinə baxmayaraq, İslam dini ilə yanaşı yenə öz milli həyat tərzini, milli adət-ənənələrini bir sözə törlərini qoruyub saxladılar. Bu anlamda XVI əsrə qədər türklər əsasən, İslam dininə əsaslanıb meydana çıxan radikal məzhəbçilikdən və ondan irəli gələn adət-ənənələrdən uzaq olublar. Həmin dövrə qədər türklük və islamlıq bir bütünlük təşkil etmiş, Türkük özündə İslam dinini və İnsanlığı birləşdirən bir ülkü olmuşdur. Başqa sözlə, Türkük İslamlıqla yanaşı qardaşlıq, sevgi, insanlıq, xeyirxahlıq, ədalətlilik kimi başa düşülmüşdür.

Rahid Ulusel “Qloballaşma və türk sivilizasiyası” əsərində Türk-İslam birliliyinin mahiyyətini belə ifadə etmişdir: “Şərq sivilizasiyaları blokunda islam və türk sivilizasiyasının interaksiyası və başarı tarixinin davamlı bir prosesi kimi “türk-islam” sintezi, daha dəqiq desək, türk sivilizasiyasının inkişafında türk-islam mərhələsi bütün ötən dövrlərdə olduğu kimi, müasir dünya tarixinin də inkişafına çox mühüm təsir göstərir və bu prosesin qlobal sivilizasiya quruculuğunda özünü müəyyənləşdirməsinin düzgün dərk olunması böyük əhəmiyyət daşıyır. Türklerin islamı qəbul etməsi ilə hər iki sivilizasiya qüdrətlənib və Şərq orqanikasında misilsiz vəhdət məqamları əldə edib. Bu tarixi hadisə nəinki təkcə onları, ümumən Şərq sivilizasiyaları dönyasının harmonikləşib möhkəmlənməsini, Qərb ekspansiyasına tab gətirməsini şərtləndirən bir proses olub” (176^b, s.69).

Türklük İslam dini meydana çıxana qədər də, onunla bütövləşdiyi dönenmdə də bu ruhda, mahiyyətdə olmuşdur. Belə ki, İslamqədərki dövrdə də Türkük-Tanrıçılıq Göydə Tanrı, Yerdə İnsan oğlunun vəhdəti demək idi. Bu anlamda Türkük demək, İnsan

və insanlıq anlamını ifadə etmişdir. İslam dini də eyni mahiyyət daşıdığı üçün Türklük və İslamlıq biri-birini tamamlamışdır. Bunun ən gözəl örnəyi Nizami Gəncəvinin İslam dininin türklər arasında hakim olduğu dövrdə türklüyə verdiyi ən yüksək dəyərdir. N. Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, ığidlik, paklıq kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türklüyə, Türk millətinə aiddir. O, “Sirlər xəzinəsi”ndə yazırı: “Türkə bənzər yasəmən çöldə qurub ağ çadır, Çadırın ayparası Sürəyyaya nur saçır” (73^a, s.74). Burada o, ağ yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşü çadırına oxşadır və bu çadır guya, o qədər əzəmətlidir ki, Surəyya ulduzunadək ucalıb ona sölə verir. Nizami daha sonra yazır: “Lalənin bağrı qara – ərəb yavrusu kimi, Türk yasəmən Yəməndə Süheył ulduzu kimi!” (73^a, s.74). “Türk yasəmən” ifadəsi Nizaminin ənənəvi məcazlarındandır və türkün qədim dövrlərdən əbədi bahar, təzəlik, paklıq rəmzi olduğuna işarədir. “Qarı ilə Sultan Səncərin hekayəti”ndə isə Nizami Türk hökmədarını ədalətli və vicandlı olmağa çağırır. Nizamiyə görə, Türk hökmədarları heç bir zaman zalim və ədalətsiz olmamışlar, Sultan Səncərin buna uyğun olmayan davranışını isə türk adına şərəf gətirmir. Ona görə də, Nizami bir qarının dilindən türk hökmədarı Sultan Səncəri ədalətsiz işlərinə görə belə ittihəm edir: “Dağ kimi ucalmışdı bir zaman Türk dövləti, Sarmışdı məmləkəti ədaləti, şəfqəti. Sən yıldın o şöhrəti, batıb getdi o ad-san, Demək, sən Türk deyilsən, yağmacı bir hindusan” (73^a, s. 111).

Deməli, İslam dinini qəbul edən türklər Tanrıçılıq inancına uyğun olaraq burada da İnsan və Tanrı ideyasının bütövlüyünü, vəhdətini görmüşlər. Çünkü İslam dini də sərf İnsana, İnsanlığa və topluma bağlı bir dindir. Türklər İslam dinində də Türklük də olduğu kimi, İnsan və Tanrıının bütövlüyünün ön planda olmasını görmüş, onu qəbul etmişlər. Bu anlamda Türklər özlərini, istər milli, istərsə də dini anlamda Türkə, yanaşı müsəlman olaraq da göstərməkdə heç bir problem görməmişlər. On azı ona görə ki, Türklər üçün Türklik qədər Müsəlmanlıq da İnsanlıq deməkdir. Türk Tanrıçılığı Tanrı-İnsan kimi anladığı üçün, İslam dininə də Allah-İnsan qavramında baxmışdır.

Türklüyün özü də Tanrıçılıqdır, çünkü ilk növbədə, türklərdə Tanrıya tapınmaq önemlidir. Bu və ya digər formada İslamda Türkün

əski düşüncəsinin öz əksini tapması da mümkündür. Türkün düşüncəsi, yəni Tanrıçılıq Nuh peyğəmbərdə, İbrahim peyğəmbərdə olduğu kimi, Məhəmməd peyğəmbərdə də bu və ya digər dərəcədə öz əskini tapa bilərdi. Ona görə də, türklərə Samilərin adət-ənənəsi deyil, yalnız Qurani-Kərimin ruhu lazımdır. Çünkü Quranda İnsanlıq və Ədalətlik fəlsəfəsi var. Türkün Fəlsəfəsi də İnsanlıq və Ədalətlik fəlsəfəsidir. Kim İnsanlıq və Ədalətlik uğrunda mübarizə aparırsa, dinindən və irqindən asılı olmayaraq doğru yoldadır. İnsanlıq, Ədalətlik isə Türkün və İslamın ruhudur.

Ancaq XVI əsrən başlayaraq Osmanlıların Ərəb xilafəti, Səfəvilərin isə Qızılbaş şiəlik yükünün altına girməsi ilə Türk dünyasında yeni bir başlanğıcın əsası qoyulmuşdur. Hər halda XVI əsrin başlarından etibarən Xilafət düşüncəsilə sünnliliyi və Əhli-Beyt sevdasıyla şiəliyi öné çəkən Osmanlıyla Səfəvilər yalnız İslamin ilk mahiyyətindən deyil, Türk törələrindən də xeyli dərəcədə uzaqlaşmağa başladılar. Məsələn, Osmanlılar da Xilafət təəssübkeşliyi nəticəsində daha çox ərəbləşmə (İslamlaşma yox, İslamlıq başqa bir şeydir, ərəbləşmə-samiləşmə başqa bir şeydir), Səfəvilər də isə Əhli-Beyt sevdası adı altında sonralar farslaşma-iranlılaşma meyilləri ortaya çıxdı. Əslində çinliləşmə, ərəbləşmə, bizanslaşma, yəhudiləşmə ya da farslaşma meyilləri öncələrdə özünü bürüzə vermişdi. Yəni demək istədiyimiz odur ki, bu problemlər yeni deyildi. Vaxtilə Göytürk, Xəzərlər, Səlcuqlar, Şirvanşahlar xaqanları arasında da özlərini Çinlilərə, Yəhudilərə, Ərəblərə, Əhəmənilərə, Sasanlara bağlayanlar olmuşdur. Türk xaqanları, Türk sultanları olsalar da, bəzi hallarda adları Çin, Yəhudü, Ərəb, ya da İran adları olmuşdur.

Osmanlı və Səfəvilər dönəmində də, xüsusilə həmin dövlətlərin quruluşundan sonrakı dövrlərdə İslamlıq və Türkük arxa plana keçmiş, artıq Ərəb xəlifəliyi, Bizans imperatorluğu ya da Əhəməni, Sasan şahənşahlığı ön plana çıxmışdır.

İslam dünyasının, o cümlədən Türk-İslam dünyasının 13-16-ci əsrlərdə müəyyən qədər, 17-19-cu əsrlərdə isə böyük ölçüdə istər elm sahələrində (tibb, riyaziyyat, fizika, kimya, texnologiya vəs.), istərsə də digər sahələrdə inkişaf edə bilməməsini əsasən üç məsələdə: 1) Milliyyətlə İslamlıq arasındaki bərabərliyin aradan qalxmasında; 2) Dönyəviliklə (dönyəvi elmlərlə) İslamlığın birbirinə düşmən kəsilməsində; 3) eləcə də Dönyəviliklə Milliyyət arasındaki

uzlaşmanın xaosa sürüklənməsində görürük. Bu baxımdan hesab edirik ki, hazırda bizim üçün önemli olan son əsrlərdə Avropanın qazandığı ugurları təkrarlayıb nədən İslam dünyasının da bundan faydalana bilmədiyini ortaya qoymaq olmamalıdır. Artıq son əsrlərdə Avropanın qazandığı ugurların fonunda İslam dünyasının da nədən ondan faydalana bilməməsini dəfələrlə təkrarlamağı bir kənara qoyub, İslam dünyası ya da Türk-İslam dünyasının (çünki son minilliyyin böyük bir hissəsində İslam dünyasının tək lideri müsəlman türkləri olmuşdur) problemlərinin həlli baxımından sözügedən üç məsələ üzərində daha geniş dayanmalıyıq. Şübhəsiz, bu üç məsələdə biri-biriylə son dərəcə bağlı olmuşdur.

Hər halda İslam dünyasının probleminin mənşeyinin əsasən milliyyətlə din, dünyəviliklə din, dünyəviliklə millət arasındakı münasibətlərlə bağlı olması inkar olunmaz bir həqiqətdir. Əgər vaxtilə eyni problemlərlə üzləşmiş Avropa-Xristian dünyası bundan çıxış yolu (fərq etməz yaxşı-pis) taparaq yeni mədəniyyətə daxil olublarsa, o zaman çox dərin-dərin düşünməliyik ki, İslam dünyası eyni problemləri yaşamasına baxmayaraq nədən milliyyətlə din, dünyəviliklə din, milliyyətlə dünyəvilik məsələlərində nə tam olaraq Qərbin yolunu, nə də öz yolunu tuta bilmiş deyildir!!! İslam dünyasına aid xalqlar arasında da bu məsələlərlə bağlı ortaq ideoloji yol olmadığı üçün, ortada birbirinə zidd olan islamçı-yarıislamçı, qərbçi-yarıqərbçi, millətçi-yarımillətçi dövlətlər vardır.

Hesab edirik ki, İslam dünyası məsələləri arasında ən önemli İslamlıqla Milliyyət arasındaki münasibətlərdir, o da üç mərhələdən keçmişdir: 1) İslamlıqla Milliyyətin tanışlıq dövrü (Milliyyətçi İslamlıq); 2) İslamlığın Milliyyət(lər) üzərində hakim kəsil-məsi (Islam sxolastikası); 3) İslamlıqla Milliyyətçilik arasında bərabərliyin saxlanılması (Islamçı milliyyətçilik-İslam milliyyətçiliyi).

İslamlıqla Milliyyət arasındaki münasibətlərin mərhələlərini izləmək üçün İslam dininə tapılmış üç böyük millətin - Ərəb, Türk və Farsların təcrübələrinə qısaca nəzər salmaqdə böyük fayda vardır.

Bizcə, birinci mərhələdə könüllü ya da zorla İslam dinini qəbul edən bütün millətlər **Ərəb milləti** də daxil omaqla, onun mahiyyətini anlamağa çalışaraq yeni dinin milli varlıqlarına və milli gələcəklərinə nə verə biləcəkləri üzərində uzun-uzun düşünmüşlər. Məsələn, ərəblərin çoxu İslam diniylə tanışlığın ilk dövrlərində yeni

dinin onlara daha çox zərər verə biləcəyini düşünsələr də, ancaq çox keçmədən fikirlərini dəyişmişlər. Şübhəsiz, eksər çoxallahlı ərəblərin tək olan Allahın varlığına birdən-birə iman gətirmələrinin səbəb yaradıcılığında yaranan Allah inamı deyil, yeni dinin Ərəb millətinə verə biləcəyi üstünlükleri idrak etmələri də mühüm rol oynamışdır. Hər halda tək Allah ideyasını Ərəb milləti dünyada birinci dəfə kəşf etmədiyi üçün, ərəblərin yeni dinə gəlişi də yalnız Allahın “kəşf”iylə bağlı olmamışdır. Ən azı ərəblərə yaxın qohum olduqları (Sami) yəhudilərin təktanrıçılığı sırr deyildi.

Deməli, ərəblərin eksəriyyətinin yeni dini birdən birə deyil müəyyən zamandan sonra qəbul etmələri, çox keçmədən İslamin Ərəb milləti üçün əsasən uğur gətirəcək bir din olmalarını anlamaları idi. Bunu, ilk növbədə əvvəller İslam dinini inkar edən, ancaq çox keçmədən bu dinin ən tanınmış simaları olan Əbu Bəkr, Ömrə, Həmzə və başqaları da yaxşı anlaşımlar. Beləliklə, İslam dini çox keçmədən bütürəst-çoxallahlı Ərəb tayfalarını nəinki bir araya gətirmiş, eyni zamanda özlərini tək Allahlı dinin yayıcısı kimi başqa millətlərin qarşısında üstün, güclü görməyin əsas ideyasına çevrilmişdir. Məhz bunu nəzərə alaraq deyə bilərik ki, Ərəblərin İslamlı ilk tanışlığı Milliyyətçi İslamlıqdır. Hər halda məhz İslam dini ideyasıyla Ərəb dövlətciliyinin hətta, Ərəb Xilafəti imperiyasının əsası qoyulmuşdur ki, bu da istər-istəməz dünya çapında İslam diniylə paralel Ərəb kimliyinin, Ərəb mədəniyyətinin, Ərəb fəlsəfəsinin də ortaya çıxmasına səbəb olmuşdur. Ancaq Ərəblərin İslamlı qazanmağa başladıqları ugurları 11-13-cü əsrlərdən sonra bir tərəfdən imperiya təxəyyülü ilə milli kimliklərdən uzaqlaşmaları, digər tərəfdən imperiya xalqlarının da təsiri altında İslam sxolastikasının ortaya çıxmışıyla tənəzzülə uğramışdır.

Hesab edirik ki, Ərəblər arasında İslam sxolastikasının yayılmasıyla əvvəlcə onlara aid Abbasilər Xilafətinin zəifləməsi (11-12-ci əsrlər), daha sonra isə məhv (1256-cı il) prosesi baş vermişdir. Beləliklə, Ərəblər İslam sxolastikası dövründə öz hakimiyyətlərini tamamilə itirərk ən azı 6-7 əsr türklərin yaratdığı müxtəlif dövlətlərin, daha çox da Osmanlının tərkibində yaşamalı olmuşlar. Ərəblər arasında yeni oyanış yalnız 18-ci əsrin ortalarında zahirən ilkin İslama qayıdış, ancaq mahiyyətcə milli hislərə dönüş altında baş-

qaldırmış (bəzilərin görə bu məsələdə ingilislərin mühüm rolü olmuşdur), sonra yüksələn xətlə davam etmişdir.

Özəlliklə, 18-ci əsrin ortalarında də Ərəbistan yarımadasında yaranmış Vəhhabilik ilkin İslam dininə dönüşdən çox buradakı ərəblərin milli ruhlarının oyandırılmasına, bununla da milli dövlətlərinin yaranmasına xidmət etmişdir. Məsələn, Səudiyyə Ərəbləri başda Məhəmməd ibn Əbdülvəhhab olmaqla yeni “milli din”lərini çox böyük ustalıqla İslam diniylə uzlaşdırılmışlar. Beləliklə, Səudiyyə Ərəbistanında İslam şkolastikasının yerini Vəhhabilik tutmuşdur ki, Vəhhabilik dünyəvi İslamlıqdan daha çox Ərəblərin milli dini hissələrinin tərcümənidir (3, s.491-500). Hər halda Ərəblər İslamlıqla Milliyyət münasibətlərinin üçüncü mərhələsində Səudiyyə Ərəbistanının timsalında, “İslam milliyyətçiliyi”ni Vəhhabilik adı altında bərpa etmişdir. Bununla da, bir növ Vəhhabilik Ərəblərin xeyli bir qismi üçün yeni bir xilas yolu olmuşdur ki, onlar təxminən üç əsrə yaxındır bu yolu yürüməkdə davam edirlər. Bu da onun göstəricisidir ki, ərəblərin əksəriyyəti mahiyət etibarilə milli adət-ənənələri içində yaşıdan Vəhhabi inançlı müsəlmandırlar.

Fars millətinə gəlincə, onların müsəlmanlığı qəbul etməsi ərəblər və türklərlə müqayisədə bir qədər fərqli olmuşdur. Belə ki, farslar əllərində mövcud olan imperiyani-Sasanlar imperiyasını itirmək şəraitində İslam dinini qəbul etmişlər. Şübhə etmirik ki, farslar əsasən Sasanlar imperiyasını aradan qaldırıqları üçün heç bir zaman ərəbləri bağışlamayacaqlar. Üstəlik, farslar ya da farsdillilər imperiyaları yixıldıqdan sonra milli dinləri zərdüştilikdən də əl çəkməyə məcbur olmuşlar. Əslində farsdilli xalqlar üçün əsasən, milli dinləri Zərdüştilikdən üz döndərib İslam dinini qəbul etmələri daha çox milli varlıqlarını yaşatmaq naminə olmuşdur. Çünkü farsdillilər Zərdüştilik dinində qalacaqları təqdirdə müsəlman ərəblər və türklər arasında tamamilə məhv olcaqlardı. Ona görə də, farsdillilərin böyük çoxluğunun müsəlman dininə keçərək milli varlıqlarını qorumağa çalışmaqla yanaşı, gələcəkdə milli dinlərini və milli imperiyalarını bərpa etmək ümidiyi qoruyub saxlamışlar. Bizcə, farsdillilərin milli din və milli imperiya uğrunda mübarizəsi Dəqiqinin, Firdovsinin “Şahnamə”sində açıq şəkildə öz əksini tapmışdır. Bu kitabda Fars imperiyaları Əhəmənləri, Sasanları təbliğ edən Fars şairləri ən çox Ərəbləri, müəyyən qədər də Türkləri aşağılamağa çalışmışlar. Eyni

zamanda “Şahnama”də Zərdüştlük dini, o cümlədən fars adət-ənənələri təriflənərək göylərə qaldırıldığı halda, Ərəblər və Türklərin tapındığı İslam dininə, onların mədəniyyətinə qarşı sətiraltı ironiyalar vardır.

Hesab edirik ki, bu baxımdan farsdillilərin İslam dininin mahiyyətindən müəyyən qədər kənara çıxan dövlətlərə daha çox meyil göstərmələri təsadüfi olmamışdır. Xüsusilə, farsdillilərin 16-ci əsrin əvvəllərində yaranmış Səfəvilər dövlətinə xeyli dərəcədə maraq göstərmələri bu imperiyanın rəsmi ideologiyasının şəqçilik üzərində qurulması olmuşdur. Daha doğrusu, Səfəvilərdə Həzrət Əli və Həzrət Hüseynin ön plana çıxarılaraq ilk üç xəlifəyə (hz.Əbübəkr, hz.Ömər və hz.Osman) soyuq münasibət bəslənməsi farsdillilərin, o cümlədən iranlıların milli maraqlarıyla tamamilə üst-üstə düşmüşdür. Çünkü farsdillilər Sasanlar imperiyasının süqutuna görə ən çox üç xəlifəni, daha çox da həzrət Öməri günahkar saydıqları halda, Həzrət Əli və Həzrət Hüseyni isə özlərinə doğma kimi qəbul etmişlər. Əslində bu doğmalığa səbəb də Həzrət Hüseynin xatunlarından birinin fars qızı olması deyil, Ərəblər arasındaki iç çekişmənin mövcudluğu idi. Farsdillilərin Ərəblər arasındaki bi iç çekişmədə Həzrət Əli və Həzrət Hüseynin tərəfində dayanması da, heç də onlara olan sonsuz sevgisindən deyil, milli maraqlarının müdafiəsinə uyğun olmaları olmuşdur. Bir sözlə, İslam dininin bütövlüyünün qorunub saxlama bilməməsi, müsəlman xalqları arasındaki dini məzhabçılık qovgasının güclənməsi, İslam sxolastikasının dərinləşməsi farsdilli xalqlar üçün, milli dinlərini və milli imperiyalarını bərpa etmək açısından bir nücat yolu olmuşdur.

Bu baxımdan Səfəvilər imperiyasının məfkurəsində Həzərə Əlinin ön plana çıxarılması (hz.Əli tərfdarları ya da Əhli-Beyt) farsdillilər üçün göydən düşmə bir fırsat olmuşdur. Çünkü Osmanlıların İslam Xilafəti düşüncəsiylə sünнiliyi ifratlaşdırılmaları, bunun müqabilində Səfəvilərin Əhli-Beyt məsələsində radikal yol tutmaları iranlılar üçün gələcəkdə milli dinlərini (zərdüştlüyü) və milli imperiyalarını bərpa etməyə əlverişli zəmin yaratmışdı. Demək olar ki, Səfəvilər dönməndə farsdillilərin əsas işləri də İslam dininin bütövlüyünü daha çox zədələmək, dini məzhabçılıyi daha da gücləndirmək və Türk dövlətlərini bir-birlərinə üz-üzə qoymaqla olmuşdur. Etiraf etməliyik ki, farsdililər Osmanlı-Səfəvilər düşmən-

çiliyində bunu xeyli dərəcədə bacarmış, iki Türk imperiyasını zəiflətmək yolunda Avropalıların istəklərinə uyğun hərəkətlər etmişlər.

Bu proses Səfəvilərin suqut edib Nadir şah Əfşarın hakimiyyətə gəlməsinə, daha doğrusu Əfşarlar dövlətinin yaranmasına (1736) qədər davam etmişdir. Farsdillilər Əfşarlar dövründə İslam dünyasının parçalanması, dini məzhəblərin gücləndirilməsi yolunda gördüyü işlərə görə ciddi şəkildə cəzalandırılmışlar. Məhz Nadir şah Əfşarın dini məzhəbciliyə (sünni-şıə) son qoyaraq türk-müsəlman dövlətlərinin birləşməsi uğrunda verdiyi mücadilə nəticəsində farsdillilərin milli dövlət yaratmaq niyyətləri ən azı iki əsrə yaxın baş tutmamışdır.

Hesab edirik ki, əgər Nadir şah Əfşar olmasaydı Səfəvilərdən sonra əski Midiya və Azərbaycan ərazisində Əfşarlarla Qacarlar deyil, avropali dövlətlərin dəstəyi lə hansısa farsdilli bir tayfa hakim olacaqdı. Ancaq Nadir şah Əfşarın qətiyyətli addimları, apardığı islahatlar, əldə etdiyi hərbi uğurlar bir daha göstərdi ki, Turan-Türk üstünlüğünün davam etdiyi bir dövrdə hər hansı qondarma İran-Fars dövləti yaranması mümkün deyildir. Beləliklə, Avropalıların Ərəblər-dən fərqli olaraq 18-ci əsrə bir farsdilli dövlət yaratmaq niyyətləri baş tutmamışdı. Bildiyimiz kimi, avropalıların müstəsna əməkləri sayəsində yalnız 1925-ci ildə Türk Qacarlar imperiyası devrilərək Fars Pehləvilər hakimiyyətə gətirilmişdir.

Bizcə, Ərəblərdən sonra İslamlıqla bağlı olan ikinci böyük millət **Türklərdir**. Əslində Türklər İslam dinini yaymaq və onu müdafiə etmək funksiyasını Ərəb Xilafəti dövründən başlamışdır. Xüsusilə, Abbasilərin dövründə Ərəb Xilafəti ordusunun aparıcı hissəsi müsəlman türklər idilər. Qəznəvilər və Səlcuqlar (11-13-cü əsrlər) dönməndən başlayaraq isə İslam dininin əsas dayaq mərkəzi birmənalı şəkildə Türk dövlətləri olmuşlar: Qaraxanlılar, Samanilər, Qəznəlilər, Səlcuqlar, Osmanlılar, Teymurilər, Elxanilər, Qara-qoyunlular, Ağqoyunlular, Şeybanilər, Qızıl Orda, Səfəvilər, Əfşarlar, Qacarlar və b.

Şübhəsiz, türklərin böyük əksəriyyətinin İslam dinini qəbul etmələrində tək Tanrıçılıq amili həllədici rol oynamışdır. Ola bilsin ki, türklərin əksəriyyətinin İslam dinini qəbul etməsinə ən ciddi səbəbələrdən biri artıq VII – VIII əsrlərdə onlara aid olan Götən Tanrıçılığı - Tanrıçılıq dinini xüsusi bir sistem şəklinə sala bilməmələri

olmuşdur. Belə bir məqamda Tanrıçılıqdan çox da fərqlənməyən İslam dninin ortaya çıxışı Türkler üçün bir xilas yolu olmuşdu. Bir sözlə, Türk xalqları ona görə müsəlman oldular ki, müsəlmanlıq nəinki onları keçmiş inanclarından ayırmır hətta, yeni din Tanrıçılıq ideyasını bu və ya digər formada yaşadılmasına imkan verirdi. Hesab edirik ki, Türk xalqları təxminən 8-ci əsrən 15-ci əsrin sonlarında milliyyətçi İslamlıq düşüncəsiylə yaşamış (N.Gəncəvi, Xaqani, Əlişir Nəvai, F.Nəimi, N.Tusi, İ.Nəsimi və b.), bir sözlə əsasən İslam sxolastikasından və dağıdıcı təriqətçilikdən uzaq durmuşlar.

İslam sxolastikasına daxil olana qədər türklərin yaşamı gerçəkçi, dünyəvi bir həyat tərzində olmuşdur. Ancaq bu dünyəvilik, gerçəkçilik-həqiqətçiliyi indi avropalılara, qərbliyə məxsus olan dünyəvilik, liberalizm deyildi. Belə ki, türklərin dünyəviliyi, həqiqətçiliyi heç bir zaman ikiüzlülük və riyakarlıq, yalançılıq və mədiyyatlılıq üzərində qurulmamışdır. Necə ki, Qurani-Kərimin ruhunda da məhz mənəviiyyata, insanlığa əsaslanan dünyəvilik və həqiqətçilik vardır. Bu cür ideyaların daşıyıcısı olduğuna görə də, İslAMDAN öncədə, İslam qəbul etdikdən sonra da türklər böyük qələbələr qazanmış, Alyaskadan Avropanın mərkəzinə qədər hakimiyyət sürmüşlər. Türk dövlətləri bunu taleyin qədəri ilə deyil də, gerçəkçi fəlsəfələri ilə əldə etmişlər. Bu anlamda türk xalqları dünyəvilik və həqiqətçilik ideyalarıyla həyatın axarını dəyişmək iqtidarında olublar. Deməli, öz taleyi-hökümünü qədərçiliklə yaxud xəyalçılıqla bağlamaq türklərə xas olmamışdır. Türk insanı görə ki, hardasa bir ədalətsizlik var, haqsızlıq var, əxlaqsızlıq var, halalla haram bir-birinə qarışış bütün bunların qarşısında dimdik duracaq, daha gözləməyəcək ki, kimsə onun əvəzinə gəlib bu məsələni həll etsin. Gürşadın, Atillanın, Alp Ər Tonqanın, Alp Arslanın, Əmir Teymurun, Atatürkün və başqalarının nümunəsində biz bunları dəfələrlə görmüşük. Məsələn, Əmir Teymur qurduğu dövləti yalnız Turan dövləti adlandırır, özünü Türk xaqanı kimi aparırıdı. Hətta, Əmir Teymurun Türk xalqına müraciətində də görürük ki, onun apardığı mübarizədə əski Turanın yenidən dirçəldilməsi və bütün Türk torpaqlarına sahiblik əsasdır. Bizcə, Çingiz xan da, hələ Əmir Teymurdan önce eyni yolu izləmişdir. Onlar üçün Türk törəsi və Türk fəlsəfəsi (Göy Tanrı) hər seydən üstün idi və köklərini də Oğuz xana bağlayırdılar (123^a, s.56). Onların Türk törəsinə uyğun ruhlarına

görə də Əli bəy Hüseynzadə yazırı ki, Çingiz xan, Əmir Teymur digər Türk xaganları kimi Türk oğlu Türkdürələr (83, s. 215-217).

Türk xaganları, Türk bilgələri üçün evin içində də, evinin çölündə də eyni əxlaqa, eyni iradəyə, eyni kişiliyə sahib olmaq çox önemlidir. Bu baxımdan Türk'lər üçün İslamdan öncə də, İslam dönəmində də uzun müddət (İslam sxolastikasınınadək) din deyilən nəsnə sadəcə, insanlığın müdafiəçisi anlamında dünyəvi və həqiqətçi fəlsəfə olmuşdur. Yəni Tanrı o millətə yar və yardımçı olur ki, həmin millət hər hansı bir xəyalçılıq, qədərçilik düşüncəsində deyil, tam əksinə hər an insanlıq naminə həqiqətçi, gerçəkçi bir yol tutur. Əgər dünya Tanrının istədiyi düzəndən kənara çıxırsa o zaman Türk ulusu İnsanlıq adına savaşa başlayır ki, bu zaman savaşdan məglub çıxa biləcayı heç ağlının ucundan belə keçmir. Türk fəlsəfəsində taleyin qədərinə boyun əymək, ya da xəyallarla yaşamaq yox, tam əksinə ədalətsizliyə, haqsızlığa, əxlaqsızlığa dur demək üçün mücadilə etmək vardır!

Bu anlamda Türk xalqları sxolastikadan uzaq qaldıqca dün-yəvilik, həqiqətçilik ideyalarıyla həyatın axarını dəyişmək iqtidarında olublar. Deməli, öz taleyi-hökəmünü qədərçiliklə yaxud xəyalçılıqla bağlamaq türklərə xas olmamışdır. Türk insanı görə ki, hardasa bir ədalətsizlik var, haqsızlıq var, əxlaqsızlıq var, halalla haram bir-birinə qarışib bütün bunların qarşısında dim-dik duracaq, daha gözləməyəcək ki, kimsə onun əvəzinə gəlib bu məsələni həll etsin.

Türk dünyagörüşünə, Türk fəlsəfəsinə aid olan milli-dini dəyərlərin əsasən İslam dini, onun müqəddəs kitabı Qurani-Kərimlə səsləşməsi Türk xalqlarının bu dini qəbul etmələrində mühüm rol oynamışdır. İslam dinini bu ruhla, bu inancla qəbul edən Türk xalqları o zaman düşünmürdülər ki, gələcəkdə mücadiləçi, döyüşkən, ədalətçi bir sözlə, insançı Türk kimliyindən, eyni zamanda Tanrıçılıqla səsləşən dünyəvi İslamlıq inancından uzaqlaşış sxolastik müsəlman (xilafətçi sünnilər, irançı şiələr) kimliyinə düşəckələr. Türkün milli kimlikcə xilafət düşüncəsiylə ərəbləşməsi ya da fars mədəniyyəti altında iranlaşması, dünyagörüşcə də sünniləşməsi ya da şiələşməsi artıq milliyyətçi İslamlıqdan uzaqlaşış İslam sxolastikası (xilafətçi sünnilər, irançı şiələr) döneninə qədəm qoymasıyla bağlı olmuşdur. Bu da təxminən 16-ci əsrin əvvəllerindən başlayaraq 18-ci əsrin ortalarına qədər yüksələn xətlə davam etmişdir. Özəlliklə, İslam

şxolastikasının geniş yayılmasında Osmanlıların İslam xəlifəliyinin, Səfəvilərin və Qacarların isə zamanla Fars şəliyinin təsiri altına düşməsi ilə bağlı olmuşdur.

Ümumiyyətlə, Osmanlıının tənəzzülü 17-ci əsrədə başladı ki, buna səbəb də bir tərəfdən əksər Ərəb ölkələrinin imperiyanın tərkib hissəsinə qatılması, digər tərəfdən slavyanizmin kök-budaq atması idi. Xüsusilə, həmin dövrdən başlayaraq Osmanlı sultanları özlərini türk hökmədarlarından çox, Ərəb xəlifələrinə oxşatmağa başladılar. Türk Osmanlı yarıərəb, yarıavropalı Osmanliya çevrildi. Halbuki başlangıçda Osmanlı Türk kimi müsəlman idilər. Ancaq bütün Ərəb dünyası Osmanlının tərkibinə daxil olduqdan sonra Osmanlının sultanları get-gedə ilkin mahiyyətdən çox uzaqlaşdırılar. Hətta, o dərəcəyə gəlib çatdı ki, Osmanlının Türk ulusu ərəbləri imperiya daxilində tuta bilmək üçün bəzi hallarda daha ifrat formada İslam dini təəssübkeşinə çevrildilər. Bununla da Xilafətdən irəli gələn İslamçılıq düşüncəsi ilə Türk törələrindən uzaqlaşış Sami/Ərəb törələrinə boyun əyməli oldular.

Əlbəttə, İslam dininin təəssübkeşi olmaqdə problem yoxdur. Burada əsas problem Türk kimliyinin, Türk adət-ənənlərinin, Türk törələrinin İslam dini kimliyi çərçivəsində ərəbləşmək, Ərəb adət-ənənlərinə uyğunlaşmaq təhlükəsindən gedirdi. Bugünün Türkiyəsi hələ də ərəbləşmək, ərəb adət-ənənlərinə uyğunlaşmaq problemdən qurtulmuş deyildir. Əgər Mustafa Kamal Atatürk 100 il bundan önce İslam dini adı altında şüurlara yeridilən ərəbləşmək ya da samiləşmək təhlükəsinə qarşı müəyyən addımlar atmasayıdı, indiki Türkiyənin Səudiyyə Ərəbistanından heç bir fərqi olmayıacaqdır. Bu gün Türkiyədə Atatürkə qarşı cəbhə açanlar da İslam dini tərəfdarları deyil, Türkiyəni Osmanlının son dönəmlərində olduğu kimi yenidən ərəbləşdirmək istəyənlərdir. Onlar bu yolda İslam dinindən suisitifadə edərək Türkiyəni yenidən 17-19-cu əsrlər Osmanlısına qaytarmaq istəyirlər. Arxalarında Amerika-İngilis-Masson qüvvələrinin dayandığı bu qüvvələr nəyin bahasına olursa olsun Türkiyəni Səudiyyə Ərəbistanının, Fars “Iran”ın durumuna getirmək, bununla da Türk Dünyasına sonuncu zərbəni vurmaq istəyirlər.

Hesab edirik ki, XVI əsrədən başlayaraq Osmanlıların İslam xəlifəliyini, Səfəvilərin isə qızılbaşlıqla üz tutması sonralar Türklüklə İslamlığın bütövlük, dünyəvilik və insanlıq fəlsəfəsini müəyyən

qədər zədələmişdir. Hər halda sonralar dini məzhəbçiliyə-İslam sxolastikasına üz tutan türklərin bir hissəsi Xəlifəlik iddiasıyla ərəblərin ya da Rum hökmdarlığı ehtirasıyla bizansların, digərləri Əhli-Beyt iddiasıyla ərəblərin ya da “İran şahlığı” iddiasıyla farsların adət-ənənələrinə qapılmaqla yalnız Türklükdən deyil, milli kimliklə dini kimliyin bütövlüyünü, dini yaşamla dünyəvi yaşamın birliyini inkar etməyən əsil İslamlıqdan da uzaqlaşmağa başlamışlar. Bununla da, Türk-Turan soylu xalqların yaşam tərzi dünyəvi İslamlıq və dünyəvi Türkçülük ideyalarından uzaqlaşaraq dini sxolastik çalarlar (ərəb cahilliyyəti, İran mifologiyası) almağa başlamışdır ki, bunun da nəticəsində son 3-4 əsri müsəlman türklər İslam sxolastikası içində yaşamaya məcbur olmuşlar.

Hər halda Avropanın Xristian xalqlarından fərqli olaraq Şərqiñ müsəlman xalqları, o cümlədən müsəlman türklər 13-cü əsrənən başlayıb 16-cı əsrənə xeyli dərəcədə möhkəmlənən İslam sxolastikasına qarşı Avropa modernləşməyi ya da yeni Qərb mədəniyyəti ortaya çıxana qədər heç bir ciddi müqavimət göstərə bilmədilər. Başqa sözlə, müəyyən istisnaları nəzərə almasaq 19-cu əsrə qədər İslam dünyasında dəyişilməz şəriət qanunları ya da İslam sxolastikası hökm sürmüş, müsəlman dövlətlər hər hansı yeniliyi, modernləşməyi qəti şəkildə qəbul etməmişdir. Bu isə o deməkdir ki, İslam dünyası ən azı son 3-4 əsrənə İslam sxolastikasının təzyiqi altında əsasən, yeni ideyalar ortaya qoya bilməmişdir. Son dönməllərdə İslam dünyasında irəli sürünlən istənilən yeni ideya “yaxşı-pis” olmasından asılı olmayaraq, radikal mühafizəkarlıqla qarşılanmış və qəbul görməmişdir. Üstəlik, İslam dünyasına aid dövlətlər, özəlliklə Osmanlılarla Səfəvilər tənəzzül dövrü yaxınlaşana qədər (17-18-ci əsrlər) Avropada baş verən milli, dini və dünyəvi dəyişiklikləri kənardan izləmiş, az qala burada baş verən yenilikləri yoxcub xəstəliklər kimi görərək, onların sərhədləri içində girməməsi üçün əllərindən gələni etmişlər. Həmin dövlətləri yalnız qonşu dövlətlərlə müharibələr zamanı məcburən Avropanın texnologiyasından istifadə etsələr də, bütün bunlara baxmayaraq İslam sxolastikası düşüncəsiylə dünyəvi elmlərin inkişafına sıpər çəkərək yeni ideyaların və onun nəticəsi olan texnologiyaların yaranmasına əngel olmuşlar.

Bizcə, son əslərdə İslam sxolastikasını tənqid edə biləcək yeni bir nəslin yetişməməsi də, Türk dünyasının, o cümlədən Osman-

lı və Qacarların tənəzzülünü sürətləndirən əsas amillərdən biri olmuşdur. Hər halda aydın deyilən kəsim köhnə mədəniyyət qapısını bağlayaraq yeni bir mədəniyyətə qapı aça bilmirsə, o zaman zərbənin ağırlığı daha dəhşətli olur. Hər halda, son dönəmlərdə Türk dünyasının aydınlarının böyük qismi də açıq-əşkar istənilən yeniliyin ya da islahatın əleyhinə olub dəyişilməz şəriət qanunlarını, başqa sözlə İsləm sxolastikasını müdafiə etmişlər. Belə olduğu təqdirdə, son əsrlərdə Osmanlıda, Qacarlarda və başqa İsləm ölkələrində İsləm sxolastikasını tənqid edəcək yeni bir aydın nəsildən söz açmaq çətindir. Bunun nədən belə olması haqqında onlarla, bəlkə də yüzlərlə fikirlər vardır. Ancaq bir məsələ gerçəkdir ki, 16-18-ci əsrlərdə İsləm sxolastikasının üstünlüyü özünün pik nöqtəsinə çatmış, əksər müsləman aydınları da Qurani-Kərimin ya da hədislərin loyal şərhlərinə geniş yer ayraraq yeni ideyalar ortaya qoya bilməmişlər.

Beləliklə, 18-ci əsrin sonu, 19-cu əsrin başlarına qədər əsasən İsləm sxolastikasına yenik düşüb daxili mücadiləylə, yəni sırf öz potensialıyla ortaya çıxa bilməyən türk aydınlarından böyük bir qismi çarəni vaxtilə Xristian sxolastikasını yenərək yeni bir mədəniyyətə daxil olan Avropa-Qərb mədəniyyətində axtarmağa başlamışlar. Bununla da Türk-İslam dünyasında modernləşmə prosesi içdən – Şərq-Asiyasayağı (müsləman Şərqindən ya da müsləman Asiyasından) modernləşmədən deyil, kənardan – Avropa-Qərbsayağı modernləşmədən başlamışdı. Ona görə də Türk-İslam dünyasında indiyə qədər “yaxşı-pis” fərq etməz nə varsa, ortada olan modernləşmə də əsasən Qərb modernləşməyinin təzahürləridir. Bu anlamda içdən bir modernləşmə başlada bilməyən, üstəlik kənar mədəniyyətlə “yeniləşmək” məcburiyyətində qalan İsləm dünyasında yeni bir mədəniyyət, yeni bir sivilizasiya ortaya qoymaqla mümkün olmadı.

Bununla da, Türk-İslam dünyası yeni bir mədəniyyətə, yeni bir sivilzasiyaya başlamaq əvəzinə bir tərəfdən mühafizəkar müsləman dövlətlərinin bütün sahələrdə geriləməsi, digər tərəfdən isə yenilikçi Avropa dövlətlərinin bütün sahələrdə irəliləməsinin nəticəsi olaraq zor-xoş Avropadan Osmanliya, Qacarlara və digər Türk-İslam ölkələrinə daxil olmağa başlayan Qərbçilik ideyası ilə üz-üzə qaldı. Artıq İsləm sxolastikasıyla müsləman dövlətlərini nəinki inkişaf etdirməyi hətta, onu qorumağın mümkünüzlüyü açıq-əşkar ortaya çıxmışdır ki, bu da bəzi müsləman aydınlarını ya da dövlət

adamlarını Qərbədən gələn ideyalara üz tutmağa cürətləndirmişdi. Ancaq əvvəlki dönenlərdən fərqli olaraq, bu dövrün müsəlman aydınlarının cürətlənməsində içdən gələn milli-dünyəvi üsyankarlıqdan çox Avropanın üsyankar ziyanlarının təsiri daha çox oldu.

Bir vaxtlar məmurların ya da din başçılarının haqsızlıqlarına, ədalətsizliklərinə etiraz edəcək Mənsurlar, Gəncəvilər, Xarəzimlər, Birunilər, Farabilər, Sinalar, Bağdadilər, Bistamilər, Miyanəcilər, Sührəvərdilər, Tusilər, Xaldunlar, Şəms Təbrizilər, Mövlənlər, Ərəbilər, Nəsimilər, Nəsimilər və başqaları var idi. Onları cürətləndirən öz içlerinin səsləri idi ki, bütün inanılmaz zorluqlara baxmayaraq İslamın dünyəviliyi uğrunda mücadilədən geri çəkilmədilər. Ancaq artıq 16-18-ci əsrlərin Türk-İslam dünyasında bizlər onların əvəzində əsasən, birə yüz artmış yalançı ruhanilərdən, məddahçı ziyanlılardan, qəzəlbaz şairlərdən başqa heç kəsi görmürük. Halbuki, həmin əsrlərdə hətta bir qədər də ondan öncədən başlayaraq Avropa üsyankar Danteləri, Montenleri, Brunolari, Kopernikləri, Qalileyleri, Lüterləri, Kalvinləri, Volterləri, Hobbsları, Lokkları, Russoları və başqalarıyla Xristian sxolastikasını yenərək yeni bir mədə-niyyət işığı yandırdılar. Bizlər də “qonşu”nun yandırıldığı işıqla qaranlıqdan çıxmaga çalışdıgımız, bu anlamda özümüz özümüzdən qaynaqlanan bir işiq yandırmağa ciddi cəhd göstərmədiyimiz üçün İslam aləmini və Türk dünyasını yeni bir bəlanın içində bulmuş gördük.

3.2. Səfəvilər dövlətinin milli ideyası: Türk şəliyi (Tanrıçılıq), yoxsa Fars şəliyi (Zərdüştizm)

Bu gün dini məzhəbçilik düşüncəsindən yanaşsaq Səfəvilər bütün şələrin (fars, türk, ərəb fərq qoymadan) ortaq dini dövlətidirsə, Qərbin “elm tarixi” baxımından isə Səfəvilər Azərbaycan ya da İran mərkəzli dövlət olmuşdur. Əslində Səfəvilərin etnik kimliyilə bağlı ortaya çıxan problemlərin kökündə də, onlara artıq “din tarixi”ndən deyil, Qərbin “elm tarixi”ndən yanaşılması meyilləri olmuşdur. Din tarixi ehkamçılığı Səfəvilərin milli-etnik fərqi qoymadan daha çox şəlik-qızılbaşlıq həssaslığı üzərində öz əksini tapırdısa, Qərbin “elm tarixi ehkamçılığı” Səfəvilərin İranlılıq, “Persiya” ya da Turanlılıq/Azərbaycanlılıq Türk ruhunu önə çıxartdı. Məhz Qərbin

“elm tarixi ehkamçılığı”nın Səfəvilərə münasibətdə İranlılıq, Persiya bir sözlə “İran milli dövləti” üzərində dayanması istər-istəməz müzakirələrə yol açmışdır.

Beləliklə, Qərbin “elm tarixi” ehkamçılığına əsaslı “milli tarix” anlamından yanaşıldığı zaman Səfəviləri “Azərbaycan milli dövləti” hesab edənlər onların türk mənşəli, Səfəviləri “İran milli dövləti” kimi müdafiə edənlər isə onun fars/kürd mənşəli olmalarını irəli sürmüslər. Bu günə qədər də həmin müzakirələr davam etməkdədir. Çünkü “din tarixi” ehkamçılığı Səfəvilərin kimliyi, tarixi, ədəbiyyatı, fəlsəfəsini məzhabəçi yöndən mürəkkəbləşdirdiyi ya da saxtalasdırıldığı kimi, Qərbin “elm tarixi” ehkamçılığı isə bunu “milli tarix” (fransız milliyyətçiliyi, ingilis milliyyətçiliyi) adıyla həyata keçirir.

Bu gün Səfəvilərin “milli tarix” anlamında etnik, siyasi və dini kimliyinin müəyyənləşməsində daban-dabana zidd iki baxış var: 1) Səfəvilər mənşəcə türksöyludur, Səfəvilər bir Azərbaycan Türk-Turan dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şəliyi mahiyyətcə Türk ruhaniyyatına əsaslanmışdır; 2) Səfəvilər mənşəcə kürd-fars soyludur, Səfəvilər bir İran dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şəliyi mahiyyətcə zərdüştü-sasanı ruhaniyyatına əsaslanmışdır.

Bizcə, Turanlılıq və İranlılıq ülküsü Səfəvilərlə başla-madığın üçün yalnız onun ətrafında olan məsələlərin həlliylə də tam çözülə bilməz. Sadəcə, Səfəvilər dönenimin turançılığı və irançılığı böyük bir həlqənin əsas hissəsi olduğu üçün bu dövrün aydınlanması bir çox məsələlərə işiq sala bilər. Bir sözlə, Səfəvilər dönenində Turançılıq və İrançılığın mahiyyətinə aydınlıq gətirməklə, bütövlükdə ən azı 3 min il ərzində türklər və farslar açısından hansı anamlar daşımışı haqqında da müəyyən nəticələr əldə edə bilərik. Hər halda Oğuz-Türksöylu xalqların, o cümlədən Azərbaycan türklərinin fars/iran-soylu etnoslarla bütün sahələrdə (həyat tərzi, inanclar, etiqadlar, adətlər və s.) mücadiləsinin ən azı 3 min il tarixi vardır. Bizcə, bu 3 minillik tarix iran/fars mənşəli etnoslarla türksöylü etnosların dünyagörüşü arasındaki fərqləri nə Səfəvilərdən öncə, nə də Səfəvilər dönenində əssəsən, aradan qaldıra bilməmişdir. Bu fərqliliyi görmək üçün bu gün hər iki ulusun həyat tərzlərinə və inanclarına nəzər yetirmək kifayətdir.

Doğrudur, 3 min il ərzində iran/farssoylu etnoslarla türk/turan soylu etnosların xeyli bir qismi əssəsən eyni dövlətlərin və ya da

imperiyalarn tərkibində bir yerdə yaşamışlar, hətta bu gündə yaşamağa davam edənlər var. Bu halda düşünə bilərik ki, fərqli həyat təzinə, örf-adətlərə sahib olan fars soyular və türk soyular 3 min il ərzində istər-istəməz bir-birlərindən müəyyən adət-ənənələri, əxlaq qaydalarını mənimşəmişlər. Öncəlliklə, Midiya, Əhəmənlər, Parfiya, Sasanlar, Səlcuqlar, Baharlılar, Bayandurlar, Səfəvilər, Əfsarlar, Qacarlar kimi imperiyalar onların həyat tərzinə və dünyagörüşünə qarşılıqlı olaraq xeyli dərəcədə təsir göstərmişdir. Buna örnek kimi atəş, günəş, ay, su bu kimi obyektlərə sitayışdəki oxşarlıqları göstərə bilərik. Məhz bunun nəticəsidir ki, bu gün artıq bir çox alımlar kimerler, iskitlər, saklar, masaggetler və başqa qədim tayfaların iran/fars, yoxsa türk/turan soylu olması haqqında qəti rəyə gələ bilmirlər. Hətta, bəziləri çıxış yolunu onda tapırlar ki, iskitlərin ya da sakların bir hissəsi fars/irani, digər hissəsi türk/turan soylu olmuşdur.

Bütün hallarda bir şey dəqiqdir ki, türksoylu və farsoylu etnoslar dünyagörüşə, həyat tərzi baxımından, adət-ənənələrinə görə daima bir-birlərindən fərqlənmişlər. Özü də bu fərqlər 3 min il önce necə idisə, aşağı-yuxarı bu gün də elədir. Burada hansısa millətin üstün götürülüb, hansısa millətin aşağılanmasından söhbət getmir. Yəni məsələ, milli-dini dünyagörüş fərqliyindədir. Bir alman bir fransız olmadığı kimi, bir türk də məcburən “iranlı” qiyafəsinə bürünsə də, amma bu onun fars olması deyildir. Doğrudur, xüsusilə dinlərin müxtəlif etnoslar arasındaki fərqləri aradan qaldırı bildiyi inancı olmuşdur, indi də buna inanalar var. Amma mən, bu məsələyə fərqli yanaşıram. Yəni nə qədər qarşılıqlı assimiliyasiyalar olursa olsun, hər bir ulus özünün ilkin başlanğıcına, bu anlamda ilk balançiadı etiqadlarına, adət-ənənələrinə daha çox meyillidir.

Bizcə, hər bir ulusun öz başlanğıcına meyliliyi nəticəsi olaraq Xristianlıq, Yəhudilik, İslam və başqa dinlərdə ayrı-ayrı məz-həblər ya da təriqətlər meydana çıxmışdır. Bir sözlə, dinlərdəki məzhəb və təriqətlərin meydana çıxmasının birinci və əsas şərti olaraq hər hansi ulusun tapındığı dinə baxmayaraq, onun özünə məxsus etiqad və inanclarla, örf-adətlərə bağlılığın bu və ya digər formada sürməsidir. Deməli, bir dində müxtəlif məzhəblərin yaranmasına əsas səbəb etnik kimliklər və onların ilk başlanğıcda tapındığı inancları, etiqadlaryla bir sözlə milli dinləriylə bağlıdır.

Beləliklə, vahid bir din tapınan uluslardan hər biri bununla yanaşı, tapındıqları dinin adətlərini, qəhrəmanlarını özünlükəşdirilər, bununla da məzəhbələr, təriqətlər meydana çıxır. Ancaq milli varlıqlarını qorumaq, hərbi uğurlar əldə etmək və dövlətdə mühüm yer tutmaq naminə əsil etnik kimliklərini və milli adətlərini deyil, dini kimliyini və dini inanclarını ön plana çıxarırlar. Bununla da təbii milli kimlik və “milli din”lə, dövrün tələb etdiyi milli kimlik və din bir-birinə o qədər qarışır ki, əsil həqiqəti bir çox zamanlarda aşkar çıxartmaq çox zor olur.

Bu anlamda özəlliklə, Orta Çağda hansı tayfaların əsil etnik kimliyini müəyyənləşdirmək mümkün olmursa, deməli həmin tayfalar dini-ideoloji məsələlərin mərkəzində dayanmışdır. Hər halda bu məsələlər Orta çağdakı tayfalarla bağlı da davam etmişdir. Məsələn Şədadılərin, Rəvadılərin, Şirvanşahların, Səfəvilərin türk, ya da fars soylu olmasına bağlı müxtəlif fikirlər vardır. Bundan yanqaça bilməyənlər arasında isə Səfəvilər xüsusilə fərlənir. Məhz onların dönəmində, yəni 16-ci əsrin əvvəllərindən 18-ci əsrin 1720-ci illərinədək türk/turan, fars/iran, münasibətləri dini-ideoloji anlamda yeni bir mərhələyə daxil olmuşdur.

Xüsusilə, Səfəvilərin hakimiyyət iddialarının haqlılığını təsbit etmək üçün bir tərəfdən İslam dinində “şıəliyi” ön plana çıxarmaları, digər tərəfdən “Iran-Persia” və “Turan-Azərbaycan” ərazisində şahlıq taxtına oturmaları bir çox suallara götərib çıxartmışdır. Hər halda Orta çağda Səfəvilərə qədər hakimiyyət sürmüş Sacilər, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və başqa Türk dövlətlərində dini ideologiyaya bir o qədər də ehtiyac duymamışdır. Məsələn, Uzun Həsən Şah İsmayıldan fərqli olaraq Bayandurluların kökünü peyğəmbər nəslinə deyil, birmənalı şəkildə Oğuz xana bağlamış, hətta onun göstərişi ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahani «Kitabi Diyarbəkriyyə» kitabında bunu daha dəqi faktlarla ortaya qoymuşdur: «Göstərilən müəllif Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin

tərkibinə daxil olması və böyük xaqanın özünün də burada – Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir» (106^a, 18).

Uzun Həsənin bu addımı ondan irəli gəlirdi ki, Bayandurlular dini məsələlərə çox da meyil göstərmir, əksinə mümkün olduğu dərəcədə dini dövlətdən uzaq tutmağa çalışırlar. Səlcuqlu, Qəznəli, Baharlı, Bayandurlu Türk hökmədarları dini məzhəbçiik ideyasıyla hakimiyyətə gəlmədikləri üçün, ayrı-ayrı dini məzhəblərə, təriqətlərə də tolerant münasibət bəsləmişlər. Məsələn, Sultan Mahmud, Şəmsəddin Eldəgiz, Atabəy Pəhləvan, Qara Yusif, Cahanşah Həqiqi, Uzun Həsən, Əmir Teymur və başqa türk hökmədarları dini ideyalı ideoloji hakimiyyətdən çox uzaq idilər. Türk hökmədarları türk ruhlu sufilərdə, hürufilərdə, eyni zamanda sufi farsdililərə də demək olar ki, eyni gözlə baxırdılar.

Ancaq bu dəfə hakimiyyət başına gələnlər özləri dini məzhəbçilikdən çıxış edirdilər. Səfəvilərin dini məzhəbçiliyə rəvac vermələri, yeni yaratdıqları dövləti “şıəcılık” üzərində qurmaları onların milli kimliyinin dolaşdırılmasına səbəb olmuşdur. Türk-Turan sufiliyindən, Türk fəlsəfəsindən yanaşanlar Səfəviləri Türk, İran-Fars sufiliyindən, İran fəlsəfəsindən baxanlar isə Fars hesab etmişlər. Bəziləri hesab edirlər ki, Səfəvilərin İslam dinində bir məzhəbə - şıəciliyə meyilli olması türklərin dünaygörüşünə zidd idi. Çünkü Türk ulusunda ümumiyyətlə, dini-ruhani sistemində meyililik çox az olmuşdur. Hətta, demək olar ki, bütün Türk dövlətləri ən azı başlangıçda dini-ruhani sistemdən uzaq olublar. Bu anlamda yalnız Səfəvilər istisnadır. Ancaq bu fikirlə razılışmayanlara görə isə, əslində Səfəvilər də sufi-şamanlıqla əsaslanan Türk şıəciliyini irəli sürüblər ki, bu da dünyəvi dövlətçiliyi inkar etmir.

Biz də, XVI əsrдə Azərbaycanda yaranmış Səfəvilərin “milli tarix” anlamında əsasən Azərbaycanla, Oğuz-Türkmən boylarıyla və Türk ruhaniyyatıyla bağlı olmasına inanırıq. Buna örnək kimi də ən vacib dörd amili irəli sürürük: 1) Səfəvilər dövlətinin Azərbaycan nüvəsində yaranması və ilk paytaxtin Təbriz olmasını, 2) Səfəvilər dövlətini yaradanların çoxunun türksoylu tayfalardan (şamlı, ustachi, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər və b.) ibarət olmaqla yanaşı dövlətin rəsmi dilinin Türk dili olmasını, 3) Səfəvilərin Oğuz-Türkman ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi

çıxış etməsini, 4) İlk dövrlərdə İslam dininə dayalı Qızılbaşlığın (Türk şəliyinin) daha çox Türk ruhaniyyatıyla bağlılığını.

Birincisi, deyə bilərik ki, Səfəvilərin yeni dövlətin əsas mərkəzi kimi Azərbaycanı seçməsi, eyni zamanda paytaxt olaraq Təbrizi müəyyən etməsi təsadüfi olmamışdır. Səfəvilərin Azərbaycana bağlılığını üç amillə izah edə bilərik: 1), Səfəvilərin əsas dini mərkəzi olan Ərədbil ən əskilərdən Azərbaycan Türk şəhəri idi. 2) Səfəvilərin əsas hərbi dəstəkçiləri Azərbaycanın yerli ulusu olan Oğuz-Qıpçaq boyları (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) idilər. 3) Səfəvilərin Azərbaycanın və digər həmhüdud məmləkətlərin sahibi olmuş Bayandurlu-Ağqoyunlu dövlətinin varislik hüququna iddia etmələri idi.

Azərbaycanın Səfəvi Türk dövləti üçün necə önəmli olması XVI əsrə aid naməlum mənbədə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıл Səfəvi Azərbaycan taxtına oturmamışdan önce Gülüstan qalasını əla keçirməkdə iddialı olan Qızılbaş əmirlərindən soruştonda ki, siz Azərbaycan səltənətini mi (max-kah), yoxsa Gülüstan qalasını mı istəyirsiniz? Qızılbaş əmirləri Şah İsmayıla cavab olaraq demişlər: “Azərbaycan səltənətini”. Bu o deməkdir ki, Şah İsmayıл Bayandurluların davamçısı hər hansı İranın, Persianın deyil, özünü məhz Türkmən dövlətlərinin, onların əsas hakimiyyət mərkəzi olan Azərbaycan səltənətinin hökmdarı kimi görürdü. Səfəviləri hakimiyyətə gətirən Türk boyları üçün Azərbaycan səltənətinə sahiblənmək bir tərəfdən hakimiyyət və vətən rəmzi, digər tərəfdən Türk'lükə bağlı idi.

Səfəvilərin Azərbaycan taxtına iddialılığı, Azərbaycan türklərini yeni bir ideya ətrafında birləşdirmə istəyi Şah İsmayıldan önce, özəlliklə də Bayandurlularla qohumlaşdıqdan sonra ortaya çıxmışdı. Hər halda Şah İsmayılı ata-babalı Şeyx Cüneyd, Şeyx Heydər və Şeyx Sultanəli hakimiyyətin mənəbəyi və qutlu mərkəzi olaraq məhz Azərbaycanı əsas hədəf kimi götürmüdürlər. Sadəcə, Şah İsmayıл da onların yolunun davamçısı kimi Qızılbaş Türklərini Ərzincanda başına toplayaraq ilk yürüşünü Azərbaycanın quzeyinə etmiş, çox keçmədən Azərbaycanı birləşdirərək Təbriz mərkəzli Oğuz-Türk dövlətinin hökmdarı olmuşdur. Şübhəsiz, Şah İsmayılı bu cür hərəkət etməyə sövq edənlər, eyni zamanda onu taxta oturdanlar da Səfəvi şeyxləri deyil, Türk bəyləri və Türk bilgələri olmuşlar.

İkincisi, Səfəvilərin özlerinin Türk, onları müdafiə edən tayflarında böyük əksəriyyətinin də Oğuz-Türksoylu tayfalardan (şamlı, ustachi, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı, dövlətin rəsmi dilinin Türkçə olması da heç kəsə sərr deyildir. Səfəvilərin dövründə Şah İsmayıл Türkcəni dövlətin rəsmi dili kimi qəbul etmiş və Türk dilini Səfəvilərin saray dili halına gətirmişdir. Özü də Türk dilində şeirlər yazmış, sarayında Türk bilgələr və şairlər ön planda olmuşlar. İlk Səfəvi hökmədarı Şah İsmayıldan tutmuş II Şah Təhmasibədək bu ənənə aşağı-yuxarı davam etmişdir.

Şah İsmayılin Azərbaycan və Türk dili sevgisi onun etnik kimliyində türk amili ilə yanaşı, eyni zamanda ətrafindakı Türk bəylərinin və Türk bilgələrinin, bir sözlə Oğuz-Türkmən amilinin ön planda olmasına nəticəsi idi. Əlbəttə, Türk kimliyi ilə yanaşı onun əcdadlarının, eləcə də öz övladlarının yunan, fars, ərəb və başqa yad uluslarla qohumluq əlaqələrinin olmasını da istisna etmir. Bütövlükdə Səfəvilərin qurucusu Şah İsmayıл və onun davamçılarının dini kimlik və siyasi kimlikdən deyil, ancaq milli düşüncədən çıxış edərkən məhz Türk'lüklərini, Azərbaycanlılıqlarını daim öndə tutduqlarını görürük.

Səfəvilərin Azərbaycan milli dövləti olmasını qəbul edənlər arasında Faruk Sümer, Nəsrullah Fəlsəfi, Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli, Ramiz Mehdiyev, Dilavər Əzimli və başqları da vardır. Məsələn, tanınmış Səfəvişunas alım Oqtay Əfəndiyevin fikrincə V.V.Bartold, İ.P.Petruşevski, Faruk Sümer və başqları doğru olaraq Səfəvilərin türksoylu olduğunu yazdıqları halda (231, s.748), ancaq Ə.Kəsrəvi, Z.V.Toqan, M.Məşkuri, S.Rəhimzadə və digərləri isə Səfəviləri farslara ya da kürdlərə aid etməklə yanlış nəticə çıxarmışlar. O.Əfəndiyev yazar ki, XIV əsrin ikinci yarısında qələmə alınmış Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə, Təvəkkül ibn İsmayıл ibn Bəzzazın “Səfvət əs-səfa” (“Saflığın safi”) adlı agioqrafik əsərdə bu təriqətin banisi Şeyx Səfiəddinin türk etnosuna mənsub olmasını ortaya qoyur. Çünkü həmin mənbədə göstərilir ki, Şeyx Səfiəddin türk kəndindən olub, əqidədaşları tərəfindən “piri Türk”, yəni “Türkün piri” adlandırılmışdır (68, s.37-39). İlhami Cəfərsoy da haqlı olaraq yazar ki, Şah İsmayıл Xətayi Suriyadan Ərdəbilə köçürürlən türk xataylardan çıxmışdır (53, s.13).

Səfəvilərin, o cümlədən Şah İsmayılin Türk soyundan olmasını iddia edən “İran” tarixçilərindən Nəsrullah Fəlsəfi də yazır ki, Şah İsmayılin tərəfdarları əsasən türkman və tatar-qıpçaq tayfalarından olublar: “Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşeyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyaset və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıll Türk dilini İran saryının rəsmi dili etmişdi. Hətta o özü də yalnız Türk dilində şeirlər yazırırdı. Nəticədə Türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də Türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılin İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir” (68, s.34-35).

Doğrudan da, Sasanlardan sonra “İran milli və siyasi birliyi” sadəcə olaraq, bir neçə nəfər Nizamülmülk, Firdovsi kimi farsyönlünün şüurunda yaşayırırdı. Hər halda Sacilər, Səlcuqlar, Azərbaycan Atəbəyləri, Elxanilər, Cəlairlər, Baharlılar, Bayandurlular dönəmində “İran milli və siyasi birliyi” bir neçə nəfərdən başqa heç kəsi maraqlandırmamışdır. Ona görə də, özünü etnik və siyasi varislik anlamında Türkman Bayandurluların qanuni varisi hesab edən Səfəvilərin hər hansı “İran milli və siyasi birliyi”ni bərpa etmək istəyi ola bilməzdi. Milli aydınımız Əli bəy Hüseynzadə də yazır ki, Səfəvilərin yeni dövlət qurmalarına səbəb onların imam Museyi Kazimin, yəni seyid nəslindən olmaları deyil, Ağqoyunlularla qohumluq əlaqləri mühüm rol oynamışdır (84, s.84). Bu baxımdan Səfəviləri ilk növbədə, maraqlandıran Bayandurluların varisi kimi Azərbaycann milli və siyasi birliyini bərpa etmək idi.

Bu anlamda Şah İsmayıll və digər Səfəvi hökmədarları ən azı Şah Abbasadək “İran şahənşahi” tituluna da ciddi önem verməmişlər, üstəlik Türk mənşələriylə fəxr edən Qızılbaşlar özlerini əsil-nəcabət və ad-sanlarına görə qeyri-türklərdən yüksəkdə tutaraq, onları tatlar ya da taciklər adlandırmışlar (68, s.35). Bu günün özündə də Azərbaycan türkləri arasında irandillilərin tat, ya da tacik (təcik) adlandırılması yaygın olaraq qalmaqdadır. Bu anlamda Səfəvi hökmədarlarının sonralar “İran şahənşahi” adlandırılması onlara kənardan verilmiş bir addır. Avropalılar Anadolunu Rum diyarı,

Osmanlı sultanlarını buna uyğun olaraq bir çox hallarda Rum hökmдарı kimi kimi qələmə vermişlər. Ancaq bu, Osmanlıının Türk olmaması anlamına gəlmədiyi kimi, sonralar “İran şahı” adlandırılın Səfəvilərin də iranlı ya da fars olması demək deyildir.

Üçüncüsü, Səfəvilərin milli kimliyinin bəlirlənməsində Bayandurlu-Ağqoyunlu münasibətləri mühüm yerə malikdir. Hər halda Səfəvilərin Oğuz-Türkman ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıkış etməsi təsadüfi olmamışdır. “İran” tarixçisi Nəsrullah Fəlsəfi yazar ki, ata tərəfindən özünü Peyğəmbər nəslindən hesab edən Şah İsmayıł Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi kimi özünü haqlı olaraq bu sülalənin qanuni varisi hesab etmişdir (68, s.34). Deməli, Şah İsmayılin taxt-tac iddiasını ortaya qoyan, ilk növbədə Bayandurlularla qohumluq əlaqəsi olmuşdur.

Qeyd edək ki, Şah İsmayılin əcdadlarından olan Şeyx Cüneyd 1456-1459-cu illərdə Diyabəkirdə Bayandurluların başçısı Həsən xanın sarayına siğinmişdir. Həsən xan da düşməni Baharlı-Qaraqoyunlu Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə vermişdi (68, s.40). Bununla da Bayandurlularla Səfəvilər arasında qohumluq bağlı yaranmış və sonralar daha da möhkəmlənmişdir. Hər iki tərəf bu qohumluq bağından maraqlı olsa da, bundan daha çox qazanan Səfəvilər olmuşdur. Belə ki, Səfəvilər hakim bir sülalə olan Bayandurlularla qohumluq əlaqəsi qurduqan sonra Səfəvilərdə dövlət yaratma hissi ön plana çıxmışdı.

Bu anlamda Səfəvilər və Bayandurlular arasında baş tutan qohumluq əlaqəsindən dərhal sonra birincilərin Şirvan və Dərbəndə yürüşləri diqqətçəkicidir. On maraqlısı isə odur ki, Səfəvilər Bayandurlularla qohumlaşdıqdan sonra şəlik ya da qızılbaşlıqla tanınmağa başlamış, məhz bu adla da Şirvan və Dağıstan ərazilərinə yürüş etmişlər. Deməli, Bayandurlularla qohumluq hakimiyyət iddiasının yaranmasına, şəliyə meylilik isə güclənməsinə səbəb olmuşdur. Yəni Səfəvilər üçün Bayandurlularla qohumluq və şəliyə meylilik yeni bir dönenin başlanmasını ortaya qoymuşdur.

Bu baxımdan tanınmış tarixçi alimimiz Oqtay Əfəndiyevin o fikriylə razılışarıq ki, 15-ci əsrin ortalarına qədər sünni kimliklə tanınan Səfəvilərin şəliyə keçməsi təsadüfi olmamışdır. Çünkü Bayandurlularla qohumlaşan Şeyx Cüneyddən başlayaraq

Səfəvilərdə şıəlik ön plana çıxmış, bu qohumluğu davam etdirən Şeyx Heydərin dövründə isə daha da artmışdır. Şübhəsiz, Səfəvilərdə şıəliyin ön plana çıxmاسında Şərqi Anadolunun sufi-dərvish həyatı süren Oğuz-Türkmən boyları mühüm rol oynamışlar. Hər halda, Səfəvilərin dini mərkəzi Ərdəbildə şıəlikdən daha çox sünnilik ön planda olduğu bir zaman, Şərqi Anadoluda Oğuz boyları arasında şıə-mistik sufiliyin daha güclü olması burada əsas rol oynamışdır.

Dördünsüçü, hesab edirik ki, Qızılbaşlığın-şıəliyin Şərqi Anadoluda və Azərbaycanda geniş yayılmasına Oğuz-Türkmən boyları əsas möhür vurmaşlar. Səfəvilərin ilk hökmdarları Şah İsmayıł, Şah Təhmasib daha çox sufi ruhlu Türk Qızılbaşlığını, ya da Türk şıəciliyini qurmağa çalışmış, bu anlamda türk sufiliyini, türk ozanlığını, türk ələviliyini təbliğ etmişlər. Bütövlükdə Səfəvilərin sufi-şaman ruhlu Qızılbaş ideologiyasını türk şıəliyi də adlandırmaq olar. Amma Səfəvilərin şamançı-sufi ruhlu türk şıəliyi 100 il sonra İran-zərdüst ruhlu fars şıəliyinə təslim olmağa başlamışdı. Yəni Səfəvilərin hakimiyyətinin ikinci yarısında türk dünyagörüşü fars dünyagörüşünə yenilməyə üz qoymuşdu. Amma hakimiyyətdə yenə də Türk Səfəvilər idilər. Sadəcə, Türk ruhaniyyatına əsaslanan qızılbaşlıq Şah Abbas Səfəvilərin başına keçdikdən sonra bir qədər dəyişmişdir. Belə ki, Şah Abbasın dövründən başlayaraq Azərbaycan Türk ruhaniyyatı yavaş yavaş İran Fars ruhaniyyatına çevrilməyə başlamışdır. Ancaq bütün hallarda Səfəvilər dönməndə Qızılbaşlığın-şıəliyin əsas yayıcıları Azərbaycanın Oğuz-Türkmən tayfaları, onların din üləmələri olmuşlar.

Səfəvilərin milli kimliklərinin dolaşdırılmasında dini-ideoloji amillər, özəlliklə hakimiyyətdə qanuni sahib olduqlarını isbat etmək üçün köklərini Peyğəmbər nəsliyə bağlamaları da mühüm rol oynamışdır. Bu anlamda Şah İsmayılin özünün və əcdadlarının İslam dinində şıə tərəfdarlığını saxlaması, hətta şıəliyi imamilər (qızılbaşlıq) təriqəti kimi dövlət dini elan etməsi təsadüfi olmamışdır. O.Əfəndiyev yazar ki, şıəlik ya da qızılbaşlıq ideyasına görə, Xəlifə Əli imamdır və kim bunu qəbul etmirse, o kafirdir. «Məhəmməd peyğəmbərdirsə, Əli «Allah həqiqətinin təzahürüdür» («məzəhər-i həqq»dır). İsmayılin özünün Əli və Fatimədən başlayan «mənşəyi» ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa şəklə düşdürüyüne inanır. Əvvəlcə o (İsmayıł), Əli ilə bir olmuş, indi isə yenidən zühur

etmişdir. Peyğəmbərin və imamın keyfiyyətləri onun simasında təcəssüm etmişdir» (68, s.52).

Doğrudan da Şah İsmayılin şeirlərində dini-mistik şiacilik ruhlu ön planda idi (90, s.224). Səfəvilərin şəliyə bu cür münasibəti, Şah İsmayıldan başlayaraq ifrat şəkil almış və nəticədə dini məzhəbçilik zaman-zaman Səfəvilərin yalnız milli mənsubiyətini dolaşdırırmamış, Türkmən dövlətçiliyinə də mənfi təsir göstərmişdir. Özəlliklə, Şah İsmayıldan başlayan şiaciliyin I Şah Abbasın hakimiyyəti dövründə daha da radikallaşması bunda əsas amillər idi. Belə ki, Şah Abbas 1587-ci ildə taxta çıxdıqdan sonra Oğuz boylarının Səfəvi sarayında və ordusunda yetkilərini əlindən almış, bunun əvəzində Türk olmayanlara yeni səlahiyyətlər vermişdir. Beləliklə, bu dövlət ifrat şialəşmə nəticəsində həm də müəyyən qədər iranlılaşmağa məruz qalmışdır (59, s.123-124). Deməli, Səfəvilərin həm əsil etnik kimliyi, həm də əsil dövlət kimliyi məhz dini-ideoloji düşüncə içində başqa çalarlar almışdır. Səfəvilərin etnik və dövlət kimliyinin mürəkkəbləşməsində də əsas məsələ şiaciliklə bağlı olmuşdur.

Ancaq indi “şiacilik” məsələsini Azərbaycan türkləri və İran farsları öz bildikləri kimi yozurlar. Bununla da, Səfəvilərin şiacilik ideologiyasının “Türkleşməyə”, yoxsa “farslaşmağa” xidmət etməsi məsələsi gündəmə gəlmışdır. Beləliklə, Səfəvilərin etnik kimliyi ilə bağlı iki bir-birinə zidd müddəə var ki, sözün açığı bunlara aydınlıq gətirmək heç də asan görünmür. Məsələn, “İran” müəllifləri iddia edirlər ki, Şah İsmayıf fars ya da kürd olduğu halda özünü dini-ideoloji anlamda türkleşdirmiş ya da ərəbləşdirmişdir. Belələrinə görə, halbuki Şah İsmayılin nə türklüyə, nə də ərəbliyə dəxli vardır. Onlara görə, o, “İran milli dövləti”nin yaratmış fars-kürd mənşəli bir hökmdardır. Sadəcə, həmin dövrə onların fars ya da kürd nəsilləri türkleşdikləri üçün Şah İsmayıf dövlət dilini Türk dili elan etmiş, türk dilində şerilər yazmışdır. Yəni burada əsas məsələ İran müəlliflərinin iddiyasında, Səfəvilər dövləti qurulana qədər Səfəvilərin türkleşməsi/ turanlılaşması, yaxud da bizim iddiyamızca, əksinə yalnız Şah Abbasdan sonra qismən Səfəvilərin iranlılaşması baş vermişdir.

Bəzi Azərbaycan tarixçiləri yazılırlar ki, Səfəvilərdə Şah Abbasın hakimiyyətə gəlməsiylə Azərbaycan Səfəvi dövləti süquta uğradı, onun yerinə İran Səfəvi dövləti ortaya çıxdı. Bu məsələnin “Azərbaycan” və “İran” anlayışları adı altında həllinə cəhd doğru

deyildir. Ona görə də, Oqtay Əfəndiyev və başqa tarixçilərimizin Səfəvilərin 1501-1587-ci illər hakimiyyətini Azərbaycan Səfəvilər dövləti, 1587-1736-cı illər hakimiyyətini isə İran Səfəvilər dövləti kimi xarakterizə etmələrini doğru görmürük. Ə.Elçibəyin də təbrincə desək, Səfəvi Türk dövlətinin paytaxtının Türk Qəzvindən fars İsfahana köçməsini, yaxud da Şah Abbasın anasının fars qızı olmasını, ya da sarayda və orduda fars dililərini çoxalması müddəələrini əsas götürərək Azərbaycan Türk Səfəvi dövlətinin İran Fars Səfəvilər dövlətinə çevrildiyini iddia etmək kökündən yanlışdır (56, s.63). Yəni burada bir dövlət çevrilişi olmadığı üçün Türk Səfəvilərin Fars Səfəvilər çevrilməsi də mümkün deyildir.

Çox təessüf ki, bu cür fikirlər yalnız “Azərbaycan tarixi” kitablarında deyil, eyni zamanda “Azərbaycan ədəbiyyatı tarixi”ndə də öz əksini tapmışdır: “Əsası Şah İsmayıł tərəfindən qoyulmuş Azərbaycan Türk Səfəvi dövləti XVI əsrin sonlarına yaxın öz mahiyyətini itirərək məzmunca fars Səfəvi dövlətinə çevrilmişdi. Xətai əsillinenəsəbli I Şah Abbas hakimiyyətə gələn kimi (1587-ci il) öz soy kökünə xilaf çıxıb ölkədə farslaşdırma siyasəti aparmağa başladı, paytaxt Azərbaycan şəhəri Qəzvindən İsfahana köçürüldü, hakim dairələrdəki bir sıra yüksək vəzifələr fars zadəganlar arasında bölüşdürüldü, dövlət dili kimi türk dili yenə fars dili ilə əvəz olundu” (30, s.535).

I Şah Abbasın Səfəvi sarayında və ordusunda hansı islahatları həyata keçirməsindən asılı olmayaraq Səfəvilər sonadək bir türkmən sülaləsi olaraq qaldılar. Sadəcə, Səfəvilərin ifrat şəqçilik hisləri Osmanlının qəzəbinə tuş gəlmışdı ki, bundan ən çox zərər görən Azərbaycan türkləri və Azərbaycan, ən çox qazanan isə İran və irandililər oldular. Hər halda, dini məzhəbçilik adı altında Osmanlı-Səfəvi müharibələrində ən çox yağmalanan Türk elləri, o cümlədən Azərbaycan olmuşdu.

Bu anlamda Azərbaycanın güneyindən və quzeyindən olan tarixçilərimizin çoxu hesab edir ki, Türkmən dövləti kimi yaranan Səfəvilərin radikal şəliyə meyil göstərməsi başdan yanlış olmuşdur. Bu yanlışın nəticəsində də Osmanlı türkləri Azərbaycan türkləri üzərinə dəfələrlə yürüşlər etmiş, Osmanlı, Türküstənla yanaşı Oğuz boylarının ya da Türklərin ən böyük hakimiyyət yerlərinindən biri olan Azərbaycanın zəifləməsinə səbəb olmuşlar. Yəni Azərbaycandakı

Türkmən dövlətçiliyi zəifləmiş, həm öz günahları ucbatından, həm də Osmanlı sultanlarının bir çox hallarda mənasız sünni təəssübkeşliyindən doğan yürüşlərindən Səfəvi şahları da başlarını Azərbaycandan (Təbriz, Qəzvin) götürüb Farsistana üz tutmuşlar.

Ən əsası odur ki, Səfəvi Türkmən dövlətinin sonradan bu və ya digər dərcədə “iranlılaşma”sında Şah Abbas dönməndə paytaxtin Türk Təbriz, Türk Qəzvindən fars İsfahana köçürülməsi, eyni zamanda Qızılbaş Türkmən əmirlərinin əksəriyyətinin qətlə yetirilməsi mühüm təsir göstərmişdir. Hətta, Şah Abbasın İsfahana bəzi türkmən tayfalarını köçürməsi belə, Azərbaycanın və Azərbaycan türklərinin İran, İrandililər qarşısında yenilməsini əngəlləyə bilməmişdir. Ancaq biz bütün bunlara baxmayaraq, yenə də o fikirdəyik ki, Səfəvi dövlətini “İran milli dövləti” kimi qələmə vermek yanlışdır.

Ümunmiyyətlə, Şah Abbasın mərkəzi hakimiyyəti gücləndirmək üçün Türk Qızılbaşlıq ideyasından kənara çıxıb türklərlə farslar arasında balanslaşdırılmış ideya kimi Şahsevənlilik ideologiyası ortaya atması, üstəlik paytaxtı Türk Qəzvindən Farsistan bölgəsinə yaxın İsfahana köçürməsi, ya da Türk Qızılbaş xanlarının saraydakı nüfuzuna ciddi zərbə vurması bütövlükdə Səfəvilərin türklüyünü və dövlətin türk dövləti olmasını inkar edə bilməz. Buradakı şahsevənlilik ideyasının Səfəvilərdəki yeri və rolu isə, Osmanlı tarixindəki yeniciəri təşkilatına çox bənzeyir: “Şahsevən el və əşirətləri Səfəvilərin müxtəlif türk el və tayfalarından intixabla təşkil etdikləri əsgər ocaqlarından başqa bir şey deyildir” (137, s.483).

Ona görə də, bizi burada daha çox maraqlandıran Azərbaycan Səfəvilər ya da Səfəvi Türkmən dövlətinin guya “İran milli dövləti”nə çevriləməsi olmamalıdır. Çünkü bütövlükdə belə bir hal olmamışdır. Bizi maraqlandıran odur ki, Şah Abbasın dövründə Səfəvilərdə niyə əsasən Azərbaycan mərkəzliliyini, Türkmən əmirləri isə xeyli dərcədə mövqelərini itirdilər. Ancaq bu məsələni də radikal şəkildə qoymaq olmaz. Çünkü Səfəvilərin bütün dönməndə Azərbaycan və Türk əmirləri mühüm rol oynamadıqda davam etmişlər. Bu baxımdan bizi burada əsasən maraqlandıran Səfəvilərin Azərbaycan dövlətindən guya “İran dövləti”nə çevriləməsi deyil, Azərbaycan mərkəzçiliyin və Türk əmirlərinin həm 1501-1587, həm də 1587-1736-cı illərdə Səfəvilərdə oynadıqları yer olmalıdır.

Bizcə, bütövlükdə Səfəvilərin tarixi Türk-Oğuz, Səfəvilərin

dövlətçiliyi Türk-Oğuz dövlətçiliyidir. Əlbəttə, ilk baxışda bunu doğru görməyənlər ya da yanlış olduğunu iddia edənlər də vardır. Öncəliklə, Səfəvilərdə ön plana çıxmış qızılbaşlığın, digər adıyla “Türk şəliyin” Türk tarixinə, Türk dövlətçiliyinə zidd olduğunu müdafiə edənlərin olduğunu heç də unutmuruq. Onu da yaxşı bilirik ki, Quzey Azərbaycan və Güney Azərbaycanda Səfəvi Qızılbaşlığını ya da Türk şəliyini Türklüyün, Türk Birliyinin ziddi kimi görənlər az deyildir. Bir sözlə, Səfəvi Qızılbaşlığını ya da Səfəvi şəliyini Türk dünyasının birləşməsi yolunda ciddi əngəl kimi görənlər vardır ki, buna aydınlıq gətirilməlidir (107).

Amma bu aydınlıq heç də ya “qara”dır ya da “ağ”dır formasında olmamalıdır. Səfəvi dövlətinə, Səfəvi mədəniyyətinə, Səfəvi tarixinə eləcə də onun dövlət başçılarına və aydınlarına ya bizdəndir ya da bizdən deyildir baxış açısı tamamilə yanlışdır. Çünkü bu baxış açısı ortaq Türk dövlətçiliyinə, ortaq Türk tarixinə yalnız zərər verir. Bu zaman Türk tarixi itirir, əvəzində başqaları qazanırlar. Türkiyə araşdırmaçlarından Refik Turan da “Azərbaycan tarixi” kitablarında ortaya çıxan bu kimi zidiyyətləri tədqiq etməyə çalışmış, ancaq bəzən həmin “tarix”lərin təsiri altında “İran” anlayışını yetərincə izah edə bilməmişdir (221, s.186, 316).

Hər halda Şah İsmayıli, Şah Təhmasibi, Şah Abbası və digər Səfəvi hökmədarlarını yalnız irançı şəlik tərəfdarı kimi kimi qələmə verib “Iran”a bağlamaq, bu anlamda da Azərbaycana, türklüyü zərərli və yad hesab etmək çıxış yolu ola bilməz. Bizcə, Səfəvi hökmədarları qızılbaşlığı ya da türk şəliyini (bunun digər adı Türkiyədə ələvilikdir) dövlət ideologiyası kimi qəbul edib təbliğ edərkən yanlışlıqlara yol veriblərsə, bu xətalar onları bizdən uzaqlaşdırıb “Iran”a ya da farslığa bağlaya bilməz. Belə bir məntiqlə çıxış etsək, o zaman yalnız Səfəvilərdən deyil, Azərbaycan Atəbəylərindən, Azərbaycan Baharlılarından, Azərbaycan Bayandurlularından, Azərbaycan Əfşarlarından, Azərbaycan Qacarlarından və başqa dövlətlərmizdən də imtina edib onları “Iran”a, “İraq”a, “Rusiya”ya, “Suriya”ya, bir sözlə istənilən yadlara “hədiyyə” etməliyik. Bu cür yanaşma qətiyyən doğru deyildir. Əgər bir dövlətimizin bir xətası vardırsa, o xəta onu bizdən uzaqlaşdırılmamalıdır. Türk dövlətlərinin yanlışı da, doğrusu da bizimdir.

Bu anlamda “Səfəvi şəliyi” ya da “Türk qızılbaşlığı” deyilən

sadəcə, bir dövlət yaratmaq və onu idarə etmək ideologiyasıdır. Əlbəttə, bu ideologiyada doğru olanlarla yanaşı, yanlış olanlar da az olmamışdır. Ancaq bu gün biz “Türk şəliyi” ya da “Səfəvi qızılbaşlığı”nda yalnız yanlışları axtarmaqla heç nə qazanmayacağıq. Çünkü dövlətlərimizdə doğru olanları deyil də, ancaq yanlış olanları önə çəkmək insanların bilinclərində güvən əvəzinə inamsızlıq yaradır. Başqa sözlə, dövlət yaratmaq və onu idarə etmək ideologiyalarından biri olan Türk şəliyi ya da qızılbaşlıq o zaman Türk-Oğuz boylarının bir qisminin (Azərbaycan Türklerinin) işinə yaradığı üçün doğru, digər qisminin (Anadolu türklərinin) işinə yaramadığı üçün yanlış idi. Təbii ki, Türk-Oğuz boyları arasında şəliyi zərərli sayanlar saymayanlar qədər haqlı idilər. Ancaq onların hər ikisi bunu, Allah və Onun Peygəmbəri yolunda əldə bayraq tutaraq edirdilər. Deməli, sonralar daha çox sünni və şəhəkimliyinə bürünmüş, əslində bunun mahiyyətinə çox da varmayan Türk-Oğuz boyları üçün qurduqları dövlətləri ayaq üstə tutmaq, ərazilərini daha da genişləndirmək üçün bu bir ideoloji taktika idi. Başqa sözlə, Tanrıçılıq inancından heç bir zaman qurtulmayan və qurtula bilməyəcək də Türk-Oğuz boylarının İslam dini içindəki məzhəbçi mövqeləri xilas yolu ola bilməzdi. Çünkü Türklər üçün tək yol İslAMDAN öncə də, İslAM dövründə də yalnız Tanrıının özüylə bağlı olmuşdur. Bu anlamda yəhudilik, xristianlıq, islamlıq və digər təktanrılı dinlər türklər üçün yeni deyildir. Deməli, İslAM dini daxilindəki məzhəb ayrılıqları da türklər üçün faciə hesab edilməməli idi. Bu, birinci dəfə deyil idi ki, türklər rastlaşdırlar.

Sadəcə, əvvələr olduğu kimi burada da əsas məsələ o idi ki, İslAM dininin içində sünni və şəhəkimliyə bir-birinə qarşı duran, Tanrıının ədalət carçası olmaq yolunda müharibə edən Türk-Oğuz boylarından hansı daha çox haqlı, hansı daha az haqliydlər. Əsas düşündürücü məqam məhz Tanrıının ədalət gücünü təmsil etmək idi ki, Türk-Oğuz boyları İslAM dini açısından ona yeni məna verirdilər. Yəni Tanrıının ədalət təmsilçisi olmaq uğrunda, eyni zamanda öz hakimiyyətlərini bir-birlərinə təsdiq etdirmək yolunda qutlu bir savaş apardıqlarına hər iki tərəf inanırdı. Şübhəsiz, bu çox nisbi ancaq faciəli məsələ idi. Çünkü zaman zaman türk dövlətlərinin sünni və şəhəməzhəbçiliyi savaş bəhanələrini ortaya qoyub daha çox Tanrıının yer üzündə ədalət təmsilçiliyi uğrunda mübarizəni ifadə etsə də, iki türk

dövlətinin zəifləməsinə və düşmənlərinin qazanmasına da səbəb olmuşdur. Bu anlamda keçmişə baxanda Türk şəliyi ideolojisi ilə dövlət quran və idarə edən Səfəvilər üzərində daha az haqlı, daha çox günahkar düşüncəsi formalaşdırmaq heç də Türk Birliyinə xidmət etmir. Ən azı ona görə ki, Türk sünniyyi təəssübkeşi kimi qəbul etdiyimiz Osmanlının özündə də önəmli olan Türk dövlətinin yer üzündəki ədalətlə əzəmətini və böyüklüyünü bu adla mühafizə etmək idi. Eyni işi Səfəvilər Türk şəliyi adı altında edirdi. Belə olduğu təqdirdə birini az suçlu, digərini çox suçlu saymaq, təbii olaraq doğru ola bilməz. Demək istədiyimiz budur ki, sünni və şia məsələsində iki Türk dövləti qarşı-qarşıya gəlməmişdir, bu yalnız onların hansının daha çox İslam dini təəssübkeşəsi olmasından irəli gələ bilməzdi. Burada onə çıxan Tanrıının yer üzündəki ədalət təmsilçisi olmaq yolunda “iki qoçun başının bir qazanda qaynaya bilməməsidir”. O zaman iki Türk dövlətinin bunu həll edə bilməməsi fonunda sünni və şia təəssübkeşiliyini ortaya ataraq İslam dininin qoruyucuları kimi dəfələrlə savaşmaları başa düşüləndir.

Şübhəsiz, “köhnə” bir dövlət olan Osmanlının “yeni” dövlət olan Səfəvilərə Tanrıının ədalət rəmzi olmaq yolunda din ideolojisi dərsi keçməsi daha çox dini böyüklüyün ya da sünni təəssübkeşiliyin ifadəsi deyil, eyni zamanda yanı başında olan daha böyük birisiylə hesablaşılması istəyi idi. Ancaq “gənc” Səfəvinin “qoca” Osmanlıyla hesablaşmaq əvəzinə dikbaşlıq etməsi, üstəlik bunu “şia” dövləti olaraq ortaya qoyması “yaşlı” Türk dövlətinin “gənc” Türk dövlətinə savaş açması üçün əsaslı bir səbəb olmuşdur. Çox yazıqlar olsun ki, Sultan Səlimdən başlayaraq Osmanlı hökmardarları üçün Səfəvilərin “Türk şəliyi” həddən artıq şisirdilmiş, ancaq son dönenlərdə bu məsələ bir qədər şəkil dəyişdirilmişdir. Əslində Osmanlının Səfəvilərdən daha çox onun dövlət ideolgiyasına, yəni şəliyə müharibə elan etməsi, onu aradan qaldırıram deyərkən daha yayılmasına səbəb olmuşdur. Üstəlik, Osmanlının “şia” məsələsinin üzərinə getməsindən ən çox itirən Azərbaycan ya da Turan türkləri olmuş, bundan faydalanan isə İran ya da İran kökənlilər olmuşlar (97^a, s.394-395). Ona görə də, Səfəvi şəliyi ya da Səfəvi Qızılbaşlığı çox keçmədən Osmanlı və Türkiyədə artıq türkük, Azərbaycanlıqla deyil, İran və İranlılıqla bağlanmışdır. Şübhəsiz, bu məsələdə Avropa və Rusiya alımlarının də böyük əməyi olmuşdur.

Bizcə, bu anlamda Səfəvi şəliyinin ya da qızılbaşlılığının Türklüyə və Azərbaycanlılığa zidd, bunun əvəzində Farslığa və İranlılığı doğma hesab edilməsinin kökünü Səfəvi-Osmanlı münasibətlərinin sünni-şia analamda düzgün qurulmaması, bundan dolayı baş verən müharibələrdə deyil, onların arasında düşməncilik toxumunu səpən, sünni və siləyi iki türk dövlətinin ölüm-qalım məsəlesi kimi ortaya atanlarda axtarmaq lazımdır. Şübhəsiz, iki Türk dövlətinin həm siyasi, həm də dini-ideoloji analamda kəsişməyən maraqlarını düşmənciliyə və daha sonra müharibələrə səbəb olanlar antitürk qüvvələr idilər. Həmin antitürk qüvvələr sünni-şia məsələsindən, eyni zamanda Tanrıının yer üzündəki ədalət təmsilçisi olmaq istəyindən yararlanaraq Türk-Oğuz boylarının birbirlərinə savaş açmalarını körükleyirdilər.

Cox yazıqlar olsun ki, içimizdəki və xaricimizdəki antitürk qüvvələr Orta çağda Türkün yer üzündə ədalət təmsilçisi olmaq kimi istəyini yalnız məzhəbçilik fonunda təqdim edərək, Türk dövlətlərinin yer üzərində ədalətlilik və insanlıq təmsilçiliyi mübarizəsini kölgədə qoymuşlar. Bununla da, ədalət və insanlıq uğrunda mübarizə aparan Türk dövlətlərinin mücadiləsi Qərb tarixçiliyində məzhəbçilik və hakimiyyət hərəsləri kimi dəyərləndirilmişdir. Bu gündə aşağı-yuxarı bizlərə həmin bilgiləri verirlər. Bütün bunların əvəzində ədalətlilik və insanlıq uğrunda mübarizə aparanlar kimi isə Qərb dövlətləri, bir sözə Qərb ideologiyaları təbliğ olunur. Biz isə hələ də düşünürük ki, görəsən Səfəvilər niyə şəliyi qəbul etdi, şəliyi qəbul etməklə də Türkliyə xəyanət etdilər mi? Amma bir almanın düşünmür ki, almanın böyük qismi xristianlıq içində lüterançılığa üz tutmaqla almanınlarından imtina etdilər mi, etmədilər mi? Bizcə, yox. Bir din içində müəyyən qədər fərqli yol tutmaq doğrusu yanlışıyla millətin üstündən xətt çəkə bilməz. Ancaq zaman zaman özündən uzaqlaşar. Bu uzaqlaşmanın sonu isə yenidən kökə qayıdır. Deməli, dünənin və bu günün Türk sünnisinin ya da Türk şəsini sonu birdir: Tanrıçılıq!!!

Beləliklə, bütün bunlarla yanaşı, Səfəvi Türk dövlətinin sonunun gəlməsinin əsasən aşağıdakılarda görürürk:

1) Azərbaycan Türk qızılbaşlığının (Türk şəliyinin) İran Fars şiciliyinə tabe etdirilməsi, Türk tayfalarının ordudan və

dövlətdən hakimiyyətdən tamamilə uzaqlaşdırılaraq farsdillilərin, gürcülərin və başqalarının onların yerinə gətirilməsi,

2) Millət və vətən təəssübünün zəifləməsi, yəni Türk dövlətinin mahiyyətindən kənara çıxaraq onun sonunadək qorunmamsı,

3) Səfəvilər hökmətlərinin və Türk ordusunun nüfuzunun, səlahiyyətlərinin azalması fonunda irançı din üləmələrinin nüfuzlarının, səlahiyyətlərinin sürətlə artması və şəliyin radikal hala gəlməsi.

Deməli, əgər Baharlı-Qaraqoyunlu və Bayandurlu-Ağqoyunlu dövlətlərinin uzun yaşaya bilməməsinin səbəbi bir-birindən güclü Türkmen boylarının varlığı idisə, bunu dini məzəhəbçilik anlamında qızılbaşlıq-şəliy ideyasıyla əsasən aradan qaldırmağı bacaran Səfəvilər, ancaq sonralar bu məsələdə fars şəcəilərinə və digərlərinə uduzmaqla milli dövlət, milli imperiya prinsiplərini qoruya bilmədilər. Sadəcə, I Şah Abbasın islahatlarıyla (şəliyiyi daha gücləndirmək, orduda türk və qeyri-türklər arasında bərabərlik yaratmaq və s.) Səfəvi Türkmen Dövləti ömrünü bir əsr də uzada bildi. Ancaq Süleyman şah, xüsusilə onun oğlu Sultan Hüseynin dövründə artıq I Şah Abbasın islahatları da öz əhmiyyətini itirmiş oldu. Artıq Səfəvi dövlətində hakimiyyət hökmədarın nəzarətindən çıxıb irançı şəhərələrinin əlinə keçmişdi. Bizcə, Sultan Hüseynin taxta çıxardılmasında da əsas rolu irançı şəhəri din üləmələri və əyanlar əsas rol oynadılar (154, s.48). Bununla da dövlət daxilində ikihakimiyyətlilik yaranmışdı ki, Sultan Hüseynin taxta çıxmاسından sonra irançı şəhərələrinin əlinə keçmişdi. Artıq Sultan Hüseyn irançı şəhərələrinin əsas rolu əyanlarının təsiri altında olub, onların dediklərini hərfiyyən həyata keçiridi (181, s.12-13). Beləliklə, dövlət daxilində irançı şəliyin ifratlaşdırılması fonunda sünni əfqanlar, bəlucilər, sistanlılar və başqaları ayaqlanmaşa başladılar. Bir yandan dövlətin içində ideolji və iqtisadi böhranın artması, özəlliklə 1722-ci ildə paytaxt İsfahan da daxil olmaqla dövlətin böyük bir hissəsinin Əfqanların-Gilzayların əlinə keçməsi, digər tərəfdən çar Rusiyası, İngiltərə, Fransa və Osmanlı kimi dövlətlərin təhdidləri, xüsusilə Rusiya və Osmanlıının Səfəvi torpaqlarına hərbi yürüsləri Səfəvi Türk dövlətinin süqutunu sürətləndirdi.

Bütün bunlarla yanaşı, belə bir fikir daha çox vurgulanır ki, hətta “Türk şəliy”i olsa belə, şəliyin Səfəvilərdə rəsmi dövlət dininə çevriləməsi sonralar türklərdən çox farsdillilərin işinə yaramış və onun

sonunu gətirmiştir. Belə ki, əsrlərboyu dünyəvi hakimiyyət sürmüş türklər başlanğıcdan şəliyə meyil etməklə yanlışlığa yol vermişlər. Bununla da yalnız şəlik məsələsinə görə, sonralar farsdililər Türk şəliyini fars şəliyinə çevirməkən türksoylu Səfəvilərin qurduğu dövlətdə əsas söz sahibi olmuş, hakimiyyətə mühüm mövqe tutmağı bacarmışlar. Əlbəttə, bu cür düşüncədə də müəyyən həqiqət vardır. Ancaq bütövlükdə Səfəviliyin süqutunu yalnız Türk şəliyinin Fars şəliyinə yeniləməsində axtarmaq da doğru deyildir. Hər halda yuxarıda da qeyd etdiyimiz kimi, burada digər amillər də mühüm rol oynamışdır və tarixdə bu ilk dəfə baş vermirdi.

3.3. Əfşarlar İmperiyası: məzhəbçilikdən ümmətçiliyə (İslam birlüyü), yoxsa türkçülüyə (Turana) dönüs

Hazırda Türk tarixi, o cümlədən Azərbaycan türk tarixi çərçivəsində mürəkkəb, dolaşdırılmış “tarix”lər arasında Əfşarlar dövlətinin və onun banisi Nadir şah Əfşarın tarixi xüsusi yer tutmaqdadır. Hər halda ən azı Azərbaycan türk xalqı olaraq Turan-Türk tarixinin ən böyük dövlət və fikir dühlərindən olan Nadir şah Əfşar (1688-1747) və onun qurucusu olduğu Əfşarlar dövləti haqqında doğru bilgilərə sahib deyilik. Çünkü İngilis-Amerikan, Rus-Slavyan və Fars-İran imperializminin son iki əsrдə şüurlarımıza yeritdiklərinin sonucu olaraq Nadir şah Əfşar şəxsiyyəti, Əfşarlar dövləti qərbyönlü “tarix” kitablarında tamam başqa çalarlarda öz əksini tapmışdır. Bunun əsas səbəblərindən biri, bəlkə də birincisi Nadir şah Əfşarın Oğuz-Türk, bir sözlə Turan soyundan olması və fars şəciliyinə qarşı apardığı mücadiləsidir.

Şübhə etmirik ki, bu gün Nadir şah Əfşarla, onun qurduğu Əfşarlar dövlətiylə bağlı bilmədiyimiz, yaxud da yanlış öyrədilən bir çox məsələlər vardır. Əgər türk ruhlu düşüncə sistemimizi yenidən diriltmək, bərpa etmək istəyiriksə o zaman Əfşarlarla bağlı məsələləri çözməli, əsil həqiqəti Turan-Türk xalqlarına, Turan irqinə olduğu kimi çatdırmalıyıq. Bizcə, bu anlamda Nadir şah və Əfşarlar dövlətiylə bağlı aydınlıq gətirilməsi vacib olan, Turan düşüncə sistemimizə işiq tuta biləcək ən önemli məsələlər aşağıdakılardır: 1. Səfəvilərin süqutu və Əfşarlar dövlətinin qurulması; 2. Əfşarlar dövlətində dövlət dili və yazı məsəlesi; 3. Nadir şah Əfşarın

Səfəvilərin artıq iranlılaşmış şıəcilik ideyasını aradan qaldıraraq İslam birliyinə nail olmaq ideyası; 4. Təbriz mərkəzli vahid Azərbaycan vilayətinin yaradılması; 5. Nadir şahın öldürülməsi və Əfşarların islahatlarının sonrakı aqibəti.

Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda, “mənim cəddim müqəddimə Çingiz xurucunda Ruma gedən ali-Osmanın cəddi Ərtoğrulun qarınası olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim “Iran”a getmiş idi”-deyə (214, s.60), yazan Nadir şah Türkmənlərin Əfşar boyundandır (259, s.36). Azərbaycan Türk aydını Nəriman Nərimanov 1898-ci ildə yazdığını, 1913-cü ildə “düzəlişlər” etdiyi “Nadir şah” adlı dram əsərində Nadirqulu xanı öncə “başkəsən, yokkəsən quldur”, daha sonra vətən və millət uğrunda mücadilə edən fədalı, qəhrəman kimi qələmə vermişdir. Şübhəsiz, Nadir şahın Əfşarlar dövlətini qurmamışdan öncəki faəliyyəti ilə bağlı uydurmaların arxasında çar Rusiyası ideoloqları dayanırdı. Bütün bunlara baxmayaraq Nərimanov həmin əsərində Nadir şahı bütövlükdə Səfəvilərin tənəzzülü dövründə meydana çıxaraq “Millət və Vətən yoluna” düşüb (128, s.125) qısa bir müddət ərzində osmanlıları, rusları və başqalarını Türk Səfəvilər torpaqlarından uzaqlaşdırmağı bacaran, əfqan-gilzay, sistan, bəluci üsyənlarını aradan qaldıran, bununla da Səfəvi-Qızılbaş ordusunun sərdarı vəzifəsinə qədər yüksələ bilən qəhrəman, hökmədar kimi qələmə vermişdir. Doğrudan dini məzhəb qovğalarının nəticəsində Səfəvi Türk dövlətinin gözləri önündə süquta uğramasını, bundan suisitfadə edən rusların, əfqanların və başqalarının Səfəvi torpaqlarını yağımalamasını sinirə bilməyən Nadirqulu xan Oğuz Türk kimliyi, İslam birliyi düşüncəsiylə yola çıxaraq Səfəvi Türk dövlətinin işgal olunmuş torpaqları üzərində hökmranlığını bərpa etməyə çalışmışdır. Nadirqulu xanın bu əməyini qiymətləndirmək məcburiyyətində olan Səfəvi Türk hökmədarı II Şah Təhmasib 1726-ci ildə əvvəlcə onu hərbi müşavir, daha sonra ordu başçısı təyin etmişdir (171, s.5).

Bundan sonra keçən bir neçə il ərzində Nadirqulu xan əfqanlar, ruslar və osmanlılar üzərində böyük qələblər əldə edərək böyük ölçüdə Səfəvi Türk dövlətinə aid torpaqları geri qaytarmış, paytaxt İsfahanı əfqanlardan azad etmişdir. Ancaq bütün bunlara baxmayaraq, Səfəvi Türk hökmədarı II Şah Təhmasibin şıəci din üləmələri-

nın və xanlarının da təhrikiylə Nadirqulu xana qarşı olan inamsızlığı 1732-ci ildə birincinin taxtdan salınması və faktiki olaraq sonuncunun Səfəvilər dövlətinin əsas şəxsi olmasına nəticələnmişdir. Özəlliklə, Nadirqulu xanın millət və vətən üçün gördüyü milli mücadiləni doğru dəyərləndirə bilməyən, bunu bir vəzifə davası kimi qəbul edən II Şah Təhmasibin şəcəi fars əyanlarının təhrikiylə 1731-ci ildə Osmanlı və çar Rusiyası üzərində apardığı uğursuz hərbi əməliyyatlar Səfəvilərin birmənalı şəkildə sonunu götirmişdir. Bizcə, Nadirqulu xan da millət və vətən məsələlərini şəxsi-vəzifə məsələsi kimi gördüyü, daha doğrusu irançı şəd din üləmalarının əlində oyuncaga çevrildiyi üçün II Şah Təhmasibi Səfəvi Türk dövlətinin taxtdından salaraq onun yerinə oğlu III Şah Abbası (1732-1736) taxta çıxarmışdır.

Nadir şah Əfşar Səfəvilər dövlətinin birinci şəxsinə çevrildikdən sonra (1732) da Osmanlı və Rusiyaya qarşı apardığı mühəribələrdən qalib çıxmış, hətta çar Rusiyasına ultimatum göndərmişdi ki, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk etməlidirlər. Nadir şahın çar Rusiyasının nümayəndəliyilə 1735-ci ilin martında Gəncə yaxınlığında bağladığı müqaviləyə əsasən rus qoşunları Turanın mərkəzi olan Azərbaycanın quzey bölgəsini (Dərbəndi, Salyanı, Bakını və b.) tərk etməyə məcbur olmuşlar (22, s.415). Eyni zamanda Nadir şah Osmanlı-Türkiyə qoşunlarını da Azərbaycan ərazisindən tamamilə çıxartmağa nail olmuşdu. Ancaq bu gün Azərbaycanın bəzi “tarixçi”ləri həmin dövrə çar Rusiyası qoşunlarının işgalçılığını “unudaraq”, daha çox Osmanlı Türk qoşunlarının Azərbaycandan çıxarılmasını üzərində dayanırlar. Məsələn, Azərbaycan tarixçiləri Türk Əfşarlar dövlətinin qurucusu Nadir şah Əfşarın Quzey Azərbaycanda Osmanlı və çar Rusiyasına qarşı apardığı mühəribələrdən belə nəticə çıxarırlar: "Azərbaycan ərazisi tamamilə türk əsgərlərindən təmizləndi. Lakin bu heç də Azərbaycan xalqına azadlıq gətirmədi. Ölkədə türk işgalçılарını İran işgalçılari əvəz etdilər" (58, s.43).

Birincisi, “müstəmləkəçi” ruhlu bəzi “Azərbaycan tarixçi”ləri yazmışlar ki, Nadir şah Turanın mərkəzi olan Azərbaycanı yalnız Osmanlı Türk qoşunlarından deyil, eyni zamanda çar Rusiyasının işgalçi qüvvələrindən də təmizləmişdir. Çar Rusiyasını və Sovet Rusiyasını işgalçi kimi qələmə verməkdən

bacardıqları qədər yan qaçan həmin “Azərbaycan tarixçiləri”nin gücləri, hələ də yalnız Osmanlara, Əfşarlara və Qacarlara çatır.

İkincisi, “ölkədə türk işgalçlarını İran işgalçları əvəz etdirər” fikiri tamamilə yanlışdır. Çünkü “İran işgalçları” kimi qələmə verilən ordunun əsasını Oğuz türkləri, o cümlədən Azərbaycan türkləri təşkil edirdi ki, həmin ordunun başçısı da Oğuz-Türk ulusunun Əfşar boyundan olan Nadir şah Əfşar idir. Nadir şah Əfşar isə Əfqanlara, Osmanliya və çar Rusiyasına qarşı müharibəni ilk növbədə, Səfəvi Türk dövləti ya da bir Türk oğlu kimi Türklük adına aparmışdı. Yəni indi Osmanlı dövlətinin başçısı Sultan Mahmuda “Rum” hökmdarı Əfşarlar dövlətinin başçısı Nadir şahı “İran” şahə damgası vurub yadlaşdırmaq qətiyyən doğru deyildir. Çünkü vaxtılı digər adlarla yanaşı Nadir şahın “İran”, Sultan Mahmudun “Rum” hökmdarları adlarını daşımaları onların qurduqları ya da idarə etdikləri dövlətlərin Türk dövlətləri olmamaları anlamına gələ bilməz.

Nadir şah Əfşarın milli-dini ideoloji islahatları...

Nadir şah Əfşar Səfəvi Türk dövlətinin taxtına hər şeydən öncə, “İran” hökmdarı deyil Türk müdrikərinin yetkisi və xalqın istəyilə Oğuz-Türkmən övladı kimi çıxmışdı. Əfşarlar dövlətində önəmli vəzifə tutmuş Mirzə Mehdi xanda Nadir şahı həsr etdiyi əsərində yazırkı ki, onun taxta çıxması zor gücülə deyil, xalqın istəyi və müdrikərin razılığıyla baş vermişdir. Belə ki, həmin dövrün şəraiti, xüsusilə II Şah Təhmasibin ikili oyunları və onun taxtdan düşürülməsindən sonra faktiki olaraq dövlət, millət və vətənin sahibsiz qalması Nadir şahı 1736-cı ildə Muğanda Qurultay keçirməyə məcbur etmişdir. Həmin qurultayda Nadir şahın Səfəvi taxtında oturmaqdən əvvəlcə boyun qaçırması qurultay iştirakçılarının, o cümlədən sonralar onun qatlində əli olmuş Cəfər xan, Rza xan, Məhəmməd xan və başqa xanların gözü önünde baş vermişdi. Nadirqulu xan yalnız qurultay iştirakçılarının nəzərinə çatdırıldığı üç şərti qəbul edəcəkləri, yəni II Şah Təhmasibin və onun övladlarından hər hansı birinin şahlıq iddiasına düşdüklərində cəzalandırılmalarına etiraz etməyəcəkləri, “şəliy”in radikal tərəflərinin aradan qaldırılmasına razılıq verəcəkləri və onun öz övladlarına sədaqətlə olmalarına and içəcəkləri halında Səfəvi taxtına oturacağını bildirmişdir (171, s.12).

Cox təəssüf ki, Sovetlər Birliyinin tarixşünaslıq konsepsiyasından hələ də qurtula bilməyən bir çox “Azərbaycan tarixçiləri” Nadir şahın 1736-cı ildə Muğanda-Azərbaycanda keçirilən qurultayda şah seçilməsinə də bacardıqları qədər qeyri-ciddilik, qeyri-legitimlik forması verməyə çalışaraq yazmışlar: “Nadir şahın özünü şah “secdirdiyi” Muğan qurultayında...” (58, s.44). Halbuki, Nadir şahın Muğanda Səfəvilər dövlətinin davamçısı olaraq taxtda oturması qanuni bir şəkildə həyata keçirilmişdi. Bunu, XIX əsr Azərbaycan tarixçiləri Mirzə Adığözəl bəy, Mir Mehdi Xəzani, A.A.Bakıxanov da təsdiq edirlər. Mirzə Adığözəl bəy “Qarabağnamə”də yazır ki, Nadir şah 1736-cı ildə Muğanda keçirilən qurultayda öncə Səfəvilərin taxtına oturmaqdan imtina etmişdir: “...xaraba qalmış İran məməlkətini düşmənlərin təcavüzündən xilas etmişəm. Səfəvi Şah Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırıllar. Onlardan hər hansını padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram” (95, s.36). Mir Mehdi Xəzani isə yazır ki, Nadir şah Əfşarın bu sözlərdən sonra Qurultay nümayəndələri tek sözlə dedilər: “Çün bizim can və malımızı, namus əyalımızı müxaliflər cəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyud və məhbus və biəmr ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padışahımız yenə sizin vala-cənabınız ola ki, sizin vüzudi-məsudinizdən qeyri heç kimse səltənəti-İranı vərtəq və fətəqi-müümümmati-cahani kəmayañbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz” (96, s.117-118).

Deməli, Nadir şah “dövlət qurub, dövlət yıxan” Türk müdriklərinin və xalqın istəyilə Əfşarlar dövlətini qurmağa qərar vermişdir. Eyni müddəəni təsdiq edən A.A.Bakıxanov da yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 000 min adam gəlmişdi: “Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İranın (Turanın – F.Ə.) səltənət taxtına oturdu” (41, s.171).

Gördüyüümüz kimi, bugünkü bir çox tarixçilərdən fərqli olaraq Nadir şahın Səfəvilərin taxtına qanuni olaraq oturmasını

XVIII-XIX əsrlərdə yaşamış əksər Türk (Azərbaycan) tariçiləri labüd və qanuna uyğun hal kimi qələmə almışlar. Artıq Turan və Azərbaycanda hakimiyyətdə Əfşarlar idi. Başqa sözlə, Turan və onun mərkəzi Azərbaycanda bir Türk dövlət olan Səfəviləri, digər Türk dövləti Əfşarlar əvəz etmişdi. Səfəvi Türk dövləti kimi Əfşar Türk dövləti də ilk növbədə, Azərbaycan və Turanla bağlı idi. Nadir şah Əfşarın hök-məranlığı da “İran hökmranlığı” deyil, əslində Turan-Türk hökmranlığı idi.

Əfşarlar dövlətində dövlət dili və yazı məsələsi.

Bu gün Əfşarların dövründə dövlət dilinin, yazısının farsca və ya türkçə olmasına bağlı da fikirlər səslənməkdədir. Şübhəsiz, Əfşarlar Türkmen-Oğuz boyundan idilər və dövlət sarayında, rəsmi ziyafətlərdə, rəsmi qəbullarda əsasən Türk dilində danışırıldılar. Hər halda dövləti idarə edən xanların böyük əksəriyyəti də əsasən Türk-Oğuz boyundan idilər. Belə olduğu təqdirdə dövlətin rəsmi dilinin Türk dili olması mübahisəzidir. L.Lokkartda yazır ki, öz soykötüyünü Əmir Teymurla bağlayan Nadir şah Əfşar sərkərdələri və əyanlarıyla bir qayda olaraq Türk dilində danışar, idarəcilik məsələsində bu dildən istifadə edərmiş (245, s.26, 327).

Bu gün müstəqil Azərbaycanın bəzi rusbaşlı tarixçiləri Nadir şahın rəsmi görüşlərdə türk dilində danışmasını elə bir formada təqdim edirlər ki, bundan baş çıxartmaq mümkün olmur. Onlar bu qeyri-adi “tarix” üslubunu ortaya qoyarkən 18-ci əsr erməni tarixçisi Abram Kretasiyə əsaslanırlar. Kreatsi yazır ki, Nadir şah ermənilərlə Türk dilində (Azərbaycan türkçəsi) danışırımiş (242, s.244). Yəni bütün bunlar ona işarədir ki, Əfşarlar dövlətinin əsas dili Türk dili olmuşdur. Ancaq bu gün müstəqil Azərbaycanın bəzi rusbaşlı tarixçiləri bir yandan Nadir şahı “işgalçı” kimi qələmə verir, digər tərəfdən onu mənşəcə “azərbaycanlı” adlandıraraq rəsmi ziyafətlərdə “Azərbaycan dili”ndə damışdığını yazırlar: “mənşəcə azərbaycanlı (Oğuz-Türk deməyə cəsarətləri və obyektiv olmaları çatışır- F.Ə.) olan əfşar tayfasının nümayəndəsi Nadir Qulu xan İran dövlətini təmsil etsə də rəsmi ziyafətlərdə Azərbaycan dilində (Türk dili yazmağa yenə də cəsarət etmirlər-F.Ə.) danışarmış” (58, s.44). Bizcə, bu cür “tarixçi”likə ancaq kölə bir nəsil yetişdirmək mümkündür. Hər halda heç bir oxucu, özəlliklə yeni yetişən nəsil bu cür “tarix”lə Nadir şahın həm “İranı dövlətini təmsil edən işgalçı”,

həm də mənşəcə “azərbaycanlı” olması ziddiyyətini dərk edə bilməz. Əslində isə burada qeyd olunan əsil tarix belədir: mənşəcə Türk-Oğuz ulusunun Azərbaycanda yurd salmış Əfşar boyundan olan Nadir şah Əfşarlar dövlətinin hökməndə kimi rəsmi ziyaflərdə də Türk dilində (Azərbaycan türkçəsində) danişirdi. Bu isə o deməkdir ki, Nadir şah naməlum “İran dövlətini təmsil edən işgalçi” deyil, mərkəzi Azərbaycan olan Əfşarlar dövlətinin hökməndə kimi doğma Türk dilində danişan Türk oğlu Türkdür.

Doğrudur, Nadir şah rəsmi yazımalarda Türk dilindən çox fars dilindən istifadə etmişdir. Onun Osmanlı sultaniyla apardığı yazışmalar da əsasən Fars dil, qismən Türk dilində olmuşdu. Bu anlamda dövlətin adından yayılan bəzi buyruqların da Türk diliylə yanaşı Fars dilində olması da təbiidir. Çünkü Əfşarlar dövlətində say etibarilə Türk millətindən sonra İran/Farsdilli tayfalar ikinci yerdə idilər. Deməli, Əfşarlar İmperiyasının dövlət dilinin Türk dili olmasına yanaşı bəzi buyruqlar, ya da arxiv sənədləri Fars dilində yazılması da bir gerçeklikdir. Orta çağda fars dilinin rəsmi yazışma və bəddi ədəbiyyat dili kimi daha geni yayıldığı nəzərə alsaq, burada da qeyri-adi heç bir şey yoxdur.

Nadir şah Əfşarın “İslam birliyi” ideyası...

Nadir şah Əfşarın Türk tarixində ən önemli addımlarından biri “şıə-sünni” məzhəb düşmənciliyini hər hansı bir yolla həll edərək Osmanlı və Əfşarlılar arasında birliyi hədəfləməsi idi. Doğrudur, günümüzdə Nadir şahın bu addımını müxtəlif yönən dəyərləndirənlər var. Hətta, Nadir şahın bu xidmətini də “İran”ın, buna parelə olaraq da farsların adına yayanlar da az deyildir. Guya, Nadir şah məzhəb davasını aradan qaldırmaqla “İran milli dövləti”ni düşünmüştür. Maraqlıdır ki, hətta Səfəvilərin Qızılbaşlıq ideologiyasını da “İran milli ideyası” kimi qələmə verib, Səfəviləri “İran milli dövləti” adlandıranlar da vardır. Şübhəsiz, “İran milli ideyası”yla Səfəvilərin qızılbaşlıq ideyası arasında nə qədər bağlılığın ya da uzaqlığın olması məsələsi birmənalı deyildir. Ancaq bir şey həqiqətdir ki, son zamanlara qədər Səfəvi qızılbaşlığı daha çox “İran milli ideyası” içində əridilməyə çalışılmışdır. Çox yazıqlar olsun ki, Səfəvi şıəliyinin-qızılbaşlığının “İran” bütünlüğündə əridilməsində, iranlaşdırılmasında bu anlamda Azərbaycan milli

ideyasından uzaq tutulmasında “sapı özümüzdən olan baltaların” (Ə.Kəsərvi, S.H.Tağızadə vəb.) da “əməyi” az olmamışdır.

Bütün hallarda hesab edirik ki, Səfəvilərin şəlik-qızılbaşlıq ideyası yaxşısı və pisiylə ilk növbədə Türklüyü, Turana daha sonra farsdillilərə və İrana aid ola bilər. Hər halda Nadir şah Əfşar da “sünni-şia” məsələsinin həllini hədəfləyərkən vaxtilə bu anlaşılmaqlıdan dolayı fars-türk arasında yaranmış ixtilafın deyil, türklə türk arasında yaranan ixtilafın aradan qaldırılmasını düşünmüştür. Yəni Nadir şah Əfşar hesab edirdi ki, Səfəvilərin şəliyi-qızılbaşlığı dövlət dini elan etməsiylə bundan daha çox zərərçəkənlər “İran” və “Rum”u idarə edən Oğuz-Türkmən boyları, bir sözət türklər olmuşlar. Bunu, Nadir şah Sultan Mahmuda göndərdiyi bir məktubunda açıq şəkildə yazmışdır: “Amma Şah İsmayılin yeritdiyi ixtlafçılıq siyasəti nəticəsində keçmiş zamanlarda Türkman sultanlarına bağlı olmuş Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdir. Buna görə izhar olunur ki, əgər islampənah padşahın təbiəti üçün çətin və dostluq adətlərinə müxalif deyilsə, o əlahəzərət həmin iki məmləkətdən birini bağışlamaq qaydası ilə bu tərəfin tabeliyində olan məmləkətlərin hövzəsinə qatsın. Biz o həzrətin həmin təklifləri rədd ya qəbul etmək haqqını tanıyırıq” (124, s.12).

Gördüyüümüz kimi, Nadir şah Əfşarı düşündürən “İran milli dövləti” deyil, Türklerin idarə etdiyi iki dövlətdə “sünni-şia” məzhəbçiliyini aradan qaldırmaq, dolayısıyla da İslam birliyini bərqərar etməklə həmin dövlətlərin idarəediciləri olan Türk sülalələrinin məzhəb düşmənciliyinə son qoymaq idi. Ancaq Nadir şah Əfşar Səfəvilərin xələfi kimi məzhəb məsələsi çözülmədən iki Türk dövləti arasında düşmənciliyə son qoyulmasının mümkünzsizlüğünü də yaxşı bilirdi. Bu mənada Nadir şahın nə istədiyini yaxşı anlayan N.Nərimanov “Nadir şah” əsərində həmin dövrün tarixçisi Mirzə Mehdi xanın dilindən bunu çox yaxşı ifadə etmişdir: “İki məzhəbin birləşməyi həqiqət gözəl, bir fikirdir. Çünkü ədavət bilmərrə aradan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. Mollalara məvacib kəsmək də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və və aşkara millətin, vətənin dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. O gün (Nadir şah) mənə deyir ki, Mirzə! Sən elə bilmə

ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm... Bunlar zahirdə dinpərest, batındə dini tar-mar edirlər. Bəli, fikir etdikcə görürsən insafən ağllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur” (128, s.144-145).

Deməli, Nadir şah Əfşarın iki məzəhəbi birləşdirməkdə əsas məqsədi iki millətin – Türk Osmanlıyla Türk Əfşarların qüvvətlənməsi idi. Bu mənada Nadir şah Əfşar birmənalı şəkildə İran şəliyinə çevrilmiş şəliyi dəstəkləmədiyini bəyan etmiş, bunun nəticəsi olaraq da Səfəvilərin taxtına çıxar-çıxmaz dini islahatlara başlamışdır. Bu, 1736-cı ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdır. Nadir şah Muğan Qurultayındakı çıkışında dini islahatların aparılmasının vacibliyindən bəhs edərək demişdir: “Bundan sonra müsəlmanlar arasında nifaq və ikitirəlik olmamalıdır. Şah İsmayıllı Səfəvi zamanında yaranmış bu hal indi də davam etdirilir. Bu hala səbəb İran torpağında fitnə-fəsad yaradan məzhəb ayrılıqlarıdır. Nə qədər ki, bu pis hal ortadadir, fitnə və intriqə da bərqərardır” (78, s.36). A.A.Bakıxanov yazır ki, Nadir şahın Qurultayda irəli sürdüyü təkliflərdən sonra, “İran üləməsinin ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti sabitləşdirməklə, iki məzhəb – şia və sünni məzhəbləri arasındaki ixtilafa nəhayət verilib İslam əhalisi arasındaki ədavət qaldırılsın. Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı” (41, s.171-172).

Əslində bu islahatlar ilk növbədə, Nadir şahın şəxsi iradəsinin nəticəsi idi. Onun gələcəkdə “sünni-şia” probleminin Türk-İslam dünyasına, özəlliklə də Türk-İslam dünyasına vuracaq zərəri görür və bunu aradan qaldırmaq istəyirdi. Bu məqsədlə Nadir şah Sultanı Mahmuda yazdığı məktublarında məzhəb məsələsinə son qoyulmasının, bu anlamda cəfərliyin 5-ci təriqət kimi qəbul edilməsinin önemliliyindən bəhs etmişdir (103, s.162-162).

Nadir şah Sultan Mahmuda yazırkı ki, Səfəvilər dönməmində, özəlliklə Şah İsmayıldan sonra yanlış olaraq İslam dinində məzhəbçilik hisləri alovlanmış, bütövlükdə sünnətə əməl olunmamışdır. 1736-cı ildə Böyük Muğan Qurultayında Səfəvilərin müsəlman dünyasında ortaya atdığı şəciilik məsələsinin aradan qaldırıldığını bildirən Nadir şah, artıq bütün xəlifələrin “İran”da

qəbul edildiyini, sadəcə Osmanlınin da Cəfərliyin sünnetin 5-ci qolu kimi tanınmasının vacibliyini yazmışdır (125, s.99). O açıq şəkildə bildirirdi ki, Osmanlı dövlətinin bəzi məmurları buna əngəl olsalar, həm qardaşlığa xəyanət etmiş olacaq, həm də Allahın dininin bütövlüyünə qarşı çıxdıqları üçün gec-tez cavab verməli olacaqlar.

Amma yazıqlar olsun ki, Nadir şahın bu iradəsinə Osmanlı dövləti müsbət cavab vermədi. Üstəlik, Nadir şah özü də vahid İslam birliyi, Türk Birliyi ideyasının qurbanı oldu. Nadir şahın İslam birliyi və Türk Birliyi ideyasının qurbanı olmasına bəlkə, ilk dəfə A.A.Bakıxanov toxunmuşdur. Ümumiyyətlə, çar Rusiyasının dövründə Bakıxanovun Nadir şaha verdiyi qiymətlə, Sovetlər Birliyi dönəminin və indi bəzi “Azərbaycan tarixçiləri”nin verdiyi qiymət arasında xeyli fərq vardır. SSRİ dönəminin, eyni zamanda indiki dövrdə bir çox “Azərbaycan tarixçi”ləri Nadir şahın bu böyük addımını daima görməzdən gəlmış, onun bu böyük ideyasını əsasən yad etməkdən qaçmışlar. Ancaq Bakıxanov “Nadir həzrətləri” adlandırdığı Əfşarlar sülaləsinin qurucusunu böyük hörmətlə anmış, onun süquta uğramış Səfəvilərin davamçısı kimi uğurlarını təqdir etmiş, ən vacibi Nadir şahın Türkiyə və Azərbaycan türk əhalisi arasında geniş yayılmış sünni-şıə məzhəb davasının aradan qaldırması cəhdini müsbət dəyərləndirmişdir.

Bu baxımdan “sünni-şıə” məsələsi ortada olduğu bir dövrdə Bakıxanovun Nadir şahla oğlu Rzaqulu xan arasında keçən olayları təsadüfi olmadığına işarə etməsi də diqqətimizi çəkir. O yaxır ki, Nadir şahın məhz bu ideyasından sonra ona oğlu Rzaqulu xan tərəfindən sui-qəsd təşkil edildi. Şübhəsiz, Rzaqulu xan özü də atası kimi bu məsələnin qurban oldu. Əslində Nadir şah Əfşara sui-qəsd təşkil edənlər zahirən doğmaları, amma əslində irançı şıə ruhaniləri və onların havadarları idilər. Onlar Nadir şahın ətrafındaki bəzi xanları da inandıra bilmisdilər ki, Nadir şahın şıəcilik məzhəbini aradan qaldırmaq istəyi “Iran” üçün çox zərərlidir. Şıəciliyin aradan qaldırılmasını “Iran dövləti”nin sonu kimi qələmə verən İranlı/Fars etnik ünsürləri və havadarları əslində öz vəziyyətlərini, daha çox da milli gələcəklərini düşünürdülər. Onlar yaxşı anlayırdılar ki, əgər Nadir şahın ortaya atdığı şıə-sünni məsələsi həllini taparsa, öncə iki Türk dövləti arasında İslam birliyi, daha sonra Türk birliyi ideyası gerçəkləşəcək, bununla da onların xəyallarında yaşatdığı “Iran”

birdəfəlik aradan qalxacaq, düşüncə və idarəetmə baxımından yalnız Turan var olacaqdır.

Gördüyüümüz kimi, Nadir şah Əfşarın bir tərəfdən Osmanlı sultanına müraciət etməsi, ancaq Sultan Mahmudun cəfərliyi 5-ci təriqət kimi qəbul etməməsinə baxmayaraq, bir neçə dəfə bununla bağlı böyük dini məclislər keçirməsi və din rəhbərlərinə şia-sünni ixtilafını aradan qaldırmaq üçün göstərişlər veriməsi Türk birliyinə yönəlmış ciddi addımlar idi. Belə məclislərdən biri 1743-cü ilin dekabrında Nəcəfdə baş tutub ki, “Nəcəf vəsiqəsi” adıyla rəsmiləşdirilib. Burada bir daha bildilir ki, Nadir şah taxta çıxan gündən sünni-şia məsələsini həll etməyə qərar vermiş, bunun üçün Osmanlı sultanına məktublar yazaraq bəzi təkliflər irəli sürmüştür. Sənəddə Şah İsmayıllı Səfəvi tərəfindən irəli sürülen şəliyin İslam dünyasına gətirdiyi ədavət və parçalanma kimi zərərlərindən söz açılaraq, şəliyin aradan qaldırılmasının cəfərliyin qəbul edilməsinin önemliliyindən bəhs olunmuşdur (154, s.688).

Bizcə, “İran/Ariyan” kimliyinə meyilli şia üləmaları zahirən Nadir şahla bu məsələdə razılışasalar da, əslində onların əksəriyyəti daxilən buna qarşı olublar. Bunu yaxşı anlayan Nadir şah da irançı şia ruhanilərinə və onların tərfdarlarına amansız divan tutmaqdən çəkinməmişdir. Başqa sözlə, Nadir şah Osmanlı sultanının hansı qərar qəbul etməsindən asılı olmayaraq iranlılaşmış şəliyi aradan qaldırıb cəfərliyi ortaya qoymaqda israrlı idi. O, bu yolda oğlunun gözünü kor etdirməklə yanaşı, ona əngəl olan iarnçı şia mollalarına qarşı da radikal addımlar atmaqdən çəkinməmişdi. Nadir şahın Əfşarlar imperiyasından uzaq tutduğu əsas təbəqə də, ilk növbədə iranpərəst şia ruhaniləri və havadarları olmuşlar. Artıq Nadir şah açıq şəkildə dövləti irançı şia ruhanilərin düşüncəsiylə idarə etmək istəmir, bütün vasitələrdən istifadə edərək onları zərərsizləşdirirdi; hətta o Muğan Qurultayında onun işinə müdaxilə edən irançı düşüncəli Mollabəşini belə qətlə yetirtmişdir. Rus müəllifi L.Boqdanovunda qeyd etdiyi kimi, Səfəvilərdə şiaçilik imamlar nəslinin davamçısı kimi hakimiyyətə qanuni sahib olmaq üçün zəruri olduğu halda, Nadir şah Əfşar bunu, parlaq şəkildə zərərli görür, eyni zamanda sünni-şia məzhəbindən asılı olmayaraq hamının şəriət və Allah qarşısında bərabər olması ideyasını irəli süründü; bu addımla Osmanlinin

iki əsrдən çox Səfəvilər üzərində apardığı məzhəb uğrunda müqəddəs mühabiblərinə də son qoymuş olurdu (232, s.190).

Nadir şah Əfşar sünni-şia məsələsində tam olmasa da, Əfşar Türk dövlətində, eyni zamanda Osmanlıyla münasibətlərdə xeyli dərəcədə uğur əldə etdi. Belə ki, Nadir şah Cəfərliyi 5-ci təriqət kimi Osmanlı tərəfindən tanınmasına nail ola bilməsə də, bütövlükdə şıəliyin artıq onlar üçün əhəmiyyətli olmadığını, bu anlamda Osmanlı Türk dövlətiylə Əfşar Türk dövlətinin iki soydaş və dindaş dövlət kimi barış içində yaşaya bilməsinin təməlini qoydu. Buna ən bariz nümunə kimi də, 1746-cı ilin sentyabrında Qəzvində iki dövlət arasında bağlanan barış müqaviləsini göstərə bilərik (171, s.21). Artıq Nadir şahın sayəsində Osmanlı dövlətinin və xalqının Əfşarlar dövlətinə münasibətində xeyli dəyişiklik yaranmış, dini düşmənçilik azalmış və doğmalıq hissələri yenidən güclənmişdir. Digər tərəfdən Səfəvilərdə ön plana çıxmış sünni-şia məsəlesi Əfşarlar dönməmində xeyli dərəcədə yumşaldı, dini məzhəbçilik hissi xeyli dərəcədə öz yerini İslam ümmətçiliyinə, müəyyən qədər də Türk birliyinə vermiş oldu. Bizcə, bu iki amil, yəni məzhəblərarası qovğadan İslam ümmətçiliyinə və Səfəvilər-Osmanlı düşmənçiliyindən Türk birliyinə keçid kimi yeni bir dövrün başlangıcıdır. Bütün bunlara görə, ilk növbədə Nadir şah Əfşara və Əfşar Türk dövlətinə borcluyuq.

Şübhəsiz, bu iki amil Türk-İslam dünyası üçün, bütün müsəlman türkləri üçün əsasən məqbul olduğu halda, ancaq irandillilər və onların ideoloqları üçün qəbul edilməz idi. Çünkü türklərdən fərli olaraq fars şıəciliyi irandillilərin daha çox son dayaq nöqtəsi idi. Əgər şıəcilik aradan qalxardısa, o zaman irandillilərin Türk dövlətlərində mövqelərini qoruyub saxlamaq, yəni milli varlıqlarını davam etdirmək çox təhlükəli bir həddə çatmış olacaqdı. Ona görə də, Nadir şahın İslam ümmətçiliyi əsasında ortaya qoymuğu Türk birliyi ideyasının gerçəkləşməməsi üçün isə həm irançı şıə ruhanilər, həm də onların havadarları olan İngilis-Rus-Yəhudü qüvvələri mühüm rol oynadılar. Hər halda ən azı iki əsr ərzində Səfəvi Türk xanədanının hakimiyət iddialarını gerçəkləşdirmək üçün soykökünlərini və düşüncələrini Peyğəmbərin (s.) Əhli-Beytinə, o cümlədən 12 imama bağlamaları farsdillilər üçün də bir nicat yolu olmuş və onlar bacardıqları qədər Səfəvi Türkmen dövlətində bu amildən yararlanmağa çalışmışlar. Ancaq Səfəvi Türk dövlətinin

süqutu, onun yerinə Əfşar Türk dövlətinin gəlməsiylə dini-ideoloji düşüncə tamamilə kökündən dəyişdi. Yeni durum ən çox İranyönlüləri, qismən də hakimiyyətə can atan bir qrup türk şəçiləri ciddi şəkildə narahat etməyə başladı. Əlbəttə, bu məsələdə pərdəarxasında farsdilliləri, o cümlədən şəçilik düşüncəsiylə hakimiyyətə can atan bəzi türk şəçilərini (Əliqulu xan, Sam Mirzələr və b.) körükleyən ingilisləri, amerikanları, rusları, yəhudiləri də unutmamaq lazımdır.

Ona görə də, hesab edirik ki, Nadir şahın faciəli qətlində onun sünni-şıə məsələsini aradan qaldırmaq istəyi həllədici rol oynadı. Məhz onun bu ideyasını dərindən anlayan farsdilli şıə din xadimləri, hakimiyyətə can atan türk şıə qruplar və onların havadarları (ruslar, ingilislər) öncə Nadir şah Əfşarın ən sadiq ətrafını, daha sonra özünü aradan qaldırmaq qərarını verdilər. Farsdilli şıə mollaları Nadir şahın yaxın ətrafında olan bəzi Türk xanlarını, ola bilsin onun oğlu Rzaqulu xanı da (bu dəqiq deyil) inandırmışlar ki, səfəvi şəçiliyi aradan qalxsa, yalnız dövlətin deyil, onların da sonu gələcək. Bu məqsədlə onlar Nadir şahda şübhə yaratmaq, eyni zamanda ona əhali arasında olan münasibəti dəyişmək üçün taxtdan salınmış II Şah Təhmasibi öldürdülər. Halbiki Nadir şah istəsəydi taxta çıxdığı ilk gündə, ya da az sonra II Şah Təhmasibi aradan qaldıra bilərdi. Bir tərəfdən Osmanlıının “sünni-şıə” məzhəb davasını aradan qaldırmaq istəməməsi, digər tərəfdən iranyönlü şəçilərin əliylə bəzi xanlar tərəfindən (çox güman ki, Rzaqulu xanı da bu faciəyə təhrik ediblər, ya da iz azdırmaq üçün onun boynuna atıblar) sui-qəsdə məruz qalması yalnız Əfşarlara deyil, Türk-İslam dünyasının birliliyinə də çox ağır zərbə oldu. Bunu, Bakıxanov indiki bir çox “Azərbaycan tarixçiləri”ndən daha dəqiq görmüş və ürəkağrısıyla bunu, iki cümlədə belə ifadə etmişdir: “Nadir şah atılıq şəfqətini toplayıb, şahzadəni kor etdiirdi və özünün dövlət çırğını söndürdü. Bundan sonra, Nadir şah hamidən bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini dəyişdi” (41, s.174).

Deməli, Nadir şah Əfşarın və onun qurduğu Əfşarlar imperiyasının bir çox hərbi uğurlara baxmayaraq fəlakətə uğrumasının kökü sərf milli-dini birləşmələri ilə bağlı olmuşdur. Bu anlamda Nadir şahın faciəli ölümünü “bir qrup xainin hazırladığı sui-qəsd”, Nadir şahın cəzalandırdığı iri məmurların, feodalların

daima qorxu altında olması, yaxud da vəzifə üçün öz qohumlarının əliylə öldürülməsi izahlarını qətiyyən doğru hesab etmirik (125, s.47). Əslində onun ölümünə ferman verənlər mahiyyətə radikal İran şiaçilər və onların havadarları olduğu halda, zahirən həyata keçirənlər hakimiyyətə can atan bəzi türk şiaçilər Əliqulu xan, Saleh xan, Məhəmməd xan və başqaları olmuşdur. Bir sözlə, formal olan zahiri-naşı “sui-qəsdçilər”lə əsil sui-qəsdçiləri bir-birindən ayıранда, o zaman Nadir şah Əfşarın qətlininin əsil səbəbkarları bəlli olur. Ə.Tahirzadənin də qeyd etiyi kimi Nadir şahın (o cümlədən Ağa Məhəmməd şah Qacarın) faciəli ölümünü adı, təsadüfi bir qətil qələmə vermək kökündən yanlışdır. Çünkü bu qətlin arxasında çar Rusiyası, İngiltərə və Fransa dayanırdı (171, s.25-26).

Bu anlamda bizcə, Nadir şah Əfşar Səfəvilərin torpaqlarına, hətta daha da artığına sahib çıxdığı kimi, türk mahiyyətindən uzaq düşmüş fars şəliyinə də sahib çıxsaydı, o zaman vəziyyət tamam başqa cür ola bilərdi. Başqa sözlə, Nadir şah Əfşarın “Fars-Əhəmən-Sasan İran”ın ideoloji yönünün davamı kimi görülən “iran şəliy”inin ruhunu dəyişdirmək istəyi bir tərəfdən əsasən fars şiaçilərinin (azda olsa, Səfəvi türk şiaçilərinin) ideologiyasına, digər tərəfdən çar Rusiya, Böyük Britaniya, Fransa kimi dövlətlərin də planlarına uyğun gəlmədiyi üçün zərərli hesab edilərək, bu ya və digər formada işbirliyilə qarşısı alınmışdır. Hər halda, birincilər “Fars İrani-Ariani” yaşatmaq naminə bu işə qol qoydularsa, sonuncular isə Türklüyün və İslamlığın vahidlik, bütövlük təşkil etməməsi üçün Əfşarları devirmək qərarını verdilər. Bizcə, sonuncular bu və ya digər vasitələrlə Osmanlı sultanını da inandırmağı bacarmışlar ki, Nadir şahın məzhəb məsələsinin həllində əsas istəyi vahid İslam birliyi ya da Türk birliyi yaratmaq deyil, Osmanlı ələ keçirməkdir. Cox güman ki, Osmanlı sultani da bu amildən çıxış edərək cəfərliyi 5-ci təriqət kimi qəbul etməkdən birmənalı olaraq imtina etmişdir. Deməli, dolayısıyla olsa da, Osmanlı sultani Nadir şaha məzhəb məsələsinin həllində dəstək verməməklə onu “Iran” şiaçilərinin və havadarlarının əlində tek qoymuş, bununla da İslam birliyi və Türk birliyi yolunda açılan kapıları genişləndirmək əvəzinə, əngəl olmağa çalışmışdır.

Əhməd Ağaoğlu da yazırı ki, Türk birliyi məsələsində Sultan Səlimdən sonra Nadir şah Əfşar mühüm rol oynamışdır: “Nadir bu işdə daha irəli getdi; Türküstani, Buxaranı, Xivəni aldı və Osman-

lilarla birləşmək istədi; sünni-şıə ixtilaflarını aradan qaldıraraq vahid bir millət və vahid bir ümmət qurmaq sevdasına düşdü. Fəqət bu sevdayə də İstanbulun inadı mane oldu!” (4, s.123). Faruk Sümerə görə də, Osmanlı sultani I Mahmudla onun ətrafi Nadir şahın ortaq Türk-mən kimliyi duyğusuna qarşılıq verməmiş, onun şıeliyin İslam aləmindəki təcrid edilmiş vəziyyətini görərək məsələni kökündən həll etmək üçün səmimiyyətlə başladığı təşəbbüsü qəflət içində olan Osmanlı dövlət adamları qiymətləndirə bilməmişdi. O, yazır: “Nadir şah ölkəni qəsbkar əfqanlardan xilas etməklə bərabər özü də fateh bir hökmədar idi. Ürəyində səmimi bir Türkmenlik duyğusu daşıyırdı. Digər tərəfdən İran türklüyünü Türkiyə və Orta Asiya türklüyünə yaxınlaşdırmaq üçün məzhəbi bir islahata girişmişdi. Təəssüf ki, ölümü bu qayənin gerçəkləşməsinə aman vermadı” (157, s.285).

Təbriz mərkəzli vahid Azərbaycan vilayətinin yaradılması

Hazırda “Azərbaycan tarixçisi” adını daşıyanların əksəriyyəti SSRİ dövrünün Azərbaycan tarixşunaslığında olduğu kimi, Nadir şahın Azərbaycandan Osmanlı və çar Rusiyasının qoşunlarını çıxardaraq vahid Azərbaycan vilayətini yaratmasını “İran işgalçılığı” kimi dəyərləndirirlər. Bizcə, Nadir şahın Azərbaycanı ələ keçirməsini “İran hakimiyətinin bərpası” anlamında yozub onun bu addımını “işgalçılıq” kimi qələmə vermək doğru deyildir. Nadir şah Əfşar üçün Azərbaycan, Xorasan və digər Turan elləri eyni dərəcədə doğma idi; o bu ölkələrin yeganə Türk hökmədarı idi. Bu anlamda bu günə qədər Azərbaycan tarixşunaslığının Əfşarlar dövlətinə və Nadir şah Əfşarın fəaliyyətinə doğru qiymət verə bilməməsi böyük yanlışlıqlardan biridir. Öncəlliklə, rəsmi tarixşunaslığıımızda Nadir şahın milli əməllərini “İran hökmranlığı” adına yazaraq onun işgalçi kimi təqdim edilməsi yolverilməz, bağışlanmazdır. Akademik Ramiz Mehdiyev də “Nadir şah Əfşar: diplomatik yazılmalar” kitabına yazdığı ön sözə açıq şəkildə ifadə edir ki, SSRİ dövründə hakim ideologiyanın sıfərişi ilə formallaşan tarixşunaslıq konsepsiyasından qurtulmaq lazımdır (125, s.48). Onun fikrincə, SSRİ dövründə yazılmış tarixin əksinə olaraq Nadir şahın qurduğu imperiya tariximizin parlaq səhifəsi olmaqla yanaşı, onun bir Azərbaycan türkü olması tarixi həqiqətdir. Ümumiyyətlə, akademik tarixi

qaynaqlara istinadən Əfşarların Azərbaycan və türklüklə bağlı olmasını dəfələrlə vurgulamışdır (125, s.6-9).

Ramiz Mehdiyevin qeyd etməsi ki, bu məsələylə bağlı Azərbaycan tarixşünaslığında müsbət yönədə dəyişikliklər müşahidə olunur, ancaq bizcə qismən bu doğru olsa da, ancaq SSRİ dönməmində olduğu kimi, hazırda bəzi “Azərbaycan tarixçiləri” Nadir şahın vahid Azərbaycan vilayətini yaratmasını və digər ideyalarını hələ də “müstəmləkəçilik hissi” altında yozurlar. Özəlliklə, antiƏfşar, antiTürk düşüncələrin akademik ya da dövlət statuslu tarix kitablarında öz əksini tapması çox düşündürücüdür. Məsələn, Nadir şahın vahid Azərbaycan ideyası 7 cildlik “Azərbaycan tarixi”nin 3-cü cildində işgalçılıq kimi qiymətləndirilmişdir: “Nadir şah Azərbaycandan getməzdən öncə özünü mümkün ola biləcək üsyənlərdən qorumaq məqsədilə burada əvvəllər mövcud olan inzibati-ərazi bölgüsünü ləğv etdi” (22, s.415-416). Eyni düşüncələr Fuad Əliyev və Urfan Həsənovun “İrəvan xanlığı” (58, s.44), Firdun Əsədovun “Nadir şah Əfşar” adlı kitablarında da təkrarlanmışdır (64^a, s.9).

Ümumiyyətlə müstəqillik dönməmində nəşr olunmuş bu üç kitabda Nadir şah Azərbaycanı işgal edən, onu soyub-talayan yadelli “Iran hökmdarı” kimi əsasən aşağılanmışdır. Halbuki Nadir şah Əfşarın Azərbaycan ərazisini Osmanlı və çar Rusiyası qoşunlarından azad etdikdən sonra və yeni imperiyani qurar-qurmaz (1736) Təbriz mərkəzli Azərbaycan vilayətini qurması Turan-Türk tarixində çox önemli əhəmiyyətə malikdir. Hər halda Nadir şahın Səfəvilər dövründə Azərbaycan ərazisindəki Şirvan (Şamaxı, Şəki, Dərbənd və b.), Qarabağ (Gəncə, Bərdə, Qazax və b.), Azərbaycan (Təbriz, Maku, Ərdəbil, Urmiya, Ərdəbil və b.), Cuxursəd bəylərbəyliklərini (İrəvan, Naçxivan və b.) ləvg edib vahid Azərbaycan vilayətini yaratması birbaşa Azərbaycanın bütövlüyü və statusunun yüksəlməsi ilə bağlı idi. Bununla da artıq Azərbaycan ərazisindəki bütün bəylərbəyliklər ləğv edilmiş, onların yerini yalnız Təbriz mərkəzli Azərbaycan tutmuşdur ki, onun da başçılığına Nadir şahın qardaşı İbrahim xan təyin olunmuşdu. Paytaxtı Təbriz olan Azərbaycan vilayətinin tərkibinə isə Dərbənd, Xoy, İrəvan, Culfa, Maku, Ərdəbil, Gəncə, Bakı, Naxçıvan, Zəncan, Həmədan, Lənkəran və başqa yerlər aid idilər.

Nadir şahın vahid Azərbaycan vilayəti yaratması baş verə biləcək üsyanlardan çox Azərbaycanın nüfuzunun, siyasi çəkisinin artmasına və bütövlüyüne hesablanmış bir addim idi. Bununla da, əvvəller daha çox Təbriz və ətrafına Azərbaycan deyildiyi halda, Nadir şahın əmrindən sonra “tarixi-coğrafi Azərbaycan” Azərbaycan vilayəti adı altında rəsmilşədirildi. Ayrı-ayrı xanlıqlar, bəyliliklər də Azərbaycan sərdarına tabe edildi. Bununla da, Nadir şah Azərbaycanın rəsmi hüdudlarını, paytaxtını və mövqeyini bəlirlədi. Bu anlamda Nadir şahın Azərbaycan Türk xalqının tarixində çox mühüm yer tutmasını görürük. Çünkü Nadir şah Əfşara qədər Azərbaycan daha çox Təbriz və ətrafına aid edilirdi. Yalnız ayrı-ayrı tarixçilərin (Y. Həməvi, Məsudi, Təbəri və b.) əsərlərində Azərbaycan tarixi-coğrafi anlamda Dərbəndən Qəzvinə, Bakıdan Ərzurumadək ərazilərə şamil edilirdisə, Nadir şah Azərbaycan vilayətini yaratmaqla tarixi-coğrafi Azərbaycana siyasi və milli bir status vermiş oldu.

Nadir şahın yeni qurduğu Türk Əfşarlar dövlətində Azərbaycana bu qədər böyük önəm verməsi təsadüfi deyildir. Çünkü Nadir şah Əfşar Azərbaycanı Türk Əfşarlar dövlətinin şah damarı, mərkəzi hesab edirdi. Məhz buna görədir ki, o, Azərbaycanın hər bir qarşı üçün daima savaşmışdır. Ən önəmlisi, Nadir şah yeni Türk Əfşarlar dövlətinin qurulmasını və hökmədarlıq taxtına oturmasını Azərbaycanda-Muğanda qurultay keçirərək bəyan etmişdir. Bəzi Azərbaycan tarixçiləri nə qədər bunu görməzdən gəlsələr ya da başqa mənalara yozsalar da, Nadir şah üçün Əfşar Türk dövlətində Azərbaycanın özəl bir yerə malik olması həqiqətdir.

Azərbaycan yeni bir status almasıyla əhəmiyyəti daha da artmış, bölgədə önəmli yer tutmağa başlamışdır. Belə ki, digər ərazilər ona tabe etdirildiyi üçün “Azərbaycan” kəliməsi tarixi-coğrafi anlamdan birmənəli şəkildə uzaqlaşaraq milli məfkurəvi mahiyyət daşımağa qədəm qoymuşdur. Əger Səfəvilər dönenimdə Azərbaycanla yanaşı, ən azı üç - Şirvan, Qarabağ və Çuxursəd bəylərbəylilikləri var idisə, onlar da Qəzvinə, ya da İsfahana bağlıydırsa, Əfşarlar dönenimdə buna son qoyuldu. Bu o demək idi ki, Azərbaycan yeni bir status alır, bu statusa görə bu ərazilərdə baş verən dəyişikliklərin mərkəzində də Azərbaycan və onun paytaxtı Təbriz dayanırdı. Bizcə, Nadir şah bu addımıyla müəyyən qədər Səfəvi Türk dövlətinin ilk dövrlərinə qayıdırdı. Azərbaycan vilayəti

qurul-duqdan sonra onun ayrı-ayrı ərazilərinə hakim təyin olunanlar artıq Təbrizdən müəyyənləşirdi. Bununla da Nadir şah Azərbaycanın Əfşarlar dövləti içində statusunu xeyli dərcədə artırmış oldu. Sadəcə, Nadir şahın facieli ölümündən sonra Təbrizə bağlı olan bir çox Azərbaycan Türk xanları Adil xan Əfşarın dövründə özlərinin müstəqilliyini elan etməyə başladılar.

Yeri gəlmışkən, Azərbaycan tarixçiləri dünya taixçilərinə istinad edərək Almaniyani birləşdirən Bismarkdan ağız-dolusu danışır və yazırlar. Ancaq dünya tarixində Bismarkdan da önəmlü yer tutan Nadir şah yalnız Azərbaycanı və süquta uğrayan Səfəvi Türk İmperiyasını xilas etmədi, eyni zamanda Asiyanın sonuncu fateh kimi, hətta əski Turanın böyük bir hissəsini hakimiyyəti altına aldı. Bu baxımdan Nadir şah yalnız Azərbaycan Türklerinin deyil, bütövlükdə Türk dünyasının-Turanın övladıdır. Məhz Nadir şahın dövründə Turanın mərkəzi olan Azərbaycan Səfəvilərin başlangıcı-dakı nüfuzunu geri döndü və Türk Əfşarlar dövlətinin əsas mərkəzlərindən biri oldu. Bununla da Səfəvilərin son dönəmlərində unudulmaqdə olan Azərbaycan və Azərbaycan türkləri Nadir şahın sayəsində yeni dirilişlə paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyasını mənimsədilər. Dogrudur, Nadir şah Azərbaycanla, Türk Əfşarlar dövlətiylə bağlı ideyalarının çoxunu reallaşdırıa bilmədi. Ancaq bütün hallarda Nadir şahdan, ümumiyyətlə Əfşarlardan başlayaraq Təbriz mərkəzli bütöv Azərbaycan milli ideyası şüurlarda iz saldı. Bəlkə də, Nadir şah Əfşar yeni imperiyasının tərkibində vahid Azərbaycan vilayətini qurmasayıdı, sonralar Azərbaycan milli ideyası da meydana çıxmayacaq, M.Ə.Rəsulzadə də 1918-ci ildə yeni Türk Cümhuriyyəti qurularkən “Azərbaycan” adında bu qədər israr etməyəcəkdi. Bu anlamda Azərbaycanın dirilişində və yaşamasında Nadir şahın böyük pay sahibi olmasına inanırıq.

Nadir şah Əfşarın ölümündən sonra onun islahatlarının aqibəti

1747-ci ildə Nadir şahın facieli qətli onun başladığı islahatları yarımcıq qoysu. Bizcə, Nadir şahın qətlində onun başladığı islahatlar əsas rol oynadı. Bizcə, Nadir şah Əfşarın qətli bir tərəfdən Türk Birliyinin gerçəkləşməsini zərbə altında qoysa da, digər tərəfdən Turanın mərkəzi olan Azərbaycanın parçalanmasının başlangıcı oldu. Əslində Azərbaycanın parçalanması ideyası faktiki olaraq Türk Birliyi ideyasının – Turanın gerçəkləşməsini bir qədər də

gecikdirmiş oldu. Türk (Azərbaycan) aydını, ünlü milli şairimiz Mirzə Ələkbər Sabir də 1907-ci ildə "Molla Nəsrəddin" jurnalında nəşr olunan "Fəxriyyə" şeirində Nadir şahın qətlində sünni və şia məzhəblərinin aradan qaldırılmasının əleyhdarlarının mühüm rol oynadığını açıq şəkildə yazırdı (150, s.124). Bu anlamda Nadir şahın öz qohumları tərəfindən vəzifə, can qorxusu ya da başqa bir amilə görə öldürülməsi tamamilə cəfəngiyyatdır. Nadir şahı qətlə yetirənlər fars şiaçı mollalar, massonlar bir sözlə türk düşmənləri olmuşlar.

M.Ə.Rəsulzadə də 1919-cu ildə "Azərbaycan" qəzetində (28 aprel 1919) nəşr olunan "Azərbaycan və İran" məqaləsində haqlı olaraq yazırdı ki, Nadir şah ilk önce, məzhəb qovğalarının aradan qaldırılması, bu anlamda Türk birliliyi ideyasının qurbanı olmuşdu: "Nadir şahın fikir ittihadını zəmm edərsəm "Nadir şah" əsərini təmsil edən azərbaycanlılar yalnız tərvic degil, tətbiq də etmişlərdir. Yalnız oğlunun gözü müqabilində çıxaracağı batmanlarla göz təhdidi ilə degil, eyni zamanda da məəttəəssüb və dar mollalara qarşı işlətdiyi siyasetə qurban olan Nadirin fikrini - məzhəb qovğalarının aradan qaldırılmasını - qövldən-felə gətirənlər yenə "ətraki-müsəlmani-Qafqaz"dır" (139, s.244). Maraqlıdır ki, bugünkü 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildində bunun tam əksinə olaraq Nadir şahın ölümü və Əfşarların zəifləməsi Azərbaycanda "İran hakimiyyətinin" süqutu, "İran hökmranlığı"nın sonu kimi dəyərləndirilir. Çünkü həmin "Azərbaycan tarixi"ni yananlar üçün Əfşarlar "İran dövləti"nin başçıları kimi ruslar qədər eyni dərəcə də işgalçıdırlar. Özəlliklə, Nadir şahın ölümündən sonra "1748-ci ildə Azərbaycan feodallarının İrana qarşı yaranmış ittifaqı Azərbaycanda İran hökmranlığının tam ləgv olunduğunu göstərirdi" (22, s.429) kimi fikirləri "Azərbaycan tarixi"ndə yazmaq, türklərin şərəfli tarixinə hörmətsizlikdir.

Bizcə, Nadir şahın faciəli qətli sonralar yalnız Azərbaycanın parçalanmasını labündləşdirməmiş, eyni zamanda çox keçmədən Türk Azərbaycanın bir hissəsinin "Fars İrani"na çevrilməsinə nədən olmuşdur. Bu anlamda akademik Ramiz Mehdiyevin o fikriylə razıyıq ki, Nadir şahın qətli tarixi Gülüstan və Türkmençay müqavilələrinin imzalandığı günlərdən daha artıq dərəcədə faciəli olmuşdur: "Çünki Gülüstan və Türkmençay müqavilələri məhz Nadir şahın qətli ilə başlayan ağırılı və xalqımızın taleyində qanlı izlər buraxan işgallar-

dan, bölünmə və məglubiyyətlərdən irəli gəlmiş vəziyyətin kağız üzərində əksindən başqa bir şey deyildi” (125, s.4). Bu bir gerçəkdir ki, Nadir şahın Əfşarın facieli qətli başladığı bir çox milli islahatları yarımcıq qoymuş, özəlliklə Təbriz mərkəzli vahid Azərbaycan ideyası tam gerçəkləşə bilməmişdir. Hər halda, onun facieli qətlindən sonra ortaya çıxan Azərbaycan Türk xanlıqlarının əksəriyyəti onun bu ideyasını yaşatmaq əvəzinə əsasən bir-birləriylə müharibə aparmışlar. Doğrudur, bəzi xanlıqlar birləşməyi arzulamış, bunun üçün müəyyən savaşlar da vermişlər. Ancaq onlar bütövlükdə vahid Azərbaycan məsələsinə şəxsi maraqlarını tamamilə bir kənara qoyub fədakarlıqla, yəni var gücləriylə mücadilə etmədilər.

Halbuki Nadir şah şia-sünni məzhəbçiliyinin aradan qaldırılmasıyla, bunun müqabilində sadəcə, İslam dininə tapınan, amma dünyəvi olacaq böyük bir Türk dövlətinin arzusunda idi. Bunu, Nadir şah Osmanlı sultanına yazdığı məktublarında da açıq şəkildə ifadə etmişdi. Bizcə, Nadir şahın facəli ölümü Türk Turanın fars İranına çevrilməsi yolunda mühüm bir addım oldu. Belə ki, Səfəvilər dönməndə xeyli dərəcədə “şiaçılık” ideologiyası altında farslaşmış türklər Nadir şahın ölümüylə böyük bir zərbə almış oldu. Hətta, az qala həmin dövrдə Türkün əski Midiyada hakimiyyət sürməsinə son qoyula bilərdi. Ancaq sonralar Ağa Məhəmməd Şah Qacarın şəxsi fədakarlığı, eyni zamanda fars “şiaçılık”ının türkün ruhuna tamamilə hakim kəsilməməsinin nəticəsi olaraq yenidən türklər hakimiyyətə gəldilər.

IV FƏSİL

XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDE QƏRB/AVROPA İDEYALARI ZƏMİNİNDE TURAN-ARIYA/İRAN FƏLSƏFİ- İDEOLOJİ MƏSƏLƏLƏRİ

4.1. Sonuncu Türk imperiyası Qacarlar dövləti Turanla İran arasında

XIX əsrin əvvəllərində Oğuz-Qıpçaq boylarından (Bayatlar, Qacarlar, Əfşarlar, Ayrımlar/Eymirlər, Qınıqlar, Baharlılar, Yıvalılar, Bayandurlar və b.) olan Azərbaycan Türkləri böyük bir sınaqla üz-üzə qalmışdı. Azərbaycan türklərinin böyük bir qismi 18-ci əsrin sonlarında (1780-1800) yeni dövlət qurmaq istəyən Oğuz-Qıpçaq türkləri Qacarların ətrafında birləşdiyi halda, ancaq bu birləşməyə çox da meyil göstərməyən Azərbaycanın quzeyində hökm sürən Qarabağ, Bakı, Gəncə, Şəki, İrəvan, Quba və başqa xanlıqlar Oğuz-Türkmən Əfşarlar dövlətinin süqutundan sonra XVIII əsrin ikinci yarısında əldə etdikləri müstəqilliklərini qorumağa çalışırdılar. Yalnız çar Rusiyasının işgalçılıq təhlükəsi artıqca Gəncə, Quba, Bakı, Şəki, Dərbənd Türk xanlıqları Qacarlar Türk dövlətinə birləşməyə daha çox meyil göstərirdilər ki, bu da kifayət qədər yetərli olmurdu. Buna əsas səbəb də həmin xanlıqların da digər xanlıqlar kimi, vaxtilə Ağə Məhəmməd şah Qacarın Rusiyaya qarşı vahid dövlətdə birləşmək istəyinə müsbət cavab verməmələri idi.

Quzey Azərbaycan Türk Xanlıqlarının çıxılmaz vəziyyətdə olduğunu çar Rusiyasında da yaxşı bilirdilər, çünkü onlar üçün belə bir hələ ruslar özləri hazırlamışdılar. Bu baxımdan heç kəsə sırr deyildi ki, həmin Xanlıqların əksəriyyəti vaxtilə öz aralarında vuruşaraq vahid dövlət yaratmaqdandan yan qaçmalarına baxmayaraq, çar Rusiyasının işgalçılıq planı həyata keçməyə başlayınca Qacarlarla ya da Osmanlılarla ortaq milli-dini, mədəni-tarixi eynilik yada düşəcəkdi. Doğrudan da, Azərbaycan Türk xanlıqlardan bir çoxu (Təbriz, Şəki, İrəvan, Gəncə, Qarabağ və b.) Əfşarlar imperiyasının süqutundan sonra zaman-zaman Osmanliya birləşmək üçün

müraciət etmişlər. Ancaq Osmanlı dövlətinin yetkililəri Nadir şah Əfşarla bağlanan sülh müqaviləsini, eləcə də Qacarların onlara qarşı mənfi bir hərəkətinin olmamasını əldə əsas tutaraq xanlıqların bu istəklərinə müsbət cavab verməmişdir. Əslində Osmanlıların bəzi Türk Xanlıqların onlarla birləşmə istəyinə müsbət yanaşmamasının əsasında özünün zəifləməsi, əvvəlki gücünün olmaması dayanırdı (129, s.78-79).

Hələ, XVIII əsrin başlarından Quzey Qafqazdan sonra Güney Qafqazı da ələ keçirmək niyyətinə düşmüş, hətta Türk Səfəvilər İmperiyanın tənəzzülü dövründə qısa bir müddət də olsa, bunu bacarmış çar Rusiyası bütün bunları çox yaxşı analiz edərək, bu dəfə yeni bir taktikayla işgalçılıq planını gerçəkləşdirməyə çalışırdı. Yeni taktikaya uyğun olaraq çar Rusiyası Quzey Azərbaycan Türk Xanlıqlarını “öz istəkləri ilə” Osmanlı və Qacarlardan gözlənilən “təhlükə”yə qarşı “himayəçi”liyini sürdürməklə yanaşı, addım-addım torpaqlarımızın ən azı bir hissəsinin işgalini gerçəkləşdirməyə başladı. Bu anlamda burada bizi düşündürən iki əsas məsələ var ki, həmin məsələləri dərindən analiz etmədən Quzey Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası tərəfindən işğalı, həmin işğalın iki əsrə yaxın sürməsinin əsil mahiyyəti anlaşılmaz olaraq qalacaqdır. Bunlardan birincisi, Əfşarlardan fərqli olaraq Qacarların Rusiya ilə müharibələrdə əsasən, yenik düşərək Quzey Azərbaycan Türk Xanlıqlarını özünə birləşdirə bilməməsi səbəbləri, ikincisi çar Rusiyasının Güney Qafqazın işğalıyla bağlı planında baş verən bəzi mühüm taktiki dəyişikliklərdir. Deməli, yeni dövr milli tariximizin, o cümlədən fəlsəfi və sosial-siyasi fikir tariximizin əsas metodoloji açıları Qacarlar və çar Rusiyasıyla bağlıdır. Sovetlər Birliyi dönəmində “Azərbaycan tarixi” adlı kitablarda tərəqqipərvər, yenilikçi çar Rusiyası önə çəkilərək, bunun tam əksi olaraq Qacarlara münasibətdə “düşmən”, gerilikçi “Iran” obrazı yaradılmışdır. Ona görə də, bu iki məsələyə nəzər yetirməyi yalnız sosial-siyasi fikir tariximiz üçün deyil, bütövlükdə yeni və ən yeni tariximizə işıq tutmaq baxımından da son dərəcə vacib hesab edirik.

Bizi düşündürən əsas məsələ də odur ki, Qacarlar dövlətinin sələflərindən fərqli olaraq əsrlər boyu Türk dövlətlərinin hakimiyyəti altında olan Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana sahib çıxa bilməməsinə nə səbəb oldu?! Üstəlik, Qacarların tam tərsi

olaraq da, çar Rusiyası soykök və din birliyi bağı olmadığı halda, necə oldu ki, əvvəlcə bəzi xanlıqları, din xadimlərini, tanınmış ziyalıları ələ alıb daha sonra da Azərbaycanın quzeyinə dair işgalçılıq planını hərbi güclə gerçəkləşdirə bildi.

Bizsə, bunun başlıca səbəblərdən biri Əfşarların 1730-1740-ci illərdə çar Rusiyasına qarşı apardığı mücadilənin şərtləriylə, Qacarlarım 1790-1828-ci illərdə çar Rusiyasına qarşı apardığı apardığı mücadilənin şərtlərinin fərqli olmasına bağlıdır. Məsələn, XVIII əsrin birinci yarısında çar Rusiyasının işgalçılıq yürüşlərini Səfəvilər adına durdurmağı başaran Nadir şahın əlində bir sıra üstünlükler vardı. Belə ki, Nadir şah yenidən baş qaldırıdan yerli separatistlərə, eyni zamanda sürətlə tənəzzülə uğrayan Səfəvilərin bu vəziyyətindən tələm-tələsik istifadə edərək Güney Qafqazı işgal etmək istəyən bir Rusiyaya qarşı mübariz aparırdı. Bu anlamda Nadir şah Əfşar üçün çar Rusiyasını Güney Qafqazdan, o cümlədən Quzey Azərbaycandan uzaq tutmaq, eyni zamanda yenidən baş qaldırıdan separatçılıq toxumlarını cüccərmədən aradan qaldırmaq çox da çətin olmadı.

Bütün bunlarla yanaşı, Nadir şah Əfşarın uzaqgörən siyasetiylə həm Rusiyaya, həm də separatizmə qarşı dura bilmək üçün Səfəvilər dövründə Azərbaycanda mövcud olan dörd bəylərbəyliyini ləğv edərək Əfşarlar dövlətinin tərkibində vahid Azərbaycan əyalətini gerçəkləşdirməsini, eyni zamanda bu bölgədə separatizmə, özəlliklə Rusiyaya meyil edən qüvvələri xeyli dərəcədə zərərsizləşdirməsini tariximiz adına çox mühüm işlər hesab edirik. Ən əsası odur ki, Nadir şah Əfşar parçalanmağa qarşı vahidliyi, bütövlüyü irəli sürərək Rusyanın Güney Qafqazda kök salmasının, separatizm ocaqlarının yaratmasının qarşısını almış, eyni zamanda Rusiyaya meyil edən xainləri vaxtında cəzalandıraraq onların əl-qol açmasına ciddi ölçüdə imkan verməmişdir. Çar Rusiyası da Nadir şah Əfşar tərəfindən dərəbəyliyə, separatizmə son qoyulmuş, vahid bir mərkəzdə birləşdirilərək Əfşarlar dövlətinin əsas sütunu halına gəlmış Azərbaycanda “parçala və hökm sür” işgalçılıq siyasetini artıq yürüdə bilməyəcəyini anlayaraq geri çəkilməyə məcbur olmuşdur.

Çox yazıqlar olsun ki, 1747-ci ildə Nadir şah Əfşarın faciəli ölümüylə yalnız Əfşarlar Türk imperiyasının sonu gəlmədi, eyni zamanda mərkəzi dövlətin dağılımasıyla yeni şərtlər ortaya çıxdı. Yeni şərtlər isə ondan ibarət idi ki, böyük bir imperiya çökərək onun

xarabaliqları üzərində kiçik xanlıqlar ortaya çıxdığı halda, çar Rusiyası hərbi gücünü daha da artıraraq işgalçılıq planlarını yeni formada gerçəkləşdirməyə başladı. Hər halda Nadir şah Əfşarın ölümündən sonra Əfşarlar dövlətinin mərkəzi hakimiyyəti qoruya bilməməsini, bunun nəticəsində böyük bir dövlətin xarabaliqları üzərində əksəriyyəti Türk mənşəli olmaqla kiçik Xanlıqların yaranmasını Azərbaycan türklərinin ciddi ölçüdə qələbələrinin sonu məğlubiyyətlərinin başlangıcı, çar Rusiyasının isə qələbələrinin başlangıcı hesab etmək olar. Artıq 18-ci əsrin ikinci yarısında ortaya çıxan yeni şərtlər daxilində həm içdəki problemləri həll edib güclü bir dövlət yaratmaq, həm də xarici təhdidlərin başında gələn çar Rusiyasının işgalçılıq planlarını durdurmaq əvvəlki qədər asan deyildi.

Bu anlamda Ağa Məhəmməd şah Qacar yeni dövlətin yaranması yolunda böyük uğurlara imza atsa da, ancaq yeni şərtlərin ortaya qoyduğu zorluqlar üzündən Azərbaycan torpaqlarının tamamını yeni dövlətin ətrafında birləşdirə bilməməsi, onun mühüm qələbələrinə də müəyyən qədər kölgə salmışdır. Üstəlik, yeni yaranan dövlətin əsas sütunu olan Azərbaycan türklərinin bir qisminin çar Rusiyasının işgali altında qalması Qacarlar üçün, bütün mövcudiyyətləri dönəmində həm içdən, həm də xaricdən daima bir təhdid yaratmışdır ki, məhz böyük ölçüdə bu təhdidlərin nəticəsində də 1925-ci ildə həmin qüvvələr tərəfindən devrilmişdir.

Bütün bunlara əsas səbəb odur ki, Nadir şah Əfşardan fərqli olaraq Ağa Məhəmməd şah Qacar artıq on illərlə müstəqil yaşamış Xanlıqlara, bununla yanaşı artıq “parçala və hökm sür” işgalçılıq siyasetini yürüdən çar Rusiyasına qarşı yeni şərtlər çərçivəsində mücadilə vermişdi. Hər halda çar Rusiyası Səfəvilərin sürətli tənəzzülü dövründə tələm-tələsik Qafqazı, o cümlədən Güney Qafqazı işgal etmək taktikasını bir kənara qoyaraq Qacarların dövründə, daha çox Əfşarların süqutundan sonra ortaya çıxmış Xanlıqların aralarında düşməncilik toxumu səpmək, onları Osmanlı və Qacarlarla qarşı qoymaq, özünü isə “himayəçi” rolunda qələmə vermək kimi siyasi manevralarla məsələni həll etməyə başlamışdı (22, s.465). Çar Rusiyası Güney Qafqazın ilk işgalçılıq müharibəsindən ciddi nəticə çıxartmış olmalı idi ki, növbəti mərhələdə Quzey Azərbaycanı hərbi güclə deyil, öncə mənəvi-psixoloji anlamda “parçala və hökm sür” siyasetiylə özünə tabe etdirməyə çalışmışdı.

Hər halda XVIII əsrin ikinci yarısında Rusiya çarlarının bəzi Türk xanlıqlarına, din adamlarına, tanınmış ziyalılara hədiyyələr göndərmələri, eyni zamanda onların övladlarını, digər yaxınlarını Rusiyaya dəvət etmələri, bütün bunlarla yanaşı azsaylı etnik qruplarla işbirliyi qurmaları növbəti işgalçılıq siyasetinə zəmin hazırlamaq üçün idi (22, s.464). Ən əsası odur ki, çar Rusiyası ideoloqları Quzey Azərbaycan Türk Xanlıqlarını bacardıqları qədər Qacarlar və Osmanlıdan uzaq tutaraq, eyni zamanda vahid dövlətdə birləşə bilməmələri üçün düşməncilik münasibətlərini gücləndirmiş guya, bu zamanda hər birinin ayrı-ayrılıqda müstəqil yaşamalarını dəstəklədiklərini ifadə etməyə çalışmışlar. Şübhəsiz, bu məsələlərlə bağlı çar Rusiyası ideoloqları Əfşarlardan sonra keçmiş Səfəvilər ərazisində yeni dövlət yaratmaq istəyən Qacarlarla Quzey Azərbaycan Türk xanlıqları arasındaki münasibətləri daim diqqətdə saxlamış, bütün vasitələrdən istifadə edərək Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın yeni qurulan bir Türk dövlətinin sərhədləri içində qalmasına başlıca əngəl olmuşlar.

Bizcə, Əfşarların çar Rusiyasına qarşı apardığı mübarizənin şərtləriylə Qacarların verdiyi mücadilə şərtləri arasında xeyli fərqliliklər var. Əlbəttə, Əfşarlarla müqayisədə Qacarların mərkəzə tabe olmaq istəməyən Xanlıqlara, xüsusilə artıq özünə çar Rusiyası kimi böyük “himayəçi” tapmış bəzi Xanlıqlara (Qarabağ və b.) qarşı mübarizəsi, bu anlamda çar Rusiyasına qarşı verdiyi savaşlar daha ağırlı və zor şərtlər altında olmuşdur. Bütün bunları, yəni XVIII əsrin birinci yarısındaki şərtlərlə, XVIII əsrin sonu XIX əsrin başlarındakı şərtlər arasındaki fərqləri nəzərə almadan Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın işgalində yalnız Qacarları suçlu, çar Rusiyasını isə haqlı hesab etmək bir Türk tarixçisinə, eyni zamanda özünü obyektiv tarixçi hesab edən istənilən tarixçiye yaraşmaz.

Qacarların Türk mənşəyi, Orta Çağ Türk dövlətlərində yeri və rolü...

Ümumiyyətlə, bu kimi mühüm məsələlərin əsil mahiyyətinə nüfuz etmək üçün, önce Qacarların Türk (Azərbaycan) tariximizdəki obyektiv yeri və rolü ortaya çıxarılmalı, eyni zamanda Sovetlər Birliyi dövründə çar Rusiyasıyla bağlı ortaya qoyulmuş “elmi” uydurmalaşına aydınlıq gətirilməlidir. Qacarlarla bağlı olan təxminən bir əsr yarımlıq tariximizi milli düşüncəmizlə dərk etmək əvəzinə,

hələ də yadelli tarixi konsepsiyalardan çıxış edəcəyiksə, o zaman milli fəlsəfi və sosial-siyasi fikir tariximizdəki yarımcıqlıq və qüsurluluq da davam edəcəkdir. Qacarlar çoxda uzaq olmayan bir dövrdə, yalnız rəsmi olaraq 1935-ci ildən etibarən “Iran” adlanmağa başlayan ərazidə, əslində isə əsasən, tarixi Turan-Midiya-Türkistan-Azərbaycan torpaqlarında aşağı-yuxarı 130 ildən çox, təxminən 1790-ci illərdən 1925-ci ildək hakimiyyət sürmüştür. Böyük bir ərazidə, özü də siyasi, etnik baxımdan olduqca mürəkkəb bir dövrdə hakimiyyət sürmüş Qacarların tarixi Səfəvilər, Əfşarların tarixi kimi Qərb, Rusiya və başqa ölkələrin tarixçilərinin əksəriyyəti tərəfindən ideoloji olaraq çox dolaşdırılmışdır. Bir sözlə, Qacarlar dövlətinin tarixi onun adından tutmuş ortaya qoyduqları bir çox böyük əməllər baxımından çox təhriflərə məruz qalmışdır. Məsələn, “Qacar” sözünün anlamıyla ən geniş yayılmış fikir odur ki, bu kəlimə “qaçmaq” mənasındadır. Guya, Qacarlar daima bir yerdən başqa yerə qaçmışlar. İlk baxışda, zahirən “Qacar” sözünün müəyyən qədər “qaçmaq” feliylə oxşarlığı olsa da, ancaq “Qacar” kəliməsinin Türkçə əsas deyiminin “Qacər/ Qəcər” olduğunu, bunun da “işildayan, parıldayan, nurlu, aydınlıq” anlamı daşıdığını inanırıq.

Qacarların bir Türk sülaləsi olmasını isə demək olar ki, nə dünya tarixşünaslığı, nə də bölgənin Türk, Fars, Ərəb və başqa tarixçiləri inkar etmirlər. Qacarların qurucusu Ağa Məhəmməd şah Qacar özü də Urmiya xanı Fətəli xan Əfşara yazdığı məktubunda Əfşarlar və Qacarları Türk tayfaları adlandırmışdır (109, s.58-59). Sadəcə, Ağa Məhəmməd şah Qacar Türk soykökünü qəbul etməklə yanaşı, Qacar şəcərəsini Avropa alımları tərəfindən daha çox Türk deyil Moğol hökmdarı kimi qəbul edilən Çingiz xana aparıb çıxartmışdır. “İl-i Kacar” isimli kitabın müəllifi Neməttullah Qazi Şekib Qacarların soykökünün Çingiz xana bağlanmasıni belə izah edir: “Ağa Məhəmməd Xan Qacar, taxta oturduğu zaman əqrabalari, əşirəti və tərəfdarları, düşmənlərinin və onlara soyuq baxan qrupların təhqir və aşağılanmalarının önünü almaq istədi. Hər hansı bir ehtiyac olmadığı halda, ailəsini bir səltənət xanədanına bağlayaraq güc qazanıb, tənqidlərə cavab verir hala gəldi. Bir soy kötüyü hazırlanaraq, Qacarların Cingiz Xan soyundan olduğu elan edildi (*Cingiz Xan oğlu→Cuci Xan oğlu→Cələyir oğlu→Sartaq Xan-*

Qacar). Bununla da Teymurlular, dolayısıyla Elxanlılarla bağlı təsis edildi. Biz, əsirlərdən bəri şah və şahzadəyiz, deyildi”.

XIX əsrin tarixçilərindən Əbdürrezaq bəy Nəcəfqulu oğlu da yazar ki, Türk-Moğol hökmdarı Abaqa xanın əmriylə Qacarlardan Sartaq ağa Arqun xanın atabəyi təyin edilmiş, o, Xorasan və Təbəristanın əmirülümərəsi olmuşdur. Sartaq ağanın oğlu Qacar da həmin nəslin ən tanınmış şəxsiyyətlərindən biridir. Türk-moğollar dan sonra Əmir Teymur da Qacarlara böyük etimad göstərmış, onlardan 50.000 min ailənin İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirilməsinə əmr vermişdir (41, s.203-204). Əhməd Cəfəroğlu da, bənzər şəkildə Qacarların Sartaq Noyanın oğlu Qacara nisbat edildiyini, bu səbəblə “*Qacar*” qəbilə adını aldıqlarını qeyd etmişdir (184, s.128-129). XX əsrin başlarında Əli bəy Hüseynzadə yazar ki, Qacarlar Türk ulusu olub ta Çingiz xan dövründə ilk vətənləri olan Türküstani tərk edib Azərbaycan və Anadoluya köçüblər: “Şah İsmayıla bir xeyli yardımlarda buluduqlarından həm bu xidmətlərinə mükafat, həm düşmənlərinə qarşı sıpər olmaq üzrə cəngavərliklərindən istifadə niyyətilə şah-müşarülleyh Qacarları İranın hüdud boylarına yerləşdirib, Gəncə, Mərv və Astrabad civarlarında yerlər verdi. Gəncə və Mərv tərəflərindəkilər Qafqaz və Türkmən türkləri ilə qarışib, təşəkkülatı-qövmiyyələri ilə bərabər isimlərini də qayib etdikləri halda Astrabad cəhətində yerləşənlər heyəti-əsliyyələrini mühafizə edə bildilər” (84, s.97).

Ancaq Neməttullah Qazi Şekib hesab edir ki, Qacarların soyköütününün Çingiz xana bağlanması doğru deyildir. Onun fikrincə, Qacarlar Azərbaycan ərazisində əski dövrlərdən bəri yaşayan türk boyudur: “Qacarlar, nə Özbək, nə Moğol, nə də Türkməndir. Bəlkə Xəzər dənizinin qərbində oturan Güney Qafqaz Türklərindən olan böyük Sulduz elinin bir oymağıdır. Yanlış olaraq özlərinin Qacar Noyanın nəvələri və Cingiz Xanın soyu olduqlarını qəbul etdilər. Qacar və ya Cəlayir bəylərindən Sartaq Noyan hökməran oldu və bir müddət ağalıq etdi. O, yerleşmək üçün Gürgan nəhri sahilini seçdi. Ölümündən sonra oğlu Qacar Noyan atasının yerinə keçdi. Adı, mənsub olduğu elə verildi. Beləcə onun dönəmində Cəlayir eli Qacar elinə çəvrildi”. Qacarlar qədim dövlərdən Azərbaycanda yaşamış türk boylarının XIII-XIV əsrlərdə Ön Asiyada Sulduz, Tanqut və Cəlayir adlı Türk tayfalarından törəmiş yeni bir tayfa olaraq qəbul

edilməkdədir. Səid Nəfisi də Qacarları əski Türk-Bulqar, Qıpçaq və bir zamanlar Qara dənizlə Xəzər dənizi quzeyində yaşamış olan Peçeneqlərin qarışğından saymaqdadır. O, buna dəlil olaraq, Qacar ulusu içerisinde mövcud Peçene soyunu irəli sürdürməkdədir.

Hələlik, əski Qacarların Türk-Moğol dövləti Elxanilərə qədər hansı Türk dövlətlərinin tərkibində həyat sürdürmələri və hansı hakimiyyətə sahib olmaları barədə dəqiq bilgi yoxdur. Sadəcə, onu deyə bilərik ki, Elxanilərə qədər əski Qacarlar Türk-Bulqar, Türk-Xəzər, Türk Peçeneq, Türk Qəznəlilər, Türk Səlcuq, Türk Xarəzmşahlar dövlətlərinin işində yaşamış, həmin Türk dövlətlərinin yaranmasında və inkişafında mühüm rol oynamışlar. Çox güman ki, əski Qacarlar həmin dövlətlərin mövcudluğunu dövründə Sulduz, Tanqut və Cəlayir adları ilə tanınmışlar. XIII əsrin əvvəllərində Çingiz xanın başçılığıyla Türk-Moğol imperiyası ortaya çıxarkən əski Qacarlar hələ də Sulduz, Tanqut və Cəlayir adlarını qoruyub saxlayırmışlar. Hər halda Çingiz xanın dövründə və sonralar Tanqutlar və Cəlayirlərin mühüm mövqə tutmaları danılmazdır.

XV əsrda Səfəvilər dövlətini yaratmış 7 Qızılbaş tayfasından (Rumlu, Ustachi, Təkəli, Əfşar, Şamlı/Şamlu, Zülkadir/Dulkadar və Qacarlar) birinin Qacarlar olması da diqqəti çəkən mühüm məsələdir. Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynayan Qacarlar Qızılbaş ordusunun əsasını təşkil etmişlər. Bu anlamda Səfəvi hökmədarlarından I Şah İsmayıł, I Şah Təhmasib Qacarlara daima etimad göstərərək yerlərdə (Gəncə, İrəvan, Şirvan, Qarabağ, Astrabad vəb.), eləcə də mərkəzi hakimiyyətdə onlara böyük üstünlük tanımışlar. Hətta, I Şah Təhmasibin dövründə (1562) Qarabağ, Gəncə, Xorasan, Mərv və Astarabad əyalətləri Qacarlar elinin Ziyadoğlu və Qovanlu adlı iki böyük tayfasının idarəciliyində idi. Qacarların Səfəvilər dövründəki bu cür üstünlükləri I Şah Abbasın hakimiyyətə gəlməsinə qədər davam etmişdir.

1587-ci ildə Səfəvilərin başına keçən I Şah Abbas Səfəvi digər Türk tayfları kimi, Qacarların da güclənməsindən ciddi şəkildə rahatsız idi. Şübhəsiz, onun narahatlığına ən böyük səbəblərdən biri də, Qacarların Türkmən olan Anadolu Türkləri ilə olan yaxın qohumluq münasibətləri idi. Özəlliklə, həmin dövrdə Gəncə, Qarabağ, Xorasan, Mərv və Astrabad kimi önəmlı siyasi və iqtisadi mərkəzlərin Qacarların nəzarəti altında olması I Şah Abbasa əl vermirdi. Gör-

ünür, bütün bunların nəticəsi olaraq I Şah Abbas Qacarları üç hissəyə bölmüş, daha doğrusu Qacarların vahid mərkəzdən idarəciliyinə son vermişdir. Belə ki, I Şah Abbasın əmriylə Qacarların bir qismi Xorasan və Mərvdə, digəri Qarabağda, üçüncüüsü Astarabad və Gürganda bir-birindən fərqli bəylərbəliklərdə formalasdırılmışdır. Bununla da, Qacarların düşmənləri qarşısında bir-birlərinə yardım etmək şansları azaldılmış, faktiki olaraq I Şah Abbasın yeni “şahsevənlər” federaliyasının tərkibində gücsüz hala gətirilmişdir (182, s.409).

Bütün bunlara baxmayaraq, Səfəvi Qızılbaşlarla Qacarlar arasında ciddi ziddiyyət yaranmadı. Hər halda özlərini Qızılbaşlardan hesab edən Qacarlar Səfəvilərə sonuna qədər sadıq qalmışdır. Məhz Qacarların Səfəvilərə sadıqlılığının nəticəsidir ki, II Şah Təhmasib Astarabad bəylərbəyi Fətəli xan Qacarı 1722-ci ildə Səfəvi ordusunun baş komandanı və vəkilüdövlə təyin etmişdir. Ancaq 1726-cı ildə sui-qəsd nəticəsində öldürülümüş Fətəli xan Qacarın yerinə Səfəvi ordusunun baş komandanı təyin edilən, başqa bir Türk soylu Əfşarlardan Nadir xan Əfşarın ulduzunun parlaması, çox keçmədən də bütün imperiya daxilində daha güclü mövqeyə və nüfuza malik olması bir müddət Qacarların öne çıxmasını əngəlləmişdi. Səfəvi imperiyasının süqtundan sonra Əfşarlarla Qacarların araları xeyli dərəcədə açılmışdır ki, buna səbəb də sonuncuların Səfəvilər sülaləsinin rəsmən məhviyələ razılışmaq istəməməsi, üstəlik bunun baş verməsində Əfşarları günahkar hesab etmələri idi(başqa səbəblər də istisna deyil).

Astrabad xanlığından Türk Qacarlar İmperiyasına...

Qacarlar Əfşarlar dönməndə bir qədər kölgədə qalsalar da, Nadir şah Əfşarın sui-qəsd nəticəsində ölümündən dərhal sonra (1747), Türk-Moğol hakimiyyəti, eləcə də I Şah Təhmasiblə (1524-1576) I Şah Abbasın dövründə (1587-1629) Quzey Azərbaycandan (Gəncə, Qarabağ, İrəvan vəb.) gələrək daha çox cəmləşdikləri, hətta Səfəvilər dönməndə uzun müddət bəylərbəyi kimi hökm sürdükləri Astrabadda Qacar-Astrabad xanlığının əsasını qoydular (62). Bu xanlıq da Əfşarların süqtundan sonra yaranmış digər xanlıqlar kimi, öncə müstəqilliklərini müdafiə etmək daha sonra digər xanlıqları özlərinə tabe etdirməklə yeni dövlət yaratmaq uğrunda uzun müddətli bir mübarizəyə qoşuldu. Qacar-Astarabad xanlığı başlangıçda, yəni xanlığın qurucusu Məhəmmədhəsən xan Qacarın

dövründə (1749-1759-cu illər) müəyyən qədər ugurlar əldə etsə də, sonalar zəifləmiş hətta, tamamilə aradan qalxmaq (1760-1770-ci illər) təhlükəsiylə üz-üzə qalmışdır. Ancaq Qacar-Astrabad xanlığının taleyini müsbət anlamda iki məsələ: 1) Qacarların Quzey və Güney Azərbaycanda, o cümlədən digər qonşu ərazilərdə (Astrabad, Xorasan) kütləvi yaşaması və bu ərazilərdə hakim təbəqə olmaları; və 2) Məhəmmədhəsən xan Qacarın böyük oğlu Ağa Məhəmməd xan Qacarın (d.1741/42-ö.1797) uzaqgörən siyaseti həll etmişdi.

Deməli, Astrabad-Qacar xanlığının digər xanlıqlardan əsas özəlliklərindən biri Qacarların yalnız Astrabadda deyil, eyni zamanda Gəncə, Qarabağ, İrəvan, Şəki, Xorasan, Şirvan və başqa ərazilərdə kütləvi şəkildə yaşamış, hakimiyət sürmüş böyük bir Oğuz-Türk boyu olması idi. A.A.Bakıxanov Qacarların Azərbaycana olan bağlılığını çox aydın şəkildə ifadə etmişdir: “İrəvan, Gəncə və Qarabağ əhalisinin çoxu, Qacarlar nəslindən olduğu üçün, onlar çox vaxt Şirvan ölkəsində sakin və hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi də Qacar deyirlər” (41, s.204). “Qarabağnamə” müəllifləri də Bakıxanov kimi Quzey Azərbaycan əhalisinin çox hissəsinin Qacarlardan olduğunu yazmışlar (96, s.13, 117). Bu isə, Qacarların kiçik bir xanlıqdan böyük bir dövlətə çevrilmesi yolunda böyük şans idi. Şübhəsiz, Qacarlardan bu şansı yaxşı dəyərləndirərək onu gerçəkləşdirə biləcək birləşmə ehtiyac var idi ki, həmin şəxs də Ağa Məhəmməd xan olmuşdur. Onun böyük uzaqgörənliliyi, siyasi taktikaları nəticəsində məhv olmaq üzrə olan Astrabad xanlığı nəinki yenidən dirçəlmüş, çox keçmədən onun bünövrəsində yeni bir Oğuz-Türk imperiyası olan Qacarlar ortaya çıxmışdır.

1779-cu ildə Qacar-Astrabad xanlığının başına keçən Ağa Məhəmməd Qacar çox bacarıqlı, uzaqgörən siyasetçi kimi yaxşı anlayırıdı ki, əski Səfəvilər torpaqlarında möhkəmlənməyənə qədər, yeni dövlətin ömrü Əfşarlar dövləti kimi, qısa sürəcəkdir. Bunun üçün isə, hərbi ugurlar azdır eyni zamanda dövlətin ideoloji əsaslarını möhkəmlətmək lazımdır. Ona görə də, Ağa Məhəmməd şah Qacarın Təbriz yaxınlığındakı Tehranı ələ keçirdikdən sonra (1786) onu Qacarlar dövlətinin paytaxtı kimi seçməsi çox ağıllı siyaset idi. Onun əsas məqsədi yeni dövlətin ana sütunu olan Türklərdən, o cümlədən Azərbaycan türklərindən daima dəstək

almaq, bununla da türklərlə farsları bir arada tutmaq idi. Bu anlamda yalnız Azərbaycan Türk xanlıqlarını deyil, Qacarlar dövlətinin tərkibinə qatılan digər xanlıqları da mərkəzi dövlət tərəfindən idarə etmək üçün paytaxtın Tehranın seçilməsi doğru addım idi. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Ağa Məhəmməd şah Qacarın qurduğu Qacarların dövlətinin ideolojisi “İran-Fars hökmranlığı” ideyasından çox uzaq idi. Üstəlik, Ağa Məhəmməd şah Qacarın yeni dövlət yaratmaq amacıyla təkcə özünü deyil, Qacarlar nəslinin böyük bir qismini də bu yolda qurban verməsinin “İran-Fars hökmranlığı”na heç bir aidiyyəti ola bilməz. Buna ən bariz nümunə müdrik, böyük dövlət xadimi Ağa Məhəmməd şah Qacarın vahid dövlət ətrafında birləşmək naminə Urmiya Xanlığının xani Fətəli xan Əfsara yazdığı məktubdur: “Türk tayfaları Əfsarlar və Qacarlar birbirilə müharibə aparmaqla ümumu düşmənin (bizcə, Ağa Məhəmməd şah “ümumi düşmən” dedikdə, daha çox çar Rusiyasını nəzərdə tutmuşdur- F.Ə.) qələbəsi üçün imkan yaradırlar. Qacar tayfaları ilə ittifaq bağlamaqla Əfsar tayfaları öz vilayətlərinin müstəqilliyini qoruya bilərlər və heç kimin onların torpaqlarına hücum etməyə cəsarəti çatmaz” (109, s.58-59).

Hesab edirik ki, Ağa Məhəmməd Qacarın bu fikirləri onun “İran” ya da “İran taxt-tacı” uğrunda deyil, tam əksinə Türk Səfəvilər dövlətinin varisi kimi yeni Oğuz-Türk dövləti uğrunda mübarizə aparmasının ən aşkar örnəyidir. Bununla yanaşı, Ağa Məhəmməd şah Qacarın türklüyü, Oğuz-Türk dövləti uğrunda mücadilə verməsini ortaya qoyan ikinci mühüm dəlil də vardır. Bu da, Ağa Məhəmməd şah Qacarın vəlihəd təyin etdiyi qardaşı Hüseynqulu xan Qacarın oğlu Xanbaba Cahanbaniyə (Fətəli şah Qacara) yazdığı vəsiyyətnamədir. Həmin vəsiyyətnamədə, vaxtilə Çingiz xanın həyata keçirdiyi yasa da uyğun olaraq Qacarlar dövlətinin hökmardarlarının (ata və ana tərəfdən) yalnız Qacarlar soyundan olması xüsusilə vurgulanmışdır ki, bunu da yalnız qeyri-türklərin hökmardar soyuna qarışmasını əngəlləməklə izah etmək olar. Şübhə etmirik ki, Ağa Məhəmməd şah Qacar Səfəvi hökmardarlar nəslinin farslaşmasının acı nəticələrini yaxşı bildiyi üçün, belə bir vəsiyyətnamə yazmalı olmuşdur.

Ona görə də, Sovetlər Birliyi dövründə Qacarlar dövləti haqqında yazılmış bütün tarixi saxta tarix sayı, Ağa Məhəmməd şah yeni dövlət qurmaq yolunda atdığı bütün addımları, verdiyi ferman-

ları, apardığı savaşları, o cümlədən Güney Qafqazla onun bir parçası olan Quzey Azərbaycan uğrundakı müharibələri müqəddəs hesab edirik. Bu anlamda Şivani Ədillinin Qacarlarla bağlı yazdığı aşağıdakı fikirlərinin tamamilə razılaşdığını da ifadə edirik: “Qacar xanlığının şahlığı çevrilənədək apardığı mübarizənin, müxtəlif qüvvələrlə keçirdiyi çoxsaylı döyüşlərin ardıcıl, sistemli şəkildə ayrıca tədqiqi və yazılıması təəssüf ki, indiyə qədər həyata keçirilməmişdir. Halbuki, Azərbaycan türk dövlətçiliyi tarixində Qacarların bu mübarizə dövrü çox önəmli bir mərhələ təşkil edir. Tarix dərsliklərində isə əksinə, Quzey Azərbaycan xanlıqlarının separatçı fəaliyyəti milli dövlətçiliyimizin inkişafı kimi təqdim edilmiş və qabardılmış, Qacarlar yadelli işgalçı, düşmən kimi qələmə verilmişdir” (62).

Doğrudan da, bu gün “Azərbaycan tarixi” (özəlliklə, 7 cildlik “Azərbaycan tarixi”) adını daşıyan kitablarda Qacarların əski Səfəvilər torpaqlarını birləşdirmək istəyi işgalçılıq kimi qələmə verilir. Onların “İran” adı altında ümumiləşdirilərək “işgalçi” və “düşmən” kimi qələmə verilməsi Sovetlər Birliyi dövrünün sözdə “elmi tarixçi”liyin məhsuludur. Çox yazıqlar olsun ki, Sovet və Avropa tarixinin bu saxta metodologiyasını çağdaş Azərbaycan tarixçiliyi demək olar ki, böyük ölçüdə davam etdirməkdədir. 7 cildlik “Azərbaycan tarixi”nin 3-cü cildində Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar Quzey Azərbaycan xalqının düşməni, işgalçi kimi qələmə verilir (22, s.466-467). Halbuki, “İran işgalçısı” kimi qələmə verilən Əfşarlar və Qacarlar soyundan olanlar bu günün özündə də bütün Azərbaycanın əhalisinin xeyli bir qismini təşkil edirlər. Bu isə o deməkdir ki, millət olaraq özümüzün özümüzü işgal etməyimiz absurddur!

Bizcə, Ağa Məhəmməd şah Qacar Əfşarların süqtundan sonra ortaya çıxan bütün xanlıqları, o cümlədən Güney Azərbaycan xanlıqlarını yeni dövlətin ətrafında birləşdirdiyi kimi, çox haqlı və təbii olaraq Quzey Azərbaycan da daxil olmaqla Güney Qafqazı da bu birliyin, vahidliyin içinde görmüşdü. O, bu işdə birinci deyildi. Ağa Məhəmməd Qacardan önce Oğuz xan, Alp Ər Tonqa, Aran, Babək, Əbu Sac Divdad, Sultan Səncər, Şəmsəddin Eldəgiz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıllı, Nadir şah Əfşar və başqa Türk öndərləri eyni addımı atmışdır. Bu anlamda Ağa Məhəmməd şah

Qacardan çox-çox öncələr, yeni dövlətin yaranmasını rəsmən elan etmək üçün Azərbaycanın bütününe sahib çıxməq bir ənənə halına almışdı. Bir sözlə, hər hansı Türk-Oğuz boyu Azərbaycanın tamamına sahib çıxırdısa, onlar digər əraziləri də hakimiyyəti altına alır, eyni zamanda güclü, qanuni bir dövlət olduqlarını sübut etmiş olurdular. Bu anlamda sələflərinin yolunu davam etdirən Qacarların Sovetlər Birliyi dövründə “İran işgalçısı” adı altında yadlaşdırılması anlaşılandırsa, ancaq müstəqil Quzey Azərbaycanda hələ də, buna son qoyulmaması çox düşündürücüdür.

Ağa Məhəmməd şah Qacar 1790-ci illərin başlarında Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana yürüş etməmişdən öncə, yeni dövlətə tabe olmaq üçün bir tərəfdən buradakı Türk Xanlıqlarına və gürcü mənşəli Kartli-Kaxeti çarlığına fərمانlar göndərir, digər tərəfdən isə onların “himayəçi”si olan çar Rusiyasıyla danışıqlar yoluyla bu məsələni həll etmək istəyirdi. Ancaq hər iki addım müsbət nəticə vermədi. Belə ki, Ağa Məhəmməd şah Qacar 1792, 1795-ci illərdə çar Rusyasının Quzey Qafqazdakı komandanı General Qudoviçin yanına danışıqlar üçün nümayəndə göndərsə də, nəticəsiz qaldı. Eyni zamanda Ağa Məhəmməd şah Qacarın yeni dövlətə tabe olmaq fərmanlarına Türk Xanlıqlarının böyük əksəriyyəti müsbət cavab vermədilər. Azərbaycanın quzey hissəsindəki xanlıqların çoxunun Qacarlar dövlətinin, onun qurucusu Ağa Məhəmməd şah Qacarın yanında yer almaq istəməməsi milli faciəmizin əsasını qoymuşdur. Bu bir gerçəkdir ki, Quzey Azərbaycan Türk Xanlıqlarını (Qarabağ, İrəvan, Naxçıvan, Bakı, Gəncə, Şamaxı vəb.) Ağa Məhəmməd şah Qacar dəfələrlə uyarmış, onları yeni yaranan dövlətin-Qacarların ətrafında birləşməyə çağırmışdır. Şübhəsiz, bu çağırışlar milli taleyimizin hansı yondə həlliylə bağlı olan tarixi çağırışlar idi. Ancaq Ağa Məhəmməd şah Qacarın milli taleyimizi həll edən tarixi çağırışlarını Quzey Azərbaycan Türk Xanlıqları arasından yalnız Gəncə, Şəki və Dərbənd xanlıqları dəstəklədi ki, bu da milli bütövlüyüümüz, milli dövlətçiliyimiz baxımından yetərli olmadı.

Yeri gəlmışkən, Ağa Məhəmməd şah Qacarın yeni dövlətin ətrafında birlilik, bütövlük çağırışına ən çox qarşı çıxan Quzey Azərbaycan Türk Xanlıqları arasında Qarabağ xanı İbrahimxəlilin xanın adı çəkilir. İbrahimxəlilin xanın Qacarlardan məktub gətirən

qasidə, atasının vəsiyyətinə uyğun olaraq heç bir dövlətə tabe olmayacağı cavabını verdiyi bildirilir. Halbuki İbrahimxəlili xan 1783-cü ildə II Yekaterinaya yazdığı məktubda Rusiya dövlətinin himayəciliyini qəbul etməyə hazır olduğunu bildirmişdi (22, s.465). Deməli, əslində atasının vəsiyyətini çıxdan unudan İbrahimxəlili xan “himayəçi”si Rusiyaya güvənərək Qacarlarla tabe olmaq istəməmişdir. Artıq böyük ölçüdə Rusyanın yanında olan İbrahimxəlili xanın milli birliyimizə qarşı olan bu addımları, digər Quzey Azərbaycan Türk Xanlıqları olan Naxçıvan, Bakı, Lənkəran, Şamaxı və başqalarına da mənfi anlamda böyük təsir göstərmışdır. Həmin xanlıqlar da Qarabağ xanlığı kimi, çar Rusiyasının “himayəciliy” siyasetinə güvənərək Qacarların vahid dövlətdə birləşmək istəyinə qarşı çıxırlar. Çağdaş Azərbaycan tarixçiliyi isə milli faciəmizin əsil mahiyyəti ortaya qoymaq əvəzinə, Sovetlər Birliyi dövründəki tarix metodologiyası ənənəsinə davam etməkdədir: “Azərbaycan xanlıqları ümumi düşmənə (Özünü Azərbaycan tarixçiləri adlandıranlar “ümumi düşmən” dedikdə, heç də Rusyanı deyil, məhz Qacarları nəzərdə tuturlar -F.Ə.) müqavimət üçün vahid cəbhə yaratmasalar da, şamaxılı Mustafa xan, Talış (Lənkəran – F.Ə.) xanlığının hakimi Mir Mustafa xan, bakılı Hüseynqulu xan, naxçıvanlı Kəlbəli xan yerləşdikləri qalaları möhkəmlətməklə yanaşı, ərzaq ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlöhvlük'lə (daha doğrusu, xəyanətcəsinə -F.Ə.) Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II Yekaterina hökumətinə müraciət etdi” (22, s.467-468).

Bizcə, sözügedən xanlıqlar həm Azərbaycanın bütövləşməsinə, həm də Qacarların bir Türk dövləti kimi daima güclü olmasına qarşı çıxməqla xəyanət etdilər. Hər halda Nadir şah Əfşara sui-qəsd-dən sonra (1747) Əfşarlar dövlətinin mərkəzləmiş dövləti saxlaya bilməməsi nəticəsində müstəqilliklərini elan edən bütün xanlıqlar kimi, Quzey Azərbaycan Türk Xanlıqlarının da bir müddət müstəqil fəaliyyət göstərmələri başa düşülən idisə, ancaq Qacarların yeni mərkəzləmiş bir dövləti böyük ölçüdə ortaya qoyaraq milli taleyimizi yenidən öz əlimizdə cəmləşdirmək istədiyi bir məqamda buna qarşı çıxmaları yolverilməz idi. Əgər Quzey Azərbaycan Türk Xanlıqları özləri bir araya gələrək vahid dövlət yaradıb yalnız Qacarlara deyil,

işgalçi çar Rusiyasına da qarşı birləşə bilsəydiłər, o zaman haradada onlara haqq qazandırmaq olardı. Ancaq həmin xanlıqlar Əfşarlardan sonra (1750) müstəqil olduqları yarımməsrlilik tarixdə bir-biriləriylə dil tapıb yeni vahid Azərbaycan Türk dövləti yaratmaqdansa, əksinə düşmənçiliklərini daha da gücləndirərək çar Rusiyasının əvvəlcə “himayəciliyi”ni, daha sonra isə tam vassallığını qəbul etməkdən başqa çıxış yolu tapmadılar. Həmin xanlıqların çar Rusiyasından asılılığının nəticəsi olmalı idi ki, Əfşarlardan sonra mərkəzləşmiş yeni dövlət quran Qacarlara da soyuq yanaşmağa başladılar.

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Quzey Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası kimi böyük bir imperiya dövlət ilə qonşu olmaları, üstəlik bu qərbsayağı xristian “qonşu”nun “parçala və hökm sür” siyasetinə köklənməsi milli faciəmizin ən mühüm mərhələlərindən biridir. Bu anlamda deyə bilərik ki, bəzi Quzey Azərbaycan Türk Xanlıqlarını yanlışlığa sürükləyən, bəlkə də bir çox hallarda buna məcbur edən çar Rusiyası amili idi. Ancaq bu heç də, bütövlükdə bəzi xanlıqların çar Rusiyasının işgalçılıq planının tərkib hissəsi olaraq qeyri-milli mövqedən çıxış etmələrinə haqq qazandırıa bilməz. Bizcə, həmin dövrde xanlıqların əksəriyyəti milli iradə nümayiş etdirib Qacarlar dövlətinə birləşmək haqqında qərar qəbul etsəydiłər, böyük ölçüdə Güney Qafqazın, o cümlədən Azərbaycanın quzeyinin Rusiya tərəfindən işgalının qarşısı alınacaqdı.

Hazırda çağdaş Azərbaycan tarixçilərinin əksəriyyəti də əsil həqiqəti ifadə etmək əvəzinə, Çar Rusiyasıyla Sovet Rusiyası mifindən və qorxusundan qurtula bilmədikləri üçün milli faciəmizin gerçkləşməsində rol oynamış xanlıqları müsbət, milli birliyimiz uğrunda mücadilə verən Əfşarları, Qacarları “ümumi düşmən” ya da mühafizəkar, gerilikçi işgalçi “İran”, ən əsası isə Rusiyani “himayəçı” ya da “tərəqqipərvər” işgalçi adlandırmaqla işlərini bitmiş hesab edirlər. Guya, Qacarlara qarşı olmuş bəzi Quzey Azərbaycan xanlıqları (Qarabağ, Şəki və b.) da mühafizəkar işgalçi “İran”ı deyil də, xeyirxah “himayəçı” ya da “tərəqqipərvər” işgalçi Rusiyani seçmək məcburiyyətində qalıblar. Halbuki, “ümumi düşmən” milli kimlik, dini kimlik, milli mədəniyyət, milli tarix baxımından ortaqları Qacarlar deyil, tam tərsinə bütün bu məsələlərdə dabən-dabana zidd olan çar Rusiyası idi. Milli taleyimiz həll olunduğu bir dövrde Quzey Azərbaycan Türk Xanlıqlarının

əksəriyyətinin də guya, sadəlöhvlüklə çar Rusiyasının vədlərinə inandıqlarına görə Qacarlardan üz çevirdiklərini yazmaq nə elmi obyektivliyə, nə də Azərbaycan tarixçisinin milli iradəsinə uyğundur. Bir sözlə, hər şeyi olduğu kimi yazmaq lazımdır ki, Qacarlarla birləşməyə qarşı çıxaraq Rusiyaya üz tutan xanlıqlar qeyri-milli mövqə tutmuşlar, həmin xanlıqların arxasında dayanan çar Rusiyası isə “himayəçi”, “tərəqqipərvər” deyil barbar bir işgalçı olmuşdur.

Bütün bunları nəzərə almadan, Qacarlar Türk dövlətinin qurucusu Ağa Məhəmməd şah Qacarın və onun varislərinin Quzey Azərbaycan Türk xanlıqlarını xoşluqla ya da zorla yeni dövlətdə birləşdirmək siyasetinin sonda niyə uğursuzluqla nəticələnməsini dərk etmək mümkün deyildir. Ona görə də, bu məsələ ilə bağlı ilk növbədə bilməliyik ki, XVIII əsrin sonlarına doğru Ağa Məhəmməd şah Qacar yeni Türk dövlətinin quruluşu yolunda bir tərəfdən xeyli dərəcədə müstəqilləşmiş, eyni zamanda taktiki gedışlarını dəyişərək yeni oyunlarla Güney Qafqazı işgal etmək istəyən “humayəçi” rolundakı çar Rusiyası ilə üz-üzə qalmışdır. Ağa Məhəmməd şah Qacar üçün hər iki hədəfi dəf edərək Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı yeni dövlətin tərkibinə qatmaq həyatı önəm daşısa da, ancaq “himayəçi”lərinə, əslində isə potensial işgalçılari Rusiyaya arxalanan xanlıqları, eyni zamanda Güney Qafqazı işgal etməyə fürsət gözləyən çar Rusiyasını yola getirmək çox zor idi.

Bütün bunlara baxmayaraq Ağa Məhəmməd şah Qacarın Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı yeni dövlətin tərkibinə qatmaq məsədi ilə 1795-ci ilin yaz-yay aylarında həmin ərazilərə doğru hərbi yürüşü də, yanlız Qacarlara tabe olmaq istəməyən Quzey Azərbaycan Türk Xanlıqları ilə gürcü Kartli-Kaxeti çarlığına deyil, eyni zamanda onların “himayəçi”si rolunu oynayan çar Rusiyasına qarşı müharibənin başlanması dermək idi. Çünkü Ağa Məhəmməd şah Qacarın bu hərbi yürüşünün mahiyyətində əsasən, yeni Türk dövlətinə birləşmək istəməyən xanlıqlara öz yerini göstərməsi, digər tərəfdən həmin xanlıqların “himayəçi”si olan çar Rusiyasının Güney Qafqazdan əlini üzməsinə bir işaret, xəbərdarlıq idi. Demək olar ki, Qacarların qurucusunun Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana ilk hərbi yürüşü əsasən uğurla nəticələndi, yalnız Qarabağ xanlığının müqavimətini qırıb Şuşanı ələ keçirmək mümkün olmadı. Bu məsələnin də tezliklə həll olunacağına

ümid edən Ağa Məhəmməd xan həmin hərbi yürüsdən az sonra, 1796-ci ilin martın 21-də Tehranda şah elan olundu. Çünkü 1795-ci il yürüşündən sonra o, böyük ölçüdə əski Səfəvilər ərazisinə sahib çıxmış, bununla da onun qanuni varisi olduğunu ortaya qoymuşdur. Tacqoyma zamanı Ağa Məhəmməd şah Qacara Ərdəbildən Şeyx Səfi məqbərsindən gətirilmiş çutqabağı və şah qılincının verilməsi isə, Qacarların Səfəvilər dövlətinin qanuni varisi olmasının təsdiqi idi. Təsadüfi deyil ki, Səfəvilər kimi Qacarları da bir çox tarixçilər, o cümlədən Qarabağnamə müəllifləri Qızılbaşlar kimi qeyd etmişlər. (95, s.86; 96 s.39).

Ağa Məhəmməd şah Qacar Xorasanı ələ keçirib (1796) Əfşarların buradakı hakimiyyətinə tamamilə son vedikdən sonra da, onu ən çox rahatsız edən Güney Qafqaz, o cümlədən Quzey Azərbaycan məsələsi idi. O, anlayırdı ki, 1795-ci ildə Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı əsasən, yeni dövlətin tərkibinə qatsa da, ancaq bu məsələ öz qəti həllini tapmamışdır. Çünkü bu məsələdə başlıca əngəl kimi bəzi Quzey Azərbaycan Türk Xanlıqlarının (Qarabağ, Şəki və b.) Qacarlara birləşməyə qarşı meyilsizliyi görünən də, əslində əsas problem onların “himayəçi”si qılığına girmiş Rusiya idi. Bu anlamda həmin xanlıqların çoxunun “himayəçi”ləri Rusiyaya güvənərək yenidən Qacarlara qarşı baş qaldırması, ya da “himayəçi”nin özünün Güney Qafqaza hərbi qüvvələr yeritməsi hər an gözlənilirdi.

Qacarların 1795-ci ildə Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana əsasən uğurlu hərbi yürüşü bölgədəki ictimai-siyasi vəziyyəti kökündən dəyişdirmişdir ki, bu da həmin əraziləri işgal etmək niyyətində olan çar Rusiyasını qətiyyən qane etmirdi. Bir-birlərilə daima düşməncilik edən Quzey Azərbaycan Türk Xanlıqlarına bu yolda böyük “yardım” edən çar Rusiyası əvvəllər daha çox kənardan, “parçala və hökm sür” siyasətilə vəziyyətə nəzarət etməyə üstünlük verirdisə, Qacarların ortaya çıxmışıyla həmin xanlıqların ortaç milli-dini duyğular altında yeni dövlətdə birləşə biləcəyi təhlükəsini hiss etdikdən sonra onlara qarşı müharibə elan etməkdən başqa yol görəmədi. Hər halda Ağa Məhəmməd şah Qacarın Güney Qafqazı xeyli dərəcədə nəzarəti altına alıb Tehrana dönməsindən az sonra, yəni 1795-ci ilin payızında çar Rusiyasının 1783-cü il Georgievski müqaviləsini bəhanə edərək Güney Qafqaza hərbi qüvvə

yeritmək barədə qərar qəbul etməsi, eləcə də çariça II Yekaterinanın Güney Qafqazın işğalı ilə bağlı sərəncam verməsi Rusiya-Qacarlar müharibəsinin qəçiləz olduğunu ortaya qoyurdu. Hələ, 1795-ci ilin payızında Quzey Qafqazdakı rus qoşunlarının başçısı General Qudoviçə Güney Qafqazı işğal etmək göstərişi verən çariça II Yekaterina, bununla bağlı imzaladığı sərəncamda açıq şəkildə ifadə edirdi ki, Güney Qafqaz və Xəzər dənizi sahilləri Qacarlar qoşunlarından təmizlənməlidir. Hətta, sərəncamda Qacarlar qoşunları silaha əl atdıqlarında düşmənə cavab vermək, onları Güney Qafqaza bir daha yaxın buraxmamaq fikri də öz əksini tapmışdır (22, 470-471).

Bələliklə, çar Rusiyası birinci dəfə Səfəvilər dövründə (1720-ci illər) Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal etmək üçün hərbi yürüşlər təşkil etsə də, sonda Nadir xan Əfşar tərəfindən məglubiyyətə düşər olub sülh müqaviləsi bağladıqdan sonra (1735) ikinci dəfə, 1796-ci ilin ilk aylarında Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana istiqamətlənmiş ilk irihəcmli hərbi yürüşü ilə, konkret Dərbəndə hücum etməsilə Qacarlara qarşı rəsmən müharibə elan etmiş oldu. A.A.Bakıxanov da açıq şəkildə yazır ki, 1796-ci ildə çariça II Yekaterina Güney Qafqaz uğrunda Qacarlarla müharibəyə başlamışdı (41, s.207). Ona görə də hesab edirik ki, ilk Rusiya-Qacarlar müharibəsi 1804-1813-cü illərdə deyil, 1796-1797-ci illərdə gerçəkləşmişdir. Bu anlamda Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın çar Rusiyası tərəfindən ikinci işğalçılıq (Rusiymanın birinci işğalçılıq yürüşü Səfəvilərin son dönəmində baş vermiş, amma Nadir şah Əfşar tərəfindən rus işğalçılar geri otuzdurulmuşdur) yürüşü də 1796-ci ildə baş vermişdir.

Maraqlıdır ki, hazırda da Qacarları Quzey Azərbaycan xanlıqlarının “ümumi düşməni” adlandıran çağdaş Azərbaycan tarixçiləri var ki, onlar çar Rusiyasının ikinci dəfə Güney Qafqaza hərbi qüvvələr yeridərək bu torpaqları işğal etmələrinə mümkün olduğu qədər haqq qazandırmağa çalışırlar: “Ağa Məhəmməd xanın Güney Qafqaza dağıdıcı yürüşündən sonra Rusiya Cənub sərhədlərinin (?!-F.Ə.) təhlükəsizliyini (?!-F.Ə.) qorumaq və Xəzər dənizindəki hakim mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk müqaviləsinin şərtlərinə əməl etmək məcburiyyəti (?!-F.Ə.) qarşısında qaldı. 1795-ci ilin noyabr ayında Mozdok şəhərindən Cənubi Qafqaza ilkin mərhələdə iki istiqamətdə rus qoşunları göndərildi.

Tiflisə polkovnik Siroxnevin başçılığı ilə iki yeger batalyonu, Dağıstan və Azərbaycan istiqamətində isə general-mayor Savelyevin komandanlığı altında piyada batalyonu hərəkət etdi. Ağa Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca səbəblərindən biri də bu oldu” (22, s.470). Bu sətirləri oxuduqca onun müəllifinin azərbaycanlı, Azərbaycan tarixçisi deyil, bir rus ya da Rusiya tarixçisi olması qənaəti yaranır. Çünkü burada açıq aşkar müəllif çar Rusiyasının Güney Qafqaza işgalçılıq yürüşünü Quzey imperiyasının təhlükəsizliyi adına məcburi bir addım kimi dəyərləndirdiyi halda, öz dədə-baba torpaqlarını rus qoşunlarından qorumağa çalışan Qacarları, onun başçısı Ağa Məhəmməd xanı isə düşmən, işgalçi kimi qələmə verir.

Ümumiyyətlə, Sovetlər Birliyi dövründə olduğu kimi, hələ də milli tarixmizdə “İran” ümumiləşdirməsi adı altında Qacarları düşmən göstərib onlara qarşı “Şuşada qarabağlıların qəhrəmancasına müqavimətin”dən, ya da “1796-cı ildə Rusiya qoşunlarının Azərbaycana yürüşü ilə əlaqədar İran tərəfindən təhlükə sovuşdu” (22, 471) düşüncəsindən çıxış etmək, çox zərərlidir. Bizcə, Qacarların Güneyi Qafqaz, o cümlədən Quzey Azərbaycan uğrunda Rusiyayla apardığı mühabibələri “İran” kimliyindən baxmaqdan əl çəkib, bunun Oğuz-Türkmən Qacarlar dövlətiylə çar Rusiyası arasında olduğunu anlamaq vacibdir. Bu anlamda Oğuz-Türkmən Qacarlar dövləti də heç bir anlamda “İran” kimliyi adı altında ümumiləşdirilə bilməz.

Çar Rusiyasının Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana ikinci işgalçılıq yürüşünə başçılıq edən General Valerian Zubovun komandanlığında etdiyi böyük bir rus-kazak ordusu 1796-cı ilin aprelində milli sərhədlərimizi pozaraq bir neçə ay ərzində Quba, Dərbənd, Gəncə, Şamaxı, Bakı şəhərlərini işgal etdi. Çar Rusiyasının bu hərbi yürüşü zamanı isə əvvəller Qacarları dəstəkləyən üç xanlıqdan yalnız Quba xanlığının xanı Şeyx Əli xan sözünü tutaraq Qacar qoşunları ilə birlikdə sona qədər düşmənə qarşı mübarizə apardı (Şeyx Əli xan da Cavad xan kimi ruslara qarşı sona qədər mücadilə edən milli ruhlu qəhrəman xanlarımızdan biri olmuşdur). Əvvəlcə Qacarların yanında olacaqlarına söz verən Gəncə, Şəki, eləcə də Qarabağ, Bakı, Şamaxı kimi xanlıqlar isə çar Rusiyasının “himayəçi”liyi ilə müstəqilliklərini saxlaya biləcəklərini ümid

etdikləri üçün, ya da məcburi şərtlər altında Rusiya qoşunlarına qarşı ciddi bir müqavimət göstərmədən təslim oldular. (41, s.209). Xüsusilə də, xanlıqlar arasında Rusiya himayəçiliyini qəbul etməkdə vaxtilə Ağa Məhəmməd şah Qacara daha çox müqavimət göstərən Qarabağ xanlığı birinci olaraq canfəsanlıq göstərdi ki, digər xanlıqlar da onun təsiri altında Quzey imperiyasına itaət etməyə hazır olmaları barədə Zubova məktublarla müraciət etdilər. Mirzə Camal Cavanşir yazır: “İbrahim xanın oğlunu böyük sərdarn (general V.Zubovun-F.Ə.) yanına göndərməsi ətraf xanların qulağına çatdıqdə Talış xanı Mir Mustafa xan, şirvanlı Mustafa xan, Cavad xan, hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları mərhum İbrahim xanın yanına elçi göndərib dedilər ki, biz İbrahim xanın məsləhətindən çıxmarıq. O, Rusiya dövlətinə itaət etməyi məsləhət gördüyü üçün biz də mərhəmətli Rusiya padşahına səmimiyyətlə itaət etməyi qəbul edəcəyik” (95, s.64, 141).

Yeri gəlmişkən, Rusiyaya meyil etmələrinin müqabilində II Yekaterinanın İbrahimxəlil xanla onun vəziri Molla Pənah Vaqifə qiymətli hədiyyələr göndərməsi təsadüfi deyildir. Hər halda öncə Rusiyaya meyil etməkdə, daha sonra Quzey imperiyasına birləşməkdə Qarabağ xanlığı xüsusi fərqlənmışdır; bu məsələdə İbrahimxəlil xanla onun vəziri Molla Pənah Vaqifin “əməyi” Sovetlər Birliyi dövründə çox işıqlandırılmışdır. Heydər Hüseynov da yazır ki, həmin dövrdə Rusiyaya meyil edənlər arasında qubalı Fətəli xanla, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif fərqlənmişdir (86, s.27). Bu anlamda o da, təsadüfi deyil ki, Səməd Vurğun 1936-cı ildə “Vaqif” əsərini yazmış, həmin əsərdə Ağa Məhəmməd şah Qacar ifrat şəkildə aşağılandıığı halda, bunun tam əksinə M.P.Vaqif şəxsiyyəti çox şisirdilmişdir. Beləliklə, Quzey Azərbaycan türklərinin şüurunda Ağa Məhəmməd şah Qacar qaniçən, zülmkar, qəddar “Iran” hökmardarı kimi həkk olunmuş, bunun əvəzində isə Rusiyaya meyilli Vaqif Azərbaycan sevdalısı kimi qələmə verilmişdir.

Halbuki Ağa Məhəmməd şah Qacar əsil bir Türk övladı olaraq türklərin, o cümlədən Azərbaycan türklərinin yenidən birləşərk vahid dövlət yaratması uğrunda mücadilə vermiş, bu yolda şəhid olmuşdur. Bu anlamda Ağa Məhəmməd şah Qacarın İbrahimxəlil xan, M.P.Vaqif və onlar kimi Rusiyaya meyil edənlərə qarşı sərt davranışları daha məntiqili, təbii idi. Hər halda yeni bir türk

dövləti yaratmaq istəyən Ağa Məhəmməd şah Qacara xanlıqların bir qisminin bu dərəcədə dönük ya da xəyanətkar mövqe tutması olduqca mənfi təsir göstərmişdir. Ağa Məhəmməd şah Qacar Çarlığının işalçılıq yürüşünə etiraz olaraq Quzey Azərbaycan xanlıqlarından rus qoşunlarına qarşı vuruşmayı tələb etdi ki, bunun da heç bir nəticəsi olmadı (22, 473). Yalnız 1796-ci ilin noyabrın 6-da II Yekaterinanın qəfil ölümü, I Pavelin taxta çıxmasiyla vəziyyət dəyişdi. I Pavel də taxta çarlıq taxtına oturar-oturmaz rus qoşunlarının Güney Qafqazdan çıxarılması əmrini verdi. Bununla da, çar Rusiyasının Güney Qafqazı işgal planı ikinci dəfə də yarımcıq qalmış oldu.

Çar Rusiyasında baş verən hökmədar dəyişikliyindən sonra yaranan boşluqdan istifadə edərək Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı birləşfəlik hakimiyyəti altına almaq üçün Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında ikinci hərbi yürüşünə çıxdı ki, Qacarların, o cümlədən Azərbaycanın gələcək taleyini də məhz bu yürüş həll etdi. Ağa Məhəmməd şah Qacar Güney Qafqaza hərbi yürüşə çıxmazdan önce bir daha Qacarlara birləşmək istəməyən xanlıqlara, o cümlədən Kartli-Kaxeti çarlığına tabe olmaq haqqında fərmanlar göndərdi. Bununla yanaşı Ağa Məhəmməd şah Qacar yaxşı bilirdi ki, yalnız birinci yürüsdə ələ keçirə bilmədiyi Qarabağ xanlığının mərkəzi Şuşanı tutacağı halda, Qacarlara birləşməyə müqavimət göstərənlərin başında gələn Qarabağ xanlığını deyil, eyni zamanda digər xanlıqların məsələsini də birləşfəlik həll etmiş olacaqdır. Görünür, bu səbəbdəndir ki, ilk yürüsdə olduğu kimi, ikinci yürüsdə də Qacarlara qarşı ən çox dirənən Qarabağ xanlığı oldu. Çox yazıqlar olsun ki, "himayəçi" Rusyanın təsiri altında olan Qarabağ xani İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarla ortaq dil tapmaq əvəzinə yenə də xəyanətə əl ataraq, müharibə yolunu seçdi. Ancaq bu dəfə Ağa Məhəmməd şah Qacarın Şuşanı tutacağını yaxşı bildiyi üçün, kiçik bir dəstəsiylə Balakənə ya da Şəkiyə tərəf qaçmaqla əslində, ona güvənən insanlara sarsıcı zərbə vurdu. Bütün bunlara baxmayaraq, çağdaş Azərbaycan tarixi kitablarında hələ də İbrahimxəlil xanın qəhrəman, Ağa Məhəmməd şah Qacarın isə qəddar, işgalçi, düşmən kimi qələmə verilməsi Sovet-Rus tarixçiliyi ənənəsinin davamından başqa bir şey deyildir (22, s.476-477).

Aşa Məhəmməd şah Şuşanı ələ keçirdikdən sonra, Quzey Azərbaycan Türk xanlarının yanına gəlməsi ya da ən əziz adamlarını

onun yanına girov göndərməsini tələb etdi ki, onun bu tələbini bir çox xanlar yerinə yetirdilər. Ağa Məhəmməd şah Qacar da çox haqlı olaraq rus qoşunları Quzey Azərbaycanı işgal edərkən onlara müqavimət göstərməyən xanları ciddi şəkildə danlasa da, ancaq bir daha xəyanətə yol verilməməsi şərtiylə onlar bağışladı. Beləliklə, Quzey Azərbaycanda hakimiyyətini böyük ölçüdə bərpa edən Ağa Məhəmməd şah Qacar Tiflis üzərinə səfərə hazırlaşmağa başladı.

Ancaq 1797-ci il iyulun 4-də Türk tarixinin, o cümlədən Azərbaycan Türk tarixinin ən böyük faciələrindən biri baş verdi; Ağa Məhəmməd şah Qacar sui-qəsd nəticəsində öldürdü. Çağdaş Azərbaycan tarixi kitablarında yazılır ki, Ağa Məhəmməd şah Qacara “sui-qəsdin təşkilatçılarından biri İbrahimxəlil xanın qardaşı Mehrli xanın oğlu Məhəmməd bəy idi. Həmin gecə o öz adamlarını üç dəstəyə bölüb, birinə İran sərbazlarının (Qacar Türk əsgərlərinin-F.Ə.) sərkərdələrini həbs etmək, digərinə dustaqları zindandan buraxmaq, o birinə isə plan baş tutmadığı təqdirdə hazır vəziyyətdə olmayı tapşırırdı” (22, s.479). Hesab edirik ki, burada yazılanlar gerçeklikdən çox uydurmaya, başqa sözlə, bu sui-qəsddə Qarabağ xanlığını önə çəkib Rusiyani mələksimalı etməyə bənzəyir. Birincisi, Məhəmməd bəy sui-qəsdin təşkilatçılarından deyil, yalnız icraçılarından biri idi. İkincisi, burada əsas icraçı rolunu Məhəmməd bəydən çox Qacarlar ordusunun baş əmirlərindən Sadiq xan Şəqaqi oynamışdır. “Qarabağ-nama” müəlliflərindən Əhməd bəy Cavanşir də dolayısıyla olsa belə təsdiq edir ki, Ağa Məhəmməd şahın öldürülməsində Məhəmməd bəylə Sadiq xan Şəqaqi birgə hərəkət ediblər (95, s.192). Sadəcə, dövrün bəlli şərtləri altında bu müəllif Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin əsas təşkilatçısının adını çəkməsə də, bizcə, bu gün Azərbaycan Türk tarixçiliyi rəsmən qəbul etməlidir ki, qətlin icraçıları olan Sadiq xan Şəqaqi, Məhəmməd bəy Batmanqılıncı buna təhrik edən çar Rusiyası olmuşdur. Bəs, nə üçün məhz çar Rusiyası!?

XVIII əsr Türk (Azərbaycan) tarixində iki tarixi qırılma nöqtəsi var: 1) 1747-ci il; 2) 1797-ci il. Birinci halda, 1747-ci ildə Əfşarlar dövlətinin qurucusu Nadir şah Əfşar sui-qəsd nəticəsində faciəli şəkildə qətlə yetirilmişdir ki, onun ölməylə yalnız böyük bir Türk (Azərbaycan) dövləti süquta uğramamış, eyni zamanda yarımaşrılık hərc-mərcliyin əsası qoyulmuşdur. İkinci olaraq da, 1797-ci ildə Ağa Məhəmməd şah Şuşada sui-qəsd nəticəsində faciəli

şəkildə qatlə yetirilmişdir ki, onun ölmüylə bir tərəfdən Azərbaycan türklərinin bütünlüyünə (bütün anlamlarda: vətən, millət, mədəniyyət, fəlsəfə, dil) ciddi zərbə dəymmiş, digər tərəfdən isə Güney Qafqazı, özəlliklə Quzey Azərbaycanı itirməklə Qacarlar dövləti 1925-ci ildəki süqutunun zəminini hazırlamış olmuşdur. Hesab edirik ki, hər iki sui-qəsddə “sapı özümüzdən olan baltalar” (Məhəmməd bəy, Sadiq xan Şəqaqi və b.) müəyyən rol oynasalar da, ancaq bu sui-qəsdlərin əsas təşkilatçıları xarici qüvvələr olmuşdur. Xüsusilə, Ağa Məhəmməd şahı qarşı sui-qəsdin təşkilatçısının çar Rusiyasının olduğunu açıq çəkildə ifadə edirik. Başqa sözlə, Qacarların qurucusuna qarşı sui-qəsddə Məhəmməd bəylə Sadiq xan təkbaşına hərəkat etməmiş, onları buna təhrik edən qüvvə çar Rusiyası olmuşdur (78, s.113).

Bu bir gerçəkdir ki, Ağa Məhəmməd şah Qacar Quzey Azərbaycan Türk Xanlıqlarını (Qarabağ, Quba, Şəki, Şamaxı və b.) dəfələrlə xəbərdarlıq etmiş, onları yeni Türk dövləti ətrafında birləşməyə çağırmışdır. Həmin qızı Qazax xanlıqları arasından da daha çox Gəncə (Cavad xan), Quba (Şeyx Əli xan) və Bakı (Hüseynqulu xan) xanları vahid Azərbaycan və vahid dövlətçilik ideyasını dəstəkləmişlər. Digər xanlıqlar çar Rusiyası və Qacarlar arasında manevr etməklə müstəqilliklərini saxlaya biləcəklərini ümidi etdikləri halda, zaman-zaman təklənərək Moskvanın vassallarına, daha sonra isə tamamilə müstəmləkəsinə çevrilmişlər. Azərbaycanın qızı Qazax torpaqlarının müstəmləkə halına düşürülməsində bir tərəfdən çar Rusiyasının da fitnəkarlıqlarıyla Quzey Azərbaycan Türk Xanlıqlarının (Qarabağ, Gəncə, Quba, Şəki, Şamaxı və b.) öz aralarında birlilik nümayiş etdirə bilməmələri ya da Qacarlara tabe olmamaları, digər tərəfdən Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümü həlledici rol oynamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümü ilə Nadir şah Əfşarın başlatdığı Təbriz mərkəzli Azərbaycan, eyni zamanda vahid Türk dövləti ətrafında birləşmə ideyaları bir daha yenidən yarımcıq qalmış oldu. Bizcə, Ağa Məhəmməd şah Qacarın aqibəti Nadir şah Əfşar kimi olmasaydı, Azərbaycanın qızı hissəsinin çar Rusiyası tərəfindən işğalı böyük ölçüdə baş tutmayacaqdı. Ancaq əvvəlcə Nadir şah Əfşarın (1747), daha sonra Ağa Məhəmməd şah Qacarın (1797) faciəli qətləri, 1813-cü Gülüstan və 1828-ci il Türkmençay müqavilələri ilə Azərbaycanın

quzey hissəsinin çar Rusiyası tərəfindən işgalinə, təxminən 100 il sonra isə, yəni 1925-ci ildə Qacarlar Türk dövlətinin Büyük Britaniyanın birbaşa dəstəyilə devirilib onların yerinə irançı-aryançı düşüncəli Pəhləvilərin Türk dövlətində qeyri-qanuni şəkildə hakimiyyətə gətirilməsinə səbəb olmuşdur.

Hər halda Ağa Məhəmməd şah Qacarın əsasən, Quzey Azərbaycanı nəzarət altına alıb Tiflisə səfərə hazırlaşlığı bir zamanda bunun baş verməsi təsadüfi hesab oluna bilməz. Çünkü yalnız Ağa Məhəmməd şahın öldürülməsi ilə Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın Qacarlara birləşdirilməsinə böyük ölçüdə nöqtə qoyula bilərdi. Bunu çox yaxşı anlayan çar Rusiyası gözlənilən təhlükəni önləmək üçün, Sadiq xan Şəqaqi Ağa Məhəmməd şah Qacarın qətlindən sonra Qacarların yerinə şahlıq taxtına otuzdurması, Məhəmməd bəyi isə Qarabağ xanlığının xanı olması vədləri ilə sözügedən sui-qəsdə cəlb etmişlərdir. Sui-qəsdin icraçılarının Ağa Məhəmməd şah Qacarın qətlindən sonra atlığı addımlar, eyni zamanda Rusiyanın əvvəlcədən onlara olan münasibətləri də bunu təsdiq edir. Hələ, Ağa Məhəmməd şah Qacarın Şuşaya daxil olmasından bir müddət onçə Sadiq xan Kotlyarevski soyadlı rus generalına göndərdiyi məktubunda yazdı: “Əlahəzrət General, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa, Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlıqları bir araya gətirəcək. Əmrinizi tabeyəm”. Kotlyarevskinin isə cavab məktub bu məzmunda olmuşdur: “Əlahəzrət Çar sizin bu xidmətinizi böyük dəyərləndirir. Şahın orda qalmasının qarşısını ala bilməsəniz, öldürün. Sadiq xan, İran hökmərdarı olacağınızı əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiniz” (261, s.210).

Şuşada qaldığı üç gün ərzində Sadiq xanın davranışlarından şübhələnən Qacarlar dövlətinin sultanı onun evində axtarış aparmağı xəlvət fərraşlara (kəşfiyyatçılar) tapşırıq verir və onun ruslarla yazışmaları ələ keçir (234, s.142). A.A.Bakıxanov da yazar ki, “şahın qatilləri onun qılinc, xəncər, bazübənd və san-dıqcasını Sadiq xanın yanına aparmışdır. Sadiq xan Azərbaycanı fəth etdikdən sonra Qəzvin üzərinə gəldi. Lakin şəhərə girə bilmədi, öldürülən padişahın vəlihədi və qardaşı oğlu Fətəli şah Hüseynqulu xan oğlu ilə olan müharibədə Sadiq xan məğlub olub Səraba qayıtdı” (41, s.211). Hər

halda məhz Moskvanın məkrli planının nəticəsi olaraq Ağa Məhəmməd şah Qacarın qətlindən dərhal sonra Sadıq xanla Məhəmməd bəyin qısa müddətdə olsa, uyğun olaraq özlərini “şah” və “xan” kimi aparmaları təsadüfi olmamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın qətlinə baxmayaraq, “Qarabağnamə” müəlliflərindən Mirzə Camal Cavanşirin təbrincə desək, “bir para maneələrə görə” (95, s.145) İbrahimxəlil xanın üç ay Qarabağa gedə bilməyib Balakəndə qalmasının, bu müddət ərzində də Məhəmməd bəyin özünü Qarabağ xanı kimi aparmasının (96, s.164) tək səbəbəkarı var: çar Rusiyası.

Bu gün bəzi Azərbaycan tarixçilərinin uydurması ki, İbrahimxəlil xanın Məhəmməd bəydən şübhələnməsi Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin öldürülməsiylə bağlı olmuşdur (22, s.479), heç bir həqiqəti özündə eks etdirmir, çünki bu qətlə şəxsi ədavət səbəb olmuşdur (96, s.43, 164). Əslində İbrahimxəlil xanı sui-qəsd hadisəsindən sonra əsas narahat edən məsələ qardaşı oğlunu xəyanətə sürükleyən çar Rusiyası idi ki, Moskvadan gözlənilməz bir zərbə alan xan hətta, bundan sonra müəyyən qədər Qacarlarla yaxınlaşmağa məcbur olmuşdur. Bakıxanov yazır: “İbrahim xan şahın cənazəsini böyük ehtiram və alımların müşaiyətli yola saldı. Səmimiyyət və ixləs tərzilə yeni şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfəth ağanı da padışahın hüzurunda qalmaq üçün gönderdi” (41, s.212). Dünənə qədər düşmən münasibət bəslədiyi Ağa Məhəmməd şah Qacarın cənazəsinə belə bir ehtiram göstərməsi, eləcə də Qacarların yeni hökməarı Fətəli şaha məktub yazaraq oğlunu onun hüzuruna göndərməsiylə İbrahimxəlil xan bununla da, Rusiyaya etirazını ifadə etmiş olurdu.

Ancaq Ağa Məhəmməd şah Qacarı sui-qəsd nəticəsində aradan qaldırmış olan çar Rusiyası üçün İbrahimxəlil xanın onlardan inciyərək Qacarlara meyil göstərməsinin ciddi önəmi yox idi. Çünki Rusiyaya incikliyin fonunda Qarabağ xanlığıyla Qacarlar arasındaki münasibətlərin istiləşməsi baş verirdi ki, çar ideoloqlarına görə bu da, çox uzun sürməyəcəkdi. Buna səbəb də, Qarabağ xanlığının əvvəller daha çox çar Rusiyasının yanında yer alıb Qacarlara qarşı ən aktiv düşməncilik siyasəti yürütülməsi idi. Ona görə də, Rusiya İbrahimxəlil xan kimi onlara sadıq bir xanı tamamilə gözardı etməmiş, o da, çox keçmədən yenidən ruslara meyil etmişdir. Belə ki, İbrahimxəlil xan əvvəller general Qudoviçlə general Zubov vasitəsilə

Rusiyaya itaət gösterdiyi kimi, bu hadisələrdən sonra da rus generalları Kavalevski və Sisianovla eyni mövqeyi davam etdirmişdi (95, s.149).

Bələliklə, Rusiya üçün önemli olan Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsiydi ki, bu da, onlar tərəfindən “ugurla” yerinə yetirilmişdir. Çar Rusiyası ideoloqları yaxşı hesablamışdır ki, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra Qacarlar taxtına oturmaları olaraq Fətəli şah taxt-tacını qorumağa başı qarışacaq ki, beləliklə, ən azı yaxın illərdə Güney Qafqaz, o cümlədən Quzey Azərbaycan uğrunda çar Rusiyasına qarşı böyük ölçüdə müharibə açmağa cəsarət etməyəcəkdi. Demək olar ki, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonrakı bütün proseslər çar Rusiyasının planına uyğun olaraq gerçekleşmişdir. Belə ki, Fətəli şah 1797-ci ilin payızında Güney Qafqaza hərbi yürüş başlasa da, çox keçmədən Rus qoşunlarının da oraya doğru hərəkət etməsi xəbərini aldıqdan sonra geri çəkildi (22, s.480).

Bizcə, həmin dövrdə Fətəli şah Quzey Azərbaycana hərbi yürüşünü dayandırmaqla ciddi yanlışlığa yol vermiş oldu. Əgər, o, Ağa Məhəmməd şah kimi israrlı şəkildə hərbi yürüşü davam etdirmiş olsaydı həm Qacarlara birləşməyə meyilsiz olan Quzey Azərbaycan Türk Xanlıqlarının müqavimətini qırmış, həm də çar Rusiyasının özünü toparlayaraq yenidən bu ərazilərə iddia etməsinə ciddi zərbə vurmaş olacaqdı. Sözün açığı, Fətəli şahın Ağa Məhəmməd şah Qacardan fərqli olaraq ilk vaxtlarda (1797-1803-cü illər) Quzey Azərbaycan məsələsində tərəddüdü, qətiyyətsiz hərəkətləri çar Rusiyasının işinə çox yaradı. Özəlliklə, Fətəli şah Qacar (1797-1834) bir çox xanlıqlarla, o cümlədən Qarabağ xanlığıyla münasibətləri düzəltmək şansı əldə etdiyi bir dönmədə (İbrahimxəlil xanın qızı Ağabəyim xanım Fətəli şahın birinci xanımı olmaqla yanaşı, oğlu da Tehran sarayında idi), bundan yetərinçə yararlana bilmədi. Doğrudur, Fətəli şah Qacar bir müddət sonra özəlliklə, Qacarların Azərbaycanın paytaxtı Təbrizdə oturan vəlihədi Abbas Mirzənin ağıllı, qətiyyətli fikirlərinin nəticəsi olaraq Rusiyaya qarşı aktiv hərəkətə keçdi. Ancaq o, artıq xeyli dərəcədə gec qalmışdı. Çünkü Qacarların vaxtında görə bilmədiyi bu işi çar Rusiyası, onun çarı I Aleksandr doğru dəyərləndirərək 1801-ci ildən etibarən Güney Qafqazın işgalini siyasetini gerçəkləşdirməyə başlamışdı (23, s.15).

Beləliklə, Azərbaycanın quzeyinin 19-cu əsrin ilk illərindən başlayaraq çar Rusiyasının müstəmləkəsi halına gəlməsində çarizmin də fitnəkarlıqlarıyla Quzey Azərbaycan Türk Xanlıqlarının (Qarabağ, Gəncə, Quba, Şəki, Şamaxı, irəvan və b.) öz aralarında birlik nümayiş etdirə bilməmələri ya da Qacarlara tabe olmamaları, digər tərəfdən çar Rusiyasının təşkilatçılığıyla Ağa Məhəmməd şah Qacarın Şuşada sui-qəsd nəticəsində ölümü (1797) həllədici rol oynamışdır. Özəlliklə, Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsi ilə Səfəvilərdən sonra Nadir şah Əfşarın başlatdığı vahid Türk dövləti ətrafında birləşmə ideyaları bir daha yenidən yarımcıq qalmış oldu. Bizcə, Ağa Məhəmməd şah Qacarın aqibəti Nadir şah Əfşar kimi olmasaydı, Azərbaycanın quzey hissəsinin çar Rusiyası tərəfindən işğalı böyük ölçüdə baş tutmayıacaqdı.

18-ci əsrдə baş verən iki faciəli hadisədən, iki qırılma nöqtəsindən sonra, 19-cu əsrin əvvəllerində Qacarların Güney Qafqaza, o cümlədən Quzey Azərbaycana sahiblənməsi reallığı azaldığı halda, bunun tam əksinə çar Rusiyasının bu bölgəni istila etməsi təhlükəsi sürətlə artmışdı. Bunun bariz nümunəsidir ki, 1801-ci ildə Kartli-Kaxetiya çarlığının işğalı haqqında çar manifestinin elanıyla çar Rusiyası faktiki olaraq üçüncü dəfə Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın işgalinə başlamış oldu. Bununla da 19-cu əsrin ilk ilindən “himayəçi” çar Rusiyası işgalçı çar Rusiyasına çevrilərək bəzi Quzey Azərbaycan xanlıqlarını (Quba, Lənkəran) və Qafqazın digər müstəqil hakimlərini (Tabasaran, Qaraqayıtaq, Tərki) 1802-ci ilin dekabrın 26-da Georgiyevski müqaviləsi bağlamağa məcbur etdi. Qacarların ciddi şəkildə etirazlarına baxmayaraq, Georgiyevski müqaviləsinə görə müstəqil xanlıqlar ya da sultanlıqlar sözdə istiqlaliyyətləri naminə yalnız öz xahişləri ilə Rusiya himayəsini qəbul etməklə kifayətlənməməli, eyni zamanda Qacarlarla gözlənilən müharibədə də məcburi olaraq rusların yanında yer almali idilər. Azərbaycan tarixçiliyi bu günə qədər həmin xanlıqların əksəriyyətinin Georgiyevski (1802), Kürəkçay (1805) kimi müqavilələrə qol qoymalarını Türkiyə və “İran” təhlükəsini bəhanə edərək haqq qazandırmağa çalışsalar da, əslində burada bir işgalçı var idi: Rusiya (23, s.15-16). Beləliklə, işgalçılıq niyyətlərinə “hüquqi” don geyindirən Rusiya 1803-cü ilin yaz-yay aylarında Car-

Balakən camaatlığını və İlisu Soltanlığını, 1804-cü ilin yanvarın əvvəllərində isə Gəncə Xanlığını qanlı döyüşlərdən sonra işğal etdi.

Rus-Qacar müharibələri və Quzey Azərbaycan Türk Xanlıqları...

Hazırda Quzey Azərbaycan tarixçiliyi bəzi məsələlərdə Sovet tarixçiliyi metodologiyası ənənəsinə sadıq qalaraq Qacarlar tarixini, o cümlədən Rusiya-Qacarlar müharibələrini (1796-1797; 1804-1813; 1826-1828) mahiyyətinə başqa rəng qatmağa davam etməkdədir. Məsələn, hazırda Azərbaycan (quzey) tarixçiləri Rusiya-Qacarlar müharibələrini “Rusiya-İran müharibəsi” kimi qələmə versələr də, əslində bu, “İran” adı altında ümumiləşdirilən Qacarlar dövlətinin rus qoşunlarının Güney Qafqazdan, o cümlədən Quzey Azərbaycandan çıxarılması uğrundakı savaşdı idи. Bu anlamda Quzey Azərbaycan Türk Xanlıqlarını, o cümlədən Azərbaycan türklərini “Rusiya-İran müharibəsi”nin qurbanı kimi qələmə verilməsinin əleyhinə çıxaraq özəlliklə, 7 cildlik “Azərbaycan tarixi”nin 4-ci cildində bununla bağlı yer almış fikirləri qətiyyən doğru hesab etmirik. Bizcə, Quzey Azərbaycan Türklərinin SSRİ tarixçiliyi ənənəsinə sadıq çağdaş Azərbaycan tarixçilərinin yazdıqlarının (23, s.20-21) tam əksinə olaraq, həmin müharibələrdə mövqeləri, bəzi xanlarla kiçik ətrafları istisna olmaqla bütövlükdə birmənalı olmuş, onlar Qacarların yanında yer alaraq digər Azərbaycan türkləri ilə birlikdə çar Rusiyasına qarşı savaşmış, nəticədə də iki deyil, bir xarici qüvvənin işgalçılıq siyasetinin qurbanı olmuşlar. Bu müharibədə yeganə işgalçi qüvvənin çar Rusiyasının olmasını təsdiq edən ən mühüm fakt odur ki, rəsmi Moskva müharibənin gedisi zamanı onun yanında yer alan xanların (İbrahimxəlil xan və b.) zaman-zaman qətlində ferman verdiyi halda, ancaq vaxtilə Qacarlara birləşməkdən edən xanlar ruslardan qaçıb onlara siğinanda belə bir problemlə qarşılaşmamışlar.

19-cu əsrin əvvəllərində Qacarlar dövlətində, o cümlədən ÜmumAzərbaycandaki ictimai-siyasi mühitə nəzər saldıqdə görürük ki, Rusiya-Qacarlar müharibəsi (1804-1813) ərəfəsində, məcburi şərtlər altında əvvəllər Rusiyaya yaxınlıq göstərən bəzi Quzey Azərbaycan xanlıqları (Gəncə, Bakı, Quba və b.) səhvlərini anlayaraq Qacarlar tərəfinə keçməyə başlamışdırlarsa, Qarabağ xanlığı başda olmaqla digər xanlıqlar (İrəvan, Şəki, Şamaxı vəb.) isə ərizimdən üz döndərməyə cəsarət etməmişdilər.

Hər halda Gəncə xanlığı, başda Cavad xan olmaqla çar Rusiya-sının Qafqazdakı işgalçı ordusuna, onun başçısı general Sisianova qarşı (1803-1804-ci ilin yanvarı) mərdliklə, şərəflə döyüdükləri bir vaxtda, Qarabağ xani İbrahimxəlil xan Rusyanın vassallığını qəbul etməyə hazırlaşaraq hətta, Qacarlardan müdafiə olunmaq üçün ruslardan hərbi yardım istəmişdi. Üstəlik, İbrahim xan vaxtilə Qacarlar sarayına göndərdiyi, daha sonra Fətəli şah Qacarın göstərişiyələ Qarabağa onun üzərinə gələn oğlu Əbülfət xanın 5 min nəfərlik hərbi qüvvəsini Qarabağ yaxınlığında düşmən kimi qarşılamışdı.

Əslində Fətəli şahın istəyi Qarabağ xanlığını döyüssüz Qacarlara tabe etdirmək idi. İbrahimxəlil xanın Rusiyaya güvənərək, öz oğlu Əbülfət xanın başçılıq etdiyi Qacarlar ordusu ilə döyüdüyü-nü yaxşı anlayan Fətəli şah Qacar bütün bunlara baxmayaraq, növbəti dəfə onun yanına elçilər göndərdi. Şahın elçiləri bildirdilər ki, İbrahim xan Rusiyaya müharibədə Qacarlarla birləşəcəyi halda Qarabağ xanlığının toxunulmayacağı və Qarabağ mahalının var-dövləti, hakimiyəti daima onun nəslinin olacaq: “Bunlardan məqsəd odur ki, Allahın əlilə yaradılmış, Gürcüstan və Şirvanın əsas qapısı olan möhkəm Şuşa qalası Rusiya dövləti qoşununun əlinə keçməsin” (95, s.152). Bir sözlə, Fətəli şah Qacar bütün vasitələrdən istifadə edərək İbrahimxəlil xanın Rusiyaya itaət etməsini əngəlləməyə çalışmışdı. Qarabağ xanlığının Qacarlara birləşdirilməsi məsələsini xoşluqla etməyə çalışan Fətəli şah bunun üçün İbrahimxəlil xanın bütün tələblərini yerinə yetirməyə hazır idi (96, s.192). Fətəli şah Qacarın İbrahimxəlil xana böyük güzəştər qarşılığında Qarabağın Rusiyaya qarşı direnməyə sövq etməsini ağıllı və doğru siyaset kimi qəbul edirik.

Ancaq İbrahimxəlil xan Fətəli şah Qacarın tarixi çağırışını doğru cavablandırmaq əvəzinə, onun bu fikirlərini Tiflisdə oturan Sisianova çatdırıldı, üstəlik sonuncunun istəyi üzrə 1805-ci ilin mayın 14-də Rusiyaya utancverici Kürəkçay müqaviləsi bağladı. Mirzə Camal Cavanşir yazır: “Mərhum İbrahim xanın qızı Ağabəyim ağa Fətəli şahın baş hərəmi, oğlu Əbülfət xan isə əmirəlümərə və hörmət sahibi olduqlarına baxmayaraq o, yüksək Rusiya dövlətini əbədi, böyük imperatorun ədalət və mərhəmətini daimi sanıb, imperatorun mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. İran dövlətinə (Qacarlar dövlətinə-F.Ə.) və onun mərhəmətinə məhəl qoymayıb,

yenidən Tiflis şəhərinə elçi göndərdi. Sərdar Sisianovla görüşmək və itaət şərtlərini qurtarmaq istədiyini bildirdi” (95, s.152). Hesab edirik ki, Qarabağ xanlığının Şəki xanlığını da təhrik edərək Rusiyaya Kürəkçay müqaviləsi bağlaması Qacarlar üçün də həm gözlənilməz, həm də sarsıcı bir hadisə olmuşdur. Bizcə, Gəncə xanı Cavad xandan fərqli olaraq İbrahimxəlil xanın, onun kürəkəni Səlim xanın, eləcə də Şamaxı xanı Mustafa xanın Rus ordusuna qarşı dirəniş göstərməməsi milli faciəmizdə həllədici rol oynadı. Əgər onlar Cavad xan kimi, rus ordusuna qarşı döyüşsəydilər, yaxud da ən azından Kürəkçay kimi utancverici müqavilə bağlamaqdan imtina etsəydi lər o zaman durum fərqli ola bilərdi.

Bu baxımdan biz də razılaşırıq ki, Rus-Qacar mühəribəsi ərəfəsində, eləcə də mühəribənin ilk illərində (1804-1806) bu savaşa münasibətdə Quzey Azərbaycan Türk Xanlıqları arasında ikitirəlik mövcud olmuşdu. Özəlliklə, Qarabağ xanlığının Rus-Qacar mühəribəsinin ilk illərində tutduğu əsasən rusyanlı mövqeyi etiraf olunmalıdır ki, bəzi xanlıqlar (Şəki, Şamaxı vəb.) da İbrahim xanın təsiri altında onun yolunu getmişlər. Bu anlamda deyə bilərik ki, Rus-Qacar mühəribəsi ərəfəsində və ilk illərində Gəncə, Dərbənd, Quba, Bakı kimi xanlıqlar Qacarlarla birləş nümayiş etdirdikləri halda, Qarabağ və ona yaxın xanlıqlar isə Rusiyaya meyil göstərmişlər. Ancaq onu da etiraf etməliyik ki, sonuncuların özləri də Qarabağ xanı İbrahim xan başda olmaqla, Rusiyaya münasibətdə sona qədər qətiyyətli mövqe ortaya qoymadılar.

Ancaq İbrahimxəlil xan Kürəkçay müqaviləsinə baxmayaraq, hansısa səbəblərə görə Rusiyaya tam etimad da göstərməmişdi. Özəlliklə Güney Qafqazdakı Rus qoşunlarının komandanı general Sisianovun 1806-cı ilin fevralında Bakı yaxınlığında Bakı xanı Hüseynqulu xanla görüş zamanı öldürülməsi etimadsızlığı artırmış, bu hadisədən az sonra İbrahimxəlil xan yenidən Qacarlar dövləti ilə münasibətlər qurmuşdur (131, s.21). “Qarabağnamə” müəllifləri bunu, İbrahimxəlil xanın qocalığı, xəstəliyi və başqa səbələrlə bağlamağa çalışsalar da, bütün hallarda Qacarlarla yaxınlaşma hadisəsi olmuşdur. Qarabağ xanının zamanla dəyişən ikili mövqeyi Rusiyani narahat etdiyi üçün, ruslar İbrahimxəlil xanın ölümünə fərman verdi. Əslində İbrahimxəlil xanın aqibətinin bu cür sonlanacağı bəlli idi. Çünkü Qacarlardan fərqli olaraq Rusiya

Qarabağ xanından istədiyini almış, onunla Kürəkçay müqaviləsi olaraq tarixə keçən bir müqavilə bağlamağa nail olmuşdu. Bu anlamda İbrahimxəlil xanın guya, rus mayoru Lisaneviçə şərləndiyi üçün öldürülməsi uydurmadan başqa bir şey deyildir (95, s.156).

İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsinə əsas səbəb “rus mayoruna şərlənməsi”nə görə deyil, ikili mövqeyi (gah Rusiyaya, gah da Qacarlara meyliliyi) və bunun müqabilində artıq Kürəkçay müqaviləsindən sonra Rusiya üçün xeyli dərəcədə əhmiyyətsizləşməsi olmuşdur. Hər halda xanlığı dövründə əsasən Rusiyanın himayəsinə sığınmasına baxmayaraq, İbrahimxəlil xanın bəzi məqamlarda Qacarlara meyllənməsi Rusiyaya problem yaradırdı ki, bu isə ruslara heç cürə əl vermirdi. Xüsusilə, rusları narahat edən İbrahim xanın Kürəkçay müqaviləsindən imtina edib Qacarlara birləşə bilməsi ehtimalı idi. Halbuki Kürəkçay müqaviləsinin 1-ci maddəsində yazılırdı ki, şüsalı və qarabağlı İbrahim xan hər hansı bir başqa dövlətdən hər cür vassallıq və asılılıqdan həmişəlik imtina edir və yalnız Rus imperatorunun hakimiyyətini qəbul edir (95, s.207). Məhz Rusiyaya bağlılığı bildirən bu maddənin dəyişməz qalmasının tək real yolu, onun öldürülüb yerinə atasından daha çox Rusiyaya bağlı olan Mehdiqulu xanın götirilməsi idi ki, chartedzı bunu çox “uğurlu” şəkildə həyata keçirdi.

Rusiyanın Türk Xanlıqları üzərində çırkin bir oyun oynaması ortaya çıxdıqdan sonra Şəki, Quba, Bakı, Şamaxı, İrəvan kimi xanlıqlar Qacar Türk dövləti ətrafında daha six birləşməyə başladılar. Hər halda bir şeyi anlamaq çətin deyildi ki, Qacarlara tabe olan xanlıqlar varisliklərini davam etdiridikləri halda, çar Rusiyasının vasallığını qəbul edən ya da qəbul etməyən bütün xanlıqların varlığı bütün anlamlarda yavaş-yavaş aradan qaldırılmağa başlanmışdı. Belə bir durumda, Rusiya-Qacarlar müharibəsinin sonrakı illərində (1807-1813, 1826-1828) işğal altında olan Quzey Azərbaycanın ərazisində çar Rusiyasının “parçala və hökm sür” siyasetinə qarşı milli etirazlar baş qaldırırdı ki, bunu gerçəkləşdirənlər də Qacarlarla bir yerdə hərəkət edirdilər.

Qacarlarla Quzey Azərbaycan türkləri arasında birliyin yaranmasında Rusiyaya meyilli xanların acı aqibəti ilə yanaşı, əski dövrlərdə olduğu kimi vahid vətən, vahid dövlət, vahid millət halında yaşamaq istəyinin güclənməsi də mühüm rol oynadı. Bizcə, ən azın-

dan 1796-1797 və 1804-1813-cü illərdə baş tutmuş Rusiya-Qacarlar mühəribələrində vətən, dövlət, millət ideyaları din amili ilə müqayisədə ön planda olmuşdu. Yalnız 1812-ci ildən etibarən İngiltərənin məsləhəti ilə Fətəli şah Qacar Rusiyaya qarşı mühəribəni din uğrunda müqəddəs cihad kimi bəyan etmişdi (23, s.35). Bu zaman belə bir sual yaranır ki, niyə bu vaxta qədər (1812) Qacarlar ruslarla savaşda din məsələsini arxa planda tutmuş, üstəlik, xristian ingilislərin müsəlman Qacarların xristian Rusiyayla müharibəsinə dini don geyindirməkdə məqsədi nə olmuşdur?

Qacarlardan Ağa Məhəmməd şah Qacarın (1779-1797), eyni zamanda Fətəli şahın hakimiyyətinin ilk dövründə (1797-1812) din ya da dini məzhibəcilik hisləri dövlət idarəciliyində ciddi bir təsirə malik deyildi. Əlbəttə, bu heç də o demək deyil ki, hər iki Qacarlar hökmdarı İslam dini məsələsinə bütünlükdə önəm verməyi blər. Hər halda Əfsarlarla, o cümlədən Nadir şah Əfsarla müqayisədə özlərini Səfəvilərə daha doğma hesab edən ilk Qacarlar hökmdarları Qızılbaşlıq ya da şəlik məsələsinə daha ehtiyatlı yanaşmış, onun təbliğatçısı olmasalar da, əleyhdarı da olmamışlar. Özəlliklə, Qacarlardan Ağa Məhəmməd şah Qacarla vəlihəd Abbas Mirzənin əsasən, Fətəli şah Qacarın isə müəyyən bir dövrdə (1797-1812) Qızılbaşlıq ideologiyasına həlledici faktor kimi yanaşmaması qənaətindəyik. Ən azı ona görə ki, Qacarlar 1812-ci ilə qədər apardığı daxili və xarici mühəribələrdə ruhani başçılarının fətvalarından, demək olar ki, istifadə etməmişdilər.

Şübhəsiz, şəliyin bir müddət kölgədə qalmasında vaxtilə Nadir şahın apardığı radikal dini islahatlar mühüm rol oynamışdır. Hər halda Nadir şah vaxtilə on minlərlə şia ruhanilərinin İslam dinində təfriq salmaq adı altında qətlinə fərman vermiş, üstəlik, şia-sünni ayrimı salmağı qadağan etmişdir. Digər tərəfdən, Nadir şah Əfsarın ölümündən sonra əski Səfəvilər ya da Əfsarlar torpaqlarında ən azından yarım əsr hökm sürən hərc-mərclik dövründə şia-sünni məsəlesi xeyli dərəcədə gündəmdən çıxmışdır.

Bələliklə, 18-ci əsrin sonlarına doğru əski Səfəvilər ya da Əfsarlar imperiyasının ərazisində yeni dövlət quran Qacarlar üçün ilk zamanlarda Qızılbaşlıq ya da şəlik ikinci dərəcəli məssələ idi. Özəlliklə, Qacarlar dövlətinin qurucusu Ağa Məhəmməd şah Qacar elmlı, dünyəvi dünyagörüşlü hökmdar olmuşdur. Türk (Azərbaycan)

mütəfəkkiri Əli bəy Hüseynzadə də yazır ki, Ağa Məhəmməd şah Qacar əqli, zəkasıyla yanaşı, yeni ideyalar irəli sürməklə də fərqlənmişdir (84, s.98). O, yeni dövlətdə dini ideyaya ya da din başçılarına ehtiyatla yanaşmış, bir tərəfdən onlarla dil taparaq problem yaratmamağa, digər tərəfdən də mümkün qədər dövlətdən uzaq tutmağa çalışmışdır (129, s.56). Bizcə, Ağa Məhəmməd Qacar yaxşı blirdi ki, dövlət idarəciliyində şəlik artıq türklərdən çox farsların işini yaramaqdadır. Bunu, Ağa Məhəmməd şah Qacar bir məktubunda belə ifadə etmişdir: “Ölkədəki türklər və moğallar birləşməlidirlər ki, farsların iqtidara dırmanışlarını önləyə bilsinlər” (262, s.793). Bunu nəzərə alaraq o, Çingiz xanın yasalarını, Əmir Teymurun vəsiyyətlərini yeni dövlətdə həyata keçirərək hətta, Qacarlar dövlətinin hökmardarlarının (ata və ana tərəfdən) yalnız Türk soyundan olmasını uyğun görmüşdür (131, s.6). Bu anlamda Ağa Məhəmməd şah Qacarın yeni dövlətdə radikal şəcəliyi deyil, Türk ruhlu “Türk-Qacar yasası”nı uyğuladığını açıq şəkildə ifadə edə bilərik. Qaldı ki, Ağa Məhəmməd şah Qacarın rəsmən hökmər taxtına oturduqdan sonra Səfəvilərə aid şah qılıncını qəbul etməsinə bu, Qızılbaşlıq ideyasını qəbul etmək üçün deyil, Qacarların Səfəvilər dövlətinin qanuni varisi olması baxımından lazımdı.

Aşa Məhəmməd şah Qacar özündən sonra Qacarların şahı kimi gördüyü Fətəli xan Qacarla Abbas Mirzənin də əsasən, dövlətin idarəciliyi məsələsində onun yolunu davam etdirəcəyinə, yəni dövlətdə Türk yasasının uyğulanaraq şəçi ruhanilərin ön plana keçməyəcəyinə inanmışdı. Hesab edirik ki, Qacarlar dövlətinin qurucusunun bu ümidi lərini Abbas Mirzə əsasən, Fətəli şah Qacar isə qismən doğrultmuşdur. Belə ki, Fətəli şah Qacar zaman-zaman ingilislərin təsiri altında, vətən və millət ideyalarından uzaqlaşış müəyyən qədər dini məzhəbçiliklə dövləti idarə etməyə başlamışdı. Fətəli şah Qacarın dini məzhəbçiliyi yenidən dirçəlməsinə qol qoyması isə, yenə də Qacarlar dövlətinin qurucusu olan türklərdən çox farsların işinə yaramışdır. Bizcə, ingilislərin də istəyi məhz bu idi: bu dövlətin qurucu nüvəsi olan türklərin hakimiyətini formal şəkilə salmaqa yanaşı, farsdilliləri dövlətin düşünən və idarəedən beyini halına gətirmək. Bu baxımdan Qacarların dünyəvi-yenilikçi bir dövlət deyil, dini-məzhəbçi dövlət olmasında da ingilislər mühüm rol oynamış, bu zaman dünyəvi-yenilikçi türklərə qarşı da şəçi qılqılı

farsdilliləri qoymuşlar. Beləliklə, şia-sünni məsələsi, ya da irançı şiaçıilk ingilislərin böyük əməyi nəticəsində təxminən Fətəli şahın hökmədarlıq dövrünün ortalarından etibarən yenidən baş qaldırmışdı.

Ancaq Abbas Mirzə Ağa Məhəmməd şah Qacar kimi daima dini dövlətdən ayrı tutub Quzey Azərbaycanın Qacarlarla birləşməsinə də vətən, millət bütövlüyü çərçivəsindən yanaşmışdır. Hətta, bəzi müəlliflərə görə, Abbas Mirzə üçün şia-sünni deyə problem heç olmamış, kimsə ondan bu haqda bir tərs davranışa da şahidlilik etməmişdi (131, s.14). Abbas Mirzənin əsas məqsədi vətən və millət bütövlüyü olduğu üçün, dinə inanc məsələsi kimi baxır, bu anlamda da din başçılarına çox önəm vermirdi. Şübhəsiz, şiaçilik kimliyinə bürünmüş farsdilli zümrə üçün Abbas Mirzənin yenilikçi ruhlu biri olması qətiyyən qane etmirdi. Ona görə də, ruhani başçıları şahın əliylə onu yalnız Tehrandan deyil, Azərbaycandan da uzaqlaşdırmaq bununla da reformaların qarşısını almaq istəyirdilər (131, s.18). Bunu, 100 il bundan öncə əsasən doğru dəyərləndirən milli ideoloquımız Məhəmməd Əmin Rəsulzadəyə görə, Qacarlar arasında ilk dəfə Abbas Mirzə Avropa mədəniyyətini yaymağa çalışaraq ordu və təhsildə ciddi yeniliklər etmiş, ilk mətbəəni qurmuşdur ki, bu, Qacarlar üçün ən doğru olan idi. M.Ə.Rəsulzadə yazır: “O arada İранa (Qacarlara-F.Ə.) savaş açmış Rusların ancaq 2 il uğraşıldıqdan, çox ağır çarpmalarla sarsıldıqdan sonra iranlıları yenməsi uygarlıq-sevər Abbas Mirzənin yenidənqurmasının, yurdsevərliyinin sonucu idi. Bu Rus savaşının yenilmə sonucu olmasayı, yenilmə şərti olaraq Abbas Mirzənin başladığı girişimçilik kəsilməsydi, İranın (Qacarlarının-F.Ə.) siyasi oluşumu başqa bir yolla yürüür, İran (Qacarlar-F.Ə.) bugünkü durumuna düşməzdi” (134, s.21). Ə.Hüseynzadə də hesab edir ki, Qacarlar arasında Abbas Mirzə yenilikçi-islahatçı qabiliyyətinə görə fərqlənmişdir (84, s.116).

Beləliklə, Qacarlar XIX əsrin başlarında dünyəvi-yenilikçi ya da sxolastik-məzhəbçi dövlət olmaq yolunda seçim qarşısında qalmış, bu məsələdə şəhəlik libasına bürünmüş farsdilli, irançı qüvvəllər yavaş-yavaş hakimiyyətə təsir etməyə başlamışlar. Yəni bunu obyektiv şəkildə ifadə etmək lazımdır ki, Qacarlar heç də ilk başda şia yönlü məzhəbçi dövlət olmamışdır. Hər halda Ağa Məhəmməd şah Qacara sui-qəsd olmasayı, yaxud da dünyəvi-yenilikçi Abbas Mirzə Qacarlarda şah olub bu ideyaları həyata keçirə bilsəydi, o

zaman həm Rusiya-Qacarlar müharibələri fərqli bitər, həm də Qacarların sonrakı taleyi tamamilə fərqli ola bilərdi. Abbas Mirzəyə xüsusi kitab həsr etmiş Əminə Pakrəvan yazır: “1. Tehranda din adamları Abbas Mirzənin kafir ölkələrə meyillənməsindən, avropalılar kimi davranışlarından rahatsız idilər... Abbas Mirzə düşünürdü ki, Azərbaycanda dini reformlara başlarsa, mərkəzin etiraz səsi yüksələcək və rəqib qardaşları da bu fürsətdən yarananın onun yetkilərinin daralması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı öncə Azərbaycan mollalarını öz yanında bulundurub və onlardan yardım almaq isteyirdi... 2. Bu cəhalət sadəcə Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu coğrafiyanın bir çox yerlərində yayğıñ idi. Bu üzdən də daha geniş bir yetki və səlahiyyətlə bu xurafatla mübarizə aparmaq lazıñ idi. Bu qədər geniş miqyaslı reformalar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda Nadir şahın yapdıgi işləri və məzhəbi reformaları haqqında bilgi əldə etmişdi. Bu səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı zamana qədər təxirə saldı” (131, s.25).

Türk (Azərbaycan) araşdırmaçısı Aydın Mədətoğlu da yazır ki, Qərb mədəniyyətini Qacarlara türklər, o cümlədən Abbas Mirzə gətirmişdir (116, s.26). Ancaq bütün zamanlarda ikiyüzlü siyaset yürüdən ingilislər yeniləşmə məsələsində Abbas Mirzəyə yardım etdiklərindən daha çox Qacarların dini mühafizəkar dövlətə çevril-məsinə çalışmışlar. Cünki ingilislər yaxşı bilirdilər ki yenilikçi-dünyəvi ruhlu türklər modern bir dövlətə sahib olacaqları təqdirdə, yalnız yanı başındaki işgalçi Rusiyaya deyil, Böyük Britaniya müstəmləkəciliyinə qarşı da mübarizə aparacaqlar. Bu baxımdan Qacarlar daha çox doğmalıq, qanunilik baxımından özərini Səfəvilərin davamçısı kimi gördükлəri halda, ingilislər Fətəli şah hökmdarlığı dövrünün ortalarından başlayaraq Səfəvilərdən qalma şəcəilik məsələsindən ustalıqla yaranınmağa başladılar.

Hətta, yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya-Qacarlar müharibəsinin dini, yəni cihad xarakter daşımاسına yönəlməsi də ingilislərin beyninin məhsulu idi. Əslində ingilislərin burada əsas məqsədi Qacarların dini məzhəbçilik adı altında güclənib Rusiyani məğlub etməsi deyil, daha çox dini mühafizəkarlığın farsyönlü-irançı şəcəiliyin Qacarlarda dirçəlməsi və əsas söz sahibi olması idi. Bu

anlamda ingilislər üçün, Rus-Qacar müharibəsindən ideal variant ola bilməzdı ki, bununla da 1812-ci ildə Fətəli şah Qacar dini ruhanilərin müharibəylə bağlı fətva verməsini istədiyi halda, 1826-ci ildə artıq ciddi nüfuz qazanmış farsyönlü şəəci ruhanilər (ingilislərin göstəriş-ilə) müharibənin başlanıb ya da başlanmaması haqqında son söz demək hüququna qədər irəliləmişdilər. “Fətəli şah 1826-ci il iyun ayının 26-da Tehrandan Sultaniyyəyə getdi. Cəfər Əstərabadi, Məhəmməd Tağı Bərəqani kimi bir qrup molla da Sultaniyyəyə gəldi. Bu arada çar Nikolay da Rusiyada yenicə taxta çıxmışdı. Onun səfiri də Fətəliyə səfirlilik bəlgəsini sunmaq üçün Sultaniyyəyə gəldi. Mollalar Fətəlinin savaşdan vaz keçməsindən qorxurdular. Bu sıradə baş mollalar mollası Əhməd Nəraqi və molla Abdulvahab Qəzvini kəfən geyinərək şahın hüzuruna gəlib Rusiya ilə savaşa və cihadə hazır olduqlarını bildirdilər. Baş mollalar cihad fətvası verdilər. Bəzi mollalar isə cihadə qarşı idilər. Bir başqa fətva da verildi ki, Rusiya ilə savaş fətvasına qarşı çıxan, imam Mehdi əleyhdarıdır. Bu da digər mollaları susdurdu, çünkü Mehdiyə qarşı çıxmanın cəzası ölümdür. Bu fətvəni verən Seyid Məhəmməd Müctəhid Sultaniyədə böyük törənlə qarşılandı... Fətəli şah bu xəbəri duyduqdan sonra ağlamağa başladı və Seyid Məhəmməd Müctəhiddən rica etdi ki, o fətva kağızını möhürləyib birini mənə ver ki, ölüyümdə yanımda aparım və o dünyada hesab gündündə göstərim” (262, s.796).

Fətəli şahın hökmdarlığının müəyyən dövründən (1812-ci ildən) sonra Qacarlar hakimiyyətində yavaş-yavaş farsyönlü-irançı şəəci ruhanilərin rolü güclənməyə başladı. Bununla da Qacarlar həm əski Türk torpaqlarının bir hissəsinin ruslar tərəfindən işgalını, həm də dövlət daxilində ingilis-farsdilli qüvvəni təmsil edən şəəci qrupun varlığını yavaş-yavaş tanımağa məcbur edildi. Belə olduğu təqdirdə, Türksoylu Qacarların dövründə yeni dövlət ingilislərin oyuncağına çevrilən farsyönlü şəəcilərin təsiri altında nə yeniləşə, nə də türk dövlətçilik ənənələrini doğru-dürüst ortaya qoya bildi. Üstəlik, Qacarların siyasi hakimiyyəti zaman-zaman ingilis dəstəkli şəəqiqli irançı qüvvənin dini təzyiqləri qarşısında daha da yenilməyə üz qoydu ki, Nəsrəddin şah Qacarın hakimiyyətindən az sonra (1850-ci illərdə) bu məsələ onların xeyrinə böyük ölçüdə həll olundu, hətta, 1890-1891-ci illərdə tənbəki inhisarına qarşı dini hərəkatla özünün pik nöqtəsinə çatdı.

Bizcə, bütün bunları nəzərə almadan Qacarları Səfəvilərin davamçısı kimi suçlayaraq, bunun əvəzində də çar Rusiyasını mütərəqqi göstərib Quzey Azərbaycan Türk Xanlıqlarını işgal etməsinə haqq qazandırmaq məntiqsizlidir (98^c, s.11). Özəlliklə, “mütərəqqi və qabaqcıl çar Rusiyası”nın Quzey Azərbaycan türklərinin milli dil və milli kimliyinin formallaşmasında mühüm rol oynadığını iddia edib, Qacarların tərkibində qalan Güney Azərbaycan türklərini isə milli dilindən və milli kimliyindən uzaq qalmış bədbəxt, gerilikçi kimi qələmə vermək ya düşmənlərimizin, ya da düşmənlərimizin təsiri altına düşmüsələrin düşüncəsinin məhsuludur Məsələn, Sovetlər Birliyi dövründə Heydər Hüseynov Quzey Azərbaycanın çar Rusiyası tərəfindən işgalının Azərbaycan xalqının taleyində “böyük mütərəqqi əhəmiyyəti”ndən bəhs etmişdir. Guya, bununla da Azərbaycanın xanlıqlara parçalanmasının qarşısı alındı, “iranlıların (Qacarların) və türklərin (Osmanlı türklərinin) Azərbaycanı dağıdan və talan edən basqınlarına son qoydu” (86, s.28).

Bu cür müstəmləkə ruhlu düşüncələrə görə də, Azərbaycan türklərinin Qacarlar dövründə iki yerə parçalanması milli faciə deyil də, bayram kimi qəbul edilməli imiş! Guya, Quzey Azərbaycan türkləri çar Rusiyasının və Sovet Rusiyasının işgal altında olduğu müddətdə bir sira zərərlərə məruz qalsa da, Güney Azərbaycan türkləri ilə müqayisədə çox irəlidəirlər!!! Başqa sözlə, milli dövlət sərhədlərimizi qoruya bilməməyimizin, üstəlik şəcəilik təsiri altında farslara-ingilislərə yenilməyimizin təskinliyini Rus köləliyində tərəqqiyə çatmağımızda tapmalıymışq!? Əlbəttə, bu cür qeyri-milli düşüncələr Türk düşüncəsinə yad və düşmən mülahizələr olmaqla yanaşı, 1925-ci ilə qədər bu bölgədə pis-yaxşı sözü keçən Türklerin, o cümlədən Azərbaycan türklərinin yenidən toparlanması qarşı yönəlmüşdür. Eyni zamanda 1813-cü il Gülüstan, 1828-ci il Türkmençay müqavilələri ilə başlanan milli yenilməni davam etdirməyə xidmət edir. Bu anlamda milli yenilməmizin önemli səhifəsi olan Gülüstan və Türkmençay sülh müqavilərinin mahiyyətinə qısa da olsa, nəzər salmaqdə da fayda vardır.

Rusiya-Qacarlar müharibələrinin nəticəsi olan Gülüstan (1813, oktyabr) və Türkmençay (1828, fevral) sülh müqavilələri əslində Azərbaycan türklərinin bu bölgədə söz sahibi olma hüququnu zamanla itirməsinin başlangıcıdır. Hər halda bu sülh müqavilərinə

yalnız Azərbaycan Türk torpaqlarının, eləcə də Azərbaycan türklərinin iki yerə parçalanması kimi baxmaq doğru deyildir. Əslində burada bir Türk dövlətinin torpaqlarının bir qisminin, özəlliklə də həmin dövləti yaradan əsas qüvvənin (Qacarların) özünün də əsrlərboyu yaşadığı mühüm hissəsinin yad bir imperiya tərəfindən işgalı faktı baş vermişdi. Belə ki, Səfəvilər, Əfşarlar dövründə Azərbaycan Türk torpaqlarının işgalinə nail ola bilməyən çar Rusiyası 19-cu əsrin ilk rübündə uzun sürən müharibələr sonunda Qacarları həmin müqavilələri bağlamağa məcbur edə bilmişdi.

Bizcə, Rusiya-Qacarlar arasında baş tutmuş ikinci (1804-1813) və üçüncü (1826-1828) müharibələrdən Qacarların məglub çıxmasında aşağıdakı bir sıra amillər mühüm rol oynamışdır:

1. Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin olması (1797) və Rusyanın bu məsələdə əsas təşkilatlığını;
2. Quzey Azərbaycan Türk Xanlıqlarının 1796-1797, 1804-1813-cü il müharibələrində ikitirəliliyi, özəlliklə Rusiya-pərəst xanlıqların (Qarabağ və b.) bağışlanmaz xətaları;
3. Qacarların Rusiyaya qarşı apardığı müharibələrdə xarici qüvvələrin, özəlliklə ingilislərin ikili mövqeyi;
4. Rus-Qacar müharibəsinin başlangıcıda vətən, millət ruhlu mübarizəsinin sonralar dini mahiyyət daşımı;
5. Qacarlara birləşdirilmiş İrandilli xalqların, o cümlədən farsların ikili tutumu;
6. Rusiyaya qarşı müharibələrdə Osmanlı-Qacarlar münasibətlərinin düzgün qurulmaması, bu etimadsızlıqda ingilislərin rolu.
7. Çar Rusiyasının modern hərbi qüvvələrinə qarşı Qacarların yeni formalaşan qeyri-modern ordusu;
8. Qacarların Səfəvilərlə Əfşarlardan qalma əski imperiyalar üzərində qurmağa çalışdığı yeni dövlətçiliyi ilə müqayisədə çar Rusiyasının bir neçə əsrlik oturuşmuş imperiya təcrübəsinin olması

Özəlliklə, ikinci Rus-Qacar müharibəsinin gedişində xeyli dərəcədə üstünlük saxlamış Qacarların sonunda yenilməsinin başlıca səbəblərindən biri ingilislərin çoxüzlü siyaseti olmuşdur. Hər halda 1808-1810-cu illərdə Qacarlar Rusiya ilə döyüdüyü bütün cəbhələrdə xeyli hərbi uğurlar əldə etsə də, ingilislərin Fransa əleyhinə

Rusiya-İngiltərə ittifaqı yaratmasıyla bu uğurlar öz gerçək təsbitini tapmamışdı. İngilislərin Fransa əleyhinə Rusiyaya ittifaq bağladığı halda, Qacarların çarizm üzərində əsaslı qələbəsinə yardım etməsini gözləmək mənətiqsizlik idi. Sadəcə, ingilislərin əsas məqsədi çar Rusiyasını müəyyən qədər zəif buraxmaqla, rusların istər Avropada, istərsə də Qafqazda çox irəliləməsinə əngel olmaq idi.

Bütün bunlarla yanaşı, ingilislər Qacarların Quzey Azərbaycana tam sahib çıxmasını da istəmirdilər, çünkü Avropanın yanına başında Osmanlıdan sonra ikinci bir Türk dövlətinin olmasını qətiyyən arzu etmirdilər. İngilislər üçün Avropa sərhədlərində Osmanlıyla yanaşı ikinci bir Türk dövlətinin Qacarların olmasındansa, onların hər ikisi üçün daim təhdid olan xristian çar Rusiyasının olması daha çox əlverişli idi. Bizca, Böyük Britaniya Quzey Azərbaycanın, o cümlədən Tiflisin çar Rusiyası tərəfindən işğal olunmasına məqbul baxırdı. Üstəlik, Quzey Azərbaycanı itirən Qacarların qurduqları yeni dövlətdə türklüklerini və dünyəviliklərini ifadə etməkdə çətinlik çəkərək, farslara meyil etməyə məcbur olacaqlarını da yaxşı düşünmüşlər. Bunun üçün ən ideal variant Səfəvi Qızılbaşlığını, ya da şəciliyini türklərlə farsları birləşdirən dövlətçilik ideyasına çevirmək idi. Yuxarıda da qeyd etdiyimiz kimi, ingilislər bu məsələdən də çox ustalıqla yaranlardır. Belə olduğu təqdirdə, Rus-Qacar müharibələrində Böyük Britaniyanın daha çox Qacarlarımı, yoxsa çar Rusiya-sinəmə yardım etməsi məsəlesi açıq şəkildə ortaya çıxmış olur.

Azərbaycan tarixçiliyinin ortaya atdığı o fikirlə də qətiyyən razı deyilik ki, Gültüstan müqaviləsiylə “Güney Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilis müstəmləkəçilərinin qızığın qəzəbinə səbəb oldu” (23, s.39). Buradan belə anlaşılır ki, Azərbaycan Türk torpaqlarının bir qisminin ruslar tərəfindən işğal olunmasına qarşı çıxaraq onun geri qaytarılması qeyrətini Azərbaycan türklərindən çox ingilislər çəkirmişlər. Guya, ingilisləri də rahatsız edən Qacarların məğlub olacağı təqdirdə Rus qoşunlarının ingilis müstəmləkəsi Hindistana üz tutması imiş. Halbuki burada ingilisləri əsas narahat edən müstəmləkəsi Hindistanın deyil, Güney Qafqazın tamamının Rusiya tərəfindən işğal olunmaması idi. Çünkü sərhədlərin bu şəkildə, özəlliklə Naxçıvanla İrəvanın Qacarların tərkibində qalacağı təqdirdə çar Rusiyasının Osmanlı ilə Qacarlar üzərində təhdidi, buna paralel olaraq da İngiltərənin hər iki Türk dövləti

üzərində təzyiqi yetərli olmayacaqdı.

Deməli, “ingilis müstəmləkəçilərinin qızgın qəzəbinə səbəb olan” Qacarlardan çox torpaq qeyrətləri çəkmələri deyil, bunun tam əksi Güney Qafqazın tamamının Rusyanın işğalı altına keçməsinə çalışmaq idi. Ancaq Güney Qafqaz torpaqlarını arzuladığından bəlkə də çox işgal etmiş çar Rusiyası isə növbəti Rusiya-Qacarlar müharibəsində çox da maraqlı deyildi. Çünkü çar Rusiyasının Quzey Azərbaycanla bağlı əsas hədəfi Gəncə, Qarabağ, Şəki, Quba, Şamaxı, Bakı xanlıqlarının işğalı idi ki, bütün bunlar da baş tutmuşdu. Bu baxımdan hətta, çar Rusiyası işgal etdiyi torpaqlardan bir qismini Qacarlara geri qaytarmağa da hazır idi ki, növbəti müharibə gerçəkləşməsin (23, s.40). Ancaq ingilislər əsas məqsədlərinə çatana qədər, nəyin bahasına olursa-olsun Rusiya-Qacarlar müharibəsinin davam etməsində maraqlı idilər.

Ümumiyyətlə, Rusiya-Qacarlar müharibələrində ingilislərin daha çox maraqlı tərəf kimi çıxış edərək hətta, rusların bir çox hallarda barışa hazır olduqlarını ifadə etdikləri halda, Qacarları müxtəlif bəhanələrlə bundan uzaq tutaraq zəif salana, ən önemlisi Güney Qafqazı bütövlükdə itirlənə qədər buna sürükləməsi təsadüfi deyildi. Ingilislər bu bölgədə Türk dövlətlərinə ən ağır zərbə vurmağı qarşısına əsas məqsəd kimi qoymuşdu ki, çar Rusiyası amili onlar üçün ən ideal variant idi. Ona görə də, ingilislər çar Rusiyası amilindən çox ustalıqla istifadə edərək XIX əsrin başlarında Qacarları çox böyük zərbə altında qoymaqla “hind-avropalılarla qohum sayılan farsları İran adlanan inzibati dövlət birliyinə hakim yapmaq, onunla Hindistanda olduğu kimi davranışmaq niyyətində idi”(56, s.33).

Bu baxımdan ingilislərin Qacarlar üçün həsas olan vətən, millət və din amillərini önə çəkərək 1826-cı ildə növbəti Rusiya-Qacarlar müharibəsinə sürükləməsi yarımcıq qalmış planlarının tamamlanmasına xidmət edirdi. Təbii ki, Qacarların özü də çox ağır durumda olmalarına baxmayaraq, Quzey Azərbaycan torpaqlarının Rusyanın işğalı altında qalması fırıldırıb çox uzaq idilər. Ancaq daxili çəkişməldən tamamilə qurtulmadığı bir dövrdə çar Rusiyası kimi dünyanın böyük imperiyalarından birinə qarşı savaşmaq Qacarlar üçün asan deyildi. Bu anlamda bir tərəfdən vətən, millət və din amilləri, digər tərəfdən ingilislərin ikiüzlü yardım siyaseti Qacarları Rusiyaya növbəti müharibəyə başlamağa sövq etdi. Şübhəsiz, çar

Rusiyasından Qacarlara pənah gətirmiş Quzey Azərbaycan Türk xanlarının verdiyi vədlər, yeni buranın türk əhalisinin də ruslara qarşı olması düşüncəsi müharibənin başlanmasında mühüm rol oynadı. Doğrudan da, müharibənin ilk aylarında Gəncə və başqa yerlərdə rusların əleyihinə üsyənlər baş verdi. Bundan istifadə edən Qacarlar Abbas Mirzənin başçılığıyla az bir müddətdə Quzey Azərbaycanın böyük bir hissəsini rus işgalindən azad etdi (23, s.43). Ancaq Qacarlar ətrafında cəmləşdirdiyi Quzey Azərbaycan Türk xanlarıyla (Gəncəli Uğurlu xan, Bakılı Hüseynqulu xan, Şirvanlı Mustafa xan, Qubalı Sultan Əhməd, Qarabağlı Mehdiqulu xan vəb.) birgə ilk döyüşlərdə ciddi hərbi uğurlar əldə etsə də, 1826-cı ilin sonlarına doğru bütün cəbhəboyu ruslar üstünlük qazanmağa başladılar.

2-ci Rusiya-Qacarlar müharibəsində olduğu kimi, 3-cü müharibədə də Böyük Britaniya Qacarlara cüzi hərbi və digər yardımçılar etməklə onu yarı yolda qoymuş oldu. İngilislər çox ustalıqla manevrlər etməklə çar Rusiyasının bu dəfə Quzey Azərbaycanın tamamının, o cümlədən Naxçıvan, İrəvan və Lənkəran xanlıqlarının da işgal olunmasına şərait yaratdı. Üstəlik, ingilislərin bəlkə də gözləmədiyi bir şəkildə Rus qoşunları Qacarların Tehrandan sonra ikinci önemli şəhəri olan Təbrizi belə işgal etdilər. Məhz bundan sonra yenidən dövrəyə girən ingilis diplomatiyası Türkmençay müqaviləsində Quzey Azərbaycanın tamamının Rusiya işgalində qalması maddəsinin öz əksini tapmasıyla rahatlaşmış oldu. Bundan sonra ingilislər bir daha Qacarları çar Rusiyasına qarşı savaş açmağa da təhrik etmədilər. Çünkü Böyük Britaniya üçün lazıim olan Qafqazın bölüşdürülməsi məsələsi, onlarca uğurla başa çatmışdı.

Hazırda Azərbaycan tarixçilərinin yazması ki, guya Böyük Britaniya Güney Azərbaycanın Rusiya tərəfindən işgalindən qorxaraq buna qətiyyətlə əngəl olmuşdu, şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirmir (23, s.50-51). Çünkü yuxarıda da qeyd etdiyimiz kimi, Rusyanın məqsədi Güney Qafqazın, o cümlədən Quzey Azərbaycanın bir hissəsinin işgal etmək idi ki, 3-cü Rusiya-Qacarlar müharibəsində bu da, tamamilə yerinə yetirilmişdir. Güney Azərbaycanın Qacarların tərkibində qalmasında ingilislərin “əməyinin” şিখirdilməsi Sovet Rusiyası tarixciliyinin məhsuludur. Çünkü çar Rusiyasının əsas hədəfi heç də ingilislərin uydurduğu kimi Güney Azərbaycanı və digər əraziləri Qacarlardan alaraq

İngiltərəninin müstəmləkəsi olan Hindistana doğru irəliləmək deyil, daha çox Güney Qafqazın ona lazım olan hissəsini işgal edərək İstanbula üz tutmaq idi. Ona görə də yeni imperiya olan Qacarların aradan qaldırılıb ingilis müstəmləkəsi Hindistanın ruslar tərəfindən işgalı deyil də, Avropanın başağrısı olan Osmanlı'nın tamamilə zəifləməsində ingilislərlə rusların maraqları daha çox üst-üstə düşürdü. Təsadüfi deyil ki, çar Rusiyası son iki Rusiya-Qacarlar müharibələri ilə yanaşı, həmin dövrlərdə Osmanlıyla da savaşmış, həmin savaşlardan da qalib ayrılaraq Anadolunun bir hissəsini işgal etmişdi. Hətta, M.Ə.Rəsulzadənin təbrincə desək, rus ordusu az qala İstanbula girib Ayasofyanın başına tac taxa bilməyə qədər irəliləməyi bacarmışdı (137, s.113).

Beləliklə, Rusiya-Qacarlar (1796-1797; 1804-1813; 1826-1828) müharibələri və onun nəticələri Qacarlar dövlətindəki bütün türklərin, daha çox da Azərbaycan türklərinin həyatına mənfi təsir göstərmiş, onun gələcək taleyində mühüm rol oynamışdır. Çox yazıqlar olsun ki, bütün bunlar bu günə qədər ictimai-siyasi və fəlsəfi fikir tariximizdə öz doğru-düzgün əksini tapmamışdır. Fikrimizcə, nəinki bu məsələ, həmçinin elə önəmlı məqamlar var ki, bu günə qədər heç bir elm sahəsində həmin məsələlərə obyektiv qiymət verilməmişdir. Məsələn, «Azərbaycan tarix»i kitabıının IV cildinin I fəsli və paraqrafları müvafiq olaraq belə adlanır: “Quzey Azərbaycanın Rusiya tərəfindən işgal”; 1. “Azərbaycanın istilasının başlanması”; 2. «Birinci Rusiya-İran müharibəsi»; 3. «İkinci Rusiya-İran müharibəsi. İstilanın başa çatması» (23, s.501). Birincisi, I fəsillə ilk paraqrafın adı uyğun gəlmir, belə çıxır ki, Rusiya Quzey Azərbaycan adı altında bütün Azərbaycanı istila etmişdir. İkincisi, həmin dövrdə və sonralar Xorasani, Persiyani, Güney Azərbaycanı, Təbəristanı, Luristanı, Əhvazı və başqa əraziləri idarə edən Qacarların “Iran” adı altında verilməsi doğru deyildir. Bu fəslin nə adı, nə paraqraflarının adı, nə də məzmunu Azərbaycan türklərinin maraqları ilə uzlaşmış (59, s.303-304). Bu məsələylə bağlı hökmən deməliyik ki, nə vaxta qədər “Türk (Azərbaycan) xalqının tarixi”ni deyil, “Azərbaycan taixi”ni, yəni yalnız coğrafi bir ərazinin tarixini yazaraq buna uyğun olaraq eklektik bir tarix uyduracağıqsısa, o zaman Nadir şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar, Abbas Mirzələr, Fətəli şah Qacarlar bizlər üçün doğma deyil, yad olacaqlar.

Bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində də milli iradə yoxdur ki, “Azərbaycan” coğrafiyasının tarixini yazmaqdan birdəfəlik əl çəkib Türk xalqının, yəni Azərbaycan türklərinin tarixini yazsınlar. Bu anlamda çağdaş Azərbaycan tarixçiləri Rusiyanın Quzey Azərbayan Türk xanlıqlarıyla Böyük Britaniyanın Qacarlar üzərində oynadığı barbarcasına işgalçılıq oyunlarını gün ışığına çıxartmaq, eyni zamanda Qacarlarla Quzey Azərbaycan türklərinin zaman-zaman ortaya qoyduqları birliyi ifadə etmək əvəzinə, əsasən Abbas Mirzənin başçılığıyla Qacarlar ordusunun 1804-1813, 1826-1828-ci illərdə Quzey Azərbaycanı Rus qoşunlarından azad etmək üçün həyata keçirdiyi bütün hərbi yürüşləri bir yandan talançılıq, qəsbkarlıq, viranedicilik, digər tərəfdən ingilislərin oyuncağı kimi qələmə verirlər (23, s.22-23, 27, 30).

Ümumiyyətlə, 7 cildlik Azərbaycan tarixinin 4-cü cildinin Rusiya-Qacarlar müharibələrindən bəhs olunan bölmələrində, açıq şəkildə olmasa da, çar Rusiyasının Quzey Azərbaycanı işgalinə haqq qazandırılmağa cəhd göstərilir. Bu anlamda da rus qoşunlarının Quzey Azərbayacana işgalçılıq yürüşləri sadəcə, “işgalçılıq, müstəmləkəçilik niyyəti” kimi ifadə edildiyi halda, Qacarlar ordusunun əski Türk torpaqlarını yenidən ələ keçirmək üçün həyata keçirdiyi hərbi yürüşləri ingilislərin qızığın yardımı adı altında viranedicilik, talançılıq, qəsbkarlıq adlandırılır. Məsələn, “Azərbaycan tarixi”nin 4-cildində Qacarların Quzey Azərbaycanda Rus qoşunlarıyla müharibəsi haqqında yazılır: “Kızılıyaradək bütün ölkələri “kafir ruslardan” təmizləyəcəyini lovğalıqla bəyan etmiş şah” (23, s.20); “İran qoşunları iyunun ortalarında Qarabağ soxuldular və onu talan etdilər” (23, s.23); “Qəsbkarlar geri çəkilərkən...” (23, s.27); “İran qoşunlarının Zaqafqaziyyaya viranedici yürüşləri yenidən başladı” (23, s.30); “İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkərani talan etdi” (23, s.33); Abbas Mirzə Qafqaz xalqları arasında milli və dini ədavəti qızışdıracağına da ümid bəsləyirdi” (23, s.42). Bu sözlərdən belə çıxır ki, Qacarlar Rusiyaya müharibə aparmaqdan çox Quzey Azərbaycanı talamaq, soymaq və dağlımaqla məşğul olublar. Azərbaycan tarixçiləri az qala yazırlar ki, rus qoşunları isə Quzey Azərbaycanı işgal deyil də, onu talançı, soyğunçu, qəsbkar Qacarlar ordusundan müdafiə etmək üçün savaşırmış!!!

Rusiyanın Quzey Azərbaycanda işgalçılıq yürüşlərinə gəlinçə,

“Azərbaycan tarixi”nin 4-ci cildində artıq rus qoşunlarına aid ola biləcək “talancılıq”, “viranedici”, “lovğalıq”, “qəsbkarlıq” kimi ifadələrə rast gəlmirik. Bu zaman daha çox ümumi “işgal” sözü istifadə edilməklə yanaşı “fəth”, “tabe etdirilma”, “Rusyanın hakimiyyəti altına keçmə”, “ələ keçirilmə” kimi ifadələrə də üstünlük verilir (23, s.17, 24, 28, 29), üstəlik, Rusyanın Qacarlar üzərində qələbələrinə olan rəğbət də açıq şəkildə hiss olunur: “ruslar... İran qoşunlarını əzdilər”; “İran qoşununu dağıtdılar”, “Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı”; “İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi”; “Kotlarevski Aslandüz istehkamlarına hücum edib onun (Abbas Mirzənin – F.Ə.) qoşunlarını darmadağın etdi”; “Şah sarayı... bir sıra parlaq qələbələrdən sonra Rusyanın Zaqafqaziyada güclənməsindən qorxaraq, sülh danışqlarına başlamaq qərarına gəldi” (23, s.27, 32, 34, 37). Maraqlıdır ki, müharibənin gedisi zamanı Qacarlar ordusunun Rusiya hərbi birləşmələrinə məğlub olmaları rəğbətlə qarşılandığı halda, onların qələbələrinə isə mümkün qədər kölgə salınmağa çalışılır. Azərbaycan tarixçiləri bunu daha çox ruslar açısından “uğursuzluq”, “məğlubiyyət” (23, s.32) kimi ifadə etməklə kifayətlənirlər.

Quzeyli-güneyli yeni Azərbaycan Türk nəsili bilmlidir ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacardan sonra Türk Qacar dövlətinin vəlihədi, Azərbaycan hökmdarı Abbas Mirzə vahid millət, vətən və dövlət uğrunda mübarizə aparmışdır. Dogrudur, Abbas Mirzə Quzey Azərbaycanın Qacarlara birləşdirilməsi uğrunda çar Rusiyasına qarşı apardığı iki müharibənin ikisində də yenilmişdi. Bəs, bugünkü quzeyli-güneyli Azərbaycan Türk xalqı Abbas Mirzənin məğlubiyyətinin əsas səbəblərini bilirmi?! Yoxsa, hələ də hesab edirik ki, yalnız çar Rusiyasının qoşunları Abbas Mirzənin Azərbaycan türk ordusundan hərbi texnologiyada üstün olduqları üçün hər müharibədən qalib çıxmışdı?! Şübhəsiz, bu gün Azərbaycan türkləri əsil Abbas Mirzə Qacarı hələ tanımlırlar. Özəlliklə, Qacarlar dövlətin-də Təbrizin ikinci paytaxt, vəlihədin isə şah olmazdan öncə Azərbaycan hökmdarı olmasında onun misilisiz xidməti olmasından çıxumuz xəbərsizlik (131, s.18). Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan”

(1813) və “Türkmənçay” (1828) barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının - Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, Abbas Mirzənin də bütövlük uğrunda apardığı müharibələri ya “Iran”ın adına yazmaqla, ya da onu “düşmən” (23, s.48) kimi qələmə verməklə kifayətlənəcəyik.

Yeri gəlmışkən, Azərbaycan tarixçiləri yalnız Qacarları deyil, dünənə qədər sahib olduqları torpaqları Rus qoşunlardan azad etmək istəyən Quzey Azərbaycan Türk xanlarını da soyğunçu, talançı kimi qələmə verirlər. Guya, Qacarlarla birlikdə hərəkət edən xanların da başlıca vəzifəsi körpüləri, dəyirmanları, ərzaq ehtiyatlarını dağlıdan təxribatçı dəstələr təşkil etmək imiş (23, s.45). Deməli, həmin xanlıqlardan bəziləri rusyanılsı olduğu zaman soyğunçu, talançı, qəsbkar olmadıqları halda, ancaq Qacarlarla birləşib Rus qoşunlarına qarşı döyüşərkən artıq həmin adları daşımaga layiq olurlar. Bu isə onu göstərir ki, Türkün şüuruna yeridilmiş “mütərəqqi Rusiya” düşüncəsi hələ də, sürməkdədir.

Azərbaycan Türk tarixçiliyinin bu dövrüylə bağlı əsas diqqəti çəkən məsələlərdən biri də Rusiya-Qacarlar müharibələrinin, o cümlədən sonrakı proseslərin böyük ölçüdə, bəlkə də 100-də 90 faizlə rus mənbələrinə istinadən yazılmışdır. Halbuki Rusiya-Qacarlar müharibələri ilə bağlı kifayət qədər digər mənbələr, özəlliklə də yerli olan Türk mənbələr də vardır. Belə olduğu təqdirdə, Sovetlər Birliyində olduğu kimi əsasən rus mənbələrinə istinad edərək Rus-Qacar müharibələrinin ələ alınmasını kökündən yanlış hesab edirik (23, s.429-430).

Çar Rusyası və Sovet Rusiyası (SSRİ) dövründə Quzey Azərbaycan Türk Xanlıqlarından, xüsusilə Qarabağ Xanlığından, o cümlədən Rusiya-Qacarlar müharibələrindən bəhs edən müəllifləri əsasən başa düşmək çox da çətin deyildir. Şübhəsiz, onlar bu məsələlərdə müəyyən istisnaları nəzərə almasaq Rusyanın mənafeyindən çox da kənara çıxa bilməmişlər ki, ona görə də burada obyektiv tarixçilikdən danişa bilmərik. Ancaq bu gün müstəqil Quzey Azərbaycan tarixçilərinin əsasən, məcburiyyətdən obyektiv tarixçilikdən uzaq olmuş müəllifləri təkrarlamaları yolverilməzdir.

Bütün bunlar onu göstərir ki, bugünkü “Azərbaycan tarixi” kitabları milli iradənin mənafeyini təmsil etməkdən çox uzaqdır.

Burada milli iradənin mənafeyindən çox Rusyanın ya da “İran”ın mənafeyinə toxunmamaq ön plandadır. Ancaq Azərbaycan türk xalqının tarixi metodologiyasıyla tariximizi öyrənsək görərik ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə kimi Türk böyükleri Azərbaycan üçün mücadilə vermiş və bu yolda şəhid olmuşlar. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş Oğuz-Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə yeni nəsilə çatdırı bilmiriksə, deməli Azərbaycanın bütövlüyü, bunun timsalında da yeni Türk dövlətinin qurulması söz olaraq qalacaqdır. Ancaq bugünkü yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad Türk dövlətlərində yaşamları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman yeni nəslin özünə inamı da artacaq, bütövlük, birlik, ən əsası Əfşarların, Qacarların davamçısı olan yeni Türk dövləti qurmaq ideyasına daha da möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyinin, o cümlədən yeni Türk dövlətini qurmağın ilk prinsipi bugünkü nəslin Nadir şahlara, Ağa Məhəmməd şahlara, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilmələridir.

4.2. Qacarlarda Turançı və İrançı milli-dini ideoloji hərəkatları...

Quzey Azərbaycanın tamamının çar Rusyası tərəfindən işgalinin rəsmiləşməsindən sonra (1828, 10 fevral Türkmənçay müqaviləsi) Qacarların vəziyyəti daha da ağırlaşdı. Əslində Qacarların siyasi-ideoloji durumunun ağırlaşmasında torpaq itkisindən çox, Quzey Azərbaycan türklərinin yeni dövlətdən ayrı düşməsi oldu. Nəzərə alsaq ki, Quzey Azərbaycan türkləri fəlsəfi-dini məktəbləri, elm ocaqları baxımından Türk dövlətlərinin əsas mərkəzlərindən biri olmuşdu, artıq Qacarların bundan yararlana bilməməsi çox böyük itki idi. Özəlliklə, yenilikçi-dünyəvilik baxışlarına görə bir qədər fərqlənən Quzey Azərbaycan türklərinin, onların qabaqcıl aydınlarının Qacarlardan ayrı düşməsi daha çox farsdillilərin işinə yaramış oldu. Belə ki, farsdillilər Quzey Azərbaycan itkisindən də

çox ustalıqla yararlanaraq Qacarlar dövlətinin ideolojisinin yenilikçi-dünyəvi ruhlu Türkçülük dəyərləri üzərində möhkəmlənməsinə yol verməyərək, şıəcilik adı altında əslində irançı-zərdüştü ideyalarıdırçəltməyə başladılar.

Ümmülikdə, 19-cu əsrдə, xüsusilə 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Qacarlar dövlətində mübarizə şia maskasına bürünmüş zərdüştçü-irançı farsdillilərlə yenilikçi-dünyəvilik tərəfdarı türklər arasında getmiş, bu proses Qacarların süqutuna (1925) qədər sürmüştür. Hələ, Türkmənçay sülh müqaviləsinə qədər (1828) zərdüştçü farsdillilər ingilislərin mühüm yardımçılarıyla yenilikçi-sekulyar türkləri xeyli dərəcədə sixşdırmağı bacarmışdır ki, çar Rusiyasına yenilməsindən sonra Qacarlara olan basqlarını daha da artırırdılar. İlk növbədə, Qacar hökmədarlarını yenilikçi-sekulyar dünyagörüşdən uzaqlaşdırmaq məqsədini həyata keçirməyə çalışan farsdilli zərdüştülər Fətəli şah Qacarın timsalında ilk uğurlarını qazandılar. Belə ki, onu irançı şıəciliyin təsiri altına salaraq dünyəvi hakimiyyətin formallaşmasına imkan vermədilər.

Əslində yuxarıda da bildirdiyimiz kimi, Fətəli şah Qacar başlangıçda heç də sxolastik təfəkkürə maraq göstərməmiş, oğlu Abbas Mirzəylə birlikdə daha çox dünyəvi təfəkkürə meyilli olmuşdur. Ancaq çar Rusiyasına ardıcıl məglubiyyətlərin, eləcə də ingilislərin çoxüzlü siyasetinin nəticəsi olaraq Fətəli şah Qacar hakimiyyətinin sonrakı illərində farsdilli-irançı qüvvələrin təsir dairəsində olan şia məzhəbçiliyini qəbul etmək zorunda qalmışdır. Ancaq onun şıəliyi ön plana çıxarmsını daha çox məcburi hal kimi qiymətləndirir, tamamilə özünü onların ixtiyarına vermədiyinə də inanırıq. Hər halda Fətəli şahın farsdilli dini ruhanilərlə onun arxasında dayanan ingilislərin əməllərindən tamamilə xəbərsiz olması inandırıcı deyildir. Bu anlamda Qacarlar hakimiyyətini davamlı etmək üçün farsdilli dini ruhanilərlə ortaq dil tapmağa məcbur olan Türk şahının zaman-zaman onlara öz yerlərini göstərdiyini də bilirik.

Hesab edirik ki, bu baxımdan Quzey Azərbaycanın işgalindən sonra Fətəli şahın Güney Azərbaycan Türk xanlıqlarına ciddi təzyiqlər göstərməməsi təsadüfi olmamışdır. Üstəlik, Güney Azərbaycan Türk xanlıqları daxili müstəqilliklərini saxlamaqla mərkəzi hökumətə yalnız vergi ödəməklə və zəruri hallarda orduya əsgərlər

göndərməklə kifayətlənirdi. Özəlliklə, Tehrandan sonra Təbrizin ikinci paytaxt elan edilməsi, eyni zamanda Azərbaycan canişinlərinin gələcək Qacar hökmərinin vəlihədləri kimi (137, s.34) Təbrizdə oturması da Fətəli şah Qacarın dövründə reallaşmışdır. Hətta, “ikinci paytaxt olduğu üçün xarici diplomatik nümayəndələrin iqamətgahı ilk dövrdə Təbriz hesab edildi” (26, s.624).

Fətəli şah Qacardan sonra Abbas Mirzənin oğlu Məhəmməd Mirzə şah Qacarın (1834-1848) hakimiyyəti dövründə farsdilli şiaçı ruhanilərin Qacarların siyasi hakimiyyəti üzərinə təzyiqi daha da gücləndi. Taxt üzərində haqq iddia edənləri, atasının da vəziri olan Ferahani sayəsində zərərsizləşdirən Məhəmməd şah Qacar, ancaq bundan az sonra onu vəzifəsindən kənarlaşdıraraq Sədarət məqamına 13 il bu görəvdə qalacaq olan müəllimi Qafqazlı sufi Mirzə Agası İrəvanini getirdi. Məhəmməd şah Qacarın səltənətinin son illərində Qacarlarla Osmanlılar arasında sərhəd məsələsində anlaşmazlıq çıxşa da, Rusiya və İngiltərənin də hakimliyi ilə 1848-ci ildə Ərzurum anlaşmasıyla həll olundu. Bütövlükdə, şah Qacarın dövründə Türklərə məxsus elat idarəetmə quruluşunun müəyyən qədər aradan qaldırılması, bunun əvəzində fars mirzələrin-katiblərin hakimiyyət sarayına doldurulması vəziyyəti daha da mürəkkəbləşdirdi. Qacarlarda fars dilinin hakimliyini qoruyub saxlamağa çalışan farsdilli ruhanilərin bu yöndəki addımları da Türklerin ciddi narazılığına səbəb olmuşdu. Hər halda Türk dilinin saraydan və onun ətrafindan sıxışdırılıb çıxarılması planlı şəkildə həyata keçirilirdi ki, bütün bunlar da Qacarların Türk əhalidən uzaqlaşdırılmasına və farslaşdırılmasına hesablanmışdı.

Nəsrəddin şah Qacarın (1848-1896) hakimiyyətinin ilk dövründə Türklər, Azərbaycan türkləri arasında Nadir şah Əfşarın, Abbas Mirzənin yolunu davam etdirən Mirzə Tağı xan (?-1852) kimi yenilikçi dövlət xadimi olmuşdu. Bir ara Peterburqdə yaşayaraq Avropa mədəniyyətiylə yaxından tanış olan Mirzə Tağı xan Təbriz şəhərində vəlihəd Nəsrəddin xanın yanında çalışmış, daha sonra sonuncunun şah olmasıyla baş nazir kimi önemli vəzifəyə getirilmişdir. Abbas Mirzənin yolunun davamçısı kimi, o da Qacar hakimiyyətini dini hakimiyyətdən uzaq tutaraq yenilikçi-dünyəvi hakimiyyət qurmağa çəhd göstərmiş, bu yolda Dövlət Şurası yaratmışdır. Ancaq hakimiyyətdə şiaçiliyin zəifləməsinə yol

verməyən farsdilli ruhanilər “Böyük əmir”, “Düzən əmiri” adlandırılan Mirzə Tağı xanın qətlinə fətva vermiş, Dövlət Şurasının ləğvinə də nail olmuşlar.

Milli ideoloq M.Ə.Rəsulzadə də yazar ki, Avropada olduğu kimi, nazirlər kabinetini formalasdıraraq dövlət işlərinin idarəciliyini ayrı-ayrı nazirliklərə bölən Mirzə Tağı xanın əsas istəyi anayasalı aqalıq yönətimi yaratmaq idi: “Mirzə Tağı Xan sorumsuz ağa olan şahın istəyinə tərs olaraq Avropaya oxuyan göndərir, Tehranda da yeni elmləri oxutmaq üçün məktəblər açırdı. İndiki Tehran Universiteti də o yüksək düşüncəli baş bakanın gəlişməsəvərliyinin əsəridir. Bütün bu kimi yenidənqurmanın ruhu, kökü olmaqla baş bakan Mirzə Tağı xan daha böyük bir proyektlə də uğraşırdı, o da yurdun, yurddashların hüququnu, görevlərini göstərən yasalar yaratmaq idi. “Böyük başçı”nın istəyi avtoritar yönətimi aradan qaldırmaq, onun yerinə anayasalı monarxiya, işlek bürokratiya qoymaq idi. Onun öldürülməsinə nədən də bu düşüncəsi oldu. O böyük yurdsevərin bu düşüncəsi onda gənc olan Nəsrəddin şaha başqa yolla çatdırıldı. Baş bakan şahın aqalığını sınırlamaqla bir sıra pisliklər bəsləyir, deyilib suçlandı. Bundan quşqulanın padşah onu görəvdən alıb Kaşana göndərdi. Sonra verilən gizli buyuruqla ağı verilib öldürdü” (134, 67).

Mirzə Tağının öldürülməsi Babilik hərəkatı (1848-1852-ci illər) dövrünə təsadüf etmişdi ki, Rəsulzadəyə görə, Nəsrəddin şah İslam dinini qorumaq görüntüsüylə babilərə savaş açaraq ruhanilər sinfinin sevgisini qazanmaq üçün, onlarla çox amansızcasına davranmışdı: “Ancaq vicdan, inanc özgürlüyüünə qarşı edilən bu kimi zorbalıqların yaratdığıları da görülməkdə idi, uğradıqları pislikləri onları bilginlərin gözündə ucaldırdı. Babilik suçlaması ilə bir çox bəbi olmayanlar da öldürülürdü. O çağın deyimincə özlərinə “yasasevən” adı verən özgürçülərdən bir çoxları da bəbi başçılarındandır, deyə insanların gözü önündə asılır, işgəncələrə uğradılırdı” (134, s.68).

Qeyd edək ki, Məhəmməd Mirzə şahın dövründə babilərə münasibət heç də mənfi olmamışdır. Hər halda Məhəmməd şah oğlundan fərqli olaraq babilərə, yaxud da onların sələfləri şeyxilərə heç də radikal mövqə tutmayıblar. Məsələn, şəx imamiyəsinin qatı tərəfdarı Molla Tağını öldürən bir bəbiyə görə digər babləri ya da bəbiyik tərəfdarlarını cəzalandırmağa Məhəmməd şah Qacar razi

olmamışdır. Şah hesab edirdi ki, yalnız qatil tapılıb cəzasını çəkməlidir (180^a, s.207). Ancaq digər tərəfdən isə Məhəmməd şah şə imamçıların radikal addımlarına qarşı da qəti mövqe ortaya qoymurdu (180^a, s.208-211).

Ümumiyyətə, Babilər hərəkatı Güney Azərbaycanda da geniş yayılmış, əsas mərkəzi Zəncan şəhəri olmuşdu. Babiliyin banisi, başçısı Seyid Əli Məhəmməd (Bab) “Bəyan” kitabında İslam dinində islahatların aparılmasının tərəfdarı kimi çıxış edərək bərabərlik, ədalətlilik, şəxsiyyətin toxunulmazlığı ideyalarını təbliğ etmişdir. Milli aydınımız Əməd bəy Ağaoğlu yazır ki, babilik hərəkatını yatızdırmaqla Nəsrəddin şah hər cür islahat cərəyanını lap kökündən kəsdi, süqut etmiş olan ədəbiyyatın son nəfəsini də tükətdi (4, s.136).

Babilərə qarşı tutulan bu divan dini hakimiyyəti daha da gücləndirdiyi halda, Qacarların siyasi hakimiyyətinə formal aqalıqlarını sürdürmək anlamında yardımcı oldu. Əslində ingilis diplomatiyasının istəyilə hərəkət edən farsdilli ruhani və qeyri-ruhani zümrə üçün belə bir durum, yəni Türk Qacarların aqalığı altında şəçi bir rejimin varlığını sürdürməsi hələlik qane edirdi. Çünkü dini hakimiyyət farsdilli dini ruhanilərin əlində olduğu kimi, hərbi güc də türklərin əlində cəmləşmişdi. Türk Qacarlar hərbi gücə malik olduğu müddətə siyasi hakimiyyəti ələ keçirə bilməyəcəklərini yaxşı anlayan farsdilli zümrə havadarları ingilislərin dəstiyilə dini hakimiyyəti gücləndirməklə bərabər Nəsrəddin şahı hər cür yeniləşmədən uzaq tutur, eyni zamanda da Qacarların siyasi hakimiyyətdən uzaqlaşdırılması üçün də planlar hazırlayırdılar.

Bu anlamda, bizcə, Nəsrəddin şah Mirzə Tağı xan olayı ilə Babilik hərəkatının yatızdırılmasından sonra, başqa bir zərbənin qurbanı Mirzə Hüseynxan (Müşirüddövlə) olmuşdur. Avropada təhsil almış Mirzə Hüseynxan Nəsrəddin şah tərəfindən 1870-ci illərdə Qacarlara baş nazir təyin edilmiş, ancaq dövlət işlərində apardığı islahatlara görə o da vəzifəsindən uzaqlaşdırılmışdır.

Nəsrəddin şah dövründə sonuncu zərbəni Azərbaycanın Həmədan bölgəsindən olan Cəmaləddin Əfqani almışdı. Əgər Nəsrəddin şah 19-cu əsrə yalnız türklərin, o cümlədən Azərbaycan türklərinin deyil, bütövlükdə İslam dünyasının böyük aydını olan Cəmaləddin Əfqaninin ideyalarından yararlanıa bilsəydi, şübhəsiz Qacarların sonrakı taleyi də fərqli olacaqdı. Hər halda İslam birliyi

baxışını yayan, Rəsulzadənin təbrincə desək, “bu baxışın son biçiminin yaradıcısı sayılan Şeyx Cəmaləddin Nəsrəddin şah çağında iki yol sarayda olmuş, ancaq yenilikçi düşüncələrindən dolayı İrandan (Qacarlardan-F.Ə.) çıxarılmışdır. İlk uzaqlaşdırılmasının ardınca Nəsrəddin şah Avropada olduğu günlərdə onunla Münhendə görüşmüş, onu bakan qoyacağına söz verməklə dəstəsilə birlikdə Tehrana çağırılmışdır. Şeyx ikinci yol Tehrana gəldikdən sonra düşüncəsini dəyişən şahın acığına uğramış, öldürülməsinə qərar vermişdir. Asılmasından qabaq bütünlükə soyundurulan şeyx bir qatıra mindirilərək Tehran küçələrində gəzdirilmişdir. Ancaq Fransa elçiliyinin işə qatışması ilə öldürülməsindən vaz keçilmiş, yenidən İrandan çıxarılmışdır” (134, s.74).

Bizcə, Nəsrəddin şahla C.Əfqani arasındaki münasibətlərin baş tutmamasında, hətta ona ölüm hökmü kəsilməsində əsas rolü İngiltərəylə onların əlaltıları farsdilli qüvvələr mühüm rol oynamışdır. Hər halda, ilk baxışda onun əsas düşmənləri arasında birinci yeri İngiltərənin tutması çox qəribədir. Çünkü İngiltərə dünyada özünü ən demokratik, sivil ölkələrdən biri saydığı halda, C.Əfqanını heç cür həzm edə bilməməsi təsadüfi hesab oluna bilməz (134, 74). Görünür, ingilislər C.Əfqanının vasitəsilə Nəsrəddin şahın əsil həqiqətləri anlayacağından, bununla da Qacarların axırına çıxməq planlarının yarımcıq qalacağından çekinmişlər. Bunun üçün də ingilislərin əlaltıları olan farsdilli irançı dini qüvvələrin basqısı nəticəsində Nəsrəddin şahla C.Əfqanının bir araya gələrək ölkədə reformaların aparılması məsələsi baş tutmamışdı. Üstəlik, bütün bunlara görə əsas günahkar Nəsrəddin göstərilərək Rəsulzadənin təbrincə desək, “Nəsrəddin dönəmi İran tarixinin (həmin dövrdə “Iran”, “Iran tarixi” anlayışları Qərb ideoloqları tərəfindən ortaya atılmış və məqsəd “Iran” adı altında farsları öne çəkib türkləri onun içində assimil-yasiya etmək idi-F.Ə.) ən qara dönəmi” (134, s.70) hesab edilmişdir. Bununla da, “qara dönəm”in əsil aktyorları arxa planda tutularaq ortada yalnız Qacarlar və onun hökmdarı Nəsrəddin şah qalmışdır.

Nəsrəddin şahın az-çox yenilikçi-dünyəvi ruhlu ətrafinın təmizlənməsi, yəni bu ruhda olan insanların edam edilməsi ya da ölkədən uzaq tutulması fonunda onun “hərəmxanası”nın genişlənməsi, əyləncələrin çoxalması və digər xoşagelməz halların ortaya çıxmásında farsdilli şəqi ruhanilərlə ingilislər müstəsna rol

oynamışlar. Özəlliklə, İngiltərə Qacarlar üzərində elə bir “parlaq” oyun oynamışdır ki, o zamanda bu günün özündə də lənətlənən “sivil”, “demokratik”, “liberal” ingilislər deyil, öz kökümüzdən, öz dinimizdən olan Qacarlarla onun hökmüdarları olmuşlar. Özəlliklə, Nəsrəddin şah dövründə baş verən bütün xoşagəlməz hadisələr ədalətsevər, bərabərliksevər, insanlıqsevər türklər arasında da birmənalı qarşılanmamışdı ki, bütün bunlar istər-istəməz Qacarların nüfuzunu aşağı düşməyinə, hətta, onların ağalıqlarına lənətlər oxudulmasına qədər irəliləmişdi (134, s.68).

Beləliklə, Nəsrəddin şah əvvəlcə farsdilli şiaçı ruhani zümräyle, daha sonralar isə azalan türk bürokratiyası əvəzinə artan fars bürokratiyası ilə üzləşməsiylə ilk dəfə 1890-ci illərin başlarında siyasi hakimiyyət açısından əsaslı bir zərbə aldı. Belə ki, 1891-ci ildə ölkə tütünü bir ingilis kompaniyasına satan Nəsrəddin şah farsdilli ruhanilərin saldırısına uğradı (çox güman ki, bu ssenarini də ingilislərlə farsdilli qüvvələr bir yerdə planlaşdırmışlar). Hətta, farsdilli şiaçı müctəhidlərin öndə gələnlərindən Ayətullah Şirazi tütündən istifadə edilməməsi haqda fətva verdi. Bu azmiş kimi, şahın boykot tərəfdarlarından Mirzə Həsən Aştiyanın sürgün qərarından sonra Tehran əhalisinin bir qismi şah sarayına hücum etdi. Bütün bunlardan sonra Nəsrəddin şah ölkə tütünün ingilis kompaniyasına verilməsi qərarını geri çəkdi. Çünkü bu olaylarla ölkə əhalisinin türklər də daxil olmaqla böyük bir hissəsinin, Nəsrəddin şahdan çox şiaçı din rəhbərlərini dəstəkləməsi ortaya çıxmış oldu. “Tənbəki hərəkatı” adlanan bu hadisə Qacarların siyasi hakimiyyətinin zəifləməsinin, hətta, türklərin əksəriyyətinin belə öz soyundan olan Qacar şahının yanında yer almamasının, bununla da farsdilli dini və qeyri-dini zümränenin planlaşdırıldığı məkrli niyyətlərinin yaxın illərdə gerçəkləşə biləcəyinin siqnalını vermişdi. Rəsulzadə yazırı: “Bu sorunda (“Tənbəki hərəkatı”) müctəhidlərin fətvəsinə belə bir uğur qazandıran Nəsrəddindən bezməsi olmuşdur” (134, s.71). (Yeri gəlmişkən, “Tənbəki hərəkatı”nda Zeynəb paşa adıyla məşhurlaşan Türk qadının da xüsusi rolu və əməyi olmuşdur).

XX əsrin əvvəllərində Qacarlarda Turançı Türklüyün tənəzzülü fonunda Arıyançı Farslığın dirçəlişi

XX əsrin əvvəllərində Qacarlar dövlətinə son zərbəni vurmaq üçün arıyançı farsdilli zümrä havadarları ingilislərin təlimatı əsasında

hərəkətə keçməyə başladılar. Əslində bu təlimata görə, Qacarların devrilməsi üçün öncə inqilabi şərait yaranmalı idi, daha sonra isə bu inqilabi şəraitin gedişi əsasında siyasi taktiki gedişlərlə aryançı farsdilli zümrənin hakimiyyətə gətirilməsi həyata keçirilməli idi. Şübhəsiz, ingilis ideoloqlar da yaxşı anlayırdılar ki, dünyanın əksər imperiya dövlətlərində olduğu kimi, Qacarlar dövlətində də gec-tez inqilab baş verəcək və bu prosesi türlərin əleyhinə, farsların isə lehinə çevirmək lazımdır. Bu anlamda o zaman olduğu kimi, indi də iddia etmək ki, Qacarlardakı inqilab hərəkatı ingilislərin əsəridir, tamamilə yanlışdır. Hələ, həmin dövrə bu mülahizəyə qarşı çıxan böyük Türk aydını Əli bəy Hüseynzadə yazırkı ki, bir fərdin həddi-bülüğə yetişməsi ətrafında olan insanlardan kimsənin əsəri-təşviqi olmayıacağı kimi, Qacarlar dövlətindəki vətəndaşların da hürriyyət davası edərək inqilab etmələri ingilis əsəri ola bilməz: “İngilislərin aləmi-siyasətdə ən böyük hünərləri hadisələr törətmək olmayıb bəlkə binəfsə hüsulə gələn hadisələrdən istifadə etməlidir” (81, s.60).

Əli bəy Hüseynzadənin bu fikirlərinə qatılmaqla yanaşı hesab edirik ki, ingilis ideoloqlarının, o cümlədən rusların da əsas məqsədi Qacarlarda inqilab baş verəcəyi təqdirdə ədalətlik, bərabərlik, insanlıq kimi ideyalara sarılıraq hərəkatın aparıcı qüvvəsini təşkil edəcək yenilikçi-mütərəqqi ruhlu türkləri öz soyundan olan Qacarlarla düşmən halına gətirmək, bunun fonunda isə aryançı farsları ön plana çıxarmaq olmuşdur. Başqa sözlə, Qacarlarda gözlənilən inqilabda hökumət və inqilabçılar qismində (Qacarlar və türk inqilabçıları) daha çox qurban verən Türklər, qazanan isə aryançı farsdilli zümrə olmalı idi. Belə olduğu təqdirdə də, Türk Qacarlar dövləti devrilərək onun yerinə aryançı farsdilli Pəhləvilərin hakimiyyətə gətirilməsi çox da çətin olmayıacaqdı. Bu anlamda hələ, inqilaba qədər aryançı farsdilli zümrə içində mövcud olan “ingilis barmağının” Qacarlar dövlətindəki inqilabın gedişində daha da fəallaşması, eyni zamanda 100 il əvvəl olduğu kimi bu fəallaşmanın sözə rus-ingilis rəqabəti (rusların Hindistana gedən yoluna sıpər çəkmək) olaraq qələmə verilməsi başa düşüləndir (214^a, s.93-105). Əslində inqilabı gerçəkləşdirən Qacarlardan çar Rusiyasına ticarət və fəhlilik üçün gedən Güney Azərbaycan türkləri idi ki, Çarlıqda yaşıdları müddətdə hürriyyət düşüncəsinə qapılmış, eyni zamanda buradakı soydaşlarının, özəlliklə də Quzey Azərbaycan türklərinin də bunda böyük rol olmuş-

dur. Hüseynzadə yazır: “Hal və keyfiyyət bu mərkəzdə ikən İrandakı hürriyyət hərəkatının səbəbini ingilis hökuməti barmağının ucunda degil, Rusiya camaatının qalbindən fövran edən hürriyyət atəşinin İранa düşmüş şərarələrində aramalıdır” (81, s.63).

Əhməd bəy Ağaoğlu Qacarlar dövlətində baş verən inqilabın maddi və mənəvi səbəblərini dəyərləndirərkən bu məsələdə Qafqaz və Azərbaycan amilini də qeyd etmişdir: “İnqilabin maddi səbəbləri arasında ən çox diqqətə layiq olanlar bunlardır: 1) idarəcilikdə uyğunsuzluq, 2) sui-istifadə; 3) cəbr və zülm; 4) fəqirlilik, ehtiyac; 5) əcnəbi hücumları. Mənəvi səbəblərə gəlincə, onları da belə müəyyənləşdirmək mümkünündür; 1) iranlıların xaricə münasibətlərinin artması və bu sayədə müyyən qədər avropalılaşmaları; fikirlərə olan təsirlər; Rusiyada və xüsusən İranın yaxınlığında Qafqaz və Azərbaycandakı oyanma hərəkatları” (5, s.88). Ağaoğlu mənəvi amilə aid axrınçı məsələylə bağlı onu da yazırkı ki, vaxtilə çar Rusiyasına mühacir edən “iranlılar” (əksəri də türk olmaqla) Qacarlar dövlətində baş verən inqilabda mühüm rol oynamışlar (5, s.108).

Ümumilikdə, hesab edirik ki, Qacarlar dövlətində baş verən inqilabın gedişində ingilislərin ya da rusların rolu onun işi şəhərdilməsi doğru olmadığı kimi, onların aryançı farsdilli qüvvələri etdiyi yardımçılar da tamamilə gözardı edilməməlidir. Başqa sözlə, hər iki xalq və onların dövlətləri Qacarlar dövlətinə və onun əsas sütunu olan türklərə münasibətdə mənfi rol oynamışlar. Özəlliklə, ingilislərlə rusların Nəsrəddin şahın qətlindən (1896) sonra taxta oturan Müzəffərəddin şah Qacarın (1896-1907) hakimiyyəti dönməmində Qacarlar üzərində oynadığı qorxunc siyaset unudulmamalıdır. Əslində 1896-ci ildə “yenilikçi” Mirzə Rza Kirmani tərəfindən Nəsrəddin şahın qətlə yetirilməsi yanlız ingilislərlə rusları deyil, eyni zamanda ölkədəki bütün daxili və xarici qüvvələrin hərəkətə keçməsinə səbəb oldu. Hər halda bütün yerli və xarici qüvvələr üçün 50 ilə yaxın hakimiyyət sürmüş Nəsrəddin şahla müqayisədə Müzəffərəddin şahla dil tapmaq daha asan olmalı idi. (134, s.87-88).

Müzəffərəddin şah dövründə Qacarlar dövlətində idarəetmə məsələsinə gəlincə, əvvəllər olduğu kimi demək olar ki, federalizm və muxtariliyyət prinsiplərinə əməl olunurdu. Belə ki, ölkədə idarəetmə 4 böyük əyalət (Azərbaycan, Xorasan, Kirman, Fars) və bir sıra müstəqil qurumlar, yerli hökumətlər (Astarabad, Gilan, Mazandaran,

Tehran, Zəncan, Həmədan, Qəzvin, İsfahan, Lorustan, Xuzistan və b.) şəklində həyata keçirildi. Həmin əyalət və yerli hökumətlər Tehrandan göndərilən hakim təyin olunsa da, ölkədə vahid idarəetmə üsulu ilə bağlı qanun olmadığı üçün, hər biri öz qabiliyyətlərinə, milli adət-ənənələrə uyğun olaraq idarə olunurdu. Demək olar ki, əyalətlər və yerli hökumətlər müstəqil olub, yalnız ümummilli əhəmiyyətli məsələlərdə Tehran hökumətinə bağlı idilər (214^a, s.93-105).

Tarixçi alim Eynulla Mədətli doğru yazır ki, həmin dövrdə Qacarlar dövlətinin idarə olunmasında isə ənənəvi olaraq əsas rolу Azərbaycan türkləri oynayırdılar: “İranın idarə edilməsində azərbaycanlıların ənənəvi üstün rol oynaması, hakimiyyətdə olan sülalələrin, əsasən, Azərbaycan türklərindən olması, İran ordusunda, xüsusən zabitlər arasında onların aparıcı mövqelərdə olması, azərbaycanlı və ilk növbədə, Azərbaycandan olan Qacar ziyanlarının ölkənin mədəni həyatında mühüm rol oynayaraq Azərbaycanda və bütün İranda əhəmiyyətli təbəqə təşkil etmələri XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə milli münasibətlərin vəziyyətinə müəyyən dərəcədə təsir göstərirdi”(116^a, s.27-28).

Bizcə, Qacarlar dövlətində xeyli dərəcədə federativ bir idarə üsulu olduğu halda, ölkənin anarxiyaya sürüklənməsi heç də təsadüfi olmamışdır. Xüsusilə də, Müzəffərəddin şah dövründə Qacarların anarxiyaya doğru sürüklənməsində başlıca rolu ingilislər, müəyyən qədər də ruslar oynadılar. İngilislərlə ruslar Qacarları özlərindən asılı vəziyyətə salmaq, daha sonra da süqutuna səbəb olmaq üçün hər cür vasitəyə əl atırdılar (135, s.322). İlk növbədə, iqtisadi sahədə Qacarlar dövləti Rusiyaya İngiltərənin tamamilə “borc bataqlılığı” asılılığına düşürüldü. Bu borcraları ölkənin müstəqilliyini qorxu altına alan, mənliyini əksildən, namusunu pozan hal kimi dəyərləndirən Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşqanı, tanınmış mütefəkkirimiz Məhəmməd Əmin Rəsulzadə yazırıdı: “Dövləti bu ağır, mənlikqızan ortamlarda alınan borca tutdurub ağır maliyyə durumuna salan Müzəffərəddin şah para bulmaq siyasəti baxımından ortamı ağırlaşdırın bir çox üstünlükler də vermiş, bu yönət atası Nəsrəddin şahı da keçmişdir” (134, s.90).

Bütün bunlar yetməzmiş kimi, üstəlik Qacarlar hərbi gücünü də bir vaxtlar Quzey Azərbaycan uğrunda savaşda uduzduğu rusların ixtiyarına buraxmışdır. Sözün açığı, Qacarlar hökmədarlarının

ingilislərdən sonra real düşmənləri olan ruslar qarşısında bu qədər aciz duruma düşmələri çox ağırılı bir hal idi. Milli ideoloquımız M.Ə.Rəsulzadə, təxminən 100 il bundan öncə bütün bunları çox doğru ifadə etmişdir: “Yenə Müzəffərəddin şah dönməndə “Tütün sorunu”ndan sonra russevərliyini deyən, bu sevərliyilə tanınan baş bakan Əminüs-Sultanın əməyilə rus etkisi İran (Qacarlar-F.Ə.) sarayını sarmış, Quzey İranda (Güney Azərbaycanda – F.Ə.) olan var-yatır bütünlükə rusların yaranmasına, daha doğrusu əlinə keçmişdir. Özülü Nəsrəddin şah çağında qoyulmuş rus subayı başçılığında yaradılmış İran (Qacarlar-F.Ə.) kazak alayına da Müzəffərəddin şahın ağalığı dönməndə özəl üstünlükler verilmişdir. İndi İranın (Qacarların – F.Ə.) baş kəndində rus çıxarlarını qoruyan bu yaraqlı kazakxana qurumuna da verilən üstünlük anlaşmalarдан irəli gəlmişdir” (134, s.90).

Qacarların belə bir ağır durum yaşadığı dövrdə bir çox müəlliflər Müzəffərəddin şahın oğullarının, özəlliklə Təbrizdə oturan vəlihəd Məhəmməd Əli Mirzənin Azərbaycanı çapib taladığını yazırlar. Eyni zamanda, ölkənin başqa bölgələrində də şah oğullarından geri qalmayan dərəbəylərin istədiklərini etdiklərini, əhaliyə olmazın divanlar tutduları haqqında bilgilər vardır. Məsələn, Rəsulzadə “İran türkləri” əsərində yazır ki, 1900-cü illərin ilk illərində Qacarların dörd bir yanında uyuşmazlıq hökm sürmüş, kimsə canından, malından və namusundan arxayılm olmamışdır. Belə olduğu təqdirdə, Qacarların adına yazılın bu politkanın dözülməz olması düşüncəsi ortaya çıxmışdı ki, artıq bu siyasetə son qoyulmasını istəyənlərin sayıda günbəgün artmışdı (134, s.93).

Bələliklə, Qacarlar dövlətində yeniləşmənin qəçiləməz olması gündəmə gəlmişdi. Sadəcə, bu yeniləşmənin hansı şəkildə baş verməsi, daha önemlisi hansı yerli qüvvənin gerçəkləşdirməsi məsəlesi var idi. Bir çoxlarından fərqli olaraq hesab edirik ki, o zaman Türk soylu Qacarlar dövlətində yeniləşmə istəyilə meydana çıxanların başında Türklərin, o cümlədən Azərbaycan türklərinin olması çox təbii idi. Çünkü Qacarların dini-məzhəbçi dövlət kimi idarə olunmasından ən çox zərər çəkən türklər, bundan daha çox faydalanan farsdillilər idilər. Belə olduğu təqdirdə Türklərin, o cümlədən Azərbaycan türklərinin Qacarlarda baş verən inqilabın aparıcı qüvvəsi olması tamamilə məntiqli idi. İngilabın aparıcı

qüvvəsi olan Türklerin, o cümlədən Azərbaycan türklerinin burada əsas məqsədi heç də Qacarların zəiflədilməsi ya da taxtdan salınması deyil, tam əksinə şəhər qılığına girmiş farsdilikləri hakimiyyətdən uzaqlaşdırmaq, bu dövlətin ilk başlarda olduğu kimi dünyəvi şəkildə idarə olunmasına nail olmaq idi.

Ancaq ingilislər Azərbaycan türklerin qarşı aryançılıq, irançılıq ideolojisi adı altında fars amilindən məharətlə istifadə etdilər (226^a, s.108-110). Başqa sözlə, hakimiyyəti, ordunu türklerin əlindən almaq üçün, aryançılığı, irançılığı ortaya atıb türk-fars münasibətlərini kəskinləşdirdilər (108^a, s.25-26).

Qacarlarda Məşrutənin elanı, ilk Məclis dövrü və Güney Azərbaycan.

Qacarlar dövlətinin yeniləşməsi Türk hakimiyyətinin davamlılığı üçün vacib amil idi. Çünkü Qacarlar özündə güc tapıb yeniləşməyəcəyi təqdirdə, onların devrilərək yerində aryançı farsların hakimiyyətin qurulması planı çoxdan hazırlanmışdı. Bu anlamda 1906-1909-cu illərdə Qacarlarda baş verən inqilabın iki xətdən biri üzərində inkişafı qaçılmaz idi. Birinci xəttə görə, Qacarlar ölkədə baş verən yeniləşmə hərəkatını lehina çevirərək yenidən Azərbaycan Türk mərkəzli siyaset yürütməli, eyni zamanda dini məz-həbəcilikdən uzaq dünyəvi hakimiyyətə söykənməli bununla da aqalıqlarına davam etməli idi. İkinci xəttə görə, ölkədə baş verən yeniləşmə hərəkatı Qacarların əleyhinə çevrilməli, onun yerinə “liberal-demokrat” qılıqlı irançılardır-aryançılardır hakimiyyətə gətirilməli idi.

Bizcə, ilk dövrlərdə nisbətən birinci xəttin tərəfdarları uğur qazanmağa balamışdır. Belə ki, Müzəffərəddin şah Qacar Türk düşmənlərinin gözləmədiyi halda, heç bir dirəniş göstərmədən Qacarlar Məclisinin açılması (1906, oktyabr), daha sonra Konstitusiyalı dövlətin elan olunması (1906, 30 dekabr) barədə fərmanlar vermişdir (240^a, s.198-203). Bu isə, özəlliklə Qacarların da qanını daşıdığı hakim Türk ulusu tərəfindən böyük sevincə qarşılanmışdır. Başqa sözlə, Müzəffərəddin şah bu addımıyla əsasən yenilikçilik tərəfdarı olan türklerin sevgisini qazanmışdır ki, Türk ulusuyla Qacarlar arasında qopmuş bağlar yenidən birləşməyə üz qoymuşdur. Bununla da, aryançı irançılardır onların havadarlarının sayəsində uzun müddət “dərin bir uyqu içində hərəkətsiz duran” (81, s.107) Qacarlar dövlətində yenilikçi ruhlu bir oyanış baş vermişdir.

Müzəffərəddin şah Qacarın ölkədə məşrutiyət elan etməsini böyük sevincə qarşılıyan Türkçüyüň, Turançılığın ideoloqu Əli bəy Hüseynzadə “Həyat” qəzetində nəşr olunan “Hüriyyət və Vətəni-Firdovsi” (1906, sentyabr) məqaləsində şahın bu addımını Əmir Teymurun bütün hərbi qələbələrinə bərabər tutmuşdu: “Türk nəslindən olan yeni bir hökmədarın, Teymurun bütün zəfərlərinə bədəl böyük bir müzəffəriyyətə nail oluyor! Yaşa Müzəffərəddin, yaşa!”.(83, s.203). O, daha sonra “Füyuzat” jurnalında Müzəffərəddin şahın ölümü münasibətiylə qələmə aldığı “Müzəffərəddin” adlı məqaləsinin də onun hələ Təbrizdə vəlihəd olarkən islahatlara meyilli olmasından, daha sonra şah olduğu dövrdə bu islahatları davam etdirməsindən bəhs etmişdir: “Elm və maarifin qədrini bilən Müzəffərəddin şah Azərbaycandakı canışınliyi zamanı bir çox icraati-nafisi dən xali qalmadı. Qərbin əfkari-tərəqqi və mədəniyyətin İranda nəşr üçün Təbrizdə “Nasiri” nəmilə bir cəridə çıxmaga başladı. Avropa üsulunda mütəfənnin zabitlər yetişdirmək üçün yenə eyni şəhərdə “Müzəffəriyyə” nəmilə bir məktəbi-ali bina olunub, bunun üçün Avropadan Vaqner xan kimi xüsusi müəllimlər dəvət edildi. Bu sayədə ümumi-əskəriyyədə bir xeyli islahat və tənzimat vücuda gəldi. Mərhum hər yerdə Azərbaycan əhalisinin imdadına yetişməyə qeyrət ediyordu” (81, s.113).

Ə.Hüseynzadə yazırkı ki, ölkənin şahı seçildikdən sonra da Müzəffərəddin şah islahatlarına davam etmiş, dövlətin idarə üsulunun yenilənməsi üçün fərmanlar vermişdir. İlk dövrlərdə bu fərmanları ciddi uğur qazanmasa da, çox keçmədən ölkədə kök salmış istibdad bürokratiyasının yenilməsində mühüm rol oynamışdı. O, yazırkı: “Tərəqqi və islahatə ziddi və istibdad və fəsad tərəfdarı olan mənfur bürokratizmənin axır nəfəsi yaqlaşıb, yavaş-yavaş təcəddüd və inqilab əmarələri zühura başladı” (81, s.113). Ə.Hüseynzadəyə görə, Müzəffərəddin şahın ölkədə məşrutəni elan etməsində də bir tərəfdən Avropanın, Rusyanın, Yaponianın inkişafi fonunda İslam aləmininin, İslam mədəniyyətinin geriliyi, digər tərəfdən Qacarlarda mütləqiyətin Osmanlıda olduğu kimi, dərindən kök atmaması, xüsusilə də buranın üləma və alverçi sinfinin hökumətə qarşı etibarla istiqlallarını mühafizə edə bilmələri, əyalət və yerli hökumətlərin xeyli dərəcədə müstəqil olmaları mühüm rol oynamışdır. O, yazırkı: “Müzəffərəddin şah həzrətləri həm özünü, həm xanədanını, həm də

millətini istibdadın, məiyyət və bürokratiya istibdadının əlindən xilas edib hökmdar ilə millət arasındaki haili qismən rəf edə bildi” (81, s.110). Onun fikrincə, İttihada-İslama böyük bir cığır hazırlayanlardan olan Müzəffərəddin şah (81, s.105) məşrutə elan etməklə də yalnız Qacarlar tarixinə deyil, ölkənin bütün tarixi üçün bir ilkə qol qoymuş oldu.

M.Ə.Rəsulzadə də 1912-ci ildə Türkiyədə qələmə aldığı “İran inqilabının tarixi” məqaləsində yazırı ki, ölümünə az qalmış məşrutəçiliyi (anayasaçılığı) bildirmiş Müzəffərəddin şah ulusun içdən sevgisini qazanmışdı. Rəsulzadə yazırı: “Şah anayasaçılığı bildirdikdən sonra demək olar Avropa ağaları kimi çox az deyiləcək düzəydə, bir kaç qulluqçuları ilə saya bir biçimdə Tehran küçələrini dolaşır, bazarlara çıxır, yaşayınların alqışlarını qazanır, xeyir-dua görür, bundan olduqca duyğulanırı. Oxumamışlar Müzəffərəddin şahı tarixin yetişdirdiyi təklərdən sayaraq incə qəlblə olduğunu düşünürdü. Yaşayınlar içinde ona ürəkdən güvənənlər, bağlananlar olmuş, ulusal coşqunun bundan yüksəyi düşünülmürdü. Parlamentin önündə toplanan yaşayınlardan “Yaşasın Asiya imperatoru” deyə bağırınlar olmuşdu” (134, s.97).

Hesab edirik ki, dünya tarixi, o cümlədən Türk (Azərbaycan) tarixi Müzəffərəddin şahla bağlı mənfi cəhətlərlə yanaşı, müsbət tarixi məqamları da unutmamalıdır. Hər halda onun Türk məşrutəçilərin də təsiriyələ ruhanıların basqısından uzaqlaşış Türk ulusuyla yaxınlaşdıqca yenilikçi cəhətləri ortaya çıxmışdı. Təbrizdən Tehrana gələrkən Türk şahzadələrini özü ilə bərabər mərkəzə gətirən, üstəlik Türk şahzadələrindən Eynüldövləni özünün vəziri təyin etmiş Müzəffərəddin şahın bütün bunlarla yanaşı Türk məşrutəçiləri dəstəkləməsi, 1906-ci ildə Azərbaycan Əyaləti Əncüməninin, ya da Azərbaycan Milli Cəmiyyətinin yaranmasına da razılıq verməsi təsadüfi ola bilməzdi (116, s.27). A.Qasımlı yazır: “Bu Əncümən sayəsində iyirmi nəfər Azərbaycan Türkü Əncümənə üzv seçilmiş, Güney Azərbaycanda milli təfəkkür surətlə inkişaf etməyə başlamış, məzhəb çatışmalarına son verilmiş, Türkçə tədris yapan məktəblər yaranmış, Türkçə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamış, ümumiyyətlə “Əncüməni Milli Təbriz” Güney Azərbaycanın idarə edilməsində önemli yer qazanmışdı. “Əncüməni Milli Təbriz”in siyasi beynini “Mərkəzi-Qeybi” adlı təşkilat təşkil

edirdi ki, bu gizli təşkilat tədqiqatçılarının fikrincə, Nəriman Nərimanovun dəstəklədiyi Güney Azərbaycan türkləri tərəfindən Bakıda yaradılan Sosial Demokrat Partiyasının kod adı olan "İctimaiyyun Amiyun" Partiyası idi" (116, s.29-30).

M.Ə.Rəsulzadə də vaxtilə "İran türkləri" əsərində yazdı ki, 1-ci Rusiya inqilabı dövründə (1905-1906) onun təsiri altında Qafqazdakı iranlılar (çoxu türklər olmaqla) Bakıda Sosial Demokrat Partiyası adlı cəmiyyət yaradıblar. Bu təşkilatın Qacarlar dövlətində və Qafqazda özəklərinin olduğunu yazan Rəsulzadəyə görə, Məşrutənin elan olunmasında onların mühüm rolü olmuşdur (134, s.29). Bu təşkilatın liderləri arasında Əli Müsyö, Heydər Əmioğlu və başqaları var idi.

Müzəffərəddin Şah Qacardan sonra Qacarlar dövlətinin başına keçən oğlu Məhəmməd Əli Şah Qacarın (1907-1909) Türk ulusu ilə Qacarlar arasında yenidən yaranan birləşməni gücləndirmək yolunu tutmaq əvəzinə, əks addımlar atması diqqətçəkicidir. Türk ulusu, o cümlədən Türk aydınları Məhəmməd Əli şah Qacarın da atasının yolunu davam etdirəcəyini gözləyirdilər. Məsələn, Əli bəy Hüseynzadə 1907-ci ildə "Füyüzat"da yazdığı bir məqaləsində inanırdı ki, Müzəffərəddin şahın "müqəddəs vəsiyyətləri ortada dururkan Məhəmməd Əli şah mənfur istibdadların nəsihətlərinə qulaq verən deyildi" (81, s.203). Turançlığının ideoloquna görə, Şərq, o cümlədən İslam-Türk dünyasında mövcud olan mütləqiyət dövlətləri daha çox Avropalı ideoloqların işinə yarayır. Belə ki, bir neçə nəfərdən ibarət hakimiyyət başçılarını ələ almaq, onları idarə etmək Qərb dövlətləri üçün daha asandır nəinki məşrutəli-konstitusiyalı dövlətləri. Bu anlamda, Hüseynzadə hesab edirdi ki, Qacarların konstitusiyalı dövlət olması Avropa dövlətlərinə, o cümlədən Almaniya, İngiltərə və Rusiyaya sərf etmir. Ona görə də, Qacarlar şahı mütləqiyət yolu tutmalı, məşrutiyət fikrindən əsla vaz keçməməlidir (81, s.203).

1907-ci ilin yanварında Azərbaycan Əyalət Əncüməni 7 maddədən ibarət tələblərini (Anayasaya uyğun bir idarəetmə sisteminin qurulması, ölkə ərazisində əyalət və vilayət əncümənlərinin təşkil olunması və s.) saraya göndərdi və həmin tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın Qacarlar dövlətindən ayrıla biləcəyini elan etdi. Məhəmməd Əli Şah da taxta oturduqdan sonra, yəni 12 fevral 1907-ci ildə əvvəlcə sədrəzəm vasitəsiylə Məclisə təzkərə

göndərərək məşrutiyət rejiminə bağlılığını bildirdi. Bundan sonra birinci Məclis 122 maddədən ibarət olan qanun qəbul etdi ki, prof. Nəsib Nəsibliyə görə, buradakı bəzi qanunlar, o cümlədən əyalət və vilayət əncümənlərinin yaradılması da əsasən Qacarlar dövlətinin idarəetmə quruluşuna görə müəyyənləşdirilmişdi. O, yazdı: “Əyalət və vilayət əncümənləri dönəmin İran dövlətinin “Məmalik-i Mahruse-yi Qacar” prinsipindən qaynaqlanırdı (lakin bu prinsip anayasada yer almırırdı). Əncümən, İrandakı xalqların önəmli və tək demokratik və milli uğurlarından biri sayılmalıdır. Çox millətli İranda millətlərarası problemlərin yumşaldılması, hətta sonralar həll edilməsində həssas rol oynama potensialına sahib idi” (205^a, s.488).

Məşrutə dövründə Təbriz, Urmiya və Tehranda yayınlanan qəzetlər əsasən türk və fars dillərində olsa da, əsas ağırlıq fars dili idi (117^a, s.33-62). Türk və fars dillərində yayınlanan qəzetlərdə bir qayda olaraq ümmük ölkə problemlərinə müraciət edilmiş, türklük məsələsi demək olar ki, mətbuat səhifələrində yer almamışdır. Bu baxımdan N.Nəsibliyə görə, Məşrutə dövründən ən karlı çıxan farslar olmuşdur. Hər şeydən öncə farşların on illərcə alışamadıqları Qacar hakimiyyəti zəifləmiş, ölkə idarəetməsində böyük ağırlığı olan fars bürokratiyasının rolü daha da artmışdı (205^a, s.489).

Qacarlar dövlətinin ilk Məclisində Türk millət vəkilləri farşlara nisbətdə say baxımından az olsalar da (ilk Məclisdə millət vəklillərinin yarısı heç bir məntiqə uyğun olmadan Tehrandan, yarısı da digər bölgələrdən seçilmişdi), ancaq ən fəal və yenilikçi tərəf idilər. İlk Məclisdə partiyaların fraksiyaları olmasa da, ancaq iki axın: 1) yenilikçilər, və 2) mühafizəkarlar var idi ki, yenilikçilər axınının başında türk soylu S.H.Tağızadə ilə Hacı Mirzə İbrahim Ağa dayanırdı. İlk Qacarlar Məclisi qovulandan sonra Tağızadə Avropaya qaçmağa nail olsa da, Hacı Mirzə İbrahim Ağa edam olunmuşdu (134, s.30).

Bütün hallarda, ilk parlament dönəmində Tehranda 70-a yaxın siyasi cəmiyyətlər var idi ki, onların arasında “Azərbaycan Cəmiyyəti” (Azərbaycan Əncüməni), ya da “Təbriz Cəmiyyəti” ön yeri tuturdu. Rəsulzadə yazdı ki, “Azərbaycan cəmiyyəti” bütün cəmiyyətlərin baş yeri, yönəldicisi idi; Azərbaycan-Təbriz Cəmiyyətinin üzvlərinin çoxu isə türklər idi, yönətim qurulu da türklərin əlində idi (134, s.30-31). E.Mədətli yazar ki, Azərbaycan-Təbriz Cəmiyyətinin əsil vəzifəsi Məclis üçün namizədlər irəli sürmək və

onları seçməkdən ibarət olsa da, tezliklə öz səyləri nəticəsində əslində regional parlamentə çevrilmişdi. Eynulla Mədətli yazır: “Həmin ilin oktyabrında Təbriz Şurasının “Cəride-ye melli” (Milli qəzet) qəzeti fars dilində nəşrə başladı. Qəzetenin bir sıra məqalələrində Əncümən-e Təbriz Milli Məclis adlandırılmışdı və bu Tehranda Məclis üzvlərinin etirazına səbəb olmuşdu. Buna görə, Məclisidəki azərbaycanlı deputatlar məsələyə aydınlıq gətirdilər və Əncümən-e Təbrizin Milli Məclis yox, əyalət şurası olduğunu vurğuladılar. Lakin Təbriz Şurası regional məsələlərlə məşğul olmaqla kifayətlənmir, konstitusiyanın ardıcıl müdafiəcisi kimi zəruri hallarda Tehrana – Məclisə də əhəmiyyətli təsir göstərirdi” (116^b, s.141).

Qacarlar dövlətində konstitusiyanın qəbulundan (1907-ci ilin may-iyun ayları) az sonra Tehran hökumətinin Rusiya və İngiltərədən yeni bir borc almaq istəyinə qarşı çıxan Məclisin bununla yanaşı, Qacarların xarici dövlətlərin siyasi-iqtisadi asılılığından qurtulması üçün qəbul etdiyi 5 maddəlik qərara (Milli Bankın qurulması, Rusiya və İngiltərədən hər cür borc tələbinin yasaqlanması, Şaha müəyyən miqdarda maaşın bağlanması və s.) qarşılıq Məhəmməd Əli Şah da, sədrəzəm Mirzə Nəsrullah xanı (Müşirüddövlə) vəzifəsindən uzaqlaşdıraraq anti-məşrutəçi Mirzə Əli Əsgər xanı (Atabəy-əzəmi) onun yerinə gətirdi. Üstəlik, Məhəmməd Əli Şahın məşrutiyəti ləğv edib mütləqiyətə qayıtmaq yolunda Rusiya və İngiltərənin dəstəyini almaq üçün (əslində bu planı Türk düşməni olan həmin dövlətlərin özləri hazırlamışdılar) 31 avqust 1907-ci ildə Qacarlar dövlətini Rusiya və İngiltərə arasında nufuz dairəsinə bölməsinə razılıq vermesi (84, s.46) yalnız sədrəzəm Mirzə Əli Əsgər xanın ölümünə gətirb çıxarmadı, eyni zamanda ölkədə daxili anarxiya pik həddə çatdı.

Bununla da Qacarlar dövlətinin idarəciliyi rəsmən formal bir hala gətirilmiş oldu. Üstəlik, çox keçmədən Məhəmməd Əli şah hələ, Azərbaycanda vəlihəd həyatı sürərkən müəllimi olmuş çar Rusiyası vətəndaşı, Krimin musəvi (karaim) türklərindən hesab olunan Seray Şapsalın təsiri altında məşrutiyətin ləğvi, eyni zamanda Məclisin bağlanması üçün hərəkətə keçdi. Ancaq 1907-ci ilin dekabrında dini müctəhidlərin bir qrupunun əliylə Məclisi bağlatmaq qiyamı baş tutmayan Məhəmməd Əli şah, son çarə kimi sədrəzəm Nasirül-mülk başda olmaqla məşrutiyətçi nazirləri Bağı-

Şaha dəvət edərək onların tutulmasına əmr etdi.

Azərbaycan Türk mütəfəkkiri, dövlət xadimi Mirzə İbrahimova görə, bu dövrde mütərəqqi qüvvələr mühafizəkar qüvvələrlə fəal şəkildə mübarizə aparırdılar, ancaq son nəticədə sonuncular üstün gəldilər: “Ümumiyyətlə, o illər İranda və Güney Azərbaycanda ictimai-siyasi həyatın son dərəcə qeyri-sabit, dəyişkən, gözlənilməz hadisələrlə zəngin olduğu dövr idi. Bu dövrde yalnız mütərəqqi inqilabi qüvvələr deyil, eks cəbhəni təşkil edən mürtəcə zülmkar, mühafizəkar, qaragüruh qüvvələr də fəal surətdə əlləşirdi, bərk əlayaqda idi. Onlar, mütərəqqi qüvvələrin Müzəffərəddin şahdan qopardıqları məşrutə hökümünün əməli olaraq həyata keçirilməsinə yol vermədilər və 1907-ci ildə, yəni Rusiyada Stolipin irticasının hökm sürdüyü, hər cür qansomanların meydan suluadığı dövrdə kütbeyin, satqın Məmmədəli şahı hakimiyyət başına gətirdilər. O isə həm çarizmin, həm də ingilislərin köməyi və təhrikilə məslisi topa tutdu, məşrutə tərəfdarlarına hücum etdi”(51^a, s.12-13).

Həmin dövrədə Məhəmməd Əli şahdan anti-məşrutəçilik, anti-hürriyətçilik düşmənciliyi gözləməyən yenilikçi-mütərəqqi Azərbaycan türkləri Təbrizi Məşrutəni qoruma hərəkatının mərkəzinə çevirməklə yalnız özlərini deyil, Qacarları da bu qorxunc oyundan xilas etməyə çalışırdılar. Bu anlamda Qacarlar dövlətinin əsas milləti olan Türk ulusunun öz soyundan olan Qacarlar sülaləsinin şahının doğru olmayan siyasetinə qarşı çıxmazı xəyanət deyil, tam əksinə oyuna gətirilmiş Türk hökmdarı Məhəmməd Əli şahı doğru yola çəkmək və Türk hakimiyyətinin nüfuzunu bərpa etmək idi. Ancaq xarici qüvvələrin, xüsusilə də Rusiya diplomatiyasının təsiri altında düşmüş Məhəmməd Əli şah Türk xalqına arxalanmaq ya da mütərəqqi Türk məşrutəçilərinin haqq səsini dinləmək əvəzinə, Tehrandakı Məclisi dağdıraraq mütləqiyətə qayitmaq yolundan vaz keçmədi. “Şah və onun ətrafında toplanmış mürtəcə qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqdə olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda (Qacarlarda-F.Ə.) hücumu keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan Əyalət Əncüməni, Təbriz sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti döyuşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi” (26, s.633).

Bizcə, “inqilabi mübarizənin mərkəzinin Tehrandan Təbrizə” keçməsində gerilikçi, yəni aryançı fars məşrutəçilərin yenilikçi-mütərəqqi türk məşrutəçilərin yanında yer almamaları da mühüm rol oynadı. Aryançı fars məşrutəçilər ingilislərin məsləhətiylə, siyasi manevr edərək Məhəmməd Əli Şahin yanında müvəqqəti də olsa, yer almağı daha münasib bildilər. Çünkü məşrutənin yenilikçi axını olan türklərin sayca azlıqda olmasına baxmayaraq önə çıxmağa başlaması, özəlliklə Qacarların paytaxtı Tehranda mövcud olan parlamentdə təsirini artırması aryançı farşlarla, onların əsas havadarı İngiltərəni qətiyyən qane etmirdi. Hər halda bu dövrdə elan olunmuş Məşrutənin yenilikçi qüvvəsi kimi türklər Tehranda toplanmış ilk Məclisin qərarlarına hökumətin əməl etməyəcəyi təqdirdə yeni hökumət seçəcəklərini bəyan etməsi təsadüfi deyildi. Həmin proseslərin canlı şahidi olan M.Ə.Rəsulzadə bununla bağlı çox doğru yazırı ki: ““İran bahadırları türklərdir” - demək İran inqilabının (Qacarlar Məşrutə hərəkatının – F.Ə.) əsası ilə, əsasi-elmiyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışq belə olmaz” (135, s.120).

İlk Məclisi müdafiə edərək dövlətin fedarasion yapısını gerçəkləşdirməyə çalışın yenilikçi-mütərəqqi Türk məşrutəçiləri Azərbaycanın Qacarlar dövlətindəki mühüm nüfuzunu da bərpa etmək istəyirdilər. Bu məsələ ilə bağlı Mirzə İbrahimov yazırı: “Səttarxan hərəkatı inqilabi-demokratik qanunlar əsasında idarə olunan federasion İran yaratmaq, Azərbaycana muxtariyyət əldə etmək məsələsini əməlli olaraq ortalığa çəkmiş və hətta qısa bir müddətdə bu məsələni həll etmişdi də. Səttarxan dövründə təşkil olılmış əyalət əncümənləri müəyyən hüquqlara malik olan muxtar dövlət üsulundan başqa bir şey deyildi. Əyalət Əncüməninin qərarı ilə o zaman Azərbaycanda doğma dildə mətbuat və kitablar nəşr edilmiş, məktəblərdə ana dilində təlim həyata keçirilmişdi. Lakin inqilab öz işini axıra qədər apara bilməmişdi. Bir yandan ingilis imperializmi, o biri yandan çarizm azadlıq hərəkatının genişlənməsinə yol verməmiş, onlardan hər birisi öz məqsədləri üçün istifadə etməyə çalışmış və mürtəcə qüvvələri iş başına gətirmişdilər” (91^a, s.80-81).

Türk yenilikçilərinin önə çıxmışından rahatsız olan, buna görə də Məşrutəyə dəstək olmaq əvəzinə, əvvəlcə Məhəmməd Əli Qacarın yanında yer almalarını Rus və İngilis hökumətləri saha qarşı “fəna” vəziyyətdə bulunmaq istəməmələri kimi izah etmişlərdi (137, s.333).

Əslində Türk düşməni Rus və İngilis hökumətləri yaxşı bilirdilər ki, Tehranda yenilikçi-mütərəqqi Türk məşrutəçilərinin güclənməsi əsil planlarını həyata keçirməyə əngəl olacaqdır. Xüsusilə də, ilk Məclisin qəpadılmasına əngəl olmayan İngilis hökuməti növbəti həmlədə, irançı qılıqlı aryançı farsların, eyni zamanda irançılıq toruna düşmüş türklərin parlamentdə olmasını planlayırdı. Əslində Tehrandakı Məclisin və hökumətin irançılıq üzərindən farslaşdırılması planının nəticəsində Tehranın bir Qacarlar-Azərbaycan-Türk paytaxtından, hökumətlə Məclisin də Qacarlar-Azərbaycan-Türk ruhundan uzaqlaşdırılıb uyğun olaraq İran-Fars paytaxtına və İran-Fars hökumətinə-parlamentinə çevrilməsinin təməli qoyuldu. Ən acınacaqlısı odur ki, Məhəmməd Əli Şah Qacarın dövründə səltənətin vəlihədinin Təbrizdə oturması ənənəsi də pozuldu. (137, s.85).

Yeri gəlmışkən, yalnız 1-ci Dünya savaşı nədəniylə 1915-ci ilin yazında Təbrizə daxil olan Osmanlı Türk ordusunun rəhbərliyi Tehran hökumətinə bildirmişdir ki, Qacarlar səltənətinin vəlihədi Təbrizə gələrsə, Osmanlı Türk ordusu dərhal şəhəri tərk edəcəklər. Deməli, irançı mərkəzli Tehran hökuməti yalnız 9 illik bir aradan sonra Osmanlıların təkidindən sonra məcburən səltənətin vəlihədini Təbrizə göndərməyə razı olmuşdur (137, s.34).

Məhz Tehranın Qacarların paytaxtı olduğu halda Türk ruhundan uzaqlaşdırılması prosesinin başlanmasıyla da, istər-istəməz Azərbaycan türkərinin gözü Türklerin ikinci paytaxtı Təbrizə və Azərbaycan Əyalət Əncüməninə çevrildi. Rəsulzadənin təbrincə desək, Tehran-dan sonra Təbrizi məşrutə hərəkatının əsas dayaqlarından biri halına gətirən türklər, bu hərəkatın yalnız maddiyatını deyil, mənəviyyatını da sonuna qədər idarə etməyə çalışmışlar. “Təbriz adətən İran əfkari-əhraranəsinin bir nazimi-mütləqi olmuşdur, məşrutiyyətin bir dərəcə istiqrarından və Məclisi-Millinin güdaşından sonra da türklərin həyati-siyasiyyədə əhəmiyyətləri artmış və ədədlərinin nisbətindən daha çox fəaliyyətləri görülmüşdür. Gərək birinci Məclisdə və gərək ikinci də Azərbaycan vəkilləri nüfuzu-nəzər və həmiyyət-vətəniyyəcə sair arkadaşlarından daima yüksək bir mövqedə bulunmuşlardır” (136, s.118). Bizcə, ilk Məclislə müqayisədə ikinci Məclisdə Türk millət vəkilləri sayca çoxalsalar da,ancaq keyfiyyət baxımından (“irançılıq” anlayışının ortaqq dövlətçilikdən fars dövlətçiliyinə keçidi baxımından) aryançı farsçıların kölgəsində

qalmağa başladılar.

Bütün hallarda, 1908-1909-cu illerdə Qacarlar dövləti ilə yenilikçi-mütlərəqqi Türk məşrutəçilərinin münasibətlərinin kəskinləşməsi, yəni dövlətin əsas iki Türk qüvvəsinin (hakim və müaxlif) qarşı-qarşıya qoyulması, hər ikisini də zəif saldı. Türk ağalıqla yenilikçi Türk məşrutəçilərin qarşı-qarşıya gəlməsində mühüm rol oynayan irticaçı-gerilikçi aryançı farslarla onların havadarları bu prosesdən çox karlı çıxmış oldular. Beləliklə, bizcə, Məhəmməd Əli Şahın rus diplomatiyasının təsiri altında mütləqiyyətçilik düşüncəsindən, anti-məşrutəciliyindən istifadə edən aryançı farsların iki tərəfə (Qacarlar ağalığına və yenilikçi Türk məşrutəçilərə) son zərbəni vurmaq üçün hərəkətə keçdikləri bir vaxtda Məşrutəni qorumaq üçün yenilikçi türklərin ayağa qalxması təbii idi.

Məhəmməd Əli şahın məşrutiyət deyil, mütləqiyyət yolu tutması Qacarların taleyini həll edən əsas faktor oldu. Belə ki, müəyyən bir aralıqdan sonra yenidən məşrutiyət, hürriyyət “meyvəsini dərmiş” Türk ulusunun hətta, qarşılardakının öz soyundan olduqlarını bildikləri halda belə, bundan vaz keçməyəcəkləri, sonuna qədər mücadilə verəcəkləri bəlli idi. Şübhəsiz, bunu Məhəmməd Əli şahdan fərqli olaraq onu mütləqiyyət yoluna sürükləyən ruslarla ingilislər də yaxşı bilirdilər. Başqa sözlə, Qacarlar dövləti hökmdarının məşrutəni ləğv edib mütləqiyyətə dönməsinə ilk etiraz edənlərin yenilikçi türklərin olması qaçılmaz idi ki, bütün bunlar gerçekliyə çevrildi.

Bütün hallarda bizcə, Məşrutənin faciəli sonluğunda Məhəmməd Əli şah, ya da bütövlükdə Qacarlar dövlətinin idarəediciləri, müəyyən qədər də Səttarxan başda olmaqla yenilikçi Türk məşrutəçilər də müəyyən qədər yanlışlığa yol veriblər. Ancaq ilk Məclisin faciəli sonluğunda əsas rolu Məhəmməd Əli şahla Səttarxan ya da Qacarlarla yenilikçi Türk məşrutəçilər deyil, irticaçı aryançı farslarla onların havadarları (İngiltərə, Rusiya) oynamışlar. Bu anlamda Qacarların süqtunda Məhəmməd Əli şahı, yoxsa yenilikçi Türk məşrutəçilərimi günahkardır düşüncəsindən bir qədər uzaqlaşıb, yalnız öz-özümüzü düşmən kimi qələmə verməkdən əl çəkməliyik.

Bununla bağlı Əli bəy Hüseynzadə hələ, 1908-1909-cu illerdə yazdığı “Siyasəti-fürusət” əsərində çox incə, həssas şəkildə Ağa Məhəmməd Şah Qacarın dilindən yazırı ki, əslində Qacarlar özləri hakimiyyət başında olduğu müddətcə, məşrutiyət və hürriyyət

əleyhdarları da deyildilər. Bu anlamda Məhəmməd Əli şah da əslində tamamilə məşrutiyət əleyhdarı olmadığı halda oyuna gətirilmişdir. Hüseynzadə yazırıdı: “Məhəmməd Əli Şah ən xətərnak bir təriqizəlalətə sapmışdır. Onu o təriqə sövq edənlər də Əmir Bahadurlar, Hacıbüddövlələr, siz və əmsalısınız (Mir Haşim, Şeyx Fəzlullah, Seyid Əli Yəzdi-F.Ə.). Bu xainanə hərəkətinizdən utanıb qızarmışorsunuz, qorxmuyorsunuz?!” (84, s.96).

Ona görə də, 1908-1909-cu illərdə Təbrizi məşrutəni qoruma hərəkatının mərkəzi halına gətirən yenilikçi Türk-Azərbaycan məşrutəçilərlə (Səttarxan, Bağırxanxan və b.) aryançı farslar arasında baş verən mübarizəni daha dərindən analiz etməliyik. Öncəlliklə, bilməliyik ki, yenilikçi Türk-Azərbaycan məşrutəçiləri Qacarlara qarşı deyil, Məhəmməd Əli Şahı əllərində oyuncağā çevirən aryançı fars irticaçılarla onların havadarlarına qarşı mübarizə aparmışdır.

Əgər mərkəzi Təbriz olmaqla yenilikçi Türk məşrutəçiləri birmənalı şəkildə Qacarlara, Qacarlar dövlətçiliyinə qarşı qiyam qaldırıb onlarla savaşmış olsayırlar, o zaman deyə bilərdik ki, onlar xəyanətkardırlar, çünkü bununla da Qacarların tarix səhnəsindən silinməsinə ciddi zəmin hazırlamışlar. Ancaq heç bir zaman Azərbaycan Türk məşrutəçilərinin Qacarları devirib onların yerinə, başqa bir sülaləni hakimiyyətə gətirmək kimi niyyətləri olmamışdır. Türk məşrutəçilər başda Səttarxan olmaqla, yalnız Qacarların məşrutəli-konstitusiyalı bir dövlət halında qalması üçün Məhəmməd Əli Şah və onun ətrafında toplanmış irticaçı aryançı farslarla, eyni zamanda onların imperialist havadarları ruslara, ingilislərə qarşı mücadilə veriblər. Ə.Hüseynzadənin təbrincə desək, Azərbaycan Türk məşrutəçilərinin mücadiləsi gerilikçilərə, irticaçılara, onların havadarlarına qarşı olub yenilikçilik və mədəniyyət uğrunda idi: “Çəkiliniz ortadan! Mədəniyyət gəlir. Təbriz mücahidlərinin, Səttarxanların qalibiyyəti ilə gəlir” (84, s.114).

Bu baxımdan Təbrizdəki məşrutəçilərin lideri Səttarxan da, onun yolgöstərəni Nəcəf üləmaları da yaxşı bilirdilər ki, yerli irticaçı farslarla onların dəstəkçiləri olan Rusiyayla İngiltərə hansı oyunu oynayırlar. Yenilikçi Türk məşrutəçilərinin güvəndikləri yeganə dövlət isə Osmanlı Türkiyəsi idi. Başqa sözlə, mühafizəkar aryançı farslar Rusiya və İngiltərədən dəstək alaraq hərəkət etdikləri halda, Azərbaycan Türk məşrutəçilərinin yeganə ümid bəslədiyi Osmanlı

türkləri (Gənc Türklər ya da “İttihad və Tərəqqi”çilər) idi. Ona görə də, çar Rusiyasına məxsus hərbi birləşmələr 1909-cu ilin aprelin sonlarında Təbrizi işgal etdikdən sonra Azərbaycan Türk məşrutəçilərinin Osmanlı konsulluğuna sığınması təsadüfi olmamışdır. Bunu, Səttarxan Təbriz hərəkatı ruslar tərəfindən basıldıqdan az sonra (1909-cu il 27-28 may) Osmanlı konsulluğunda ondan bir jurnalist kimi müsahibə alan M.Ə.Rəsulzadəyə belə açıqlamışdır. “ - Mən vətənimin istiqlalı yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işiq ucu göründüyü zaman, o doğma anam başqa bir həlakətə uğrayır. Asayış hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmış olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir, elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayira bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatılə başlamaq işə keçməz. Çünkü burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor (Osmanlı da baş verən “Gənc türklər” inqilabını nəzərdə tutur-F.Ə.). Təmin almaq və bəstə girmek üçün doğrusu burasını müvafiq gördük. Zira, İslam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir... ”

Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cədddir, danışığı çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqdə fanatizm ediyor. Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkrarən bəyan etdiklərinə görə Nəcəf üləməsi hökmi-müqəddəslərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməsiz icrayə hazırlıdır” (135, s.334-335).

Deməli, Azərbaycan Türk məşrutəçiləri başda Səttarxan olmaqla, bir tərəfdən siyasi-ideoloji məsələlərdə Nəcəf üləmələrinin fikir-ləri ilə hərəkət edib, digər tərəfdən Osmanlı türkləri ilə yaxınlaşmağı məqbul görüblər. Şübhəsiz, Nəcəf üləmələriylə Osmanlını idarə edən “İttihad və tərəqqi”çilər, ya da “Gənc Türklər” isə heç bir zaman

Türksoylu Qacarlar dövlətinin devrilməsindən yana ola bilməzdilər. 1908-ci ildən etibarən Osmanlıda hakimiyyəti ələ keçirən “İttihad və tərəqqi” təşkilatının əsas məqsədi Qacarlar dövlətində hakim türk nüfuzunu qoruyub saxlamaq idi. Rəhim Əliyev yazır ki, İstanbulda yaranmış və “Gənc türklər”lə yaxın olan “Səadət əncüməni”nin əsas məqsədi Azərbaycan mərkəzli məşrutə hərəkatına yardım etmək olmuşdu. Onun fikrincə, Nəcəfdə yaşayan azərbaycanlı din xadimi Əsədullah Mamağanının İstanbula gətirilməsi və ona 1908-ci ilin noyabrında “Səadət əncüməni”nin rəhbərliyinin tapşırılması təsadifi deyildi (58^a, s.26-27). Çünkü Mamağani “İttihad və tərəqqi”nin liderləri yaxın idi, bu təşkilatda Qacarlarda, o cümlədən Azərbaycanda türklük şürurunu inkişaf etdirməyə çalışırdı (118^a, s.105-106).

Belə olduğu təqdirdə deyə bilərik ki, Osmanlıdakı “Gənc türklər”i özünə dost hesab edən Azərbaycan Türk məşrutəçilərinin də əsas məqsədi Qacarları hakimiyyətdən devirmək olmamışdır. Sadəcə, Azərbaycan Türk məşrutəçilərinin daim dəstəkləməyə hazır olduqları Qacarların hakimiyyətdən tək istəkləri Osmanlı kimi konstitusiyalı və parlamentli ölkə olmaq idi. Təbrizdəki məşrutə hərəkatının başçıları (Türkiyədəki Gənc Türklər kimi) hesab edirdilər ki, Qacarlar dövləti yeniləşmə sürəcindən, məşrutə hərəkatından kənarda qalacağı təqdirdə süquta uğrayacaqdır. Məhz bunun gerçəkləşməməsi üçün də Azərbaycan mərkəzli Türk məşrutə tərəfdarları Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə kimi idarə olunması yolunda mücadilə vermişlər. Bu anlamda Türk məşrutəçilərinin başladıqları hərəkat Qacarlara qarşı üsyan deyil, tam əksinə Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə olmasını qorumaq idi. Deməli, Türk məşrutəçilərinin savaşı da Qacarlarla deyil, Məhəmməd Əli şahı əlində oyuncaga çevirən xarici qüvvələrlə irticaçı farslar arasında olmuşdur.

Sadəcə, burada diqqət edəcəyimiz əsas məsələ məşrutə dönəmində ruhanilərin, mollaların oynadığı roldur. Daha doğrusu, Qacarlar dövlətində baş verən inqilabin başında ruhani qisminin olması idi (135, s.49). Çox maraqlıdır ki, ruhani məşrutə dönəmində iki qismə ayrılaraq bir hissəsi Məhəmməd Əli şah Qacara, digər qismi isə Azərbaycan Türk məşrutəçilərə dəstək vermişlər. Hesab edirik ki, bu anlamda məşrutə dönəmində ruhanilər iki qismə bölünmüştür: 1) İran Fars ruhlu ruhanilər, 2) Azərbaycan Türk ruhlu ruhanilər. Yuxarıda da gördüyüümüz kimi, Azərbaycan Türk ruhlu ruhanilərin

başında Nəcəf üləmaları dayanmışdır. Bunu, Səttarxan Rəsulzadəyə verdiyi müsahibəsində açıq şəkildə ifadə etmişdir: “Rus və ingilis konsulları yanına gəldiklərində: məşrutə sənin əlindədir - dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazırlam” (135, s.335).

Azərbaycan Türk məşrutəçilərinin konstitusiyalı və parlamentli ölkəni qorumaq yolundaki başladığı hərəkatın qarşısının alınmasında, eyni zamanda Məhəmməd Əli şah Qacarı devrilməsində əsas rolü çar Rusiyasıyla İngiltərə oynadılar. İlk növbədə, Azərbaycan Türk məşrutəçilərinin konstitusiyalı ya da parlamentli dövlət idarəciliyini müdafiə etmələri Türk düşmənlərinin məkrli planlarını pozduğu üçün, “belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə əl atdırılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsilə 1909-cu ilin aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi. Bununla da Təbriz üsyani yatırıldı” (26, s.634). Əslində isə bununla da Təbriz üsyانına deyil, bu dövrдə məşrutənin yenilikçi qüvvəsi olan Azərbaycan Türklerinə, Azərbaycan Əyaləti Əncüməninə, o cümlədən də Qacarlar dövlətinə ciddi zərbə vuruldu (183^a, s.84-87). Çünkü Türk düşməni Rusiyaya İngiltərə bir yandan Azərbaycan Türk məşrutəçilərini Təbrizdə qan içində boğduqları halda, digər tərəfdən Tehrandan öz maraqların uyğun aryançı-irançı hökumət və parlament formalasdırmağa çalışırdılar.

Qacarlarda ikinci Məclis dövrü və Güney Azərbaycan. Ümumiyyətlə, Rusiya və İngiltərənin Qacarlarla bağlı mövqeyləri bir çox məsələdə üst-üstə düşsə də, ancaq onlar dövlət yönətimi məsələsində tamamilə fərqli yol tuturdular. Belə ki, Rusiya Qacarlarda mütləqiyyət ya da monorxiya tərəfdarı olub Məhəmməd Əli şah Qacarın məşrutiyəti ləğv etməsinə yardım etdikləri halda, İngiltərə özünü daha çox Məşrutə tərəfdarı kimi göstərərək parlamentli idarə-üsuluna dəstək verirdi. Bu anlamda Rusiya qoşunlarının Təbrizdə məşrutə tərəfdarlarını məğlub etməsi təsadüfi olmadığı kimi, eyni zamanda İngiltərənin də öz maraqlarını həyata keçirməsi yolunda mühüm bir hadisə idi. Əgər ruslar bununla da Qacarlar dövlətində Məhəmməd Əli şah Qacarın mütləqiyyətçi hakimiyyət istəyini reallaşdırmağa çalışırdılarsa da, ingilislər isə yenilikçi

Azərbaycan Türk məşrutəçilərinin məglubiyyətindən sonra məhz əsasən aryançı-irançı məşrutəçilərin əliyə Məhəmməd Əli Şah Qacarı taxtdan salıb Tehranda ingilispərəst hökumət qurmaq niyyəti güdürdülər. Çünkü ingilislərə görə, Təbriz hadisələrindən sonra Azərbaycan türklərinin ruslara və şaha olan nifrəti daha da dərinləşmişdir ki, Məhəmməd Əli şah Qacarın hakimiyyətdən getməsi an məsəlesi idi. Məhz bu səbəbdən idi ki, ingilislər rus qoşunlarının Təbrizi işgal edərək Azərbaycan Türk məşrutəçilərini məglub etməsinə göz yumur və əsas diqqəti də Məhəmməd Əli şah Qacardan sonrakı hakimiyyəti istədikləri kimi formalaşdırmağa yönəldirdilər (135, s.336-337).

Qacarlar dövlətinin çökməsi üçün əlindən gələni edən ingilislər Türk məşrutəçilərlə Məhəmməd Əli Şah üz-üzə qoymaqla əsas məqsədlərinə xeyli dərəcədə yaxınlaşdırılar; Gilan və İsfahan'dan olan məşrutəçilərin Tehran üzərinə hərəkət etməsinə şərait yaratmaqla hakimiyyət dəyişikliyinə nail oldular. Belə ki, 1909-cu ilin iyulunda Tehranda ingilislərin təsiri altında liberal-demokrat qılıqlı aryançı-irançı məşrutəçilərin öncüllüyündə təşəkkül tapan ikinci çağrı Məclis Məhəmməd Əli Şah Qacarın vəzifəsindən uzaqlaşdırılıb onun yerinə oğlu Əhməd Şah Qacarın götərilməsinə qərar verdi (135, s.391-392).

İngilislərin təzyiqilə Məhəmməd Əli şah əvvəlcə bütün bunlara razi olub taxtdan oğlu Əhməd şah Qacarın xeyrinə imtina etdiyini bəyan etsə də, az sonra rusların “üst agli”yla yenidən məşrutiyət elan edərək şahlıqda qalmaq istədiyində bulundu. Çünkü ruslar göründülər ki, Məhəmməd Əli şahdan sonra şahlıq taxtına oturdulan Əhməd şah Qacarın ətrafi əsasən ingilispərəst aryançı farslar, bir də liberalizm, demokratiya cərəyanlarının təsiri altındakı türksoylu irançı deputatlarla qapanmışdır. Belə bir durumda çar Rusiyası Məhəmməd Əli şahın şahlıq taxtına bərpasını daha uyğun göründü. Rusiyanın “üst agli”yla hərəkət edən sabiq şahın yeni məşrutiyət elanına əvvəlcə inanaraq şadlıq edən aryançılar-irançılar az sonra ingilislərin təzyiqi ilə fikirlərini dəyişdirib, bundan vaz keçilər. Həmin hadisələrin birbaşa iştirakçısı olan Rəsulzadə yazırıdı: “Politikanı olduğundan daha şiddətli bir surətdə görən məşrutəçilər əvvəl kərə də böylə bir iqdamə razi olmuş kimi görünüb, hər yerdə məşrutəni qəbul etmək üzrə sevinc və şadlıqlar etdilərsə də, biləxrə karet birdən-birə dəyişib inqilabçılar əldən getməkdə olan heysiyati-milliyyələrini iadə etmək üzrə sözü bir yerə qoyub gilanlılar və isfah-

anlılarla birlikdə Tehrana hərəkət etməyə başladılar” (135, s.395).

Azərbaycan Türk məşrutəciləri Təbrizdə mücadilə verdiyi dövrdə Məhəmməd Əli şahın yanında yer alan Sipəhdarların, Bəxtiyarilərin, Yefremlərin mövqə dəyişdirmələrinin, eyni zamanda gilanlı, isfahanlı məşrutəcilərin də birdən-birə inqilab xətti tutmalarının əsil mahiyyətini o zaman tamamilə dərk etməyən Rəsulzadə bütün bu baş verənləri daha çox Məhəmməd Əli Şah istibdadının yixilib yerinə məşrutiyətin bərpa olunması yönündən qiymətləndirmişdir. Halbuki aryançı-irançı farsların ingilislərin gizli dəstəyilə Məhəmməd Əli Şahın taxtdan salıb yenidən konstitusiyalı dövlət, parlamentli ölkə statusunu bərpa etməyə çalışmaları Rəsulzadənin düşündüyü kimi türk, fars, ərəb, kürd, bəluc və digər xalqlar arasında fərq qoymadan “iranlılar”, “iranlıq” üçün deyil, məhz Qacarlarda aryançı farsları hakimiyyətə gətirməyə, aryançı fars dövlətini bərpa etməyə zəmin hazırlamağa görə lazım idi.

Hər halda Təbriz başda olmaqla Azərbaycanda Səttarxanın başçılıq etdiyi məşrutəni qoruma hərəkatı zamanı Məhəmməd Əli Şahın yanında yer almış Gilan əyalətindən Sipəhdarın, Bəxtiyarılarından Sərdar Əsədin, erməni daşnaklarından Yefremin və başqalarının az sona şaha xəyanət edərək “Iran”, “iranlılıq” adlı maskaya bürünmüş aryançı məşrutəcilərə qoşulması İngiltərə ideoloqları tərəfindən öncədən planlaşdırılmışdı. Səttarxanla Məhəmməd Əli şahın ingilislər tərəfindən oyuna götürilərək üz-üzə qoyulmasına şübhə etməyən S.C.Pişəvəri sonralar bu məsələ ilə bağlı yazırıdı: “Bu heç də aydın deyil ki, Yefremin dəstələri İranın azadlığı və istiqlaliyyətinə sərdare-millinin (Səttarxanın-F.Ə.) mücahidlərindən daha çox əlaqə bəsləsinlər. Yaxud Bəxtiyarı xanları mərkəzi hökuməti qüvvətləndirməkdə Təbriz və Tehran azadixahlarından daha irəlidə olsunlar. Burada bir çox incəliklər var. Həmin incəliklər Azərbaycan mücahidlərinə əlaqə bəsləyənləri tarixçilərin, qəzetçilərin yazıları, xüsusilə klassik tarix kitablarından şübhələndirir” (132, s.22-23).

Şübhəsiz, bu məsələdə əsas incəlik ingilislərin öncə yenilikçi Azərbaycan Türk məşrutəciləriylə Məhəmməd Əli şah Qacarı qarşı-qarşıya qoyaraq zəiflətməsi, daha sonra gücdən düşmüş, üstəlik Rusiyadan tamamilə asılı vəziyyətdə olan şahın daha çox isfahanlı, gilanlı məşrutəcilərin əliyə devrilməsi idi. Çünkü ingilislər yaxşı bilirdilər ki, Azərbaycan Türk məşrutəcilərinin məqsədi şahı devir-

mək deyil, sadəcə məşrutəni qorumaq, ədalətli idarəetmə sistemini yaratmaqdır. Eyni zamanda, ingilislər hesab edirdilər ki, Azərbaycan Türk məşrutəçiləriylə dil tapmaq çox çətin olduğu halda, hamiləri olduğu aryançı-irançı məşrutəçilərlə anlaşıb Qacarları nüfuz dairələri altında saxlamaq daha asandır. Ona görə də, Azərbaycan Türk məşrutəçilərinin Təbrizdə ruslar tərəfindən məğlub edilməsi mühüm bir şans idi ki, bunu yaxşı dəyərləndirən ingilis ideoloqlar az sonra aryançı-irançı (onların arasında Azərbaycan türkləri də var idi) məşrutəçiləri ön plana çıxararaq birincisi, şahı onların əliylə taxtdan salmaqla məşrutənin ya da parlamentin taleyini öz maraqlarına uyğun liberal, demokrat qılıqlı “irançı”lara verdilər, ikincisi Qacarlar taxtına da formal bir Qacar şahının çıxarılmasını təmin etdilər. İngilislərin bu planını gec anlayan, ya da bunun qarşısını almaqdə çətinlik çəkən ruslar Məhəmməd Əli şah Qacarı şahlıq taxtında saxlamaq üçün yeni bir həmlə də bulunsalar da, ancaq sabiq şahı yalnız “şahsevenlər”, qaşqaylar və türkmənlər müdafiə etdilər (134, s.32). Görünür, buna səbəb də, bir tərəfdən sabiq şahın bütün xətalarına baxmayaraq türk olması, digər tərəfdən isə ingilislərin havadarlığı ilə aryançı farşların hakimiyyəti ələ keçirmələrinə qarşı olmaları idi.

Həmin dövrdə Qacarlar dövlətinin tarixində Türk düşmənlərinin ən çox oyuna gətirdiyi Məhəmməd Əli şah Qacarın “Iran məşrutəçiləri”ndən qorunmaq üçün Tehrandakı Rusiya elçiliyinə siğinmasının da düşündürücü anamları vardı. Əslində bu olay bir daha göstərirdi ki, Məhəmməd Əli şahın belə bir duruma düşməsində çar Rusiyasına həddən artıq güvənib, Türk xalqına və onun aparıcı qüvvəsi olan yenilikçi Türk məşrutəçilərinə etimad etməməsi mühüm rol oynamışdır. Həmin dövrdə bu prossesi diqqətlə izləyən tanınmış mütəfəkkirimiz Üzeyir Hacıbəyli də yazırkı ki, Məhəmməd Əli Şahın Osmanlı sultəni 2-ci Əbdülhəmiddən fərqli olaraq öz taleyini xalqın ixtiyarına buraxmaması çox təəssüf doğuran hal olmuşdur: “Halbuki Əbdülhəmid millət tərəfindən öldürülməyəcəyindən heç də əmin deyildi. Məhəmmədəlinin bu yolda Əbdülhəmidi təqlid etməyinə yeni səbəb ola bilər: Ya ola canının qorxusu və millətin mərdliyinə inanması və yainki öz millətinə qarşı qəlbində bəslədiyi nifrət, bu barədə təfsilata girişməyə ehtiyac yoxdur. Hər halda Məhəmmədəlinin qəlbi böyük və alicənab adamlara məxsus

hissiyyati-alıyədən bilmərrə boş olduğu təbəyyün etdi” (75^a, s.88).

Onu da unutmamalıq ki, Türk dövlətinin başçısı Məhəmməd Əli şah Rusiya elçiliyinə siğindiği halda, ingilislərin arxasında durduğu “İran məşrutəçiləri”nin və ingilislərin oyununa gətirilərək xəyanətə uğrayan Azərbaycan Türk məşrutəçilərinin lideri Səttarxan isə Türkiyə elçiliyinə pənah aparmışdır. Yəni Səttarxan üzünü nə Rusiyaya, nə də İngiltərəyə tutmuş, doğma qardaşı hesab etdiyi Türkiyə konsulluğuna siğinmişdir. Bu bir daha onu göstərir ki, Qacarlar dövlətinin tənəzzülündə əsas yanlılığı Azərbaycan Türk məşrutəçiləri deyil, Rusyanın təsiri altına düşmüş Məhəmməd Əli şah Qacar etmişdir. Ə.Hüseynzadənin təbrincə desək, artıq onun hakimiyəti dövründə Qacarların az-çox ortada olan iqtidar və nüfuzu da əldən çıxmışdı: “Taleyin artıq özlərinə müxalif olduğunu seziyorlar, anlayorlar ki, iqtidar və nüfuzları əldən gediyor. Bir fərdin (Məhəmməd Əli şahın-F.Ə.) siyaseti-heyyaniyyəsi üzündən gediyor” (84, s.115). Bütün hallarda isə yenilikçi Azərbaycan Türk məşrutəçilərinin məğlubiyyətindən, eləcə də Məhəmməd Əli şah Qacarın taxtdan uzaqlaşdırılmasından daha çox qazanan əvvəlcə çar Rusiyasının yanında “İran irticaçıları” qılığında Məhəmməd Əli şaha xəyanət edən, az sonra İngiltərənin yanında liberal-demokrat qılıqlı “İran məşrutəçiləri”nə çevrilib ikinci Məclisdə əsas qüvvəyə çevrilən aryançılar-irançılar oldular.

İkinci Məclis dövründə (1909-1911) vaxtilə Məhəmməd Əli şahın arxasında dayanan ruslar da özlərini məşrutəpərəst göstərməklə vəziyyətdən çıxmaga çalışırdılar. Hətta, dünənə qədər Məhəmməd Əli Şahin xeyrinə mütləqiyəti müdafiə edib məşrutənin əleyhinə fəaliyyət göstərən, Məclisi bombalayan Rusiyaya aid Lyaxovun başçılıq etdiyi kazak alayı belə Əhməd şah Qacar taxta oturduqdan sonra “məşrutiyət polkovniki ünvanı ilə məşrutə briqadasına rəyasət edir” (135, s.405), “Təbriz əhrarını mühəsirə edib aylarla qəhrəmanların başlarına od yağıdır” (135, s.405) Eynüddövlə yeni hökumətdə yer alırdı. Bir sözlə, Məhəmməd Əli şah Qacarın mütləqqiyətçi tutumunun yanında yer alıb Səttarxan başda olmaqla Azərbaycan Türk mərkəzli məşrutə hərəkatına qarşı döyüşən Bəxtiyarilər, Lyaxovlar, Yefremlər, Eynüddövlələr, Sipəhdarlar, Əmir Bahadırlar Əhməd şah Qacar taxta oturduqdan sonra məşrutəpərəst olub

dövlətdə ya da hökumətdə yüksək vəzifə tuturdular. “Tehranın axırıncı inqilabı böyük bir iş peyda qılıb çirk tutub, irin bağlayan İran vərəminin operasyonudur. İranı sevən bir iranlı, vətənini əziz tutan bir şəxs, bir inqilabçı, haman bu operasyon olmazsa İranın daima azarlı, qızıldırmaqlı qaldığını əlaniyyə gördiyündən edə bilməzdi ki, böylə bir operasyonu cani-dil ilə istəməsin”- deyən (135, s.403), Rəsulzadə belə vaxtilə məşrutiyət əleyhdarlarının indi məşrutəpərəst olub yüksək vəzifələr tutmasına isə bir anlam verə bilmirdi: “İndi əhval böylə bir surət almışdır; məşrutəpərəst haradan başlayıb, müstəbid nərədə qurtardığı məlum deyildir. Hamısı biribirinə qarışib məzhəb itmişdir. Məhəmmədəli şah vəzifəsindən istefə vermiş, amma Məhəmmədəli şahı saxlayan ictimai qüvvə təsfiyyə olunmamışdır. İstibdad sımmış, amma ona təravət verməkdə olan qabığı üzülməmişdir” (135, s.406).

Rəsulzadəyə görə, əgər bu doğrudan da bir inqilabdırsa, yəni mütləqiyətin yixilib onun yerinə məşrutiyətin qurulmasıdır, o zaman əski istibdadçıların məşrutəpərəst qılığına girib yeni hökumətə ya da dövlətdə yer almalarına izin verilməməlidir. Ancaq Tehrani əli keçirib Əhməd şah Qacarı taxta oturdan ingilisyanlı “Iran inqilabçıları” lyaxovları, eynüddövlələri, nürüddövlələri və başqalarını təmizləmək əvəzinə “Iran kompromisindən”, “güzəştkar olmaqdan” bəhs edirdilər (135, s.407). Çünkü “Iran kompromisindən”, “güzəştkarlıqdan” bəhs edən “Iran inqilabçıları”nı düşündürən lyaxovların, eynüddövlələrin, nürüddövlələrin, yeffremlərin və başqalarının təmizlənib ya da təmizlənməməsi deyil, Qacarlar dövlətini tamamilə devirmək üçün ingilislərlə ruslardan, eləcə də digər antitürk qüvvələrdən yardım ala bilmək idi. Bunun üçün də, “Iran inqilabçıları”, “Iran məşrutəçiləri” qılığına girmiş aryançı-irançı qüvvələr əsas diqqəti Əhməd şah Qacarın formal şahlığı dövründə Məclisdə və hökumətdə hakim qüvvəyə çevrilməyə yönəltmişdilər. Bunu həyata keçirməkdən ötəri də, yuxarıda da qeyd etdiyimiz kimi, aryançı-irançı qüvvələr ortaş vətən və ortaş ideya kimi “Iran” və “iranlılıq” anlayışlarını ortaya ataraq türkləri, xüsusiilə də Azərbaycan türklərini oyuna gətirməyə çalışırdılar. “Iran kompromisi” adı altında da “Iran” və “Iranlılıq” naminə, vaxtilə Türk ruhlu ilk Məclisi-Millini, Təbriz məşrütəsini bombalayanlarla bir araya gəlməyin, hətta onlara dövlətdə vəzifələr verilməsinin

mümkünlüyündən bəhs edirdilər.

Əslində “İran kompromisi” adı altında bağışlanaraq yüksək vəzifə tutanlar yalnız aryançı-irançı qüvvələrin havadarları və ətrafi idi. Belə ki, Gilandan, İsfahandan önce məşrutəni qoruyan, məşrutə əleyhdarlarına qarşı mübarizə aparan Azərbaycan türkləri “İran məşrutəçilər”i üçün etibarsız sayılırdılar. Başqa sözlə, vaxtilə Təbrizdə baş qaldıran məşrutəni qoruma hərəkatına düşmən kəsilərək məşrutə əleyhinə mübarizə aparanlar Əhməd çah Qacar taxta oturduqdan sonra məşrutəpərəstə çevrilib Azərbaycan Türk məşrutəçilərini isə qəbul etmək istəmirdilər. Ona görə də, Məhəmməd Əli Şahın devirləşməsindən bir müddət sonra “İran məşrutəçiləri”nə çevrilən aryançı qüvvələrin havadarlarının dəstəyilə 1910-cu ilin martında Azərbaycan Türk məşrutəçilərinin tərksiləh edilməsi adı altında hərəkatın liderləri Səttarxanla, Bağırxanı Tehrana dəvət edərək heç bir əsas olmadan xəyanətə əl atıldılar (183^a, s.94-101; 212^a, s.302-303). Bununla bağlı 1994-cü ildə nəşr olunan “Azərbaycan” tarixi kitabında yazılır: “Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafindakılara Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər o cümlədən Səttar xan yaralandı. Bununla da inqilabin son səngəri dağdırıldı. Səttar xan və Bağır xana Təbrizə qayıtmaga icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Güney Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar” (26, s.634).

Artıq bütün bunları edən Məhəmməd Əli şah Qacar ya da Əhməd şah Qacar deyil, məhz liberal, demokrat qılığına girmiş aryançı-irançı məşrutəçilər və havadarları (ruslarla ingilislər) idilər. Dünənə qədər Məhəmməd Əli Şahın monarxiyasını müdafiə edən ruslarla ingilislər indi isə aryançı “İran məşrutəçiləri”nin ciddi dəstəkçisinə çevrilmişdilər. Deməli, türk düşmənlərinin əsas məqsədi bir tərəfdən ilk Məclisi darmadağan etməklə yenlikçi türk məşrutəçilərini zəif buraxmaq olduğu halda, digər tərəfdən Məhəmməd Əli şahı oyuna gətirərək onun devrilməsinə zəmin hazırlayaraq liberal, demokrat aryançıların-irançıların timsalında “məşrutəli İran” qurmaq

olmuşdur. İkinci dəfə qazanılmış Məşrutə və ikinci çağrış Məclis artıq yenilikçi Türk axınının ruhundan xeyli dərəcədə uzaq olan, liberal, demokrat qılıqlı aryançı-irançı bir məşrutə idi. İkinci Məşrutə və ikinci çağrı Məclis dönenində də türklerin bir daha önə çıxa bilməmsi üçün, Azərbaycan Türk məşrutəçiləri Tehrana dəvət edilərək xəyanətə məruz qaldılar. Ən maraqlısı odur ki, Azərbaycan Türk məşrutəçilərinin liderləriylə silahdaşlarına Tehranda ingilis hərbi qüvvələri, Təbriz və ətrafdakı Türk fədailərinə isə Rus qoşunları divan tutmuşdur.

Özəlliklə, Təbriz başda olmaqla Azərbaycanda baş verən məşrutəni müdafiə hərəkatı zamanı deyil, məhz bu hərəkatın rusların əliylə yatızdırılmasından sonra, Gilan və İsfahanda Məhəmməd Əli şah Qacara qarşı çıxışlarının baş qaldırması, əsasən aryançı-irançı qüvvələrin Tehrana yürüşün təşkil olunması sonucunda ikinci Məşrutənin və Məclisin ortaya çıxmışı çox düşündürücüdür. Şübhəsiz, Türk düşmənlərinin burada əsas məqsədi Qacarlardakı hakim Türk ulusunun öncülliyyündə deyil, aryançı-irançı farsların öndərliyində məşrutə ya da parlamentli dövlətə çevriləməsi idi. Bunun üçün də, Qacarlar hökmardarlarından Məhəmməd Əli şah Qacarı oyuna gətirən, bir növ onun əliylə ilk məşrutəni və Məclisi qoruma hərəkatını məhv edən, bunun əvəzində isə az sonra Gilan və İsfahanda baş qaldırılmış irançıların öncülliyyündəki ikinci Məşrutə və Məclisə dəstək verən İngiltərəylə Rusiya Qacarlara və onun əsas dayağı olan Türk ulusuna çox böyük zərbə vurmaş oldular. Qacarlarda geniş miqyasda başlayan ilk məşrutə (Türk-Azərbaycan) hərəkatının və ilk Məclisin basılmasında, yəni şahla yenilikçi-dünyəvi ruhlu məşrutəçilər arasında birliyin baş tutmamasında da əsas rolu bu iki Türk düşməni dövlətiylə onun buradakı əlaltıları, o cümlədən aryançı-irançı farslar və “irançılıq” düşüncəsinə qapılmış bəzi türklər oynadılar.

Rəsulzadə yazar ki, İkinci Məclis toplandığı çağda (1909) güclü yurdsevərlik, ortaq dövlətçilik anlamında “əhrarçılıq” (özgürlük) axınıını İran Demokrat Partiyası (İDP), orta-tutucu axını da Liberal-Demokrat adlı başqa bir partiya üstlənirdi ki, hər ikisində də gərəkli işlər görüb partiyaların ruhlarını oluşturanlar türklər idi. O, yazırıdı: “Demokrat Partiyasının Azərbaycanda qurumu, böyük saygınlığı olduğu kimi, parlamentdəki üzələrinin çoxu da türk elçilər idi. Partiyanın başçısı yuxarıda da adı çəkilən Təbriz elçisi, Seyid Həsən

Tağızadə əfəndi idi. Parlamentin özgürlük səsi sayılan Tağızadə əfəndiyə özgürçülərin böyük saygısı var idi. İkinci parlamentdə olan 90-a yaxın üzədən 25-i, Demokrat Partiyasından olan 21 elçinin də 14-ü türk idi. İkinci parlamentin işlədiyi çağda İranda ilk yol olaraq böyük formada gündəlik bir qəzet çap olunurdu. “İran-e nov” adlı avropasayağı çıxan bu qəzet İranın ən çox oxunan, ən sayılan qəzeti idi. Demokrat Partiyasının düşüncə daşıyıcısı olan “İran-e nov”un yazarları Azərbaycan türkləri idi” (134, s.33).

Bu dövrə farslar üçün irançılıq aryançılığın sinonimi olub, yəni Əhəmənilər, Sasanilər dövlətçiliyini bərpa etmək demək olduğu halda, türklər üçün irançılıq ölkədə bütün xalqların hürr və azad yaşaması anlamında idi. Ona görə də, Tağızadələr, Rəsulzadələr və başqaları “irançılığı” ortaç dövlətçilik kimi görüb ölkədəki bütün xalqların haqq və azadlıqlar uğrunda mübarizə apardıqları halda, ancaq eyni sözləri fars məşrutəcilişləri haqqında ifadə etmək mümkün deyildi. Bu isə o anlama gəlir ki, Qacarlardakı demokrat, ya da liberal partiyalarda türklər, türk millət vəkilləri sayca və nüfuzca öndə olsalar da, ancaq ideoloji anlamda farslaar, fars məşrutəcilişlərinə uduzurdular. Bu baxımdan ikinci Məclisdəki türk demokratlar, türk liberallar, o cümlədən türk yazarlar bütün yaxşı niyyətlərinə baxmayaraq, Qacarlar hakimiyyətində və parlamentində fars aryançılığının qarşısına nəinki ala bildilər, üstəlik onlardan xeyli qismi (Tağızadə və b.) də zaman zaman onun təbliğatçısına çevrildilər.

Beləliklə, Məhəmməd Əli şah Qacarın ağalığı dövründə (1907-1909) Türk düşmənləri “bir oxla iki quş vurmağı” bacarmış, yəni hakim Türk ulusunu ciddi məğlubiyyətə uğratmağın fonunda, artıq bu ölkədə aryançı-farsçı hakimiyyət dövrünün başlanğıcının təməl daşlarını atmağa başlamışdılar. Məhəmməd Əli şah Qacarı taxtdan salınıb onun azyaşlı oğlu Əhməd Mirzə şah Qacar (1909-cu il iyil) seçildikdən sonra yenidən ölkədə məşrutəli, yəni konstitusiyalı dövlətin bərpa edilməsi və ikinci Məclisin fəəaliyyəti isə, əsasən Qacarların sonunu gətirəcək türksüz hakimiyyətin və dövlətin formallaşmasına hesablanmışdı. Beləliklə, Qacarlar dövlətində yenilikçi-məşrutəçi türklərlə (birinci xətt) irticaçı-mühafizəkar aryançı-irançı farslar (ikinci xətt) arasında mübarizənin pik nöqətsi Məhəmməd Əli şah Qacarın qısa sürən hakimiyyəti dövrünə təsadüf edir ki, sonunda məğlub olan Türk məşrutəcilişlə hakim Türk hakimiyyəti (Qacarlar),

qazanan tərəf isə “İran”, “iranlılıq”, liberalizm maskasına bürünmüş aryançılarla havadarları Rusiya və İngiltərə oldular.

Ancaq 1911-ci ilin sonlarına doğru Rusiya “İran”da get-gedə güclənən İngiltərə qarşısında əks-hücumu keçdi. Əvvəlcə Sankt-Peterburqda mühacirət dövrünü yaşayan sabiq şah Məhəmməd Əli Qacarı yenidən hakimiyətə gətirməyə çalışan çar Rusiyası bu həmləsi baş tutmayınca, 1911-ci ilin noyabrında ikinci Məclisin bağlanması və hökumətin istefaya getməsi üçün hərəkətə keçdi. Burada da əsas məqsəd 1907-ci il avqust sazişinin qüvvədə qalması və Qacarların Rusiyayla İngiltərənin boyunduruğuna boyun əyməsi idi. Beləliklə, 1911-ci ilin sonunda 14 yaşlı Əhməd şah Qacar Rusyanın həmləsi qarşısında 1907-ci ildə bağlanmış ingilis-rus sazişini qüvvədə qalması və ikinci Məclisin də bağlanması haqqında göstəriş verdi. 1912-ci ilin fevralında Qacarlar dövlətinin suverenliyini zərbə altında qoyan saziş əsasında bir daha ölkənin güney tərəfi olan, əsasən Farsistan əyaləti İngiltərənin, Quzey hissəsi olan Azərbaycan, Xorasan və başqa yerlər isə Rusyanın nüfuz dairəsi elan edildi (240^a s.281). Bununla da, faktiki olaraq aryançı-irançı qüvvələr hakim Türk varlığını zərərsizləşdirmək, eyni zamanda özlərinin yerlərini mökəmlətmək naminə Qacarlar dövlətinin Rusiya və İngiltərə arasında böülüsdürülməsinə razılıq verdilər. Üstəlik, irançı qüvvələr az sonara aryanizm düşüncəsiylə Almaniyani da oyuna cəlb etməklə Qacarlar dövlətinin çöküşünü daha da sürətləndirdilər.

Beləliklə belə bir şəraitdə, yəni aryançı “irançılığ”ın yüksəlməsi dövründə Qacarların sonuncu hökmərdəri Əhməd şah Qacarın hakimiyət illəri (1909-1925) demək olar ki, formal xarakter daşımışdır. Bu, onun yalnız erkən yaşlarda (12 yaşından) Qacarların şahlıq taxtına oturmasıyla bağlı deyildir. Əsas məsələ 1909-cu ildə yayında Məhəmməd Əli şah Qacarı ingilislərin fitnəkarlığı və rusların şarlatanlığıyla hakimiyətdən uzaqlaşdırın “İran məşrutəçiləri”nin Türk dövlətinin bütün strukturlarında, özəlliklə də parlamentdə hakim mövqe tutması idi. Artıq aryançı irançılar əsas istəklərinə böyük ölçüdə çataraq Qacarlar dövlətində əsas söz sahibi olmayı bacarmışdır. Belə ki, Qacarlar dövlətinin başçısı Əhməd şah Qacar “məşrutiyət” adı altında əsasən aryançı irançıların iradəsinə tabe etdirilmişdir. Qeyd etdiyimiz kimi, əsil mahiyyətinə

varmadan bəzi Türk aydınlarının da ikinci Məşrutə və ikinci Məclisə dəstək vermələri Qacarlardakı Türk əhalini, o cümlədən Azərbaycan türklərini çəşqin durumda buraxmışdır.

1-ci Dünya müharibəsi dövründə Qacarlarda vəziyyət və aysori-erməni qüvvələrinin Güney Azərbaycan türklərinə qarşı soyqırırm əməlləri.

1-ci Dünya müharibəsinin ilk illərində (1914-1915) Qacarlarda hakimiyyət hələ də, rus-ingilis dəstəkli aryançıların əlində qalmaqdı idi. 1914-cü ilin sonlarına doğru yenidən seckilərin keçirilməsi (müxtəlif bəhanələrlə Azərbaycanda seckilər keçirilmədi) və üçüncü Məclisin fəaliyyətə başlaması ilə vəziyyət çox da dəyişmədi. Belə ki, Məşrutiyətə isti münasibət bildirən Əhməd Şah Qacar Məclisin açılması üçün fərman imzalamış, lakin rusların hərbi gücünə arxalanan Təbriz valisi “Şücaüddövlə” ünvani daşıyan Səməd xan seckilərdə Demokrat Partiyasının qalib gələcəyini bildiyi üçün Güney Azərbaycanda seckilərin keçirilməsinə icazə vermiş, ona görə də Məclisdə Azərbaycan milləti vəkilsiz qalmışdır (116, s.32).

Müharibə başlandığı dövrlərdə fəaliyyətə başlayan 3-cü Məclis deputatlarının əksəriyyəti və Məşrutə dönməndə yaradılmış İran Demokrat Partiyası (İDP) ingilis və rus müstəmləkəciliyindən çox Alman-Türk blokuna tərfdar çıxmış, partiyanın Güney Azərbaycan təşkilatı isə konstruktiv bir mövqə tutaraq bütün xarici qoşunların ölkədən çıxarılmasını, istiqlaliyyət və suverenliyin tam bərpa olunmasını tələb etmiş və bunun əleyhinə çıxan bütün daxili və xarici qüvvələrə qarşı qətiyyətli və barışmaz mübarizəyə aparacağını elan etmişdi. İDP-nin gizli fəaliyyət göstərən Güney Azərbaycanın Təbriz Komitəsinə Mirzə Əli Çayçı, Mirzə Əli Xan Postxana, Hacı Məhəmmədəli Badamçı başçılıq edirdilər (173^a, s.179-183).

Ancaq 1-ci Dünya müharibəsində tərəfsiz qalacağının dünyaya elan edən Qacarların ister-istəməz Antanta (xüsusilə də İngiltərə-Rusiya-Fransa) ilə Osmanlı-Almaniya arasında qalması ciddi problemlər yaratmağa başladı. Osmanlı qoşunları 1914-cü ilan dekabrında Güney Azərbaycana daxil olaraq əslində Qafqaz cəbhəsinin davamı olan yeni cəbhənin açılmasına nail olmuşdular. Bununla da 1915-ci ilin əvvəllərində Qacarlarda iki hakimiyyətlilik özünü ciddi şəkildə bürüze verməyə başladı. Belə ki, rus-ingilis nəzarəti altında olan Tehran hökumətinə qarşı Qumda alman-türk meyilli “Müdafiə-

yi-İslamiyyə” komitəsi yarandı. Bu komitənin aparıcı qüvvəsi də Kərbala və Nəcəfin şəhər müctəhidləri ilə Məclisi-Millinin demokrat millət vəkilləri idilər. Onlar Qacarlar dövlətindəki millətlərin (farslar, türklər) Almaniya və Osmanlıya münasibətlərini din, milliyyət əsasları üzərinə qururdular (137, s.236-237, 480).

Bununla da, Əhməd şah Qacar 1-ci Dünya müharibəsi dövründə türklərin də Qacarlar üzərində təsiriyə öz hakim iradəsini bir az da olsa, artırmağı bacarmışdır. Özəlliklə, şahın Osmanlı türklərinin də dəstəyilə Qacarların ortaya qoyduğu birtərəflik bahasına Türkmençay əhdnaməsini ləğvinə, eləcə də Xəzər dənizi üzərində hüquqlarını bərpa etməyə çalışması təsadüfi olmamışdır (137, s.254). Ancaq cavan şahın bu cəhdləri bütövlükdə uğursuzluqla nəticələnmiş, üstəlik, xalq ölkədə baş verən bütün uğursuzluqlara görə onu parlamentdən, ya da hökumətdən az günahkar hesab etməmişdir.

Ən acınacaqlısı odur ki, həmin dövrdə dünənə qədər Qacarların paytaxtı olan Tehran yalnız siyasi durumuna görə deyil, eyni zamanda ideoloji anlamda da Türk ruhundan uzaqlaşdırılırlaraq “aryançılıq-irançılıq” mərəkəzinə çevrilmişdir. Başqa sözlə, artıq Əhməd şah Qacarın dövründən etibarən Türklər Tehrani aryançı irançılara uduzaraq ümid, istinadgah yeri kimi yalnız Təbrizi seçmişdilər. Bununla da, əslində türklər aryançı Pəhləvilər hakimiyyətə gətirilməmişdən öncə, yəni Qacarlar dövlətinin son dönəmində de-fakto aqalıqlarını aryançı irançılara verməyə başlamışdilar.

I Dünya müharibəsi başlar-başlamaz ermənilərin, aysorilərin bir yerdə Güney Azərbaycanın bir çox şəhələrində, o cümlədən Urmiya və Salmasda həyata keçirdikləri qətlamları da təsadüfi saymaq qətiyyən mümkün deyildir. Əgər biz prosesləri diqqətlə izləsək görərik ki, antitürk qüvvələr Şərqi Anadoluda, Güney Qafqazda, Volqaboyunda və Orta Asiyada olduğu kimi Güney Azərbaycanda da Türk-Müsəlman əhaliyə qarşı soyqırım planını əvvəlcədən, düşünülmüş şəkildə hazırlanmış və addim-addim həyata keçirməyə çalışmışdır. Xüsusilə, çar Rusiyasıyla Büyük Britaniyanın 1-ci Dünya müharibəsində Almaniya və Osmanlıya qarşı müttəfiq kimi çıxış etməsi birtərəf qalmasına baxmayaraq Qacarlar dövlətində, o cümlədən Güney Azərbaycanda onların Türk-Müsəlman əhaliyə qarşı soyqırım siyasəti həyata keçirimək niyyətini gücləndirmişdir.

Hər halda 1-ci Dünya müharibəsi Qafqaz cəbhəsində olduğu kimi, Güney Azərbaycanda da Osmanlı-Rusiya müharibələrini qaćılmaç etmişdir ki, ruslar və ingilislər bu müharibələrdə qələbə çalmaq üçün, ilk növbədə, xristian dini kimlikli ermənilərlə aysorlara bütün sahələrdə dəstək verməklə, Türk-Müsəlman əhalinin soyqırımında dolaysıyla da olsa iştirak etmişlər. Belə ki, 1907-ci ilin avqustunda İngiltərəylə bağlı “nüfuz bölgüsü” sazişi nəticəsində faktiki olaraq Güney Azərbaycanda aqalıq etməyə başlayan, 1912-ci ildən etibarən burada hərbi qüvvələrini daha da genişləndirən çar Rusiyasının 1-ci Dünya müharibəsinə münasibətdə Qacar dövlətinin bitərəfliyinə baxmayaraq, bu coğrafiyada Osmanlıya qarşı hərbi müdaxilələr etməsi Azərbaycan türklərinin ciddi etirazlarına səbəb olurdu. Rus ordusuna qoşulmuş Osmanlı, Salmas, Urmiya aysorlarının və ermənilərinin sayı 100 min nəfərdən ibarət idi (118^b, s.12).

1914-cü ilin sonu, 1915-ci ilin əvvəlində Osmanlı qoşunları Təbrizi, Salması və Urmianı ələ keçirşələr də, ancaq Ərzurumda Sarıqamış məğlubiyyətindən sonra rus ordusu yenidən həmin şəhərləri tutaraq Azərbaycanda mövqelərini gücləndirdilər. Rus işğalıyla barışmayan Təbriz əhalisi 1915-ci ilin aprelin 4-də etiraz mitinqi keçirmiş və rusların Azərbaycanı tərk etməsini istəmişlər. Belə bir mürəkkəb vəziyyətdə, aysorlarla ermənilər rus və ingilislərin birbaşa yardımıyla hərbi cəhətdən təşkilatlandırlaraq Osmanlı və Azərbaycan türklərinə əhaliyə qarşı müharibəyə təhrik edilirdi. 1915-ci il may ayında aysorların böyük bir qrupu rusların təşviqi ilə Osmanlı dövlətinə, bu anlamda Azərbaycan türklərinə qarşı da müharibə elan etmiş oldular. Cünki aysorlar Türk-müsəlman əhaliyə qarşı böyük ölçülü qırğınları ya da soyqırımı Qacarlar dövlətinin ərazisində, o cümlədən Güney Azərbaycanın Urmiya, Salmas kimi böyük şəhərlərində həyata keçirmişlər. Məsələn, 1915-ci ildə təxminən altı (6) ay Urmianın valisi olmuş Moiz əd-dövlə Azərbaycanın maliyyə işləri üzrə rəisinə aysorlarla ermənilərin Azərbaycanda, o cümlədən Urmiyada törətdikləri cinayətlərlə bağlı yazılı məlumatlar göndərmişdi (118^b, s.53). Moiz əd-dövlə Təbrizdə oturan Qacar vəliəhdinə yazdığı məktubda da göstərirdi ki, bütün barışdırıcı cəhdlərinə, hətta əhalinin adlı-səni şəxsiyyətləri və Amerikayla Fransa missionerlərinin iştirakıyla sülh təşəbbüsünə nail olmaq

arzularına baxmayaraq Azərbaycan türklərinə xristianların təcavüz halları artmaqdadır (118^b, s.55).

Ruisiyaya İngiltərəyə arxalanaraq Osmanlıya müharibə elan edən aysorlar və ermənilər, xüsusilə də aysorların başçısı Marşimon Türk-müsəlman əhaliyə qarşı qırğınlar törədərkən əsas hərbi dəstəyi çar Rusiyasından almışdır. Çox keçmədən Avropanın və ABŞ-in xristian missonerləri tərəfindən də ciddi şəkildə maliyyələşdirilən (118^b, s.78-79). və Rusiya, İngiltərə, ABŞ tərəfindən silahlandırılan aysorlar və ermənilər 1916-1917-ci illərdə Osmanlıyla aparılan müharibəyə daha yaxından cəlb olunaraq (181^a, s.283-285) Şərqi Anadoluda və Güney Azərbaycanda on minlərlə Türk-müsəlman əhalinin soyqırımında birbaşa iştirak etmişlər. “Aysorlar və erməni qaçaq dəstələri şəhərlərə və kəndlərə tökülsüb ruslara arxalanaraq çox qarşılıqlar törətdilər. Əgər o vaxta qədər onlar yalnız camaatın malını soymaqla kifayətlənirdilərsə də, o vaxtdan sonra qayıdib camaati qırmağa da başladılar” (118^b, s.87).

1917-ci il oktyabrında Rusiyada bolşevik inqilabı baş verdikdən sonra, aysorlarla ermənilərin Urmiya və Salmasdakı cinayətkar əməlləri daha da şiddetlənmişdir. Çünkü rus ordusunun bu bölgəni tərk etməsi ilə İngiltərə, Fransa və ABŞ Osmanlıya qarşı xristian ordusu yaratmaq qərarını vermişdir ki, onun əsasını yenə də aysorlarla ermənilər təşkil etmişdir (153^a, s.48-49; 61^b, s.54;). Urmiyadakı rus konsolu Nikitin də xatirələrində yazır ki, aysorlarla ermənilərdən ibarət xristian qoşununun yaradılmış və onların başına əvvəlcə rus generalı Potavzev, daha sonra generalı Qaşfild gətirilmişdi. Nikitinin məlumatına görə, Güney Azərbaycanda yaradılan xristian qoşununa İrəvan və Naxçıvandan gələn 6 min nəfər erməni də qoşulmuşdur. Məlikzadə yazır: “Beləliklə, aysor ordusu və ya Azərbaycan aysorları, ermənilər, Osmanlı cilolarından (aysorlarından) təşkil olunmuş xristian ordusu Azərbaycanın və bölgənin siyasi-hərbi səhnəsinə daxil oldu. Azərbaycanın qərbi, Osmanlı sərhədi, Urmiyadan Araz çayına qədər bütünlükə rus, ingilis, fransız birləşmiş xristian qoşununun rəsmi şəkildə işgalinə məruz qaldı. Ciloların Urmiya və Salmasda camaati qırmaq üçün əl-qolları açıldı. Əlbəttə ki, bu əzab-əziyyətlərin bir neçə əsas məqsədi var idi: Birincisi, bölgəni Azərbaycan türklərindən boşaltmaq və Haydat (Böyük Ermənistən) nəzəriyyəsinə əsaslanan bir xristian

dövləti yaratmaq. İkincisi, ümumi rəyi Avropadan gedən mühabibdən yayındırıb Osmanlı dövlətini qarşı yönəltmək” (118^b, s.9).

1917-1918-ci illərdə Güney Azərbaycanda xüsusilə, Urmiya və Salmasda baş verən Türk-müsəlman qırğını Büyük Britaniya, Fransa və ABŞ tərəfindən aysorlarla ermənilərdən ibarət yaradılmış qondarma “xristian qoşunu” ya da qondarma “Aysor-erməni dövləti”nin əliylə əvvəlcədən planlaşdırılmış və həyata keçirilmişdir (153^a, s.48-49). Hər halda, “Antanta” və onlara məxsus xristian missioner təşkilatları tərəfindən qondarma bir xristian “dövləti” yaradılmağa cəhd göstərilirdi ki, bu qondarma “dövlətin” liderləri Marşimon, Petros İllu və başqaları da qarşalarına əsas məqsəd kimi bir tərəfdən Osmanlıyla müharibəni davam etdirmək, digər tərəfdən Türk-müsəlman əhalisinin, xüsusilə də Azərbaycan türklərinin soyqırımı reallaşdırmağı qoymuşdur (118^b, s.101-106). “Antanta”nın himayəsi ilə yaradılmış “xristian ordusu” 1918-ci il fevralın sonuna yaxın Urmiyada geniş miqyaslı soyqırım həyata keçirməyə başladılar. Məlikzadə yazır: “22 fevral 1918-ci il cümə günü axşamı Urmiya əhalisinin 3 günlük qırğını başlandı. Petrosun əmri ilə Əsgərxan məhəlləsinin aysorları müsəlmanlar yaşayan qonşu mənzillərə hücum etdilər. Belə bir sürətlə və vəhşicəsinə hücumu gözləməyən müsəlmanlar gözlənilmədən yaxalandılar (118^b, s.117-118). Yalnız fevralın 25-də Urmyanın türk-müsəlman əhalisinin təslim olub “xristian ordusu”nun şərtlərini qəbul etməsindən sonra qırğınlar nisbətən azaldı. Ancaq buna qədər Urmiyada ən azı 10 min türk-müsəlman əhali aysorlarla ermənilərdən ibarət “xristian ordusu” tərəfindən soyqırıma məruz qalmışdır (118^b, s.129). Ancaq 1918-ci ilin martın 18-dən etibarən “xristian ordusu” yenidən Urmiyada kütləvi qırğınlar törətdilər və 10 mindən çox türk-müsəlman əhalisi öldürüldü (118^b, s.162). Bu qırğınların əsas başçısı isə Marşimonun öldürülməsindən onun yerinə keçirən Petros İllu idi.

“Xristian ordusu” Urmiyadan sonra ən böyük qırğınlardan birini Azərbaycanın Salmas şəhərində həyata keçirdilər. Belə ki, 1918-ci il aprelin başlarında Salmasda “Xristian ordusu” fəallaşaraq, Salmasın türk-müsəlman əhalisinə qarşı qırğına başladılar (153^a, s.133-134). Bu faciədən canlarını qurtarmaq üçün Salmas əhalisinin bir qismi şəhəri tərk edib başqa yerlərə gedərkən onların çoxu yolda soyuq hava nəticəsində həlak oldular (118^b, s.177). Aysorlarla

ermənilər 1918-ci il aprelin 24-də Salmasın mərkəzi Dilməqanı ələ keçirərək türk-müsəlman əhalisini uşaq, qoca, qadın demədən hər kəsi öldürməyə başladılar (129^a, s.51-52). Bütün bunlardan sonra, “xristian ordusu” 1918-ci il mayın 4-nə qədər Salmas və ətrafindan topladıqları 40 min müsəlmani Həftvan kəndinə və Sər qalasına, oradan da başqa yerlərə apardılar ki, nəticədə onların böyük qismi də yollarda həlak oldular (118^b, s.193). “Azərbaycan ümumi tarixi” ktabının müəllifi Sarvan Kaviyanpura görə, ermənilər və aysorlar tərəfindən Urmayıyla Salmasda və digər bölgələrdə ən azı 130 min türk müsəlman qətlə yetirilmişdir (267, s.266).

Ermənilər və aysorlar tərəfindən Urmayıyla Salmasın Türk-müsəlman əhalisi soyqırıma məruz qaldıqdan və əhalisi xeyli dərəcədə boşaldıqdan sonra Quzey Azərbaycanda yaşayan Güney Azərbaycan türklərinin bir qisminin bu bölgədə məskunlaşdırılmasıyla bağlı Qacarlar dövləti qərar qəbul etmişdir. Burada əsas məqsəd “xristian ordusu”nın soyqırımdan sonra Urmiya və Salmasda sayıları xeyli dərəcədə azalmış müsəlman əhalisinin bölgədəki balansını qorumaq idi (268, s.193).

Daha sonra “xristian ordusu” Güney Azərbaycanın Xoy şəhərində və ətrafında türk-müsəlman əhalinin qırğınına başlamışdı. 1918-ci il iyunun 24-də Andronikin ordusu Xoy şəhərini mühasirəyə almış, ermənilər Urmiyada törətdikləri vəhşilikləri burada da davam etdirmişlər. G.Nəcəfli yazır: “Ancaq şəhər sakinləri silahlı müdafiə ordusu yaradaraq, düşmənə ciddi müqavimət göstərdi. Şəhərin müdafiəsində qadınlar da iştirak edirdilər. Ermənilər şəhəri top atəşinə tutdular. Lakin bu vaxt Salmas tərəfdən Osmanlı ordusunun yaxınlaşdığını görünərək ermənilər məğlub olacaqlarını hiss edib, gəldikləri yolla da geri döndülər” (129^a, s.58).

Güney Azərbaycanın, o cümlədən Urmiya, Salmasın, Xoyun “xristian ordusu”nda qurtulmasında Osmanlı qoşunları mühüm rol oynadılar (1918-ci ilin aprel-noyabr ayları). Məhz Osmanlı ordusunun 4-cü və 6-cı alaylarının qəhrəmanlıqları nəticəsində Urmiya və Salmas, eləcə də digər Azərbaycan kəndlər və şəhərləri birləşmiş erməni-aysori ordusundan azad edildilər. Hər halda Quzey Azərbaycan kimi Güney Azərbaycanın da türk-müsəlman əhalisinin erməni-aysori hərbi birləşmələri ya da xristian ordusu tərəfindən

tamamilə məhv edilməsindən qurtarılmasında Osmanlı dövləti, Osmanlı-Türk əsgəri fövqəladə rol oynamışdır (205^a, s.497).

Ümumilikdə, biz görürTürk ki, I Dünya müharibəsi illərində Qacarlar dövlətinin tənəzzül dövrünü yaşamasından sui-istifadə edən Qərb dövlətləri (Böyük Britaniya, ABŞ, Fransa) və Rusiya açıq-əşkar şəkildə aysorlarla ermənilərdən ibarət yaratdığı “xristian ordusu”nun əliylə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy bölgələrində Türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmişlər. Onların burada əsas məqsədi türk-müsəlman əhalisini tamamilə aradan qaldırmaq və həmin bölgədə yeni bir xristian dövləti yaratmaq idi. Qərb dövlətləri ermənilər üçün Güney Qafqazda “Ermənistən” yaratmağa nail olsalar da, anaq Güney Azərbaycan və Doğu Anadolu torpaqları hesabına Aysori-Erməni dövləti yaratmağa nail ola bilmədilər. Ancaq həmin Qərb dövlətlərinin ağılasıgımız əməlləri nəticəsində on minlərlə türk-müsəlman əhali əsasən aysorlarla ermənilərdən ibarət “xristian ordusu” tərəfindən soyqırıma məruz qaldılar.

Qacarlar və Azərbaycan Cümhuriyyəti münasibətləri.

Qacarlar dövləti ilə 1918-ci ilin 28 mayında yaranmış Azərbaycan Cümhiyyəti arasındaki münasibətlər bir çox hallarda ziddiyətlərlə özünü bürüzə vermişdi. Quzey Azərbaycan türkləri hələ, istiqlaldan öncə “Azərbaycan” milli ideyasiyla öz mövqeyini gücləndirdiyi dövrdə “Azərbaycan” isminə qarşı etirazlar sosial-demokrat adıyla pərdələnən rusiyaçılar və İslam birliyi ideyasından çıxış edən ittihadçılarla yanaşı Qacarlar dövlətindən, daha doğrusu bu dövlətdə “Iran”, “Iranlı” adlarıyla pərdələnən aryançı irançılardan da gəlməyə başladı. Belə ki, Tehranda nəşr olunan “Novbahar” qəzeti 1918-ci ilin əvvəllerində yayılmış olduğu sayılarının birində Quzey Azərbaycan türklərinin “Azərbaycan” ideyası zəminində Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmasını tənqid edirdi. “Novbahar”的 aryançı ideoloqlarına görə, Azərbaycan muxtariyyəti ideyası “Iran” dövlətinin istiqlalına qarşı olub “Iran Azərbaycanı”nı da özünə birləşdirmək niyyəti güdürlər. “Novbahar”的 müdürü Məlikşüəra yazırıdı: “Qafqaz Azərbaycanı türklərinin islamiyət evində özlərinə məxsus otaq tutmağa haqqları yoxdur: məgər indi özlərinə məxsus olan otağı ya bizə, yəni İranə, ya da Osmanlı türklərinə ilhaq edələr” (138, s.448). M.Ə.Rəsulzadə “Novbahar” qəzetinin bu iddiasına cavab olaraq yazırıdı ki, onların əsas hədəfi

“İran dövləti” ya da “İran Azərbaycanı” deyil, Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaz Azərbaycanı türklərinin muxtariliyəti və istiqlalıdır. Milli ideoloqumuza görə, bu mənada “Novbahar” müdürü möhtərəm Azərbaycan adından nəhaq xof və dəhşətə düşmüştür... Azərbaycan yüz on il bundan qabaq havayı-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus alındıqdan sonra Azərbaycan adını götürüb Zaqqafqaziya adlandırdılar ki, Məvarayı-Qafqaz olsun” (138, s.448).

Gördüyümüz kimi, Cümhuriyyət qurulana qədər “Tarixicoğrafi Azərbaycan”ın Türkçülük və Turançılıqla bağlı olması haqqında müəyyən müddəalar irəli sürülmüşdür ki, bunun da əsas müəllifi Rəsulzadə olmuşdur. Rəsulzadə də Azərbaycan türkçülüğünü ya da Azərbaycan turançılığını birmənalı şəkildə “Rusiya Azərbaycanı”na və “İran Azərbaycanı”na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı Azərbaycanızmin mahiyyətində artıq Rusiya və “İran” mərkəzlilik deyil, məhz Türklük və Turanlılıq dayanırdı. Başqa sözlə, Quzey Azərbaycan türkləri bir tərəfdən 100 ilə yaxın Rusyanın işgali altında olduğu üçün ruslaşdırma siyasətinin qurbanı olmuşlara, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan aryançı farşlarla onların təsiri altına düşmülərə qarşı mübarizə apararaq Azərbaycan turançılığını müdafiə etmişlər. Üstəlik, Azərbaycan Türk aydınları, özəlliklə də Rəsulzadə “Turan Azərbaycanı”, “Türk Azərbaycanı” ideyalarını müdafiə edərkən də bir tərəfdən türkçülük, turançılıq prinsiplərindən kənara çıxmamağa çalışmış, digər tərəfdən isə Türkçülük və Turançılıq içində onun müstəqil varlığını müdafiə etmişdir.

“ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının ideya müəllifi akademik Ramiz Mehdiyev də həmin əsərin giriş hissəsində bu ziddiyətlərdən biri kimi, Qacarlar dövlətinin ilk dövrlərdə Azərbaycan Cümhuriyyətini tanımadığı səbəblərinə aydınlıq gətirməyə çalışmışdır. Akademik yazırıdı: “...İran Qacarlar dövləti müsəlman ölkəsi olmasına baxmayaraq, uzun müddət Azərbaycanın istiqlailinin tanınması məsələsində gözləmə mövqeyi seçməyə üstünlük verdi. Bəli, danılmaz tarixi həqiqətdir ki, Azərbaycanın öz müstəqilliyini elan etdiyi tarixi şəraitdə demək olar ki, heç kəs onun gələcəyinə inamlı yanaşmırıdı. Xüsusilə də, ölkə

ərazisinin əhəmiyyətli qisminin daşnak-bolşevik qüvvələrinin nəzarətində olması, Azərbaycan istiqlalının yaşayıb-yaşamayacağına dair ciddi suallar doğururdu. Bu mənada digərləri kimi, İranın da, gözləmə mövqeyi seçməsi, hadisələrin inkişafını izləməyə üstünlük verməsi siyasi maraqlar baxımından müəyyən mənada başa düşüləndir. Ancaq 1918-ci ilin 15 sentyabrında Azərbaycan əsgərlərinin Qafqaz İsləm Ordusu ilə birgə apardığı uğurlu əməliyyatlar nəticəsində Bakıya daxil olmasından və ölkə ərazisində nəzarəti təmin etməsin-dən sonra müsəlman İranının Qərb ölkələri kimi dövlətimizin istiqlalına biganə qalması o dövrədə olduğu kimi indi də anlaşılan deyil” (2^a, s.5-6). R.Mehdiyev daha sonra yazır: “İllət vaxtlar Qacar məmurları Xalq Cümhuriyyətini tanıtmamaqlarının səbəbini dövlətin adı ilə, daha doğrusu “Azərbaycan” sözünün onlar üçün doğurduğu siyasi narahatçılıqla izah edirdilər. Onlar mövqelərini bununla əsaslandırırdılar ki, Azərbaycan İranın quzeyində yerləşən və mərkəzi Təbriz olan tarixi bir bölgənin adı adı olduğu üçün, bu toponimin Qafqazda yerləşən, qaynaqlarda isə Arran kimi qeyd edilən əraziyə şamil edilməsi yolverilməzdür. Lakin hadisələrin sonrakı təhlili göstərir ki, iranlıların səsləndirdikləri arqumentlər səbəbdən çox bəhanə səciyyəsi daşıyırdı. Əslində isə İran, Xalq Cümhuriyyətinin yaranmasına ehtiyatla yanaşır, ona 1828-ci ildə ikiyə bölünmüş Azərbaycan torpaqlarının tarixi perspektivdə birləşməsinə təkan verə biləcək siyasi və ideoloji təhlükə kimi baxırdı. Lakin İranın tutduğu mövqeyə baxmayaraq, Azərbaycan diplomatiyası kifayət qədər təmkinlə və uzaqgörənliklə hərəkət edir, bütün mümkün vasitələrdən bəhrələnməyə çalışırdı” (2^a, s.6).

Həmin dövrədə Qacarlar dövlətini yinxamaqdə qərarlı olan aryançı-irançı ideoloqlar başda “İran” qəzeti olmaqla mətbuatda belə bir təbliğat aparırdılar ki, Qafqazın bir qismindən ibarət olan Türk dövlətinə “Azərbaycan” isminin verilməsi doğru deyildir. Çünkü “Azərbaycan” adı yalnız “İran”ın qədim vilayəti kimi tanınan Azərbaycan əyalətinin haqqıdır. Bir sözlə, irançı ideoloqlar bütün vasitələrə əl ataraq “Azərbaycan”ı tarixi-coğrafi anlamda sözdə “İran”ın qədim əyaləti kimi qələmə verir, mümkün qədər türklük və turanlılıqdan uzaq tutmağa çalışırdılar.

Aryançı ideoloqların “İran Azərbaycanı” iddiasına qarşı çıxan M.Ə.Rəsulzadə “Azərbaycan və İran” adlı növbəti mə-

qaləsində bir daha yazırı ki, Qafqazdakı Azərbaycan türk milləti, azərbaycanlılar “Azərbaycan” kəliməsini çənəni çox milli mənsubiyyət olaraq qəbul edirlər. Deməli, dünyada “Azərbaycan” adlı bir coğrafiyaya yanaşı “Azərbaycan camaati” da vardır. Milli ideoloqumuza görə, “Azərbaycan camaati” da özünə məxsus bir ləhcə ilə danışan Türk xalqlarından bir millətdir ki, o, başqa adla Qafqaz türkləri də olaraq tanınır. Bu anlamda Qafqaz türklərinin ədəbiyyatı, teatrı, operası, dili də “Azərbaycan”la bağlıdır. Beləliklə, coğrafi anlayışlar üzərindən müzakirələr aparılmasını doğru saymanın Rəsulzadə “Azərbaycan” ideyasında əsas vurğunun milli kimlik üzərində qurulmasını vacib hesab etmişdir: ““Qafqaz müsəlman türkləri” ilə azərbaycanlı təbirinin eyni mənəni ifadə etdiklərini coğrafiya nöqtəyi-nəzərindən cərh (yaralama, sancma) eləmək mümkün olsa da, qövmiyət nöqtəyi-nəzərindən bunu inkar etmək mümkün deyildir. Zira İravan, Gəncə və Bakı quberniyalarındaki türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaracadağ mahallalarındaki türklərin biri-birindən nə ilə ayrıldıqlarını mən yaxşı fərq edəməyoram. Eyni dil, eyni adət, eyni məzhəb, eyni ənənələr burada da, orada da hökmfərma, ortada yalnız yüz illik digər bir siyasi həyat ilə yaşamanın təsiri mövcuddur. “Qafqaz müsəlman türkləri”nin “İran müsəlman türkləri” kimi tanınan bir ismi vardır: Azərbaycan türkü” (139, s.239).

Beləliklə, “Azərbaycan” kəliməsini milli kimlik anlamında irəli sürənlər Azərbaycan Cümhuriyyətini milli həyat yaşamaq istəyən Azərbaycan Türk millətinin təsis etdiyi bir dövlət olaraq görürdülər. Azərbaycan türk millətinin də “Azərbaycan Cümhuriyyəti” adından Qacarlardakı Azərbaycan türklərinə görə imtina etməsi məntiqli hesab olunmurdu. Qaldı ki, irançıların Azərbaycan Cümhuriyyəti adı altında öncə Qafqaz Azərbaycanı türklərinin, daha sonra da Qacarlardakı Azərbaycan türklərinin istiqlalını istədikləri müddəasına, Azərbaycan Türk aydınları bunu da əsassız hesab etmişlər. Y.V.Çəmənzəminli “Azərbaycan” qəzetində “Xarici siyasetimiz” məqaləsində yazırı: “Dövlətimizin “Azərbaycan” adlanması sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortaçıqdə heç bir məsələ yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik,

olmamışq və olmayacağıq, bizi tərəqqi və istirahətimizi təmin edən yalnız qonuşularımız ilə dostluğumuzdur” (54^b).

Qeyd edək ki, 1919-cu ilin martında Azərbaycan Cümhuriyyətinin Xarici İşlər nazirinin müavini Adil xan Ziyadxanovun rəhbərlik etdiyi Azərbaycan Heyəti Tehrana gedib və uzun müzakirələrdən sonra tərəflər 14 bənddən ibarət razılaşma imzalayıblar. Ancaq aryançı farsdilli dairələr Qacarlar-Azərbaycan münasibətlərinin yaxşılaşmaması üçün problemlər yaradaraq sazişin ratifikasiya edilməsini gecikdirirlər. R.Mehdiyev yazır: “Ümmümiyyətlə götürdükdə isə, həmin dövrdə Qacar hökumətinin Azərbaycanla müsəlman qardaşlığı və qonşuluq amilindən yox, bilavasitə əhmiyyətini itirmiş tarixi iddialardan qaynaqlanan mənfəətlərindən çıxış etdiyi halda Xalq Cümhuriyyətinin öz suverenliyini və haqqını qorumaq üçün çalışmasında qəbahət axtarmağın bir mənası varmı? Təbii ki, yox. Zaman özü də, Azərbaycanın seçdiyi yolun nə qədər düzgün olduğunu göstərdi və Qacarlar məcburiyyət qarşısında qalıb, Xalq Cümhuriyyəti ilə münasibətləri rəsmiləşdirməyin yollarını axtarmağa başladılar. Tədqiqatçılar da qeyd edirlər ki, İranı belə bir addım atmağa əsasən iki mühüm səbəb sövq etmişdi: 1. Azərbaycanda yaşayan və fəaliyyət göstərən iranlılar davamlı şikildə üzləşdikləri bürokratik əngələr səbəbindən çoxsaylı şikayət məktubları ilə öz hökumətlrinə müraciət edir və yardımın istəyirdilər. Tehran məcburiyyət qarşısında qalıb öz təbəələrinin problemlərini aradan qaldırmaq üçmün mütləq şəkildə Azərbaycan rəsmiləri ilə ünsiyyət yaratmalı, hüquqi proseduralar ətrafında razlığa gəlməli idi. 2. Qafqaz, xüsusilə də, Azərbaycan İranın xarici tiarətində mühüm əhəmiyyət kəsb dən, gəlirli istiqamətlərdən biri idi. Bu istiqaməti itirmək iranlı tacirlərin ciddi narazlığına səbəb olar, onları şah hakimiyyətindən narazı sala bilərdi. Yəni, iqtisadi maraqlar da, Azərbaycanla siyasi mübnasibətləri sahmana salmağı zəruri edirdi.

Beləliklə də, İran tərəfi Azərbaycanla diplomatik münasibətlərin yaradılması, tərəflər arasında mühüm hüquqi problemlərin həll edilməsi məqsədilə Bakıya nümayəndə heyətinin göndərilməsinə dair qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik İranın nüfuzlu siyasi qəzeti sayılan “Rəd” nəşrinin rəhbəri Seyid Ziyaəddin Təbatəbəiyyə (1888-1969) həvalə olundu” (2^a, s.10-11).

Qeyd edək ki, 1919-cu ilin noyabrında Bakıya gələn Qacarların nümayəndə heyəti 1920-ci ilin martında rəsmi Bakıyla 7 sahədə bağladıqları sazişlə Azərbaycanın müstəqilliyini de-yure də tanımışdı. Qacarlar dövlətinin “Qafqaz Fövqəladə Komissiyasının sənədləri”ndən də görürük ki, Qacarların xarici işlər nazirliyi 1919-cu ilin oktyabrın 12-də Qafqaz dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Qafqaza bir komissiya göndərmək, eyni zamanda Qafqazda Bakı, Tiflis, Gəncə və İrəvan şəhərlərində məktəblər və qəzetlər təsis etmək və ruhani rəhbərlər təyin etmək qərarına gəlib. “Dövlət xərcləri hesabına Badkubədə fars və türk dilində bir qəzetiñ təsis edilməsi” (2^a, s.51-52). Maraqlıdır ki, Qacarların nümayəndə heyətinə aid həmin sənədlərdə “Qafqaz Azərbaycanı” ifadələri yer almışdır (2^a, s.53, 54, 56).

Qacarların xarici işlər nazirliyi Tehrandakı “Rus idarəsi”nə 1919-cu ilin oktyabrına aid göndərdiyi məktubunda Qafqaz Fövqəladə Komissiyasının sədrinə və heyətə dair göstərişlərini ifadə etmişdir. Bu sənədə də deyilirdi ki, çar Rusiyası dağlıqlıdan sonra Qafqazda 4 müstəqil dövlət meydana gəlib. Həmin sənədə görə, bu dövlətlərdən biri olan Azərbaycan Cümhuriyyəti guya, “İran”a aid olub və indi də onlara meyilli dr: “Bundan əlavə bu gün Qafqaz Azərbaycanı adlanan respublikanın əksər şəhərləri İrana aid (məxsus) olub və indiyə qədər də İrana meyillidirlər. bununla belə müxtəsər formada desək Rusiyada inqilabların baş verması və yeni hökumətlərin yaranması ilə xarici hiylələr (müdaxilələr) vasitəsilə vəziyyət o həddə gəlib çıxdı ki, Qafqaz Azərbaycanında yaranan respublika İranla özünün məzhəb, millət və tarixi bağlılığını unutması bir yana hətta İran dövlətinin eyni millət və etnik tərkibin tələb etdiyi möhkəm bir ittifaqda birləşmək kimi səmimi istəyini də, qəbul edə bilmədi və ya etmək istəmədi. Təfsilatı ilə belədir ki, rus qoşunun geri dönməsi, dövlətin zəifləməsi və inqilabların baş verməsindən sonra Osmanlı qoşun dəstələri yaranan fürsətdn istifadə edərək Qafqaz və Azərbaycan torpaqlarına daxil oldular. Türk təbliğatçıları zahirdə eyni dil və millət amilindən istifadə etməklə Qafqazda yaşayanları aldatdılar. O qədər hiylə işlətdilər ki, Qafqaz Azərbaycanı Respublikası və orada yaşayan müsəlmanların İranla olan münasibətlərini korladılar. Yenice təşkil edilən Qafqaz Azərbaycanın qurucuları öz qədim vətəni və gələcək qonşusu olan

İran dövlətinin maddi və mənəvi imkanlarından yararlanması mane oldular. Həmin təbliğatçıların hiyləsinə inanıb İranın quzey əyalətlərini birləşdirmək tamahı ilə öz qonşusu olan qədim dövlətin mənafeyinə zidd olaraq İranın böyük əyalətlərindən birinin adını yeni qurulan dövlətin adı kimi “Azərbaycan Respublikası” adlandırdılar. Badukubənin yerli qəzetləri və digərləri vasitəsilə həqiqətə zidd məqalələr dərc etməklə İran dövləti ilə olan münasibətləri ümumiyyətlə korladılar. Buna baxmayaraq, ilk vaxtlar İran dövlətinin Qafqaz Azərbaycan Respublikasına mənəvi, iqtisadi və siyasi maraqlarından qaynaqlanan meyl və istək, yeni yaranmış qonşu dövlətin nümayəndə və təmsilçisi olan İsmayıł xan Ziyadxanovu qəbul etməklə nəticələndi. Dünyanın durumunun kifayət qədər qeyri-müəyyən olduğu birt vaxtda mümkün olan həddə birlik və vəhdət nümayiş etdirərək tərəflər öz aralarında müvəqqəti olaraq müqavilə bağladılar. Qeyd edilən nümayəndələr öz vəzifəsini başa vurduqdan sonra razı və məmnun halda qayıtlılar. Ancaq çox təəsüfüf ki, verilən vədlərin yerinə yetirilməsi gözləntisinin əksinə olaraq İsmayıł bəy Ziyadxanovun Badkubəyə qayıtdıdan sonra Qafqaz Azərbaycan Respublikası öz nümayəndəsinin veriyi vədklərin heç birisinə əməl etmədi. Münasibətləri elə korladılar ki, bu gün arada hər hansı bir ticari və digərt əlaqlərdən söhbət gedə bilməz” (2^a, s.59-60).

İ.Ziyadxanvla bağlanan müqavilədə Qacarlar dövləti Azərbaycanın müstəqiliyinmi tanımadı. Ona görə də rəsmi Bakı bu müqaviləni imzalamaqdan imtina etmişdir. Ancaq Qacarlar dövlətinin də yönətimi əlinə keçirmiş aryançı məmurlara görə müqavilənin bağlanmamasının səbəbkarlarından birincisi Osmanlıdır. Həmin sənədə yazılırdı: “Osmanlı təbliğatçıları öz gizlin niyyətlərini həyata keçirməkdən və İran Azərbaycanını növbəti dəfə ciddi bələlər ilə qarşı-qarşıya qoya bilmədiyindən məyus olub, Qafqaz Azərbaycanı əhalisini həmin müqaviləyə qarşı çıxmaga vadar etmək istəyir, şahsevər əyalətlər olan Maku, Xoy və Səlmas hüdudlarında düşüncələrə şübhələr salmağa çalışır, libaslarını dəyişərək təbliğatla məşğul olur və nə ilə bitəcəyi məlum olmayan işlər görürlər” (2^a, s.64).

Qacarlar dövlətinin xarici işlər nazirliyindən Sovet Rusiyası səfirliyinə də bildiriblər ki, bütün bunlara baxmayaraq “İran” Azərbaycan Respublikasının yaranmasından, asudə və xoşaldır, hətta onun yaşaması üçün də əlindən gələni edəcəkdir və bu məqsədlə də

Qafqaz Azərbaycanına bir heyət göndərir (2^a, s.64). Həmin sənəddə daha sonra Azərbaycana ezam olunan heyətin vəzifə və prinsiləri də açıqlanmış, yəni dostluq, ticarət, poçt və digərt əlaqələrin qurulmasından bəhs olunmuşdur.

Həmin dövrədə Qacarlar dövlətinin baş naziri Vüsuqüd-Dövlə Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusibbəyliyə (18 noyabr 1919) göndərdiyi məktubunda da yazırıdı: “Şahənşah dövlətinin Qafqaza göndərmək istədiyi komissiya ilə qonşumuz olan gənc Azərbaycan Respublikasına, ləyaqətli nümayəndəsi olduğunuz və İranla tarixi keçmiş, əxlaq, adət-ənənə və müstərək etiqadın möhkəm bağlar yaratdığı məgrur dövlətinizə öz hörmət və ehtiramımı bildirməyə fürsət əldə etdiyim üçün şadam. İran, hal-hazırda qardaş Azərbaycan xalqının yaratdığı qonşu ölkəni görməkdən xoşhalıdır. Bu vaxta qədər Azərbaycanın İran (dövləti tərəfindən rəsmi bildiriş əsasında) rəsmən tanınmamasının yeganə dəlili, hal-hazırda böyük konfransa (Versal sülh konfransı nəzərdə tutulur – F.Ə.) görə, hər gün baş verən gözlənilməz dəyişikliklərin reaallaşdırıldığı siyasi mübarizə və diplomatik məsələlərdir. De-faktō dövlət kimi tanınan Azərbaycan dövlətinin de-yure dövlət kimi də tanınacağı günün intizarındayıq. Şahənşah dövləti elə inidən qonşu və qardaş Azərbaycan Respublikası ilə səmimi əlaqələr quracağına ümidi vardır. Çünkü bu əlaqələrin yaranmaması hər iki dövlətin mənafeyinə ziddir. Buna görə də İranın Şahənşah dövləti Qafqaza komissiya göndərmək qərarına gəlibdir. Tərkibi, həyata keçirməli olan araşdırmałara, ikili razılışma əsasında atılacaq addımlar və standartlara dərindən bələd olmalıdır. Komissiyanın sədri vəzifəsi Şahənşah dövlətinin tam etimadına malik və həm də İranın ictimai fikrinin təmsilçisi olan əlahiddə nümayəndəmiz cənab Seyid Ziyaəddin Təbatəbaiyə həvalə edilibdir” (2^a, s.73-74).

Bakıda səfərdə olarkən Məhəmməd peyğəmbərin (s.) mövlud günü ilə bağlı təşkil olunmuş mərasimə qatılan S.Z.Təbatəbəi Qacarlarin nazirlər şurasına göndərdiyi məktubunda (4 dekabr 1919) yazırıdı ki, o da bu tədbirdə çıxış edib: “Nitqin girişi fars dilində idi. De-dim: Həzrət peyğəmbərin (s.ə.s.) mövlud bayarmı gün İran millətinin salamını Azərbaycan millətinə çatdırı bilmək üçün ən yaxşı fürsətdir. Dərhal da bu ifadəni Türk dilində ifadə etdim. Təqribən 8 dəqiqi Türk dilində Qafqaz Azərbaycanı və İran millətinin məzhəb,

tarix və etnik münasibət və əlaqələrinə dair çıxış etdim” (2^a, s.84). Təbatabi yazır ki, ondan sonra Azərbaycan dövləti adından başqaları, o cümlədən M.Ə.Rəsulzadə də çıxış etmişdir: “Rəsulzadənin nitqi bizim məzhəbi adət-ənənəmizə uyğun olsa da, amma fikrimcə, burada İranın tarixi keçmiş və milliyyəti haqqında kinayəli formada nə isə çatdırmaq istədi. Xüsusilə də, Kəsra tağının tarixi hissəsinin arxasında Türk milləti və Türkün birliyindən söz açdı. Onun bu niqtı məni qəmgin etdi. Lakin xoşbəxtlikdən orada iştirak edənlərin bəlkə də heç 10 nəfəri onun bu sanmasını başa düşmədi-lər. Bu nitqə cavab verməyim üçün şərait münasib deyildi” (2^a, s.85).

S.Z.Təbatəbəi Qacarları hökumətinə göndərdiyi başqa bir məktubunda (8 dekabr 1919) açıq şəkildə yazırkı ki, Azərbaycan-Ermənistən arasındaki problemin öz həllini tapa bilməməsindən yararlanaraq Naxçıvanı “İran”a birləşdirmək mümkündür (2^a, s.92). Təbatəbəi Tehrana göndərdiyi başqa bir məktubunda (20 dekabr 1919) isə yazırkı ki, mövlud günü ilə bağlı iranlıların Bakıdakı İttihad mədrəsəsində də olub: “Mədrəsanın durumu çox pisdir, müəllimi yoxdur, fars dili natamam şəkildə tədris edilir. Mədrəsə direktoru təzəlikcə böyükler üçün olan sinifdə İranın fars dilini tədris edir. Fars dili o qədər az işlənir ki, hətta mən məcbur olub, İttihad mədrəsəsində öz nitqimi türk dilində ifadə etdim. Çünkü fars dilində söyləsəydim iştirak edənlərdən bəlkə də, onda bir hissəsi başa düşərdi” (2^a, s.106-107).

S.Z.Təbatəbəi Qacarlar hökimətinə göndərdiyi digər bir məktubunda (23 dekabr 1919) isə yazırkı ki, Müsavat Partiyası Azərbaycan dövlətinin təsisçisidir və Türk birliyi əqidəsinin tərəfdarıdır: “Bu firqənin üzvləri İrana xoş münasibətdə deyil, xüsusilə də Rəsulzadənin təbliğatı vasitəsilə İrani zəif və gücsüz hesab edir və öz müstəqilliklərini Osmanlılarla ittifaqda görürər. Lakin bir illik təcrübədən sonra bu gün artıq həmin əqidənin təəssübkeşi deyillər. Öz müstəqillikləri üçün faydalı olan hər bir yolu seçəcəklər. Rəsulzadə və onun səmimi silahdaşları İranın yardım və dəstəyini özləri üçün faydalı hesab etslər belə, yenə də, İrana qarşı ehtiram və səmimiyyətləri yoxdur. Bitərəf partiya isə ümumiyyətlə İran üçün əlverişlidir. Onların bəzi nüfuzlu şəxsləri İrana ümid və dostluq yeri kimi baxırlar” (2^a, s.115).

Z.Təbatəbai “İttihad” Partiyası və onun lideri Qarabəy Qarabəyovla bağlı yazırkı ki, o, ötən iyirmi iildə Qafqazı Osmanlıya birləşdirmə çalısmışdır. Ancaq bir ara ruslarla əlaqələrinin olması barədə məlumatlar onun nüfuzuna zərbə olmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra “İttihad”ın başındadır və onların varlığı Müsavatı zəiflətmışdır: “İttihadçıların fəaliyyət və təbliğatı əhali arasında öz işini gördü və indi xüsususlə də, kəndlilərin yer aldığı Azərbaycan əhalisinin bir hissəsi ya “İttihad”la birlikdədir, ya da ən azı “Müsavat”a qarşıdır. Qarabəyov və dostlarının programı İslam birliyi tərəfdarı olub və Türk birliyi əqidəsinə zidd olduğu üçün iranlıları qane etsə də, onları sabit və strateji bir əqidəyə sahib qrup hesab etmək olmaz” (2^a, s.116). Təbatəbaiyə görə, “ittihadçı”lar daha çox osmançılarla bağlıdır, “Müsavat”ın yeni hökumətə seçkilərdə qalib gəlməməsi üçün də əllərindən gələni edirlər: “Bu gün Müsavatın rəqibi İttihaddır. Aralarında olan məslək fərqli ilə yanaşı İttihad Partiyası Müsavatı yerə vurmaq üçün hər bir partiya ilə mütəffiq olmağa hazırlıdır” (2^a, s.118).

Təbatəbai yazırkı ki, Azərbaycanın ədliyyə naziri danışarkən, Azərbaycanın Rusyanın varisi olduğunu bildirib və buna görə də Rusiya hüququndan ona aid olanları ırs aparacağını deyib (2^a, s.90). Təbatəbai isə hesab edirdi ki, Azərbaycan Rusiya məhkəməsindən ırs apara bilməz. Çünkü “Iranın” tarixi baxımdan bu məsəldə daha çox haqqı var, sadəcə Rusyanın zoruya bağlanmış müqavilələr nəticəsində bundan mərhum olub (2^a, s.91). Bu məsələ ilə bağlı Qacarlar hökumətindən Təbatəbiyə ünvanlanmış məktubda (24 dekabr 1919) yazılırdı: “Bu arada qeyd edim ki, Ədliyyə nazirinin “Azərbaycan Rusyanın varisidir və Rusiya hüququndan ona aid olan hissəni ırs aparır” ifadəsi bu yerdə müəyyən qədər nəzakətdən xaric olmaqla yanaşı, həm də, məntqi dəlillərə ziddir. Çünkü əgər Rusiya üçün varis axtarsaq, İran dövləti hal-hazırda Azərbaycan hökumətinin yerləşdiyi və İrandan zorla ayrılan mülklərə hamidan çox layiqdir. Qeyd etdiyiniz kimi əgər Azərbaycan hökuməti rəsmi olaraq tanınarsa, İran dövləti heç bir halda icazə verməyəcək ki, rusun sabiq məhkəmlərinə özünün varisliyini təmin etsin” (2^a, s.126).

Bütün hallarda 1919-cu ilin yazından başlayaraq Azərbaycan-Qacarlar münasibətləri qurulmağa başlamış, həm Azərbaycanın Qacarlarda elçiliyinin açılması, həm də Qacarların Azərbaycan

Cümhuriyyətinə Qafqaz Fövqalədə Heyətini göndərməsi, eyni zamanda, 1919-cu ilin payızında Paris Sülh Konfranslı çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşovun Qacarların xarici işlər naziri Firuz Mirzə ilə görüşməsi buna bariz örnəklərdir (116^b, s.199). Eynulla Mədətli yazır ki, Qacarlar dövləti yalnız 1920-ci ilin 20 martında Azərbaycan Cumhuriyyəti ilə bir çox sahələrdə ikitərəfli sazişlər və dostluqa haqqında müqavilələr imzaladı. Dostluq haqqında müqavilədən sonra Qacarlar dövlətinin Azərbaycanda səfirliyi də fəaliyyətə başladı. Bununla da, Qacarlar ən azından “zahiri rəsmiyyət” kimi də olsa, Azərbaycan Cumhuriyyətinin varlığını tanımış oldu (116^b, s.222).

Qeyd edək ki, Xiyabani hərəkatını yaxından izləyən və həmin dövrdə Azərbaycan Cumhuriyyətinin Qacarlardakı ilk böyük elçisi Adil xan Ziyadxan 1920-ci ilin mart ayının əvvəllərində Güney Azərbaycandakı siyasi vəziyyət dəyərləndirərkən iki Azərbaycanın birləşməsi ehtimalından da söz açmışdır. O, yazırkı: “İran Azərbaycanında İrandan ayrılməq və Azərbaycan Cumhuriyyəti ilə birləşmək yönündə bu anda zəif də olsa, təbliğat davam edir. Azərbaycan Cumhuriyyəti yaxın gələcəkdə İranda meydana gələcək olaylara hazır olmalıdır” (205^a, 214). O, yazırkı ki, farslar Azərbaycan Cumhuriyyətinə düşmən, türklər, o cümlədən Güney Azərbaycan türkləri isə qardaş və dost kimi yanaşırlar.

Üstəlik, Güney Azərbaycan türkləri də artıq farsyönlü Tehran rejimindən qurtulmağı düşünürdülər. Adil xan Ziyadxan 12 aprelədə Azərbaycan Cumhuriyyətinin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda yazırkı: “İran Azərbaycanlıları özəlliklə deyirlər ki, Azərbaycan azərbaycanlılar üçündür və nə zamana qədər Tehrandan göndərilən fars idarəcilərini doyuracağıq. Onların tək məqsədi zavallı Azərbaycan xalqını sömürmək, xalqın əlindən zorla alınan paralarla Tehranda saraylar tikib baxçalar yapmaqdan ibarətdir” (205^a, 215).

Ancaq məlum olduğu kimi, Azərbaycan Cumhuriyyətinin 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğalı, daha sonra da Xiyabani hökumətinin süqutu nəticəsində iki Azərbaycanın birləşməsi məsəlesi yarımcıq qaldı.

Qacarlarda Xiyabani hərəkatı və Azadistan.

Bütün hallarda 1-ci Dünya müharibəsi dövründə aryançı “İran məşrutəçiləri” və havadarlarının (xüsusilə də İngiltərənin) əsil

simaları üzə çıxmışdır ki, özəlliklə onların “İrançılıq-Aryançılıq” ideolojisi ilə Qacarlar dövlətini gah Almaniyanın, gah da İngiltərənin yedək halına götmək istəyi, eyni zamanda türkləri aşağılamaq siyasəti nəticəsində Azərbaycan türkləri Səttarxanın başçılığı ilə gerçəkləşmiş Məşrutə hərəkatından sonra mübarizənin ikinci mərhələsinə başladılar. Bu dəfə Azərbaycan türklərinin başında Şeyx Məhəmməd Xiyabani dayanırdı. Şübə etmirik ki, Xiyabaninin başçılıq etdiyi Azərbaycan milli hərəkatı (1917-1920) ilk növbədə, Qacarlar dövlətində idarəetməni xeyli dərəcədə ələ almış aryançı irançılara və onların havadarlarının imperailizm siyasetinə qarşı baş qaldırmışdı.

Fevral 1917-ci ildə çar Rusiyası süqut etdikdən sonra Moskvanın xaricdəki, o cümlədən də Qacarlardakı hərbi qüvvələrini geri çağırması ilə Güney Azərbaycanın bir sıra vilayət mərkəzlərində İDP-nin yerli partiya komitələri açıq fəaliyyətə keçmiş, təşkilatın mətbuat orqanı “Təcəddüt” (“Yeniləşmə”) qəzeti nəşrə başlamışdır. Hətta, 24 avqust 1917-ci ildə Təbrizdə Güney Azərbaycanın müxtəlif vilayətlərindən olan 480 nümayəndənin iştirakı ilə İDP-nin yerli komitəsinin konfransı keçirilmiş və Konfrans Azərbaycan Demokrat Partiyasının/ Fırqəsinin (ADF/ADP) müstəqilliyini elan etmişdi. Bu dövrdən etibarən ADP-nin fəaliyyət dairəsi xeyli genişlənmiş, onun ayrı-ayrı yerlərdə şöbələri yaranmışdı. Bu dövrdə rəsmən olmasa da bir ilə yaxın müddət ərzində Güney Azərbaycanda bütün işlər Xiyabaniň rəhbərlik etdiyi ADP tərəfindən yönəltilmişdi (116, s.34).

1918-ci ilin əvvəllərində Sovet Rusiyası Qacarlardan rus ordusunu geri çəkməyə başladı ki, buna qədər, hətta bir müddət sonra da ADP ilə onlar arasında münasibətlər heç də pis deyildi. “ADP bu illərdə Sovetlərlə birlikdə siyasi aksiyalar da təşkil edirdi. Avqustda “Partiyanın Rusiyadakı İnqilaba Baxışı” başlıqlı məruzə qəbul edilmiş, bolşevikləri nəzərdə tutaraq “biz programında öz ölkəsinin və digər ölkələrin xalqlarının azadlığını müdafi edən partiyaya dost olmalıyıq”(51^b, s.205) prinsipi açıqlanmışdır. ADP-nin lideri Xiyabani də çıxışlarında bolşeviklərə meyilliyyini gizlətmir, onlarla six iş birliyi yapılmasını teklif edirdi” (205^a, 500-501).

Qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycan üçün əsas təhlükə 1917-1918-ci illərdə Böyük Britaniya, Fransa və ABŞ tərəfindən aysorlarla ermənilərdən ibarət yaradılmış qondarma “xristian qoşunu”, ya da qondarma “Aysor-erməni dövləti” idi (153^a,

85-92). “Aysor-erməni dövləti”nin əsas hədəfi də Azərbaycan türklərini etnik soyqırırm etmək idi ki, nə Xiyabani, nə də onun başçılıq etdiyi ADF “irançılar”la onların havadarlarının, yəni ingilislərin, rusların “xristian ordusu”nun Azərbaycanda başlatdıqları qırğınların qarşısını almaq gücündə deyildilər. “Aysor-erməni dövləti” 1918-ci ilin fevral-may aylarında təkcə Urmiya və Salmasda on minlərlə Azərbaycan türkünü soyqırıma məruz qoymuşdu (118^b, s.117-118, 177, 193).

Ancaq 1918-ci ilin yayında Osmanlı ordusunun 4-cü və 6-cı alaylarının qəhrəmanlıqları nəticəsində Urmiya, Salmas, Xoy eləcə də digər Güney Azərbaycan kəndlərilə şəhərləri birləşmiş “erməni-aysori ordusu”ndan azad edildilər. Bu zəfərdən sonra xalqın böyük coşqusu ilə qarşılanan Osmanlı Türk Ordusu Təbrizə daxil olmuş, Təbriz valisi Hacı Möhtəşəm üs-Səltənəni vəzifəsindən kənarlaşdıraraq yerinə erməni və aysori birləşməyi qoşunlarına qarşı vuruşmuş və bu Azərbaycanlılar Osmanlı nüfuzu altında Təbrizdə də Yusif Ziya'nın başçılığı ilə “İttihadi İslam” Partiyasının yerli təşkilatını yaratmışdı. Bu partyanın orqanı olan “Azerbadeqan” qəzeti Trabzonda təhsil almış gənc Azərbaycanlı şair Mirzə Rəfat redaktor təyin edilmişdi. Bu dönenmdə İttihadi-İslam Partiyasının bəzi üzvləri, xüsusilə Təbrizin mücahid liderlərindən olan və Osmanlı ordusunda savaşan Hacı Ağanın Xiyabanini özünə rəqib gördüyündən onu ruspərəstlikdə suçlamış, ona görə də Təbrizdəki Osmanlı yetkililəri ADP-ni qapadaraq Xiyabani və Nubərini həbs edərək Qarsa sürgün etmişdilər. “Tədqiqatçılar qeyd edirlər ki, Osmanlı dövlətinin əsas məqsədi Rusiya ilə Türkiyə arasında tampon dövlət olaraq Bütöv Azərbaycan dövləti yaratmaq idi. Bu məqsədlə savaş əsnasında İttihad və Tərəqqi Komitəsinin Qafqaz məsələləri üzrə baş sözçüsü Ömər Naci Bəy Güney Azərbaycanda Qüzey Azərbaycanın birləşərk Birləşmiş Azərbaycan dövlətinin yaradılması fikrini irəli sürmüştü” (116, s.35). Ə.Ağaoğlu da yazırkı ki, Osmanlı dövlətinin inqilabçı ziyalıları, o cümlədən Ömər Naci Qacarlar dövlətində baş verən bu hadisələrdə yaxın iştirak etmişdir. Ağaoğlu yazırkı: “Mərhum Ömər Naci bir neçə arkadaşı və dostu Səlmaslı Səid ilə Azərbaycanın içərisinə qədər girməyi və oralarda məlum olan atəşli

xitabəti ilə əhalini təhrik etməyə müvəffəq olmuşdu” (5, s.108).

Başqa bir məlumata görə, Xiyabani Azərbaycan xalqını “Aysor-erməni” hərbi birləşmələrinin zülmündən xilas etmiş Osmanlı ordusunun Təbrizdən çıxarılmasını tələb edib və bunun da nəticəsində, ADF-nin lideri bir müddət Qarsa sürgün edilmişdir (63^a, s. 45). Sovet Azərbaycanı dövründə Qulam Məmmədli dövrünün də şərtləri nəzərə alsaq, Xiyabani ilə Osmanlı ordusu arasında yaranmış problemi belə izah etmişdir: rus qoşunları Azərbaycanı tərk etdikdən sonra Təbrizə gələn Türk əsgərləri taxıl məsələsində əvvəlcə Xiyabani ilə razılaşdıqları halda, daha sonra acliq vəziyyətində olan əhalinin olan-qalanını da əlindən alıb. Xiyabanının Türk hərbi komandalarına etiraz nəticəsində o, ölkədən sürgün olunmuşdur (117^b, s.58-59). Şübhəsiz, bu məsələdə anlaşılmazlıq, ya da iki qardaş türkün arasına girmiş xainlər olmuş və nəticədə də həmin xoşagəlməz hadisə baş vermişdir. Ola bilsin ki, Xiyabanının həbsində Qacarlar hökuməti, xüsusilə də vəlīhəd Məhəmməd Həsən Mirzə maraqlı olmuşdur (205^a, s.500-501).

Birinci Dünya müharibəsinin nəticələrinə görə, Osmanlı ordusu 1918-ci ilin noyabrında Güney Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra Təbrizə qayıdan Xiyabani ADF daxilində yaranmış fikir ayrılığının qarşısını almaq üçün bir çox cəhdər göstərsə də, uğursuzluqla nəticələnmişdi. Belə ki, partiya daxilindəki “tənqidiyun” (“tənqidçilər”) qrupu başda Zeynalabdin xan Kazımzadə, Hüseyin Kazımzadə, Əhməd Kəsrəvi olmaqla, “təcəddüdiyun” (“yenilikçilər”) fraksiyasını, xüsusilə də Xiyabanını qeyri-demokratik addımlar atmaqdə, Osmanlı ilə əməkdaşlıqda, Azərbaycanı “İran”dan ayırmada ittiham edirdilər (63^a, s. 11). Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, Osmanlı ordusunun Güney Azərbaycandan çıxarılması tələbini irəli sürən Xiyabani, bunun qarşılıqlığında Qarsa sürgün edilmişdi. Əkrəm Rəhimliyə görə, Ə.Kəsrəvi başda olmaqla “tənqidiyun”çuları əsas narazılıqları Azərbaycan türkçəsinin işlədilməsi, Milli hökumətin “Azadistan” adlandırılması, Milli muxtariyyat tələbi ilə çıxış etməsi, “aryançılıq”dan uzaqlaşış azərbaycançılığı əsaslanması və bu kimi milli məsələlər olmuşdur (38^a, s.129).

Bu dövrdə Güney Azərbaycanda ADF ilə yanaşı, İran Demokrat Partiyası, İttihad-Tərəqqiyi İslam, Sosial-Demokrat Ədalət Partiyası, Əksəriyyun, İstiqlali İran, İslam Firqəsi, Nüsərət, Əhrar,

İraniyanı Mütərəqqi və digər partiyalar da fəaliyyət göstərirdilər. Bu partiyaların programlarında əlkədə milli məsələnin varlığı demək olar ki, yer almamışdı. Yalnız İrşad Partiyasının programında Quzey Azərbaycanla Güney Azərbaycana öz gələcəyini təyin etmə haqqının verilməsi zərurəti, İraniyanı Mütərəqqi isə İranda fars olmayanların ibtidai məktəblərdə ana dillərində təhsil almasından yana olduğunu açıqlayırdı (79^a, s.65-110). İran Kommunist Partiyası isə yalnız 1920-ci ilin iyununda Ənzəlidə öz varlığını elan etmişdir.

1919-cu ilin avqustunda Böyük Britaniya ilə Qacarların baş naziri Vüsuqüdövlə arasında 1907-ci il avqustunda bağlanmış müqaviləni (həmin müqaviləyə görə Qacarlar çar Rusiyası və İngiltərə tərəfindən iki hərbi nüfuz dairəsinə bölmüşdür) əvəz edən yeni müqavilənin (bununla da Qacarlar dövləti demək olar ki, İngiltərənin hegemonluğu altına keçmiş olurdu) bağlanması Gilan, Xorasan və Azərbaycanda geniş etirazlara səbəb oldu. Bu etirazların mərkəzində isə yenə də Azərbaycan və Xiyabanının başçılıq etdiyi ADF dayanırdı. Buna görə də, 1919-cu ilin sentyabrında keçirilən 4-cü çağırış Qacarlar Məclisinə Təbriz və şəhərətrafi məntəqələrdən seçilən 9 deputatadan altısı ADF-nin təmsilçisi idi və onların içərisində ən tanınmış millət vəkili Xiyabani idi.

1920-ci il aprelin əvvələrində Azərbaycanda ingilis imperializminə qarşı çıxışlar daha da genişlənmişdi. Bunun mənətiqi nəticəsi olaraq 1920-ci ilin aprelin 7-də Güney Azərbaycanda Xiyabanının başçılığı ilə Təbrizdə üsyən başlamışdır. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) təşkil olunmuş, bu təşkilata Şeyx Məhəmməd Xiyabani başçılıq etmiş, üsyəncilər bu təşkilatın rəhbərliyi altında iki gün müddətində yerli dövlət idarələrini demək olar ki, ələ keçirmiş, şəhər polisi və ingilis hərbi qüvvələrini əyaləti tərk etməyə məcbur etmiş, silahlı üsyəncilər qan tökülmədən qələbə çalmış, Müstəqil Azərbaycan Höküməti yaranmış, Güney Azərbaycanın rəsmi adı kimi "Azadıstan məmləkəti" elan edilmiş və bu adın rəsmən tanınması mərkəzi hökümətdən tələb olunmuşdu. Aydın Mədətoğlu yazar: "İctimai İdarə Heyəti mərkəzdən təyin edilmiş dövlət məmurları və hərbi qulluqçuları Təbrizdən qovmuş, yerlərinə ADP-nin tanınmış üzvlərini təyin etmişdi. Təbrizdə başlanmış üsyən tədricən Güney Azərbaycanın digər mahal və şəhərlərini də əhatə etmiş, İran Konstitusiyasına uyğun olaraq

Demokratik islahat, torpaq reformu, mərkəzdə Milli Məclisin yenidən seçilməsi və Əyalət Əncümənlərinin yaradılması haqqında müraciətə cavab verilmədiyindən İctimai İdarə Heyəti Milli Hökuməti yaratmış, Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin rəhbəri seçilmişdi. Mərkəzi Hökumətin tərkibinə ADP-nin 20 nəfər üzvü daxil edilmiş, Milli Hökumətin mərkəzi orqanı olan “Təcəddüb” qəzetiinin redaksiyası vəliəhdin iqamətgahı olan Ala Qapıya köçürülmüş, beləliklə Təbrizdə mərkəzdən təyin edilmiş heç bir məməmur qalmamışdı” (116, s.36-37). A.Mədətoğlu daha sonra yazır ki, ilk əvvəllər hərəkat rəhbərləri Azərbaycana muxtarıyyət verilməsi, Konstitusiyasının təkmilləşdirilməsi və konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edirdilərsə, Milli Hökumət yaradıldıqdan sonra artıq İranda monarxiya rejiminin ləğvi və Respublika yaradılması fikrini irəli sürməyə başlamışdır. Cəmi 5 ay yaşamasına baxmayaraq Milli Hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və digər sahələrdə islahatlar həyata keçirməyə başlamış, bu sahələr üzrə müvafiq idarə və nazirliklər yaratmışdı (116, s.37).

ADP və onun lideri Xiyabani İDP-dən fərqli olaraq ölkənin federallaşması və muxtarıyyət tələbini irəli sürmüştür. Təbrizdəki beş aylıq halkimiyəti dövründə Xiyabani Azərbaycanın muxtarıyyati düşüncəsini gerçəkləşdirmiş, mərkəzdən göndərilən vali və vali yardımçısının fəaliyyətini məhdudlaşdırılmış, İranın keçərli olan Ana Yasasına uyğun olaraq daha Azərbaycanda vilayət və əyalət əncümənlərinin qurulmasını tələb etmiş və bunun da qarşılığını da Tehrandan almayıncı, daha sonra Anayasası da aşaraq, 24 iyun 1920-ci ildə Milli Hökumətin qurulduğunu bəyan etmişdi (205^a, s.504).

Bundan sonra aryançı irançıların əlində olan Parlament ya da Tehran hökuməti Səttarxanın birinci Məşrutəni qorumaq üçün başladığı hərəkatı məhv etdikləri kimi, Xiyabaninin Təbrizdə başlayan yeniləşmə və milli hərəkatını aradan qaldırmaq üçün hərəkətə keçdilər. O zaman Səttarxanın ilk Məşrutəni qoruma hərəkatını rusların əliylə məhv edən aryançı irançılar bu dəfə ingilislərin dəstəyilə Azərbaycan valisi Eynəddövləyi ortaya atdilar. “Mən qoca vaxtında əllərimi xalq qanı ilə boyamaq istəmirəm” deyən, - Eynəddövlənin bundan imtina etməsilə aryançı irançıların təsiri altında olan Tehran hökumətinin baş nazirləri (Vüsuquddövlə, Müşirəddövlə) Azərbaycanın yeni valisi Müxbirəssəltənənin əliylə bunu həyata keçirdilər.

Belə ki, Xiyabaninin milli hökuməti 1920-ci ilin sentyabrın 12-də devrildi və o, Təbrizdə gedən döyüşdə şəhid oldu (212^a, s.307-308).

Xiyabanının öldürülməsindən bir az sonra 1921-ci ildə Azərbaycan türkü, Xorasan valisi Məhəmməd Tağı Püsyanın mərkəzi Məshəd olan Xorasanda başlatdığı milli hərəkatda məglubiyətə uğramışdır (97^a, 359-360). Qeyd edək ki, Məhəmmədtağı xan Bağır xan oğlu Soltanzadə Püsyan 1891-ci il avqustun 7-də Təbriz şəhərində hərbçi-mülkədar ailəsində anadan olub. Püsyani 1920-ci ildə Xorasana gücləndirilmiş jandarm dəstəsinin rəisi təyin edirlər. Məhəmmədtağı xan hələ mühabirət dönməndən tanıldığı Şeyx Həsən Tehrani vasitəsilə Demokrat Firqənin fəalları ilə tanış olur və onların fikrinə hörmətlə yanaşır. Xorasanda Hərbi Milli Cəmiyyət Mərkəzinin yaradılmasında yaxından iştirak edir.

1921-ci il aprelin 25-də xalqın qəti tələbilə M.X.Püsyan Xorasan valisi təyin edilir. O, rüşvətxor məmurlar işdən uzaqlaşdırır, "Xüsusi qvardiya təşkilatı" yaradır, hərbi kurslar təşkil edir. Tehranda həbsdən azad edilərək baş nazir vəzifəsinə götirilən Ə.Qəvamüssəltənə və Hərbi Nazir Rza xan, eləcə də irticaçı qüvvələr M.X.Püsyanyanın Xorasanda keçirdiyi demokratik islahatlardan qorxuya düşərək onu İranı parçalamaqda suçlayaraq bölgəyə silahlı qüvvələr göndərirlər. Rza xanın 5 min nəfərlik silahlı qüvvələri yerli irticaçıların yardımı ilə Məhəmmədtağı xan Püsyani mühasirəyə alırlar. O, özünün təşkil etdiyi Azərbaycan türklərindən ibarət "Dəmir dəstə" ilə birlikdə son nəfəsinədək döyüşür. Onun ölümü də geniş azadlıq nümayişinə çevrilir. Məhəmmədtağı xan Soltanzadə Püsyan tarixinə azadlıq, demokratiya yolunun qəhrəmanlıq simvolu kimi daxil olur.

Böyük Britaniyanın Rza Pəhləvi həmləsi və Qacarların süqutu. Çox yazıqlar olsun ki, bu olaylar baş verərkən Əhməd şah Qacar əsasən, bütün bunlardan kənarda qalmışdır. Üstəlik, onun formal ağılığı dövrünün son illərində ingilislər onu yeni bir oyuna götirmək istəmişlər. Belə ki, İngiltərə 1918-1919-cu illərdə Sovet Rusiyası əleyhinə "antikommunist koalsiya" yaradırdı ki, bu məsələyə Qacarları da daxil etmək niyyətində idi. Ancaq Əhməd şah Qacar ingilislərin bütün təzyiqlərinə baxmayaraq, Qacarların Sovet Rusiyasına qarşı "antikommunist ölkə" olması oyununa qarşı çıxmış, əslində dövlətin İngiltərənin vassalı olması paktına qol atmaqdan

imtina etmişdir. Əhməd şah Qacar ingilislərə deyirdi ki, kimə pul-para dağdırırsınızsa anlaşmayı da ona imzalatdırın. O, hesab edirdi ki, yoxsul ölkəsinə sataraq şah kimi qalmaqdansa İsveçrə bazarlarında alverlə məşgül olmaq daha məqbuldur (80^b, 36).

Beləliklə, Böyük Britaniya başda olmaqla imperialist qüvvələr Əhməd şah Qacarı taxtdan endirib onun yerinə əvvəller çar kazak polkunda soldat, sonra mehtərbaşı və kazak briqada rəisi olmuş Pza Pəhləvi adlı birisini taxta çıxartmaq üçün planlarını həyata keçirməyə başladılar. Belə ki, ingilislərin göstərişiylə Qacarlar dövlətinin quzeydəki kazak süvarilərinin başçısı Rza Pəhləvi 1921-ci ilin fevralında Tehranda hakimiyyəti ələ keçirmişdir. Bu hadisədən sonra Seyyid Ziyaəddin Təbatəbai ingilislərin təlimatı ilə yeni hökumət qurmaqla bağlı Əhməd Şah Qacara müraciit etmişdir. Əhməd Şah Qacar da yeni hökuməti qəbul etmiş və bununla da S.Z.Təbatəbai baş nazir, onun təqdimatı ilə Rza Pəhləvi isə “Sərdar-süpah” ləqəbi verərək Qacarlar ordusunun başçısı, daha sonra da hərbi nazir vəzifəsinə təyin etmişdi.

1923-cü ildə ingilislərin İrandakı ağılığına qarşı etirazlar daha da genişləndiyindən xalqın təzyiqi ilə S.Z.Təbatəbai hökuməti istəfa verməyə məcbur olmuş, belə bir vəziyyətdə Əhməd Şah Qacar yeni hökuməti təşkil etməyi Rza Pəhləviyə tapşırmış, o da özündən əvvəlki hökumət başçıları kimi ikiüzlü siyaset yürüdərək demokratik vədlərlə işə başlayaraq hətta Süleyman Mirzə İsgəndəri və Hacı Əli Məmaliki kimi sol qüvvəllərin nümayəndələrini də hökumət üzvlüyünə daxil etmişdi. Beləliklə 1921-ci ildə hərbi nazir, 1923-cü ildə isə baş nazir olan və bununla da hərbi və mülki hakimiyyəti öz əlində cəmləşdirən Rza “xan” titulu ilə ölkənin müxtəlif yerlərində davam edən milli-demokratik hərəkatları kazak dəstələri vasitəsilə qəddarlıqla yatırmış, Güney Azərbaycanda Şahsevən, Xalxal, Taliş və Maku xanlıqlarını da özünə tabe etdirmiş, hətta hökumət başçısı olandan bir ay sonra Əhməd Şahı məcbur etmişdi ki, ölkəni tərk edib Avropaya “müalicə” olunmağa getsin. Əli Bəsiri “Xatiratı Rza şah” əsərində göstərir ki, Rza Pəhləvi özü bu barədə yazmışdı: “Bəli, mən şahı (Əhməd Şah Qacar nəzərdə tutulur - F.Ə) məcbur etdim ki, İrandan Avropaya mühacirət etsin” (33^a, s.95).

Doğrudan da, Əhməd Şah Qacar bir müddət sonra ölkəni tərk edərək Avropaya getmiş və qardaşını da öz taxtına varis təyin etmiş-

dir. Lakin Əhməd Şah gedəndən sonra Rza Pəhləvi ölkədə V Məclisin toplanması barədə göstəriş vermiş və öz yeni “programını” Məclisə təqdim etmişdi. Rza, 130 il hazırda “Iran” adlanan məmləkətə şahlıq etmiş Qacar sülaləsinə son qoymaq üçün ictimai rəyi nəzərə alaraq “Respublika” şüarını irəli sürmüş və o zamankı qəzetlərdə Əhməd Şahın əleyhinə məqalələr dərc etdirmiş, şahın karikaturasını çekdirtmiş, bir sıra şüarlar səsləndirmişdir: “Əhməd Şah heç zaman ölkəyə şahlıq etməmiş!”, “Ondan bizə şah olmaz!”, “Məhv olsun Əhməd Şah!”. N.Nəsibli yazar: “Rza xan, 1923-cü ilin son aylarından Qacar sülaləsinin devrilməsi, ümmülikdə monarxiyanın qaldırılması və ölkədə cümhuriyyət rejiminin qurulması istiqamətində kampaniya başlatdı. Rza xan hökumətinin gizli yönətimi altında Qacarların devrilməsi və “cümhuriyyət uğrunda hərəkat” prosesində mitinq və nümayişlər düzənlənir, qəzetlərdə Qacarların İranın inkişafına əngəl olduğu, cümhuriyyət quruluşunun üstünlükləri anlatılırdı. Məclisdə bu məsələlərlə bağlı Rza xanın tərəfdarları çox yönlü bir kampaniya həyata keçirirlərdi. Qacarların İran tarixinəkəi rolu, onlara qarşı təbliğat bir çox hallarda mətbuatda Fars irqçiliyi şəklini alırı” (205^a, s.509).

Rzanın tərəfdarları Qacarların devriməsi ilə bağlı aparılan kampaniyada, Türk sülaləsinin əsas dayağı olan Azərbaycana da xüsusi diqqət ayırmış, bununla bağlı Rza Pəhləvi Azərbaycanın bir çox şəhərlərinə səyahət etmişdir. Nəsibli yazar: “Azərbaycanın mülk sahibləri-birjua çevrələri Rza xana yardım məqsədi ilə Təbrizdə Azərbaycan Milli Hərəkatı Birləmiş Komissiyası ismi ilə təşkilat qurdular. Qəzet yazarları, nazirliklər, siyasi fəallar və Məclis üzvləri bu təşkilatdan teleqraflar alırlı. Bu təşkilatın teleqraflarının İran milliyyətçiliyi və Fars irqçiliyi ruhunda qələmə alındığı diqqət çəkicidir. Bunlar “Moğol övladları Qacarların Azərbaycan sayəsində var olduqları” və “Kəyan taxtını qəsb etdikləri” kimi sözlərlə dolu idi. Təbrizdəki bu təşkilat İranın müxtəlif şəhərlərindəki yaxın təşkilatların koordinasiya mərkəzi rolunu oynayırdı. Təbrizdən onlara göndərilən teleqraflarda təlimatlar verilir, ancaq Təbrizə gelən teleqraflar hesab sorma xarakteri daşıyırırdı. Təbrizdəki təşkilata tabe olan və onun yerli təşkilati olaraq Tehranda yaşayan Azərbaycan Müctəhidləri təşkilati qurulmuşdu. Doğrudan bu təşkilatın qatılmaşıyla Qacarların devrilməsi kampaniyasında fəaliyyət göstərməyən

Məclisin Azərbaycan nümayəndələri həbs edildi və bu nümayəndələrin Məclisə girməsi qadağan olundu” (205^a, s.510-511).

Bununla da Rza Pəhləvi Qacarların hakimiyyətdən salınması hərəkatında ehtimalı türk (Azərbaycan)-fars qarşıdurmasının qarşısını almağa çalışmışdır. Hər halda Azərbaycan türkləri Qacarlar dövlətinin yarınmasına əsas rol oynadıqları üçün, Rza xan və onun ətrafindakılar da bu faktori nəzərə alaraq Azərbaycan məsələsinə xüsusi diqqət yetiridirlər. Ancaq o başqa məsələ idi ki, Qacarlar hakimiyyəti özünün türklük mahiyyətindən çox uzaqlaşdıqları üçün Azərbaycan xalqı arasında onlara münasibət xeyli dərəcədə dəyişmiş, üstəlik azərbaycanlılar arasında da Rza Pəhləviyə müsbət meyillər meydana çıxmışdı. Bu baxımdan V.Mustafayevə görə, anti-Qacar kampaniyası mahiyyət etabarınlə antitürk xarakter daşımamasına baxmayaq, ümumilikdə İran diviziyalarının yerləşmə coğrafiyasını fars-Azərbaycan qarşıdurması ilə əlaqələndirmək doğru deyil: “Birincisi, bu rayonlar ənənəvi olaraq İranın az ya çox mütəşəkkil hərbi qüvvələrinin mərkəzi idi; ikincisi, həmin rayonlar hələ 1922-ci ilin əvvəlində Rza xanın taxt-taca doğru irəliləməsi perspektivi aydın olmayanda müəyyən edilmişdi; üçüncüsü, yeni İran ordusunun əsas təşkilatçıları və komandirləri azərbaycanlılar idı; nəhayət dördüncüsü, Azərbaycanın tacir və mülkədarları taxt-tac uğrunda mübarizədə Rza xanın dayağı idilər” (108^a, s.107).

Azərbaycan məsələsini xeyli dərəcədə öz lehina çevirməyə nail olan Rza Pəhləvi daha sonra “Respublika” quruluşuna keçmək, yoxsa “Şahlıq” rejimində qalmaq məsələsini həll etməyə çalışmışdır. Belə ki, Məclisdə özünün də dəstəklədiyi “Respublika” tərəfdarları ilə “Şahlıq” tərəfdarı əleyhdarları arasında mübarizə getdiyi bir zamanda Rza Pəhləvi bu məsələnin öz xeyrinə həlli üçün Qum şəhərinə din başçılarının yanına məsləhətə getmiş və qayıtdıqdan sonra: “Hazırkı şəraitdə İranın respublikalı dövlətlə idarə etməyin mümkün olmadığını” elan etmişdir. Əslində, bununla da Rza Pəhləvi bir oxla iki quş vurmuş, bir tərəfdən “Respublika” şurəsini gündəlikdən çıxarmaqla “şahlıq” tərəfdarlarını özünə bağlamış, digər tərəfdən isə “Məhv olsun Əhməd Şah” şurəsini qüvvədə saxlamışdı.

Rza Pəhləvi tərəfdarları olan ingilis dəstəkli aryançılar ölkədəki ağır vəziyyətdən istifadə edərək Məclisdəki Türk deputatlara təzyiq göstərmiş, Rzanın hakimiyyət başına keçməsi

ürün: “Məclis xalqın rifahı üçün Qacar sülaləsinin hakimiyyətdən düşdüyünü elan edir və ölkəni Qanuni-əsasının (Konstitusiyanın) verdiyi imkan dairəsində müvəqqəti idarə etməyi Cənab Rza xan Pəhləviyə tapşırır” kimi bir təklifi deputatların müzakirəsinə çıxarmışdılar. Məclisin sədri Müdərris bu təklifə heç bir rəy bildirmədən parlamenti tərk etmişdir. Ancaq Rza Pəhləvinin tərəfdarları bu layihənin təkrar müzakirəyə çıxarmış, nəhayət 12 dekabr 1925-ci ildə Məclisin 257 üzvü lehinə, 3 üzvü bitərəf qalmaqla Rzani İranın şahı seçmiş, Konstitusiyada da dəyişiklik edərək “Qacar” kəlməsini “Pəhləvi” kəlməsi ilə əvəz etmişdilər. Beləliklə, 31 oktyabr 1925-ci ildə 130 illik Qacar sülaləsinə və 1000 illik Türk hakimiyyətinə son qoyaraq 12 dekabr 1925-ci ildə məharətlə hazırlanmış ssenarı əsasında Rza “Rza Şah Pəhləvi” soy adı ilə “İran” deyilən məmləkətin irsi şahı elan edilməsinə nail olmuşdu (116, s.40-41).

Qeyd edək ki, hakimiyyəti əldə saxlaya bilməsi üçün Əhməd şaha ilk kömək əlini uzadan Türkiyə Cumhuriyyətinin qurucusu, tanınmış dövlət xadimi Mustafa Kamal Atatürk olmuşdur. Atatürk həmin vaxt Parisdə olan Əhməd şahı geri döñərək öz hüquqları uğrunda mübarizə aparmağa təklif etmiş və bu məsələdə ona hər cür yardım göstərəcəyinə söz vermişdi. Lakin səhhətindəki problemlərdən də cana doymuş Əhməd şah artıq siyasetə qayıtməq istəmirdi və o, Atatürküň təklif etdiyi köməkdən nəzakətlə imtina etdi (2^a, s.312-313).

Beləliklə, ingilislər ruslarla birlikdə 1909-cu ildə Qacarlara çox ciddi bir zərbə vuraraq Məhəmməd Əli şahı hakimiyyətdən uzaqlaşdırıb aryançı farsların əliylə Qacarlar Hökumətləri və Məclislərini zaman zaman ələ keçirdikləri kimi, 1925-ci ildə də aryançı Rza Pəhləvi vasitəsilə Qacarların qanuni hakimiyyətinə son verib, saxta yollarla “şah” seçməklə nöqtəni qoyurlar. Bütün bunların qeyri-qanunu ya da oğurluqla baş verməsini iddia edən Məhəmməd Əli şahın bacısı, Əhməd şahın bibisi Fəxrüssəltənənin bu suçlamalarına cavab olaraq ingilislərin oyuncaq “şah”ı Rza Pəhləvi demişdir: “Xanım, mən Qacarın tacını oğurlamadım, tac düşmüştü küçəyə, onu götürüb qoydum öz başıma” (155, s.9).

Tanınmış mütəfəkkir, dövlət xadimi Mirzə İbrahimov bu məsələlərlə bağlı yazırıdı: “Bütün bu mürəkkəb mübarizələr bir neçə

ilin ərzində İran dövlət dəstgahında cürbəcür hadisələrlə, müxtəlif şəxsiyyətlərin dövlət başına gəlib düşməsilə, nəhayət, çar kazak polkunda soldatlıq eləmiş kobud, amansız, eyni zamanda hiyələ və riyakar Rza xanın yuxarıllara qalxması ilə, istibdad tərəfdarları ilə demokratlar arasında qurduğu oyunlar nəticəsində 1925-ci ildə Kəyan taxt-tacına sahib olub qanlı Pəhləvi sülaləsi hakimiyyətinin yaranması ilə tamamalandı...” (51^a, s.17). S.C.Pişəvəri də 1945-ci ildə yazırkı ki, Rza Pəhləvi qeyri-qanuni şəkildə Qacarlar taxtında oturmuşdur: “Qanun əsasının maddələrindən bir çoxu bu axırınçı 25 il içərisində dəyişdirilmişdir. Məsələn, Rza şah Qacar ailəsinin şahlığına aid olan maddəni ləğv edərək onun yerinə öz padişahlığını yerləşdirmiştir” (132, s.195). Əhməd Ağaoğlunun təbrincə desək, bununla da “soyundan uzaqlaşmış və mənən, cismən çökmüş Qacar sülaləsi” (5, s.123), tarixin arxivində öz yerini tutmağa başladı. Bununla da, Azərbaycan türklərinin tarixində daha faciəli bir dövrə qədəm qoyulmuş oldu.

4.3. Türk aydınlarının düşüncəsində Turançılıq və İrançılıq

Qacarlara apardığı müharibələrin (1804-1813, 1826-1828) nəticəsi olaraq Azərbaycanın bir hissəsini ələ keçirən çar Rusiyası XIX əsrin birinci yarısından başlayaraq işgal altında tutduğu həmin coğrafiyada yaşayan türklərin assimiliyasiyasına başladı. Bu məqsədlə çar Rusiyası ideoloqları “tarixi-coğrafi Azərbaycan”ı iki hissəyə bölərək öncə Quzey Azərbaycan türkləriylə Güney Azərbaycan türklərini biri-birindən ayırmak siyasetini ortaya atdırılar. Bunun üçün də çar Rusiyası işgal etdiyi Quzey Azərbaycanda yeni bir “xalq” formalasdırmaq yolu tutaraq onu Qacarların tərkibində qalmış Güney Azərbaycan türklərinə qarşı qoydular. Məhz bu niyyətlə Quzey Azərbaycan türklərini “tatar” adlandıran çar Rusiyası ideoloqları Güney Azərbaycan türklərinə isə bilərəkdən “persian” ya da fars adlandırdılar. Şübhəsiz, belə bir siyaset çar Rusiyası qədər Türk Qacarlar dövlətini məkrli yollarla ələ keçirmək istəyən irançı qılığına girmiş fərsdilli ideoloqlar üçün də uyğun idi.

Bu anlamda 1828-ci ilə qədər bir olan Azərbaycan türklərinin milli kimliyinin, milli tarixinin, milli adının, milli

mədəniyyətinin saxtalaşdırılması yolunda rus və fars ideoloqlarının ortaq məxrəcə gəlmələri təsadüfi deyildi. Rusiya Quzey Azərbaycan türklərini Güney Azərbaycan türklərindən ayırb yeni “xalq” formalaşdırmaqla müstəmləkəçilik siyasetini möhkəmlətmək və əbədiləşdirmək niyyəti güddüyü halda, irançı farsdilli qüvvələr isə Qacarlar dövlətinin nüvəsi olan Güney Azərbaycan türklərini şəçilik və irançılıq ideolo-giyalarıyla farslaşdırmaqla yeni dövlət yaratmaq istəyində idilər. Bütün bunları həyata keçirmək üçün də, türk düşmənləri ilk növbədə Azərbaycan türklərinin milli kimliyini saxtalaş-dırmağa başlıdılar. Çar Rusiyası ideoloqlarının Quzey Azərbaycan türklərini “tatar”, Güney Azərbaycan türklərini isə “persian”, “farsdilli” adlandırması Azərbaycan türklərinin milli kimliyinin saxtalaşdırılmasının başlangıcı idi. Bu anlamda irançı, rusiyaçı ideoloqlara görə, Qacarlardakı “Azərbaycan əyaləti” daha çox tarixi-coğrafi anlamda “İran”ın qədim bir əyaləti olub “Azərbaycan”ın türk əhalisi də türk dillərinin birində danışmalarına baxmayaraq etnik anlamda farsdan dönmə ya da farsdilli olduğu halda, Quzey Azərbaycan ya da “Zaqafqaziya”nın müsəlman əhalisi də “tatar dili”ndə danışan yarifars, yaritürk, yarımoğol olub mələz bir xalqdır.

Həmin dövrdə çar ideoloqlarının Azərbaycan türklərinin parçalamamaq yolunda ən uyğun variantlardan biri kimi irançılıq, farsçılıq ideyalarına dəsək verməsi təsadüfi deyildi. Belə ki, Azərbaycan türkləri 3 min ilə yaxın yalnız İran-Turan mühabirlərinin deyil, İran-Turan mədəniyyətlərinin də kəsişdiyi bir yerdə yaşıdlqları üçün, istər-istəməz onların arasında türkçülükə turançılıq qədər olmasa da irançılıq, farsçılıq ideyaları da müəyyən yer tutmuşdu. Başqa sözlə, ötən 3 min il ərzində bir yerdə yaşamış iranlılarla qonuşu olaraq ya da iç-içə yaşamış Azərbaycan türklərinin dünyagörüşündə Turan qədər olmasa da, xeyli dərəcədə İran anlayışının yer tapması da təbii idi. Zaman zaman farsdillilərə qaynayıb qarışaraq İran mədəniyyətindən az-çox təsirlənmiş, eyni zamanda İslam dinindən qaynaqlanan şəliyə münasibətdə onlarla ortaq yol tutmuş Azərbaycan türklərindən bir qismi “İran”ı, “iranlı” kimliyini özünə doğma saymışlar. Özəlliklə, son əsrlərdə Azərbaycan türklərinin bir qismi arasında “İran”a, “iranlı”lıq bağlılıq əsasən idellaşdırılmış “İran mədəniyyəti” və farslaşdırılmış “Şəlik”dən

qaynaqlanmışdır. Ancaq burada mütləq bildirməliyik ki, “İran”, “iranlılıq” anlayışına doğmaliq Azərbaycan türklerinin yalnız az bir qismində, özəlliklə də farslarla çox qaynayıb qarışaraq kultürçə “iranlı”laşan ya da şəliyin fanatikcəsinə təsiri altında az qala milli kimliyini də “şıə” kimi görənlər arasında geniş yayılmışdır. Bu baxımdan deyə bilərik ki: 1) farslaşdırılmış “şıəlik” kimliyi-fars şıəliyi və 2) ideallaşdırılmış “İran mədəniyyəti” kimliyi, son iki əsrдə Azərbaycan türklerinin bir qisminin “iranlı”, “İran” anlayışlarına müsbət yanaşmasının əsas amilləri olmuşdur.

Ancaq Azərbaycan türklerinin böyük bir qisminin tarixən olduğu kimi, yeni dövrdə də daha çox Turan, Turanlı, Azərbaycan anlayışlarına sahib çıxdığını görürük. Şübhəsiz, Azərbaycan türklerinin çoxunun bu anlayışları özünə doğma hesab etməsinin mahiyyətində: 1) türk adət-ənənələri, 2) türk dili, 3) Türk-Turan mədəniyyəti, 4) Azərbaycan sevgisi, 5) sünni-şıə məzhəbçiliyinə qarşı İslam birliliyi ideyaları mühüm rol oynamışdır.

Bizcə, Türk-Turan kimliyindən çıxış edən Azərbaycan türk aydınları da daima şıə-sünni məzhəbçiliyini bir kənara qoyaraq sadəcə, müsəlman dini kimliyini qəbul etmişlər. Üstəlik, milli kimliklə-türklükleri ilə dini kimlikləri-müsəlmanlıqları arasında heç bir ziddiyyət görməmiş, hər ikisinin biri-birini tamamladıqlarına inanmışlar. Başqa sözlə, Türk-Turan kimlikli Azərbaycan türkləri üçün nə bir din daxilində sünni-şıə məzhəb ayrımcılığı, nə də millətlə din kimliyi arasında ya müsəlman ya da türk ayrımcılığı olmamışdır. Yəni İran və iranlı kimliyindən fərqli olaraq Turan və Turanlı kimliyində sünni-şıə məzhəb fərqi olmadığı kimi, eyni zamanda türklük və islamlıq da biri-birini tamamlayan ideyalardır. Ancaq bunun tam əksinə olaraq “İran” “Iranlı” kimliyində həm məzhəbçilik-şıəlik, həm də fars milliyətçiliyi islamlıqdan çox öndə tutulur. Fars millətçiliyinin islamlıqdan öndə tutulmasını pərdələmək üçün də farsayağı “şıəlik” islam birliyyinin yerini tutur.

Hesab edirik ki, bütün bunlar aşağı-yuxarı son iki əsrдə Azərbaycan Türk aydınlarının dünyagörüşündə bariz şəkildə öz əksini tapmışdır. Biz, onların əsərlərinə və ideyalarına az-çox diqqət yetirdikdə görürük ki, kimlər hansı ideyanın (turanlılığın ya da iranlılığın) daşıyıcısı olmuş, hətta bəziləri başlangıçda türklüyü sonra farslığı ya da əksinə əvvəlcə iranlılığı sonra da turanlılığını müdafiə

etmişlər. Şübhəsiz, dövrün şərtləri və gerçeklikləri, eyni zamanda beynəlmiləl ideyaların təsirləri göz önündə tutulmaqla yanaşı, Azərbaycan türk aydınlarının göldikləri yekun nəticə ya da əsas seçimləri gözardı edilə bilməz. Bu baxımdan hər hansı Azərbaycan türk aydınının yanlışları və doğrularının yekunu olaraq ortaya qoyduğu əsas nəticə və son seçim, onun nə qədər turanlı ya da iranlı kimliyinin daşıycısı olmasının bariz nümunəsidir.

Bizcə, Səfəvilər dövründə daha çox türklər, o cümlədən Azərbaycan türkləri ilə “şıəcilik” dini ideolojisi adı altında “din-məzhəb qardaşlığı” qılığına girən farsdilli aryançılar, Qacarlardan başlayaraq “İran və İranlılıq” adı altında ortaq vətən və ortaq dövlət ideyasını daha çox mənimsəmişdir. Burada əsas məqsəd türklərin din-məzhəb (şıəlik) həssaslığından sui-istifadə etdiklər kimi, eynilə ortaq dövlət ya da vətən ideyasıyla türklükdən tamamilə yayındırmaq olmuşdur. Rəsulzadə “İran türkləri” əsərində açıq şəkildə yazırkı ki, Qacarlar dövlətindəki türklər əsasən şıəliyin, qismən də “İran mədəniyyəti”nin təsiri altında xeyli dərəcədə farslaşmışlar, ya da iranlılaşmışlar: “Farslar türk ağalarını öz uluslarına yad bulmadıqlarından onları ulusal İran ağaları kimi bəyənmiş, türklər də fars uygarlığını mənimsəmiş, fars dilini ulusal ədəbi dil saymışlar. Bu yolla 500 (1000) ildən bəri şahlıq taxtında bir Türk xanı otursa da, bu xanlar, eləcə də türklər iranlılaşmış, yəni fars kimi tanınmışlar. Az sayda türkmənlərdən başqa, türklərlə, yəni azərbaycanlılarla Qaşqaylar İranın rəsmi məzhəbi olan şıəliyə bağlıdır. Şıəlik İran türklərini elə farslaşdırılmışdır, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar...” (134, s.19).

Bu nəzər nöqtəsindən yanaşsaq görərik ki, hələ 19-cu əsrд Hind-Avropa mədəniyyətinin təsiri altında iranlılığı dəstəkləyənlər də (Mirzə Fətəli Axundzadə, Zeynalabdin Marağayı və b.), buna qarşı olub türklüyü müdafiə edənlər də (Bakixanov, Zərdabi, Şirvani və b.) olmuşdur. Qeyd edək ki, çar Rusiyası tərəfindən Quzey Azərbaycan türkləri arasında özlərini “tatar”, Güney Azərbaycan türkləri arasında “persian”, “iranlı” adlandıranlara hər cür şərait yaradıldığı halda, bu xəttə uymayanlar isə müxtəlif üsullarla cəzalandırılmışlar.

Hesab edirik ki, 19-cu əsrд (özelliklə, 1828-ci il 10 fevral türkmənçay sülh müqaviləsindən sonra) çar Rusiyasının Azərbaycan türklərinin iki yerə bölünməsi, üstəlik həmin xalqın bir hissəsinin

farslaşdırılması/ iranlılaşdırılması, digər hissəsinin isə tatarlaşdırılması/ruslaşdırılması prosesində Mirzə Fətəli Axundzadə, Zeynalabdin Marağayı və başqaları az-çox dərəcədə iştirak etmişlər. Başqa sözlə, onlar Azərbaycan türklərinin milli kimliyi, milli dili, milli tarixi, mili mədəniyyəti kimi məsələlərdə daha çox rusiyaçıların və irançıların mövqeyinə yaxın olublar. Özəlliklə, M.F.Axundzadə, Zeynalabdin Marağayının Rusyanın təbəələri olmalarına baxma-yaraq iranlılıq, farslılıq ideyalarını təbliğ etmələri, üstəlik çarizmin onlara bu yolda hər cür dəstək vermələri çox düşündürücüdür. Şübhəsiz, Rusyanın onlara belə bir şərait yaratmasının əsas səbəbi “farsdilli”, “iranlı” kimliyi içində assimilyasiya olunmasını istədiyi Güney Azərbaycan türklərini Quzey Azərbaycan türklərindən tamamilə ayırmış idi.

Məsələn, Güney Azərbaycanın Təbriz yaxınlığında Xamnə qəsəbəsində doğulub sonralar çar Rusiyasının təbəəsi kimi Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadə “İran”, ya da Hind-Avropa və “Türk-Turan” məsələsində, “İran” mövqeyindən çıxış etmiş, Zərdüştliyə meyil göstərmişdir. Yəni Axundzadə açıq şəkildə Hind-Avropa nəzəriyyəsini müdafiə edərək Sasanları, Zərdüştiləri İran/Fars tarixinin və mədəniyyətinin tərkib hissəsi kimi görmüşdür. Çünkü XIX əsrənən başlayaraq Əhmənilər və Sasanilər hakimiyətlərini ideallaşdırın farsdilli dini və qeyri-dini ideoloji qüvvələr, eyni zamanda burada yaşayan türklərin, o cümlədən Azərbaycan türklərinin farsdan dönmə olması təbliğatını da aparmışlardır.

Bu anlamda XIX əsrənən Azərbaycan Türk aydınları arasında “iranlılıq”ın ən böyük təbliğatçısına çevrilən Mirzə Fətəli Axundzadə Qacar şahzadələrini belə inandırmağa çalışırdı ki, Qacar soyu Türk-Moğollardan çox İranla ya da farslarla bağlıdır. Bu anlamda özünü də “Farsdan dönmə Türk”, “zahirən Türk” kimi qələmə verən Axundzadə birmənalı şəkildə ömrünün son çağlarında “İran”, “iranlılığın” və zərdüştçülüğün ideoloqu olmuşdur. O, əvvəlcə soyunun-sopunun türkmən olduğunu ifadə etdiyi halda (15, s.222), sonralar özünü “zahirən türk” adlandırıb əslini-nəslini farslara bağlamış, açıq-aşkar “İran” və iranlılıq məfkurəsinin təbliğatçısı olmuşdur. Axundzadə yazır: “Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladlarıyız, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviiyyət axtarmaq, qeyrət və namus

sahibi olmaq bizdən öz həmcinslərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübü-bünü çəkməyi tələb edir. Biz yadların, yolkəsənlərin, qaniçənlərin təəssübünü çəkməməliyik” (15, s.142).

Axundzadənin iranpərəst “yol”unu davam etdirən Güney Azərbaycanın Marağa şəhərində dünyaya gəlib sonralar çar Rusiyasının təbəəsi olan Zeynalabdin Marağayı də çar ideoloqlarının təsiri altında etnik soyunu kürdlərə bağlayaraq “İbrahim bəyin səyahətnaməsi” əsərində (o, bu kitabını çar Rusiyasının təbəəsi olduğu dövrdə yazmışdır) “Iran” və irançılıq ideyalarını təbliğ etmişdir. Onun qəhrəmanı “Iran” adını eşidən kimi ixtiyarı əlindən getmişdir” ki (106, s.29, 261), deməli o, “tarixi-coğrafi Azərbaycan”a və onun əhalisinə antitürk məfkurənin çərçivəsində yanaşmışdır.

Türkçü, Turançı Azərbaycana doğru ilk addımlar....

Çox maraqlıdır ki, Axundzadələr, Marağayilər Qacarların Azərbaycan əyalətindən çar Rusiyasına gəlib onun təbəəliyini qəbul etdikdən sonra “irançılıq” ideyasına qapıldıqları halda, onlardan fərqli olaraq 1828-ci ildən sonra Quzey imperiyasının müstəmləkəçiliyi altında yaşamağa məhkum olan Quzey Azərbaycan Türk aydınlarının çoxu “Azərbaycan” anlayışını və onun müsəlman əhalisini Türklükə izah etmişlər. Buna örnək olaraq A.A.Bakıxanov, S.Ə.Şirvanini, H.Zərdabını və başqalarını göstərə bilərik ki, onlar hər fürsətdə türklüklerini dəfələrlə ifadə etmişlər.

Şübhə etmirik ki, Azərbaycan Türk aydını Abbasqulu Ağa Bakıxanov bəlkə də sistemli şəkildə olmasa da, ancaq “Gülüstani-İrəm” tarixi əsərində Türk-Turan tarixinə və mədəniyyətinə işıq tutmağa cəhd göstərmişdir. O, bu tarixi əsərində Azərbaycanın qədim əhalisinin etnik mənşəyini və dilini qismən “Türk-Turan nəzəriyyəsi” üzərində izah etməyə çalışmışdır. Bütövlükdə əsərin giriş hissəsində Türklərin dünya tarixinə necə çıxmışından bəhs edən Bakıxanov yazır ki, m.ö. 4-cü əsrin sonlarında Makedoniyalı İskəndərin ordusu Azərbaycandan keçərkən turanlılarla qarşılaşmışlar. Bizcə, əslində bu turanlılar dünya tarixindəki midiyallardırılar. Çünkü antik dönmə tarixçələri Turanlıları daha çox midiyalı, ya da iskitlər-saklar kimi yad etmişlər. Midiyalıları, ya da iskitləri Turanlı adlandıran isə İranlılar-Farslar olmuşlar. Yəni daha çox fars mənbələrində istər “Avesta” olsun, istərsə də sonrakılar olsun Midiyalılar, İskitlər Turanlılar kimi

yad edilmişlər. Bakıxanov da bu əsərində fars dilində yazılmış, amma müəllifi bəlli olmayan «İskəndərnâmə» adlı tarixi kitabın istinad edir. Həmin kitabda qeyd olunur ki, Şərq ölkələrinə səfər əsnasında İskəndər Bakıda olub və burada ona Xəzrankuh adlı yerdə Firuz adlı bir qocanın at ilxisinin olduğunu deyiblər. İskəndər də Badpay adlı bir nəfəri xəlvətcə Firuzun yanına göndərir ki, bu ölkənin vəziyyətindən xəbər alsın. Badpay isə görür ki, bu tayfa arasında ən yaxşı çadırda Turanlı qırmızısaqqal bir qoca oturmuşdu (41, s.36). Deməli, A.A.Bakıxanov da qədim dövrlərdə Azərbaycanın Turan ölkəsinin bir hissəsi olmasını və həmin ölkənin sakınlarının Turanlı/Türk olmasını qeyd etmişdir. Bir sözlə, A.A.Bakıxanov Turanın türklərin qədim vətəni olduğunu inanmış, eyni zamanda Qaf-qazı, o cümlədən Azərbaycanı Turanın bir hissəsi hesab etmişdir. Qaldı ki, Bakıxanovun dövründə yenicə cücerən Hind-Avropa mədəniyyətinə münasibətinə, bir tərəfdən Türk tarixinə və Türk kimliyinə, digər tərəfdən İslam mədəniyyətinə olan bağlılığı bu məsələdə həllədici rol oynamışdır. Yəni Bakıxanov sonuna qədər Türk kimliyini və İslam mədəniyyətini müdafiə etmişdir.

Həmin dövrün mütəfəkkiri Mirzə Kazım bəy də Midiya dövlətini, onun xalqını, mədəniyyətini, o cümlədən zərdüştiliyi farsdilli tayfalardan uzaqlaşdıraraq Azərbaycan xalqı ilə əlaqələndirmişdir. Axundzadədən fərqli olaraq o, iddia edirdi ki, Azərbaycanda doğulan Zərdüşt fars deyil, midiyalı olmuş, Midiya dövründə ana dilində “Avesta”ni yazmış və midiyalılara-maqlara məxsus atəşpərstlik, o cümlədən Zərdüştün dini Azərbaycan xalqına məxsus olmuşdur. Bu anlamda Mirzə Kazım bəy Qərbi Avropa şərqşünaslarının mülahizələrinə zidd olaraq Zərdüştün Baktriya və Soqdiyada deyil, Azərbaycanda-Urmiyada doğulduğunu, “Avesta”nın isə qədim İran dilində deyil, “Zərdüştün öz vətənində” ana dilində yazdığını söylemişdir (172). Mirzə Kazım bəyə görə, “Avesta”nın yazılılığı dil Quzey Midiyada hakim rol oynamış Azərbaycanın xalq danışq dili olmuşdur. Sonralar bu dil yerli ləhcələrə parçalanmış və özündən sonra bir neçə ədəbi abidə qoyub getmişdir. «Avesta»nın yazılılığı dilin məhv olmasına səbəb Quzey Midiyada baş verən aramsız müharibələr, xalqların köçü, assimilyasiya mühüm rol oynamışdır (172).

Gördüyüümüz kimi, Bakıxanov ilk əsərlərini doğma türk dilində yazdıqdan (230, s.206-207), Zərdabi çar Rusiyasında Türk

dilində ilk Türk qəzeti “Əkinçi”ni nəşr etdirdikdən (178, s.26), S.Ə.Şirvani şeirlərində Qurani-Kərimin Türk dilində nazil olmamasına təəssüfünə bildirdikdən (161, s.130) bir müddət sonra “Azərbaycan” anlayışının həm tarixi-coğrafi, həm də etnik anlamda türklükle bağlılığını ilk dəfə irəli sürənlər də Quzey Azərbaycan Türk aydınları olmuşlar. Məsələn, Cəlal Ünsizadənin baş redaktoru olduğu “Kəşkül” qəzetiinin 1890-ci ilin noyabr ayında nəşr olunan “Əvam gəzmək – yuxu yatmaqmı dedin?” adlı məqalədə “Azərbaycanlı” imzalı müəllif (çox güman ki, bu müəllif C.Ünsizadənin özüdür – F.Ə.) yazırkı ki, quzeyli-güneyli Azərbaycan türkləri rusların adlandırdığı kimi tatar deyil “Azərbaycan milləti”dir (32). C.Ünsizadə Azərbaycanın türk əhalisinin dilini də Türk dili ilə yanaşı “Azərbaycan dili” adlandırmış, üstəlik 1891-ci ildə “Azərbaycan” adlı qəzet çıxartmaq üçün Tiflisdəki Baş Mətbuat İşlər İdarəsinə müraciət etmişdir. Ünsizadələrlə eyni dövrə yaşamış Məhəmməd Ağa Şahtaxtı da 1891-ci ildə həm “Kəşkül”, həm də “Kaspi” qəzətlərində yazırkı ki, Qacarların məglubiyətindən sonra Rusiyanın işğalı altında qalan “Aderbedjan mahali”nın indi “Zaqafqaziya müsəlmanları” adlanan əhalisi etnik mənşə və dil etibarılə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar turkdürlər-Azərbaycan türkləri: “Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədə uyğun olardı” (158).

Bizcə, C.Ünsizadənin, M.A.Şahtaxtlının “Azərbaycan”, “Azərbaycan dili”, “Azərbaycan milləti” anlayışlarını gündəmə gətirərək daha çox sahiblənmələrinə baxmayaraq, bu məsələdə ciddi uğur əldə edə bilməmələrinə əsas səbəb, həmin istilahları türklük və turanlılıq anlamında yetərincə ortaya qoya bilməmələri olmuşdur. Başqa sözlə, Ünsizadə və Şahtaxtı Axundzadə ilə Marağayıdən fərqli olaraq “Azərbaycan” və onun əhalisini əsasən “İran”, “irançılıqlıdan” uzaq tutaraq daha çox türklükle bağlamaqla doğru yol tutsalar da, ancaq “Azərbaycan”, “Azərbaycan dili”, “Azərbaycan milləti” anlayışlarının Türklük və Turanlılıqla bağlı olmasının dərinliyinə varmamış, bu məsələlərə bəsit ya da zahiri cəhətdən yanaşmışlar. Onlar sadəcə, “tarixi-coğrafi Azərbaycan” əhalisini

Türk dilində danışdıqları və Türk adət-ənənələrindən çıkış etdikləri üçün tatar, fars, müsəlman deyil, məhz türklüyün eyniyəti kimi “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” adlandırılmasının məqbul hesab etmişlər.

Ola bilsin ki, Ünsizadə qardaşlarının, Şahtaxtlının bu məsələlərdə daha dərinə getməmələrində çar Rusiyasının maraqlarının dairəsindən çox kənara çıxa bilməmək də mühüm rol oynamışdır. Belə ki, çar Rusiyası “Azərbaycan” “azərbay-canlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” anlayışlarının Türkük və Turanlılıq əsasında izahının birmənalı şəkildə tərəfdarı olmadığı üçün, bu istilahların daha çox farsdan dönmə, tatardan-türkdən dönmə, albandan dönmə “mələz xalq” ətrafında formalasdırmağa çalışmışlar. Bu anlamda Axunzadələrin, Marağayılərin Güney Azərbaycan türklərini farsdan dönmə hesab edib “Iran”a, irançılığa Ünsizadələrin, Şahtaxtların isə Qafqaz türklərini “azərbaycanlı”, dillərini “Azərbaycan dili” adlandırmaları çar Rusiyasının maraqlarına qismən cavab verirdi. Ancaq bütün hallarda “tarixi-coğrafi Azərbaycan” əhalisinin aydınlarının müxtəlif ideyalara üz tutaraq bir qisminin özünü “Türk”, “Qafqaz türkü” ya da “qafqaziyali”, digərinin “zahirən türk” ya da “farsdan dönmə” persiyali-iranlı, üçüncüsünün “azərbaycanlı” ya da “Azərbaycan milləti”, dördüncüsünün də “tatar” adlandırmaşı çox ciddi problemlərə yol açmışdır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan türkləri arasında İrançılıq və Turançılıq ideyalarına olan münasibət özünün ən pik nöqtəsinə çatdı. Belə ki, bu dönenmdə Türk aydınları irançılıq və turançılıq ideyalarından hansının onlara daha çox doğmaliğini, eyni zamanda İran və Turan anlayışlarının vətən, tarix, etnik kimlik, mədəniyyət anlamında hansı mahiyyəti daşımasını daha çox dərk etməyə başladılar.

Bu gündən baxanda görürük ki, XX əsrin birinci rübündə Qacarların sonunun gəlməsində farsçı şəliliklə yanaşı, “Iran” və “iranlılıq” ideolojisi də mühüm yer tutur. Hər halda vaxtilə İslam dinində şia məzhəbçiliyi adı altında Qacarlarda dini hakimiyyəti mənimşəyən farsdillilər, Əhməd şah Qacarın hakimiyyəti zamanında (1909-1925) “Iran” və “iranlılıq” ideolojisiyələ də siyasi hakimiyyətə ələ keçirməklə bütövlükdə Türk dövlətini tamamilə qəsb etmişlər.

Belə ki, Qacarların sonuncu şahının ağalığı zamanında farsdilli dini və qeyri-dini qüvvələr şıəciliklə yanaşı, “Iran” və “İranlılıq” ideolojisini ön plana çıxarmaqla Türk ulusunun üzərində qorxunc bir oyun oynamışlar: “1925-ci ilə qədər türk sülaləsinin idarə etdiyi Qacarlar dövlətinin devrilməsində və farsların hakimiyyətə gəlməsində ilk növbədə, Güney Azərbaycan türklərinin İslam dini adı altında onların şüurlarına yeridilən şıəcilik-irançılıq ideyası qarşısında yenilmələri olmuşdur” (60, s.26).

Bizcə, Səfəvilər dövründə daha çox türklər, o cümlədən Azərbaycan türkləri ilə “şıəcilik” dini ideolojisi adı altında “din-məzhəb qardaşlığı” qılığına girən farsdillilər, Qacarlardan başlayaraq “Iran və İranlılıq” adı altında ortaq vətən və ortaq dövlət ideyasını daha çox mənimsemmişdir. Burada əsas məqsəd türkləri din-məzhəb (şıəlik) adı altında istismar etdiklər kimi, eynilə ortaq dövlət ya da vətən ideyasıyla milli hədəflərdən tamamilə yayındırmaq olmuşdur.

Bizcə, həmin dövrdə çar Rusiyasının işgali altında yaşayan Quzey Azərbaycan Türk aydınları Turan ideyasını daha çox mənimsədikləri halda, Qacarlar dövlətinin əsas ulusu olan türklər, o cümlədən Güney Azərbaycan Türk aydınları onlara məxsus olan bu dövləti əldə saxlamaq üçün əsasən “Iran” və “İranlılıq” ideyasını müdafiə etmişlər. Hətta, Quzey Azərbaycandan olan bəzi Türk aydınlarımız belə (Ağaoğlu, Rəsulzadə və b.) ilk dövrlərdə şıəciliyin, sosial-demokratiya ideyasının, ortaq vətən düşüncəsinin təsiri altında “Iran” və “İranlılıq” ideyasını türklüyü, türkçülüyü zidd hesab etməmişlər.

XIX əsrin sonu, XX əsrin əvvəllərində çar Rusiyasının işgali altında yaşayan Quzey Azərbaycan Türk aydınlarının əksəriyyəti (Əli bəy Hüseynzadə, Hüseyin Cavid, Əlabbas Müzniib, Ömrə Faiq Nemanzadə və b.) Türklük, Turan ideyasını daha çox mənimsədikləri halda, Qacarlar dövlətinin əsas ulusu olan türklər, o cümlədən Güney Azərbaycan Türk aydınları onlara məxsus olan bu dövləti əldə saxlamaq üçün, ya da Qərb ideologiyasının təziri altında bir müddət “iranlılıq” ideolojisini müdafiə etmişlər.

Hər halda Məhəmməd Əli şahın (1907-1909) hakimiyyəti dövründə aryançılar Qacarlar dövlətində üstünlüyü ələ almağa başlamışdır ki, bu da bir tərəfdən xarici qvvələrin (Rusiya və Böyük Britaniya) hərbi müdaxilələri, digər tərəfdən isə “Iran”, “İranlılıq”, “Aryanizm” cərəyanın güclənməsi ilə bağlı olmuşdur. Əslində

Əhməd şah Qacar azyaşlı (o, 12 yaşında şahlıq taxtına oturmuşdur) olduğu, eləcə də ilk məşrutə məğlubiyyətə uğradığı üçün faktiki olaraq ilk dövrlərdən hakimiyyət əsasən aryançıların əlində idi.

Bizcə, bu dövrdəki irançılıqla aryançılığı bir qədər fərqləndirmək lazımdır. Hər halda türk, o cümlədən Azərbaycan Türk aydınlarından bir qismi (M.Ə.Talibzadə və b.) liberal, demokrat əqidədən çıxış edərək irançılığı ortaq dövlətçilik, ortaq yurd, ortaq haqq və azadlıqlar anlamında dəstəkləyib, aryançılıqdan uzaq durduqları halda, ancaq digər qismi Azərbaycan Türk aydınları (S.Kəsrəvi, M.Əfşar və b.) irançılıqla yanaşı aryançılığı, fars millətçiliyini də təbliğ etmişlər.

A) Aryançılıq problemi. İkinci Məclis dövrlərində (1909-1911) və sonralar Qacarlardakı bir çox Türk aydınlarının, dövlət xadimlərinin, o cümlədən Cəlaləddin Mirzə Qacar, Seyid Həsən Tağızadə, İbrahim Həkimi, Əhməd Kəsrəvi, Mahmud Əfşar və başqalarının yalnız ortaq dövlətçilik, ortaq vətən anlamında təbliğ olunan “Iran”, “iranlılıq” ideolojisinin deyil, **aryançılığın** əsas təbliğatçıları olmaları, sonuncu Azərbaycan Türk imperiyası Qacarların tənəzzülündə mühüm rol oynadı. S.C.Pişəvəri yazır: “Ə.Kəsrəvinin əqidəsinə görə o vaxt Məhəmmədəli Mirzə Bağşah dəstgahı qurub azadixahları asdırıb-kəsdirilməsinə nail olanlardan biri də həmin Həkimül-mülk (İbrahim Həkimi-F.Ə.) ilə Həsən Tağızadə və başqa azərbaycanlı nümayəndlərinin azadlığa qarşı laqeydliyi və xainanə rəftarı olmuşdur. Kəsrəvi, Tağızadəni o zaman çar Rusiyası səfirinin dilindən yalan söyləməkdə də ittihamlandırır. Məhəmmədəli Mirzənin məşrutəni pozmasına bəraət qazandırmağa çalışır. Kəsrəvinin yazılarından hiss olunur ki, Tağızadə ingilis səfirliyi ilə bağlı olduğundan onun bir işarəsi ilə məclisi tərk edib qaçmış, Məhəmmədəli Mirzə ilə azadixahların müqavimətini sindirmaqdə iştirak etmişdir. Həkimi isə Tağızadə kimi hərəkət edərək, azadlıq meydanında bəzən özünü ondan da mühafizəkar bir adam kimi göstərmişdir. Ona görə məşrutə dövrünün bəlli-başlı dövlət adamları sırasına keçməyə müvəffəq olmuşdur” (132^a, s.181). Doğrudan da, Kəsrəvi “Iran məşrutə inqilabının tarixi” əsərində S.H.Tağızadəni şahla əlbir hərəkət etməkdə, ingilislərlə iş birliyində ittiham etmişdir. Bununla bağlı tarixçi alim Eynulla Mədətli “Iranda Azərbaycan tarixi məsələləri” kitabında geniş məlumat vermişdi

(116^b, s.123-124).

I Dünya müharibəsi və ondan sonrakı dövrdə də Seyid Həsən Tağızadə, Mahmud Əfşar, Əhməd Kəsrəvi, Arif Qəzvini, Hüseyn Kazımkəndi-İranşəhr və başqları aryançı “irançılıq” ideolojisini davam etdirmiş, hətta onlar bir çox fars millətçilərindən daha çox aryançılığı təbliğ etmişlər. “S.H.Tağızadə “Kavə” qəzetini Berlində təsis etmiş (1916), bu qəzet 1924-cü ilə qədər fars şovinizmi və irqciliyi təbliğ etmişdir. Hüseyn Kazımkəndi-İranşəhrin qurduğu digər bir mətbü orqan –“İranşəhr” dərgisi də eyni düşüncələri yaymaqdır idi. Mahmud Əfşar Yəzdinin qısa bir müddət sonra qurduğu “Ayəndə” dərgisi də Paniranizmin ideoloji yapılanmasında önemli rol oynadı. Mahmud Əfşara görə, vətəndaşlar özlərini öncə iranlı deyil, Türk, Ərəb, Kürd, Bəxtiyarı və ya Türkmən olaraq ifadə etdikləri müddətə İran dövləti dağılır. Bunun üçün də etnosların dillərini, bölgəcilik duyularını, boy-soy bağlarını ortadan qaldırmalı, fars dili və İran tarixini tanınmış əyalətlərə götürməliyik”” (205^a, s.493).

Rəcəb Albayraq “Türklərin İranı” əsərində aryançı Tük aydınlarından, dövlət xadimlərindən bəhs etmiş (S.H.Tağızadə, Mahmud Əfşar, Əhməd Kəsrəvi, Hüseyn Kazımkəndi, Seyid Ziyaəddin Təbatəbai və b), onların fars millətçiliyinin yaranmasında fars aydınlarından nəinki az, hətta bir qədər də çox rol oynamasını və türklərin assimiliyasında mühüm yer tutduqlarını lifadə etmişdir. Albayraq yazar: “Fars irqciliyinin özülünə ilk daşı Əbdurrahim Talibov-Təbrizi 1834-1911 (Təbrizli Əbu Talib Nəccarın oğludur), Mirzə Ağa xan Kirmani və Müstəşarüd-Dövlə Təbrizi (Türk) kimi ziyalılar qoymuşlar. Zaman içində Mirzə Melkum xan (İsfahan ermənilərindən, qəzetçi, faramuşxanaya-lojaya mənsub İranın tanınmış masonlarından), Hüseyn Kazımkəndi Təbrizi (Türk –Berlində “İranşəhr” dərgisini çıxarmışdır), Abbas İqbal Aştiyani (Iran Mədəniyyəti Akademiyasının daimi üzvü), Müşfiq Kazımı (Türk), Seyid Əhməd Kəsrəvi (Türk, dəyərli bir düşünür və yazar), Dr. Mahmud Əfşar (Sistanlı – guya Afşar imiş. İrqçi “İrani-Cavan” əncümənin qurucusu və türkcə yer adlarının dəyişdirilməsi layihəsinin memarı. Tehranda eyni məqsədə xidmət edən “Ayəndə” dərgisini çıxardı) ... inkişaf və metodizə edilmişdir.

Seyyid Ziyaəddin Təbatəbai (Fars, siyaset adamı), Rəsizadə Şəfəq Təbrizi (Türk), Rəşidi Yasəmi (Kirmanşah kürdlərindən),

İbrahim Purdavud (Gilək, farscanın ərəbcədən arındırılması və Zərdüştlüyün milli din olaraq önə çıxarılmاسının savunucusuydu. Rza xan zamanında, farsçayı arılaşdırmaq üçün Dil Qurumu/ Fərhəngistən qurulmuşdur), Zəkaülmülk Məhəmməd Əli Fürugi(Bağdad yəhudilərindən. Fəramuşxanə/lojaya mənsub İranın tanınmış masonlardından), Məhəmməd Qəzvini (Türk), Mirzə Məhəmməd Hüseyn Nainî, Əbdülkərim Suruş, Möhsin Kadıver, Dr.M.Mürtəzəvî (Türk), Dr.Tağı Ərani, Əbdül-Əli Kâreng, Nasih Natiq (Türk), Qulam-Rza İnsafpur və digərləri Fars irqçılıyinin, digər ifadə ilə Pan İranizm/ Pan Aryanizmin önəmli təmsilciləri olaraq önə çıxmışlardır. Bu şəxsiyyətlər, İranda dəyər verilən sahib-i qələm və düşünürəldir. Nə yazıqdır ki, özəlliklə Türklərə yönəlik asimilasiyon projə və programlarında etkin rol oynayaraq, sahib olduqları elmə vəfəsizliq etmişlərdir. Büyük bölümünün Fars kökənli olmamaqla bərabər Fars şövinisti olmaları ortaq yönələri olub, çox şəşirdici, eyni zamanda patalojik bir durumdur. Fikirlərini ilk dönem “Kavə” və “İranşəhr” dərgiləri ilə yaymaya çalışmışlardır. “İranşəhr” dərgisi, Fars dilini və Ari irqini İranın milli və tarixi kimliyi olaraq qəbul etməkdəydi” (182, s.571-572).

B) “İrançılıq” problemi. 20-ci əsrin əvvəllərində Qacarlıda mövcud olan hökumətlər, siyasi partiyalar, ictimai təşkilatlar, mətbuat orqanlarının çoxunda “iranlılıq” düşüncəsi hakim kəsilmişdi ki, bunu təbliğ edənlərin sıraları arasında da tanınmış Azərbaycan Türk aydınları var idi. “İrançılığı”ı ortaq dövlətçilik, ortaq yurd, ortaq haqq və azadlıqlar anlamında dəstəkləyib, aryançılıqdan uzaq duran Azərbaycan Türk aydınları da əslində bu düşüncəyə qapılmaqla bir çox məsələlərdə yanlışlığa yol verdilər

Bu cür düşünən Türk aydınları hesab edirdilər ki, türklərin əldə etdiyi uğurlar yalnız onlara deyil, eyni zamanda türklər və farslar üçün “ortaq yurd” və “ortaq dövlət” olan “İran”a, “iranlılıq”a xidmətdir. “İran” və “İranlılıq” məsələsini məhz bu anlamda qəbul edən, onun əsil mahiyyətinə varmayan bəzi Türk aydınlarımızın “İran” və “iranlılıq” adına mücadilə etmələrini anlamaqla yanaşı, bu zaman yol verdikləri bəzi xətaları da görmək lazımdır. Onlar məsələnin əsil mahiyyətindən xəbərsiz olduqları üçün, Avropasayağı ideyaların (liberalizm, demokratiya, konstitusiyalı ölkə və s.) da təsiri altında daha çox Qacarların yeniləşməsinə, yəni parlamentli və

konstitusiyalı dövlətə çevrilməsinə diqqət yetirsələr də, ancaq parlamentdə farsların çoxluq təşkil etməsi, fars dilinin dövlət dili olması, hətta parlament üzvlərinin məcburi şəkildə fars dilini bilməsi şərtinin olması və digər məsələlər qəbul edilməz idi (205^a, s.491).

Çox təəssüflər olsun ki, hətta, Quzey Azərbaycandan olan bəzi Türk aydınlarımız belə (Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) ilk dövrlerdə şəciliyin, sosial-demokratiya ideyasının, ortaq vətən, ortaq dövlət kimliyi düşüncəsinin təsiri altında bir müddət “Iran” və “İranlılıq” ideyasını turklüyə, türkçülüyə zidd hesab etməmişlər. Onlar milli məsələrə nəzər yetirməkdən daha çox Məşrutə dövründə “Iran” və “iranlılıq” ideolojisinin Qacarlar dövlətinin tərkibində yaşayan bütün ulusları bir arada tutması məsləsinə üstünlük vermişlər. Məsələn, həmin dövrdə Qacarlardakı Məşrutə hərəkatında yaxından iştirak etmiş milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə “Iran türkləri” (1912-ci il) adlı əsərində buna aydınlıq gətirməyə çalışmışdır. O, həmin əsərində Məşrutə dövründə türklərin əldə etdiyi uğurları qələmə aldıqdan sonra, onu da qeyd edirdi ki, türklərin bu uğurları turklükdən çox “Iran” və “iranlılıq”la bağlıdır: “Türk devrimçiləri, Türk elçiləri, Türk qurumları dediyimizdə bunların ancaq turklük üçün çalışdıqları düşünülməsin. İranın türk anayasaçıları turklüklerini düşünməmiş, bütün igidliklərini ancaq iranlılıq, ortaq yurd üçün etmişlər!” (134, s.34).

Gördüyümüz kimi, sonralar turklüyün, turançılığın, azərbaycançılığın əsas ideoloqlarından biri olan Rəsulzadə ilk dövrlərdə “Avropa mərkəzçi” ideologiyaların təsiri altında Qacarlar dövlətində hürriyət, insanlıq, demokratiya, məşrutiyət yolunda mücadilə apararkən turklüyünü düşünməmiş, daha çox “Iran” və “iranlılıq” üçün çalışmışdır. Şübhəsiz, ilk dövrlərdə Rəsulzadənin bu cür düşünməsi onun sosial-demokrat əqidəsinə bağlılığı, hər cür milliyətçiliyə qarşı olmasına yanaşı, “iranlılıq”ın əsil mahiyyətindən və “Avropa mərkəzilər”in türklərə qarşı yönəlmış əsas hədəflərindən əsasən xəbərsiz olması idi. Məhz bunun nəticəsi idi ki, Rəsulzadə istər 1905-1908-ci illər Bakı, istər 1909-1911-ci illər Tehran, istərsə də 1911-1913-cü illər İstanbul mətbuatında Qacarlarla ya da Güney Azərbaycan türkləriylə bağlı yazdığı məqalələrində “Iran milləti”, “Iran hürriyəti”, “Iran inqilabı”, “Iran və iranlılar”, “iranlı” (135, s.28, 48-49) hətta, “iranlılıq” kimi anlayışları turklük düşüncəsinə zidd

kimi görməmişdir (136, s.8-9, 30-31).

Bu cür düşüncənin nəticəsi olaraq da, Rəsulzadə və digər türk aydınları “İran”, “iranlılıq”la yanaşı “İran türkləri”, “İran Azərbaycanı” kimi yanlış anlayışların dövriyyəyə girməsində də müəyyən rol oynamışlar. Bizcə, Türk ulusunun və Azərbaycanın adının bu şəkildə “İran”la yanaşı çəkilməsi yanlış idi. Ancaq Rəsulzadə həmin dövrdə sosial-demokratizmin təsiri altında buna ciddi önəm verməmiş, türklərin “İran” və “iranlılıq” ugrunda mücadiləsinə təbii yanaşmış, üstəlik sonralar özünün də yazdığı kimi, bu prosesin iştirakçılarından bir olmuşdur. Özəlliklə, Rəsulzadənin 1909-1911-ci illərdə Tehranda nəşr olunan “Yeni İran” qəzetindəki məqalələrində “İran” və “iranlılıq” nəzər nöqtəsindən çıxış etmişdir ki, yalnız Türkiyəyə mühacirəti dönməndən (1911-1913), özəlliklə də 1-ci Dünya müharibəsi başlayandan sonra onun fikirlərində ciddi dəyişikliklər baş vermişdir.

Bu cür düşüncənin nəticəsi olaraq da, Rəsulzadə və digər bəzi türk aydınları “İran”, “iranlılıq”la yanaşı “İran türkləri”, “İran Azərbaycanı” kimi yanlış anlayışların dövriyyəyə girməsində də müəyyən rol oynamışlar. Bizcə, Türk ulusunun və Azərbaycanın adının bu şəkildə “İran”la yanaşı çəkilməsi yanlış idi. Ancaq Rəsulzadə həmin dövrdə sosial-demokratizmin təsiri altında buna ciddi önəm verməmiş, türklərin “İran” və “iranlılıq” ugrunda mücadiləsinə təbii yanaşmış, üstəlik sonralar özünün də yazdığı kimi, bu prosesin iştirakçılarından bir olmuşdur. Özəlliklə, Rəsulzadənin 1909-1911-ci illərdə Tehranda nəşr olunan “Yeni İran” qəzetindəki məqalələrində “iranlılıq” nəzər nöqtəsindən çıxış etmişdir ki (136, s.8, 30-31), yalnız Türkiyəyə mühacirəti dönməndən (1911-1913), özəlliklə də 1-ci Dünya müharibəsi başlayandan sonra onun fikirlərində ciddi dəyişikliklər baş vermişdir.

Qeyd edək ki, Rəsulzadədən öncə “İran”, “iranlılıq” və İran şəhəri məsələsində, aşağı-yuxarı eyni yanlışlığı başqa bir Türk aydını Əhməd bəy Ağaoğlu da etmişdi. Buna səbəb də, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllerində çar Rusiyası türkləri, o cümlədən Quzey Azərbaycan türkləri arasında şəhər anlamında iranlılığın, sünnetlik anlamında isə osmanlılığın təbliğ olunması idi. Bu anlamda Ə.Ağaoğlu da 1880-ci illərin sonu, 1890-ci illərin əvvəllerində Parisdə olarkən şəhərlik məzhibi anlamında “iranlılıq”a, “İran

mədəniyyətinə” aludə olmuş, özünü “iranlı” kimliyinə bağlamışdır (6^a, s.18). O, bu dövrdə Parisdə, daha sonra tərcümə olunaraq Tiflisdə nəşr olunan “İran cəmiyyəti” başlıqlı silsilə məqalələrində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şəlik xüsusi diqqət yetirmişdir. Ə.Mirəhmədov “Əhməd bəy Ağaoğlu” monoqrafiyasında yazırıdı: “Nəhayət, o illərdən Ağaoğlu nəinki Avropa Şərqişünaslığının Azərbaycan və İran haqqında bəzi yanlış müddəalarının təsirlərindən də azad deyildi, o, özünü həm də İran mədəniyyətinin mümayəndəsi, şəliyin ardıcıl tərəfdarı kimi təqdim edir, hətta bu İslam məzhəbini müstəqil, ayrıca bir din kimi alırı” (110, s.18).

Doğrudan da, sözügedən məqaləsində Ağaoğlu açıq şəkildə yazırı ki, İslam aləminin nicatı olan “İran” Fransanın Avropada oynadığı rolü oyanayaraq özünü yeniləşdirməyə çalışan Türkiyəni qabaqlaya bilər. Bu anlamda ingilislərin “İran”a toxunmasını onlar üçün bir bomba təhlükəsi kimi xarakterizə edən Ağaoğlu hesab edirdi ki, “İran” üçün şəlik məzhəbi ya da şəhərəməliliyi ruhanilik institutu heç də gerilik hesab oluna bilməz. Mirəhmədov yazır: “Ruhanilik institutunun demokratik mahiyyətdə olduğunu, səylə nəzrə çatdırıan müəllif iddia edir ki, bizdə əhalinin bütün təbəqələrinin ruhani təhsil-tərbiyə almaq və molla olmaq imkanı vardır. Burada ruhanilərin mənfi keyfiyyətləri də qeyd edilir və onların öz vəzifələrini icra edərkən yol verdikləru çoxlu mənfi hallar həyatı misallarla tənqid olunur. İranın İslami qəbul etməsinin qısa tarixçəsi veriləndən sonra yeni dini təfəkkürün qədim İran məzhəb və etiqadları ilə varislik əlaqəsinin səciyəsi müəyyənləşdirilir və şəliyin yayılması bu aspektlərdə tədqiq edilir. Müəllif ölkənin tarixindən və xalqın mənəvi-əxlaqi aləmindən çıxış edərək ortodoks İslamlı şəcərlik arasındaki qarşdurmanın qanuna uyğunluğunu sübuta çalışır” (110, s.18-19).

Ağaoğlu yalnız sonralar qismən 1895-ci ildən, özəlliklə də XX əsrin başlarından irançılıq, iran şəcəriliyi hisslerindən tamamilə uzaqlaşaraq önce “İslam birlüyü”, daha sonra da Türk birlüyü və Turançılıq ideyalarının ideoloqlarından birinə çevrilmişdir. O, 1903-cü ildə “Bizim millətçilər” məqaləsində yazırı ki, farslar “İslamı özü bildiyi şəkildə, özünün mənəvi ehtyaclarına uyğun olaraq dəyişdi, öz “ərəbciliyini” elə zorladı, ona elə pozğunluq və dekan-detlik gətirdi ki, indi də İslam özünə gələ bilmir. İslama bütün

məzhəblər, bütün təfriqələr, bütün zorlamalar, subversiv nəzəriyyələr İrandan gəldi və yalnız “assimilyatora” qarşı sönməz-tükənməz nifrətlə təlqin edildi. İran, bu nifrəti ört-basdır edərək, bəzən onu gizlədərək, səbrlə öz vaxtını gözlədi” (6^b).

Məhz bundan sonra o, aryançı “iranlılıq”ın əsil mahiyyətini görə bilmışdır. Ağaoğlu 1911-ci ildə “Türk Yurdu” dərgisinə yazdığı “Türk aləmi” adlı məqaləsində yazırdı: “Türk qədər təməssüle (assimiliyasiyaya) şəraiti mühitiyyəyə meyil etməyə yaxın bir millət yoxdur. Türk mühitinin əsriridir, o qədər ki özünü, öz şərəfili qövmiyəsini, heysiyyəti-tarixiyyəsini, ədəbiyyatını, dilini və hətta milli ənənələrini belə unutmağa hazırlıdır. Bu həqiqəti tariximizin bütün səhifələri isbat edir: Türk'lər İran mədəniyyətinin amili və birincisi olduqları halda, adati qövmiyyə və milli dillərini unudaraq bütün qəlbələri ilə fars adət və lisanına qapıldılar”(181^b, s.16-17).

Əhməd bəy Ağaoğlu “İran və inqilabi” əsərində isə aryançı ruhlu İranın, İranlılığın mahiyyətini hətərəflı şəkildə ortaya qoymuşdur. Onun fikrincə, Türk sülalələrində milli şürurun olmaması, fars dilinə və ədəbiyyatına həddən artıq önəm verməsi, şəliyin dövlət məzhəbinə çevriləməsi türklərdən çox farsların işinə yaramış, sonunda türklərin hakimiyyətinin sonunu götirmişdir (5, s.27-39).

Bələliklə, “tarixi-coğrafi Azərbaycan” əhalisinin böyük çoxluğu türk olmasına baxmayaraq, çar Rusiyası ideoloqlarının və ingilis dəstəkli irançı ideoloqlarının sayəsində müxtəlif adlarla adlandırılmışa başlanmışdı. Şübhəsiz, belə bir durumda quzeyli-güneyli Azərbaycan türklərinin vahid ulus olaraq həm Qacarlar dövlətinin qurucusu və sahibi olaraq ingilis-rus dəstəkli irançılara, buna paralel də olaraq dünyanın jandarmı olmayı bacarmış çar Rusiyasına qarşı mücadilə aparmaları çox çətin idi. Məhz belə bir şəraitdə ən doğru yol “tarixi-coğrafi Azərbaycan”la Türklüyün, Turanlılığın bütünlüyündən çıxış etmək idi ki, bunun mühüm cizgilərini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Əbdülxalıq Cənnəti, Ö.F.Nemanzadə, M.Hadi, Hüseyin Cavid kimi milli ziyyalılarımız ortaya qoymuş, daha sonra Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Əmin Abid, M.B.Məhəmmədzadə və başqaları da bu yoluñ ən qızığın tərəfdarları olmuşdur.

XIX-XX əsrlərin qoşlaşında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqa aydınlarımızla müqayisədə “İran”, “İranlılıq” ideolojisinin əsil

mahiyyətini vaxtında anlayan və ona qarşı Türkçülüklük, Turançılıqlı ideyalarını irəli sürən Əli bəy Hüseynzadə olmuşdu. Hələ, XIX əsrin sonlarında qələm aldığı bir şeirində o, yazırdı:

Sızılsız ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımızın müstərəkən mənşəyi Turan!
Bir dindəyiz biz, həkimiz haqqərəstan;
Mümkünmü bizi ayırsın İncil ilə Quran?.

Turani ləqəbiylə yazılar, şeirlər yayan Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsəri bizcə, Turançılığa, Türk-Turan mədəniyyətinə giriş olmaqla yanaşı, Azərbaycan türklərinin Turan daxilində mühüm yer tutduğunu ifadə etmişdir. Çünkü bu əsərdə “əcdadımızın müstərək mənşəyi Turan”a işıq tutulmağa cəhd göstərilir ki, burada da Azərbaycan türklərinin Türk-Turanlı olduqlarını və Azərbaycan türkəcəsinin də Turan dil ailəsinə aid Türk dilindən başqa bir dil olmadığını açıq şəkildə ifadə etmişdir.

Ə.Hüseynzadəyə görə bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi də irançı zərdüştiliklə deyil Türklərə aid şamanizmə, tanrıçılıqla gedib çıxır (82, s.55). Ə.Hüseynzadə yazırkı ki, İslam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq İslam dininə tapınmış Türklər həm müsəlman aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar. Buna birinci səbəb şamanlıq dövründəki türklərlə cahiliyə döneninin ərəbləri arasında oxşarlıqların olmasıdır. Hüseynzadəyə görə, Ariyalılardan fərqli olaraq türklərin İslam dinində heç bir dəyişilik fikrinə düşməmələrinin kökündə də vaxtilə turanlıların tek Tanrıya tapınması və ərəblərlə (samilərlə) daha əskilərdən biri-biriləri ilə sosial-mədəni əlaqələrdə bulunması olmuşdur (83, s. 225). Eyni zamanda Türklərin İslam dini altında ərəbləşməməsinə ikinci ciddi səbəb onların dilinin əsasını Turan (Ural-Altay) dil ailəsi, ərəblərin dilini isə Sami dil ailəsi təşkil etməsidir (82, s.57). Deməli, Hüseynzadə birmənalı şəkildə Turanın Hind-Avropa və Samilərlə yanaşı, böyük bir əzəmətə malik olmasını ifadə etmişdir.

Beləliklə, Azərbaycan türkləriylə “İran” farslarının adət-ənənələri arasındaki fərqləri də otaya qoyan Turançılığın ideoloqu bildiridi ki, Qacarlar dövlətində yaşayan türklərin böyük qismi də məhz Turana bağlı Azərbaycan türkləridir. Əli bəy Hüseynzadə «Füyuzat» jurnalında İran və Turan məsələsinə aydınlıq götirmək üçün yazdı ki, Firdovsinin «Şahnamə»də İranın tarixi və İranı idarə edən sülalələrlə bağlı bəhs etdiyi əfsanələr qədim hind hekayələrindən götürül-müşdür: «Bu hekayələrin nəhayət, Hindistandan uzaqlaşdırılan Zərdüst tərəfindən İrana gətirildiyi zənn olunuyor. Çünkü Pişdadiyan əsatiri hökmardarlarının adları daha əvvəl qədim hind tarixində keçiyor» (81, s.111). Qeyd edək ki, Ə.Hüseynzadə bu bilgini tanınmış Türk alimi Şəmsəddin Saminin «Qamusı-Elam» əsərindən götürmüştür. Ş.Samiyə görə Zərdüst brahmənlərin dinindən ayrıilib yeni məzhəb icad etdiyindən, vətənidən uzaqlaşdırılmış və o, İrana gəlmış şah Gəştasib tərəfindən himayə olunmuşdur. İranda yaşayan Zərdüst qədim hind əsatirlərini («Cəmşid», «Zöhhak», «Firudin» və b.) iranlılara öyrətmış, bu əsatirlər Zərdüstün tarixi kitabı «Zənd Avesta»da da eks olunmuşdur (81, s.220). Deməli, Ş.Sami kimi Ə.Hüseynzadə də zərdüstiliyi birmənalı şəkildə Hind-İran, Hind-Avropa mədəniyyətinə aid etmişdir.

Doğrudur, o da, digər Türk aydınları kimi qavram olaraq bu ölkədən bəhs edərkən Qacarlar, Əfşarlar, Səfəvilər, Səlcuqlularla yanaşı, onlara adekvat olaraq “İran”, “İran milləti”, “iranlı”, “İran tarixi” anlayışlarından da istifadə etmişdir. Həmin dövrün təbliğatının nəticəsi olaraq, digər aydınlarımız kimi bu anlayışlardan istifadə edən Turançılığın ideoloqu, eyni zamanda bir Türk aydını olaraq “İran”a, “İran millət”inə olan sevgisinə aydınlıq götirməyə çalışmışdır: “Bizim kimi ümum sair türklərin İrana olan məhəbbəti İranın şimalən həm türk, həm müsəlman, cənubən dəancaq müsəlman bulunduğu üçündür, yoxsa sadə farslıq üçün deyildir. İran farsları ilə bərabər bədəni-ümumi İslamda bir üzv bulunduqca bizim ona riayətimiz bir kamaldır. Lakin farslar İrani özləri ilə bərabər vücudi-İslamdən ayrı bir şey hesab etməyə və məzahibi-islamiyyənin heç birinə qənaət etməyərək, yenidən Zərdüştü “təqdisə” və mədəniyyətini əhyaya qalxışdırıqca bizim onlarla heç bir əlaqəmiz olamaz. **“Füyuzat”ın tutduğu yol türklük, müsəlmanlıq və avropahlıqdır.** Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə

mütədəyyin və Avropa mədəniyyəti-hazırəsilə mütəməddin olmaqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir. Şəhərimizdə farsi lisanında çıxaraq üstü örtülü bir Şərqi bürokratiyası qoxusu nəşr edən “Həqayiq” məcmuəsi “Həblülmətin” cərideyi-mötəbərəsindən ibret almali idi, anlamalı idi ki, farslığın, fars lisanının, fars əfkarının meydani-ictahidi İranın cənubi ilə, Belucistan və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya və ələlümüm Baykal gölündən Afrika səhrayı-kəbirinə qədər imtidad edən Türk aləmi-müəzzzəmi deyildir” (81, s.180).

Hüseynzadənin bu fikirlərindən öncə belə birr nəticə çıxartmaq olar ki, Türklərin, Türk aydınlarının “İran”a olan sevgisi “İran”ın quzeyinin türk-müsəlman, güneyinin (farsdillilərin) isə müsəlman olmasına görədir. Əgər farsdillilər nə zamansa müsəlmanlıqlan imtina edərək zərdüştliyə dönerlərsə, türklər birmənalı şəkildə onlardan ayrılaçaqlar. Başqa sözlə, Hüseynzadə “İran mədəniyyəti” adı altında zərdüştlik maskasına bürünmüş fars şovinistlərinə demək istəyirdi ki, farslarla türkləri bir arada tutan “ortaq vətən” ya da fars mədəniyyət, fars dini (zərdüştlik), fars dili deyil, İslam dini və İslam mədəniyyətidir. Əgər farslar türklərlə onları birləşdirən əsas bağdan, yəni İslam mədəniyyətindən uzaqlaşış fars dininə (Zərdüştliyə), fars mədəniyyətinə üz tutmaq niyyətindədirlerse Türklər onların yoluyla getməyəcəkdir, çünkü türklərin öz yolu vardır (81, s.184). “Atəşi-Zərdüştü heç bir vaxt təqdis edəmiyəcəyiz. Biz Zərdüştə Buddha və Konfusi ilə bərabər ancaq hörmət edə bilərək” deyən Hüseynzadə şəlik məzhəbinin də “İran”ın, fars mədəniyyətinin adına çıxılmasına qəti etiraz edirdi. O, yazırıdı: “Şimdi, siə məzhəbini burada zikr etməməkdən istidlal edə bilərəm ki, onu İran ixtiraatından ədd ediyorsan! Lakin yanılıyorsan, zikr etdiyin dörd məzhəb ixtiraatdan mədud olmuyacağı kimi, şəlik də nə ixtiradir və nə də İran ixtirasıdır. Haqq bildiyimiz bu beş məzhəbin beşi də islamiyyətin ibtidaiyi –zühuruna qərib zamanlarda ya çox az sonra övsuq və o vaxt əldə bulunan mənbələrə istinadən ictihad təriqilə təşəkkül etmiş məzhəblərdir. Ona görə də, ixtira deyil, ictihaddır!” (81, s.184).

İkincisi, Hüseynzadə farslara xəbərdarlıq edirdi ki, “İran” əsasən iki hissədən ibarətdir, onun da yalnız güneyində farslıq, fars dili, fars mədəniyyəti hakimdir. “İran”ın şimalında, o cümlədən Azərbaycanda, Xorasanda isə türklük, Türk dili, Türk mədəniyyəti

mövcuddur ki, bu da, Baykaldan başlayıb Afrika səhralarına qədər geniş bir ərazidə hökm sürən Türk aləminin (Turanın) ayrılmaz bir hissəsidir. Bizcə, Hüseynzadənin bu fikirlərində “ortaq yurd” məsələsi baxımından türklərlə farslar arasında bərabərlik işarəsi qoyulmaqla yanaşı, sonunculara hədlərini aşmaması tövsiyyə olunurdu. Başqa sözlə, “İran” adlandırılın bu ölkəyə farslardan bəlkə də çox Türklərin haqları olduğunu, eyni zamanda hər iki millətin öz dilinin və mədəniyyətinin olması da xüsusilə vurgulanırı.

Bizcə, “Türklər kimdir və kimlərdən ibarətdir?” tarixi-fəlsəfi əsərində Hüseynzadə Turan məfkurəsinin, Turan dil ailəsinin təməl prinsiplərini ortaya qoymuşdur. Türk xalqlarını başqa adla Turan millətləri ya da “Össənəyi-Turaniyyə” kimi də qələmə alan Hüseynzadəyə görə Alp Ər Tonqa, Atilla, Çingiz xan, Əmir Teymur hər biri Türk oğlu türkdürler (83, s. 215-217). Türk anlayışı ilə nisbətdə Turanı daha geniş anlamda götürən Hüseynzadəyə görə, macar, fin, türk, moğol, yapon və başqa dillər də Turan dil ailəsinə aiddir (83, s.219-220).

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qacarlar süquta uğrayana qədər “İran” nə qədər farslara aid idisə, Turan da bir o qədər türklərin idi. Üstəlik, ötən min il ərzində də Türklər yalnız Turan da deyil, farsdillilərin yaşadığı “İran”da da hakim qüvvə idilər. Artıq burada dövlət dili, rəsmi yazı nə qədər önəmli olursa olsun, bütün hallarda idarə etmə Türklərin əlində olmuşdu. Bir Türk sülaləsi zamanı gələndə digər Türk sülaləsini devirərək Turanda və “İran”da hakim olurdu. Bunu, artıq Türk olmayan bütün millətlər, etnoslar o cümlədən farsdillilər də təbii bir hal kimi qəbul etmişdilər.

Əli bəy Turanının Turançılıq məfkurəsi Azərbaycan türkləri arasında geniş əks-səda doğurmuşdur. Belə ki, Əhməd bəy Ağaoğlu, Əbdülxaliq Cənnəti, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Yusif Ziya Talibzadə, Əlabbas Müzənnib, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Ümgülsüm, Məmməd Həsən Vəliyev, Məhəmməd Əmin Rəsulzadə və başqaları birmənalı şəkildə Turançılıq məfkurəsindən çıxış ediblər. Sadəcə, Azərbaycan Turançılarından bir qismi (Ə.Cənnəti, A.Şaiq, Ə.Cavad, H.Cavid və b.) Turançılığı bədii, digər qismi (Ə.Ağaoğlu, Ə.Müzənnib, M.Ə.Rəsulzadə və b.) isə elmi formada əks etdirmişlər.

Ə.Hüseynzadənin turançılıq ideyalarından təsirlənən M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Cənnəti, Y.Talıbzadə, M.Hadi, H.Cavid və başqaları məqalə və şeirlərində artıq istor tarixi-coğrafi, istərsə də etnik anlamdakı “Azərbaycan”ı az da olsa, Türklük, Turanlıqla bir bütün kimi görməyə başlamışlar. Məsələn, Əbdülxalıq Cənnəti məhz həmin hissərin altında Hüseynzadənin “Füyuzat” jurnalında (1907, 7 avqust) nəşr olunan “Fəxriyyə” şeirində yazırıdı: “Hərçənd düçari-mühəni-əhli-cəfayız, Hərçənd bu əyyamda pabəndi-bəlayız, Ey xar görən bizləri, bizlər nücəbayız, Meydani-həmiyyətdə ələmdarı-vəfayız. Turanlılarız, sahibi-şənü şərəfiz biz! Əslafımızın nayibi xeyrül-xələfiz biz!” (51).

M.Ə.Sabir isə “Molla Nəsrəddin” jurnalında (1907-ci il, 26 avqust) nəşr olunan eyni adlı şeirində Cənnətiyə cavab kimi satirik şəkildə də olsa, açıq-aşkar türklərin rusçuluq, iranlılıq və osmanlılıq, sünnilik və şəlik təəssübkeşliyini tənqid edərək Turan, Türklük üçün mücadilə verməyə çağırırdı. Əsrlər boyu müxtəlif dini, qeyri-dini inanclarla görə bir-birinə düşmən kəsilən, həmin inanclar uğrunda savaşan türklərin (Şah İsmayılla Sultan Səlim, Çingiz xanla Məhəmməd Şah Xarəzm, Cahan şahla Uzun Həsən, Əmir Teymurla İldirim Bəyazid və başqaları kimi) Türklükə Turanlılığı bir kənara qoyub çar Rusiyasında rusçuluq, Türkiyədə “osmanlılıq”, Qacarlarda “iranlılıq” üçün mücadilə verməsini Sabir belə tənqid edirdi: “İndi yenə var tazə xəbər, yaxşı təmaşa, İranlılıq, osmanlılıq ismi olub ehya, Bir qıtə yer üstündə qopub bir yekə dəva, Meydan ki, qızışdı olarıq məhv sərapa... Onsuz da əgərçənd ki, yeksər tələfiz biz! Öz gövmümüzün başına əngalkələfiz biz!” (150, s.124).

Turan düşüncəli Hüseyin Cavid üçün də Çingiz xan, Əmir Teymur və başqa türk hökmədarları türk tarixinin ən şanlı qəhrəmanlardır. Onun fikrincə avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerililərini böyük sərkərdə adlandırib heykəllər ucaltdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalim, canavar kimi isimlər verib ləkələmələri haqsızlıqdır (50, s.70). Eyni zamanda, o, türklərin həmişə törlərinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir: “Bir zamanlar şərəfli Turanın, O cihani əyvuri qavğanın, Qəhrəman, bərguzidə evladı, Türklərin adlı-şanlı əcdadı, Saldırıb titrədirdi yer yüzünü, Hökm edər, dirlətirdi hər sözünü” (49, s.52).

Vaxtilə türklərin mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim kəsilməsini tarixin acı istehzası adlandıran Cavidin fikrincə, artıq türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımlı və yüksəlməlidir. «Qoca bir türkün vəsiyyəti» şeirində də Cavid qeyd edirdi ki, ilk vəzifəmiz Türk millətinin şanlı tarixini, mədəniyyətini və mənəviyyatını öyrənmək olmalıdır. Yəni ilk növbədə, milli mənsubiyyətimizi tanımlı və türk olmağımızla fəxr etməliyik:

Bir millətin tarixidir kökü, yurdı, yuvası,
Tarixiniz baş ucundan hərgiz eksik olmasın.
«Altay» dağı, «Makan» çölü, «Yasin» ovası,
Birər aydın səhifədir, hər türk gərək anlasın (49, s.128).

Əhməd Cavad da şeirlərində həm turançılığı, həm də onun müstəqil bir qolu olan Azərbaycan türkçülünü təbliğ etmişdi. Onun turançılığı «Çırpinirdin Qara dəniz» şeirində daha aydın şəkildə ifadə olunmuşdu (48, s.140). Həmin dövrdə Əlabbas Müznib isə “Türk tarixi” kitabında türk, tatar və mögəlləri Turanlı ruslar, farslar, hindlilər, ermənilər-hayları isə Ariyalı adlandırmışdır. Turan və Turanlı anlayışlarını daha çox Azərbaycana, Qafqaza bağlayan Müznibin də Turançılıq məfkurəsinə sahibləndiyini görürük (122, s.115). Y.V.Çəmənzəminli isə “Qızlar bulağı” tarixi romanında əkinçi aryanlarla köçəri turanlılardan ya da iskitlərdən bəhs etmişdir (54^a, s.354).

Gördüyüümüz kimi, 20-ci əsrin əvvəllerində Qərbden, “Avropa mərkəzçilikdən” qaynaqlanan “İran mədəniyyəti”, “iranlılıq”, “İran şəcəciliyi” yalnız Güney Azərbaycan Türk aydınları deyil, Quzey Azərbaycan Türk aydınları arasında da yayılmışdı. Ancaq bu anti-türk mahiyyətli aryançı “iranlılıq” ideolojisinin əsil mahiyyətini dərk etdikdən sonra bir müddət buna uymuş Quzey Azərbaycan Türk aydınları vaxtında ondan uzaqlaşa bildikləri halda, bir çox obyektiv və subyektiv şərtlərə görə Güney Azərbaycan Türk aydınlarından, siyasətçilərindən müəyyən bir qismi (Seyid Həsən Tağızadə, Mahmud Əfşar, İbrahim Həkimi və başqaları) bu və ya digər formada ona bağlı qaldılar.

Doğrudur, ikinci Məclis dövründə çox keçmədən Səttarxan və silahdaşlarına olan xəyanət, fars şovinizminin yüksələn xətlə artması, xüsusilə Birinci Dünya müharibəsi dövründə farslar arasında “Aryançılığın” geniş təbliğindən sonra türklərdən, o cümlədən

Azərbaycan Türk ziyahlarından bir qismi aryançı “iranizm”, ya da “irançılıq” ideolojisindən üz döndərdilər. Başqa sözlə, aryançılığın önə çəkilərək bunun müqabilində türklərin aşağılanması, bəzi Azərbaycan Türk aydınlarının ayılmamasına və “irançılıq” ideolojisindən uzaqlaşış, digər Türk aydınlarımız (Ş.M.Xiyabani, M.Ə.Şəbüstəri, M.T.Rüfət və b.) kimi türkçülük, ən azından azərbaycançılıq ideyası uğrunda mübarizə aparmalarına səbəb oldu.

Azərbaycan Türkçülüyü ideyasının ideoloqu: Məhəmməd Əmin Rəsulzadə

XX əsrin başlarında Əli bəy Turani “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində daha çox mübahisə doğurmayan Türk-Turan mədəniyyətlərindən söz açdığı halda, Rəsulzadə artıq o zamandan Avropada Hind-Avropa və Türk-Turan mədəniyyəti baxımından mübahisəli olan Şumerlər və Midiya məsələsinə də toxunmuşdur. Çünkü Rəsulzadə anlayırdı ki, Turan mədəniyyətinin varlığı yalnız Avropa mərkəzilərin uydurduğu “Ural-Altay”, ya da Orta Asiya (Türkistanda) coğrafiyasıyla deyil, eyni zamanda Ön və Mərkəzi Asiyaya (Qafqaz, Azərbaycan və İkiçayarası) bağlıdır. Deməli, Turan sivilizasiyasının mahiyyətini ortaya qoyacaq əsas düyünlərdən biri Sumer, digəri Midiya-Azərbaycan mədəniyyətidir.

Bizcə, Rəsulzadə də Türklik və Turanla bağlı “Azərbaycan” milli ideyası 1-ci Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxmışdır. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanmışdır. Rəsulzadənin dünyagörüşündə “Azərbaycan” milli ideyasının formallaşmasında isə Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdır ki, onların hər birinin, yənu Azərbaycanla Türkçülüyün, Azərbaycanla Turançılığın ayrı ayrılıqda ələ alınmasını məqsədə uyğun görürük.

“Tarixi-coğrafi Azərbaycan”ın Türkçüklə bağlı olması fikrini M.Ə.Rəsulzadə ilk dəfə qismən 1916-cı ilin martından “Açıq söz” qəzetində qələmə aldığı “Məktəb və mədrəsə” silsilə yazılarında, əsasən də həmin ilin oktyabrında yazdığı “Nə Qafqasiya, nə də İran” məqalələrində ifadə etmişdir. O, həmin məqalələrində

yazırı ki, Qafqaz türklərinin özlərini “qafqasiyalı”, “Qafqaz türkü” adlandırıb da Azərbaycanı iki hissəyə bölən Araz çayının o biri tayında yaşayan türklərə “iranlı” kimi yuxarıdan aşağı bir nəzərlə baxmaq ruhumuza sirayət etmiş bir xəstəlikdir (137, s.536-537). Qeyd edək ki, burada adıçəkilən məqalələrinə qədər Rəsulzadə özü də əsasən “Qafqaz türkləri” (137, s. 284, 311, 363, 367, 530), “Qafqaz müsəlmanları” (137, s. 247, 363, 367), “Iran türkləri”, “Iran Azərbaycanı” kəlimələrindən istifadə etmişdir. Yalnız 1916-ci ilin başlarından etibarən həmin anlayışlarla yanaşı “Azərbaycan türkləri”, “Azərbaycan müsəlmanları” (137, s. 298, 301, 386, 387), “Azərbaycan türkcəsi” (137, s.242) kəlimələrindən də istifadə edən Rəsulzadə “Məktəb və mədrəsə” məqaləsində yazırı ki, əqrabalıq, dil və ədəbiyyat baxımından “Iran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur” (137, s.438). “Nə Qafqasiya, nə də Iran” məqaləsində isə o, açıq şəkildə Quzey Azərbaycanda ya da Qafqazda yaşayan türklərin özlərini Qacarların Azərbaycan əyaləatində yaşayan türklərdən ayrı müstəqil bir etnoqrafik vücud kimi görüb “Qafqaz türkü” adlandırmasını yanlışlıq hesab etmişdir. Türk şöbələri arasında “Qafqaz türkü” ismiylə tanınan etnoqrafik şöbə yoxdur, deyən Rəsulzadə yazırı: “Azərbaycan türkü, Azərbaycan şivəsi, Azərbaycan ədəbiyyatı var. Ola da bilər. Fəqət Qafqasiya türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə “Xosrov Pərvizi” yanan Mirzə Abdullah iranlı, nə də Kazimoğlu qafqasiyaladır. Onların ikisi də azərbaycanlılardır. Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkçə yazılmışlar. Biz, özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir kərə bilməli və anlamalıyız ki, yurdumuzda mühacir və mehman sifətilə yaşayan “iran”lılar, az bir istisna ilə Iran Azərbaycanından gəlmış iranlılardır. Onların dili də, məişəti də, adət və əxlaqları da bizimkinin eynidir. Başqa dörtlü olamaz da. Çünkü hamımız bir kütlənin (Azərbaycan Türkünün) parçası, bir məcmuin hissəsiyiz, xəlq təbrincə, “hamımız bir bezin qırğıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan türklər, bir kərə bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə: azərbaycanlılardır” (137, s.537).

Gördüyüümüz kimi, Rəsulzadə “Azərbaycan” milli ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “Iran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil vahid ulus olması anlamında gündəmə

götirmiştir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbəndən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənənyə, əxlaqa, möişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq “Azərbaycan türkləri” (138, s.150), “Azərbaycan muxtarıyyəti” (138, s.204, 388) anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edirdi (138, s.186). 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk xalqlarıyla yanaşı “Azərbaycan muxtarıyyəti” ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda “Azərbaycan muxtarıyyəti haman bir əmri-vaqe halını almaldır”- deyə (138, s.408), fikrini açıq şəkildə ifadə etmişidr. Bizcə, “Azərbaycan muxtarıyyəti” ideyasını ortaya atan Rəsulzadə, bununla da yeni bir Türk dövlətinin adının bəlirlənməsi yolunda ciddi zəmin hazırlamış, eyni zamanda “Qafqaz” türkləriylə “İran” türklərinin ortaq gerçek adını da dəqiqləşdirmiştir: Azərbaycan türklüyü!!!

“Tarixi-coğrafi Azərbaycan”ın Turanla biri-birini tamamlaması məsələsinə gəlincə, M.Ə.Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən “ortaq yurd” hesab etdiyi “İran”, ortaq ideologiya saydığı “iranlılıq” üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-ci illərdən etibarən siyasi, mədəni, əxlaqi, etnik, adət-ənənə anamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmaga başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birinə zidd olmasına daha dərindən anladıqdan sonra da, türklər üçün “İran”, “iranlılıq”ın deyil, Turan və Azərbaycanın önemli olması qənaətinə gəldi.

Bu anlamda Rəsulzadənin Novruz bayramı ilə bağlı yazdığı məqalələrdə İran və Turan məsələsini gündəmə getirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriylə bağlı olmasını müdafiə etməsi təsadüfi deyildi. Rəsulzadə yazırı ki, türklərin tilsimlənmiş mühəsirədən çıxdıqları gün (Ərgənəqon) martın 9-u imiş, möğollar da əski türklərdə martın 9-nu bayram saxlayarlarmış. Demək, Novruz bayramı da əsla türklərə yabançı bir şey deyildir (137, s.169). Rəsulzadəyə görə, Qurd ilə 9 rəqəminə

türklərdə, türk asarı-tarixiyyəsində böyük bir ehtiram görülür. Rəsulzadə yazırıdı: “Türk ənənəsi, türk əsatiri və türklərin imdiki möişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstərir. Bütün Türkistan – bu əski Turan – Novruzu İran qədər bənimsemmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər... Uzun bir vəqt öylə düşünülvüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sərf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və moğol ənənələri və əsatiri haqqında başlamaqda olan tədqiqat ortaya moğollarca məşhur olan “qurtuluş” əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərgənəqon” da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcnə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur” (137, s.343).

Rəsulzadənin fikrinə görə, qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə yoxdur ki, qurd sözündən törəmişdir. Başqa sözlə, nicat və azad olmaq mənasına gələn türkçə qurtulmaq və qurtuluş sözləri həmin qurd və olmaq kəlimələrindən ibarətdir. Deməli, qurtulmaq sözü ehtimal qurd olmaq deməkdir ki, qurd kimi yol bulub Ərgənəqondan çıxmaga dəlalət edir (138, s.82). Rəsulzadə yazırıdı: “İranlıların babası olan İrəc, turanlıların babası olan Tur və ərəblərin babası olan Sam Yafəsin oğlanları idi. İranlılar ilə turanlıların sonra ərəblər ilə bunların vuruşması, qardaşlar və əmioğlanları arasında görülməkdə olan vuruşmalar qəbilindən qeyri-təbii olmadığı kimi, aralarından müştərək ənənə dəxi ortaqlı bir baba malı kimi təsəvvür oluna bilməzmi? Turanlılık olsun – deyə Novruza qarşı çıxməq bəncə Şərq və İslam millətlərindən iki böyük ünsür arasında lüzumsuz soyuqluq salmaqdır. Bundansa zatən şərikli olan bu günü heyvanat, nəbatat, xülasə bütün kainatla bərabər istiqbal edərsək, daha münasib olmazmı?” (137, s.344).

Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrдə Türk Səlcuqlardan Cəlaləddin Məlikşahın yeni təqvimlər düzəldərək “İran”da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktəkinin fars şairi Firdovsiyə, məzmunu iranlıların turanlılar əleyhində icra elədikləri “pəhləvanlıqları” şeirləndirən bir “Şahnamə” yazdırmaq qəbilindən bir xəta kimi

görsələr də, bunu ancaq bu cür dəyərləndirmək doğru olmaya bilər: “Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qutuluş” günü olduğu ənənəsi olmasın?... Hər halda gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Səlcuq hökmədəri bu xüsusda müvaxizə deyil. Təqdir olunmalı!...” (137, s.344). Deməli, Rəsulzadə iranlıların Novruzuna qarşı turanlıların Qurtuluş gününü ya da Ərgənəqonu irəli sürmüdüdür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermək və mücadiləçi olmaq daha çox önemlidir: “Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir. Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalar da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstərir. Turan qövmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski mögol əsatiri bu qurtuluşlardan birini martin 9-da sorağ veriyor. Təbiətin bayram etdiyi bu gün turanilərin də qurtuluş günüdür” (137, s.344).

Azərbaycan Türkçülüyünün əleyhdarları: 1) rusiyaçılar, 2) ittihadçılar, 3) irançılar

Həmin dövrdə müstəqil Azərbaycan Türkçülüyünün ya da Azərbaycan Turançılığının əleyhinə olan əsas qüvvələr: 1) rusiyaçılar, 2) ittihadçılar, 3) irançılar idilər. Rusiyaçılar, ittihadçılar, irançılar müxtəlif vasitələrə baş vuraraq öz anlamlarında Rusiya, Osmanlı və “Iran”dan kənardə Azərbaycan türklüğünün baş qaldırmasına yol vermək istəmirdilər. Bu məqsədlə də ruslar daha çox sosial-demokratizm, ittihadçılar İslam birliyi, irançılar isə şəqçilik düşüncələriylə Azərbaycan türklərinin yenidən dirilişinə yol vermək istəmirdilər. Bu anlamda Quzey Azərbaycanda Türklerin muxtarİyyət ideyası rusları və ittihadçıları, Qacarlarda Güney Azərbaycan türklərinin “irançılıq”a olan rəğbətlərinin azalması isə farsçıları və havadarları ingilisləri rahatsız edirdi.

Məsələn, “Azərbaycan türklüyü” ya da Azərbaycan milli ideyası ortaya atıldığı zaman Quzey Azərbaycanda İslam birliyindən çıxış edən ittihadçılarla “Böyük Rusiya” ideologiyasından qurtulamayan sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) birmənalı şəkildə buna qarşı çıxırdılar. “Azərbaycan

muxtariyyəti” ideyasını ittihadçılar İslam birliyinin parçalanması, sosialistlər isə Rusiya demokratiyasından ayrı düşmək kimi yozurdular. Azərbaycan milli ideyasının əleyhdarları olan milli ittihadçılarla milli sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) bu fikirlərini Azərbaycan Cümhuriyyəti yaranana qədər davam etdirdilər. Yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti adlı yeni Türk dövlətinin bəyanından sonra yavaş-yaşaş milli ittihadçılarla milli-sosial demokratlar da “Azərbaycan” milli ideyasına sahiblənməyə başladılar.

Quzey Azərbaycan türkləri “Azərbaycan” milli ideyasıyla öz mövqeyini gücləndirdiyi dövrde “Azərbaycan” isminə qarşı etirazlar sosial-demokrat adıyla pərdələnən rusiyaçılar və İslam biliyindən çıxış edən ittihadçılarla yanaşı Qacarlar dövlətindən, daha doğrusu bu dövlətdə “İran”, “İranlı” adlarıyla pərdələnən aryançılardan da gəlməyə başladı. Tehranda nəşr olunan “Novbahar” qəzeti 1918-ci ilin əvvəllərində yayılmış olduğu saylarının birində Quzey Azərbaycan türklərinin “Azərbaycan” ideyası zəminində Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmasını tənqid edirdi. “Novbahar”的 irançı ideoloqlarına görə, Azərbaycan muxtariyyəti ideyası “İran dövləti”的 istiqlalına qarşı olub “İran Azərbaycanı”nı da özünə birləşdirmək niyyəti güdürlər. “Novbahar”的 qəzeti mədiri Məlikşüəra yazırı: “Qafqaz Azərbaycanı türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa haqqları yoxdur: məgər inke özlərinə məxsus olan otağa bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr” (138, s.448).

M.Ə.Rəsulzadə “Novbahar”的 qəzeti bu iddiasına cavab olaraq yazırı ki, onların əsas hədəfi “İran dövləti” ya da “İran Azərbaycanı” deyil, Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaz Azərbaycanı türklərinin muxtariyyəti və istiqlalıdır. Milli ideoloqumuza görə, bu mənada ““Novbahar”的 mədiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüştür... Azərbaycan yüz on il bundan qabaq havayı-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus alıqdan sonra Azərbaycan adını götürüb Zaqqafqasiya adlandırdılar ki, Məvarayı-Qafqaz olsun” (138, s.448).

Gördüyüümüz kimi, Cümhuriyyət qurulana qədər “Tarixi-coğrafi Azərbaycan”的 Türkülüklər və Turançılıqla bağlı olması

haqqında müəyyən müddəalar irəli sürülmüşdür ki, bunun da əsas müəllifi Rəsulzadə olmuşdur. Rəsulzadə də Azərbaycan türkçülüyünü ya da Azərbaycan turançılığını birmənalı şəkildə “Rusiya Azərbaycanı”na və “İran Azərbaycanı”na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı Azərbaycanızmin mahiyyətində artıq Rusiya və “İran” mərkəzlilik deyil, məhz Türklük və Turanlılıq dayanırdı. Başqa sözlə, Quzey Azərbaycan türkləri bir tərəfdən 100 ilə yaxın Rusyanın işgali altında olduğu üçün ruslaşdırma siyasetinin qurbanı olmuşlara, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan farsçılarla onların təsiri altına düşmülərə qarşı mübarizə apararaq Azərbaycan turançılığını müdafiə etmişlər. Üstəlik, Azərbaycan türk aydınları, özəlliklə də Rəsulzadə “Turan Azərbaycanı”, “Türk Azərbaycanı” ideyalarını müdafiə edərkən də bir tərəfdən türkçülük, turançılıq prinsiplərindən kənara çıxmamağa çalışmış, digər tərəfdən isə Türkçülük və Turançılıq içində onun müstəqil varlığını müdafiə etmişdir.

Cümhuriyyət dövründə “Azərbaycan” adı ətrafında ziddiyyətli düşüncələr...

Azərbaycan türkçülüyü milli ideyası yetərinçə öz təsbitini tapmamasının nəticəsi idi ki, Azərbaycan Cümhuriyyəti gerçəkləşdikdən sonra da (28 may 1918-ci il) Azərbaycanla türklüyün, turanlılığın bir-birinə zidd ya doğma olması məsələsində müzakirələr davam etmişdir. Cox maraqlıdır ki, ilk dövrlərdə türkçülerin bir qismi “Azərbaycan” adının Türküyü ifadə etmədiyi üçün ondan imtina edilməsinin tərəfində olduğu halda rusiyaçılar, ittihadçılar, irançılar isə yuxarıda ifadə etdiyimiz mövqelərində qalmağa davam edirdilər.

Bizcə, 1918-ci ildə qurulan dövlətə “Azərbaycan” deyil, başqa bir ad məsələn, Oğuz Cümhuriyyəti ya da Türkistan ismi verilsəydi, bu ərazidə yaşayan Türk xalqının SSRİ və SSRİ-dən sonrakı dönəmdə həyatı müsbət və mənfi anlamda xeyli dərəcədə fərqli olacaqdı. Ancaq yeni Türk dövlətinə “Oğuz Cümhuriyyəti” adı veriləcəyi halda, bu adı daşıyan ulusun tarixi taleyinin hansı istiqamətdə inkişaf edə biləcəyi haqqında fikir yürütütmək çox çətindir. Amma bir şeyi dəqiq bilirik ki, yeni Türk dövlətinin ismi məsələsinin müzakirəsində “Azərbaycan”la yanaşı Oğuz ya da Türkistan adı üzərində dayanılması da təsadüfi olmamışdır. Çünkü bu bölgənin aborigen yaşayanları olan Türkler öz ölkələrini milli

kimliklərinə uyğun olaraq Türkistan, Xəzran-Azərbaycan, Oğuz, Turan kimi tarixə daha çox damgasını vuraraq Oğuzluğunu, Turanlığını, Xəzerliyini, Türklüyünü də XX əsrin əvvəllərinədək qoruyub saxlamışdır. Məhz bu vahidliyin, eyniliyin nəticəsi olaraq da yeni Türk dövlətinin ismi kimi əsasən “Oğuz”, “Türkistan” və “Azərbaycan” adları ön plana çıxmışdır. Bu anlayışlardakı vahidlik, eynilik də hərfi məna üzərindən deyil, tarixi gerçəklilik və milli mənsubiyət əsasında ifadə edilmişdir.

Bu adlardan hər birinin Türklüyü ifadə etdiyini yaxşı anlayan milli aydınlarımızın çoxunun sonda ən optimal variant olaraq “Azərbaycan” üzərində dayanmaları isə diqqətçəkicidir. Yeni yaranmış Türk dövlətinə konkret etnik kimliyi ifadə edən, bu anlamda heç kəsdə şübhə yeri qoymayan Oğuz, Türkistan deyil, artıq Türk ulusu mahiyyətindən kifayət dərəcədə uzaqlaşdırılırlaraq daha çox İrançı-Ariyançı coğrafiya ya da ölkə anlamında yaygın “Azərbaycan” adı üzərində dayanılması Türk aydınlar, o cümlədən Türk xalqı arasında istər-istəməz mübahisələrə yol açılmışdır. Başqa sözlə, daha çox hərfi mənada, özü də fars dilində “odlar yurdı” ya da ona yaxın anlamda izah olunan “Azərbaycan” adının yeni Türk dövlətinə verilməsi birmənalı qarşılanmamışdır. Həmin dövrdə Türk aydını Əmin Abid yazırkı ki, 1918-ci ildə Güney Qafqaz Seymində təmsil olunan türklərin gürcülər və ermənilərdən fərqli olaraq ölkələrinə verdikləri «Azərbaycan» adı millətin adına uyğun olmamışdır: «Ancaq bizdən daha irəli görüşlü olan qonşularımız hadisəyə millət açısından yaxınlaşaraq doğru bir tanımlamayla öz ölkələrinə Gürcüstan və Ermənistən adını verdikləri halda, türk üzvlər hökümətimizin adıyla ilgili fərqli bir görüş ortaya qoydular. Seymdəki türklər hökümətimizə Azərbaycan adını vermişlərdir» (63).

Şübhəsiz, həmin dövrdə Türk aydınlarından bir hissəsinin “Azərbaycan Cümhuriyyəti” adına olan etirazlarının kökündə də məhz “Azərbaycan” anlayışının Türklükdən xeyli dərəcədə uzaqlaşdırılmasıyla bağlı idi. Özəlliklə, “Azərbaycan” anlayışının tarixi-coğrafi və etnik anlamda iranlılaşdırılması ya da ariyanlaşdırılması (hind-avropa nəzəriyyəsincə) fonunda, Türk milliyyətçilərinə görə belə bir ismin Türk dövlətinə verilməsi mənətiqə uyğun ola bilməzdi. Ancaq Türk düşməni ideoloqların “Azərbaycan” anlayışını türklükdən, oğuzluqdan, turanlılıqdan uzaq

tutulub iranlılaşdırılması, ruslaşdırılması, avropalaşdırılması prosesini zamanında çox yaxşı dərk edən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadənin Turanın mərkəzi olan Azərbaycanın bir hissəsində yaradılmış Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adının verilməsində əsas məqsədi quzeyli-güneyli Azərbaycanı, Azərbaycan türklərini Türklüyü, Oğuzluğa və Turanlığa yenidən qaytarmaq idi. Bu anlamda yeni yaranmış Türk dövlətinə “Oğuz” ya da “Türkistan” deyil, məhz “Azərbaycan” adının verilməsi Türk kimliyinin ifadəsi baxımından uğurlu görünməsə də, ancaq burada əsas məsələ daha geniş çaplı milli hədəfin ortaya atılması idi. Belə ki, əgər yeni Türk dövlətinə “Oğuz Cümhuriyyəti” ismi verildiyi halda, 1828-ci ildə fiziki cəhətdən bölünmüş Azərbaycan türkləri mənəvi-ruhi cəhətdən də parçalanmış olacaqdırlar. Bununla da Oğuz türkləriyle Azərbaycan türkləri arasındaki bağ, indiki Türkiyə ya da Türkmenistan türkləriyle olan bağdan uzağa getməyəcəkdi. O zaman Oğuz türkləri də məcburən Qacarlar dövlətindəki Azərbaycan türklərinin dövlətçilik ənənələrindən tutmuş fəlsəfi, mədəni, ədəbi irlsinə qədər hər bir şeydən uzaq durmaq məcburiyyətində qalacaqdırlar.

Ona görə də “Azərbaycan” milli ideyasının müəllifi olan M.Ə.Rəsulzadə Cümhuriyyət dövründə Türk dövlətinə belə bir adın verilməsini üç faktorla izah etmişdir: 1) “Qafqaz Azərbaycanı” və “İran Azərbaycanı”nda məskunlaşmış türklər tarixən milli kimlik anlamında “Azərbaycan”la bağlı olmuş, bu anlamda milli kimliyi “Azərbaycan türkü”, milli dili “Türk dili” ya da Türk dilinin Azərbaycan şivəsi adlandırılmalıdır; 2) Quzeyli-güneyli Azərbaycan türkləri dil, din, etnik, mədəni və sosial baxımdan tarixən vahidlik təşkil etmişdir; 3) Qafqaz türklərinin yaşadıqları coğrafiya da tarixən “Azərbaycan” adını daşımışdır. Rəsulzadənin bu izahlarının nəticəsi olaraq da çox keçmədən milli sosialistlərin, milli ittihadçıların çoxu uyğun olaraq Rusiya yanlısı, ya da Osmanlı yanlısı olmaqdan əl çəkrək “Müstəqil Azərbaycan” ideyasını müdafiə etməyə başladılar. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındaki çıxışında “Azərbaycan” milli ideyasının şüurlarda qazanılmış bu uğurunu nəzərdə tutaraq deyirdi: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtarıyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düşər olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtarıyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-

Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayraqı qalxızarkən – nəuzu billah (Allah eyləməsin – F.Ə.)- İslama xətər vururusunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyət-pərvər Rusiya demokratiyasından ayırrı, xan, bəy hökuməti düzəltməyə səbəb olur... Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan fırqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünkü artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünkü artıq Azərbaycan fikri üzərində müsəlman fırqləri arasında ixtilafi-nəzər yoxdur. Çünkü cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünkü üçrəngli o məgrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir» (31, 50).

Quzey Azərbaycan türklərinin böyük çoxluğu siyasi əqidələrindən asılı olmayaraq Azərbaycan milli ideyasını qəbul etdikləri bir dövrdə ruslardan sonra bundan ən çox narahatçılıq yaşayan irançı qılığına girmiş farslar olmuşlar. Həmin dövrdə “Azərbaycan” ismi üzərindən müzakirələrin mərkəzində isə Bakıdakı “Azərbaycan” qəzeti ilə Tehrandakı “İran” qəzeti dayanmışdır. Belə ki, Rəsulzadə 1919-ci ilin aprelində “Azərbaycan” qəzetində nəşr olunan “İran və biz” məqaləsində Qacarlar dövlətindəki irançaların “Azərbaycan” adı üzərindən sui-istifadə etmələrinin doğru olmadığını yazmışdır. Milli ideoloquımız Qacarların sülaləsinin Türk kimliyini, eyni zamanda türklərin, o cümlədən Azərbaycan türklərinin Qacarlar dövlətindəki ana varlığını nəzərdə tutaraq yazdı ki, Cümhuriyyətlə Şahlıq arasında iqtisadi, ədəbi, tərbiyəvi, ən əsası böyük bir qohumluq vardır. Büxaxımdan irançı aydınların Azərbaycanın quzeyində yaranan Türk Cümhiyyətinin isminə düşməncəsinə münasibət bəsləyərək bunu, “İran”a təhdid kimi görmələrini doğru qəbul etməyən Rəsulzadə hesab edirdi ki, “Azərbaycan” adını Qacarlar dövlətinin bir hissəsi olan Azərbaycana bağlayaraq başqa mənalara yozmağın bir anlamı yoxdur: “Azərbaycan derkən qəsdimiz Quzey Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğafi istilah olmaqdan ziyadə qövmi bir mənə ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkçənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edərək. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır” (139, s.231).

Bizcə, Rəsulzadə bu məqaləsində yeni Türk dövlətinə niyə “Azərbaycan” adının verilməsi məsələsinə əsasən nöqtə qoymuşdur. Milli ideoloq “Azərbaycan” adının yalnız coğrafi ya da vətən anlamında başa düşülməsini yanlış olduğunu, burada əsas məsələnin “Azərbaycan” kəliməsinin milli kimlik olaraq anlaşılmasıının önəmini vurgulamışdır. Başqa sözlə, “Azərbaycan” kəliməsinin milli kimlikdən uzaqlaşaraq coğrafiya ya da vətən anlamında başa düşülməsini doğru qəbul etməyən Rəsulzadə hesab edirdi ki, türkülüyün, o cümlədən Azərbaycan türkülüyünün sinonimi olan “Azərbaycan” kəliməsi yenidən milli kimlik anlamında çar Rusiyasının işgalindən sonra ortaya çıxmışdır. Belə ki, çar Rusiyasının “Azərbaycan” adına qoyduğu qadağalara baxmayaraq, 19-cu əsrin ikinci yarısından etibarən Gəncə, İrəvan və Bakı vilayətlərindən Sankt-Peterburqa, Moskvaya təhsil almağa gedən tələbələr “Azərbaycan cəmiyyəti” adlı təşkilatlar qurmuş, burada keçirdikləri tədbirlərinə “Azərbaycan gecəsi” ismini vermişlər. Eyni zamanda, Qafqaz türkçəsindən ruscaya lügət tərtib edən milli aydınımız S.M.Qənizadə kitabını “Azərbaycan türk dili-Rusca lügət” adlandırmışdır. Rəsulzadə yazırıdı: “Ola bilər düşünülsün ki, başqa bir isimlə olsa da məxsus bir qövm olmaq əsası və xüsusiyyəti uya bilər bir kütlə olduğu üçün mətlub degildir. Böylə bir düşüncənin, əlbəttə ki, ciddi mütəfəkkirlərcə beş para qiyməti olamaz. Çünkü o zaman Cümhuriyyətimizi təşkil edən qövmin qövmiyyətini inkar etmək, ona kəndi müqəddərətini təyin həqqini verməmək icab edər. Böylə bir vəziyyətə ruslar, ingilislər, firəng və sair xristian millətlər durmadığı halda dindaş bir dövlətin duracağını qətiyyən təsəvvür etməyiz. Böylə olunca Azərbaycanın nə ismi, nə də cismi iranlı qardaşlarımızda şəkk və şübhə hissi oyatmamalı, yanı başlarında bir Ermənistən, bir Gürcüstan hökuməti təşəkkül etdiyi bir zamanda, bir də həmkeş (dindaş, məzhəbdaş – F.Ə.) və əqraba bir Azərbaycan Cümhuriyyətinin təşəkkül edib kəsbi-qüvvət etməsini səmimanə bir surətdə arzu etməlidirlər” (139, s.232).

Ümumiyyətlə, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, əgər çar Rusiyasının işgali altında olan Quzey Azərbaycan müstəqilliyinə (1918-1920-ci illər) qovuşmuşdursa, buna ən çox sevinən Türk Qacarlar dövləti olmalıdır. Halbuki bunun tərsinə, Quzey Azərbaycanın müstəqillik əldə etməsini Türk

Qacarlar dövlətində başqa yerə yozanlar tapılırdı. Rəsulzadə işarə edirdi ki, Quzey Azərbaycanın müstəqillik əldə etməsini Təbrizli Azərbaycanın gələcəkdə onunla birləşməsi kimi yozanlar spekulyasiyaya yol verirlər. Çünkü o dönmədə Qacarlar dövlətinin yetkililərindən bir qismi, özəlliklə Turan türkləri Azərbaycan Cümhuriyyətinin qurulmasına sevindiyi halda, digərləri daha çox da farsdilli təbqbə bundan rahatsız idilər. Bu isə öz əks-sədasını indi olduğu kimi, mətbuat səhifələrində tapırıdı.

Bizcə, həmin dövrдə Rəsulzadənin həm yeni Türk Cümhuriyyətinə Azərbaycan adının verilməsində israr etməsi, daha sonra Türk Qacarlar dövlətinin bu məsələdəki rahatsızlığına gətirdiyi izahlar bu gün üçün də çox önemlidir. Əslində Rəsulzadə apardığı milli mücadilə yolunda heç bir zaman “İranı və Turanı” idarə edən Türk Qacarlar dövlətinə qarşı kəskin mövqə tutmamışdır. Sadəcə, Rəsulzadə Qacarların demokratikləşməsi, konstitusiyalı və parlamentli bir ölkəyə çevrilməsinə çalışmışdır. Azərbaycan Cümhuriyyəti qurulduğdan sonra da Rəsulzadə Türk Qacarlar dövlətiylə münaqişələrə girməkdən yan qaçmış, Türk Azərbaycan dövlətinin müstəqilliyinin onlar üçün də zəruriliyindən bəhs etmişdir. Bizcə, Rəsulzadənin bu mövqeyi Azərbaycanın bütövləşdirilməsi yolunda əsas prinsiplərdəndir. Yəni öncə Güney Azərbaycana Turanın bir hissəsi kimi baxmaq lazımdır.

Yeni İrançılığa qarşı yeni Turançılıq....

Ancaq Rəsulzadənin bütün bu uzlaşdırıcı fikirlərinə baxmayaraq, Qacarlar dövlətini yixmaqdə qərarlı olan irançı ideoloqlar başda “İran” qəzeti olmaqla yazırdılar ki, Qafqazın bir qimindən ibarət olan Türk dövlətinə “Azərbaycan” isminin verilməsi doğru deyildir. Çünkü “Azərbaycan” adı yalnız “İran”的 qədim vilayəti kimi tanınan Azərbaycan əyalətinin haqqıdır. Bir sözlə, irançı ideoloqlar bütün vasitələrə əl ataraq “Azərbaycan”ı tarixi-coğrafi anlamda sözdə “İran”的 qədim əyaləti kimi qələmə verir, mümkün qədər türklük və turanlılıqdan uzaq tutmağa çalışırlar.

Şübhəsiz, irançı ideoloqların “İran Azərbaycanı” iddiasına qarşı çıxan Rəsulzadə “Azərbaycan və İran” adlı növbəti məqaləsində bir daha yazdı ki, Qafqazdakı Azərbaycan Türk milləti, azərbaycanlılar “Azərbaycan” kəliməsini coğrafi mənadan çox milli mənsubiyət olaraq qəbul edirlər. Deməli, dünyada

“Azərbaycan” adlı bir coğrafiyaya yanaşı “Azərbaycan camaati” da vardır. Milli ideoloqumuza görə, “Azərbaycan camaati” da özünə məxsus bir ləhcə ilə danışan Türk xalqlarından bir millətdir ki, o, başqa adla Qafqaz türkləri də olaraq tanınır. Bu anlamda Qafqaz türklerinin ədəbiyyatı, teatrı, operası, dili də “Azərbaycan”la bağlıdır. Beləliklə, coğrafi anlayışlar üzərindən müzakirələr aparılmasını doğru saymayan Rəsulzadə “Azərbaycan” ideyasında əsas vurgunun milli kimlik üzərində qurulmasını vacib hesab etmişdir: ““Qafqaz müsəlman türkləri” ilə azərbaycanlı təbirinin eyni mənənəni ifadə etdiklərini coğrafiya nöqtəyi-nəzərindən cərh (yaralama, sançma) eləmək mümkün olsa da, qövmiyyət nöqtəyi-nəzərindən bunu inkar etmək mümkün deyildir. Zira İravan, Gəncə və Bakı quberniyalarındaki türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaracadağ mahallalarındaki türklerin biri-birindən nə ilə ayrıldıqlarını mən yaxşı fərq edəmiyoram. Eyni dil, eyni adət, eyni məzhəb, eyni ənənələr burada da, orada da hökmfərma, ortada yalnız yüz illik digər bir siyasi həyat ilə yaşamanın təsiri mövcuddur. “Qafqaz müsəlman türkləri”nin “İran müsəlman türkləri” kimi tanınan bir ismi vardır: Azərbaycan türkü” (139, s.239).

Beləliklə, “Azərbaycan” kəliməsini milli kimlik anlamında irəli sürənlər Azərbaycan Cümhuriyyətini milli həyat yaşamaq istəyən Azərbaycan türklerinin təsis etdiyi bir dövlət olaraq göründüllər. Azərbaycan türk millətinin də “Azərbaycan Cümhuriyyəti” adıdan Qacarlardakı Azərbaycan türklerinə görə imtina etməsi mənqli hesab olunmurdu. Qaldı ki, irançıların Azərbaycan Cümhuriyyəti adı altında öncə Qafqaz Azərbaycanı türklerinin, daha sonra da Qacarlardakı Azərbaycan türklerinin istiqqlalını istədikləri müddəəsinə, Azərbaycan türk aydınları bunu da əsassız hesab etmişlər.

Eyni zamanda Cümhuriyyət dövründə də Azərbaycan milli ideyasının varlığı üçün irançılığa qarşı Turançılıq fikri daima təbliğ olunmuşdur. Azərbaycan və Turan ideyalarının üst-üstə düşməsinə əsas səbəblərdən biri kimi də, Turanın mərkəzinin Azərbaycan olması ideyası irəli sürülmüşdür. Hətta, iranlılarla turanlılar arasında ilk müharibənin də Azərbaycanda olması geniş yayılmışdır. Türkər/turanlılar da iranlılardan/ arilərdən çox öncə Turanın mərkəzi olan Azərbaycanın sakini olmuşlar. Bu kimi fikirlər o zaman Quzey Azərbaycanla yanaşı Qacarların tərkib hissəsi olan Azərbaycan

əyalətində də müdafiə olunurdu. Rəsulzadə, İsmayıł Əfşar, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad kmi quzeyli-güneyli Azərbaycan türk aydınları Azərbaycanın əski Turanın mərkəzi və ən qədim sakinləri olmasını ortaya qoymaq üçün də əcnəbi alimlərdən örnəklər vermişlər (139, s.302). Məsələn, İsmayıł Əfşar Azərbaycanın türk və Turan ölkəsi olmasını sübut etmək üçün XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış bir çox ingilis, fransız alımlarından örnəklər vermişdir.

“Arazdan Turana” şeirində turançılıq məfkurəsini ifadə edən Abdulla Şaiqin fikrincə, Turan ellərinin arasına xainlər soxulmuş və onlar bu eli parçalamaq istəyirmişlər. Yüz milyonluq türk övladları xainlərə qarşı birləşməli və bütün Turanı xainlərdən azad etməlidirlər (159, s.61). O, «Marş» şeirində də turançılıq məfkurəsindən çıxış edərək yazardı ki, türklər Turan yolunda birləşməli, ünlə, zəferlə, şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər:

*Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə «Ərgənəkon» ocağı.
Haydi, yola çıxalım, haqsızlığı yuxalam,
Turanda gün doğunca zülmətlə çarpışalım! (159, s.52).*

Cümhuriyət dövründə Əhməd Cavad ümumi türkçülükə, türk birliyi (turançılıqla) ilə yanaşı, konkret Azərbaycan türkçüyünü də təbliğ etmişdir. O, «Azərbaycan bayrağına» şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliliyindən söz açmışdır:

*Qayı xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayraqım! (48, s.127).*

Azərbaycan türkçütüynə bağlı olan Cəfər Cabbarlı «Azərbaycan bayrağına» adlı şeirində üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının fəlsəfi-ideoloji izahını belə vermişdir:

*Bu göy boyası
Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boyası islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!*

*Şu al boy azađığın, təcəddüdün fərmani,
Mədəniyyət bulmali.
Səkkiz uclu şu yıldız da səkkiz hərli
OD YURDU! (47, s.63).*

Eyni zamanda Cabbarlı Azərbaycan türkçülüyünün Turanın bir hissəsi olmasını da heç vaxt yaddan çıxarmır:

*Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın (47, 64).*

Hər halda “Azərbaycan” ismi zahirən türklərin Turan idealını özündə əks etdirməsə də, ancaq tarixi-coğrafi və etnik, adət-ənənə anlamında onun ayrılmaz bir hissəsi, özü də ən vacib və mərkəzi bir hissəsi olmaqla bu haqqı qazanmışdır. Başqa sözlə, Türk Cümhuriyyəti qurulana qədər artıq “Azərbaycan”ın Farslıq və İranla ya da başqa yad bir millət və əraziylə deyil, məhz doğma Türklük və Turanla bağlılığının öz təsbitini tapmasının nəticəsi idi ki, qəti bir qərar verilmişdir. Bizcə, Rəsulzadə “Azərbaycan” adında israr edərkən də silahdaşlarına onun qövmiyyət, adət-ənənələr, həyat tərzi, dövlətçilik məsələlərindən tutmuş tarixi-coğrafi anlamanıdək ilk növbədə, Türklük və Turanla bağlı olmasını inandırmağı bacarmışdır. Görünür, də əsas hədəf kimi gördüyü böyük Turana doğru gedən yolda ilk addimlardan biri hesab edən milli ideoloqumuz M.Ə.Rəsulzadə inanırdı ki, özünü turanlı kimliyində görənlər Azərbaycan ideyasına da sahib çıxacaqlar. Bu anlamda Rəsulzadənin düşüncəsində Turan və Azərbaycan ideyaları vahidlik, eynilik təşkil edirdi. Onun qurucusu olduğu Müsavat Partiyasının programı da ideal olaraq böyük bir Turan ideyasına hesablanmışdır. Rəsulzadə Turanın müstəqil Türk müttəfiq hökumətlərinin birliyi şəkilində meydana gələcəyinə inanırdı (139, s. 45).

Məhz bunun nəticəsi idi ki, Azərbaycan Cümhuriyyətinin qurulmasında Nuri Paşa başda olmaqla, Osmanlı türklərinin yardımını “Turan toxumunun əkilməsi” (139, s.62) kimi dəyərləndirən Rəsulzadəyə görə, bununla da Turan ideləinin gerçəkləşəməsi yolunda ilk addimlar atılmışdır. Rəsulzadə yazırıdı: “Turan bu gün maddətən qazanılmamışsa da, mənənə hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq

geçələrimizdə bizə məşəli-hürriyyət gətirən və ən şətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaş larımızı bizə doğru qoşdurən, yolumuzda qurbanalr verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir” (139, s.63). Azərbaycan fikriylə Turan fikrini bir-birinin tamamlayıcısı kimi görən Rəsulzadə “biz məfkurəmizdə böyük Türk millətinin bir gün gəlib də bir Türk federasyonu qurmaqla bütün görmək istəriz” (139, s.106), - deyirdi.

Beləliklə, Azərbaycanın, Azərbaycan türklərinin ana ülkülərindən birinin də Turançılıq, Turan vətəninin olmasına qətiyyən şübhə etmirik. Bu anlamda milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin varlığının Türklik və Turançılıq məfkurəsiylə birbaşa bağlılığı vardır. Şübhəsiz, yeni qurulan Türk Cümhuriyyətinə məhz “Azərbaycan” adı verilərkən də əsas hədəflərdən biri olaraq Türklik və Turançılıq məfkurəsindən çıxış edilməsidir. Çünkü ən əski dönəmlərdən “Azərbaycan” istər tarixi-coğrafi anlamda, istərsə də etnik, adət-ənənə, əxlaqi dəyərlər baxımdan Turan vətəninin ya da Türk (Turanlı) kimliyinin tərkib hissəsi olmuş, onun başlıca qalalarından biri olmuşdur. Hesab edirik ki, Rəsulzadə ilə onun fikirdəşləri, silahdaşları da Türkçülük və Turançılıq məfkurəsini yetərincə dərk etdikləri üçün yeni qurulan Türk Cümhuriyyətinə “Azərbaycan” ismini vermək qərarına gəlmişlər.

Rəsulzadə Cümhuriyyətin süqutunun ilk aylarında qələmə aldığı “Ösrimizin Səyavuşu” əsərində də (1920-ci il, iyun-iyul) türklərin idealı kimi Turançılığı təbliğ edərək, ən əsası da Turanın mərkəzi kimi Azərbaycanı göstərmişdir. Deməli, Rəsulzadənin uzaqgörənləyi ilə 1918-ci ildə Azərbaycan türk torpaqlarının yalnız bir hissəsində qurulan Türk dövlətinin “Azərbaycan” adlandırılması da, “İran” və “İranlılığı” qarşı yönəlmüşdi. Çünkü Rəsulzadə yaxşı dərk etmişdi ki, Azərbaycan Türklerinin gələcəyi “İran” “İranlılıq”, Zərdüştlükə deyil, yalnız Türk mərkəzli Azərbaycanlılıq, Turanlılıqla bağlıdır (140, s.35-36).

Rəsulzadə “Ösrimizin Səyavuşu” əsərində yazırkı ki, əfsanəvi Turan bir türk ölkəsi olduğu halda, Midiya dövlətini yaradan midiyalıların kim olduğu (məs., iranlı, turanlı və b.) indiyə kimi şübhəli idi. Ancaq sonralar Assur mixi yazılarının oxunması midiyalıların dilinin turanlıların dilinə yaxın bir dil olduğunu, hətta

«Şumerlərin turanı olduğunu» qeyd etmişdir. Rəsulzadə yazır: «Fransız şərqsünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya «Turan Midiyası» deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduğunu belə iddia edir» (140, s.32). Deməli, Midiyani idarə edənlər, Avropalı bir çox alımların də etiraf etdiyi kimi, Turanlılar olmuşlar. Çünkü midiyalı adlandı - lanların əksəriyyəti də, o cümlədən Azərbaycan türkləri də turanlılar idilər.

Avropa alımlarınə istinad edərək Rəsulzadə yazır ki, Turanlılardan fərqli olaraq Arilər isə Midiyada yerli deyildirlər. Arilər Midiyaya Şərqdən gəlmış və yerlil etnosları, o cümlədən Turanlıları həmin ərazidən sixışdırılmışlar. Arilər buraya yerləşdikdən sonra həmin ərazilər təkrar Turanlıların hücumuna məruz qalmış, İran-Turan savaşlarının mühüm qismi Quzey İran ilə Geney-Doğu Qafqazda cərəyan etmişdir. Məhəmməd Əmin Rəsulzadə də yazır ki, bu dövrdən etibarən Midiya əraziləri iranlıların və turanlıların maddi və mənəvi nüfuzunda qalmışdır: «İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa, farsımı olması çox zaman münaqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşiq dastanları ilə çoban türklərinə, ənənə və adətlərinə baxanlara türk, rəsmi yazılarına baxanlara da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir» (140, s.32). Bu anlamda Rəsulzadə əsrlərboyu süren mədəniyyətlərarası savaşlar nəticəsində türkləşmiş farslardan, ya da farslaşmış türklərdən bəhs etsə də, sonuc olaraq Turan Midiyasının davamının Turan Azərbaycanı olduğuna zərrə qədər də olsun şübhə etmir. Onun fikrincə, «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski-qədim Türk yurdudur (140, s.36). Bu təhilibin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Turanın mərkəzi və açarı olsa da, zaman-zaman İran/Fars mədəniyyətinin və elminin təsirinə məruz qalmışdır. Bunun da nəticəsində etnik baxımdan Türk olanlar İran/Fars mədəniyyətinin təsirilə şüur baxımdan xeyli dərəcədə farslaşmışlar. Bəlkə, ilk farslaşmış türk aydınlarından biri də Zərdüst olub?! Yəni Zərdüst Azərbaycanda/Turanda doğulduğu, bəlkə də Türk kimi doğulduğu halda, “Avesta”nı Fars/İran düşüncəsiylə yazmışdır. Yaxud da Mirzə Kazım bəy, Y.V. Çəmənzəminli, M.H.Vəliyev və bir çox Azərbaycan Türk aydınlarının

iddia etdiyi kimi, Zərdüştün türkçə, Midiya/Turan ruhunda yazdığı “Avesta”nı İranlılar/Farslar sonralar təhrif ediblər. Əlbəttə, bizim tərəfimizdən bütün bunlar çox da inandırıcı deyil, amma tamamilə istisna etmək də olmaz. Çünkü İran/Fars mədəniyyətinə meylilik yanlız Zərdüştlə başlayıb onunla da bitmir. Bu mənada, Rəsulzadə haqlıdır ki, bəzən azərbaycanlılar/turانlılar öz türklüklerini və Türk soyundan gəldiklərini bilməyərək xalis iranlı, ya da fars kimi özələrini hiss etmişlər.

Ümumiyyətlə, yalnız Azərbaycan türkləri deyil, bütün Türk aləmi bəzi dövrlərdə bu və ya digər səviyyədə İran mədəniyyətinin və elminin təsirnə altına düşmüşlər. Bunun ən bariz örnəyi Səlcuqlar, Səfəvilər və Qacarlardır. Bu mənada, Rəsulzadənin İran və Turan savaşlarına, İran və Turan mədəniyyətlərinin qarşılıqlı əlaqlarına diqqət yetirməsi də başa düşüləndir. Yəni burada söhbət Turan Azərbaycanın həyatında fars atanın qanından deyil, İran mədəniyyətinin və İran elminin təsirindən gedir. Bunu, Rəsulzadənin aşağıdakı fikirləri də təsdiq edir: «Azərbaycan xalqında xoşbəxt bir həyat yaşamaq üçün tarixə lazımlı olan sağlam bir türk qanı və canı mövcud olduğu kimi, bu zəmində pöhrələyəcək gəlismə fidanını daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski bir İran irfanı vardı ki, saçısı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi» (140, s.34).

Milli ideoloqun bunda haqlı olmasında ən bariz nümunə son dövr Turan Azərbaycanının M.F.Axundzadələri, Əhməd Kəsrəviləridir. Belə ki, onların hər ikisi Türk qanı daşımalarına baxmayaraq, özərini şüur baxımdan İran/Fars mədəniyyətinə aid etmişlər. Hətta, ilk dövrlərdə (1890-ci illər) Əhməd bəy Ağaoğlu da onlar kimi İran/Fars şəliyinin təsiri altında olmuşdur.

Bu anlamda Turançılıq məfkurəsinin daima İrançılıq məfkurəsiylə savaş içinde olması danılmazdır. Turançılıq isə elə bir məfkurədir ki, bütün türkləri, o cümlədən Azərbaycan və Anadolu türklərini birbirinə bağlayır. Milli ideoloqumuzun sözləri ilə desək, «turancılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosiologiyada da «Türkleşmək, İslamlasmaq və Müasirləşmək» kimi üçayaqlı bir şuar ortaya atmışdı. İstanbul yurdçuları (Əli bəy Hüseynzadə, Ziya Gögalp – F.Ə.) bu şuarları nəzəri şəkildə yaymaqdə ikən, Azərbaycan

Turançıları (M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli – F.Ə.) bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər» (140, s.35-36).

Artıq Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Turan məfkurəsi yeni bir mərhələyə qədəm qoydu. Azərbaycandan qaynaqlanan Turançılıq ideyasına görə, bütün müsəlmanları «İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya federasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər. Yəni Azərbaycan türkləri Turan məfkurəsinin gerçəkləşməsi üçün mühüm bir zəminin yaranmasına inanırdılar. Onlara görə, Azərbaycanın Cümhuriyyətinin qurulması, bəzilərinin fikirləşdiyi kimi Türk dünyasının parçalanmasına deyil, tərsinə Turan Federasiyasının yaranmasına səbəb olacaqdır. Həmin dövrdə Azərbaycan Turançılığının ideoloqu Rəsulzadə yazırıdı: «Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır» (140, s.35). Bu anlamda Rəsuzladə əsrlərboyu sürən mədəniyyətlərarası savaşlar nəticəsində türkləşmiş farslardan, ya da farslaşmış türklərdən bəhs etsə də, sonuc olaraq Turan Midiyasının davamının Turan Azərbaycanı olduğuna zərrə qədər də olsun şübhə etmir. Onun fikrincə, «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski-qədim Türk yurdudur (135, s.36).

Deməli, yeni Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adını verən başda M.Ə.Rəsulzadə olmaqla, milli ideoloqların düşüncəsində nə keçmişə yönəlik türksüz “Azərbaycan tarixi” yaratmaq, nə də gələcəyə yönəlik türksüz “Azərbaycan dili” anlayışını ortaya atmaq fikri əsla olmamışdır. Rəsulzadə açıq şəkildə yazırıdı ki, Azərbaycan Cümhuriyyəti dövlətini, “Azərbaycan Cümhuriyyəti tarixini”, “Azərbaycan Cümhuriyyəti mədəniyyətini”, bu dövlətin Türk dilini, bir sözlə “Azərbaycan” anlayışını Türklükdən, Türk-Turan mədəniyyətindən, Türk dövlətçiliyindən, Türk-Turan tarixindən ayrıca hesab etmək mümkün deyildir. Rəsulzadə yazırıdı: “I Dünya mühəribəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Quzey İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan

Azərbaycan hazırda Azərbaycanın quzeyində Güney-Doğu Qafqasiya qıtısındən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyət etibarilə şərqlidirlər” (141, s.40).

Eyni zamanda M.Ə.Rəsulzadə yazırkı ki, bu Cümhuriyyət “Azərbaycan” adı da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Deməli, bu ölkənin adının nə cür adlanmasından asılı olmayaraq Azərbaycan Cümhuriyyəti bir türk dövləti, bir türk hökumətidir. M.Ə.Rəsulzadə «Azərbaycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işləmişdir. Hər halda açıq şəkildə hiss olunur ki, Cümhuriyyət ideoloqları milli mənsubiyyət, milli dili, milli mədəniyyəti, dövlətçiliyi, dövlət ənənələrini həm Azərbaycan-azərbaycançılıq, həm də türkçülük-turancılıq ideyaları əsasında təbliğ ediblər. Fikrimizcə, bundan çıxış edərək Rəsulzadə yazırkı, Rusiyada yaşayan Qafqaz müsəlmanlarını «Türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdirmək qazanılmış bir dava idi. Onun fikrincə, «Azərbaycan» sözü artıq xalqın düşüncəsində də coğrafi mənadan ideoloji mənaya çevrilmişdir: «Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor» (142, s.95).

Deməli, “Azərbaycan”, “azərbaycanlılar” anlayışları yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» yaxud da coğrafi məkan, vilayət, əyalət anamlarından kənara çıxaraq siyasi-ideoloji mənada milli ideologiya səviyyəsinə qədər yüksəlmüşdür. «Azərbaycan» anlayışının milli ideyalardan birinə çevrilmesi nəticəsində də “Azərbaycan milləti”, “Azərbaycan Türk milləti”, “azərbaycanlı”, “Azərbaycan xalqı”, “Azərbaycan Türk dili”, “Azərbaycan Türk dövləti” kimi istilahlar ölkə daxilində və onun xaricində status qazanmağa başlamışdır. Ancaq burada “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” kimi anlayışlar Türk milləti, Türk, Turan vətəni, Türk dili eyniliyindən başqa heç bir anlam kəsb etməmişdir. Çünkü Rəsulzadənin təbrincə desək, “Azərbaycan” coğrafiyadan çox milli kimliyi ifadə edir ki, bu ulusun da bir adı var: Azərbaycan türkü!!! Belə olduğu təqdirdə Türklüyün özü olan “Azərbaycan” anlayışından çoxmillətli, çoxmədəniyyətli, çoxdilli qavramlar ortaya qoymaq kökündən yanlışdır. Quzeyli-güneyli

Azərbaycanda bir millət, bir mədəniyyət, bir dil, bir tarix var: Azərbaycan Türk milləti!!!

Ona görə də, “Azərbaycan”nın etnik kimliyi ifadə etmə-məsiylə bağlı bir çox iradlar olsa da, bütövlükdə onun Türklüyü, Turanlılığı, Oğuzluğa zidd olmadığı göz önündədir. Bu amildən çıxış edərək “Azərbaycan” kəliməsini dövlət adı kimi təsbitlənməsinə çalışanlar, eyni zamanda türk olmayan etnik azlıqların da “Azərbaycan”a müsbət yanaşacaqlarını yaxşı bilirdilər və haqlıda idilər. Beləliklə, “Azərbaycan” dövlət adına çevrilməklə bir tərəfdən oğuzluğunu-türklüyünü yenidən ortaya qoyur, digər tərəfdən tarixdəki bütövləşdirici, birləşdirici funksiyasını da davam etdirirdi. Hər halda “Azərbaycan” adlı Oğuz-Türk dövləti dünyanın yeni tələblərinə əsasən yaradılmışdır ki, burada qurucu, əsas nüvə Azərbaycan türkləri olsa da, eyni zamanda milli-demokratik prinsiplərə uyğun olaraq etnik azlıqların maraqları da nəzərə alınırı.

Bu baxımdan yeni yaranmış dövlətlərin ideoloqlarının bir tərəfdən “Azərbaycan Cümhuriyyəti” türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti anlamında onun bir parçası olması kimi variqlik prinsiplərini gözləməsi, digər tərəfdən vətən və coğrafiya anlamındakı “Azərbaycan”dan uzaqlaşaraq onu millət və dövlət olaraq ifadə etmələri təsadüfi ola bilməzdi. Hər halda 1918-ci ilə qədər daha çox coğrafi və vətən anlamında qəbul edilən, ancaq Rəsulzadənin sayəsində milli mənsubiyyətinə dönən “Azərbaycan” kəliməsinin “Türk-Oğuz” etnik kimliklə eyniləşdirilməsi, eyni zamanda dövlət kimi ifadəsi keçmişlə bağlılığı ortaya qoymuşdur.

Bütün hallarda “Azərbaycan” kəliməsinin dövlət adı kimi seçilməsi, onun Türk milli kimliyi üzərində ifadəsi təsadüfdən çox, məntiqli bir “yol xəritəsi”dir. Çünkü “Azərbaycan” sözü yunan, fars, suriyani mənbələrə görə zahirən coğrafi və ölkə-vətən anlamında Türklüyü yad kimi görünən belə (halbuki “Azərbaycan” kəliməsi yerli mənbələrdə birmənalı olaraq türklük, oğuzluq, xəzərliklə ifadə olunur), onun xalqının mahiyyət etibarilə Türklükə bağlı olması Azərbaycan Cümhuriyyəti meydana çıxana qədər əsasən heç kəsдə şübhə doğurmamışdır. Ancaq Azərbaycan Cümhuriyətinin meydana çıxmışından sonra yeni dövlətin yaşayanlarının türksöylü, irandilli, qafqazdilli ya da digər xalqlardan biriylə bağlı olması barədə fikirlər ortaya çıxmışdır. Bir qədər də dəqiqləşdirək deyə

bilərik ki, əvvəllər tək-tük hallarda Azərbaycan türk xalqının kimliyilə bağlı səsləndirilən fikirlər Cümhuriyyətin quruluşundan sonra özünün kuluminasıya nöqtəsinə çatmış, bu günə qədər də həmin məsələ ətrafında müzakirələr davam etməkdədir.

“Azərbaycan” kəliməsinin coğrafi və vətən-ölkə anlamda dərkindən çıxdığımız yol göstərir ki, onun mahiyyəti ilk başlanğıcda Türk ulusu və Türk dövləti kimliyində ifadə olunmuş, bu və ya digər mənada ilkin mahiyyətini daima qorumuşdur. Ancaq çar Rusiyası, Sovetlər birliliyi və İran Pəhləviləri dönəmində “Azərbaycan” kəliməsinin coğrafi və ölkə-vətən anlayışı üzərində dayandığı üçün, onun ulus və dövlət kimliyi saxtalaşdırılmağa çalışılmışdır. Özəlliklə, “Azərbaycan” sözünün farsdilli, yunan, suriyani yozumları Türk ulusunum və Türk dövlətinin deyil, hind-avropa mənşəli iranyonlu ulusun tarixinin öyrənilməsinə yol açmışdır. Beləliklə, “Azərbaycan” kəliməsindəki Türk ulusu və həmin ulusun dövləti anlayışı məsələsinin araşdırılardan uzun müddət kənardə qalması, üstəlik onun daha çox şəxs, coğrafi, ölkə-vətən anlayışları baxımından ön plana çıxarılması qəsdli xarakter daşımışdır. Bütün bunlar kifayət deyilmiş kimi, “Azərbaycan” sözünü “azəri” formasına salaraq uydurma irandilli etnik qrupa şamil etmək cəhdləri də olmuşdur. Deməli, Türk düşmənləri işlərini ehtiyatlı tutaraq coğrafi və ölkə-vətən anlayışlardan kənardə “xalq” yaratmaq işinə də baş vurmuşdur.

4.4. Osmanlıyla Qacarların tənəzzülü dövründə Qərb ideyaları və Türk-İslam məfkurəsi

Qərb ideyalarının mənşəyi və mahiyyəti

Təxminən on iki əsrə yaxın əsasən Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi onun tərəqqisi ilə tərəqqi, tənəzzülü ilə tənəzzül edən Azərbaycan, Türkiyə, Türküstan 19-cu əsrən etibarən ikili mədəniyyətin (Türk-İslam və Qərb-Xristian) təsiri altında inkişaf etməyə üz qoydu. Buna səbəb bir tərəfdən İslami məsə-niyyətinə yenidən baxmaq, digər tərəfdən Qərb dünyasında baş verən siyasi, iqtisadi, mədəni və fəlsəfi yeniliklər idi. Özəlliklə, Azərbaycan və Türkiyə aydınları yeniliyi və islahatları yanlış Şərq-İslam mədəniyyəti daxilində deyil, Qərb mədəniyyətində də axtarmağa başladılar.

Bu isə, istər-istəməz Türk aydınlarının dünyagörüsündə həm ziddiy-yətlərə yol açdı, həm də yeni axtarışlara səbəb oldu. Bu anlamda, Qərb mədəniyyəti, Qərb ideyaları və onun mahiyyətinə də nəzər salmaqdə fayda vardır.

Avropanın Orta çağ despotik və ruhani dərəbəyliyindən qurtularaq yeni bir dönəmə qədəm qoymasında milli, dini və dünyəvi məsələlərə baxışda köklü dəyişikliklərin yaranması mühüm rol oynamışdır. Bu üç mühüm məsələyə münasibətdə mövcud olan ehkamçı baxışların yeni tezislərlə əvəzlənməyə başlaması Avropa üçün yeni bir mədəniyyət, hətta sivilizasiya qapısı açdı. Ona görə də bu gün Avropa mədəniyyətinin, Qərb sivilizasiyasının mənşeyini məhz bu üç məsələdə axtarmalıyıq. Əslində milli, dini və dünyəvi məsələlər o zaman yeni bir mədəniyyət ya da sivilizasiyanın yaranmasına səbəb olur ki, onlar bir bütün halına gətirlə bilir. Yəni bu məsələlər arasında yalnız uzlaşma saxlama bildiyi halda, sözün həqiqi mənasında yeni bir dövr başlayır. Ancaq burada diqqət çəkmək istədiyimiz bir məqam da var ki, bu üç məsələ arasındaki uzlaşma “xeyir”ə deyil, “şər”ə də xidmət edə bilər. Deməli, bu üç məsələnin uzlaşdırılması istənilən halda, istər “mənfi” istərsə də “müsbat” olsun müəyən bir dövrə qədəm qoymaqdır.

Bu bəzilərinin “mənfi”, ancaq həyata keçirənlərinçə “müsbat” anlamda qiymətləndirilən dini üstünlüklü mədəniyyətdə, milli üstünlüklü mədəniyyətdə ola bilər. Sadəcə, burada önəmli olan “dünyəvilik” məsələsinin dini üstünlüklü mədəniyyətdə ya da milli üstünlüklü mədəniyyətdə necə öz əksini tapmasıdır. Əslində yeni bir mədəniyyət qapısının hansı formada açılmasında açar rolunu “dünyəvilik” ideyası oynayır. Çünkü “dünyəvilik” dediyimiz anlayış milli və dini maraqları pərdələmək üçün istər “xeyir” istərsə də “şər” anlamında olsun, ən ideal üsuldur. Bu anlamda Yəhudilik, Xristianlıq və İslam kimi dinlərdə də “dünyəvilik” ya da “beynəlmiləlçilik” məsələsinin ön planda olması başa düşüləndir.

Avropa xalqları da təxminən min ildən çox dünyəvilik məsələsinə Xristianlıq açısından yanaşdılardı; bütün milli-dini, o cümlədən fərdi və ümumi maraqlarını onun üzərindən həyata keçirməyə çalışırdılar. Xristianlıq uzun müddət bir-birləri üzərində qalib ya da məğlub duruma düşən Avropa xalqlarının əsas nicat yolu oldu. Hətta, sözdə “Xristian dünyəviliyi” Avropa xalqlarını

birləşdirərək müsəlman ölkələr üzərinə Xaç yürüşlərinin həyata keçirilməsinə qədər aparıb çıxartdı. Beləliklə, Orta Çağ Avropasında bir xristian kimliyi formalaşmışdır. Bu dövrə qədər Xristianlıq Yunan-Roma mədəniyyətini unutduracaq qədər hökmran idi. Hətta, Yunan-Roma mədəniyyətinə əsaslanan Avropa anlayışı bir müddət Xristianlıqla bərabərləşmişdir. İbrahim S. Canbolad yazır: «Roma ilə əlaqə nəticəsində ellin-latın və yaxud yunan-roman mənşəli bir Avropa şəxsiyyəti yaranmışdır. Roma imperatorluğunun xristian inancını qəbul etməsindən sonra bu din dövlətin rəsmi dini olmuş və Avropa şəxsiyyəti yeni bir şəkil almışdır. Bundan sonra Avropa, haradasa, Xristianlıq ilə eyniləşmişdir. Artıq Avropa şəxsiyyətinin ən səciyyəvi elementi Xristianlıqdır» (185, s.5).

Ancaq zamanla “Xristian dünyəviliyi” Avropa xalqlarının nəzərində əhəmiyyətini itirməyə başladı ki, burada da Xristianlığın və etdikləriylə məmurlar və din xadimlərinin əməllərinin üst-üstə düşməməsi mühüm rol oynadı. Çox keçmədi ki, din xadimləri arasında da “Xristian dünyəviliyi” adı altında görülən işlərin əslində dünyəvilikdən çox sxolastika olduğunu etiraf edənlər ortaya çıxmaga başladı. Ona görə də, əvvəllər Xristianlığı dünyəvilik adı altında təbliğ edən bəzi din xadimləri ya da ziyalılar bundan imtina edərək, artıq onu dini sxolastika adlandırmaga başladılar. Onlar yaxşı anlayırdılar ki, Avropa xalqları üçün dini dünyəvilik öz əhəmiyyətini itirib, bununla da Xristianlıq artıq “müsbat” deyil, “mənfi” rol oynamamağa başlayıb. Xristianlığın belə bir hala gəlib çıxmásında da, daha çox dövlət məmurlarıyla din xadimləri günahkar olsalar da, milli aydınların da bu məsələdə payı vardır. Məhz belə bir məqamda Avropanın milli aydınları dünənə qədər müdafiə etdikləri “Xristian dünyəviliyi”ni “Xristian sxolastikası” adlandıraraq onu aradan qaldırmaq üçün dinin özündə islahatlar aparmağa, bununla yanaşı olaraq da milli mədəniyyəti, yəni Yunan-Roma mədəniyyətini dirçəltməyə başladılar.

Deməli, min ildən çox sürmüsh “Xristian dünyəviliyi” ya da Xristian sxolastikasının mövcudluğunda yalnız dövlət məmurları və din xadimləri deyil, əsasən Avropa aydınları da maraqlı olmuşlar. O zaman Xristianlıq sxolastikasının mövcudluğuna görə onlar heç də məmurlarla ruhanilərdən az günahkar deyillər. Bu baxımdan Avropa aydınları Xristianlığını uzun müddət dünyəvilik adı altında təbliğ etmə-

lərinə rəğmən sonunda ona sxolastika damgası vurmaqdan başqa yol görmədilər. Bu o deməkdir ki, Avropada yeni bir dövrün başlanmasına səbəb “Xristianlıq dünyəviliyi”nin bütün sahələrdə öz əhəmiyyətini itirmiş olması, üstəlik müsəlman dövlətlərin təhdidi altında qalması oldu. Belə olduğu təqdirdə, Avropanın milli, dini və dünyəvilik məsələlərini yenidən nəzərdən keçirməli oldu ki, bu zamanda yeni bir mədəniyyətə dini dünyəvilik ideyasıyla daxil ola bilməməyin məcburiyyəti ortaya çıxdı. Çünkü artıq sözdə dünyəvilik vurgulanmasına baxmayaraq, əməldə dini ehkamların ortada olması Xristianlığın nüfuzuna ciddi zərbə olmuşdu. Bu baxımdan Xristianlığı onu öz maraqlarına görə sxolastik duruma düşürənlərin əlindən almaqla islahatlar aparmaq, eyni zamanda əski Yunan-Roma mədəniyyətiə uzlaşdırmaqdan başqa çıxış yolu yox idi. Ancaq yeni mədəniyyətdə artıq din ikinci plana keçir, onun yerini isə milli mədəniyyət tuturdu.

Bu o deməkdir ki, ən azı min ildən çox Xristianlıqla dünyəvilik arasında ortaq nöqtələr tapmağa çalışıb onu müdafiə edən Avropa aydınları bundan sonra milli dəyərlərin dünyəvilik idealına qarşı olmamasını ortaya qoymalı idilər. Bu heç də asan deyildir. Çünkü Xristianlıq ayrı-ayrı millətləri dini birlük adı altında birləşdirdiyi halda, milli mədəniyyət anlayışı daha çox ayrimçılığı ortaya qoyurdu. Bu anlamda Avropa aydınları elə ideyalar ortaya qoymalı idilər ki, həm milli dəyərləri önə çəksinlər, həm də buna paralel olaraq Avropa xalqlarını vahid mədəniyyət çətiri altında tuta bilsinlər.

Bunu başara bilmək üçün Xristianlıq mədəniyyəti dönəmində əsasən dini-idealit, dini-mistik yol izləyən Avropa aydınları, milli mədəniyyətlərin ümumi adı olan Avropa mədəniyyətinə, Qərb mədəniyyətinə milli-materialist, millipraqmatist yol izləməklə başladı. İlk baxışda dini-idealit və milli-materialist anlayışlar iki dövrü bir-birindən ayrı tutmaq adına doğru görünməyə bilər. Ancaq min ildən çox “Xristian dünyəviliyi” içində yaşamış Avropa xalqlarının həmin dönəmdəki həyat tərzinin əsasən, dini-idelaist və dini-mistik mahiyyətli olması heç kəsə sərr deyil. Bu heç də onların real dünyaya aid hər şeydən imtinası anlamına gəlmir, sadəcə görülən hər madiyyatçı əmələ dini-idelaist ya da dini-mistik məna verdiyini ortaya qoyur. Bir növ insan dünyada yaşamağın gerçək üzünü görür, amma onda dini-mistik anlam axtarır. “Xristian dünyəviliyi” öz əhəmiyyətini itirib ona Xristian sxolastikası damgası

vurulduqdan sonra, artıq real işlərə dini-mistik anlam verməyə də ehtiyac qalmır. Bu anlamda Xristianlıq dönməndə zaman-zaman real hayatı hadisələrinin ya da yaşam tərzinin mistikləşdirilməsi, hətta bütün bunlara dini ehkamlar kimi baxılması Avropa xalqlarının əxlaqında, adət-ənənələrində, fəlsəfəsində, dünyagörüşündə dərin fəsadlara yol açdı. Xristian sxolastikasının doğurduğu bu fəsadlar dərinləşdikcə, artıq Avropa xalqları həm iç təhlükədən, həm də xarici təhlükədən özlərini qorumaq üçün Xristianlıqda islahatlar aparmaqla yanaşı, əski milli mədəniyyətlərindəki adət-ənənələri, dini inancları, o cümlədən dünyanın və insanın yaranışıyla bağlı materialist ənənələri dirçəltməyə başladılar.

Bizcə, Avropa xalqlarının aydınları 15-16-cı əsrlərdən başlayaraq məhz belə bir fəlsəfə seçdilər. Onlar anladılar ki, mühafizəkar Xristianlıq sxolastikasıyla Avropa xalqları daima başqa dövlətlərin, o cümlədən müsəlman dövlətlərinin təhdidi altına yaşamalı olacaqlar. Bu isə, Avropa torpaqlarının işgallini, millətlərinin köləliyini davam etdirməklə yanaşı, eyni zamanda Xristianlığın da sonunu götirəcəkdir. Bu anlamda mühafizəkar Xristianlıq ya da Xristian sxolastikasının təkbaşına hakimiyyətinə son qoyulub, onunla milliyyətçilik və dünyəvilik arasında barış elan olunmalıdır ki, Avropa yeni güc qazansın. Beləliklə, Avropa aydınları Xristianlıq sxolastikasının təkhakimiyyətliyini yenmək üçün ilk növbədə, əski milli-dini kimliklərini, yəni Xristianlıq öncəsi fəlsəfələrini, mədəniyyətlərini, tarixlərini yenidən dəyərləndirməyə başladılar. Bununla da Avropanın Xristian xalqları yalnız Xristianlıq sxolastikasını aradan qaldırmadılar, eyni zamanda hər bir Avropa xalqı müəyyən anlamda Xristianlığı milliləşdirdilər və dünyəviləşdirdilər. Beləliklə, Yunan-Roma mədəniyyətinə xas olan materialist və praqmatist dəyərlərin hesabəna Xristian sxolastikasını yenərək onda islahatlar aparan Avropa ikisinin sintezindən yeni bir mədəniyyət, sivilizasiya ortaya qoydu. Çünkü Avropa aydınları bunu edərkən əski milli-dini mühafizəkarlıqla mövcud Xristianlıq arasında həm idealist həm də materialist və praqmatist anlamda “dil tapmağı” bacardı. Bununla da Avropada modernləşməyin, yeniləşməyin yolu açıldı. Avropanın Xristian xalqları artıq “Xristian mədəniyyəti”ni əsasən, bir kənarada qoyub daha çox Qərb mədəniyyəti, Avropa mədəniyyətini önə çəkdilər. Ancaq bu zaman heç də onlar “Xristian mədəniyyəti”ndən

tamamilə üz döndərmədilər, əksinə onu yeni mədəniyyətin əsas sütunların-dan biri olaraq seçdilər.

Sadəcə, Avropa əski milli-dini mühafizəkarlıqla Xristianlıq arasında ortaq məxrəcə gəlib modernləşməyin, yeniləşməyin (Avropa modernçiliyi-Qərb mədəniyyəti) yolunu açarkən bilerəkdən ya da bilməyərkədən praqmatiklik anlamda ölçü məsələsinə ciddi önəm vermədi. Belə ki, zaman irəlilədikcə Avropada bütün anamlarda (texnoloji, mənəvi, əxlaqi, cinsəl vəs.) modernləşmək-dünyəvilik qırımızı xətti vurub keçdi. Çünkü əski milli-dini mühafizəkarlıqla Xristian sxolastikasının sintezindən (“dil tapmasından”) ortaya çıxan Avropa modernləşməsində heç də yalnız hər ikisindən “yaxşı” olanları mənimsəmək deyil, burada daha çox Avropanın inkişafına səbəb olmaq önəmli idi. Belə olduğu təqdirdə, Avropa modernləşməyində yalnız “yaxşı” olanlarla deyil, “pis” olanlarla da “dil tapmaq” vacib idi. Başqa sözlə, burada vacib olan xristianlıq öncəsi milli-dini mühafizəkarlıqla mövcud Xristianlıq arasında mütləq “xeyir” ya da “şər” kateqoriyasından çıxış etmək deyil, Avropa xalqlarının inkişafı, güclənməsi ən əsası müdafiədən hücumu keçməsi naminə ən uyğun olanları ortaya qoymaqlı idi.

Bu anlamda Avropada Xristian sxolastikasının mahiyətini dəyişərək onu milliləşdirmə bir tərəfdən milli özə dönüş olaraq qiymətləndirilsə də, digər tərəfdən insanlıq (demokratiya, liberalizm, praqmatizm, ekzistensializm vəb.) vurğusu adı altında ona dünyəvilik donu da geyindirilirdi. Bu günə qədər davam edən Avropa modernləşməyinin milliləşmə və dünyəviləşmə bütövlükdə dünya çapında uğurlu görünüşə də, bununla yanaşı hər iki məsələyə baxışda ən ciddi problem ölçüsüzlük, yəni “qırımızı xətti” gözləməmək olmuşdur. Bununla da 15-16-cı əsrlərdən ortaya çıxan Avropa-Xristian milliyyətçiliyi sonralar Avropa xalqlarında radikal milliyyətçiliyi və radikal dini cərəyanları (pravoslavyanizm, faşizm, nasizm vəs.), Avropa-Xristian dünyəvliyi isə radikal madiyyatçılığı, dünyaçılığı (marksizm, praqmatizm, həyat fəlsəfəsi, freydizm vəb.) ortaya qoymuşdur.

Beləliklə, hər hansı “xeyir” və “şər” nisbiliyi fonunda, bütövlükdə yeni dövrdə Avropa modernləşməyinin iki yönü özünü açıq şəkildə ortaya qoymuşdu: 1) milliyyətçilik (Xristian+Yunan-Roma milliyyətçiliyi və ondan qaynaqlanan milli-dini milliyyətçilik); 2)

İnsanlıq-Humanizm (Xristian+Yunan-Roma dünyəviliyi və ondan qaynaqlanan fəlsəfi məktəblər). Deməli, Avropa əski Yunan-Roma mədəniyyətinə Xristianlığın sintezini yeni milliyyətçilik və yeni dünyəvilik kimi ortaya qoymaqla ikili gediş ediblər. Bizcə, məzmun baxımından Xristian milliyyətçiliyi daha çox Avropanın əski milli dəyərləri-milli həyat yaşamı (Yunan-Roma mədəniyyəti öncüllüyü), Xristian dünyəviliyi isə Avropanın əski milli dini-milli fəlsəfəsi (Yunan-Roma fəlsəfəsi) üzərində qurulsada, hər ikisində forma baxımından Xristianlıq da qorunub saxlanmışdır. Daha doğrusu, ikili xarakterli Qərb mədəniyyətinin ortaya çıxməsində Avropanın əski milli mədəniyyətiylə, eləcə də dünyəvilik ideyalarıyla Xristianlıq arasında uzlaşma baş vermişdir. H.Z.Ülkənə görə Qərb düşüncəsi irəliləmə geriləmə olsun heç bir zaman milli mədəniyyəti inkar etməmişdir. Milli mədəniyyəti inkar etmədiyi üçün də Xristian sxolastikasını aradan qaldıraraq Avropa modernlaşməyini, Qərb mədəniyyətini ortaya qoymuşdur. Belə olduğu təqdirdə deyə bilərik ki, Xristian dünyasının problemlərinin həllində yeni Xristianlıqla milliyyətçilik və dünyəvilik arasında uzlaşma həlledici rol oynamışdır.

Ona görə də fəlsəfi anlamda təxminən 1-2-ci əsrlərdən başlayıb 15-16-cı əsrlərə qədər davam etmiş “Xristian dünyəviliyi”ni dini-idealit, dini-mistik, 15-16-cı ərlərdən sonra ortaya çıxbə hələ də davam edən Qərb mədəniyyətini isə milli-materialist, milli-praqmatist dövr adlandırırıq. Qərb mədəniyyətinin yeni bir mədəniyyət kimi ortaya çıxməsinin, hətta sivilizasiya deyilə biləcək qədər yüksəlməsinin əsas təməl prinsipləri Xristianlıq sxolastikasına qarşı mübarizə adı altında, əslində Yunan-Roma mədəniyyətini də örnek alaraq milli-materialist və milli-praqmatist düşüncəli yeni bir yol izləməsidir. Zənnimizcə, Avropa alimi Paul Hazard “Qərb düşüncəsindəki böyük dəyişmə” əsərində bunu, çox aydın şəkildə göstərə bilmüşdür. Hazard adıçəkilən kitabında yazırkı ki, 16-17-ci əsrlərdən başlayaraq Qərb düşüncəsində baş verən böyük dəyişmələrə səbəb, ümumilikdə Avropa alımlarının qeyri-əxlaqi adət-ənənələrə qarşı çıxməsi, tarixi yenidən dəyərləndirməsi, fəlsəfəyə münasibətinin dəyişməsi, möctüzələrə etirazı, Xristian dininin tənqidi, mədəniyyətə yeni baxışı olmuşdur (196, s. 15; 55-56; 134-135; 173; 196; 411). Əslində Hazardın bu kitabda nəzərdə tutduğu dəyişmə faktorları çox sadədir. Belə ki, Qərb alımları bütün

sahələrdə etiraz edir, dönüş yaradır və yeni bir mərhələyə daxil olurlar. Ümumiyyətlə, Hazardın bu əsərindən belə nəticə çıxarmaq olar ki, əgər yenilik və dəyişmə istəyiriksə özümüzdən başlamalıyıq. Yəni bütün sahələrdə (din, adət-ənənə, tarix, mədəniyyət vəs.) içimizdəki problemləri görməli, dəyərləndirməli və yeni ideyalar irəli sürməliyik. Bir sözlə, ayaq üstə qalmaq və inkişaf yolunda olmaq üçün zaman-zaman milli adət-ənənələri, tarixi, fəlsəfəni, hətta ehkam kimi yanaşdığımız dinin özünü belə yenidən dəyərləndirməliyik. Əgər bunu etmək əvəzinə başqalarını tənqidlə və təqlidlə məşğul olacaqıqsa heş bir şey əldə edə bilməyəcəyik. Əslində özümüzü daha çox tənqid etməli, müəyyən mənada da bu gün öz keçmişimizi “təqlid” etməliyik.

Bu anlamda Hazardın anlatmaq istədikləri mahiyyət etibarilə çox doğru təsbitlərdir. Özəlliklə, yalnız Xristianın sxolastikasını tənqid etməklə kifayətlənməyərək bütün sahələrdə yeniləşməyin vacibliyini ortaya qoyan Avropanın milli aydınları (N.Makiavelli, F.Bekon, T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, İ.Kant, J.J.Russo, F.Volter vəb.) bununla da Avropanın yeni bir mərhələyə daxil olmasında, Qərb sivilizasiyasının yaranmasında bütövlükdə milli, dini və dünyəvi məsələləri yenidən nəzərdən keçirmələri, yeni yön vermələri əvəsiz rol oynadı. Bu Qərb cəmiyyətinin yenidən formalaşmasına gətirib çıxartdı.

İlk əvvəllərdə ruhani və despotik hakimiyyətlərdən olmazın əziyyətlər çəkən həmin Qərb düşünürlerinin sonrakı dönəmlərdə, bunun tam tərsinə dəstək görmələri də təsadüfi olmamışdır. Əslində Orta çağ Avropasının məmurlarıyla ruhanilərin ilk dövrlərdə yeniləşməyə, daha doğrusu yeni bir mədəniyyətə qarşı savaş açmaları, imkan düşdükcə yeniləşmə tərəfdarlarını amansız şəkildə cəzalandırmaları başa düşülən idi. Xristianlığın, Xristian dünyəviliyinin rolü ön planda olduğu bir zamanda yeni bir mədəniyyətin ortaya çıxmazı, üstəlik onlara sxolastik damgası vurub savaş açmaları həmin məmurları və ruhaniləri qorxu içində saxlayan əsas faktor idi. Sonuncular hesab edirdilər ki, Xristianlıq düşüncəsi Avropa xalıqlarının yeganə nicat yoludur, onu aradan qaldırmaqla Avropa tamamilə məhv ola bilər. Bu anlamda Xristianlığı qoruyub saxlamaq üçün ona qarşı olan hər kəs, o cümlədən yeniləşmə tərəfdarları da sözsüz-sorğusuz məhv edilməlidir.

Amma bu proses çox uzun sürmədi. Bunun uzun sürməməsinin səbəbləri arasında Avropa daxilindəki iç savaşlar, məzhəb problemləri ilə yanaşı, müsəlman ölkələrinə qarşı aparılan uğursuz Səlib-Xaç yürüşləri, bunun əvəzində Osmanlı türklerinin Avropanın bir hissəsini tutması mühüm rol oynadı. Bunun da nəticəsində çox keçmədi ki, Avropa xalqları üçün ortaq dəyər kimi çıxış edən Xristianlıq öz əhəmiyyətini xeyli dərəcədə itirdi, kilsənin nüfuzu ağırı düşdü. İslam-Türk sivilizasiyasının qarşısında Xristianlığın dayana bilmədiyini anlayan Avropa aydınlarının belə bir məqamda sxolastikaya qarşı təzyiqlərinin güclənməsi və ruhanilər üzərində basqısının artması, eyni zamanda dini kimliyə paralel olaraq milliliyi və dünyəviliyi kimliyi önə çəkmələri onların həyatında ciddi dəyişikliklərə səbəb oldu. Artıq fransızlar, ingilislər, almanlar və başqa Avropa xalqları kilsə çevrəsindən və despotik monarxiyadan uzaqlaşaraq milli kimlik və milli dövlət ideyaları ətrafında birləşdilər.

Şübhəsiz, dünənə qədər onları daima gərginlik içinde saxlayan ruhani-despotik hakimiyətlərdən üz çevirmək bütün anamlarda avropalılar üçün heç də asan olmadı. Bir tərəfdən Avropa mütəfəkkirləri (N.Makiavelli, T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, İ.Kant, J.J.Russo, F.Volter vəb.) zahirən dindar, mahiyyətcə dünyəvi Qərb cəmiyyətinin yaranmasının nəzəri əsaslarını yazdıqları halda, digər tərəfdən xalqın içindən çıxan liderlər bu yolda mücadilə apardılar. Ancaq bütün hallarda önemli mövqeni Qərb mütəfəkkirləri tutmuşdu. Onlar məhz ruhani hakimiyətə son qoyub, sülalə hakimiyətini isə arxa plana keçirməklə milli və konstitusiyalı dövlətin mövcudluğundan bəhs edirdilər. Özəlliklə, milli dövlətdə hakimiyət bölgüsü, insan hüquq və azadlıqları ideyasının gündəmə gəlməsi Avropanın yalnız siyasi deyil, mədəni-ideoloji həyatını da dəyişdirdi.

Bələliklə, Xristian Avropasının “millətləşməsi” prosesi Qərb sivilizasiyasını yaranmasını sürətləndirdi. Hər halda xristian Avropası həm dar bir əraziyə sıxışdırırları, həm də sayca azlıq təşkil etdikləri üçün uzun müddət “millətləşmə” prosesindən kənardə qalmışdır. Orta Çağda avropalılar əsasən Xristian mədəniyyətindən başqa bir mədəniyyət tanımadılar. Yalnız Orta Çağın ikinci mərhələsində Yunan-Roma mədəniyyətinə dönüslə fransızlar, anqlosaksonlar, ispanlar, portuqallar, hollandlar və başqa Avropa millətləri ortaya çıxmaga başladı. Özəlliklə, Orta Çağ dərəbəyliyin-

dən – ayrı-ayrı hersoqlar və knyazlıqlardan qurtulanlar yeni millət və yeni milli dövlət formalasdırmağa başladılar. Məhz bu mərhələni keçdikdən sonra da Qərb aydınları millət, milliyyət, milli dövlət, milli liberal dövlət anlayışlarını gündəmə gətirdilər. Onların 17-18-ci əsrlərdə millət, milliyyət, milli dövlət, milli liberal dövlət, konstitusiya, hüquqi dövlət ilə bağlı yazdıqları isə qədim Çin, Şumer, Misir, Hind, Türk mənbələrində çoxdan var idi. Doğrudur, Şərq millətləri bu məslələrə bir qədər fərqli yanaşmışdır. Bu da təbii idi. Çünkü qədim Şərq millətlərinin bu məsələlərə münasibətləri öz millətlərinin ruhlarının təcəsümü idi. Şərq ərazicə daha geniş-ucsuz-bucaqsız, millətlərcə saysız-hesabsız, dincə tolerant, mədəniyyətcə rəngarəng olduğu üçün “Qərb milliyyətçiliyi” ilə müqayisəyə gələ bilməz. Bu güne qədər də Qərbə məxsus millət, milliyyət, milli dövlət, milli liberal dövlət anlayışlarına Şərq-Asya millətlərinin uyışmamasına başlıca səbəblər bunlardır.

Deməli, burada düşündürücü məqamlar Avropanın keçdiyi yol, inanclar və nəticələrlə bağlıdır. Hər halda məlumdur ki, əsasən 16-17-ci əsrlərdən sonra Qərbin-Avropanın aparıcı millətlərinin (ingilis, fransız, alman, ispan və b.) aydınları tarixindən uzaqlaşdırıb milli fəlsəfi düşüncə, milli təfəkkür üzərindən dəyərləndirməyə başlamışlar. Buna səbəb odur ki, 16-17-ci əsrlərə qədər Avropa da yaşayan xalqlar müstəqil millət olma səviyyəsinə gəlib çıxmamışdır. Bir tərəfdən onların sayca azlığı, digər tərəfdən isə ayrıca bir toplum kimi özlərini dərk edə bilməmələri buna əngəl olmuşdu. Məsələn, Asiya və Quzey Afrikada ən azı 3-4 min il öncə böyük şəhərlər (Babil, Uruk və b.), şəhər dövlətlər, hətta imperatorluqlar (Şumer, Babil, Misir, Assuriya, Hittit, Troya, Midiya və b.) olduğu halda, Avropada şəhər dövlətlərin (Afina, Sparta, Roma) və imperiyaların (Ellin, Roma və b.) tarixi çox gəncdir. Bu baxımdan orta əsrlərdə də Avropada müstəqil milli dövlətlər deyil, yalnız şəhər dövlətlər və həmin şəhər dövlətlərə tabe müstəmləkələr var idi. Bu şəhər dövlətlər də isə yunanlar, italiyanlar, ingilislər, almanlar, franklar, hollandlar və başqa etnoslar demək olar ki, qarşıq şəkildə yaşayırdılar. Bu isə onların özlərini ayrıca bir Avropa milləti kimi (ingilis, fransız, alman və b.) ortaya çıxmalarına imkan vermirdi.

Avropa xalqları ən yaxşı halda xristian dini ətrafında birləşir, özlərini bir millətin deyil, hansısa etnosun, hətta tayfanın üzvləri sayırdılar. Bu mənada onlar müstəqil millətə çevrilə bilmirdilər. Millətə çevrilə bilmədikləri üçün də, şüurlu deyil, kor-koranə Xristian dini cəmiyyətini təkil edirdilər. Ancaq Avropa xalqlarının müstəqil millətə çevrilməsi prosesi ilə müasir Qərb cəmiyyətinin, Avropa sivilizasiyasının əsası qoyuldu. Bu da o zaman baş verdi ki, Avropa əhalisinin sayı sürətlə artdı, etnoslar arasında fərqliliklər özəlliklə, dini məzhəblər mənasında çoxaldı, ən əsası Türk-Turan sivilizasiyasına qarşı həmrəylik hissinin güclənməsi fonunda elm və texnologiya sahəsində uğurlar əldə edilməyə başlandı.

Deməli, Avropada şüurlu Qərb cəmiyyətinin yaranmasına ilk növbədə, əhalinin sayının artması fonunda dini ziddiyyətlərin kəskinləşməsi, etnik fərqlərin artması, milli həmrəylik hissələrinin güclənməsi, elm və texnologiyada yeniliklərin reallaşması, bir sözlə dini irqcılık (protestantlıq, lüterançılıq, kalvinizm, pravoslavlıq), millətçilik (fransız, alman, ingilis vəb.) və elm və texnologiya səbəb oldu. Əslində dini radikalizm-irqcılık millətçiliyin, millətçilik isə avropaçılığın təkanverici qüvvəsi oldu. Avropa millətçiliyi-avropaçılıq isə öz növbəsində milli imperiyaların (Fransa, Böyük Britaniya və b.), daha sonra isə Qərb sivilizasiyasının yaranmasına gətirib çıxartdı.

Maraqlıdır ki, Avropanın dini və despotik hakimiyyətlərində milli hissələr tamamilə arxa planda olduğu halda, milli hakimiyyətlərdə din müəyyən qədər nüfuzun itirsə də, amma ümumilikdə Qərb sivilizasiyasının tərkib hissəsi olaraq qaldı. Bizcə, bu amil Qərb sivilizasiyasının formallaşmasında mühüm rol oynamışdır və buna davam da edir. Bu anlamda ruhanilər ilk dönəmlərdə ictimai-siyasi durumun onların əleyhinə dəyişməsindən rahatsız olsalar da, çox keçmədi nəinki mövcud vəziyyətlə barışdilar, hətta "Avropa-Qərb sivilizsiyası" yaradılması prosesinin bir parçası oldular. Bunda da özəl bir hal yoxdur. Əgər əvvəller Avropanın ruhani və despotik hakimiyyətləri dini hissələrlə yanaşı, milli hissələrdən də istifadə edərək müsəlman ölkələrə qarşı Xaç yürüşlərini gerçəkləşdirmişdirlər, Qərbin milli hakimiyyətləri isə bunu bir qədər fərqli formada, ancaq eyni mahiyyətlə, prinsipiallıqla həyata

keçirirlər. Yəni Avropada dəyişən hakimiyətin növləri, tipləri olmuşdur, mahiyyət və məqsəd baxımından heç nə dəyişməmişdir.

Sadəcə, əvəllər ruhanilər bütün işləri üstlənərək Xristianlıq adı altında Avropanın qalxınmasına çalışırıdisa, sonralar bu işləri Qərb mütəfəkkirləri Yunan-Roma ənənlərini də dirçəldərək “Avropa mədəniyyəti”, “Qərb mədəniyyəti”, Qərb demokratiyası, Qərb azadlığı düşüncəsi ilə öz üzərlərinə aldılar. Avropanın milli aydınları din xadimlərinin, ilahiyyatçıların əsrlərcə bacara bilmədiklərini qısa müddətdə gerçəkləşdirdilər, “Avropa”nı dünyanın modeli halına gətirdilər. Bu baxımdan din xadimlərinin yerini tutan milli aydınların (Nitsse, Şopenhauer, Russo vəb.) Avropanın, Qərb sivilizasiyasının formallaşmasında yeri danılmazdır. Ancaq Avropanın milli aydınları da “Qərb sivilizasiyası”nı formalasdırarkən Xristianlığı tamamilə bir kənara qoymadılar. İlk dövrlərdə Xristianlıq milli hislərin kölgəsində qalsa da, çox keçmədi avropalığın mərkəzi, birləşdirici ünsürü halına gəldi. Xristianlıq azadlıq, insanlıq, bərabərlik, xoşbəxtlilik dininə çevrildi. Bununla da Avropa ya da Qərb mədəniyyəti əski Yunan-Roma mədəniyyətlə mövcud Xristian mədəniyyətinin sintezi olaraq meydana çıxmışdır.

Halbuki azadlıq və bərabərlik ideyaları heç vaxt insan təbiətində birmənalı olmamışdır, bu gün də belədir. Əgər əzəldən insan təbiətində azadlıq və bərabərlik ideyaları varıydısa, o öz əksini niyə yalnız XVIII əsrдə Avropada öz əksini tapmalı idi? Hər halda Qərb düşüncəsinə görə, liberalizm və demokratiya yalnız XVIII əsrдə gerçəkləşib. Avropalıların bu fikrindən belə nəticə hasil olur ki, XVIII əsrə qədər insan təbiəti öz-özünə qarşı olmuşdur. Təbii ki, bu mümkün deyildir. Əgər bir insan üçün azadlıq və bərabərlik ideyaları önemlidirsə, onu on illərlə kölə etsələr belə, bir gün yenə də istəyinə çatacaqdır. Başqa birisi üçün köləlik keçərlidirsə, o ömrü boyu azadlıq və bərabərlik ideyaları işində yaşamasına baxmayaraq, daima ruhən bir kölə olaraq qalacaqdır.

Əslində burada başlıca problem “azadlıq və bərabərlik” anlayışlarının mahiyyəti ilə bağlıdır. Mənçə, tarixən insanlar daha çox “azadlıq” əldə etdikcə insanlıq çərçivəsindən kənara çıxmışlar. İnsan üçün azadlığın sərhəddi olmayanda, onun heç bir dəyəri qalmır. Artıq insan heyvani bir məxluqa çevrilir. Bu anlamda Nitsse, Şopenhauer, Freyd, Spenser, Dyui və başqa “Qərb” aydınlarını başa

düşmək çətin deyil. Onlar milli və dini ehkamların aradan qaldırılmasından sonra “azad” düşüncə ilə Allahi inkarı yolu tutmaqla, başqa insanlara zərər verməmək şərtiyələ istənilən ixtiyarı hərəkətləri icra etməklə insanın azad olacağına inanırdılar. Bizcə, Nitsşenin, Şopenhauerin, Freydin insani yalnız öz təbii iradəsinə bağlı, onu yerinə yetirməli olan və mənəvi hissələrdən tamamilə uzaq azad bir varlıq kimi tərif etmələri yanlış idi.

Məsələn, alman filosofu Artur Şopenhauer “Dünya iradə və təsəvvür kimi” əsərində Allah iradəsindən kənardı Dünya və İnsan iradəsi ideyasını irəli sürdü ki, onun “insanı” bitkilərdən və heyvanlardan istəklərinə görə mahiyyətcə deyil, yalnız sahib olduqları eyni imkanların dərəcəsi baxımından fərqlənirdi. Yəni bitki və heyvan bütün təbii istəklərini açıq şəkildə ifadə edərək heç zaman instiktlərinə qarşı çıxmır, sadəcə imkanları çatacaq dərəcədə istəklərini hədəfləyirlər: bitki bitki, heyvan heyvan kimi. Ancaq insan bitki və heyvandan daha geniş imkanlara sahib olmasına baxmayaraq, onlardan fərqli olan şüurlu varlıq kimi əxlaq, inanclar, etiqadlar, adətlər, dəyərlər naminə təbii istəklərinin “kişiliyini”nin əyani ifadəsini ya gizlətməyə çalışır, ya da üstündən xətt çəkir. O, yazır: “Heyvan insandan hansı dərəcədə sadəlövhədərsə, bitki də heyvandan elə həmin dərəcədə daha çox sadəlövhədir. Heyvanda biz həyata olan iradəni insanda olduğundan necə dəyərlər daha çılpaq bir şəkildə görürük, insanda iradə idrakla o qədər geyindirilmiş, üstəlik, o, özünü başqa cür göstərmək qabiliyyəti ilə o qədər örtülmüşdür ki, onun həqiqi mahiyyəti demək olar ki, yalnız yalnız təsadüfi olaraq, yalnız müəyyən zamanlarda aşkarlanır” (170, s.146).

Amma bu günün Qərb insanları və onun Şərqdəki təqlidçiləri Şopenhauerin arzuladığı kimi, kişiliklərini bitki və heyvandan da daha çox çılpaq formada əyanıləşdirir, tam bir azad hərəkət ortaya qoyurlar. Bir sözlə, Qərbin “modern insanı” biliklərini, daha da artmış “ağıllarını” hər hansı milli və dini əxlaq normalarına əməl etməyə deyil, təbii istəklərinin cürbəcür vasitələrlə reallaşdırmağın yollarını tapmağa sərf edirlər. Elə Şopenhauer də yazırı ki, çünkü insanın bədən-ruh, istəmələr-ağıl ikliyində İnsan xarakteri dayanır ki, bu da bir insanın onu əxlaqlı edən yanı deyil, “kişi” edən yanıdır (202, s.439-440). Bu anlamda Şopenhauer insanın bədən “dili”ylə, “ağıl dili”nin ayrı-ayrı tutulmasının əleyhinə idi. Onun fikrincə,

ağılın bir, bədənin başqa bir şey istəməsi anlamsızdır. Ona görə də, bitki və heyvan kimi, insan da təbii istəklərinə “KİSİLİYİNƏ” qarşı gəlməməli, özünü əxlaq çərçivəsinə salıb acı çəkmə istəyindən məhrum olmamalıdır. Çünkü acı çəkmə istəyi insanın digər canlılar kimi təbii istəyidir. Bu anlamda, insan təbii istəklərinə görə heyvanlarla ortaqdır, sadəcə, onu heyvanlardan fərqli edən amilin qavramları və ağıl yürütmə olduğunu bilməlidir. Ona görə də, o, təbii istəklərinə tamamilə və qismən çıxan insanı deyil, bilən yanını təbii istəklərini doyurmaq üçün istifadə edən insanı “KİSİLİK SAHİBİ” kimi qəbul edir. Çünkü bir insanın təbii hali necə davranışırsa elə davranışmaq zorunda olduğu üçün davrandığıdır, Yəni istəmədiyi kimi davranışan insan artıq öz-özünü aldadan insandır (202, s.69-72).

Şopenhauerin düşüncələrindən belə sonuc çıxır ki, təbiətdə hər bir proses müəyyən qanuna uyğunluqlar çərçivəsində baş verir. İnsan da təbiətin bir parçası kimi, digər canlılar kimi təbiətin qanuna uyğunluqlarına qarşı çıxa bilməz. İnsan biliyi aldadıcı olduğu halda, təbiət səhv etmir, onun gedisi doğrudur. Bu anlamda bitki və heyvan Təbiətin bir parçası və özü kimi özünün varlığı gedən yolunu düzgün tapdığı, ölümün nə olduğunu bilmədən hər anını qayğısız yaşıdıığı halda, yalnız ağıllı və bilən insan problemlər içindədir. Bəlkə də, ağıllı və bilən insan üçün əsas problemlər ölüm qorxusu və axırət dünyası inamıdır (170, s.249). Şopenhauer bir qədər pessimizmə qapılısa da, əsasən insanların çıxış yolu kimi təsadüfən xatırlanan ölüm və ağrını unudub, əxlaq ehkamlarını inkar edib, eyni zamanda nə keçmiş, nə də gələcəyi düşünərək yaşamağa deyil, insanı bir növ bitki və heyvan kimi, qayğısız halda bu günü üçün yaşamağa səsləyir. Ancaq Şopenhauer insan iradəsinin azadlığından bəhs edərkən xalqın qınağından, ya da xalqın ittihamından tamamilə vaz keçə bilmirdi. Nitsşə yazırkı ki, Şopenhauer insanda “azad iradə” məsələsini düzgün müəyyənləşdirə də, xalqın qınağı məsələsini həddən artıq ifratlaşdırmışdır (206, s.36). Yəni Nitsşeyə görə “üst insan” (çox az sayda insan “üst insan” ola bilər) iradəcə güclü olduğuna görə, onlar “təbii istəklərinə” qarşı çıxmırlar. Çünkü azad iradəli “üst insan” üçün Tanrı yoxdur, o, özü özünün “Tanrısidir” (206, s.40).

Ümumiyyətlə, qeyd etməliyik ki, alman filosofu Fridrix Nitsşə əsasən “Zərdüşt belə dedi” (1885), “İyinin ve kötüünün

ötesinde” (1887) əsələrində öldürməyə çalışdığını Tanrı ideyasına qarşı “Üst insan”ı irəli sürməyə çalışmışdır. O iddia edirdi ki, bu günə qədər ruh bədəndən üstün idi, artıq bədən ruhdan üstündür. Nitsşə yazırıdı: “Amma oyanan, bilən adam belə deyər: Mən, bütünlükə bədənim və bundan kənardı bir şey deyilim. Ruh yalnız bədəndəki bir şey üçün istifadə olunan sözcükdür” (249, s.31). Ruhu “kicik ağıl” kimi bədənin bir vasitəsi adlandıran Nitsşə bədənicismi onə çəkərək deyir ki, “mənlik” də bədəndir və “mən”i də bədən yaratır (249, 32) Bir sözlə, artıq Tanrıya qədər yüksələn ruh artıq ayaqaltı olmuş və öz yerini bədənə-“Üst insan”a vermişdir (207, s.45).. Nitsşenin “Üst insanı” ruhsuz bədən, Tanrıya inanmayan bugünkü “Modern, ya da postmodern insan” idi. “Üst insan” üçün mənviyyat, ruh, Tanrı anıtlarının heç bir dəyəri yox idi. Artıq “Üst insan”的 ortaya çıxmazı və yaşaması üçün Tanrı ideyasının, Tanrıyla bağlı olan bütün mənəvi olanların üstündən amansızcasına xətt çəkilir, ölüm hökümü kəsilirdi (207, s.88). Nitsşə Tanrı ideyasının, Tanrıyla bağlı olan bütün mənəvi-ruhi olanların aradan qaldırılmasının vacibliyini onunla izah edirdi ki, İnsan məhz onların sayesində bu günə qədər kölə olmuşdur. Tanrı ideyasıyla İnsan daima kölə vəziyyətində saxlanmış, bütün istək və arzularının üstündən xətt çəkilmiş, bir sözlə hər şey Allahın yazdığı qədərin, taleyin iradəsinə buraxılmışdır. Bu anlamda İnsanlar qədimlərdə birmənalı şəkildə kahinlərə, münəccimlərə inanaraq hərəkət edirdilər. Ancaq sonralar kahinlərə, münəccimlərə şübhələr yarandı. Yəni İnsanlar artıq hər şeyin Tanrıının yazdığı qədərlə, alın yazısıyla baş verdiyinə şübhə etdilər, tərəddüdlər baş qaldırdı. Indi isə artıq heç bir şübhəyə də yol vermədən “qədərçiliyə”, “alın yazısına” son verilməli azad-özgür “Üst insan” yaratılmalıdır. Nitsşə özünü nəzərdə tutaraq yazırıdı: “Ancaq “insan” deyilən ölkəyi kəşfədən, “insanın gələcəyi” adlı ölkəyi də kəşf etdi” (207, s.231).

Nitsşenin kəşf etdiyi “insanın gələcəyi” adlı “Üst insan”lı ölkə bugünkü Avropa-Qərb dünyasıdır. Nitsşenin “İnsanın gələcəyi” kimi gördüyü Avropa-Qərb dünyasında Tanrı ideyası, xristianlıq, yəhuidilik əsasən yalnız sözdədir. Çünkü “Üst insan” üçün Tanrıının nə istədiyi deyil, özünün nə istədiyi önemlidir. “Üst insan”的 şürurunda o, Tanrıının düşündüyü kimi yox, Tanrı onun istədiyi kimi düşünür. “Üst insan” inanır ki, onun bədəninin bütün istəkləri,

hərəkətləri Tanrının isteklərinə zidd deyildir. Çünkü bugün “Üst insan” bütün istək və hərəkətlərini bədəninə görə müəyyənləşdirir, burada mənəviyyat ikinci, bəlkə də daha sonrakı yerdədir. Amma bugünün “Üst insan”ı Tanrı ideyasını tamamilə sıradan çıxarda bilməmişdir. Bu anlamda, bugünkü “Üst insan” Nitsşenin “insanın gələcəyi” adlı ölkədə görmək istədiyi “Üst insan”la tam üst-üstə düşmür. Çünkü Nitsşenin “insanın gələcəyi” adlı ölkədə yaşayan “Üst insan”ın ümumiyyətlə, yəni sözdə belə olsa, Tanrıya ehtiyacı yox idi. Amma bu günkü Avropada “Üst insan” da, sözdə də olsa, Tanrı ideyası da var.

Deməli, Nitsşelərin, Freydlərin bugünkü “Üst insanları” yalançıdır, ikiüzlüdürler, çoxüzlüdürler. Çünkü bir tərəfdən Tanrı və Tanrının isteklərini qəbul etmək kimi görünmək, digər tərəfdən isə “Üst insan” - “Modern insan” – “Postmodern insan” kimi heç bir əxlaqi, mənəvi sərhədlər tanımamağı başqa cür izah etmək mümkün deyildir. Nitsşenin bugünkü “Üst insanı” “cəllad Tanrı”, “işgəncəci Tanrı” (207, s.271), “ikiüzlü Tanrı” adlandırdığı Tanrıdan daha çox qorxuludur. Çünkü Tanrı hər bir insanın bugünkü xeyir və şər əməllərinə görə bu dünyada və axırət dünyasında gec-tez cəzalanacağı, ya da mükafatlandırılacağı ilə xəbərdar etdiyi halda, Nitsşenin “Üst insanı”, Freydin “cinsəl insanı”, Dyuinin “Praqmatist insanı”, Şopenhauerin “heyvan iradəli insanı” xeyir və şər əməllər deyiləni maddi və günlük çıxarlarına görə müəyyənləşdirilər. Artıq Qərbin “modern insanı” cəlladlığı da, işgəncəni də, ikiüzlülüyü də, yalançılığı, əxlaqsızlığını da adı bir şey kimi qəbul edir. “Modern insan” üçün cəlladlıq, ikiüzlülük, yalançılıq, əxlaqsızlıq deyilən anlamlar şəraitə, duruma, çıxarlara görə tez-tez dəyişir. Halbuki Nitsşeler, Freydler, Dyuiler bu kimi hərəkətləri Tanrıya yaraşdırırmır, Tanrı ideyasından çıxış edib, amma buna əməl etməyənlərə görə Tanrını ittiham edirdilər.

Bəs, “Modern insan”ın əməllərinə görə kim, yaxud da kimlər cavab verməlidir? Bəlkə, yenə də Tanrı suçludur? Halbuki Şopenhauerların, Nitsşelərin, Freydlərin, Dyuilerin timsalında “modern insan” Tanrıni çıxdan undub və azadlığa qovuşub. Bu zaman belə bir nəticə çıxarmaq olar ki, “Modern insan” elə belə də olmalıdır. Yəni Tanrının insanı ikiüzlü, əxlaqsız, namussuz, yalançı ola bilməyəcəyi, təbii ki olarsa da cəzasını çəkməli olduğu halda, Şopenhauerların, Nitsşelərin, Freydlərin, Dyuilerin, bir sözlə Qərbin

“Modern, ya da Postmodern insan”ı ikiüzlü, əxlaqsız, namussuz, yalançı ola bilər və olmalıdır da. Yeri gəlmışkən, “modern, ya da postmodern insan” üçün əxlaqsız, namussuz, yalançı, iküzlü anamları xeyir və şər anlamı baxımından nisbidir. Yəni bu anamların əxlaq-əxlaqsızlıq, yalan-doğru, namus-namussuzluq, birüzlülük-çoxüzlülük Tanrı ideyası baxımından önəmi vardır. Əgər Tanrı ideyası ölübsə, yaxud da sözdə Tanrı ideyası varsa, bu zaman əxlaq-əxlaqsızlıq, yalan-doğru, namus-namussuzluq, birüzlülük-çoxüzlülük kimi anamlarda öz əhəmiyyətini itirmişdir. Çünkü Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin iddiasında insanın köləlyinə səbəb Tanrıının insanlardan xeyirli olanları – doğrunu, əxlaqi, birüzlülüyü, adilliyi tələb etməsi olmuşdur. Amma “modern insan” bütün burlardan imtina edib azad-özgür olunca, artıq onların heç bir anlamı qalmamışdır. Tanrıının müəyyənləşdiridiyi insani-mənəvi dəyərlər aradan qalxmış, onun yerini Şopenhauerlerin, Nitsşelərin, Freydlerin, Dyuilerin, Marksların müəyyənləşdiridiyi maddiçi, cinsəl, praqmatist, heyvani, sinifi “dəyərlər” tutmuşdur.

“Qərb” aydınları modernizm mərhələsindəki “modern insanı”, son zamanlar əldə etdikləri uğurlara görə dağın başına qoymaqla yanılırlar, əslində onu uçurumun dibinə salıblar. Ə.Qəşəmoğlunun təbrincə decək, “Qərb filosoflarının dediyi kimi, o insan azad deyil ki, keyfi nə istəyir edə bilsin (lap elə başqasının azadlığına xələl gətirmədən!). Keyfi nə istəyir edə bilmək azadlıq əlaməti xüsusiyyəti ola bilməz. Azadlığın əsas meyari, insanın yalnız və yalnız öz təyinatına uyğun olaraq fəaliyyət göstərməsi üçün imkanlarının olmasıdır” (101).

Fironlar kimi özünəvurğun, egoist “azad və bərabər” insan cəmiyyəti formalasdırıban “Qərb” bunu liberalizm və demokratiya kim qələmə versə də, qərblilərin ümumi durumu maddi cəhətdən sixıntı içində yaşayan əksər qeyri-qərblilərdən heç də yaxşı deyildir. Belə demək mümkündürsə, Şərqdə bəzi insanlar ac qalmamaq, yaxud da daha yaxşı yaşamaq üçün bədənlərini və vicdanlarını satdıqları halda, Qərbdə insanların əksəriyyəti ifrat azad və bərabərlik düşüncənin nəticəsində bunu edirlər. Başqa sözlə, Qərbin texnoloji və elmi inkişafı fonunda modern insanın maddi rifahı, onu inanclardan və mənəvi dəyərlərdən yoxsul buraxmışdır. J.J.Russo, Maks

Veber, Daniel Bell, T.T. Bottlomer və başqa Avropa alımları məhz bu təhlükəni görərək həmvətənlərini öncədən xəbərdar etmişlər.

Bütövlükdə, Qərb mütəfəkkirləri bilərəkdən 17-18-ci əsrlərdən etibarən Avropa mədəniyyəti anlayışını gündəmə gətirmiş, bu zaman cografî məkan anlayışına deyil, milli-dini düşüncənin bütünlüyünə, elmi rasionallığa, gerçəkçi bir fəlsəfəyə əsaslanmışdır. Ən əsası Qərb-Avropa mədəniyyəti, Qərb-Avropa sivilizasiyası anlayışları altında yeni bir mərkəz formalaşdırıb onu başqa mədəniyyətlərə və sivilizasiyalara qarşı qoymuş oldular. Əlbəttə, bu qarşı qoyma ilk növbədə, özünü böyük və əvəzolunmaz tutmaq üçün lazım idi. Qərb mütəfəkkirləri bunu avropalıların özlərinə inamlarını artırmağa, üstünlük kompleksi yaratmağa hesablamışdır. Artıq avropalıların şüurunda dünyadakı digər mədəniyyət və sivilizasiyalardan üstün olmaq şüru özünə yer tutmağa başladı (188, s.11). Qərb mütəfəkkirləri avropalıları inandırmağa çalışırdılar ki, dünyada mədəniyyət, fəlsəfə, demokratiya və sair nə varsa, hamısı Avropada yaranıb. Bir sözlə, mədəniyyətin, fəlsəfənin, demokratiyanın, insan hüquq və azadlıqlarının ilk beşiyi Avropadır. Şübhəsiz, “Avropa” kimliyi formalaşdırıllarkən bir tərəfdən Yunan-Roma mədəniyyətindən, digər tərəfdən Xristianlıqdan maksimum istifadə edildi. Əslində Qərb düşünürleri bu işləri görərkən ilahiyyatçılarından daha geniş imkanlara malik idilər. Bu da onların uğura çatmasında heç də az rol oynamadı. Onlar milli, dini, vətən, demokratiya, liberalizm və başqa anlayışlardan hərərəfli istifadə etməklə buna nail oldular. H.Çakmak yazır: “Avropa şəxsiyyətinin təməlində yunan mədəniyyəti; ağılı, demokratiyası, fərdiyyətçilik və müstəqillik, Roma mədəniyyəti; dövlət, hüquq və vətəndaş düşüncəsi, xristianlıq isə; mənəvi dəyərləri (mərhəmət, qardaşlıq, Tanrı sırasında bərabər olmaq və s.) dayanaraq Avropanın təməl quruluşunu formalaşdırmışdır” (188, s.12).

Avropa sivilizasiyasının sonralar Qərb sivilizasiyası kimi adlandırılmasında isə 2. Dünya müharibəsindən zəif çıxmış, ona görə də keçmiş SSRİ-yə qarşı dirənə bilməyən Avropa dövlətlərinin, özəlliklə İngiltərənin ABŞ-la iş birliyinə getməsi mühüm rol oynamışdır. O.M.Öztürk yazır: «İngiltərə müharibədən qalib çıxmaqla bərabər, müharibədə ciddi güc itkisinə uğradığı və bu səbəbdən də Avropanın məruz qaldığı sovet təhlükəsinin qarşısını almaqda ondan

gözləniləcək gücdə olmadığı üçün, ABŞ Avropaya dəvət edilmiş və Sovet İttifaqı qarşısında ABŞ kimi güc mərkəzi bu yolla meydana çıxmışdır» (210, s.7). Doğrudur, bu gün SSRİ yoxdur, amma Qərb sivilizasiyasının iki dayaq sütunu olan ABŞ və Avropanın birlikdə hərəkət etməsi Qərbin özünü müdafiəsi baxımından çox önemlidir. Çünkü Qərb artıq özünü meydanlardakı savaşlardan çox düşüncə, yaxud da mədəniyyətlərarası müharibədən qoruyur (210, s.15).

Qərb fəlsəfəsində “Qərbçilik” və “Şərqçilik”...

Avropa mütəfəkkirlərinin əksəriyyəti 18-ci əsrin ikinci yarısından etibarən Avropa sivilizasiyasından kəndə qalanları da əsasən Şərq, Şərqçilik olaraq tanıtmağa başladılar (204, s.86). Onların nəzərdə tutduğu “Şərq”də isə mədəniyyət, fəlsəfə, demokratiya “Qərb”lə müqayisədə çox aşağı idi. Burada maraq doğuran əsas məsələ ondan ibarətdir ki, “Qərb”ə qarşı məhz niyə “Şərq” seçilirdi, üstəlik də müqayisələnmiş bir səviyyədə təqdim olunurdu? Bu bir intiqam, aşağlamaq hissidir mi? Fələstinli alim Edvard Səid “Oryantalizm: Sömürgeçiliyin keşf kolu” əsərində bu məsələləri geniş izah edərək yazırkı ki, Qərbdən kəndə qalanlara “Şərq” adı verilməsi və “Şərqçilik” adı altında elmi bölmələrin yaradılması təsadifi deyildir. Onun fikrincə, bu anlamda “Şərq” və “Şərqçilik” ingilislər, fransızlar, almanlar üçün coğrafi bir ayrim deyil, bir sıra çıxarlar toplamıdır. Qərb aydınlarının bütünü “Şərq”dən söz açarkən, yazarkən ancaq “Qərb”in yararından çıxış edirlər (212, s.16-30). Türk aydını Meriç hesab edir ki, Səidin bu kitabı yalançı Avropanı, “Qərbi” tanımaq üçün yaxşı bir örnekdir (204, s.92).

Qərb mütəfəkkirlərinin “Qərb” üstünlüyü fonunda “Şərq”ın aşağılanması ilk növbədə, avropalıların şüuruna hesablanmışdır. Bu səbəbdəndir ki, onlar “Qərb” və “Şərq” haqqında həqiqətə uyğun olmayan fikirlər irəli sürməkdən, bunu elm kimi qələmə verməkdən çəkinmirdilər. Onların əsas məqsədi Avropa xalqlarında böyüklik hissi yaratmaq baxımından modern və elmi şüur formalasdırmaq idi. Bunun üçün önemli vasitələrdən biri xalqın tarixə, özəlliklə mədəniyyət tarixinə, din tarixinə baxışını dəyişdirmək, böyük və əzəmetli keçmişə sahib olduğunu inandırmaq lazımdır.

Bu baxımdan dünyanın, o cümlədən Avropanın yeni tarixini, özəlliklə ideoloji tarixini yaratmaq başlıca hədəf oldu. Burada söhbət yalnız sirf tarix kitablarının yazılımasından, məsələn İtaliya, Fransa tarixinin qədim dövrdən başlayıb yaşadıqları zamana qədər qələmə alınmasından getmirdi. Burada əsas məqsəd bütün sahələrdə bir modern Avropa mifi, mədəni Avropa idealı, demokratik Qərb sivilizasyası yaratmaq idi. Qərb mütfəkkirləri bunu bacardılar. “Qərb sivilizasiyası”nı yaradarkən aşağıladıqları, yuxarıdan aşağı baxdıqları “Şərq”dən, “Şərq” mütfəkkirlərindən, onların ideyalarından geniş şəkildə istifadə etdilər. Amma bunu edərkən ya onları ötəri olaraq xatırladılar, ya da buna da lüzum görməyərək bütün nəzəri və texnoloji keşfləri öz adlarına çıxdılar. Qərb mütfəkkirlərinin bir tərəfdən “Qərb”dən kənarda tutduqları “Şərq sivilizasiyası”nı – Şərq mədəniyyətini, Şərq fəlsəfəsini, Şərq tarixini aşağılaması, digər tərəfdən aşağıladığı “Şərq”dən qidalanması nə qədər təzadlı olsa da, bütün bunlar “Qərb”in böyüklüğünə və möhtəşəmliyinə xidmət etdiyi üçün, onların baxışında təbii idi. Bu baxımdan dünənə qədər bir çox elmləri “Şərq”ə aid etdikləri Çin, Türk, Ərəb, Fars, Hind mütfəkkirlərinin sayəsində öyrənən avropalı aydınlar bunu, Avropa xalqlarına maraqlarına uyğun çəkildə təqdim etmişlər.

Ümumiyyətlə, zərrə qədər də şübhə etmirik ki, dünyanın “Qərb” və “Şərq” deyə iki qütbə, iki sivilizasiyaya ayrılması Avropa aydınlarının beynlərinin məhsuludur. Əslində isə tarixən nə Qərb, nə də Şərq sivilizasiyası olmuşdur, bu gün də yoxdur. Avropa aydınlarının “Qərb” və “Şərq” ikitirəliyi nəzəriyyəsini irəli süməsi sirf ideoloji mahiyyət daşıyır. Onsuz da fəlsəfəni, mədəniyyəti, tarixi ilk dəfə elmdən uzaqlaşdıraraq ideolojiləşdirənlər də avropalılar olmuşlar ki, heç bunu gizlətmirlər də (149, s.159). Avropa aydınları üçün obyektiv və əsil adlanan mədəniyyət, tarix, fəlsəfə yalnız “Qərb” düşüncəsinə uyğun gələnlərdir. Bu baxımdan çağdaş Avropa aydınlarının bütün sahələrdə “Qərb”i şışırtmələri, bunun müqabilində “Şərq”i aşağılamaları həqiqəti özündə eks etdirə bilməz. Ancaq bu bir gerçeklikdir ki, “Qərb”in “Şərq” üzərində üstünlüğünün və aparıcılığının saxlanılmasında Avropa aydınlarının davamlı apardıqları, aparmağa da davam etdikləri ideoliji mübarizə (demokratiya, liberalizm, vətəndaş cəmiyyəti və s. ideyalar) mühüm rol oynadı.

Türk dünyasının yeni Qərb ideyalarıyla tanışlığının ilk mərhələsi (XIX əsr- 20-ci əsrin əvvəlləri)

“Qərbləşmə” possesi çar Russiyasının işğalı altında olan Türk elləriylə, müstəqil Türkiyədən bir qədər fərqli istiqamətdə inkişaf etmişdir. Şübhəsiz, bunun müxtəlif səbəbləri arasında müstəmləkəçilik psixoljisi mühüm yer tutur. Hər halda, çar Rusiyasının müstəmləkəsi olan türklərlə müstəqil, üstəlik bir imperatorluq sahibi türklərin in “qərbləşmə”yə baxışlarında fərqlərin olması təbii idi. Onlardan birisi “qərbləşmə”dən yararlanaraq çar Rusiyası imperatorluğunu devrərək müstəqil olmağa, digəri isə əksinə Osmanlı imperatorluğunu qorumağa və gücləndirməyə çalışırıdı. Zənnimcə, əsarət altındaki türk aydınlarının əksəriyyətinin “qərbləşmə”yə çox meyilli olması müstəqillik hissi ilə bağlı idi. Onlar Osmanlı aydınlarından fərqli olaraq “qərbləşmə”yə yalnız məcburi müasirləşmək anlamında deyil, itirilmiş müstəqilliyin yenidən geri qaytarılması nicatı kimi də baxırdılar. Məhz bunun nəticəsi idi ki, bəzi aydınlarımız “Qərb”dən gələn ideyaların müsbət cəhətlərini baxmayaraq, bütövlükdə İslama və milli dəyərlərə zidd tərəflərini bildikləri üçün onu ideallaşdırmaqdan vaz keçdikləri halda (Bakıxanov, Zakir, Şirvani, Zərdabi), digərləri (Axundzadə, Mirzə Kazım bəy) tərsinə “Qərb”i nicat yolu olaraq seçdilər. Bütün hallarda, iki əsrdir “Qərb”dən kənarda qalan xalqlarda bir “Qərb” idealı vardır. “Qərb”i bir ideal kimi görənlər isə “qərbləşmə” tərəfdarıdırılar. “Qərbləşmə” o zaman meydana çıxıdı ki, Avropa maddi və mənəvi gücü ilə dünyada fərqlənməyə başladı. “Qərb”dən kənarda qalanlar da bir “Qərb” gerçekliyinin duyar-duymaz ona maraq göstərdilər. Bununla da, Türkiyədə, Yaponiyada, İranda, Rusiyada və başqa ölkələrdə “qərbləşmə” tərəfdarları ortaya çıxdılar.

Türk Dünyasında, o cümlədən Türkiyədə, Azərbaycanda, Kırımda, Tatarıstanda, Türkistanda “qərbləşmə” 19-cu əsrin əvvəllerindən özünü göstərmüşdür. Türkler arasında “qərbləşmə” məsələsi ilk günlərdən birmənalı qarşılanmamışdır. Biz, “Qərb” məsələsi meydana çıxandan günümüzədək Türk aydınlar arasında bu məsələyə münasibətdə üç əsas baxış olmuşdur:

- 1) “Qərbləşmə”nin tərəfdarları;
- 2) “Qərbləşmə”nin əleyhdarları;

3) “Qərbləşmə” məsələsində orta mövqe tutanlar...

XIX əsrдə Azərbaycanda Qərbləmənin ilk əleyhdarları və tərəfdarları.

XIX əsr Azərbaycan Türk mütəfəkkirlərindən Bakıxanov çağdaşları arasında ilk dəfə Qərb-Xristian mədəniyyəti ilə Türk-İslam-Şərq mədəniyyətini müqayisə edərək Rus-Qərb-Xristian mədəniyyətinin yüksəlşəsini də, bunun fonunda Türk-İslam-Şərq mədəniyyətinin tənəzzülünü də çox doğru görə bilməşdi. Bir mədəniyyətin yüksəlşəsi yalnız onun təmsilcilərinin ideyalarının məhsulu deyil, eyni zamanda başqa bir mədəniyyətin durğunluq işində olması ilə bağlıdır. Özəlliklə, tənəzzül edənin tərəqqi edəni nə dərəcədə dərkindən çox şey asıldır. Burada iki yol, iki seçenek var: 1) tənəzzül edənin özünün çıxış yolu araması, yaxud da ən azından başqasından örnək almaqla yanaşı, sonucda öz yolunu seçməsidir. 2) tənəzzül edən özü çıxış yolu aramaq əvəzinə yalnız tərəqqi edəni təqib və təqlid etməsidir. Bakıxanov bu yollardan birincisini seçmişdir. Belə ki, həm Avropa mütəfəkkirlərinin əsərləri ilə tanışlıq, həm də müsəlman ölkələrində (Türkiyə, Qacarlar və b.) səyahətdə olarkən burada gördüyü mövhumat və cəhalət Bakıxanovda Qərb mədəniyyətinə müəyyən maraq yaradaraq, ən azı Şərq və Qərb mədəniyyətlərindən hansının üstün olması tərəddüdləri baş qaldırsa da, sonunda o, üzünü Şərqə tutmuşdu (42, s.196).

XIX yüzil Azərbaycan Türk aydınlarından Seyid Əzim Şirvani də Bakıxanovun yolunu izləyərək Qərb mədəniyyətinin bəzi cəhətlərini təqdir etməklə yanaşı, ümumilikdə nicat yolunu İslamlıq və Türklik çərçivəsində görmüşdür (161, s.117-118). Onun fikrincə, əgər İslama, şəriət qanunlarına olduğu kimi əməl edilərsə və bu dövrdə Avropada da geniş yayılan mütərəqqi ideyalar - yeni tipli məktəblər, dövri mətbuat yaranarsa, dünyəvi elmlər öyrənilərsə onda müsəlmanlar, o cümlədən Qaqqaz türkləri də inkişafa qədəm qoyacaqlar. Çünkü Avropanın kəşf etdiyi bir çox ixtiralar Quranda çoxdan öz əksini tapmışdır (162, s.44). Milli mətbuatın banisi Həsən bəy Zərdabi də Bakıxanov və Şirvani kimi, millətin inkişafında əsas yeri milli-dini dəyərlərə verməklə, yeniləşmənin bir vasitəsi kimi Qərb mədəniyyətindən də yardımçı kimi istifadə etməyə çalışmışdır:

«Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik» (178, s.419). XIX əsrin ikinci yarısında yeniləşmə uğrunda mübarizə apararaq mədəni türkçülüyü və mədəni islamçılığı canlı bir timsal kimi XX əsrin əvvəllərinə daşıyan H.Zərdabi, bu dövrədə də dil birliyi, din birliyi, milli təşkilatların yaranması məsələlərlə bağlı konkret təkliflərlə çıxış etmişdir. Zərdabi qeyd edirdi ki, hər bir millətin əsas dirəkləri, millət olmasına səbəb dil və din-məzhəbdir. Bunlardan birisi əldən getsə millətin beli sınar, ikisi də getsə millət başqa millətlərə qarışar və yox olar (179, s.22). XIX əsrin ikinci yarısında Qafqaz müsəlmanlarının milli oyanışına, yəni mədəni türkçülüyü və mədəni islamçılığa təkan verən H.Zərdabi bu işinin davamı olaraq 1900-cu illərdə Rusiya, o cümlədən Qafqaz türklərinin dil-millət və din-islam birliyi ətrafında birləşməsini vacib saymışdır.

Ancaq Bakıxanov, Şirvani və Zərdabidən fərqli olaraq Mirzə Fətəli Axundzadənin yaradıcılığında Qərb mədəniyyətinin təsiri qırmızı bir xətlə keçir. Qərb mədəniyyətinin təsiri altında, Türk-Müsəlman dünyasında ilk dəfə Avropasayağı konstitusiyalı dövlət ideyasını da o, irəli sürmüştür (14, s.268). Axundzadəyə görə, konstitusiyalı dövlət üçün zəruri olan məsələlərdən biri də dinin dövlətdən ayırlamasıdır. «Xalqla dövlət arasında ayrılığın əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsələt olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaat edir, ürəyində dövlətə nifrat bəsləyir» (14, s.255) - deyən Axundzadəyə görə, ruhanilər xalqın «pənahı»na çevrilib və nəticə də xalq dövlətə ikinci dərəcəli baxır. Bu məsələdə Axundzadə nə qədər haqlı olsa da, dinə qarşı həddən artıq radikallığı da özünü bürüzə verir. Axundzadə bu dövrə İslamlı, hakimiyyətdə əsas yer tutub xalqı çapıb-talayan ruhaniləri eyni tutur. Halbuki ruhanilərin əməlinə görə, nə islam, nə də onun peyğəmbəri günahkar ola bilməz. Fikrimizcə, bu məsələyə münasibətdə daha obyektiv mövqeni Axundzadə yox, Zərdabi, Hüseynzadə, Rəsulzadə tutmuşdur.

Beləliklə, XIX əsrдən başlayaraq Azərbaycan türk mütəfəkkirlərindən bəziləri (M.F.Axundzadə və b.) dolayısıyla da olsa, millətin xilas yolumun yalnız İslam əsasında axtarılmasının əleyhinə çıxıb daha çox Qərb mədəniyyətinə meyil etdikləri halda, digərləri (A.A.Bakıxanov, S.Ə.Şirvani və b.) Qərb mədəniyyətindəki

müsbat meyilləri inkar etmədən, ancaq İslAMDAN daha möhkəm yapışib ilkin İslAMA qayıtmaqla problemlərin həll olunmasına inanırdılar. Beləliklə, bu mütfəkkirlər və onların sələfləri arasında ifrat dərəcədə qərbləşməyə (M.Şahtaxlı, C.Məmmədquluduzadə və b.) və köhnəpərəstliyə (Ə.Axundoğlu, Q.Qarabəyli və b.) meyil edənlərlə yanaşı, Avropa-Qərb və Şərq-İslam mədəniyyətinə münasibətdə onların sintezindən çıxış edən yeni bir nəsil (H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Yusifbəyli, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və b.) də yarandı.

Türkiyədə Qərbləşmənin ilk əleyhdarları və tərəfdarları.

Türkiyədə “qərbləşmə” Erol Güngörün təbrincə desək, “ilk dəfə Təzminatdan sonradır ki, Türk münəvvəri altın çagi “bugün” içində, yəni yaşayan Avropa dövlətlərində görməyə başladı” (192, s.62). Türk aydınları arasında ilk “qərbçi”lərdin biri Əli Suavidir. Qərbləşmə tərəfdarlarından Cəlal Nuri İləri “Türk inqilabı” əsərində Avropa mədəniyyətini müdafiə etmişdir (208). Onun fikrincə, bir çox səbəblərdən türklər İslAM mədəniyyətindən ayrılib Avropa mədəniyyətinə qatılır ki, bu da qəçinilməz bir inqilabdır. Amma bu yalnız Avropanın deyil, türklərin də Avropa üzərində zəfəri sayıla bilər: “Avropalı oldum deməklə Avropalı olmaz. Yaşayış və düşünüşümüz də bu amaca görə dəyişilməlidir. İinqilabdan sonra Qərb mədəniyyətinin qəbul və tətbiqinə mane olan əngəllərin sökülbüt atılması lazımdır” (204, s.159). Hətta, o yazırkı ki, “Qərb dillərini bilmək o dillərdə düşünmək deməkdir”. Nurinin fikrincə, Avropa ədəbiyyatı fikir yürüdür və Qərb mədəniyyəti ən sağlam mədəniyyətdir. Avropalılığı qəbul edərkən də onun bütün özəlliklərini, düşünmə və çalışma üsulları da alınmalıdır. (204, s.166-168).

«Nə olursa olsun, irqə dayalı bir siyasi milliyyət icadı fikri meyvələrini verir» deyən, Quzey Türklerindən Yusif Akçura da Qərbçiliyə meyil etməklə yanaşı, «Osmanlı milləti» ideyasını rədd edərək əsas diqqəti türkçülüyə (Türk birliyinə) və islamçılığa (İslAM birliyinə) yönəltmişdir. Yusif bəy belə qənaətə gəlmışdır ki, bir çox səbəblərdən Türk dünyası, o cümlədən Osmanlı Türkiyəsi üçün də (xristian dövlətlərinin İslAM birliyini istəməməsi və s.) İslAM birliyi ilə müqayisədə Türk birliyi daha realdır (18, s.192). Ancaq o, çox

sonralar yazırkı ki, Türk birliyi dedikdə, ancaq Türkiyə türklerinin birliyini nəzərdə tutmuşdur. (18, s.193). Şübhəsiz, buna səbəb də Atatürk Türkiyəsinin məcburi olaraq belə bir siyaseti izləməsi idi. Krım türklerindən Həsən Səbri Ayvazov isə daha çox millət və din bütövlüyündən çıxış etmişdir. Ona görə, türklerin nicatı nə sosializmdə, nə də ona oxşar yad bir cərəyanda deyil, mütərəqqi ruhlu İslam-Türk birliyindədir (12). Bu baxımdan Ayvazov Əli bəy Hüseynzadə kimi üstünlüyü nisbətən türklüyü vermiş (12), türk-müsəlman dünyasının nicatını da İslam-Türk məfkurəsinin sintezində axtarmışdı (13, s.352).

Ancaq bu dövrдə Qərbləşmənin birmənalı şəkildə əleyhdarları olan Mehmet Akif Ersoy ümmətçiliyi müdafiə edərək yazırkı ki, bütün müsəlman millətlər üçün yalnız İslam dini-müsəlmanlıq birləşdirici mahiyyət daşıyır. Onun əksi olaraq milliyyətçilik və irqçılık bələcülük xüsusiyyətinə malkidir. Bu mənada İslam milyonlarla, milyardlarla insanları birləşdirə bildiyi halda, milliyyətçilik onları ayrı-ayrı hissələrə parçalayır. Bu isə, müsəlman millətlərinin birləşməsinə ənəgəl olur və çıxılması mümkün olmayan bir dalana sürükləyir. Ona görə, "müsəlmanam" deyən hər bir millət ayrı sezikliyə yol vermədən Allahın yolunda bərabərcə yürüməlidir. Necə ki, Osmanlı imperatorluğu dövründə milliyyət və millət yox idi, sadəcə islamiyyət vardi. Ersoy yazırkı: "Hani milliyyətin İslam idi... Qövmiyyət nə! Sarılıb simsiki dursaydin milliyyətinə. «Arnavatluk» nə demək? Varmı şəriəttə yeri? Küfr olur, başqa deyil, qövmünü sürmək iləri! Ərəbin Türkə, Lazın Çərkəzə yaxud Kürdə, Əcəmin Cinliyə rüçhanımı varmış? Nərdə! Müsəlmanlıqda "ənasır" mı olurmuş? Nə gəzər! Fikri qövmiyyəti təlqin ediyor Peyğəmbər" (189^a, s.181). Mehmet Akifə görə, bu dünyada müsəlmanlıq var ikən nə türklüyün, nə farslıyın, nə də ərəbliyin bir mənəsi yoxdur, onların hər biri gələcəkdə aradan qalxacaqdır. Ancaq müsəlmanlıq dünya durduqca var olacaqdır. Belə ki, müsəlmanlıq milliyyətdən üstün bir məfkurə olduğu üçün türk, ərəb, fars və digər müsəlmanlar bir-birindən ayrı yaşaya bilməzlər. Ersoy yazırkı: "Artıq ey milleti mərhumə, sabah oldu oyan! Səna az gəldi əzanlar, diyə ötsünmü bu can? Nə Ərəblik, nə də Türklik qalacaq aç gözünü! Dirlə Peyğəmbəri zişanın ilahi sözünü! Türk Ərəbsiz yaşamaz. Kim ki yaşar dər, dəlidir! Ərəbin, Türk isə həm sağ gözü, həm sağ əlidir" (189^a, s.434). Ersoya görə, bu gün

avropalaşdırılmağa sürüklənən Şərq mədəniyyəti, o cümlədən İslam mədəniyyəti isə vaxtilə dünyaya bir örnek olmuşdur. Halbuki o zamanlar da elm və mədəniyyətdən uzaq olan Qərb idi. Ancaq sonralar avropalılar öz üzərlərində işləyərək yeni bir mərhələyə qədəm qoydular. Hətta, Qərb mədəniyyəti Şərq dünyasına örnek olacaq bir duruma gəldi. Ancaq Ersöyün fikrincə, Şərq dünyası öz əzəmətini bərpa etmək üçün üzünü Qərb mədəniyyətinə deyil, keçmişinə tutmalı və onu dirçəltməlidir (189^a, s.250, 259). İslamlıq ideyasını istənilən ideyaya, o cümlədən Türklüyü, Turançılığı (189^a, s.376) qarşı qoyan Ersöy hesab etmişdir ki, müsəlmanların qurtuluşu yalnız «İslam birliyi» məfkurəsi ilə bağlıdır.

Bütün bunlara baxmayaraq Türkçülük, Turançılıq ideyaları XX əsrin əvvəllərində əsasən iki istiqamətdə: 1) vahid Turan-Türk dövlətini arzulayan siyasi romantiklərlə; 2) ayrı-ayrı müstəqil türk dövlətlərinin yaranmasını müdafiə edən gerçəkçi, yaxud da federalist (Türk Federasiyası) türkçülər şəklində meydana çıxmışdır. Siyasi romantik türkçülər daha çox qan qohumluğunu, dil və din birliyini önə çəkdikləri halda, gerçəkçi türkçülər önce ayrı-ayrı türk dövlətlərinin yaranmasını və gələcəkdə onların federasiya şəklində birləşməsini arzu edirdilər.

İlk dövrlərdə siyasi romantik türkçülərin ideyaları daha geniş yayılmışdır ki, onların siyasi lideri Ənvər Paşa olduğu halda, turançılığın ideoloqları isə Əli bəy Hüseynzadə və Ziya Gökalp olmuşlar. İlk dövrlərdə əsasən mədəni türkçülüyü və turançılığı təbliğ edən Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi” partiyasının qurucularından biri kimi, Türkiyənin başçılığı altında böyük Turan dövlətinin qurulmasını da istisna etməmişdir. İstanbullu türk-islam dünyasının siyasi-ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasetdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, hətta turançılığa təkan verən ilk ziyanı idi.

Doğrudur, 1904-cü ilin noyabrında Misirdə nəşr olunan «Türk» qəzetiñə göndərdiyi «Məktubi-məxsus» məqaləsində Hüseynzadə yazırkı ki, ayrı-ayrılıqda «islamçılıq» və «türkçülük» ideyalarının yaranmasına ehtiyac yoxdur (82, 30). Bunu, Ə.Hüseynzadə belə izah edirdi ki, İslam dini istisna olmaqla türklərin eksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq müsəlman türklər həm

İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar (82, s.57). Bunun davamı olaraq o, 1906-ci ildə «Türklər kimdir və kimlərdən ibarətdir?» əsərində yazdı: «Türk qəvaidi o qədər sadə, o qədər gözəl və məntiqə müvafiqdir ki, onunla ülfət edən türk heç bir vaxt anı tərk etəyib, ərəbin qəvaidini qəbul edəməyəcəyi aşkar idi. İştə bu növ səbəblərdəndir ki, türklər dini-mübini-islamı öz ruh və mənəviyyatlarından nəban etmiş kimi bir şövqi-əzim ilə dərəğuş edib onun qəvi bir nigəhbani olmuş olduqları halda, əsla ərəbləşmədilər və qövmiyəti-nəcibəyi-əsliyyələri mühafizə edə bilib, ancaq o yolda tərəqqiyata məzəhər olmağa başladılar» (83, s.226). Ancaq digər tərəfdən o özü də etiraf edirdi ki, türklərin həyatında islamçılıq və türkçülüyün ayrı-ayrılıqda da özünəməxsus yeri vardır. Bu anlamda Hüseynzadə mədəni birləik kimi islamı və türklüyü bütöv şəkildə gördükünü ifadə etsə də, siyasi cəhətdən türk millətinin milli kimliklərini və dinlərini tanımlarını (82, s.30), yəni müsəlmanlığın və türklünün ayrı-ayrılıqda dərkini də vacib hesab etmişdir: “Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahi bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi əz canü dil alışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz” (82, s.35). Beləliklə, Hüseynzadə müəyyən mənada “ümmət” və “millət” anlayışlarını bir-birindən fərqləndirmiş, sonuncu məfhuma elmi dəqiqlik və konkretlik gətirməyə çalışmışdır. Deməli, Ə.Hüseynzadə nə qədər milli-dini bütövlükdən çıxış etsə də, türk xalqlarının o cümlədən, Azərbaycan türklərinin milli və dini kimliklərini müəyyən mənada bir-birindən ayırb siyasi iradə nümayiş etdirmələrini də zəruri hesab etmişdir.

Ə.Hüseynzadənin “üçlü” (islamlıq, türklük və müasirlik) düsturu da çox keçmədən Türk-İslam aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir (18, s.209). Çünkü o, həmin dövrdə nəzəri-fəlsəfi yönlü “üçlü” düsturunu bütün Türk-İslam dünyası üçün irəli sürmüş, ondan sonralar bütün Türk millətləri, o cümlədən Azərbaycan türkləri (M.Ə.Rəsulzadə və b.) və Türkiyə türkləri (Z.Gökalp və b.) eyni dərəcədə yararlanmışlardır. Y.Akçuranın təbrincə desək, İstanbullu türk-islam dünyasının siyasi-ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasətdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, yəni osmanlı türkçülüyünə, hətta turançılığa təkan verən ilk ziyalıdır (18,

s.212). Ancaq o da doğrudur ki, Hüseynzadə mərkəzi İstanbul olan Türkçülüyü müdafiə etmişdir. Belə ki, o, siyasi cəhətdən Osmanlı dövlətini, Osmanlı türklüğünü bağımsız türklüyün nüvəsi saymışdır (18, s.210).

Beləliklə, Türk dünyasının qurtuluşu üçün irəli sürülen millidini birlik ideolojisi baxımından Ə.Ağaoğlu üstünlüyü siyasi islamçılığa, Y.Akçura isə siyasi türkçülüyə verdiyi halda, Ə.Hüseynzadə ilk baxışdan, onlardan fərqli olaraq türk-islam birliyinin vəhdəti mövqeyindən çıxış etmişdir. Ancaq bunun zahirən belə olduğunu, hələ o vaxt dərk edən Akçura qeyd etmişdir ki, əslində Ə.Hüseynzadə də, onun kimi daha çox türkçülük ideyasının tərəfdarı olmuş, hətta türklər arasında «mədəni və siyasi türkçülük hərəkatı»nın ilk yaradıcısı olmuşdur (18, s.203-204). M.Ə.Rəsulzadə doğru qeyd edirdi ki, həmin dövrə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və onların həmfikirlərinin irəli sürdükləri ümumi türkçülük ideyası ayrı-ayrı türk etnoslarında (azərbaycanlıları, kırımlıları, tatarları, türkmənləri və b.) müstəqillik eşiqi yaradaraq onları inqilablaşdırılmışdı: «Ancaq onlar ayrı-ayrılıqla qarşılardakı yağıların çox böyük güclərinin qorxusundan özgürlikdən, müstəqillikdən söz belə açamazdır. Bununla belə, onların kiçik ellər yox, ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun üzvləri olmalarını anlamaları, doğal olaraq ümidişlərini artırıb, yüzlin yağısı ilə dönmədən çatışmaya çağırırdı» (144, s.52).

Bu o deməkdir ki, Ə.Hüseynzadə həmin dövrə ayrı-ayrı türk dövlətlərinin yaranması ideyasını müdafiə etməsə də, birmənalı şəkildə ona qarşı da olmamışdır. Sadəcə, Ə.Hüseynzadə dövrün reallıqlarından çıxış edərək yeganə müstəqil olan Türkiyə türkçülüyünü gücləndirməyə və möhkəmləndirməyə çalışmış, bu yolda digər türk millətlərinin ona dəstək verməsinin vacibliyini vurgulamışdı. Bu baxımdan o hesab etmişdir ki, çar Rusiyasının əsarəti altında olan türk-tatar xalqları da, ilk növbədə Türkiyə türkçülüyünü müdafiə etməlidirlər. Fikrimizcə, türkçülük nəzəriyyəsi açısından bu mülahizə həmin dövr üçün gerçəkçi baxış idi. Çünkü yenicə “İslam birlüyü” ideyası ilə türkçülüyü bir-birindən ayırmaga başlayan və bunu bəzən istəməyərəkdən edən milli mütəfəkkirlər, o cümlədən Ə.Hüseynzadə üçün türkçülük ruhunun parçalanması, yəni ayrı-ayrı etnik-milli türkçülüyə bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq Rəsulzadə yazarı: «Panislamizdən qurtulan türk ictimai-siyasi

düşüncəsi birdən-birə indi çatdığı gerçek milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydırındır. Müharibə və ümumi təhlükə şəraitində “Islam birliyi” kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şuar irəli surməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: «Din birliyi çağrı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək türk uluslarının birliyi!»» (144, s.51-52).

Həmin dövrə Hüseynzadənin Turançılıq ideyasını Türkiyədə ən şox müdafiə edən isə Ziya Gögalp olmuşdur. O, “Türkləşmək, müasirləmək və islamlışmaq”, “Qızıl Alma” və digər əsrələrində Turan ülküsünü müdafiə etmişdir. Gögalp yazırkı ki, Rusiya dağlılıq viran, Türkiyə böyütüb Turan olacaqdır. Ə.Hüseynzadənin “Islam əqidəli, Türk qanlı və Avropa qiyafəli” şuarını mənimsəməsinin nəticəsi olaraq Gökalp da Türk millətindənəm, İslam ümmətindənəm devizləri ilə yanaşı, “qərb mədəniyyətindənəm” də deyirdi (74, s.63). Hüseynzadənin və Gökalpın bu nəzəriyyəsini Türkiyədə gerçəkləşdirən Atatürk oldu. Atatürk də bir “qərbləşmə” tərəfdarı idi. Amma “qərb mədəniyyətindənəm” devizi turklüyü və islamlığı tamamlaya bilməzdi. Əgər söhbət yeniləşməkdən gedirdisə, bu o demək deyildi ki, “qərb mədəniyyətindənəm” şuarını hökmən türk və islam mədəniyyəti ilə bir sıradə tutmaq lazım idi. Bu, özü yeni bir ideya məhsulu verə bilməyən, çərəsiz qalan türk aydınlarının çox ciddi yalnızlığı idi. Bunu, “Qərb mədəniyyəti isə, yeryüzündə heç bir topluluğun ilgisiz və dışında qalmayacağı bir böyük dünya gerçəkliliyidir” (195, s.218), kimi qəbul etmək, yalnız yeni ideya yarada bilməməyin çərəsizliyidir.

Dogrudur, sonralar Türk aydınlarımız “Avropa qiyafəli”, “Qərb mədəniyyətindənəm” yanlışlığını düzəltməyə çalışmış, onun yerinə “müasirləşmək”, “çağdaşlaşmaq”, “yeniləşmək” anlayışlarını istifadə etmişlər. “Müasirləşmək”, “çağdaşlaşmaq”, “yeniləşmək” dedikdə isə, çağdaş ruhlu İslam-Türk ruhunu nəzərdə tutduqlarını bəyan etmişlər. Məsələn, 1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc etdirdiyi “Türkləşmək, islamlışmaq və müasirləşmək” başlıqlı silsilə məqalələrində Z.Gökalp yazırkı ki, Türkiyədə üç fikir cərəyanı var: müasirləşmək, islamlışmaq və türkləşmək: “Türkləşmək və islamlışmaq üzlükleri arasında bir çatışma olmadığı kimi, bunlarla çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud

deyildir... Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu anlayaraq “çağdaş bir İslam Türklüyü” yaratmalıyız” (193, s.19-20).

Əhməd bəy Ağaoğlu isə ilk başlarda “İslam millətçiliyi”ni, daha sonra isə “Qərb millətçiliyi”ni müdafiə etmişdir. Ağaoğlu 1919-1920-ci illərdə Maltada sürgündə olarkən qələmə aldığı «Üç mədəniyyət» kitabında üç fərqli – İslam, Avropa və Budda-Brəhmən mədəniyyətlərinin müqayisəsini aparmış, bununla da müsəlman-türk dünyasının cəhalətdən və əsarətdən qurtulmağının yollarını göstərməyə çalışmışdır. O hesab edirdi ki, hansı xalqlar mədəniyyətin bütün sahələrində inkişafa nail olublarsa, digər mədəniyyətə sahib millətlər üzərində hökmran vəziyyətə gəlmişlər. Onun fikrincə, hazırda Avropa-Qərb mədəniyyəti məhz belə bir qalib mövqeyə çatmış, İslam və Budda-Brəhmən mədəniyyətləri isə məğlub duruma düşmüşlər (6, s.29). Ə.Ağaoğluya görə, İslam və Budda-Brəhmən mədəniyyəti mənəvi baxımdan da Qərb mədəniyyətinə yenilərək, onun şəxsiyyət və özəlliklərini qəbul və iradəsinə tabe olmaq məcburiyyətində qalmışlar. Müsəlmanların və buddistlərin bütün sahələrdə avropalıları təqlidə başlıdıqlarını irəli sürən Ə.Ağaoğlunun fikrincə, bununla da müsəlman ölkələrində qədim ənənələrə dayanan mühafizəkarlarla Avropa mədəniyyəti tərəfdarları çarpışmağa, ölümdirim mücadiləsi aparmağa başladılar: “Sel kimi axıb gələn və qarşısında öz türündə əngəller görməyən Avropa mədəniyyəti hər şeyi sürükleyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu qəbul etməkdir» (6, s.30).

Ağaoğlu qeyd edirdi ki, Avropa mədəniyyətini qəbul edənlər arasında fikir ayrılığı vardır. Bəziləri mədəniyyəti elm və fənnə bağlayaraq, Avropa mədəniyyətinin süzgəcdən keçirilməsini və onun yalnız bu tərəfinin qəbul edilməsini irəli sürdükləri halda, başqaları Qərb mədəniyyətinin tam şəkildə mənimşənilməsinin tərəfdarıdırırlar. Sonuncuların fikri ilə həmrəy olan Ağaoğlu yazırı ki, bir mədəniyyət zümrəsi bölünməz bir bütündür, parçalanmaz, süzgəcdən keçrilə bilməz (6, s.31). Bu baxımdan Ağaoğluna görə, Qərb mədəniyyətini tam qəbul etməli, yalnız geyimlərimizi, evlərimizi, müəssisələrimizi deyil, beynimizi, görüş tərzimizi, qəlbimizi, zehniyyətimizi də ona uyğunlaşdırmaçıraq və bundan kənarda qurtuluş yoxdur.

(6, s.32). Deməli, türk-müsəlman xalqlarının Qərb mədəniyyətini mənimsəməsi, heç də milli özünəməxsusluğunu itirməsi demək deyildir. Çünkü, yalnız əsasən dil və başqa özünəməxsusluqları (menitalitet) nəzərə almasaqla, hər bir millətdə dəyişməyən, ölümsüz bir özəllik yoxdur. Belə ki, tarix boyu hər bir millətin həyatında bir neçə dəfə din, hüquq, əxlaq sahələrində dəyişikliklər olmuşdur. Ağaoğlu yazır: «Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlilik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyyini daşıyır» (6, s.33).

Fikrimizcə, Ə.Ağaoğlu «Üç mədəniyyət» əsərində islam-türk mədəniyyətinin inkişafı, yəni din, əxlaq, dövlət, cəmiyyət, demokratiya və s. sahələrdə irəli sürdüyü bir sıra görüşlərinin davamı olaraq «Sərbəst insanlar ölkəsində» utopik, siyasi-fəlsəfi əsərini yazmışdır. Ağaoğlunu bu utopik əsəri yazmağa məcbur edən isə din, əxlaq, cəmiyyət, dövlət və demokratiya sahələrində Qərb ölkələrinin əldə etdiyi nailiyyətlərin müsəlman-türk dünyasında, ilk növbədə Türkiyədə əsasən, gerçəkləşməməsi idi. Ağaoğlu özü bu əsərini qələmə almasını, sətiraltı mənada belə izah edir: «Türk milləti dahi rəhbərinin (Atatürkün) təşviqi ilə Cümhuriyyət kimi ən kamil bir idarə şəklini həqiqətə çevirmişdir. Fəqət bu çox incə, çox zərif və ona görə də çox müşkül olan dövlət üsuli-idarəsinin inkişafı və möhkəmlənməsi üçün Cümhuriyyət bizdən, yəni türk millətinin fəndlərindən bəzi mənəvi xüsusiyətlər tələb edir» (4, s.186). O, qələmə aldığı əksər əsərlərdə müxtəlif üsullarla türk insanların, türk millətinin oyanışına, milli kimliyinə və mədəniyyətinə sahib çıxmamasına, bununla yanaşı Qərb mədəniyyətinin müsbət yönlü dəyərlərini mənimsəməsinə çalışmışdır. Bir sözlə, Ə.Ağaoğlu Türkiyədə yaşadığı dövrdə də M.Ə.Rəsulzadənin təbrincə desək, türk milliyyətçiliyinin, kamalizmin (atatürkçülüyün) və Türkiyədəki liberalizmin öndərlərindən biri olmuşdur (211, s.177).

XX əsrin əvvəllerində Əli bəy Hüseynzadənin “Türklük, islamlıq, müasirləşmək” nəzəriyyəsinin geniş yayılmasının nəticəsi idi ki, onun atəşli ardıcıllarından biri də böyük Türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun fikrinə görə də, hər bir milliyyət azad yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-müasirliyi istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci əsası dildir ki, dili türk olan bu xalqın etnik mənsubiyyyəti də

türkdür: «Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyətimiz – məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır» (137, s.172). Rəsulzadənin fikrinə görə, milliyyətin ikinci əsası dindir: “Dincə – müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inanınları) arasında məxsusi bir təməddün (yeniləşmə) vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün İslam millətlərilə şərīkli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir mədəniyyətə malikiz... Bu şərīklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibiz qoymaz” (137, s.172). Onun fikrincə, milliyyətin varlığının üçüncü əsası isə zamandır-müasirləşməkdir: “Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zəmanə adamı olmalıyız... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləq üç əsasa sarılmalıyız: **Türkləşmək, islamlışmaq və müasirləşmək.** İştə millətimizin ictimai həyatının islahi üçün üzərinə dayandığımız üç payeyi-mədəniyyət!” (137, s. 172).

Gördüyüümüz kimi, Rəsulzadə də Türk Birliyinin gerçəkləşməsi məsələsində Hüseynzadənin yolunu izləmişdir. Hətta, Rəsulzadə də Hüseynzadə kimi bu tezisi əsaslandırmaq üçün Türklük və İslamlığın bütünlüyü məsələsini dərindən təhlil etmişdir. Belə ki, o, bir tərəfdən Türkliyün İslamlığa zidd olmadığını ortaya qoymağa çalışmış, digər tərəfdən də Türkliyün qədim tarixinə işiq salmağa çalışmışdır.

Eyni zamanda Rəsulzadə “Türkləşmək, islamlışmaq və müasirləşmək” üçlüyündəki “qərb mədəniyyətindənəm”, “Avropa qiyafəli” anlayışını İslam və Türklik açısından yeniləşmək, inqilabçılıq kimi mənimsəmişdir. Hüseynzadə, Ağaoğlu və Topçubaşının müasirləşmək-qərbləşmək-avropalaşmaqla bağlı bir-birinə yaxın və ziddiyyətli mülahizələrini Rəsulzadə bir ideoloq kimi ümumiləşdirə bilmüşdür (142, s.97). Onun, «müasir bir türk və islam» kəlməsi göstərir ki, müasirlik dedikdə, ilk növbədə milli və dini sahədə, yəni islamda və türklükdə yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü –

dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, Rəsulzadənin bayraqın mənası ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir: «Azərbaycan bayrağındaki mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüb (yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin “türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm” – düsturunu ifadə etmiş olur» (142, s.97). Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını yeniləşmə və inqilab kimi başa düşmüşdür. Bu anlayışlar da dünyəviliklə (layiqliklə), mədəniyyətlə bağlıdır. Bu mənada bayraqımızın «müasirlik» adı altında avropalaşmaq, qərbləşmək kimi deyil, milli və dini dəyərlərə zidd olmadan yeniləşmə və inqilab, yaxud da dünyəvilik olaraq yozulması daha məqsədəuyğundur.

Deməli, Türklünün inkişafı baxımından sonuncular daha doğru seçim etsələr də, ancaq onlar da bir sıra məsələlərdə yanlışlıqlara yol vermişdilər. Belə ki, onlar “qərbləşmə”nin əsil mahiyyətindən ya xəbərdar olmadıqlarına, ya da az bilgili olduqlarına görə, avropalaşmagı bir zərurət olaraq gördürlər. Özəllilikə, avropasayağı millətləşmə, milli dövlət, konstitusiya yaratma istəyi yanlış idi. Çünkü Avropa da həyata keçirilən işlərlə nəzəriyyələr bir çox hallarda fərqli idi. Belə ki, Avropa xalqları arasında bu məsələlərə baxışda nəzəriyyə ilə reallıq arasında ziddiyyətlər vardi. Avropa ölkəleri demokratik rejimdən yana olub, hətta onu həyata keçirdiklərini ortaya qoymaqla yanaşı, digər tərəfdən monarxiyanı da qoruyub saxlayırdılar. Bu o demək idi ki, Avropa xalqları simvolik də olsa, ənənədən imtina etmək istəmirdi və etmədi də. Türklerin ən böyük yanlışlıqlarından biri bu ənənəni bu və ya digər formada qoruyub saxlaya bilməməsidir. Hazırda bunun vacibliyini bir çoxumuz görməyə bilərik. Ancaq ənənə, özü də milli dövlət üçün onun qorunub saxlanılması istər, cəmiyyət daxilində, istərsə də ondan kənardə böyüklüğün və üstünlüğün bir nişanəsidir.

Çox yazıqlar olsun ki, bu gün də biz türklər istər Türkiyədə, istər Azərbaycanda, istərsə Türküstanda “qərbləşmə”nin əsil mahiyyətini lazıminca dərk etməmişik. Hələ də, Qərb sivilizasiyasını və onların aydınlarını örnek almaqda davam edirik. Onlar bizdən, bizim dövlətlərdən və aydınlardan danışında, yazanda özümüzə yer tapa bilmirik. Bu mənada, “Qərb” böyüklüğünü avropalılardan daha

çox bizlər müdafiə edər hala gəldik. Bunun nəticəsidir ki, islamçılıq və türkçülüyü birbirinə qarşı qoyan Qərbyönlü ideologiyaları yamsılamağa əsasən davam etməkdəyik. Əslində 19-cu əsrдən Türk-İslam dünyasının insanların şüurlarını dəyişdirmək, yəni Qərbə yönəltmək üçün ən çox istifadə olunan Qərb fəlsəfəsi təlimlərindən marksizm (sosial-demokratizm) və liberal-demokratizm (pragmatizm vəb.) geniş istifadə olunmuşdur. Hər iki Qərb təlimi Türk-Müsəlman dünyasının insanların şüurlarının Türklük, İslamlıq və İnsanlıq fəlsəfəsindən xeyli dərəcədə uzaqlaşmasında müstəsna rol oynamışdır, bu proses hələ də davam etməkdədir.

İlk baxışda bu iki «beynəlmiləl» ideyanın biri - kommunizm məfkurəsi dünyada zorakılıqla, digəri - demokratiya isə könülülük əsasında həyata keçirilmişdir. Amma burada işarə etdiyimiz «zorakılıq» və «könlüllük» anlayışları nisbdir. Çünkü bəzən zorakılıqdan azadlıq, könülüllükdən isə diktatura yaranır. Hər ikisi də Türk-Müsəlman insanının şüurunda istər zorakılıqla (Azərbaycan, Türkistan və Rusiya Federasiyasındaki Türk dövlətlərində), istərsə də könüllükə (Türkiyə) dərin iz buraxmışdır (60, s.217-218). Türk aydınları Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Ziya Gökalp və başqaları təxminən 100-110 il bundan önce, Qərbyönlü marksizmi, liberalizmi çox yaxşı anlayaraq onları Qərbdən Şərqə gələn “zəhərli yellər”, “zəhərli ideyalar” kimi dəyərləndirmiş, islamçılığın və türkçülüyün bir bütün olduğunu daima müdafiə etmişlərdir (82, s.34).

Deməli, ötən əsrin əvvəllərində beynəlmiləl-qlobal ideyaların milli ideyaların üzərində təsirini azaltmaq üçün islamçılıq və türkçülükdəki müasirlik ruhunu önə çəkirdilər. Bu mənada, onlar islamçılıq və türkçülüyə müasirliyi də əlavə etmişdilər. Bu müasirlik ilk baxışda, Qərb mədəniyyəti ilə əlaqələndirilsə də, əsas məqsəd türkçülük və islamçılığın çağdaş ruhunu qabartmaq idi. Bu baxımdan türkçülük və islamçılıqdan çıxış edən aydınlarımızın «Avropa qiyafəli», «Qərb mədəniyyətindənəm» ifadələri müasir ruhlu türkçülük və islamçılıq mülahizəsi ilə səsləşdirilir, bununla da bir növ qloballaşma ideyalarını zərərsizləşdirmək məqsədi güdürdü. Çünkü 20-ci əsrin əvvəllərində hazırda olduğu kimi, qərbləşmək, liberalizm, sosial-demokratizm ideyaları geniş yayılmışdı. Bu ideyaların bir növ «zərərsizləşdirilməsi» üçün milli ideoloqlarımız islamçılıq və türkçülüyün çağdaşlıq ruhunu qabartmağa çalışmışlar.

Amma bütün hallarda Qərbin ixrac etdiyi “zəhərli yellər” az ya çox Türk-Müsəlman aydınlarına öz təsirini göstərmişdir. Türk aydınları XX əsrin başlarında nə qədər ümid etsələr də ki, müsəlman türklər Avropanın ancaq yeniliklərini, texnologiyasını qəbul edərək mahiyyət etibarilə qərbləşməyəcək, müsəlman və türklük bütünlüləklərini qoruyub saxlayacaqlar, ancaq biz bu gün həmin ümidişlərin əsasən özünü doğrultmadığını görürük. Belə ki, üstündən təxminən 150-100 il keçməsinə baxmayaraq, hələ də islamlıq və türklüyün bir-birini zidd yoxsa eynilik təşkil etməsi, daha çox da islamlığın türklüyü xeyir ya da zərər vermesi müzakirələri davam etməkdədir. Şübhəsiz, bu kimi müzakirələrin davam etməsi Qərbin işinə daha çox yarayır. Çünkü islamlıq və türklüyün bütünləşdirici deyil, ziddiyətli tərəflərinin önə çəkilməsi müsəlman türklərinin İslam dünyasında super güc olması potensialını zəiflədir.

İsmayıł bəy Qaspıralının “dildə, işdə, fikirdə birlik” tezisi

Hesab edirik ki, 20-ci əsrin əvvəllərində Türk dünyası üçün Əli bəy Hüseynzadənin türklük, islamlıq və çağdaşlıq tezisi ilə yanaşı, İsmayıł bəy Qaspıralının «dildə, işdə, fikirdə birlik» tezisi də çox mühüm olmuşdur. İ.Qaspıralı hələ, «Türküstən üləməsi» əsərində yazırkı ki, İslam fəlsəfəsinin və elminin tarixi araşdırırlarsa, bir çox alımların türk və türküstənli olduqları görülər (98^a, s.5). Bu anlamda Türk birliyi üçün «dildə, işdə, fikirdə birlik» tezisini müdafiə edən Qaspıralı bu ideyalarını bütün türklərin ortaq qəzeti olan «Tərcüman»da ifadə etmişdi. 1883-cü ilin aprelindən başlayaraq Baxçasarayda «Tərcüman» qəzetinin nəşrinə başlayan böyük türk mütəfəkkiri qısa bir müddətdə böyük uğurlar əldə etmişdir. Belə ki, ilk sayı 300 olan, ancaq üstündən bir neçə il keçidkən sonra 20 000-ə qədər yüksələn «Tərcüman» bütün türklərin ortaq qəzeti halına gəlmişdi. Şübhəsiz, bütün bunlar Qaspıralının Türk birliyi məsələsində çox uğurlu bir yol seçməsi ilə bağlı idi.

Xüsusilə, Rusiya türkləri arasında ortaq ədəbi türk dilinin yaradılması onun əsas qayələrindən biri idi. Onun fikrincə, nəcib və cəsarətli olan türk millətinin Çin sədindən Ağ dənizə qədər parçalanmasının səbəbi ilk növbədə, ortaq türk dilinin olmaması ilə bağlıdır. Bu mənada, Qaspıralı hesab edirdi ki, ən azı Rusiya türklərinin vahid

dili olmalı və həmin dil məktəblərdə tədris olunmalıdır. Yeri gəlmişkən, məşhur türkoloq Əhməd Cəfəroğlu hesab edir ki, ilk dəfə Mirzə Kazimbəy ortaç türk dili ideyasını ortaya atmış, sonralar bu ideya İ.Qaspıralı tərəfindən mənimsənilmiş və ümumrusiya türkləri ilə bağlı belə bir təşəbbüs irəli sürülmüşdür (52^a, s.7-8).

Qeyd edək ki, ortaç türk ədəbi dilinin yaradılması üçün yeni tipli məktəblərin yaradılması ideyasının müəllifi də Qaspıralıdır. Büyük türk mütəfəkkiri hesab edirdi ki, mədrəsələr əvvəlki ruhunu bərpa etməli və yenidən zəmanə ilə ayaqlaşmalıdır. Bunun üçün, din xadimlərinin də ciyinlərinə böyük yük düşür. Belə ki, üləmalar artıq zəkat və sədəqə yiğmaqdansa əski mədrəsələrlə yeni məktəblər açılması məsələsində öncül rol oynamalıdırular. O yazdı: «Üləmamıza yol verilməli, təhsil və məlumatlarını meydanaşdırılmalı, əski mədrəsələrlə yeni məkrəblər arasında körpü bulundurmali ki, birindən yetişən siyasetçiliyə diərindən yetişən üləma lazıminca rəfiq ola bilsinlər. Mədrəsəyi milliyələr zamanla mütənasib bir halə qonulursa məktəblər mahir xocalara; məhəllələr, qariyələr kəmalatlı imamlara, kürsülər təsirli və ziyadə faydalı vaizlərə malik olacağı kimi, heyəti islamiyyənin görənək zinchirindən, qəflətindən, nəmə lazıim durğunluğundan qurtulağacı qəti etiqadımdır. Üləmamıza mətanət verilirsə, bunlar da millətə mətanət verə bilirlər» (98^b, s.45). Bu mənada, onun türkçülk məfkurəsi, yəni vahid Türk dili ideyası «Üsuli-cədidi» adlı yeni tipli məktəblərin açılması ilə davam etdirilmişdi. Əslində bu məktəblər dünyəvi elmləri tədris edən ilk türk məktəbləri idi. Bununla da Qaspıralı bir tərəfdən ortaç türkcənin yaradılmasına çalışır, digər tərəfdən fikirdə də milli birliyin yaradılmasına nail olmaq istəyirdi (98^b, s.22-24).

İ.Qaspıralı 20-ci əsrin əvvəllərində yaranan “Rusiya Müsəlmləri İttifaqı” təşkilatında da yaxından iştirak etmişdi. Bu təşkilatın qurultaylarında (1906) Qaspalının təklifi ilə Türk məktəblərində vahid türk dilinin həyata keçirilməsi istiqamətində ortaç türk ədəbi dili ilə yazılmış kitabların oxudulması haqqında qərar qəbul edilmişdi. Bu baxımdan, həmin dövrdə Qaspıralı Azərbaycan Türk mütəfəkkirlərinin (Ə.Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Nəsib Yusifbəyli və b.) əsərlərinə «Tərcuman»da geniş yer vermişdir. Bu mənada, Qaspıralı Azərbaycan türklərinin oyanmasında da müəyyən rol oynamışdı. Xüsusilə, Azərbaycan Cumhuriyyətinin baş naziri

olmuş Nəsib bəy Yusifbəyli də türkçülük ideyasının yaranmasında və formallaşmasında İ.Qaspiralının mühüm rolü olmuşdu (52^a, s.7-8).

Səməd Mənsur da “milli dil” və “milli məktəb” məsələlərində İ.Qaspiralının “Dildə, işdə, fikirdə birlik” ideyasına qatılmışdı. S.Mənsur da hesab edirdi ki, bütün türk xalqlarının ortaq türk dili yaradılmalıdır: “Sonra anladım ki, bu sözlər “Tərcüman”ın otuz illik dərđidir. Bu qoca qəzet bu sözləri deməkdən ağızı köprüyüb. Hələ bu vaxta kimi, yəni otuz il müddətində bu sözlər heç olmazsa qəzetəçilərə də kar etməyibdir. Hər qəzetənin özünəməxsus bir neçə dili olduğunu heç görmeyiniz yoxdur” (120^a, s.159). İ.Qaspiralının türkmüsəlman dünyasında oynadığı mühüm rolü Azərbaycan mütəfəkkiri Firudin bəy Köçərli də, ona həsr etdiyi məqaləsində yüksək dəyərləndirmişdir. Köçərlinin fikrincə, Qaspiralı milli diriliyimizin mayası və millətimizin ruhu mənziləsində idi. Çünkü o, durmadan türk millətinin oyanması və tərəqqisi uğrunda çalışmış, bu yolda sözün həqiqi mənşəsində şəhid olmuşdur. Qaspiralı xəyalət içində yaşayan müsəlmanların qarşısında yeni bir üfüq açmışdır (98^b, s.173). Milli aydınımız Ə.Ağaoğlu da «İsmayıł bəy Qasprinski» məqaləsində yazırkı ki, o, həmişə Türk millətinin ürəyində diri və canlı bir şəxs olaraq qalacaqdır: «Dünyada Türk və Türkçülük qaldıqca, İsmayıł bəy də bərhəyatdır, yəni İsmayıł bəy əbədi və daimidir» (98^b, s.58).

Təsadüfi deyil ki, Türk aydınlarından Ziya Gökalp da İ.Qaspiralını Rusiyada yetişən iki böyük türkçüdən biri kimi qələmə vermişdir. Onun fikrincə, Osmanlı İmperiyasında türkçülük cərəyanının qarşısı alındığı bir zaman çar Rusiyasında, xüsusilə Azərbaycanda türkçülük ideyaları inkişaf etmişdir. Bu məsələ ilə bağlı böyük Türk mütəfəkkiri Z.Göyalp yazırkı: «Türkiyədə Əbdülhəmid bu müqəddəs axımı-cərəyanı dayandırmağa çalışarkən, Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundzadədir ki, azəri türkcəsində yazdığı orijinal güldürürlər-komediyalar bütün Avropa dillərinə çevrilmişdir. İkincisi isə Krimda «Tərcüman» qəzetini çıxaran Qaspiralı İsmayıldır. Onun türkçülükdəki şüarı «dildə, fikirdə və işdə birlik» idi» (74, s.27). Ancaq biz daha çox başqa türk ideoloqu Yusif Akçuranın bu məsələ ilə bağlı fikri ilə razılışaraq hesab edirik ki, Kırım türklərindən İ.Qaspiralı

M.F.Axundzadə ilə müqayisədə həm nəzəriyyədə, həm də əməldə türkçülüyə daha çox xidmət etmişdir (18, s.55).

Qeyd edək ki, türkçülük ideyasını yayamaq və türk-müsəlman dünyasının oyanışına nail olmaq üçün Qaspıralı bir neçə dəfə Türküstana, Türkiyəyə, Hindistana, Misirə və başqa ölkələrə səyahət etmişdir. «Müsəlman konqresi» məqaləsində o, bu səyphətinin mənası ilə bağlı yazılırdı: «Əsrin dördüncü birindən bəri Rusiya müsəlmanlarının ümumi ictimai problemləri məşğul olduğumdan və Buxaradan Əlcəzairə qədər olan səyahətlərimdəki müşahidələrim məni bir tərəfdən məyus, digər tərəfdən ümidi var edirdi». Bu mənada, Qaspıralı hesab edirdi ki, türkçülüyün inkişafı həm də din birliliyinin güclənməsi ilə bağlıdır. Ona görə də, Qaspıralı türkçülük və islamçılığı eyni şəkildə mənimsemış və təbliğ etmişdir. Onun fikrincə, türkçülük və islamçılıq birliliyinin mövcuduluğu dövründə türkçülük həmişə yaşayacaqdır.

Qaspıralı ölümqabağı Türk milləti üçün dəyərli vəsiyyətlər belə etmişdir. Onun vəsiyyətlərindən biri Türk ruhlu “Tərcüman”ın daim nəşr olunması idi. Çünkü onun əsas ideyaları məhz “Tərcüman” vasitəsilə gerçəkləşmişdi. Özünün də dediyi kimi, ömrünün böyük bir hissəsini müsəlmanların tərəqqisinə, təhsilinə və təkamülünə həsr etmişdir ki, bu da daha çox “Tərcüman”la bağlı olmuşdur. Bu mənada, Həsən bəy Zərdabi və “Əkinçi” necə vəhdətdirsə, eyni sözləri İ.Qaspıralı və “Tərcüman” haqqında demək olar. Bütün bunlar, bir daha göstərir ki, İ.Qaspıralı Türk-İslam dünyasında öz izini qoymuş, özəlliklə Rusiyadakı müsəlmanların milliyyət və azadlıq ruhlarını qaldıran böyük mütəfəkkir olmuşdur.

Beləliklə, Ə.Hüseynzadənin “Türklük, islamlıq və müasirlik” tezisi ilə Qaspıralının «dildə, fikirdə və əməldə birlik» tezisini qarşılaşdırırdıqda görürük ki, Türk xalqları üçün hər ikisinin önəmi mühümdür. Sadəcə, Qaspıralının tezisində yalnız Türk dilində, Türk fikrində və Türk əməlində birlikdə səhbət getdiyi halda, Hüseynzadənin tezisində isə İslamlı və Qərb mədəniyyəti ilə bağlı Türkçülük məfkurəsi ona çıxır. Əlbəttə, Hüseynzadənin tezisində Türkçülüyün İslamlıq və müasir mədəniyyət anlamında Qərbçiliklə uzlaşdırılması dövrün real şərtlərinin nəticəsi idi və bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Həmin dövrdə, indi də olduğu kimi, Türkçülüyü on (10) əsrдən çox iç-içə mövcud olmuş İslam

dinindən uzaq tutmaq mümkün olmadığı kimi, eyni zamanda dövrün qabaqcıl mədəniyyəti hesab olunan Qərb mədəniyyətinə qarşı oymaq da mümkün deyil idi. Bu anlamda Hüseynzadə, Rəsulzadə, Gökalp, Ağoğlu, Atatürk və başqaları ən yaxşı halda Türkçülükə İslamlığın və Müasirləşməyin sintezindən çıxış etməyi məqbul görmüşlər.

Ancaq Qaspıralı bir tərəfdən onlar kimi, İslamlığa və Məsirləşməyə bağlı Türkçülük ideyasını müdafiə etməklə yanaşı, digər tərəfdən sırf Türk Birliyini gerçəkləşdirməyə yönəlmış ortaç Türk dili, ortaç Türk düşüncəsi, ortaç Türk əməlini də önə çəkmişdir. Hesab edirik ki, Qaspıralının sırf Türk birliyinə yönəlmış bu tezisi Türk xalqları üçün daha gerçəkçi bir siyasi-fəlsəfi konsepsiya olmuşdur.

V FƏSİL

TÜRK DÜNYASI (TURAN) VƏ AVROPA/QƏRB MÜNASİBƏTLƏRİNİN YENİ MƏRHƏLƏSİ (1920-Cİ İLLƏR -XXI ƏSRİN ƏVVƏLLƏRİ)

5.1. Türk imperiyalarının süqutundan sonra Qərb ideyalarının Türkçülük düşüncəsinə təsiri

XX əsrin əvvəllərindən, özelliklə birinci Dünya müharibəsindən sonra da əsasən, belə bir müddəə mövcuddur ki, ən yüksək sivilizasiya Avropa-Qərb mədəniyyəti, ya da Qərb sivilizasiyasıdır. Qərb sivilizasiyasının inkişafının başlıca amilləri kimi də: 1) liberal-demokratiya; 2) demokratiya göstərilir. Bizcə, Qərb sivilizasiyasının əsil mahiyyəti bu iki amildə olmasına yanaşı, marksizmi ya da sosial-demokratiyani da göz ardı edə bilmərik. Əslində, özelliklə son bir əsrдə Türk Dünyasına da ciddi şəkildə təsir edən liberal-demokratiya və sosial-demokratiya Qərb sivilizasiyasının varlığının iki əsas təməl prinsipidir. Əgər bu gün liberal-demokratiya daha çox önə çəkilirsə, bu heç də sosial-demokratianın öz əhəmiyyətini itirməsi demək deyildir.

Hər iki ideyada əsas məsələ maddiçilikdir. Sadəcə, liberal-demokratiyada fərdin maddiçiliyi və azadlığı, sosial-demokratizmdə isə ümuminin maddiçiliyi və sosial bərabərliyi ön plandadır. Şübhəsiz, istər fərdin, istərsə də ümuminin maddiyyatçı maraqlarının təmin edilməsi baxımından Qərbin hər iki ideyasının cəlbədiciliyi danılmazdır. Bu anlamda həmin ideyaların ilk növbədə, Xristianlığın axırətdə və etdiyi Cənnət ideyasının aradan qalxmasına, bu dünyadın özündəki praqmatist, maddiyyatçı gerçek Cənnətin yaranmasına səbəb olması da başa düşüləndir. Çünkü insanların əksəriyyəti bu dünyada zülmərə qatlaşmış mənəvi anlamda axırətdəki Cənnəti gözləmək, arzulamaq deyil, obyektiv aləmdə maddiyyatçı fəlsəfəylə gerçek Cənnəti yaşamaq daha məntiqlidir. Deməli, burada önemli olan fərdin-təkin ya da ümuminin-cəmiyyətin maddiyyatçı ya da mənəviyyatçı fəlsəfə ilə yaşamasıdır.

Demək olar ki, Avropa xalqları Xristian sxolastikasının təzyiqi altında təxminən min ildən bir qədər çox “mənəviyyatçı fəlsəfə” ilə yaşamağa məcbur edilmişdir. Orta çağ Avropasını idarə edən məmurlarla din xadimləri də “mənəviyyatçı fəlsəfə”ni, yəni Xristian sxolastikasını əldə rəhbər tutaraq digər istənilən ideyaya qarşı amansız olmuşlar. Ancaq onlar, yəni məmurlarla din xadimlərinin əksəriyyəti “mənəviyyatçı fəlsəfə”nin tərəfdarı, hətta əsas təbliğatçıları olmalarına baxmayaraq, reallıqda buna zahirən əməl edərək, özləri obyektiv aləmdə sözün həqiqi mənasında mədiyyatçı fəlsəfə yolunu tutmuşlar. Bir çox hallarda əksər məmurlarla din xadimlərinin sözləri ilə əməllərinin üst-üstə düşməməsi üsyanlara, inqilablara yol açmışdır. Şübhəsiz, bu inqilablar “mənəviyyatçı fəlsəfə”ylə “mədiyyatçı fəlsəfə”nin əsil mahiyyətinin bu və ya digər formada aşkarlaşmasında mühüm rol oynamışdır. Ən əsası odur ki, 15-16-cı əsrlərdən başlayaraq Orta çağ Xristian sxolastikasında mövcud olan mənəviyyatçı fəlsəfə ilə mədiyyatçı fəlsəfə anlayışları yeni məna kəsb etmişdir.

Avropa aydınları “mənəviyyatçı fəlsəfə”yə qarşı “mədiyyatçı fəlsəfə”ni irəli sürməyə başladılar. “Məddiyatçı fəlsəfə”də iki ənəmlı məsələ öz əksini tapırı: 1) liberal-demokratiya; 2) sosial-demokratiya.

Hələ, Yunan-Roma mədəniyyətindən bu məsələlərdə bəlli tacribəsi olan Avropa ziyalıları onlar arasında üstünlüyü liberal-demokratiyaya verirdilər. Buna başlıca səbəb fərdin azadlığının təmin edilməsinin, ümumiylə müqayisədə daha əlverişli olması idi. Ona görə də, Qərb mədəniyyətinin yaranması və təşəkkülü dövründə onların açısından liberal-demokratiya uğurlu seçim idi.

Əlbəttə, biz də razılışırıq ki, hər bir cəmiyyətin tənəzzülündə və inkişafında iki başlıca: maddi və mənəvi amillər mühüm rol oynayır. Bizcə, maddi problemlər cəmiyyətin tənəzzülündə mühüm yerə malik olsa da, ancaq həlli dəyişdir. Maddi problemlər cəmiyyəti daha çox fiziki mənada sınığa çəkir. Zənnimizcə, cəmiyyət üzvləri hansı mənada razılışmasından asılı olmayıaraq, maddi problemlərlə aşağı-yuxarı baş edə bilirlər. Hətta, cəmiyyətin əksəriyyəti maddi durumdan dolayı inqilabi dəyişikliklər, sıçrayışlar etmək niyyətinə düşürsə istənlən halda nəticə müsbət olmayıacaqdır. Çünkü maddi durumunu yaxşılaşdırmaq naminə üsyan edənlər qalib

gələcəkləri təqdirdə çox keçmədən məğlub etdiklərinin əməllərini təkrarlamalı olacaqlar.

Buna bariz örnek kimi çar Rusyasının yerində yaranan sovet Rusiyasını göstərə bilərik. Rus-bolşevik inqilabında əsas yeri maddi nemətlərin bölüşdürülməsi, ictimai mülkiyyət tuturdu ki, son nəticədə bunun gerçəkləşməsi mexanizmi havadan asılı vəziyyətdə qaldı. Dünənki yoxsul bolşevik ağa bolşevik oldu. Bunun əsas səbəbi nə maddi sərvətlərin hansı formada insanlar arasında bərabər bölüşdürülməsi, yaxud da onların hansı formada ictimai mülkiyyət hesab olunması, nə də ictimai mülkiyyətlə xüsusi mülkiyyət arasında seçim etməklə bağlı olmamışdır. Burada əsas problem cəmiyyətin tənəzüllünün maddi köklərini düzgün göstərilməməsi və nicat yolunun da yalnız maddi problemlərin həllində axtarılması ilə bağlı idi. Bu mənada rus-bolşevik inqilabında rupor rolunu oynayan marksizm-leninizm ideolojisi özünü doğrultmadı. Ancaq onu da bilməliyik ki, marksizm Qərb ideologiyasından irəli gələn iki sınaqdan biri idi.

Avropa ideoloqları cəmiyyətin tənəzzülü və yenidən dirçəlişi məsələsində mənəvi məsələləri ümuminin-cəmiyyətin həyatında ikinci yerə keçirməklə maddiyyat üzərində qurulmuş bir ideolojinin gerçek həyatda nə ilə nəticələnəcəyini maraq edirdilər. Bunun üçün ən yaxşı variant Rusiya idi. Birincisi, Rusiya Avropadan kəndardı idi, hardasa Avropa sayılmırda da. İkincisi, Rusiya çoxmillətli idi, bu mənada da çoxmədəniyyətli və çoxdinli idi. Üçüncüsü, Rusiya feodalizmdən kapitalizmə keçməmişdir, ya da yarımqıq vəziyyətdə keçmişdi. Yəni cəmiyyət üçün önemli olan maddi problemin xüsusi, yoxsa ictimai xarakterli olması məsələsində Rusiya iki yol ayrıncında idi. Avropa özü xüsusi mülkiyyəti seçdiyi üçün, Rusiyani da ikinciyə sövq etdi. Başqa sözlə, Avropanın böyük bir hissəsi liberal-demokratizm əsaslı xüsusi mülkiyyətə (kapitalizmə), Rusiya başda olmaqla Avropanın az bir hissəsi isə marksizm əsaslı ictimai mülkiyyətə (kommunizmə) cəlb olundu.

Beləliklə, Avropa ideoloqları cəmiyyətin problemlərinin həllində maddiçilik dayanan iki ideologiyadan (liberal-demokratiya, sosial-demokratiya) maksimum istifadə etməyə çalışdılar. Sadəcə birində, liberal-demokratizmdə dini və milli məsələlər daha çox önə çəkildiyi halda, marksizmdə isə tam əksinə oldu. Marksizmdə din və

millət məsələsi ikinci və ondan da aşağı dərəcəli olmaqla yanaşı, maddi problemlərin yedəyi halına gətirilmişdi. Hər halda marksizm ictimai mülkiyyəti çox önə çəkməklə millət, özəlliklə din məsələsini bir kənara qoydu.

Bizcə, Avropa ideolqlarının cəmiyyətin tənəzzülü və tərəqqi məsələsində marksizm ideyası özünü qismən doğrultdu. Belə ki, “kommunizm cəmiyyətində” ağa-qul məsələsi sözdə də olsa aradan qaldırıldığı, istimai mülkiyyət bərqərar olduğu halda, milli və dini dəyərlərin həddən artıq aşağılanması, az qala bütün keçmişin inkarı “kommunizm” dövründə baş verən müsbət dəyişiklikləri də kölgədə qoydu. Marksizm və onunla bağlı bütün cərəyanların uğursuzluğunun əsasında milli-mənəvi məsələlərin düzgün müəyyənləşdirilməməsi dayanmışdır. Bəlkə, marksizm millət və din məsələsində müəyyən qədər fərqli yol tutub, onlara loyal münasibət bəsləsəydi, sosial-demokratizmin “uğuru” daha uzun ömürlü ola bilərdi. Məsələn, Sovet Rusiyası yalnız süqtunuun son dövrlərinə yaxın milli-dini sahələrdə dönüş etməyə başladı ki, bu zaman artıq çox gec idi.

Yeri gəlmışkən, Sovet Rusiyası yeni qurulduğu ilk dövrlərdə Sultan Qaliyev kimi turançılar onun bir Turan Sosialist Federativ

Respublikası olmasına cəhd göstərmişlər. Belə ki, Qaliyev, 1919-

1923-cü illə arasında, dünya sosialist inqilabı üçün Şərq strategiyasını və “Müstəmləkələr İnternasionalizm” ideyasını ortaya atarkən, sosialist sistem içərisində “Böyük Rusiya”nın təkrar qurulduğunu görərək, buna qarşı Turan Sosialist Federativ Respublikası hədəfini gerçəkləşdirməyə çalışmışdır. Onun nəzərdə tutduğu Turan dövləti əsasən Orta Asiya mərkəzli olub, əhalsinin yüzdə səksəni Türk-Müsəlman əhali təşkil edəcəkdi. Turan dövlətində əsas partiyalar da “Şərq İşçiləri və Kəndliləri Sosialist Partiyası” və “Şərqli Sosialistlər Partiyası” olmalı idi. Eyni zamanda, Qaliyev tərəfindən bu ölkə Çin və Hindistanla SSRİ arasında tampon bölgə kimi düşünülmüşdü (195^a, s.767). Ona görə, Qərb imperializminə qarşı mübarizədə ən doğru yol belə bir dövlətin yaradılması və inkişaf etdirilməsi idi.

Onun fikrincə, Türk xalqarına kommunizmi aşılamağa çox ehtiyac yoxdur, çünkü Türk xalqları əzəldən bəri humanist və icməçi olublar.

Sultan Qaliyevlə yanaşı Turar Riskilov, Nəriman Nərimanov, Mustafa Sübhi və başqaları da təxminən belə bir arzuda olmuşlar. Onlar da hesab edirdilər ki, Turan Federativ Sosialist Respublikası yaranarsa bu, Qərb imperializminin qəşrisinin alınmasında və dünyada sosializmin yayılmasında mühüm rol oynayacaqdır.

Həmin turançılardan biri olan Turar Riskulovun 1920-ci ildə Sovet Rusiyası rəhbərliyinə Orta Asiya Müsəlman Komuunist Partiyası təşkilatları adından təqdim etdiyi sənəddə yazılırdı: 1. Türkistan Sovet Respublikasının adı Türk Respublikası olmalıdır. 2. Türkistan Kommunist Partiyası, “Türk Kommunist Partiyası” olaraq dəyişdirilməlidir. 3- Türkistan əhalisinə Türk adı verilməlidir. 4- Dil, türk dili olmalıdır. 5- Müsəlman Qızılordu qurulmalı və Müsəlman olmayan əsgərlər Türkistandan çıxmalıdır. 6. Türkistan dövlətinin müstəqil Anayasası olmalıdır.

Ancaq onların bu fikirləri Stalin və ətrafi tərəfindən birmənalı olaraq qəbul edilməmiş, özləri də repressiya qurbanı olunmuşlar.

Avropa ideoloqları marksizmin “rus kommunizm”indən bir çox məsələlərdə nəticə çıxardılar. Özəlliklə, marksizmin ən zəif cəhəti olan millət və din məsələsinə daha ehtiyatlı yanaşdır. Fərdin azadlığını sonsuz etməklə yanaşı, Xristianlığı inkişaf etdirərək dünyada bir Avropa, Qərb xristianlığı yaratdılar. Ancaq onu bir Xristianlıqdan çox dünya dini halına gətirməyə çalışıdlar. Bir növ Xristianlığı Qərb mədəniyyəti ilə eyniləşdirdilər. Qərb dedikdə, xristianlıq və millətçiliyi nəzərdə tutdular, amma daha çox maddiçiliyi və azadlığı öne çəkdilər. Görünür, Hantinton bu mənada iddia edir ki, Qərb sivilizasiyası dini sivilizasiya deyil. Amma o, özü də yaxşı anlayır ki, elə dünyadakı ən böyük dini və milli sivilizasya Qərb sivilizasiyasıdır. Sadəcə, dünənə qədər Qərb maddiçilik və demokratiya ideolojiləri ilə bunu çox gözəl ört-basdır edə bilmışdır. Ancaq onların başqasına quyu qazmaları, özlərinə daha çox zərər vermişdir. Artıq qeyri-qərblilərin əksəriyyəti Qərb sivilizasiyasının hansı anlamda bəşəri, hansı anlamda isə dini olduğunu dərk etməyə başlayıblar. Özəlliklə, Qərb sivilizasiyasının maddiçilik məzmunu liberal-demokratizmi cəlbedici etsə də, ancaq zaman-zaman ortaya çıxan dini və milli irqçılık hər şeyi ortaya qoyur.

Bütün hallarda Qərb sivilizasiyasının təməli olan maddiçilik özünü marksizmdən çox liberal-demokratizmdə doğrultdu. Çünkü marksizm yalnız dini və milli məsələlərdə səhv yol tutmaqla deyil, həm də zorakı bərabərlik və azadlıq prinsipləri ilə yanlışlıqlar etdi. Halbuki liberal-demokratizm cəmiyyət üzvlərini tamamilə azad buraxır. Burada hər bir kəs hansı yolla olursa-olsun, maddi rifahını və təbii instinktlərini ödəməkdə azaddır. Bu səbəbdəndir ki, Qərb marksizmdən əsasən üz döndərərk liberal-demokratizm üzərində dayanmışdır. Çünkü liberal-demokratizmdə maddiçiliyin üstünlüyü fonunda bütün Qərb ideyalarına yer var. Nədən yalnız “Qərb ideyalarına yer var”?

Hər halda avropalılar yalnız “Qərb ideyaları”nı bəşəri hesab edirlər. Qərbli ideolqların eksəriyyəti İslam dininin dəyərlərini, özəlliklə son əsrlərdə İslam sivilizasiyasının öndərliyini etmiş Türk millətinin ideyalarını qəbul etmək istəmirlər. Qərbli'lər bir zamanlar İslam dininin əsas rüporları olan üç millətdən ikisini ərəbləri və farsları necə ələ almışdırlarsa, bunu türklər üzərində də dəfələrlə sınaqdan keçirmişlər. Hətta, onlar türklərin qərbləşməsi prosesində müəyyən uğurlar da əldə etmişlər. Ancaq ərəblər və farslar da olduğu kimi son nöqtəni qoya bilməmişlər. Əslində əvvəller avropalılara boyum əymış farsların sonraları onlarla münasibətlərinin pozulması da tasadüfi olmamışdır. Hər halda indiki İran İslam Respublikası adlanan dövlətin vətəndaşlarının önemli hissəsi türklərdən ibarətdir. O başqa məsələdir ki, türklər İranda bir çox təbii hüquq və azadlıqlardan məhrumdur. Məncə, bütün bunlara baxmayaraq İranın Qərbdən üz döndərməsində türklərin də mühüm rolü oldu. Amma 1979-cu il inqilabı gerçəkləşdikdən sonra farslar bu dəyişikliyin əsas qüvvəsi olan müsəlman qardaşlarına xəyanət etdilər. Ancaq bu xəyanət də gec-tez cavabsız qalmayacaqdır. Vaxtilə Osmanlıdan üz çevirərk Avropaya üz tutmuş bir çox Ərəb ölkələri zaman-zaman peşmançılıq hissi keçirdikləri kimi, farslar da bunu yaşayacaqlar.

Bir acı həqiqət var ki, “Qərb”dən kənardə qalan “Şərq” xalqlarının, özəlliklə türklərin, ərəblərin, farsların şüurunda əsasən mədəniyyətin, demokratiyanın, fəlsəfənin, modernləşmənin beşiyi Avropa hesab olunmaqdadır. “Qərb” ideal şəklində “Şərq” xalqlarının şüuruna elə bir formada yeridilmişdir ki, artıq “Şərq” onu həqiqət meyarı kimi qəbul edir. C.Meriçin təbrincə desək, Şərq və

Qərb iki ayrı dünya olsa da, zor-xoş hamımız avropalı olmuşuq: “Qərb, bütün zəfərlərini yamyamlığa borclu. Əski Yunan, demokrasi adını verdiyi bir ovuc insanın hüriyyət və hakimiyyətini, köləlik sayəsində gerçəkləşdirdi, çağdaş Avropa sömürgəçilik sayəsində. Amma bunlar keçmişə aid təhlillər. Bugün bir tek dünya var. Küffarın hökmran olduğu bir dünya. Bir kəliməylə hamımız avropalıyız” (204, s.473).

Beləliklə, ən azı iki əsrdir ki, “Qərb” demokratiya, mədəniyyət, fəlsəfə, azadlıq, insan haqqları və bu kimi ideal hesab olunan anlayışların simvoluna, rəmzinə çevrilmişdir. Bu anlamda Avropa aydınlarının beyinlərinin məhsulu olan “Qərb sivilizasiyası” ilə bağlı mif və gerçəklik birbirinə qarışmışdır. Hər halda, bu gün “Qərb sivilizasiyası”na aid edilən bir çox fəlsəfə, tarix və mədəniyyət örnəklərinin nə dərəcədə onalarla bağlı olması mübahisəlidir. Ancaq avropalılar üçün bu cür mübahisələr yox şəklindədir. Çünkü Avropa aydınları artıq öz cəmiyyətlərinin şüuruna “Qərb sivilizasiyası”nı yeritmişlər. Yəni bu gün avropalılar üçün əvəzolunmaz Avropa kimliyi, Qərb sivilizasiyası, Qərb demokratiyası anlayışları vardır. Bu baxımdan qərblilər üçün önemli olan Qərb sivilizasiyasının təmsilçisi kimi, dünyada böyüklük, üstünlük kompleksinin olmasıdır.

Bütün bunlar ona xidmət edir ki, əgər “Qərb sivilizasiyası”, “Qərb mədəniyyəti” yüksək bir sivilizasiyadırsa, “Şərq” qavramı altında yerdə qalanlar da (Islam, Yapon, Hind, Pravoslavlıq, Afrika və b.) bütün cəhətlərinə görə ondan geri qalırlarsa, o zaman burada başa-baş mübarizədən yox, sonuncuların birinciyə üz tutmasından söhbət gedə bilər. Sadəcə, Qərb aydınlarının əksəriyyəti Qərb sivilizasiyasının daxili böhranından narahatıdır. Onlar daxili-mənəvi böhranının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, liberal-demokratiya, sosial-demokratiya, tolerantlıq, maddiçilik Qərbin ən geniş yayılmış təbliğat maşınlarıdır. Bu təbliğat maşınları durmadan işləyirlər. Məqsəd Qərb sivilizasiyasının daxili böhranını önləmək ya da gecikdirmək olmaqla yanaşı, Qərbdən kənar saydıqları ölkələri, onların mədəniyyətlərini özlərindən asılı vəziyyətdə tutmaqdır.

XX əsrin əvvəllərindən qərblilərin Türk Dünyasına qarşı oynadığı oyun ikibaşlıdır:

- 1) Avropa-Qərb rəsmiləri həmin cəmiyyətlərin rəhbərlərinə liberal-demokratiya, sosial-demokratiya, mədəniyyət, insanlıq dərsləri keçir və dərslərini yaxşı öyrənməyənlərə həddə-qorxu gəlirlər;
- 2) Avropa-Qərb qeyri-rəsmiləri isə hakimiyyətə qarşı olan müxalifət və digər ictimai birliklərə liberal-demokratiya, sosial-demokratiya, mədəniyyət, insanlıq dərsləri keçir və dərslərini nə zaman yaxşı öyrənsələr hakimiyyətə gələ biləcəkləri ümidiini verirlər.

“İdeal” Qərb sivilzasiyasının mövcud problemləri və Türklərin oyanışı...

Ən azı iki əsrdir “Qərb” dünyasının bütün sahələrdə böyüməsi fonunda Şərq, o cümlədən Türk-İslam dünyası isə kiçilir. Şübhəsiz, Türk-İslam dünyasının “kiçilmə” prosesində yaxın tariximizdəki Səfəvi, Osmanlı və Qacarlar İmperatorluqlarının çöküşü və bu çöküşlərdən sonra onların daha çox mənfi yönən təqdim edilməsi, hətta aşağılanması mühüm rol oynamışdır. “Qərb mədəniyyəti”nin təsiri altında Azərbaycanda, Türkiyədə Səfəviləri, Osmanlısı və Qacarları ifrat dərəcədə tənqid etməklə çox ciddi xətalara yol vermişik. Bu anlamda prof. Erol Güngör doğru yazar ki, Osmanlının çöküşündən sonra böyük olmaqdan uzaqlaşaraq kiçilmişik: “Sadəcə kiçilməklə qalmamış, özümüzü iyicə (çox) kiçik görməyə alışmış bulunmaqdayız” (192, s.64). Bunu boynumuza almağın örnəyi Qacarlar və Osmanlı imperatorluqlarından sonra kiçilməyimizi qəbul etməyimizdir. İslam dünyasının aparıcı qüvvəsi olan Türk dövlətlərimiz kiçildikcə, istər-istəməz Türkər şüurumuz da kiçilmişdir. Artıq böyük düşünməyi çoxdan bir kənara atmış, əlmizdə olanları müdafiə etmək durumunda qalmışıq.

Bu gün də eyni xətaları davam etdirməmiz doğru deyildir. Məsələn, bizlər Osmanlı, Qacar hökmədarlarına (II Əbdülhəmid, Nəsrəddin şah vəb.) sahib çıxməq əvəzinə hələ də, onları aşağılayırıq. Sovetlər Birliyi dənəmində olduğu kimi, Azərbaycanda Qacarların qurucusu Ağa Məhəmməd Şah Qacarı təhqir etmək sıradan bir şeydir. Türkiyədə də bəzi Osmanlı sultanlarına (I.Bəyazid, 2. Əbdülhəmid vəb.) qarşı eyni münasibət sərgilənir. “Qərb” dəyərlərinin təsiri altında Türkün böyüklərini diktator, tiran,

əyyaş, başkəsən, qanicən kimi qələmə verməkdə davam edirik. Halbuki Qərb indiki və əski liderlərindən bir çoxu bu adlara layiq olduğu halda belə, heç bir hökmərini bu formada təqdim etmir. Bunu 20-ci əsrin başlanğıcında Türk aydınları Əli bəy Hüseynzadə, Hüseyn Cavid və başqaları da dəfələrlə yazdılar. Cavidin fikrincə avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırib heykəllər ucaltdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalim, canavar kimi isimlər verib ləkələmələri haqsızlıqdır (50, s.70).

Doğrudur, qərbilər yeri gələndə onun maraqlarına cavab verən Türk aydınlarını və dövlət adamlarını da tərif edərlər. Ancaq qərbilər bunu edərkən əndazəni aşmazlar. Amma biz türklər bunun tam əksi bütün “Qərb” aydınlarını və dövlət adamlarını böyük görərik, yaxud da böyük görməyə alışdırılmışıq. Məsələ, əsasən fəlsəfə deyincə ilk ağıla gələn Sokrat, Platon, Aristotel, Hegel, tarix deyincə Herodot, coğrafiya deyincə Strabon, musiqi deyincə Beethoven, Şopen, böyük sərkərdə deyincə İskəndər, Napoleon, Bismark, Stalin vəs. gəlir. Bir sözlə, 2 əsrdən çoxdur yalnız qərbilərin deyil, ondan kənarda qalanların şüurlarına da Qərb ədəbiyyatı, Qərb mədəniyyəti, Qərb tarixi vəs. yeridilib. Bu gün də Qərbdən kənarda qalan ölkələrin ali və orta məktəblərində “Qərb” öz damgasını vurmaqda davam edir. Qərbli olmayanlar üçün “Qərb” cazibə məkanıdır. Hətta, bu cazibə məkanında – “Qərb”də əxlaqi-psixoloji durumun aşağı olması belə, qeyri-qərbilərin xeyli hissəsini özünə cəlb etməkdən daşındırmır.

Göründüyü kimi, “Qərb”də aşırı dərəcəyə varmış bir “Qərb sivilizasiyası” tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı formalaşmışdır. Burada diqqətimizi çəkən “Qərb”in bir tərəfdən “milliyətçiliy”in beşiyi olmasına baxmayaraq, digər tərəfdən AVROPA-QƏRB bütövlüyünü, yəni “Qərb” ümməti (xristian), vətəni (Avropa) və ümummillətini (avropalı, qərbli) inkişaf etdirə bilməsidir. Bunu da qərbilər ümümtarix, ümümdin, ümumvətən anlayışları çərçivəsində etmişlər.

Türk milləti ümumtürk tarixi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatından uzaq düşmüşlər. Bugünkü Türkiyə, Azərbaycan, Türkmenistan, Qazaxıstan və başqa Türk dövlətləri dünənə qədər mövcud olan Türk-Turan tarixində qoparılmış durumdadır. Büyük

və şanlı tariximizi, möhtəşəm dövlətçilik ənənələrimizi bir kənara buraxaraq, ya da buraxılmağa məcbur edilərək kiçik tarix, kiçik dövlətçilik şüuruna yuvarlanmışıq. Azərbaycan Səvəfilər, Əfşarlar və Qacarlardan, Türkiyə Səlcuqlar və Osmanlıdan, Orta Asiya Türk dövlətləri Altun Ordu, Şeybanilər, Teymurilərdən sonra yaranan dövlətlərini böyük zəfər, tarixi nailiyyət adlandıräraq keçmişdəki böyüklüklerini kölgə altına salmışlar. Artıq dünyada hər kəsin hesablaşdıgı Osmanlinin yerini Türkiyə, Türküstanın yerini 4 yerə parçalanmış Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızıstan Qacarların yerini isə Azərbaycan tutmuş, bununla da zəif bir duruma gətirilmişik. Gündürün Türkiyənin timsalında qeyd etdiyi kimi, Cümhuriyyət inqilabı gələnəksəl Türk cəmiyyəti ilə, Qərb yolundakı Türk cəmiyyəti arasındaki cizgini xeyli dərəcədə qalınlaşdıraraq adətən, bir divar halına gətirmişdir (192, s.62). Halbuki Türkün böyüklüyü və şanlı keçmişsi daha çox Türkiyə Cümhuriyyətindən öncəki Səlcuqlar, Səfəvilər, Teymurilər, Osmanlılar ilə bağlıdır.

Əslində Qərb iki əsrdir milliyyətçilik və dini məzhəbçilik ideyalarından çox üstün səviyyədə yararlanmaqla yalnız dünyada super güclərdən olan hər hansı müsəlman dövlətini (Osmanlı, Səfəvi vəb.) deyil, eyni zamanda İslam dünyasının özünü də başsız ya da lidersiz vəziyyətdə qoymuşdur. Çünkü Qərb üçün ilk növbədə İslam Dünyasında mövcud olan istənilən super güc bir təhlükə mənbəyidir. Şübhəsiz, bu “təhlükə” heç də dünyani məhv edəcək nüvə başlıqlarına sahib hər hansı bir müsəlman dövlətinin ortaya çıxması ilə bağlı deyildir. Əsas “təhlükə” artıq bir əsr yarımdan çoxdur ki, dünyada alternativsiz olan Qərb-Xristian dünyası üçün yeni bir güc mərkəzinin formalşa bilməsidir. Əslində Qərbdə-Avropada Çin və Rusiyadan bir o qədər də narahat deyillər, nəinki İslam dövlətlərdən birinin, yaxud da bir neçəsinin bir yerdə yeni güc mərkəzinə çevrilməsindən. Ona görə də, İslam dünyasının əsas nöqtələrindən biri olan Yaxın və Orta Şərq bir əsrdən çoxdur ki, dini və milli zəmindəki müharibə ocaqlarından qurtula bilmir, üstəlik müharibə ocaqlarının artma təhlükəsi vardır.

İki əsrə yaxındır ki, Qərbsayağı millətçiliyə və dini məzhəbçiliyə yoluxmuş Türk-Turan, o cümlədən İslam dünyasında sosial-siyasi proseslər xoşagelməz istiqamətdə inkişaf etmişdir. Belə ki, dini məzhəbçilikdən yaxa qurtarmamış qərbçi milliyyətçiliyə

yolxdıq, bununla da adət-ənənələrə münasibətdə bir çox hallarda lüzumsuz olaraq “qərbleşmə” yolu tutduq. Yemək süfrəmizdən tutmuş ailədaxili əxlaqi dəyərlərədək “qərbleşmeyimiz” ona gətirib çıxartmışdır ki, Türk keçmişimizlə fəxr etməkdənsə, “qərbləməyə” qədərki bütün tarixdən az qala imtina eymışik. Guya, yalnız “Qərb” arealına, ya da indiki anlamda Avropaya ineqrasiya olmaqla mədəni və sivil olmaq mümkün imiş. Bu anlamda, “qərbleşmək” üçün adət-ənənələrimizimn üstündən amansızcasına xətt çəkmışik. “Qərbleşmə”yin ilk dönəmlərində zahirən, daha sonra mənəviyyat baxımından da onlara oxşamağa başlamışıq. Qərbsayağı müasirləşmə, modernləşmə, postmodernləşmə milli-dini mənəviyyatımızı zədələmişdir. Geyimlərimizi və məişət həyatımızı qərbləşdirməklə sivil, mədəni və müasir insan olacağımızı zəmn edərkən, dərin bir uçuruma yuvarlanmışıq. Yad bir cəmiyyətin əxlaqı nə qədər parlaq olursa-olsun, o həmin toplum üçün keçərlidir. Bu anlamda Erol Güngör doğru yazar ki, əxlaq bir cəmiyyətdəki insan münasibətlərinin, yaşam tərzinin məhsuludur: “Batılılaşma hərəkətlərindən öncəki Türk cəmiyyətində cəmiyyətin böyük əksəriyyətinin həyat tərzini əks etdirən və fövqəladə ahəngli bir kultür və əxlaq nizamı vardi. Bu nizam öz içinde çox mütəcanis və yetərli olmaqla bərabər, dəyişən bir cəmiyyətin yeni həyat tərzinə uyğun bir gəlİŞMƏ, qeyd etmədir. Türkiyədəki modernləşmə hərəkətləri Qərb dünyasının inkiafinda amil olan həqiqi mədəni gelişmənin nəticəsi olan yaşama tərzlərini almaq yoluna getdiyi üçün, Türk cəmiyyətinin mədəniyyət səviyyəsi ilə mənəvi qiymətləri arasında böyük bir uzlaşmazlıq doğurmışdur” (191, s.23-24).

“Qərb” nəgmələri ilə dünyaya göz açır, amerikanın film “qəhrəmanları” ilə həyacanlanırıq. Bununla da, “Qərb”in gözü görən, aqlikəsən qullarına çevrilirik. Çünkü milli yaddaşımızı qeyri-milli, kosmopolit yaddaş əvəz etmişdir. Kosmopolit yaddaşda isə milli-dini dəyərlərin yerini mücərrəd “dünya vətəni” və “dünya insanı” tutur. Bu anlamda Makedoniyalı İskəndəri, fransız Napelyonu, amerikalı Avram Linkolunu, ingilis Çörçili, alman Bismarkı, hətta “hörmətadamlı” belə çox önəmsəməli olmuşuq. Çünkü artıq bizə analarımız, nənələrimiz laylalarında, beşiyimiz başında Türkün şərəfli keçmişindən bəhs etmir. Övladlarımız Oğuz xaqanı, Alp Ər Tonqanı, Atillanı, Dədə Qorqudu, Yunus Əmrəni, Nəsimini, Əmir Teymuru,

Füzulini, Nadirt şah Əfşarı, Atatürkü, Rəsulzadəni, Xiyabanını ya tanımirler, ya da “Qərb”in düşüncə tərzində tanıırlar. “Qərb” düşüncəsinə görə də türklərin tarixi qılınc və atdan ibarətdir, onların elm, sənət və ticarətdən xəbərləri yoxdur. “Qərb”in bu düşüncəni ehkam kimi qəbul edən bir çox türk aydınlarımız da istər Türkiyədə, istərsə də Qafqaz və Türkistanda olsun – iddia edirlər ki, milli tariximiz və milli kültürümüz “qərbləşmə”dən sonra yaranmışdır. “Qərb”in şüurlarımızı yeniməsi nəticəsində “biz adam olmayız” qənaətinə gələn “inqilabçı” aydınlarımızca türklərin yenidən qalxınması belə üfüqlərdə çox zor görünür (191, s.27-28).

Əgər nəzərə alsaq ki, sonuncu dəfə Avropaya qarşı mərkəzi rolu türklər oynamışdır, Qərbçi qüvvələr türkləri zəiflətmək üçün həm onların öz aydınlarından, həm də farslar, ərəblər, ermənilər, kürdlər və başqalarından maksimum istifadə etmişlərdir. Bu gün də Rusiya Federasiyası, Avropa Birliyi, ABŞ türklərə qarşı “fars faktoru”, “ərəb məsələsi”, “erməni məsələsi”, “kürd məsələsi” və digərlərindən istifadə etməyə davam edirlər. Bütün bunlara səbəb də odur ki, ABŞ, Avropa dövlətləri və Rusiya hesab edir ki, İslam dünyasında, o cümlədən Yaxın Şərqdə yalnız türklər, özəlliklə Türk dünyasının ən güclü dövləti Türkiyə itirilmiş mövqeyini bərpa etmək gücündədir. Bunun baş verməməsi üçün Türkiyə “kürd problemi”, “erməni problemi” ilə üz-üzə qoyulmuş, hətta İslam dünyası içində yeni iç savaş ocağı kimi bu qardaş ölkə hədəfə alınmışdır.

Əslində Suriyadakı, İraqdakı iç savaşların bitməz duruma gəlməsində ən çox maraqlı olan Qərb-Xristian dövlətləridir. Məqsəd Türkiyəni həm kənardan, həm də içdən qorxu altda saxlamaqdır. Maraqlıdır ki, bugünkü ərəb dövlətləri İslam dünyasında Qərb-Xristian qüvvələrinin hökmranlığını birmənalı şəkildə qəbul ediblər. Bunu, Misir də hakimiyyətə gələn “müsəlman qardaşları”nın devrilməsi olayları da açıq şəkildə ortaya qoysa. Bu baxımdan kənar qüvvələr üçün ərəblər təhlükəli deyildir. Bunu, farslar haqqında da demək olar. Baxmayaraq ki, farslar 30 ildən yuxarıdır zahirən Qərblə ziddiyyət içindədir, amma onlar üçün yaxın zamanda İran İslam rejiminin bir güc mərkəzi olması inamı çox azdır. Deməli, İslam dünyasında yeni gücə çevirilə biləcək yeganə qüvvə türklərdir. Ona görə də, türklərə qarşı bu bölgədə kənar qüvvələrin və bəzi iç qüvvələrin iş birliyi açlıq şəkildə özünü bürüze verməkdədir.

Gördüyümüz kimi, birinci Dünya müharibəsindən sonra “Qərb” aydınlarının əsas məqsədləri bir tərəfdən “Qərb” sivilizasiyasını dünyanın tek hakimi vəziyyətində saxlamaq, digər tərəfdən ondan kənarda qalan mədəniyyətlərin, özəlliklə “Şərq”ın, Türk-İslam dünyasının “Qərb”in təsiri altında çıxmasına imkan verməmək olmuşdur. Məsələn, A.Toynbı “Sivilizasiya mühakimə olunur” (“Uygarlıq yargılanıyor”) əsərində birmənalı şəkildə “Qərb sivilizasiyası”nı əsaslandırmaya, dünyanın bu gününün və gələcəyinin, ancaq onunla bağlı olmasına inandırmağa çalışır. Eyni yolu F.Fukuyama “Tarixin sonu və son insan” əsərində, S.Hantington isə “Mədəniyyətlərin çatışması”na davam etdirmişdir. Bu üç aydının əsərlərinin məzmunu və mahiyyəti odur ki, dünya tarixinin mərkəzində daima əsasən, “Qərb” dayanmışdır, bu gün də “Qərb” dayanır.

Bu anlamda Toynbı, Fukuyama, Hantington üçün keçmişdə Yunan-Roma, Orta Çağda Xristian və çağdaş dövrdə “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” var. Əgər 20-ci əsrдə Toynbı “Qərb sivilizasiyası”nın əsas ideoloqlarından biridirsə, Fukuyama da hazırda əsasən “Qərb demokratiyası”nın (liberal-demokratizmi) ən aktiv təbliğatçısıdır. Onların “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” (liberal-demokratizmi) ideolojisi isə “Qərb milliyətçiliyi” və “Qərb Xristianlığı”na əsaslanır.

Toyinbi, Fukuyama, Hantington inandırmağa çalışırlar ki, “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nın (liberal-demokratizmi) varlığı ilə dünya tarixinin sonu gəlmişdir. Yəni artıq dünyada geniş anlamda bir tarix yazılmayacaq. Çünkü “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” (liberal-demokratizmi) tarixin pik nöqtəsidir. Toyinbi “Qərb sivilizasiyası”nı şisirdərək, onu bütün dünyaya yayılan tek sivilizasiya kimi qələmə vermişdir (224, s.90). Bu baxımdan Toyinbi bütün Qərb alımlarının eksəriyyəti kimi inanır ki, dünyadakı bütün sivilizasiyalar (21 sivilizasiya) ya məhv olmuş, ya da məhv olmaq üzrədir. Yalnız “Qərb sivilizasiyası” ayaq üstədir və bütün dünyaya meydan oxuyur. “Qərb sivilizasiyası”nın qalmاسına səbəb də texnoloji bilgi və bilim irəliləməsidir (224, s.27). O hesab edir ki, “Qərb”in bu başarıları Qərb sivilizasiyasını və “Qərb demokratiyası”nı dünyada təkbaşına hökmran etməklə yanaşı, dünyanın məhv olmasına da zəmin hazırlamışdır. Yəni tarixin sonu çatmış, sonuncu insan “qərbli”nin timsalında öz missiyasını başa

vurmuşdur. Bu baxımdan Toyinbi təkbaşına qalan “Qərb sivilizasiyası”nın bir gün məhv olmasından rahatsızdır: “Bugünkü durumumuz gerçəkdən qorxunc. Əldə etdiyimiz bilginin işığında tarixi görünüşümüzü incələdiyimizdə, insan növlərinin toplumlarını oluşturmaq üçün tarixin özünü iyirmi dəfə təkrarladığını, bizimki xaricində, sivilizasiya deyilən insan toplumu təmsilçilərinin hamisiniň ya ölü, ya da can çəkişməkdə olduğunu bilirik. Üstəlik, bu ölü ya da ölmək üzrə sivilizasiyaların tarixini dərinliyinə incələyib, birbiriylə qarşılaşdırıldığımızda çözülmə, geriləmə və yixilmalarında təkrarlanma düzəninə uyğun bəlirtilərin varlığını görürük. Təbii olaraq, tarixin bu özəl bölümünün bizim üçün də gərəkli olub olmadığını maraq edirik” (224, s.39).

Başqa bir qərbçi Fukuyama isə tarixin sonunun gəlməsini bir tərəfdən elmlə, digər tərəfdən dirlə-xristianlıqla əsaslandırmaya çalışır. Onun fikrincə, tarixin sonunu Hegel 18-ci əsrдə liberal-demokratik dövlətlərin (Fransa, ABŞ vəb.) yaranması, Marks isə kommunizmin bərqərar olmasına ondan əvvəl irəli sürüblər. Fukuyamaya görə, bu anlamda dünyada artıq tarixi bir dəyişiklik olmayıcaq və tarixin sonudur (190, 13, 21). Fukuyama tarixin sonunun çatmasının əsas amillərindən biri, bəlkə də birincisi kimi liberal-demokratik dövlətdə ağa və qul məsələsinin aradan qaldırılmasını, bu anlamda azadlıq və bərabərlik ideyalarının bərqərar olmasını göstərir. “Qərb” aydınına görə, bununla da dünyanın əsas problemi həll edilmişdir. Belə nəticə çıxır ki, demokratiya ağaların aqalıqdan əl çəkib qullarla eyni hüquqlara malik olmasına başlamışdır. Çünkü azadlıq və bərabərlik ideyaları insan təbiətinin təməl özəlliklərini ifadə edir (190, s.85).

Ancaq bundan nəticə çıxarmayan Qərb üçün namus, əxlaq, şərəf və ləyaqət anlayışları “azad və bərabər” həyatın içində ərimək üzrədir. Bugünkü Qərbin “modern insan”ı yalnız özünü düşünər haldadır. Onun üçün nə ailə, nə millət, nə din, nə də bəşəriyyət maraqlıdır. “Modern insan” üçün yalnız maddi marağı və şəxsi təhlükəsizliyi üçün problemlər olanda bu anlayışların bir anلامı olur. Əgər bir toplumda ailənin, millətin, vətənin, dinin, dövlətin heç bir dəyəri qalmayıbsa, yaxud da onlar yalnız maddi maraq və şəxsi təhlükəsizlik naminə bir dəyər daşıyırsa, artıq bu “qiymət günü”nə bir şey qalmamışdır, deməkdir.

Bu baxımdan insan anlamlıdır ki, dünyada hər şey “azad və bərabər” olmaqla ölçülmür. Sadəcə, “azad və bərabər”lik insanlar, onların üzvləri olduğu toplumlar üçün “kölə və qeyribərabər”liyə qarşı bir əkslikdir. Burada orta yolu olması yetərlidir. Əgər “azad və bərabər”lik məsələsində orta yoldan sapılıb ifrata varılsara Qərbdə olduğu kimi, o zaman yenidən “kölə və qeyribərabər”liyə qayıdlımsız olacaqdır. Artıq qərblilər özlərini inandırıblar ki, onlar dünyada azad, bərəbər və öz-özünə sahib taysız bir cəmiyyət qurublar. Bir sözlə, süni mədəni-sivil davranış qaydaları, qeyri-müəyyən həyat tərzi, aşırı dərəcədə praqmatistik-günlük yaşam “qərblilər”in ruhi-mənəvi dünyasını alt-üst etmişdir.

Bu gün Qərbin ailədə dədələrinə, valideynlərinə, məktəbdə müəllimlərinə, cəmiyyət içində digərlərinə heç bir dəyər verməyən, davranışlarını tənzimləməyən “azad və bərabər” düşüncəli “modern insanı” var. Üstəlik, Qərbin “modern insanı” özündən hesab etdiyi yurdaşlarına “sivil” və “kültür”lü davranışlığı halda, qeyri-qərblilərə münasibətdə aşağılayıcı mövqe tutur. Bu isə ona gətirib çıxardır ki, qərblilər dünyanın sivil təmsilçiləri iddiasınca, özlərindən kənardə qalanları aşağılamış olurlar.

Bu anlamda Toynbi ilə Fukuyamanın nəzərində dünyada idea olanl, alternativsiz Qərb sivilizasiyası ciddi problemlər yaşamaqdadır. “Qərb”的 psixoloji-əxlaqi durumunda, özəlliklə irqçılık və ailə bütünlüyündə problemlərin olmasını, bu anlamda onun təhlükəli bir hala gəlməsini bir çox Qərb aydınları da görürler və önləməyə çalışırlar. Özəlliklə, ABŞ ailə məsələsində tənəzzüldədir. Fukuyama yazır: “Topluluq yaşamının çöküşü ABŞ-da ailədən başlıyır; ailə son iki nəsil içində, bütün amerikalıların şahid olduğu kimi sürəkli bölünüb parçalandı, atomizə oldu. Ayrıca bəlli bir yerə bağlı olmanın bir çox amerikalının gözündə bir önəmi qalmadı və dolaysız ailə çevrəsi xaricində bir topluluq ortamı bulmaq həmən imkansız” (190, s.309). Arnold Toynbi də hesab edir ki, Qərb sivilizasiyası ekonomika və siyasi yönündə güclü olsa da, toplumsal və ruhi baxımdan zəif durumdadır. Özəlliklə, Qərbdə psixoloji duruma bağlı irqçılık güclənməkdədir (224, s.176). Bunu, keçən hər gün də daha çox görürük. İlham Məmmədzadə də hesab edir ki, əgər Qərb sivilizasiyasının böhrəni varsa, Avropa şüurunda millilik və universallıq arasında ölçünün itirilməsi ilə bağlıdır (114, s.25). Deməli,

“Qərb”in ən mənfi cəhəti odur ki, bir yandan irqciliyi-faşizmi, dini düşmənciliyi tənqid etdiyi halda, digər tərəfdən özü “mədəni” və “sivil” formada irqciliyi və dini düşmənciliyi həyata keçirir. Artıq “Qərb”də günü-gündən çoxalan bir “Qərb irqciliyi” baş qaldırılmışdır. Belə ki, “Qərb” ağa-kölə münasibətlərini aradan qaldırıb “azad və bərabər” cəmiyyət yaratdığını bəyan etdiyi halda, yeni bir ağa-kölə dönəminə başlamışdır. Bu almanların, italiyanların faşizminin, ingilislərin və fransızların imperializminin yeni bir formasıdır.

Maraqlıdır, “Qərb irqciliyi” vüsstət aldıqca qərblilərin “panislamizm”, “islamofobiya” deyə tənqid etdikləri İslam-Türk mədəniyyətinin oyanışı daha çox öne çıxır. Çünkü Qərb sömürgəciliyindən, “Qərb irqciliyi”ndən qaçanlar İslama sığınmaqdan başqa yol tapırlar ki, bu da müsəlmanları ümidişdir. Bunu, Toynbi, Fukuyama, Hantinqton, U.Eko və başqa Qərb aydınları yaxşı anlayırlar. Bunu anladıqları üçün də öz anlamlarında “panislamizm”, “islamofobiya”dan qurtulmağın yollarını axtarırlar. Bir sözlə, ötən əsrin birinci yarısında İslam dünyasını “panislamizm” adı altında tənqid edən Qərb aydınları indi də “islamofobiya” oyununu ortaya atıblar. Məsələn, 20-ci əsrin ortalarında Toynbi yazırıdı: “Panislamizm yuxudadır, nə var ki, Qərbləmiş dünyanın proletar qələbəliyi Qərb hökmranlığına qarşı ayaqlanıb anti-Qərb bir hərəkat yaradarsa, yatan divin oyana biləcəyini hesaba qatmaq zorundayız. Bu çağının, İslamin millitan ruhunu qış yuxusuna yatmış kimi görünürsə də oyandırıb zəfər dolu bir çaga yönəltmədə, hesab etmədiyimiz etkinlikləri ola bilir. Keçmişə İslam, Şərqli bir toplumu Qərb saldırısına qarşı şox gözəl ayaqlandırmışdı. Peyğəmbərin ilk izləyiciləri zamanında, İslam, Suriya və Misiri min ildir əllərində tutan Ellin hakimiyyətindən qurtarmışdır. Zəngi, Səlahəddin Əyyubi və Məmlükələr zamanında İslam, Xaçlı və Mogol istilasına qarşı durdu. Əgər insanlığın bugünkü durumu bir “irq savaşçı”na yol açacaqsa, İslam tarixi vəzifəsini yapmaq üzərə bir kərə daha çağrılmalıdır. Diləyəlim ki, belə bir savaş çıxmaz” (224, s.179).

Toynbinin bu fikirləri ona işarədir ki, “ideal və alternativsiz” “Qərb” üçün İslam sivilizasiyası əsas təhlükə mənbəyidir. Onu oyatmamaq üçün müsəlman xalqlarını inandırmaq lazımdır ki, qeyri-qərblilərin xoşbəxt gələcəyi “qərbləşmə” yolunu tutmaqla bağlıdır.

Bu isə “Qerb”in öz ömrünü uzatmasından, İslamin isə hələ də oyanmamasından başqa bir işə xidmət etmir. Toynbinin vaxtile dediklərini U.Eko eynilə təkrarlayaraq “islamofobiya”ya qarşı mübarizə üçün xaç yürüşlərinin vacibliyindən bəhs edir (255, s.38-47). 21-ci əsrin əvvəllərində bu cür xaç yürüşləri isə əslində dəfələrlə reallaşdırılmışdır, hətta davam etməkdədir.

Cox təəssüf ki, belə bir prosesin hələ də davam etməsində qərbilərlə yanaşı “qərbləşmək”, Avropaya integrasiya yolu tutmuş bir sıra qeyri-qərb ölkələri, o cümlədən müsəlman dövlətləri, sözdə “islam fanatikləri” də maraqlıdır. Bu cür “Qerb” və “Qerbyönlü” hakimiyyətlər, “islam fanatikləri” üçün önemli olan öz çıxarlarını güdməkdir. Bu çıxarlar fərqli olsa da, ancaq qeyri-qərb ölkələrinin cəmiyyətlərinin mənəvi və maddi cəhətdən güclənməsinin qarşısının alınmasında niyyətlər eynidir.

Biz şübhə etmirik ki, bir vaxtlar insanları azad və bərabərlik iddiası ilə aldadən kommunuzm necə iflasa uğradısa, bu aqibət Qerb sivilizasiyasını, Qerb liberal-demokratizmini də gözləyir. Baxmayaraq Qerb liberal-demokratizmində azadlıq, bərabərlik və insanın öz-özünün sahibi olması önemlidir, ancaq dərinliyə varsaq bu da nisbidir. Çünkü bütün insanlar üçün həmin anlayışlar eyni məna və mahiyyət kəsb etmir. İnsan azadlığının dəyərini qadağalara görə dərk edir. Əgər insan üçün azadlığın bir dəyəri varsa, o da qadağalarla bağlıdır. Qadağalar insanı həmişə müəyyən çərçivədə saxlayır.

Qadağalar iki tipdir :

1. İnsanın əxlaqını, davranışını, mənəviyyatını tənzimləyən müsbət qadağalar,
2. İnsanın yaşam həyatını əngəlləyən mənfi qadağalar.

Azadlıqlarda iki tipdir:

1. İnsanı insanlıqdan çıxaran mənfi azadlıqlar
2. İnsanı insanlıqdan çıxmaga yol verməyən müsbət azadlıqlar.

Bu anlamda, məncə Fukuyamanın o fikrinə qatılmaq yanlış olardı ki, liberal-demokratizmdə ağa və qul münasibətlərinin qaldırılması ilə hər şey həll olunmuşdur. Əksinə liberal-demokratizm ağa və qul münasibətlərinə sözdə azadlıq və bərabərlik gətirməklə bir sıra ciddi problemlərə də yol açmışdır. Əgər tarixin başlangıcında ağa və qul olubsa, bu gün liberal-demokratizmlə bunlar aradan

qaldırılırsa, bu tarixin sonu ola bilməz. Birincisi, ağa və qul münasibətləri “Qərb” ideolojisi anlamında, guya aradan qaldırılmışdır. Əslində bu münasibətlər aradan qaldırılmaqdan çox, şəkil və forma dəyişdirmişdir. Başqa sözlə, bu bir təbii haldır, və onu nə “liberal-demokratizm”, nə də başqa ideya dəyişə bilməz. Sadəcə, bu münasibətlərdə ədalətlilik gözlənilə bilər. İkincisi də, tarixin sonunun bu münasibətlərlə heç bir bağlılığı yoxdur. Bu anlamda Fukuyamanın liberal-demokratiyasının təməl prinsipləri kimi göstərdiyi azad, bərabər və öz-özünün sahibi (190, s.44) anlayışları mübahisəlidir. O başqa məsələdir ki, Fukuyama “Qərb”in liberal-demokratiyasını mədafiə və təbliğ etmək naminə bu fikirləri irəli sürür. Yəni “Qərb demokratiyası”nı həddən artıq şisirdir və onu alternativsiz ideya kimi təqdim etməyə çalışır.

Mən “Qərb” aydınlarının bu fikirlərindən belə bir qənatə gəlirəm ki, əslində onların əsas nigarançılıqları “tarixin, dünyanın və insanın sonu” ilə bağlı deyil, artıq ilk işaretləri görünən “Qərb sivilizasiyası”nın tənəzzülü problemidir.

“Qərb sivilizasiyası”nın tənəzzülünün əsasında mənəvi dəyərlərin assimiliyası ilkin amildir. “Qərb” hər gün texnoloji və elm sahəsində irəlilədikcə, mənəviyyat sahəsində də bir o qədər geriləyir. Bu geriləmə texnolojinin və sosial rifahın gözqamaşdırıcı uğurları qarşısında bu gün az nəzərə çarpsa da, ancaq irəlikli zamanlarda “Qərb”in ciddi mənəvi böhranla qarşılaşacağı birmənalıdır.

“Qərb sivilizasiyası”nın tənəzzülünün ikinci amili texnologiyanın qeyri-sağlam yönədə irəliləməsi, bunun fonunda təbiətin amansız şəkildə istismarıdır. Bundan ən böyük zərbəni “Qərb sivilizasiyası”nın mərkəzi və aparıcı qüvvəsi olan ABŞ görmüş olacaq, bəlkə də 21-ci əsr onların tarix səhnəsindən silinməsi ilə yadda qalacaqdır.

Bu anlamda, “Qərb” aydınlarının “tarixin, dünyanın və insanın sonu” ilə bağlı fikirlərini önməsəməklə yanaşı, onun şisirdilməsini yanlış görürük. Ona görə də Qərb aydınlarının iddia etdiyi kimi, bu gün dünya və insan üçün qorxulu olan nə atom bombaları, nə nüvə başlıqları, nə də başqa kimyəvi silahların mövcudluğudur. Əslində dünya və insan üçün, özəlliklə “Qərb” üçün qorxulu olan “Qərb”in dünya hökmranlığına və yüksək mədəniyyətə sahiblənmək üçün xeyiri bir kənara ataraq, şəri üstlənməsidir. Başqa

sözlə, “tarixin, dünyanın və insanın sonu”nu gətirən atom bombaları, kimyəvi silahlar deyil, onları dünyaya hökmran olmaq üçün yaradan “qərblilər”dir. Deməli, “tarixin, dünyanın və insanın sonu”nu gətirən də “Qərb”, “Qərb”in mürtəcə ideoloqlarıdır. Ancaq “Qərb” aydınları inandırmağa çalışırlar ki, “tarixin, dünyanın və insanın sonu” bütün dünya üçün keçərlidir. Biz bu məntiqlə qətiyyən razılaşmırıq. Dogrudur, əgər qonşun səhv yoldadırsa bundan sənə də zərərə dəyəcəkdir. Ancaq bu zərər eyni səviyyədə ola bilməz. O başqa məsələdir ki, atalarımız demişkən, cəhənnəmə gedən özünə yoldaş axtarır.

Biz inanırıq ki, heç bir zaman tarixin və dünyanın sonu olmayacaqdır. Başqa sözlə, “tarixin, dünyanın və insanın sonu” anlayışı nisbi xarakter daşıyır. Səmavi dinlərdəki (İuddaizm, Xristian və İslam) “qiyamət günü” anlayışı belə “tarixin, dünyanın və insanın sonu” ilə deyil, dünyada yolunu azmış, xeyiri unudaraq şəri əlində bayraq etmiş “sivilizasiya”nın məhv ilə bağlıdır. Hazırda bu “Qərb sivilizasiyası”dır. Artıq “Qərb sivilizasiyası”nın tənəzzülü prosesi başlamışdır ki, bu isə onun məhv olmasını qaçılmaz edir.

Digər tərəfdən, bütün millətlər üçün eyni tarix keçərlidir. Hər bir millətin öz tarixi, bu tarixi baxımından da ümüdünya tarixi var. Bu gün və gələcəkdə baş verənlər də bir millət üçün keçərlidir. Əgər hər hansı bir millət tarix səhnəsindən tamamilə silinirsə, yaxud da arxa plana keçirsə həmin millət üçün dünyanın və tarixin sonudur.

Bir sivilizasiyanın tarix səhnəsindən tamamilə silinməsi, yaxud da arxa palana keçməsini şərtləndirən 3 başlıca amil var:

1. Texnologiyadan yanlış istifadə;
2. Təbiətin amansızcasına istismarı;
3. İnsanın maddi rifahının inkişafı fonunda onun mənəvi dəyərlərinin tənəzzülü.

Fukuyama fəxrlə yazır ki, təbiətə hökm etməyə avropalılar çatdı. Modern təbiət elmi dünyaya Avropadan yayıldı (190, s.110). Amma o, bu fəxarətlə yanaşı gizlətmir ki, modern və texnoloji üstünlüyü malik “Qərb”in yixilması və barbarlığa dönməsi qorxusu var (190, s.121). Çünkü bu gün modern təbiət elminin mövcud toplumlar tərəfindən rədd edilməsi inandırıcı deyil. Halbuki, “Qərb”in modern təbiət elmi dünyanın sonunu yaxınlaşdırır. Doğrudur, bu gün bəzi millətlər modern təbiət elmindən vaz keçərək ETT-nin hansısa uğurlarından imtina edə bilərlər. Amma əksər

millətlərin özəlliklə, “Qərb”in ETT-dən imtina etməsini gözləmək mənasızdır. Modern təbiət elminin “inkişafı” isə ona gətirib çıxaracaq ki, qlobal bir fəlakət baş verəcəkdir. Həmin qlobal fəlakətdə modern təbiət elminin məhvini gətirib çıxarıcaqdır. Fukuyama bunu sual kimi qoysa da (190, s.122), bizcə bu gec-tez baş verəcəkdir. Çünkü “Qərb” təbiəti yalnız ram etmədi, cəmiyyətin inkişafı və daha yaxşı yaşaması prinsipiylə həm də təbiəti insanın köləsi halına gətirdi. Yəni Qərb insanı özünün üst rifah səviyyəsinə, lüks həyata qovuşması üçün yalnız təbiəti vəhşicəsinə istismara başlamadı, eyni zamanda insanlığın, insan olmanın xaricinə yuvarlandı. Fransız filisofu Jan Jak Russoonun təbrincə desək, Qərb insanı ilərləmək üçün təbiətdən, təbiilikdən uzaqlaşış ikiüzlülüyə yol aldı, elm və texnologiyani mənəvi insanlığın məhvi, amma maddiçi insanlığın yüksəlişi üzərində istifadə etdi (219, s.248-249). Bu anlamda, Russo Avropanın bu cür rasionalizmini və irəliləməsini gerilik kimi qəbul etmişdir. Bizcə, Russo bu fikirlərində çox haqlı idi.

Avropa Russo kimi düşünənlərdən nəticə çıxarmaq əvəzinə liberalizm ve demokratizm ideyalarını gerçəkləşdirmək naminə, mənəvi insana deyil maddi insana, inancli insana deyil praqmatist insana üstünlük verdi. Cemil Meriçin təbrincə desək, bununla da maddiçilik Qərbin yüksəlməsinə xidmət etsə də, digər tərəfdən insanda Tanrı inancını və əxlaq dəyərlərini yox etməyə başaladı: “Maddi üzərindəki fəthləri, Qərb insanını doyurmur artıq, fəqat istismar istəyindən də vaz keçmir. Allahsız bir dönyanın qanma bilməyən ehtirası insanlığa çox bahaliya mal oldu” (204, s.478).

Bu anlamda maddi rifahla təmin olunmuş “Qərb” insanı “Qərb” üçün sonuncu insandır. Bu, “Qərb”in məhsulu olan maddi insandır. Ancaq “Qərb” üçün o, yalnız maddi deyil, həm də “azad” insandır. Çünkü “Qərb” insanının artıq maddi rifah (bunun özü də mübahisəlidir) problemi olmamaqla yanaşı, azadlıqlarının da demək olar ki, sərhədləri yoxdur. “Qərb” insanı o qədər azaddır ki, onun üçün adət-ənənələr, gələnəklər yox səviyyəsindədir. Onlar mənəvi məsələni yalnız xırda-para münasibətlərə ölçürlər. Bu anlamda “Qərb”də mənəvi dəyərlər ikinci plandadır. Artıq “Qərb” insanı üçün Xristianlıqdakı cənnət deyilən anlayış da yox kimidir. Yaxud da bu yalnız çox az insanların şüurlarının bir güncündə ilişib qalıb.

Çox maraqlıdır ki, “Qərb” mənəvi böhranını aradan qaldırmaqdansa, daha çox onun yerini yeni sivilizasiyanın tutmasından rahatsızdır. “Qərb” aydınlarının əksərinin fikrincə, dünyanın tamamının qərbləşəcəyi təqdirdə qlobal problemlər həll edilmiş olacaq. Amma bu gün dünyanın qərbləşdirilməsi prosesində əsas əngəllərdən biri İslam-Türk sivilizasiyasıdır. Başqa sözlə, yalnız İslam dini intellektual ruh, Türklik isə insanlıq dəyəriylə bir güc olaraq “Qərb sivilizasiyası”na alternativ olmaq gücündədir. Bu baxımdan vaxtilə Avropanı bir neçə dəfə fəth etmiş türklərin İslam-Türk sivilizasiyası öncüllüyündə yenidən dirçəlişi Qərbə əl vermir. Qərb çalışır ki, son iki əsrдə kölgədə buraxdığı İslam-Türk (Asya) sivilizasiyasını tamamilə yenərək dünyaya əbədi hökmran olsun.

Bu baxımdan “Qərb” aydınları bir tərəfdən “Qərb”də mənəvi problemlərin olmasını etiraf edir, digər tərəfdən “Qərb sivilizasiyası”nı, “Qərb demokratiyası”nı üstün tutmaq naminə hədəf kimi, onlarca “mühafizəkar” olan İslam-Türk sivilizasiyasını seçirlər. Yəni onlar mövcud problemlərini həll etmək əvəzinə, İslami tənqid edir, Xristianlığı isə liberal-demokratizmin, “Qərb sivilizasiyası”nın əsas təməllərindən biri kimi müdafiə edirlər. Artıq bu bir ənənə şəklini almışdır. Çox təsüflər olsun ki, bunun elmi əsalarını yaradılanlardan biri də alman filisofu Hegel olmuşdur. Özəlliklə, Hegelin “Qərb”i və Xristianlığı öyən, yüksəldən, bunun əvəzində “Şərq”i aşağılayan fikirləri bunun ən gözəl örnəyidir: “Şərqlilər yalnızca təkin, Yunan və Roma dünyası isə bəzilərinin azad olduğunu bilirdi, buna qarşılıq biz, bütün insanların mütləq olaraq, yəni insanların insan olaraq azad olduğunu biliriz” (190, s.95). Bu o deməkdir ki, əslində “qərb” və yaxud da “qərbləşmə” deyilən şey əsasən xristianlıqdır. Belə olduğu təqdirdə “qərbləşmə”ni bir mədəniyyətdən çox din ideologiyası kimi qəbul etmək lazımdır. Bu anlamda “qərbləşmə”yə üz tutanlar “qərbləşmək” adı altında xistianlaşırlar.

Çağdaş Qərb aydınları da Qərb sivilizasiyasını böyütmək yolunda Hegelin “xristianlaşma” mirasından eninə-boynuna istifadə edirlər. Qərb ideolqlarından Arnold Toynbi yazır: “Onun (Qərb) üçün İslam və Qərbin çağdaş qarşılaşması, keçmişdəki münasibətlərdən yalnızca daha canlı və içdən olmaqla qalmamış; qərbli adamın dünyayı “qərbliləşdirmə” istəyini açığa çıxaran bir olay olmuşdur... Bu yüzdən İslam bir kəs daha Qərbə qarşılaşır. Nə var ki,

bu kəs kozlar, Xaçlı səfərlərinin ən kritik dönəmlərindəkindən daha çox əleyhində; çünkü çağdaş Qərb, ona qarşı yalnız silah yönündən deyil, eyni zamanda silah sənayesinin son dərəcə bağlı olduğu ekonomik yaşam tərzi konusunda da və hamisinin üstündə ruhsal kültürə - sivilizasiya deyilən və öz özünə xaricə dönük məhsulları yaranan və bəsləyən o dərin gücdən də üstün” (224, s.160).

Fukuyama da Hegel, Toynbi kimi bir tərəfdən İslam dinini liberal-demokratizmə qarşı qoyduğu halda, Xristianlığı liberal-demokratizmin təməl prinsiplərindən biri hesab edir. Guya, Xrisianlıq İslamlı müqayisədə daha azadlıqsevərmış. Fukuyama yazır: “Hegelin Xristianlığı “mütləq din” olaraq qiymətləndirməsi, dərgörüşlü bir etnomərkəzçilikdən deyil, Xristian öyrəti ilə Qərbi Avropadakı liberal demokratik toplumların oluşumu arasındaki nəsnəl tarixi münasibətdən dolayıdır. Bu münasibət daha sonra Veber və Nitsşe kimi çox sayda politik düşünür tərəfindən qəbul edildi. Hegelə görə azadlıq düşüncəsi Xristianlıqda sondan bir önceki biçimini alır, çünkü Xristianlıq əxlaqi qəralalma, ya da inanma yetənəkləriylə bütün insanların Tanrının gözündəki dünyəvi bərabərliyi ilk təməlləndirən dindi” (190, s.255).

Bir sözlə, Fukuyama və Hegel üçün İslam az qala liberal demokratizmin düşməni olduğu halda, Xristianlıqda insan azadlıqları və bərabərlikləri üst səviyyədədir. Çünkü Xristian azadlığı fiziki, maddi deyil, ruhi və mənəvidir. Digər tərəfdən, bu ideyanın müəlliflərindən olan Hegel Fukuyama üçün etnomərkəzçi deyil. Amma eyni sözləri bir İslam düşünürü yazarsa, o, artıq etnomərkəzçidir. Məsələn, Fukuyama üçün “Qərb” milliyyətçiliyi və liberal-demokratizmi, “Qərb” dini-Xristianlığı və demokratiya (190, s.278-279), bir sözlə Qərbin milli və dini adət-ənənələri ilə bugünkü “Qərb liberal-demokratizmi” bir-birini tamamlayır. Amma eyni anlayışların İslam dini ilə müqayisəsinə gələndə Fukuyama və onun digər fikirdəşləri tamam fərqli fikirlər irəli sürürənlər. Üstəlik, özünü “Qərb”dən müdafiə edənlər “İslam fundamentalizmi”ndə ittihad olunurlar. Hətta, İslam dini, “İslam fundamentalizmi” adı altında Avropa faşizmi ilə bərabər belə tutulur (190, s.301).

Bizcə, Fukuyama qəsdən İslam dinini liberal-demokratizmə qarşı qoyur, eyni zamanda “İslam fundamentalizmi”ni Avropa faşizmi ilə eyniləşdirir. Yəni Fukuyama nə yazdığını fərqindədir.

Fukuyama da yaxşı bilir ki, əslində liberal-demokratianın təməl prinsipləri kimi göstərdiyi azad, bərabər və öz-özünün sahibi müddəaları İslamlı heç bir ziddiyət təşkil etmir. Sadəcə, Fukuyamanı rahatsız edən İslam dininin liberal-demokratizm qarşısında davam gətirməsidir: “İslam da, liberalizm və kommunizm kimi, bəlli bir əxlaq koduna, politik və sosial ədalət doktrininə sahib bütöv bir ideolojidir. Dünyəvi gerçeklik iddiasındadır və bütün insanalara azad etnik, ya da milli qrupların üzvləri olaraq deyil, insan olaraq səslənməkdədir. Gerçəkdən də İslam, İslam dünyasının önemli kəsimlərində liberal-demokratizmi yenilgiyə uğratmışdır və politik iqtidara sahib olmadığı ölkələrdə də liberal dəyərlər qarşısında böyük bir təhdid yaratmaqdadır” (190, s.79-80).

Bütün bunlardan sonra, Fukuyamanın İslam dnini liberal-demokratizmə qarşı qoyması adı bir yanlışlıq hesab oluna bilməz. Əksinə, liberal-demokratizmin mənşəyini Yunan-Roma və Xristianlığa aparıb çıxaran Fukuyama bilərkədən İslam dinini hədəf almışdır. Bunu, əslində liberal-demokratizmi yaxına buraxmayan, ya da qismən yaxına buraxan ölkələrin aydınları da yaxşı anlayırlar. Hansı ki, bu cür ölkələri Fukuyama liberal-demokratizmə dirəniş göstərməkdə tənqid edir. Amma sonra da yazır ki, İslam liberal-demokratizmlə baş edə bilməz. Birinicisi, İslamin kültürəl fətlər dönəmi keçmişdə qalmışdır, ikincisi, İslam öz sahəsində, fikir sahəsində liberal-demokratizmin qarşısına çıxamaz, çünki bu dünyada ən doğru ideologiya odur (190, s.80).

Amma liberalizm, “Qərb dəyərləri” nə qədər doğru imiş ki, ondan kənarda qalanlar, özəlliklə İslam dünyası üçün bir təhdid yaratmışdır. Deməli, “Qərb dəyərləri”nin dünya üçün tək seçenek olmadığını Fukuyama da yaxşı bilir. Üstəlik, onu da yaxşı bilir ki, bəlkə insanın maddi rifahi ilə bağlı bu gün Xristianlıq əsaslı “Qərb dəyərləri” arzuolunandır. Ancaq bunu insanın mənəvi rifahına aid etmək mümkün deyildir. İnsanın mənəvi rifahı məsələsində isə İslam dini Xristianlığı üstləyir. Sadəcə “Qərb”in texnoloji ilə gələn maddi rifahi İslam dünyasında bir sira problemlərə yol açmış, “Qərb”də bundan bacardığı qədər yararlanmış, hələ də buna davam edir. İslam dünyasının, mənəviyyatsızlığa yol açan “Qərb” maddi rifahına qarşı dirənişini “Islam fundamentalizmi”, “Avropa faşizmi” kimi yozan Fukuyamaların bunu bilərkədən etməsi apayındır. Bu baxımdan

Fukuyamanın məqəsdi “Qərb dəyərləri”nin İslam dünyasında yol açdığı problemləri göstərmək deyil, əksinə bu problemləri çıxılmaza sürüklemək və bunu önləmək istəyənləri isə “İslam fundamentalizmi” adıyla ittiham etməkdir (190, s.303).

Burada Fukuyama ilə razılaşmadığımız birinci məqam odur ki, İslam dinini bilərkədən liberal demokratizmə qarşı qoyur. Onun iddiasınca, İslam dinində liberal və demokratik dəyərlər yoxdur, amma Xristianlıqda var. Çünkü ilk dəfə xristianlar bütün insanların Tanrı qarşısında bərabər olduğunu irəli sürüblər (190, s.90). Halbuki İslam dinində insan hüquq və azadlıqları kifayət qədər öz əksini tapmışdır. Eyni zamanda, İslam hüququ ilə yanaşı, bu dinə tapınmış millətlərin özünəməxsus adət-ənənələri, törələri var. Digər tərəfdən Xristianlıqdakı hüquq və azadlıqlar sonrakı dövrlərin məhsuludur. Özü də, bir o qədər yaxşı olmayan məhsulu. Fukuyama isə bütün bunları görmək və qəbul etmək istəmir.

Fukuyama ilə razılaşmadığımız ikinci məqam isə odur ki, “İslam fundamentalizmi”ndən bəhs etdiyi haldə, özü “Xristian fundamentalizmi”ndən və onun müasir forması olan “Qərb fundamentalizmi”ndən çıxış edir. Heç bir ciddi əsas olmadan dünyyanın yaranışının və məhvinin “Qərb”lə bağlı olmasını şüurlara aşılıyır. Onun fikrincə, demokratiyada “Qərb”də yaranmış və özünün yüksək zirvəsinə də burada çatmışdır (190, s.84). Bir sözlə, Hegeldən və digər avropalı mütəfəkkirlərdən ilham alan Fukuyama “uzun bir gələnəyə sahib istiqrarlı demokrasilərin yurddashları olan” qərbliləri göylərə qaldırır. Amma unudur ki, çox uzaq deyil, yarım əsr bundan öncə Avropada demokratiya yox səviyyəsində idi. Buna örnek alman faşizmi, italiyan faşizmi, ingilis-amerikan imperializmidir. Ola bilsin ki, onlar üçün bunlar faşizm, imperializm deyil, “istiqrarlı demokratiya”dır. Ancaq Fukuyama özü də etiraf edir ki, “Avropa faşizmi” olmuşdur. Bəs, Avropada “sürəkli istiqrarlı demokratiya” olmuşdursa, “Avropa faşizmi” harada baş vermişdir? Axı məntiqlə onun məkanı “Şərq” deyil, “Qərb”dir. Bu anlamda “Avropa faşizmi”ni də İsləm-Türk dünyasının məhsulu kimi qələmə vermək mümkün deyildir.

Eyni zamanda, əgər doğrudan da liberal demokratizmin təməllərindən olan Xristianlıq maddiyə deyil mənəviyə, köləliyə deyil azadlığa əsaslanırsa, bəs onda bugünkü “Qərb” insanının mənə-

vi böhranını nə ilə izah etmək olar! Deməli, Hegelin dediyinin tam əksı olmuş, Xristianlıq mənəviyə deyil, maddiyyə əsaslanmış, bununla da “Qərb” mənəvi dəyərlərdən çox uzaqlaşmışdır. Artıq onlar üçün Xristianlıqdakı Cənnət belə, bu dünyada gerçəkləşdirdikləri “Cənnət”in özüdür. Hər halda, “Qərb” insanların əksəriyyəti artıq bu düşüncədədir.

Bu anlamda “Qərb” deyil, “Qərb”dən kənardə qalanlar üçün pis-yaxşı bir mənəvi gözləntiləri var. Başqa sözlə, “Qərb”dən kənardə qalanlar “qərb”lilərlə müqayisədə, mənəvi məsələlərə münasibətdə qənaətbəxş durumdadırlar. “Qərb”dən kənardə qalanlar arasında inkişaf etməkdə olan İslam-Türk sivilizasiyası daha çox diqqəti cəlb edir. Zatən, “Qərb” aydınlarının, ideoloqlarının daha çox tənqid hədəfinə də onlar tuş gəlirlər. Çünkü “Qərb” mədəniyyətinin və “Qərb” liberal-demokratizminin qeyd-şərtsiz həyata keçirilməsin-də ən çox elmi və siyasi etiraz burdan gəlir. Hazırda yalnız İslam-Türk sivilizasiyasının bir çox təmsilçiləri hesab edirlər ki, “Qərb” mədəniyyəti və liberal-demokratizm dünya üçün örnek ola bilməz. Bunu, ötən iki əsrlə müqayisədə bu gün “Qərb” mədəniyyəti və “Qərb” liberal-demokratizminin İslami-Türk dünyasındaki tərəfdarlarının sayının xeyli dərəcədə azalması da ortaya çıxarır.

Bəlkə, bu gün yazdıqlarım inandırıcı deyil, ya da çox az inandırıcıdır. Amma gəldiyimiz qənaət budur ki, “Qərb sivilizasiyası”nın, “Qərb demokratiyası”nın mənfi və müsbət yönəlli ilə birlikdə sonu görünməyə başlamışdır. Əslində Hegelin, Toynbinin, Fukuyamanın nəzərdə tutduğu “tarixin, dünyanın və insanın sonu” anlayışları bundan irəli gəlir. Özəlliklə, Tanrıının ölümünü iddia edən Nitsşə bu fikri, yəni “tarixin, dünyanın və insanın sonu”nu mənfi yönən “inkişaf” etdirmişdir (207, s.12-13, 17). Sadəcə, Nitsşə bunu “Tanrıının ölümü” və “son insan”, Toynbi sivilizasiyanın tənəzzülü, Fukuyama insanın və tarixin sonu, Hantinqton mədəniyyətlərin toqquşması kimi qiymətləndirmiştir. Ümumiyyətlə, “Qərb” aydınları bir tərəfdən dünyadakı hökmranlıqlarına sevindikləri halda, digər tərəfdən üzüntü və çarəsizliklər içindədirler. Bunun səbəbi də “Qərb sivilizasiyası”nın sağlam təməllər üzərində qurulmaması, bunun açıldığı mənəvi böhrandır.

Ona görə də, bu gün “Qərb” aydınlarını rahatsız edən “tarixin, dünyanın və insanın sonu” kimi irəli sürdükləri, amma

əslində “Qərb sivilizasiyası”nın tənəzzülüdür. Təsadüfi deyil ki, Toynbi “Qərb sivilizasiyası”nı daim ayaqda tutmaq üçün dünya hökumətinin yaranması, ekonomi və sosializm arasında uzlaşdırmanın olmasını və ruh sahəsində layiq üstyapayı dinsəl qurumlarla birləşdirməyi təklif edirdi (224, s.40). Toynbi ondan rahatsız idi ki, “Qərb sivilizasiyası”ndan kənardakılar inkişaf etmək üçün, vaxtilə “Qərb”in keçdiyi yolu tutduqları halda, “Qərb” həmin yoldan sürətlə uzaqlaşmaqdadır. Toynbiyə görə, bu yol isə ondan ibarət idi ki, vaxtilə “Qərb sivilizasiyası”nın “yayılma hərəkətlərində dinsəl “öz”lə birlikdə texnoloji “qabiq”da yer alırdı” (224, s.75). Indi “Qərb”də texnoloji “qabiq” inkişaf etdiyi halda, dinsəl və milli “öz” yox olmaqdadır. Məsələn, Toynbi yazır ki, qərblilər öz yollandan uzaqlaşmağa başladığı bir vaxtda, qeyri-qərblilər arasında çinlilər və türklər Qərbin yalnız texnologisini, kültürüünü deyil, ən önəmlisi toplumsal və siyasi qurumlarını da mənimsəyiblər (224, s.93).

5.2. “İdeal” Qərb sivilizasiyası dövründə Türk Dünya-sında Türkçülüklük/Turançılıq və İslamçılıq məsələləri

Türk dünyasının bu günü və gələcəyi Türkçülük və İslamlığın hansı istiqamətdə inkişafından asılıdır. Əgər Türkçülük və İslamlıq təxminən 5-6 əsr bundan önceki həqiqi, gerçəkçi bütövlüyünü, birləşdiriciliyini bir sözlə, İnsanlıq fəlsəfəsini ortaya qoyarsa o zaman yeni bir sivilizasiya yaranacaqdır. Ancaq bunun baş verməyəcəyi, yəni Türkçülük və İslamlığın təxminən son əsrlərdə, xüsusilə “İdeal” Qərb sivilizasiyası fonunda əsasən birbirinə olan məsafəli münasibətləri davam edəcəksə, o zaman Qərb sivilizasiyası ya da başqa yadelli bir sivilizasiya dünyada hökmranlıq etməyə davam edəcəkdir. Bizcə, dünyada yeni bir güc olmağın ilk yolu Türkçülük və İslamlıq arasındaki bağları yenidən, yeni ruhla bərpa etməyimizdir.

Hər halda son iki əsrд “Qərb”, “Qərb milliyyətçiliyi” yenidən bərpa etmək istədiyimiz Türkçülük, İslamlıq və İnsanlıq ruhumuzu zədələməklə, yaralamaqla qalmamış, onların yerinə bizlərə öz ideyalarını (pragmatizm, marksizm, həyat fəlsəfəsi, freydizm, ekzistensializm vəb.) aşılamişdır. Bizlər də bu yad ideyalara qapılırlaraq istənilən məsələyə “Qərb mədəniyyəti”nin, “Qərb fəlsəfəsi”nin, “Qərb demokratiyası”nın gözü ilə görməyə, anlamağa və yaşamağa

başlamışıq. Bizim şürumuza zor-xoş yeridiblər ki, dünyani yalnız “demokratik və sivil Qərb”dən idarə etmək mümkündür, çünkü yalnız onlar buna qadir və layiqdirler. Maraqlıdır ki, biz İslam-Türk dünyasının insanları bunu vaxtılı şürumuza yeridənlərə də, bu gün yeritməyə davam edənlərə də az qala büt kimi sitayış edirik.

Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə “Turançılıq” ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Türkiyə türklərinin əsas hədəflərindən biri kimi qalması çox zor idi. Burada, ümidi etmək ki, Ziya Gökalpın təbrincə desək, Rusiya dağılıb viran, Türkiyə böyüyüb Turan olacaq, realıqdan çox uzaq idi. Ancaq Ziya Gökalpın, M.Ə.Rəsulzadənin, Xalidə Ədibəvarın, Nihal Atsızın, Ömər Seyfəddinin bu fikirləri, yəni Turanın Türk hökumətlərinin federasiyası şəklində gerçəkləşə bilması, o dövr üçün romantik xarakter daşısa belə, 1920-1930-cu illərdə bəzi müəlliflər, o cümlədən Hondkaryan, A.Kerenksi, Zarevand, Mandelştam və başqaları panturanizm, panturkizm təhlükəsindən bəhs edən əsərlər (“Türkiyənin qulluğunda”, “Rus milləti üzərində diktatura”, “Türkiyə. Panturanizm”) yazmağa davam edirdilər. Onların fikrincə, Sovetlər Birliyini dağıtmak istəyən panturançılar Turan imperiyası yaratmaq niyyətindən əl çəkməyiblər. Məsələn, Zarevand ən çox türkçülüyün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura və Atatürkü tənqid hədəfi götürmüş və onları panutrançılıqda, pantürkçülükdə ittiham etmişdir. Zarevanda görə guya, “panturanizm” ideyasını türkçülüyün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura irəli sürmüsdür ki, çağımızın “panturanizm”ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünkü kamalçıların da əsas bayraqı panturkizm, panturanizmdir. Bununla da, Rafail Əhmədlinin təbrincə desək, “əzilməyə məhkum edilmiş türk xalqlarını əsarətdən xilas etmək məqsədi ilə ortaya çıxan türkçülük ideologiyası türk düşmənləri tərəfindən “panturkizm” və “panturanizm” kimi qələmə verilmiş, türklərin yenidən tarix səhnəsində söz sahibi olmasının qarşısı alınmağa çalışılmışdı” (67, s.195).

Şübhəsiz, antitürk ideoloqların Türkiyəyə qarşı yönəlmış ittihamların arxasında, onu Sovetlər Birliyinə qarşı qoymaqla daha da təkləmək dayanırırdı. Məhz bunun nəticəsi olaraq da Türkiyə Cumhuriyyətinin qurulmasından sonra geniş anladaklı Türkçülük fikri bir anlamda arxa plana geçirilməyə başladı və onun yerini

türkiyəçilik, ulusçuluq, anadoluçuluq, ya da dövlətçilik-etatizm fikirləri tutmaya başladı (183, s.69). Beləcə, bir yandan Türk dili rəsmi dil elan edilmiş, tək Türk millətinin olduğuna dair hökmər Ana Yasada yer bulsa da, digər yandan tək Türk milləti deyincə etnik deyil, siyasi millət ön görülürdü. Bu siyasi millətə isə Türk, Kürt, Laz, Çerkəz, Zaza və bütün etnoslar daxil edilirdi. Artıq Atatürk də bu dövrdəki çıxışlarında panislamizm və panturanizm ideyalarının indiyə qədər heç bir uğur əldə etməməsindən bəhs etmişdir. Atatürkün fikrincə, tək gerçək siyasət milli-ulusal siyasətdir ki, bu mənada «dünyanın bütün türklərini içino郎 alacaq bir dövlət yaratmaq amacı da gerçəkləşməz düşüncədir» (144, s.40). Ona görə də Ziya Gökalpın yazdığı kimi, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önemli idi. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklerin gələcək idealları idi (74, s.38).

Bizcə, 1920-1930-cu illərdə türk aydınlarının və liderlərinin turançılığa belə bir münasibət göstərməsinin əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən Türkiyə türklərinin dünya müstəvisində istənilən gücü sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu iki böyük imperiya: 1) Osmanlı İmperiyası, 2) Qacarlar dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Gökalpın, Rəsulzadənin, Atatürkün və başqa türk böyüklerinin turançılılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul edib, siyasi real türkçülük-dən çıxış etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələblərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi. Bu baxımdan çağdaş Türkiyə alimi Ayvaz Gökdəmirin aşağıdakı fikirlərinə tamamilə qatılıraq ki, Z.Gökalp, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Y.Akçura kimi türk milliyətçiliyinə, turançılığa öncüllük və xidmət verən aydınların Türkiyənin sərhədlərinin xaricində qalan türk elləri ilə bağlı heç bir tələbdə bulunmamaları ağlabatan deyildir: “Burada əsəf ediləcək şey, aydınların turançı olması deyil, Türkiyənin də, Türk dünyasının da yetəri qədər güclü olmaması və qalib gələ bilməməsidir”(195, s.245).

Bu baxımdan 1920-1930-cu illərdə turançılığa yeni bir açıdan baxılması, bu mənada Şərqdəki milli axınlardan olan panturanizmlə Qərbdəki şovinist cərəyanları bir-birindən fərqlən-

dirməsi başa düşüləndir. Çünkü Qərbdəki şovinizm-nasionalizm siyasi saldıricı, sosial tutucu ideologiya olduğu halda, Şərqdəki millətçilik isə siyasi qoruyucu, sosial yenilikçi olaydır. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə qapılan türkçülər, artıq Türk irqindən ayrı-ayrı millətlərin və onların da öz müstəqil dövlətlərinin yaranmasına inanırdılar. M.Ə.Rəsulzadə də həmin dövrdə bir sıra məqalələrində, o cümlədən «pantürkizm», «panturanizm»lə bağlı ən məşhur əsəri «Panturanizm. Qafqaz problemi»ndə (1930) antitürkçülərə cavab olaraq yazırkı ki, bu məsələdən bəhs edənlər türkçülüyü, turanlılığın tarixini, o cümlədən bu ideyaların müəlliflərinin fikirlərini təhrif edirlər. Belə ki, «pantürkizm», «panturanizm» panslavyanizm kimi ideologiyalardan fərqli olaraq xalqın içindən yaranan bir məfkurə olmuşdur. O yazırkı: “Pantürkizm məsələsinə gəlince, fürsətdən istifadə edən yaniltmaçıların aldatmaq istədikləri zümrəyə birdəfəlik anladaq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, İslam dini düşünüş alışqanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizmdən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizmin çatlığı nəticəyə nisbətən daha az bir zamanda gəlmış və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə kifayətlənmişlər” (145^a, s.50-51).

Bununla da, Rəsulzadə demək istəmişdir ki, birincisi turanlılıq millətin özünün yaratdığı ideyadır, ikincisi isə bu ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrdə yeni türkçülük və yaxud da yeni turanlılıq ideologiyası ondan ibarətdir ki, vahid türk milləti deyil, vahid türk irqi vardır. Türk irqinə aid hər bir millətin də ayrı-ayrı müstəqil türk dövlətləri yaratması məntiqə uyğundur. Bu baxımdan «panrusizm» vahid «slavyan» dövlətinin yaranmasına çalışıldığı halda, yeni turanlılıq ideologiyası ayrı-ayrı türk dövlətlərinin yaranmasını müdafiə edir. Bunu nəzərə alaraq Rəsulzadə yazır: «Varlığı ilə Sovet İttifaqında türk ellərinin ulusal, doğal axınlarını yaxşı yöndə etkiləyən çağdaş, gerçəkçi «türkizm», sözsüz «panrusizm» yağısidır» (144, s.27). Bu mənada 1930-cu illərin əvvəllərində

M.Ə.Rəsulzadənin irəli sürdüryü Türk hökumətlərinin federativ birliyi ideyası daha gerçekcidi. Onun fikrincə, XX əsrin əvvəllərindəki siyasi türkçülərdən fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə yaşamırlar. Ona görə də yeni türkçülər Türkiyənin-Osmanlıının timsalında türklərin böyük imperatorluğunu yaratmaq deyil, hər bir Türk millətinin ayrıca istiqlali və daha sonra da Türk dövlətlərinin birliyi uğrunda mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, Türk dövlətlərinin birliyi fikri də Azərbaycanın müstəqil bir Türk dövləti kimi Qafqaz Konfederasiyasına girməsinə əngəl ola bilməz (145^a, s.52-53).

Azərbaycan Türk aydınlarından Mirzə Bala Məmmədzadə də “Milli Azərbaycan hərəkəti” (1938) əsərində türkçülük və turançılığın türk xalqları üçün hansı: siyasi, yoxsa mədəni birlik mənası daşımıası ilə bağlı mövcud olan fikirləri dəyərləndirməyə və bu məsələdə tutduğu mövqeyi ifadə etməyə çalışmışdı. M.B.Məmmədzadə qeyd edirdi ki, artıq türkçülük-türk birliyi kimi romantik turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi. O yazırkı ki, hələ çar Rusiyasının dağılması ərafəsində türkçülər və turançılar vahid türk dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız olduğunu anlamışdır: “Rusyanın xarabalıqları üzərində vahid deyil, ayrı-ayrı türk dövlətləri qurulur və yaxud qurulmaq istənir. Dünya türklərinin geopolitik vəziyyəti, coğrafi vəziyyət etibarilə dağınıq və bir-birilərindən uzaq olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq etmişdi. Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» uzaq, bu gün isə yaxın idi. Türk dünyasının geopolitik vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə və taktikaya sahib müxtəlif türk ellərini siyasi-dövlətçilik sahəsində məhəlli yurdçuluq-vətənçilik yoluna sövq etmişdi” (121^a, s.201-202). Onun fikrincə, bir bütün halda başlayan türk milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində siyasi, coğrafi, iqtisadi və strateji səbəblər mühüm rol oynamışdı.

Məhz bunun nəticəsidir ki, Türkiyədə milli hərəkata başlayanlar yalnız Anadolu türklərini düşünmüş, onların programında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiyə Mis-

qi-Millini gerçəkləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural və Azərbaycan türklərinin mübarizə apardıqları Rusiya ilə müttəfiq olmaq məcburiyyətində qalmışdı. Türkiyə Cümhuriyyəti qurulduğdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə məhdudlaşdırılmış, daha sonra isə bir müddət qapanmışdır: “Artıq Türkiyədə bir Türkiyə türkçülüyü doğmuşdu və bu halin cığırından sapmış bir xətası olmaq üzrə “Anadolu millətçiliyi” epizodu da müşahidə edilmişdi. “Anadolu” məcmuəsi ətrafında toplanan bir qrup ziyahlardan ibarət zümrənin irəli sürdüyü iddiaya görə türklük bir millət deyil, bir ırqdır və bu ırqə Anadolu, Azərbaycan, Türküstan və i.a. kimi millətlər daxildir” (121^a, s.206).

Şübhəsiz, Türkiyə Cumhuriyyəti dövründə bu cür ideyaların təbliği birmənalı qarşılanmamışdır. Ancaq bir şey dəqiqdır ki, Atatürk də o zamanın ehtiyaclarına görə Türkiyəni qorumağa və yaşıatmağa çalışmışdır. Bu anlamda Atatürkün SSRİ və Batı dövlətləri arasında siyasi gedişlər etməsi anlaşıilandır. Bu baxımdan Atatürkün “qərbləşmək” siyaseti məsələsində bəzi kiçik haqlı iradlarla yanaşı, məsələnin ifratlaşdırılması daha çoxdur. Örnəyin, Atatürkün İslam dini, din-dövlət məsələsindəki tutumu əsasən doğaldır. Atatürkə görə dövlət daima güclü olmalıdır ki, din birliyi tərəfdarları "ümmətçilik" adı altında "qəza-cihad" fikrinə qapılmasınlar. Atatürkə görə, toplumda və dövlətdə kəsinliklə ağlın hakimiyyəti üstün olmalıdır (183, s.69). Bu isə o deməkdir ki, milli və dini dəyərlər yaşatmaq, eyni zamanda modern ruhlu olmaq hər hansı dövlətin başlıca qayəsi olmalıdır. Sadəcə modern ruhlu milli və dini dəyərlərə sahib millət ayaqtı durur və dünya durduqca var olur.

Bu anlamda 1930-cu illərin sonu, 1940-cı illərin əvvəllərindən etibarən Türkiyədə tüqklük şüurunun nisbətən zəiflədiyi bir dönəmdə yenidən Türkçülük və Turançılıq ideyalarının gündəmə gəlməsi təbii idi. Öncə Nihal Atsızın, daha sonra Alparslan Türkeşin bu davaya qatılması Turançılığın Türkiyə türkləri üçün vaz keçilməz olduğunu bir daha ortaya qoymuşdur. Özəlliklə, İkinci Dünya müharibəsinin son illərində (1944-1945) Sovetlər Birliyinin Türkiyə üzərində təzyiqlərinin artdığı bir dövrdə A.Türkeş, N.Atsız kimi turançıların həbsxanalara atılması təsadüfi olmamışdır. A.Türkeş həbsxanaya düşməsinə səbəb olan Orkun dərgisində nəşr

olunmuş məqaləsində yazırıdı: “Başta kendini Türkten başqa bir şey saymayan veya Türk kanından olan insanlar olmalı... Türküm demekle de olmaz, Türkliğü sindirmiş olmalı” (215^a, s.110). Hesab edirik ki, ən azı 1940-ci illərdən etibarən Türk ictimai-siyasi həyatında ortaya çıxan Nihal Atsız, Alparslan Türkeşin düşüncəsində də geniş anlamdakı Türk Birliyi, Turançılıq ideyaları əsaslı bir zəmin kimi formalaşmışdır. Yəni Türkeş və Atsız Hüseynzadələr, Gökalplar, Rəsulzadələr, Atatürkklər kimi böyük türkçülərdən, turançılardan yol alaraq Türk Birliyi ideyasını davam etdirməyə çalışmışdır.

Özəlliklə, Türkeşin Sovetlər Birliyi dövründə Türkiyə xaricindəki Türk xalqlarıyla, o cümlədən Azərbaycan türkləriylə bağlı düşüncələri diqqətçəkici məqamlardandır. Hər halda 1960-ci illərin ortalarında siyasetə atılıraq silahdaşları ilə birlikdə Cümhuriyyətçi Köylü Millət Partiyasına (CKMP) daxil olan Türkeşin izlədiyi yolda Türk Birliyi ideyası ön sıralardan birini tutumuşdur. Belə ki, 1965-ci ildən CKMP-nin sədri olan Türkeş həmin siyasi təşkilatın ideya istiqamətinin müəyyənləşməsində də mühüm rol oynamışdır. Bu ideya istiqamətlərindən biri də “9 İşiq Doktrinası”nda da öz əksini tapdıgı kimi Türk Birliyi idi. 1969-cu ildə CKMP Milliyyətçi Hərəkat Partiyasına (MHP) çevirildikdən sonra da Türkeşin lideri olduğu bu siyasi qurum Türk Birliyi məfkurəsindən bir addım olsun geri addım atmamışdır.

Hər halda 1960-1970-ci illərdə onun “9 İşiq Doktrinası”nda, Ülküçüllük görüşlərində Sovetlər Birliyinin tərkibində yaşamağa məcbur olan Türk xalqlarıyla bağlı mülahizələri bir çox müzakirələrə səbəb olmuşdur. Öncə bildirməliyik ki, “9 İşiq Doktrinası” Alparslan Türkeş tərəfindən Milli Doktorina kimi müəyyənləşdirilərək “Doqquz İşiq” kimi ortaya qoyulan idealist düşüncənin ifadəsidir. Əvvəlcə CKMP-nin, daha sonra da Milliyyətçi Hərəkat Partiyasının (MHP) programının təməl prinsipləri olan “9 İşiq Doktrinası”nı Türkeş 1960-cı illərdə kapitalizm, liberalizm və kommunizm başda olmaq üzrə xarici doktrina və rəhbərlik sistemlərinə qarşı son müstəqil Türk dövlətini qoruya bilmək üçün, milli bir görüş ətrafında birləşmək üçün ortaya qoymuşdur. Bizcə, Türkeşin Türk birliyi ya da “dış Türkler” siyasi-ideoloji baxışları onun “9 İşiq Doktrinası”nın ilk maddəsində - milliyyətçilikdə öz əksini tapmışdır. Türkeşə görə, Milliyyətçilik dedikdə -, hər şey Türk milləti üçün, Türk milləti ilə

birgə və Türk millətinə görə sözləriylə yekunlaşdırıla biləcək doktrinadakı fikir, Türk millətinə bağlılıq, sevgi və Türkiyə dövlətinə sədaqət və xidmətdir. Milliyyətçilik Türk millətini, Türk vətənini və Türk dövlətini sevmək, bunların yaxşılığı üçün və yüksəlməsi üçün köklü bir ehtiras və şürə sahibi olmaq deməkdir. Türkçülük isə, mədəniyyətdə, elm və texnikada, siyaset, iqtisadiyyat və ticarətdə hər şeyin Türkə xüsusi və Türkə uyğun bir şəkildə olmasını istəmək və təmin etmək deməkdir.

Alparslan Türkeş, milliyyətçilik qanununda əvvəlcə Türk tərifi üzərində dayanmışdır. Türkeş bunu "Türklük şüuruna çatmış, səmimi olaraq "Mən Türkəm" deyən hər kəs Türkdür"-deyə ifadə etmişdir. "Türkçülük və Türkün təyinində, pozğun ölçülərə, xüsusilə məzhabəciliyə, coğrafiyaçılığa, laboratoriya irqçiliyinə inanmiram." (10 iyun 1973) sözləriylə açıqlamışdır. Milliyyətçilik maddəsinə görə Türkiyənin geri qalmışlığının ən böyük səbəbi xarici ideologiyalardan istifadə etməkdir. Buna görə bütün xarici ideologiyalara qarşı tamamilə yerli, tamamilə Türk olan bir ideologiya olan "Türk Milliyyətçiliyi" ideologiyası ölkənin rifahı üçün tək çərə olacaq. Milliyyətçilik idealı, Türk millətiylə integrasiya olunmaq, Türk millətinin böyük və güclü iqtidarı qurma idealıdır. Milliyyətçilik idealı ən başda milli dövlət qanununa inanır.

"9 İşiq Doktrinası"nın ikinci maddəsi olan İdealistlik də daha çox Türk Birliyi və Turançılıq üzərinə köklənmişdir. Alparslan Türkeşin də dediyi kimi ideal insanların yolunu təyin edən mövqeyidir ki, Ülküçülər ya da "Türk Milliyyətçiliyində İdealistlik, Dünya üzərindəki bütün Türk Millətini birləş və birləş içində ən yüksəyə daşıma ideologiyasıdır...". Deməli, Ülküçülüyün ya da Türk Milliyyətçiliyinin əsas hədəfi Türk Birliyi, Turandır.

Bütünlükdə, Türkeş Türk Birliyi məfkurəsini ya da Türk Birliyi fikrini güdənlərin ülküsünü belə dəyərləndirmişdir:

1. Öncə hər cür insanlıq haqlarından məhrum edilmiş bulunan və işkəncə ilə imhasına çalışılan əsir Türklərin propaqanda yolu ilə haqlarını qorumaq.
2. Diplomasi yolları ilə bunlara hər çəşid yardımı sağlamaya çalışmaq.
3. Arada, imkan nisətində kültür birliyi qurmaya çalışmaq və bunu qüvvətləndirmək.

4. Əsir bulunan Türk yurdlarının ayrı ayrı istiqnal qazanaraq, hürr millətlər topluluğu içində layiq olduqları yerləri almalarını sağlamaya çalışmaq.
5. Əsir bulunduğuları ülkələrdən, mültecisi və muhacir olaraq gələnləri müsbət bir ilgi ilə qarşayıb hər çeşid qabil olan yaxın hədəflərə ulaşmaya çalışmaqdan ibarətdir (183^b, s.185).

Bundan başqa uzaq bir hədəf olaraq da bağımsızlıqlarını alaraq Türk ülkələrinin irəlidə aralarında sağlam bir kültür birliyi qurduqdan sonra bərabərcə verəcəkləri bir qararla, böyük bir Türk birliyi meydana gətirmələri diləyi gəlməklə idi. Belə bir ülkü, xalqa bilməsə gəncliyin həyəcan və hiss qaynağı olur və Türkiyənin qalxınması üçün daha çox çalışmayı sağlar.

Bütün bunlarla yanaşı Türkeş hesab edirdi ki, Türk Birliyi ülküsü yer yüzündəki bütün Türklerin bir millət və bir dövlət halında, bir bayraq altında toplanması ülkəsüdür. Ona görə, Türk birliyi ülküsü də, sistemli çalışmaq, fürsət saxlamaq və her şeydən öncə Türkiyəyi qorumaq və yüksəltməyə çalışmaqla bir gün gerçək olacaqdır. On önəmli olanı da budur ki, Türkeşin Türk birliyi düşüncəsi Türk-İslam sintezinə dayanır. Yani o, yaxşı anlayırdı ki, nə Rusyanın kommunizmi nə də Batının demokratiyası Türk birliyi məfkurəsi ilə uzlaşır (223^a, s.30-31).

Gördüyüümüz kimi, bütün Türk dünyası, o cümlədən Türkiyə, Azərbaycan XX əsrin əvvəllərində türklərin tamamilə məhv olmasına üçün “Qərb dəyərləri”nə müraciət etmək zorunda qalmışdır. Bundan sui-istifadə edən “Qərb” aydınları da çalışmışlar ki, “qərb-ləşmək” ideolojisi ilə şüurlarına nifaq toxumu səpilmiş türkləri tamamilə özlərinə təraf çəksinlər. Yəni Türk millətini qərbliyən təbrincə desək, mühafizəkar İslamdan birdəfəlik qoparıb “irəliyi” xristian Qərbə birləşdirsinlər. Daha doğrusu, türkləri “irəliyi” xristian Qərbə birləşmək hissi altında daima basqı altında saxlasınlar.

Çünki bugünkü “Qərb” üçün Türkiyənin “qərb-ləşmə” yolunu davam etdirməsi qədər də, onun ən azı indiki durumuyla “Qərb” arealına daxil olmaması da maraqlandırır. “Qərb” aydınları açıq şəkildə yazmasalar da, türklər onların maraqlarına tam şəkildə cavab vermədiyi bir zamanca Avropa arealına daxil olmağa imkan verməyəcəklər. Bu heç də, “qərbliyə”ə əngəl olmur ki, vaxtilə

“qərbləşmək” yolu tutduğu üçün türkləri buna görə təqdir etməsinlər. Bu bir növ şirinikləşdirici amillər, manevralardır. Bunun örnəyi “Qərb sivilizasiyası”nı İslam-Türk mədəniyyətinə, “Qərb liberal-demokratizm”ini İslam dininə qarşı qoyan Toynbilərin, Fukuyamaların Türkiyəyə “dost”casına yanaşmaları, “qərbləşmək” yolu tutduqları üçün təqdir etmələri başa düşüləndir. Fukuyama yazır: “Çağdaş İslam dünyasındaki tek liberal-demokrasinin, daha 20. yüzyılın başları İslami mirası laik bir toplum yararına kesinlikle reddetmiş tek ülke olan Türkiye olması, belki de bir raslantı deyildir” (190, s.280). Eyni zamanda, o, Qərb rasionalizmini Türkiyədə həyata keçirdiyi üçün Atatürkü tərifləyir (190, s.302). Arnold Toynbi də yazırkı ki, dünən qədər dünyaya oxuyan türklərin “Qərb”ə üz tutması, özəlliklə bunun Osmanlı türklerinin böyük qərbçilərindən Mustafa Kamal Atatürk tərəfindən gerçəkləşdirilməsi “qərblilər”in açısından olağanüstü bir hal idi (224, s.62).

Gördüyüümüz kimi, Osmanlıının yerinə qurulan Türkiyənin 1920-1930-ci illərdə Batiya xeyli meyliliyi gərək ölkə içində gərəksə ölkə dışında ilgiylə izlənmişdir. Xüsusilə, Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındaki fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla Qərbə yönəltmə və Qərbi daima ideal görmə istəyi var. Çünkü vaxtilə dünyaya oxuyan türklər Qərbə üz tutmaqdandan başqa çarə görmürdülərsə, bu qərblilərcə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən müsəlman türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Bu düşüncə “qələbəsin”də onlarca da, Atatürkün böyük payı olmuşdu.

Bunu, Toynbi daha açıq şəkildə ifadə edir. A.Toynbi gizlətmir ki, xristianlıq dövründəki Avropa üçün ən böyük təhlükə antiqərbyonlu İslam-Türk hərəkatı olub. Onun fikrincə, 16-cı əsrдə İslam qərbli ürəklərə isterika verən antiqərb hərəkatı idi ki, onun da mərkəzində Türkler dayanırdı. Çünkü Toynbiyə görə Orta Çağda “qərblilər Türk olmaq təhlükəsində qalıblar”mış (224, s.26). Dogrudan da, Orta Çağda və onun pik nöqtəsi olan 16-cı əsrдə İslam dinini dünyaya yayan, Vyanaya qədər gedib çıxan Osmanlı türkləri idi. Bu anlamda türklərin 20-ci əsrin əvvəllerində “qərbləşmə” xətti seçməsi qərbliləri çox sevindirmişdir. Çünkü onların da “yardımı” ilə, hazırda türklər “qərbli” olmaq təhlükəsi ilə üzbəüz qalıblar.

Amma “qərbli”lər “konuşulmayan türk”ü özlərinə tərəf çəkməkdə xeyli məsafə qət etsələr də, yenə də türklərdən “narazıdır”lar. Bu “narazılığın” nəticəsidir ki, “Qərb” aydınları bir yandan Türkiyəni “Qərb”ə cəzb etmək üçün əllərindən gələni etdikləri halda, digər tərəfdən isə türklərin “Qərb” məkanına daxil olmağa yaramadığını ortaya çıxarırlar. İlk baxışda bu ziddiyətli görünüşə də, əslində “Qərb”in məntiqinə uyğundur. Belə ki, “Qərb” ötən bir əsr ərzində türklərin xeyli dərəcədə “qərbləşmə”sindən məmənun olsa da, ancaq onların İslamdan və milli adət-ənənələrdən tamamilə əl çəkməməsindən rahatsızdır. Bu baxımdan “qərbli”lər çalışırlar ki, türklər onlara çatmaq üçün bir tərəfdən İslam-Türk dəyərlərindən günü-gündən qopsunlar, digər tərəfdən “Qərb”ə həmişə əl çatmayan ideal kimi baxsınlar. Bu o anlama gəlir ki, “qərbli”lər nə türklərin öz yollarını seçməkdə, özlərinə dönməkdə, nə də “Qərb” idealına çatmaqdə maraqlı deyillər.

Çünki qərbililər “Qərb”in geriləməsi durumunda, bunun fonunda hər hansı qeyri-Qərb bir millətin və ya onu təmsil olunduğu bölgənin yeni bir sivilizasiya ilə meydana çıxmışından rahatsızdır. Özəlliklə, türklərin qərbililərin istəmədiyi bir şəkildə “qərbləşmə”si “Qərb” aydınları, ideoloqları üçün əlverişsizdir. Çünkü “qərbililər” zaman-zaman “barbar”, “konuşulmayan Türk” kimi qələmə verdiyi türklərin hər iki halda, həm “qərbləşmək”də onları keçməklə, ya da qərbləşməyi bir kənara qoyub özünədönməklə “Qərb” üçün daima bir təhlükə olması inancındadırlar. Bunun reallaşmaması üçün “Qərb” aydınları türklərin şüurlarını dolaşdırmaqla məşguldurlar. Bu anlamda bir tərəfdən milli-dini adət-ənənələrdən imtina edərək “qərbləşmək” yolu tutan türkləri öyən “qərbililər”in bununla yanaşı, digər tərəfdən “qərbləşmə”yin son nəticədə onlar üçün uğursuz olmalarını dilə gətirmələri təsadüfi deyildir. Hər halda, Toynbi digər tərəfdən qərbililərin təhdidi ilə “Qərb” dünyasına daxil olmağa çalışan, bunun üçün milli-dini adət ənənələrindən xeyli dərəcədə imtina edərək Anayasasından tutmuş məşət həyatına qədər “qərbləşən”, daha doğrusu Qərb dövlətlərinin bir kopyasını Türkiyədə yaranan türklər, bütün hallarda “Qərb”in gözünə girə bilməmişdir. Toynbi bunu belə açıqlayır ki, türklər nə qədər gələnəklərindən imtina edib onların yollarını tutsalar da, bu işdə yaradıcı tərəf olmadıqları və cəmiyyət daxilindəki çoxluğu ələ ala

bilməyəcəkləri üçün son amaclarına çatmayacaqlar. Çüki başqalarının sivilizasiyasını kopyalayanlar gələnəklərini olduğu kimi sürdürənlər kimi, yeni bir ideyalar ortaya çıxartmadıqları üçün uğursuzluğa düçar olmağa məhkumdurlar (224, s.168-170).

Biz də o fikirə qatılırıq ki, inkişaf yolunu tutan, ayaq üstə qalmaq istəyən hər hansı toplum tərəqqi dövrünü yaşayan millətin mədəniyyətindən yararlana bilər. Bu Avropa da, Asiya da, Amerika da ola bilər. Əgər onların inkişafında müsbət cəhətlər varsa bu hökmən dəyərləndirilməlidir. Ancaq burada önəmli olan kənar toplumlardan ideyalarından yalnız yararlanmaq olmalıdır, onları yamsılamaq yox. Yəni toplumun inkişafının nüvəsində öz düşüncəsi, öz fəlsəfəsi önəmli olmalıdır. O, kənar ideyalardan yalnız “öz”ü gücləndirmək üçün istifadə etməlidir. Məsələn, ağacın nüvəsi var və onun əsasında boy atır, qollu-budaqlı olur. Amma onun bu inkişafında kənar amillər də (suvarma, budaqlama, gübrələmə vəs.) mühüm rol oynayır. Deməli, istənilən cəmiyyətin də əsasında “öz” olmalıdır. Örnəyi qərblilər bunu 17-18-ci əsrlərdə, yaponlar 19-cu əsrдə, Güney Koreya və Çin 20-ci əsrдə çox yaxşı şəkildə həyata keçirərək yeni bir dönəmə qədəm qoydular.

Türklər, ərəblər, farslar bu məsələdə başarılı olamadılar. Ərəblər və farslar gah “Qərb”, gah da ənənəvi yolayricında çırpındılar. Hələ də, bunun ikisi arasında qalıblar. Türkler isə Türkiyənin və Azərbaycanın (zorla sovetləşdirmə dövrünü nəzərə almasaq) timsalında bir əsrdir “Qərb”, Avropaya ineqrasıya yolunu tutmaqla bəlli uğurlar əldə etsələr də, amma onlar da “öz”ə əsaslanmadıqları üçün ciddi problemlərlə üz-üzədirlər. Çünkü başqasının “öz”ü bizim “öz” ola bilməz. Biz türklər heç vaxt romalı, yunan, ingilis, amerikalı ola bilmərik. Bu analmda Toynbilərin, Fukuyamaların türklərlə bağlı nədən ziddiyyətli mövqə nümayiş etdirmələrini anlayır, bunu məntiqsizlik kimi qiymətləndirmirik. Çünkü onlar hansı xətti, yəni “Qərb” yolunu, yoxsa ənənəvi yolu tumasından asılı olmayıaraq türklərdən ehtiyat edirlər. Haqsız da deyillər. Bu mənada, hazırda “Qərb” yolunu tutmuş türklərin zaman irəlilədikcə hansı addımları ata biləcəyindən tam əmin olmadıqları üçün bir növ bu millətin şüurunu dolaşdıracaq fikirlər irəli sürürlər. Özəlliklə, bu cür fəlsəfəçiliyi ingilis-amerikan filosofları çox yaxşı bacarırlar.

İngilis-amerikan filosoflarının bu fikirləri ona xidmət edir ki, türklər “Qərbləşmək”dən başqa çarə görməsələr də, əslində bu yolunda onları istədikləri amaca çatdırımayacağını anlasınlar. Yəni türklərin artıq keçmişə dönüb öz sivilizasiyasını bərpa etməsi qədər, inkişafda olan Qərb sivilizasiyasına daxil olmaqla öz varlığını qoruması da zordur. Belə ki, başqasının sivilizasiyasına daxil olub uğur qazanmaq mümkünündürsə, sonucda sən özün deyil, başqasının bir kopyası olursan. Belə olduğu təqdirdə də sənə aid olmayan sivilizasiyanın içində əriyib gedirsən. Məncə, hər iki halda türklərin uğursuzluğa düşçər olacağını iddia edənlərin əsil istəyi özünəgəvəni param-parça etməkdir. Bu anlamda toynbilərin, fukuyamaların “qərbləşmə” yolunu tutan türkləri “xəbərdar” etmələrini çox düşündürücü hesab edirik. Bu obyektiv bir düşüncədən daha çox, Türk düşüncəsinə dalana dirəməkdir.

Bir məqamlı razıyyıq ki, türklərin “qərbləşmə” yolunda gəldiyi nəticələr Türk aydınları qədər Qərb aydınlarını da maraqlandırır. Necə ki, Qərb bir vaxtlar Rusiyaya marksizmi qəbul etdirərək sonra nəticəni gözləyirdilər. Eyni məsələ bir qədər fərqli şəkildə Türkiyədə də baş verir. “Qərb” Rusiyadan umduğunu bulmasa da, ən azından marksizmin nələrə yol açacağıni əyani şəkildə gördü. Indi də Qərb müsəlman olan, vaxtilə dəfələrlə avropalıların ayaqlarını titrədən türklərin “Qərb liberal-demokratiyası” və “Qərb mədəniyyəti” ilə hansı şəkili giriçəyinə, hansı nəticəyə golinəcəyinə çox maraq edirlər. Yəni türklər sona qədər “qərbləşmə”yə davam edəcəklərmi? Əgər davam edərsə nələr baş verəcəkdir? Yoxsa, türklər “qərbləşmə”yə “dur” deyəcəkdir? Əgər “dur” deyərsə nələr olacaqdır? Bunu yaxşı anladıqları üçün qərblilər bir tərəfdən türkləri ənənəvi milli-dini yola qayıtmasını istəmirlər, digər tərəfdən “qərbləşmə” yolundakı hər addımına da nəzarət edirlər.

Bizcə, “qərblilər”in türklərə qarşı bu cür davranışları əsassız deyildir. Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrдə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərə gəlinçə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyani türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmlı faktor

var: 1) İslam dini; 2) Türkler. Xristian-Qərb dünyası üçün ikisi də qəbul edilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türkler də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qətblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qətblilər” onlar üçün təhlükə mənbəyi olan İslam-Türk məfkurəsini bir-birindən ayırmaya da çalışırlar.

Çünki “Qərb” aydınlarının eksəriyyətinin fikrincə, dünyanın tamamının qəbləşəcəyi təqdirdə qlobal problemlər həll edilə bilər ki, amma bu gün dünyanın qəbləşdirilməsi prosesində əsas əngəllərdən biri müsəlman türklərdirlər. Başqa sözə, yalnız İslam dini intellektual ruh, Türklik isə insanlıq dəyəriylə bir güc olaraq “Qərb sivilizasiyası”na alternativ olmaq gücündədir. Bu baxımdan vaxtile Avropanı bir neçə dəfə fəth etmiş türklerin İslam-Türk sivilizasiyası öncüllüyündə yenidən dirçəlişi “Qərb”ə əl vermir. “Qərb” çalışır ki, son iki əsrədə kölgədə buraxdığı İslam-Türk sivilizasiyasını tamamilə yenərək liderliyini davam etdirsin.

“Qərb”in İslam və Türkliyü bir-birindən ayırmaya istəyi Orta Çağa gedib çıxsa da, bunun bir program halına gəlməsi və sürətləndirilməsi son əsrlərin planıdır. Özəlliklə, 19-20-ci əsrlərdə Türkliyü “Qərb”ə yönəltmə ciddi şəkildə gündəmə gətirilmişdir. Bunun nəticəsidir ki, bu günün özündə belə Azərbaycanda və Türkiyədə Avropasayağı demokratik dövlət qurmağımızı fəxrə yazır və dilə gətiririk. Yəni “qəbləşmə” İslamlıq və Türklik kimi, bizim əsas idealımıza çevrilmişdir. Hətta, ötən yüz ildə bəzi aydınlarımız (M.F.Axundzadə, M.A.Şahtaxtlı, C.Məmmədquluzadə və b.) bu və ya digər formada İslamdan imtina edərək daha çox türklik və “qəbləşmə”nin sintezindən çıxış etmişlər, bu gün də belələri az deyildir.

Bu fikri mədafiə edənlərin əsas tezisi də odur ki, türklerin inkişafdan qalmasına səbəb İslam dini olmuşdur. Bu anlamda “qəbləşmə” yolunu tutmuş türkler üçün İslam dini bir əngəl təşkil edir vəs. Bu cür düşünənlər yeri göldikcə, eyni müddəəni dəstekləyən fukuyamalardan, toynbilərdən də örnəklər gətirirlər. Əslində bu fikrin ilk qaynağı “Qərb” aydınları olduğu üçün burada təəccübülu heç nə yoxdur. Biz yuxarıda da göstərdik ki, “Qərb” aydınlarının əsas hədəfləri Türklik və İslam dinini aradan qaldırmaqdır. Bu o anlama gəlmir ki, Qərb üçün İslam dininin zəifləməsi və bunun fonunda türkliyün güclənməsi, ya da əks prosesin baş verməsi olduqca

nisbidir. Sadəcə, Qərb üçün birinci mərhələdə İslami kənarlaşdırmaq üçün Türk milliyyətçiliyinin qalxınması önemlidir. Zatən, türklər əksəriyyətlə İslamdan üz döndərərlərsə, Qərb ikinci mərhələdə Türklüyü sıradan çıxaracaqdır.

Bu baxımdan Qərb aydınları birinci mərhələdə türkləri, onların təbrincə desək “mühafizəkar İslamdan”, “İslam fundamentalizmindən” ayırmaga çalışırlar. Bunu gerçəkləşdirmək üçün indiyə qədər müxtəlif nəzəriyyələr də irəli sürülmüşdür və sürülməyə də davam edir. Toynbilər, Fukuyamalar, Habermaslar, Hantinqtonlar və b. Qərb aydınları Türklükə İslam arasında ayrılıq toxumu səpmək üçün əllərindən gələni edirlər. Onların apardığı bu ideolojinin müəyyən nəticələr verdiyini də etiraf etməliyik. Hər halda, Qərbin 17-18-ci əsrlərdən bu yöndə apardığı siyaset 20-ci əsrin əvvəllərində öz bəhrəsini verdi. Əvvəlcə İslam dünyasının dirəyi olan Osmanlı imperatorluğu çökdü, Osmanlının yerində yaranan Türkiyə isə ilk dövrlərdə xeyli dərəcədə İslami dəyərlərdən, müəyyən qədər isə milli adət-ənənələrdən imtina etdi. Bunun əvəzində Türkiyə Yunan-Roma və Xristian mədəniyyətinə əsaslanan “Qərbləşmə”yi, onların adət-ənənələrini özünə rəhbər tutdu.

Beləliklə, İslam-Türk sivilizasiyası bir tərəfdən sözdə bütün dinlərin əleyhdarı olan marksizmin, digər tərəfdən xristian əsaslı liberal-demokratizmin böyük ölçüdə təsirinə məruz qaldı. Bütün bunlar müsəlman türklərin şüurlarına xeyli dərcədə təsir göstərdi. Dinmi-İslammı, yoxsa millətmi-türklükü önemlidir məsələsi gündəmə gəldi. Bununla da, dünənə qədər milli və dini kimliyini bütöv bir şəkildə dərk edən türklər “Qərb milliyyətçiliyi”nə yoluxdular. Başqa sözlə, dünənə qədər türklüyünü və müsəlmanlığını müqayisə və müzakirə etməyi ağlına belə gətirməyən, türklük və İslam üçün canını eyni dərcədə fəda etməyə hazır olan bizlər “Qərb milliyyətçiliyi”nin gelişindən sonra bütün birləşdirici cəhətləri bir kənara qoyub fərqləri axtarmağa başladıq. “Qərb milliyyətçiliyi”nə əsaslanan fərqlər çoxaldıqca millət və din bütövlüyünün pozulması daha da dərinləşdi.

Qeyd edək ki, “Qərb milliyyətçiliyi”ni ruslar daha çox marksizm şəklində Azərbaycanda, Türkistanda yaydıqları halda, avropalılar Türkiyədə bunu həm liberal-demokratizm, həm də marksizm ideolojisi ilə şüurlara yeritdilər. Hər iki halda əsas məqsəd

birinci olaraq türkülük və islamlıq arasında bağları qırmaq idi. Hətta, bunu reallaşdırmaq naminə bəzi marksist və liberal ideoloqlar yeri gələndə Türklüyü tərif və məhd belə etdilər. Onlar “Qerb milliyətçiliyi”ni türklərin üstələnməsini gah olagaünüstü hal, ən ilginc olay, gah da “gerçəkdə, milliyətçilik müsəlmanların içində düşdükləri bir oyun. Müsəlmanların böyük bir çoxu üçün milliyətçiliyin sonucu, Qerb dünyasının proletar qələbəliyi içində ərimək olacaqdır”, kimi yozdular (224, s.178-179).

Marksist və liberal-demokratların “Qerb milliyətçiliyi”inin əsil mahiyyətini dərk etməyən bəzi aydınlarımız da onlara aludə olaraq İslami hədəf aldılar. Amma onlar bir kərə olsun “Qerb milliyətçiliyi”nin Qerbda hansı şəraitdə yaranmasını və inkişafını dərindən təhlil etmədilər. Əgər ciddidən və əsaslı şəkildə təhlil etsəydi, təhlil etmədilər ki, “Qerb milliyətçiliyi” ilə “Şərq milliyətçiliyi” tamamilə fərqlidir.

Bu mənada, bir çox Avropa aydınlarının yazması ki, Qerb sivilizasiyanın yaranmasına səbəb kapitalizm-sənayeləşmə-texnologiya və demokratiya-liberalizm səbəb oldu, bu yanlışdır. Mənəcə, bu məsələdə həqiqətə nisbətən yaxınlaşan ingilis alimi Arnold Toynbidir. Belə ki, Toynbi Qerb cəmiyyətinin yaranmasında millətçiliyin demokratiya-mədəniyyətdən öncə gəldiğini yazır: “Sənayeləşmə və millətçilik (industrializm və demokratiyadan daha çox) elə iki qüvvədir ki, faktiki olaraq Qerb cəmiyyətində hökmranlıq etmişlər (təqribən 1875-ci ilə qədər). Sənaye inqilabı və millətçiliyin indiki forması birgə faəliyyət göstərmiş, öz-özlüyündə sanki kosmosa çevrilmiş, hər biri universal əhatə dairəsinə malik olmaq iddiasında olan “böyük imperiyalar” yaratmışlar” (253, s.22). Mənəcə, sənayeləşmə Qerb millətçiliyinin, Qerb irqciliyinin yayılma arealını sadəcə sürətləndirdi. Yəni sənayeləşmə Qerb sivilizasiyasında əsas deyil, köməkçi rol oynadı. Qerb sivilizasiyasının yaranmasının əsasını millətçilik və dini irqcilik tutdu. Çünkü Toynbiyə görə irqcilik də dini mənada Avropa da yaranmışdır (253, s.102).

Bu onu göstərir ki, sonralar sənayeləşmənin gətirdiyi maddiçilik Qerb millətçiliyini (milli) və Qerb irqciliyini (dini) pərdələsə də, o, yenə də mövcuddur. Bu baxımdan Qerb sivilizasiyası dedikdə, indi nə qədər “Qerb sənayeləşməsi”, “Qerb demokratiyası”, “Qerb mədəniyyəti” başa düşülsə də, o, əslində

görüntündür. Çünkü Qərb sənayeləşmə, demokratiya, mədəniyyət məsələlərində başqalarından fərqli yol tutduğunu iddia etməsinə baxmayaraq, onun da kökündə millətçilik və dini irqcilik dayanır.

Bunu, “sivilizasiyaların toqquşması” konsepsiyasının müəllifi, başqa bir Qərb alimi S.P. Hantinqtonun fikirləri də sübut edir. O, sivilizasiyanı ali dərəcəli sosiomədəni müştərək dəyər, insanın mədəni özünüdərkinin yüksək zirvəsi kimi dəyərləndirməklə yanaşı, bir gün dünyada mədəniyyətlərin, sivilizasiyaların toqquşmasının qaçılmaz olacağından bəhs etmişdir. Hantinqton 1993-cü ildə ABŞ-in “Forin affers” adlı xarici siyaset jurnalında dərc olunan məqaləsində yazırıdı: “Yeni dünyada toqquşmaların ana səbəbinin nə ilkin olaraq ideologiya, nə də ilkin olaraq iqtisadiyyat olacağı mənim hipotezimdir. İnsanlığım əsaslı şəkildə bölünməsi və toqquşmaların əsas yaranma səbəbi mədəniyyət olacaqdır. Milli dövlətlər bundan sonra da, əsas etibarilə dünya siyasetinin güclü aktorları olaraq qalacaqdır, yəqin ki, qlobal siyasetin prinsipial toqquşması fərqli sivilizasiyaların millət və qruplarının arasında baş verəcəkdir. Qlobal siyasetdə sivilizasiyaların toqquşması hakim olacaqdır. Sivilizasiyalar arasındakı sərhəd cızığı gələcəyin müharibə xətti olacaqdır” (187, s.31).

Doğrudan da, bu gün dünyada ən ciddi problem mədəniyyətlə bağlıdır. Bu gün mədəniyyətlərarası dialoqdan bəhs olunmasına səbəb də, əslində dialoqun olmaması, yaxud da onun görüntü xarakter daşımıasıdır. Qərb alımları nə yazırlar yapsınlar, məncə, mədəniyyətlər arasında uçurumun yaranmasında əsas günahkar “Qərb sivilizasiyası”dır. “Qərb sivilizasiyası”nın kökündə dayanan millətçilik və dini irqcilik, üstəlik buna əlavə olunan maddiçilik onun özünə və bütün dünyaya qarşı yönəlmüşdür. Ancaq bunu bildikləri halda, Qərb alımlarının əksəriyyəti mədəniyyətlərarası kəskinleşməyə səbəb kimi qeyri-qərbliləri, digər sivilizasiyaları (İslam, konfutsiçilik, yapon sivilizasiyası, hinduizm, ortodoks-slavyan sivilizasiyası və latin amerikanizm) göstərirler. Avropalıların iddəsinə, yalnız “Qərb sivilizasiyası” mədəni, demokratik, azad və sairdir. Məsələn Hantinqton hesab edir ki, Qərb sivilizasiyası mədəni, demokratik sivilizasiya olub yerdə qalanları dini xarakter daşıyır: “Qərb sivilizasiyası fərdiyyətçilik, liberalizm, konstitusiyalıq, insan haqları, bərabərlik, müstəqillik, hüququn üstünlüyü, demokratiya, sərbəst bazar, kilsə və dövlətin bir-birindən ayrı olması

kimi qərbli düşüncələrə əsaslanır” (187, s.37). Bu mənada, Hantinton da “Qərb irqçılıyi”ndən çıxış edərək dünyani iki qütbə ayırrı: “Bütün yüksək dəyərlərə Qərb sahibdir, digərlərinin söykəndikləri köklər isə əsasən ailə, qan, inancdır...” (187, 37).

Amma bütün bu üstünlüklərə baxmayaraq Hantinton belə nəticəyə gəlir ki, “sivilizasiyaların toqquşması” zamanı “Qərb sivilizasiyası” məhv olacaqdır (187, s.91). Bu nə anlama gəlir? Əgər “Qərb sivilizasiyası” bütün cəhətlərinə görə “dini sivilizasiya”lardan üstündürsə, nədən məhv olmalıdır? Bu o deməkdir ki, “Qərb sivilizasiyası” heç də göründüyü kimi deyil. Deməli, onun özündə kifayət qədər problemlər vardır. Özü də bu o qədər ciddi problemlərdir ki, artıq onu önləmək mümkün deyildir. Bu problemlərin başında da millətçilik, dini irqçılık və maddiçilik gəlir. Hər halda, digər sivilizasiyalarda belə problemlər zahirən qabarlıq görünüşələr də, əslində “Qərb sivilizasiyası”nda olduğu kimi təhlükəli deyildir. Ona görə də, Qərb bacardıqca bu problemləri özündən uzaqlaşıdırıb digər sivilizasiyalara, özəlliklə İslam dünyasına ixrac etməyə çalışır.

Türklərin “qərbləşmə” xətti altında “Qərb milliyyətçiliyi”nə müraciət etmələri başdan yanlış idi. Bu, türk olmayan müsəlmanlarla türk müsəlmanlar arasında ziddiyətlərə gətirib çıxardı. Bu ziddiyətlər zaman ötdükcə daha da kəskinləşdi. Çünkü Qərb millətləri dini və milli kimlikləri formalasdırarkən buna hazır idilər. Türkler isə sadəcə “Qərb milliyyətçiliyi”nin kopyasını dövlətə tətbiq etməklə işin bitəcəyini sanmaqla səhvə yol verdilər. Bunu yaxşı dərk edən prof. Erol Güngör “Kültür Değişmesi ve Milliyetçilik” əsərində yazırı ki, bütün yad ideyalara qarşı dayanmaq üçün Türk milliyyətçiliyini Milli xarakter halına gətirmək lazımdır. Bu zaman milli və dini kimlik milli xarakterin bütövlüyü olmalıdır (192, s.125-127). Hilmi Ziya Ülken isə “Türkiyede Çağdaş Düşünce Tarihi” əsərində bu məsələləri geniş şəkildə ələ almış, Türk düşüncəsinin Qərb düşüncəsi içinde əriməsi təhlükəsindən bəhs etmişdir (226, s.728-730).

Beləliklə, biz türklər bir vaxtlar Çin mədəniyyətinə, İran mədəniyyətinə, Ərəb mədəniyyətinə yenildiyimiz kimi, bu dəfə də Qərb mədəniyyətinə yenilməyə üz qoymuşuq. Biz türklər Çin mədəniyyətindən köç etməklə, İran mədəniyyətindən hakimiyyəti ələ keçirməklə qurtulduqsa, Qərb mədəniyyətindən xilas olmağımız hələ mümkün olmamışdır. Bunun yollarını hələ də aramaqdayıq. Ancaq

bu günə qədər doğru bir təsbit yox kimiidir. Əgər varsa da belə, həmin təsbit ciddiyə alınmır və yox kimi qəbul edilir. Belə bir durumda “Qərb” əngəlini aşmağın yollarını aramaqdə davam edirik. Təbii ki, nicat yolları aranarkən “Qərb sivilizasiyası”nın, “Qərb demokratiyası”nın bugünkü durumu da bizi çox maraqlandırır. Özəllikə, “Qərb” aydınlarının “Qərb sivilizasiyası”, “Qərb demokratiyası”, “Qərb millətçiliyi” barəsində fikirləri də bizlərin şüurlarını çox işgal edir. Şübhəsiz, bunun müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyildir.

Bizcə, yeni bir sivilizasiyaya qədəm qoymaq istəyən millət və ya millətlərin aydınları bunların hər ikisini ələ almalıdır. Başqa sözlə, bir tərəfdən daima “Qərb” aydınlarının düşüncələrini, özəlliklə bizi maraqlandıran fikirlərini təqib edəcəyiz, digər tərəfdən yalnız onların fikirlərini aşağı-yuxarı dəyərləndirməklə qalmayacağız. Özümüz fikir yürüdəcək, tezislər irəli sürəcək, bir anlamda özümüzü daima inkişaf etdirəcəyiz. Əks təqdirdə “Qərb”in və onların aydınlarının arxasında sürünməklə, onları təqlid etməklə, onlardan mövzular alıb doktorluq dissertasiyaları yazmaqla heç bir şeyə nail olmayıcağıq. Örnəyi Qazaxıstan, Türkmənistan, Azərbaycan, Türkiyə vəb. Türk cumhuriyyətləri araşdırmaçıları Qərb fəlsəfəsindən, Qərb filosoflarından doktorluq dissertasiyaları, kitablar yazmağa hələ də davam edirlər. Artıq iki əsrden çoxdur ki, Qərb düşüncəsinin əsrinə çevrilmişik, bir cür bundan qurtula bilmirik. Hətta, bundan qurtulmağa və öz yolumuzu seçməyə cəhd edən düşünürlerimizi bu günə qədər ciddiyə almamışiq da. Bu günə qədər bizim üçün ciddi və elmi dəyəri olanlar yalnız “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nı müdafiə edən aydınlarımız olmuşdur.

Bizim demək istədiyimiz o deyil ki, vaxtilə, yaxud da bu günün özündə Qərb sivilizasiyası və Qərb demokratiyasını Türk millətinin nicatı kimi görən aydınlarımızın hamısı yanlış yolda olublar. Əsla. Sadəcə Qərb sivilizasiyası və Qərb demokratiyasına daxil olduğumuz ilk gündən bu günədək keçdiyimiz dövrə yenidən baxılmalıdır, yenidən dəyərləndirilməlidir. Eyni zamanda, kimliyindən və şöhrətinin hansı səviyyəsindən asılı olmayaraq, bütün aydınlarımızın “Qərbləşmə”, yəni Qərb sivilizasiyası və Qərb demokratiyası ilə bağlı fikirlərini yenidən təftiş etməli, irəli sürüləcək istənilən tezisi açıq müzakirəyə buraxmaliyiq. Özəllikə, Qərb sivilizasiya-

sının və “Qərb demokratiyası”nın sonuna gəlindiyi, yaxud da gəlinmək üzrə olduğu bir dönmədə, hələ də oturub kimlərinsə, özəlliklə də bir “qərbli”nin (Toynbinin, Fukuyamanın, Habermasın və b.) bizlərə nicat yolunu göstərəcəyi düşüncəsinə son verməliyik.

Türkлюдün İslamlığa yönəlik hədəfləri....

Hazırda Türk-İslam dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk-İslam dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir. Xüsusilə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğruduğu nəticələrlə bağlı bəlkə də on minlərlə məqalələr, yüzlərlə isə kitablar yazılmışdır. Ancaq Türk-İslam dünyasının problemlərinə həsr olunmuş yazıldarda çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da əsasən bilerəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə təqdim olunmuşdur.

Bizcə, Türk xalqlarının (Türkiyə, Azərbaycan, Türk-mənistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Krım, İraq türkmənləri, Suriya türkmənləri, Uygurustan və b.) özləri üçün aydınlaşdırılmalı olduğu ilk məsələ İslam dini, İslam mədəniyyəti bir sözlə İslam dünyasıyla hansı anlamda, mahiyyətdə bütövlük təşkil etməsidir. Əslində bu gün Türk müsəlman xalqları özünü əsasən İslam dünyasında görürsə (hər halda xristian, buddizm, şamançı və digər dini inanchı türklər də vardır), o zaman bütün problemlərinə də ilk növbədə bu yönən yanaşmaq, eyni zamanda İslam dünyasının bütün məsələlərini də öz məsələləri kimi dəyərləndirmək və həll etmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyildir. Ona görə də, bütün Türk aydınları İslam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə sadədən mürəkkəbə doğru cavab verməlidir. Türk aydınları ilk öncə, İslam dini inanchı Türk xalqlarının çağrışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini inanchı Türk –Turan xalqları (qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalilar və b.) da unutmamalıdırular. Ancaq bundan sonra İslam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, “öncə evin içi, sonra çölü”.

Konkret olaraq Türkiyə Respublikası nümunəsində, burada yaşayan Türk aydınları birinci növbədə “evin içi” olan Türk

toplumunun ya da Türk-Müsəlman toplumunun, daha sonra Türkiyə xaricindəki Türk-Müsəlman toplumlarının (Azərbaycan, Qazaxistan, Türkmenistan, Özbəkistan, İran İslam Respublikası, İraq, Suriya və b.) və qeyri-müsəlman toplumlarının problemləriylə bağlı araşdırma-lar aparmalı, bu Türk toplumlarının birlik və bərabərliyini əngəlləyən amilləri aradan qaldıraraq onu gücləndirəcək həll yolları göstər-məlidir. Yəni Türkiyəni təmsil edən bir Türk aydını ölkəsinin yalnız İslam dünyasının bir parçası deyil, eyni zamanda Türk dünyasının da bir parçası olduğunu unutmamalıdır. Bu anlamda Türkiyənin problemlərini yalnız İslam dünyasının deyil, ən azından başlangıç olaraq Türk-İslam dünyasının problemləri olaraq görməli, bu adla da İslam dünyası çərçivəsində Türk-İslam xalqları və onların problemləri ilə daha çox maraqlanmalıdır. Ancaq bir Türk aydını bunun etmək əvəzinə, daha çox İslam dünyası düşüncəsiylə türk, qeyri-türk bütün müsəlman xalqlarının problemlərini həll etməyi üstünə götürürsə, o zaman işini çox qəlizləşdirmiş olur.

Əlbəttə, öncəlliklə müsəlman Türk xalqlarının problemlərinin ələ alınması məsələsini ortaya atmaqla İslam dünyasını hansısa hissələrə bölmək fikrimiz yoxdur. Sadəcə, məqsədimiz odur ki, İslam dünyasının istər-istəməz parçaları olanlar arasında mənTİqə və məqsədə uyğun olaraq daha ağılli, soyuqqanlı bütövləşmə baş versin. Şübhəsiz, bu gün İslam dünyasının önəmli birisi olan, bəlkə də mərkəzini təkşil edən bir qüvvət varsa o da müsəlman türklədir. Hər halda ərəblərin, farsların, pakistanlıların və digər müsəlman xalqlarının İslam dünyasının mərkəzi olması istəyi olsa da, faktiki olaraq bu gün onların arzuları gerçekçi görünmür. Bunu, zaman zaman bütün müsəlman xalqlarını incələyən Qərb institutları və onların alimləri də yaxşı bilirlər. Əslində son iki əsrə yaxındır ki, Avropada Qərb-Xristian dünyasına İslam dünyasının alternativliyi daim diqqət mərkəzində olmuşdur. Ancaq Qərb-Xristian dünyasına alternativ olmaq üçün İslam dünyasına aid dövlətlərdən ya da millətlərdən biri avanqard rolunu oynamalıdır. Qərb də həm keçmiş tarixdən, həm də bugünkü vəziyyətdən nəticə çıxararaq İslam dünyasında avanqard, super güc olacaq bir dövlətin-xalqın ortaya çıxmaması yol vermək istəmir. Biz bu kimi nümunələri bir qədər fərqli formada 150-100 il bundan öncə İslam dünyasına aid Osmanlının, Qacarların çöküşü və həmin çöküşdən sonra yeni

yaranan dövlətlərin (Türkiyə, “İran”, Suriya, İrak və b.) Qərb ideyalarına yolux-durulmasında görmüşük.

Qərbdən müsəlman Şərqinə gələn ideyalar geniş anlamda “məzhəbçilik” və “milliyətçilik” olmuşdur. Bu anlamda uzun müddət Şərq, o cümlədən İslam şərqi dünyasının lideri olmuş müsəlman türkləri və onların dövlətlərini-imperiyalarını çökdürdükdən sonra Qərb siyasetində hər hansı müsəlman xalqının İslam dünyasında yeni bir gücə çevrilməməsi məsələsinin həlli də iki əsas üzərində qurulmuşdur: 1) İslam dünyasını Qərbin ixrac etdiyi demokratiya, kommunuzm, tolerantlıq, vətəndaş cəmiyyəti, multikulturalizm kimi ideyalarla zəhərləmək; 2) İslam dünyası xalqları arasında super güc olmaq istəyən dövlətləri ya da millətləri daima birbirinə qarşı qoymaq, bunun üçün milliyətçilik və dini məzhəbçilik hisslerindən maksimum istifadə etmək.

Artıq yeni bir sivilizasiyanın doğusu ərəfəsindəyik, bunu doğru qiymətləndirməliyik. Hesab edirik ki, “Qərb mədəniyyəti”, “Qərb liberal-demokratizm”i və “Qərb millətçiliyi” sözün həqiqi mənasında “qərblilərin” boynuna biçilmişdir, o zaman “Qərb sivilizasiyası”nın qeyri-qərblilərə heç bir aidiyyəti yoxdur. Sadəcə qeyri-qərblilər “Qərb sivilizasiyası”nın basqısından dolayı onunla temas halındadır. İki əsrənən çox çəkən bu temas İslam-Türk dünyası üçün bir təhdid yaratmaqla yanaşı, yeni bir sivilizasiyanın yaranmasını da sürətləndirmiştir.

Artıq bizlər “Qərb” mədəniyyəti, “Qərb” liberal-demokratizmi, “Qərb millətçiliyi”nə Əli bəy Hüseynzadələrdən, Ziya Gökalplardan, Əhməd Ağaoğlulardan daha fərqli və diqqətli yanaşmaq zorundayıq. İslam-Türk mədəniyyətinin “Qərb mədəniyyəti”, “Qərb liberal-demokratizmi”, “Qərb millətçiliyi”nə qovuşması ilə qurtuluğumuz düşünmək çox yanlışdır. Əksinə, öz milli kültürünə, milli mədəniyyətinə, özgürlülərinə, hürriyyətinə, ulusalığına əsaslanmayan heç bir millət tarix səhnəsində qalmamışdır. Başqa sözlə, öz kültürü, öz mədəniyyəti, öz vicdanı, öz felsəfəsi, öz aydınları, öz özgürlükleri, öz hürriyyəti olmayan istənilən millət, cəmiyyət məhvə məhkumdur.

Bunu, türklərin qərbliləşməsini, “Qərb mədəniyyəti”nə, “Qərb demokratiası”na, “Qərb millətçiliyi”nə daxil olmasını istəyən Ə.Hüseynzadədə, Z.Gökalpda, Ə.Ağaoğluda, Y.Akçurada, Cəlal

Nuridə və başqa Türk aydınları da yaxşı bilirdi. Ə.Hüseynzadə yazırkı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!» (82, s.35). Gökalp da “Türk mədəniyyəti tarixi” əsərində yazırkı ki, vaxtilə Çin mədəniyyətini mənimşəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: “Türklər nə zaman milli kültürü önəm verməyərək yabançı kültürürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır” (194, s.73).

Meriçin təbrincə desək, bir mədəniyyəti başqa mədəniyyətlə əvəz etmək itayımız bizə bahaliya səbab oldu: “Batılılaşmanın, batmaq olduğunu idrak etdiyimiz zaman iş işdən keçmişdi. Bir məddəniyyət başqa mədəniyyətdən yalnız malzəmə alar. Bu malzəmə bütün insanlığın ortaq malıdır. Hər müəssisə hər iqlimdə gəlişməz. Hansı müəssisələrin hansı iqlimlərdə gəlişəcəyi, ancaq uzun bir təfəkkür və səbirli bir tədqid ilə anlaşılır. Öz tariximizi, öz ictimai bünyəmizi bilmədən, tarixinə yabançı olduğumuz, təməllərinə əyilmədiyimiz, təzadlarından xəbərsiz bulunduğuımız bir dönyanın siyasi müəssisələrini eynən mənimşəmək xətaların xətası idi” (204, s.479). Qərbi Qərb edən fikri təməllər, insanlığın və İslamin ortaqtəxəzinəsindən alınmışdır ki, bu anlamda türklər qeyb etdikləri xəzinələrinə yenidən sahiş çıxmışdır. Ona görə də, Türk-İslam sivilizasiyasının tənəzzülündə digər kültürlerin başlıca rol oynadığını bildikləri halda, bəzi Türk aydınlarının türklərin 19-cu əsrəndən “Qərb mədəniyyətinə” daxil olmalarını alqışlamalarını və bunu davam etdirmələrini zəruri saymalarını yanlış sayıraq.

Yeni dövrün “Avropa-Qərb” və yeni “Asiya-Şərq” sindromu...

Əslində “Qərb milliyyətçiliyi”nin ortaya çıxması 17-18-ci əsrlərdən başlayırsa, Şərqdə “milliyyətçiliyi”n kökləri daha dərindir. Çünkü Qərblə müqayisədə Şərqiñ millətləri daha qədimdirlər: misirlilər, şumerlər, hettler, assurlar, hindlilər, çinlilər, türklər, farslar və b. Demək olar ki, onlar çoxdan millət üçün vacib olan ərazi, dil, din, hakimiyyət birliliyini də müəyyənələşdirmişdilər. Qərbliyər ən qədim millətləri kimi yalnız yunanlar və romalılarla öyünə bilerlər

ki, onlar da Şərqi millətləri ilə müqayisədə çox “gənc” dilər. Bunu dolayısıyla da olsa, K.Hübner “Millət: unudulmaqdan intibah” (1991) əsərində etiraf etmişdir. O yazırı ki, millət fenomeni yeni dövrün kəşfi deyil, qədim, antik və orta çağ dövlətlərinin də substansional əsasını təşkil etmişdir (256, s.9).

Hər bir toplumun, ulusun öz ayaqları üstündə durması həmişə zor olmuşdur. Bunun müxtəlif səbəbləri vardır; burada özünü müdafiədən tutmuş iqtisadi çıxarlara qədər bir çox amillər mühüm rol oynayır. Əgər bir cəmiyyətin özünü müdafiə edəcək əsgəri yoxdursa, o gec-tez qonşularının işgalına məruz qalacaqdır. Eyni zamanda bir cəmiyyət iqtisadi gəlirləri baxımdan zəif durumdadırsa, yenə də başqasından asılı duruma düşəcəkdir. Bu baxımdan dilcə, adət-ənənəcə, dincə yaxın olan toplumlar ya zoraklıqla, ya da könüllü şəkildə bir araya gələrək daha güclü birlik olmağa çalışırlar. Bunun da nəticəsində müxtəlif dövlətlər və imperiyalar yaranmışdır.

Bu proses həmişə bəlli bir dairə üzrə təkrarlanmaqdadır. Çünkü dövlətlər və imperiyalar onu yaradan amilləri sona qədər qoruya bilməmişdir. Bu təbii, gözlənilən proses olmuşdur. Çünkü bütün dövlətlər və imperiyalar bütün möhtəşəmliliklərinə baxmayaraq sonda çökmüşlər. Onların daxilində və xaricində gedən proseslər bunun qaçınılmaz olduğunu ortaya qoymuşdur. Bu gün də bir çox dövlətlərin, imperiyaların daxilində və xaricində gedən prosesləri diqqətlə izleyəndə hansıların tərəqqi, hansıların isə tənəzzül içində olduğunu görürük.

Bütün hallarda tərəqqinin tənəzzülə, tənəzzülün isə tərəqqiyə apara biləcəyi dəqiqdır. Çünkü bütün başlangıcıların bir sonu, bütün sonların da bir bağlangıcı vardır. Məsələn, Sumerin sonu Babilin başlangıcı, Babilin sonu isə Yunanın başlangıcı, Yunanın sonu Romanın başlangıcı, Romanın sonu Bizansın başlangıcı, Bizansın sonu Osmanlının başlangıcı, Osmanlının sonu Avropanın (Böyük Britaniyanın, Rusyanın və b.) başlangıcı olmuşdur və s.

Bizcə, dövlətlərin və imperiyaların, geniş anlamda sivilizasiyaların yaranması və sonu ssenarisi, əsasən eynidir. Yəni sivilizasiyaların yaranması səbəb olam amillərlə, dağılmışını şərtləndirən faktorlar bir az aşağı-yuxarı oxşardırlar. Məsələn, bir-birinə yaxın və qonşu toplumlar aşağıdakı vacib amillərə əsaslanaraq müxtəlif

sivilizasiyalar yaradıblar: Din, Adət-ənənə (kültür), İqtisadiyyat, Qonşuluq, Milli yaxınlıq, Təhlükəsizlik, Elm, Hərb.

Bu amillərdən biri hər hansı sivilizasiyanın yaranmasında çox, digəri isə az rol oynamışdır. Buna səbəb də çoqrafi quruluş, çoxetniklik, monoetniklik, intellektual baza, iqlimlər və s. olmuşdur. Məsələn, Misir sivilizasiyasının əsasını monoetniklik, iqtisadiyyat və din tutduğu halda, Şumer sivilizasiyada çoxetniklik, elm və din ön plana çıxmışdır. Eyni zamanda Türk sivilizasiyada milli yaxınlıq, hərb və mədəniyyət mühüm rol oynadığı halda, Çin sivilizasiyada elm, təhlükəsizlik və momoetniklik mühüm rol oynamışdır.

Hazırda Qərb sivilizasiyası kimi təqdim olunan Avropa-Xristian sivilizasiyasının əsasında da isə elm, din, mədəniyyət, təhlükəsizlik, çoxetniklik və hərbi güc təşkil edir. Deməli, “Qərb sivilizasiyası” daha geniş amilləri özündə birləşdirir. Ancaq etiraf etmək lazımdır ki, “Avropa” və “Qərb” adlı sivilizasiyanın yaranmasında əsas rolu intellektual baza oynamışdır. Çünkü tarixən sivilizasiyaları dövlətlər, imperiyaların əsas xalqı, yaxud da xalqları yaratmışlar. Həmin sivilizasiyalar da həmin xalq və xalqların adları, ən azı onları bir yerdə tutan çoqrafi adla bağlı olmuşdur. “Avropa” və “Qərb” adlı sivilizasiyada isə bunları görmək mümkün deyildir. Doğrudur, ilk baxışda “Avropa”nın cografi bir ad olduğunu düşünə bilərik. Ancaq “Avropa” avropalıların bu əraziyə verdiyi cografi anlayışdan çox siyasi anlamdır. Siyasi anlam daşıyan “Avropa” cografi mənada da işlənməyə başlamışdır.

Bu baxımdan Avropanın cografi ərazisini müəyyənləşdirən hansısa dağlar, çaylar, dənizlər deyil xristianlığın yayılma arealıdır. Yəni xristianlıq genişləndikcə, Avropanın ərazisi də, eyni zamanda avropalı olmaq hissi də genişlənir və ya əksinə. Bu baxımdan rus filosofu Nikolay Yakovleviç Danilevskinin o fikri ilə razılışırıq ki, əslində «Avropa» bir qıtə deyil, antik cografiyaçıların uydurduğu kimi, bir alt qıtədir. Yəni çoqrafi məkandan çox düşüncənin məhsuludur və Asiyaya alternativ olaraq uydurulmuşdur. Danilevski yazır: “Əfqanistan və Himalay dağlarının əvəzinə, qıtə “Avropası”nın ənənəvi “Asiya” ilə iç-içə girdiyi ucsuz-bucaqsız düzənliklər var və görənlərdən başqa Ural dağlarını ayıra biləcək heç kim yoxdur. Bu bölgələrdə latin, katolik-protestant və maariflənmiş “Avropa” dövlətləri və mədəniyyətləri, “Avrasiya”

deməyə vərdiş etdiyimiz yerlə, qeyri-müəyyən bir davamıyyət daxilində olduğundan, digərlərilə, ortodoks, müsəlman, rus və türk yurdları ilə həm qarışmış, həm qarışmamışdır. Bu baxımdan “Avropa”nı tam hissəli bir vahid kimi düşünmək sərhəd və mənsubiyyət problemlərinin yaranmasına şərait yaradır. Mədəniyyətləri tarixən xristianlıq aid olan və xristianlığı sonradan qəbul etdikləri üçün, serblər, moldovanlar, gürcüler və ermənilər “avropalı”dırular mı? Tarixən müsəlman mədəniyyətinə aid olmayan və sonradan müsəlmanlığı qəbul etmiş albanlar, bosnalılar, türklər və azərbaycanlılar «avropalı» deyillərmi?” (238, s.113-114).

Bu baxımdan bizcə, xristianlıq Asiyada-Şərqdə yaranıb indi Qərbə aid olduğu kimi, “Avropa”nın da aqibəti eyni olmuşdur. “Şərq” “Qərb”i yaratdığı kimi, “Asiya” da “Avropa”nı ortaya qoymuşdur. Ancaq bizi burada daha çox maraqlandıran “Qərb” və “Avropa”nı yaradan “Şərq” və “Asiya”nın durumudur. Çünkü bu günə qədər modernləşmək adı altında “Qərb” və “Avropa”ya aludə olaraq ancaq onları öyrənməyə, onları təqlid etməyə çalışmışıq.

Bugünədək Qərb və Avropanı hərfi mənadan tutmuş, siyasi-fəlsəfi nəzəriyyələrədək bütövlükdə əzbərlədiyimiz halda, Şərq və Asiyaya barmaqarası baxmışıq. Bununla da Qərb və Avropanı yaradan Şərq və Asiya demək olar ki, unudulmuşdur. Şərq və Asiyani yalnız “Qərb” və “Avropa”nı yedəyi kimi görməyə alışdırılmışıq. Bu günə qədər dünyada yazılın elmi-fəlsəfi, siyasi-ideoloji əsərlərin yüzdə doxsanı “Qərb” və “Avropa”ya, yüzdə onu isə “Şərq” və “Asiya”ya həsr olunmuşdur. Çünkü əsas elm adamları kimi “Qərb” və “Avropa” alımlarını (Aristotel, Platon, Herodot, Strabon, Plotin, Bekon, Makiavveli, Russo, Kant, Hegel, Marks, Nitsše, Freyd, Şpenqler, Toynbi, Hantinton, Fukuyama və b.) qəbullanmışıq.

Bütün bunların nəticəsində də “Şərq” və “Asiya”ya da onların gözü ilə baxırıq. Onların mədəniyyət və sivilizasiya, millət və din, tarix və arxeologiya, elm və texnologiya haqqında nəzəriyələrini ehkam, doqma kimi qəbul edirik. On qəribəsi odur ki, heç bir anlamı olmadığı halda Qərb rasionalizmindən və Şərq ruhundan bəhs edirik. Bununla da özümüzə təsəlli veririk ki, qərbliyərdə intellekt varsa, bizdə də ruh vardır.

Bunun üçün üzümüzü Asiyaya, intellektimizi Şərqə, ruhumuzu Türklüyümüzə, İslamlığa, birliyimizi insanlığa yöneltmeliyik. Fələstinli alim Edvard Səid “Oryantalizm: Sömürgeçiliyin keşf kolu” əsərində bu məsələləri geniş izah edərək yazdı ki, Qərbdən kənarda qalanlara “Şərq” adı verilməsi və “Şərqçilik” adı altında elmi bölmələrin yaradılması təsadifi deyildir. Onun fikrincə, bu anlamda “Şərq” və “şərqçilik” ingilislər, fransızlar, almanlar üçün coğrafi bir ayrım deyil, bir sıra çıxarlar toplamıdır. Bir sözlə, Qərb aydınlarının bütünü “Şərq”dən söz açarkən, yazarkənancaq “Qərb”in yararından çıxış edirlər.

Belə bir durumda “Şərq” və “Asiya”nın mahiyyətində gizlənən intellekt yatmış vəziyyətdədir. Başqa sözlə, intellekt məsələsində psixoloji cəhətdən özünü “Qərb”lilərin qarşısında məğlub duruma salan, “Şərq”lilər təsəllini ruh anlamında tapır. Yəni “Şərq”də ruh var amma intellekt yoxdur. İntellektsiz ruh isə özünü bitirmək üzrədir. Çünkü “Qərb” “Şərq”in intellektini əlindən aldığı kimi, onun ruhunu da demək olar ki, yox etmək üzrədir. Belə olduğu təqdirdə “Şərq” və “Asiya” xalqları nicatı yalnız ruhun yüksəlməsində deyil, intellektə qayıdışda axtarmalıdır. Vaxtilə “Şərq” və “Asiya”nın bütövlüyü olan intellekt və ruh yenidən bərpa olunmalıdır. Yoxsa, yalnız tək ruhla “Qərb”ə, “Avropa”ya qarşı dırənmək, özünü müdafiə etmək mümkün deyildir.

Bu baxımdan hazırda zorla bir “Asiya birliyi” yaratmaq mümkün deyilsə,ancaq bunu şüurlara aşılamaq mümkündür. Biz bir “Asiya birliyi”nin vacibliyini dərk etsək, onu bir gün gerçəkləşdirmək mümkündür. Yuxarıda da bildirdiyimiz kimi, bütün sivilizasiyaların sonu vardır, amma elə etmək lazımdır ki, məhv olanın yerində yenisini qurmaq mümkün olsun. Yaxud da bizim olmayan bir sivilizasiyanın məhvi gerçəkləşərkən onun tənəzzülü başqalarını da yandırıb yaxmasın. Atalarımız demişkən, qurunun oduna yaş da yanmasın.

Bu çox anlamlıdır ki, bitmiş bri olan və sonu gələn, hələ yenicə pöhrəleyən və ayaq üstündə duranı da özü ilə məhvə sürüklədiyi bir zamanda, nicat yolunu bitməkdə olan mı, yoxsa yenicə yetişən mi axtarmalıdır?

Hazırda qərblilər “Qərb sivilizasiyası”nın tənəzzülünün qarşısını almaq üçün qeyri-Qərb dünyasına, özəlliklə də Türk-Turan

dünyasına daha çox təsir göstərməyə çalışırlar. Bu anlamda qeyri-qərbililərə çoxmədəniyyətlilik anlayışı altında çoxüzlülük, bir sözlə üzüsüzlük təbliğ olunur. Bununla da millət öz milli üzünü itirir. Dünənə, özünə Qərbin gözü ilə baxmağa və danışmağa başlayır. Halbuki hər bir toplum ilk növbədə, öz milli-mənəvi dəyərlərinin məhsuludur. Bir millət, toplum başqa toplumlardan bəzi dəyərləri mənimsəyə bilər, ancaq bu da müəyyən hədd çərçivəsində olmalıdır. Başqa millətin dəyərlərinə çox etina edən cəmiyyətlər ya məhvə, ya da manqurtlaşmaya məruz qalırlar.

Bu baxımdan Qərb sivilizasiyasının digər sivilizasiyaları sıxışdırması əksreaksiyaya səbəb olur. Hazırda Avropada İslam dininə mənsub olanların təzyiqlərə məruz qalması heç də yaxşı hal deyildir. Bu təzyiqlərə əsas səbəb odur ki, Avropa müsəlmanlarının əksəriyyəti din və millət məsələsinə avropalılar kimi maddičilik, liberal dəyərlər əsasında yanaşmırlar. Başqa sözlə, Avropa müsəlmanlarının qərbləşməsi prosesi qərbililəri qane etmir. Üstəlik Avropa müsəlmanları maddiči və azad (liberal) qərbililərə də ciddi şəkildə təsir göstərməyə başlamışlar. Bu isə o deməkdir ki, yalnız qeyri-qərb, özəlliklə müsəlman ölkələrində deyil, Avropanın özündə də milli-mənəvi köklərə qayıdış güclənir. Bu istiqamətdə Qərb üçün əsas təhlükə İslam dini və hazırda onun aparıcı qüvvəsi olan türklərdir.

Ancaq bu gün Qərb istər Avropada, istərsə də ondan kənardı maddičilik və azadlıq “mədəniyyəti”ni nə qədər gücləndirirsa, bir o qədər də bəlkə də ondan da arıq əks təzyiqlə üzləşməli olur. Əgər bu gün Qərbə qarşı təpki müsəlman dünyasındandırsa, bunun yenə də günahkarı Qərb özüdür. Cünki Qərb maddičiliyi və liberallığı daha çox müsəlman dünyasında, bütün vasitələrə el atmaqla yaymaqdadır. Buna qarşılıq olaraq da, daha çox müsəlman dünyasından əks təzyiq görür. Deməli, bir gün dünyada sivilizasiyalarası, ya da mədəniyyətlərarası toqquşma olacaqsə bunun əsas səbəbkəri Qərbdir, Qərb sivilizasiyasıdır.

Bu toqquşmanın da ilk növbədə Türk-Turan sivilizasiyası ilə baş veracəyini, bəlkə də artıq bunun başlandığını söyləmək olar. Cünki Qərb sivilizasiyası özü üçün əsas rəqib kimi Türk-Turan sivilizasiyasını görür. Məncə, qərbililər bu məslədə heç də yanılmırlar. Cünki hazırda Qərb sivilizasiyasına dur deyə biləcək ən güclü sivilizasiya Türk-Turan sivilizasiyasıdır.

Türklər yeganə millətdir ki, onlar üçün Asiya və Avropa, Qərb və Şərqi ayrı deyil birdir. Çünkü türklərin yaşayış məskəni Asiya və Avropa olmuşdur. Eyni zamanda türklərin Avropa xalqları ilə qohumluq əlaqələrinin olması barəsində əfsanələrdən tutmuş, elmi mülahizələrə qədər bir çox fikirlər mövcuddur. Məsələn, avopalılar da türklər kimi soykökünü Nuh peygəmbərin oğlu Yafəsin nəslindən hesab edirlər. Avopalılar hesab edirlər ki, «Nuh peygəmbərin Yafəs, Sam və Xam adlı üç oğlundan «ən qabiliyyətlisi və ən yaxşısı olan Yafəs yunanların, barbarların və xristianların babasıdır. Yəni avopalıların babasıdır. Sam yəhudilərlə ərəblərin babasıdır. Yəni asiyalıların babasıdır. Xam isə zəncilərin, yəni afrikalıların babasıdır. Bu inancın elmi və məntiqi bir izahi olmasa da Avropada olan irqçılık və ayrı-seçkiliyin əsasında bu əsatirin əhəmiyyətli təsiri olması fikri geniş yayılmışdır» (188, s.7).

Bu baxımdan həm Qərbdə, həm də Şərqdə Türk-Turan sivilizasiyası Qərb sivilizasiyası ilə mədəniyyət mücadiləsində ən azı 5 mərkəz formalaşdırmaq gücündədir:

- 1) Kiçik Asya və onun ətrafi,
- 2) Rusya və onun ətrafi
- 3) Orta Asiya və onun ətrafi
- 4) Ön Asiya və onun ətrafi (Yaxın və Orta Şərqi)
- 5) Balkanlar və onun ətrafi

Qərbin kölgəsində qalmış digər sivilizasiyaların inkişafı da İslam-Türk sivilizasiyasının dünyada öndərliyi ələ alması ilə ortaya çıxacaqdır. Çünkü İslama və Türk dəyərlərində başqa sivilizasiyalara zorakı deyil, xoşgörü ilə davranmaq əsas yer tutur.

Rus Avrasiyaçılığı, yoxsa Türk Avrasiyaçılığı..

Türk dövlətləri müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperializm ənənələrini davam etdirən dairələr indi də “avrasiyaçılığı” müdafiə edirlər. Şübhəsiz, işgalçi mahiyyət daşıyan avrasiyaçılıq Rus avrasiyaçılığıdır və bolşevizmdən əsasən heç nə ilə fərqlənmir. Ancaq Avrasiyaçılığı türklüyü zidd hesab etməyənlər də var ki, belələrinə görə, burada heç bir işagliçiliq niyyəti yoxdur. Başqa sözlə, avrasiyaçılığı bolşevizm kimi qiymətləndirmək doğru deyildir. Halbuki vaxtilə bolşeviklər də, kommunizm adı altında “xeyirxah” görünənlər də, Türk xalqlarına əsarət gətirmişdir. İndi eyni şeyin təkrarlanıb ya da təkrarlanmayıacağına heç kəs zəmanət

verə bilməz! Hər halda vaxtilə Türk xalqları “rus kommunizmi” ideyasının nəticəsi olaraq belə bir təhlükəni yaşamış və Sovet Rusiyasının müstəmləkə halına gətirilmişdir. Bizcə, həmin dövrdə baş verənlərlə indi baş verənlər diqqətlə təhlil edilməlidir. Yəni indi də avrasiyaçılıq rus avrasiyaçılığına çevrilib, Türk xalqlarına bəla gətirəcəkmi, yoxsa bu dəfə vəziyyət başqa cür olacaqdır?!

Şübhəsiz, milli şüuru normal səviyyədə formalaşmayan toplumlarda kənar ideyalarla bağlı mövcud olan təsəvvürlərin özü də yarımcıq olur. Bu yarımcıqlıqlar insanların ictimai şüurunda natamamlıq kompleksi yaradır. Yaxın iki əsr ərzində milli yaddaşı dolaşdırılan bir cəmiyyətin bu problemi həll etmədən hər hansı bir modelə üz tutması asan deyildir. Öncə milli yaddaş şüuru bərpa olunmalı, daha sonra hansısa yeni bir modelin tətbiqinə cəhd göstərilməlidir. Əgər milli yaddaş şüuru bərpa olunmadan cəmiyyətə hər hansı bir model (“avrasiyaçılıq”, “Türk Birliyi”, “Avropa Birliyi” və b.) təklif olunarsa, cəmiyyətin müxtəlif təbəqələri ona fərqli təpkilər verəcəklər. Çünkü cəmiyyətin əksəriyyətinin vahid milli şüuru formalaşmamışdır. Bu proses hələ, getməkdədir. Bir sıra obyektiv və subyektiv səbəblərdən dolayı milli şüurun, milli mənliyin formalaşması ləng gedir.

Ona görə də Avropadan, İslam və Türk dünyasından, Rusiyadan gələn “yeni modellər”ə münasibət birmənalı deyildir. Amma bu modellər arasında Türk birligi və Avrasiyaçılıq Türk toplumlarını daha çox cəlb edir. Əgər Türk birligi daha çox gənc nəslin maraq dairəsindədirse, “avrasiyaçılıq” isə yaşlı “sovət” nəсли üçün aktuallığını qoruyub saxlayır. Şünhəsiz, burada əsas məsələ isə ən optimal variantı seçmək və dəyərləndirməkdir. Yəni Avrasiyaçılıqla Türk Birliyi ideyalarının hər biri ayrı-ayrılıqda təhlil olunmalıdır. Əgər doğrudan da avrasiyaçılıq Türk xalqlarının müstəqilliyinin, milli dəyərlərinin əleyhinə çevrilməyibsə, başqa sözə rus avrasiyaçılığı deyildirsə, o zaman onu da dəyərləndirmək mümkündür. Ancaq burada bir şeyi də açıq dərk edirik ki, avrasiyaçılıq müəyyən anlamda Türk Birliyinə alternativdir, hətta, onu öz içində məhdudlaşdırmaq niyyəti vardır. Bir sözlə, əgər avrasiyaçılıqda rus-slavyan ideolojisi ağır basırsa, o zaman Türk birligi məsələsi də, onların nəzarəti altında ortaya çıxa biləcəkdir.

Bu o deməkdir ki, rus-slavyan ideoloqları Türk Birliyi məsələsinin ciddiliyini görür və onu öz nəzarəti altında saxlamağa çalışır. Əgər nəzərə alsaq ki, son iki əsrə yaxındır Türk birliyinin zəifləməsində Rusiya faktoru Qərb faktorundan az rol oynamamışdır, rus-slavyan ideoloqları başa düşmək olar. Rus avrasiyaçıları başa düşür-lər ki, əgər müstəqil, heç bir kənar qüvvədən asılı olmayan Türk Birliyi gerçəkləşərsə, o zaman Rusiya Federasiyasının parçalanması daha real olacaqdır. Hər halda, müstəqil bir Türk Birliyi ortaya çıxarsa Rusiya nəinki Azərbaycana, Qazaxistana, Özbəkistana, Türk-mənistana, Qırığızistana əl sürə biləcək, üstəlik belə bir niyyətə düşərsə artıq qarşısında bir yox, bir neçə Türk dövlətini görməli olacaq hətta, öz tərkibindəki Türk muxtar respublikalarının da milli varlıqlarını tanımaq zorunda qalacaqdır.

Çünki bu gün nəinki müstəqil Türk dövlətləri, hətta Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarında (Tatarıstan, Saxa, Kalmıkyə, Altay vəb.) da Türk Birliyi ruhu yüksələn xətlə davam etməkdədir. Ona görə də hesab edirik ki, Rusiya Federasiyası Türk Dünyasına münasibətini tamamilə dəyişib onunla səmimi şəkildə əməkdaşlıq etməli, bu anlamda Rusiya “avrasiyaçılıq” ideolojisindən türklərin əleyhinə istifadə etmək niyyətindən əl çəkməlidir. Bizcə, Rusiya Federasiyası Qərbə bənzər imperialist niyyətlərdən əl çəkib, Türk Dünyasıyla bolşevizmin təkrarı ola biləcək rus avrasiyaçılıqdan deyil, səmimi şəkildə əməkdaşlıq edərsə bəlkə də bu sahədə hər hansı uğur əldə etmək mümkündür.

Özəlliklə, Rusiya İsləm dinini ikinci rəsmi din, Türk dilini ikinici rəsmi dil elan etməklə “Avrasiyaçılıq” məsələsində Qərbə bənzər imperialist deyil, qərb'lilərlə qarşı mübarizədə bərabər və ədalətli formada bir olduğunu ortaya qoya bilər. Eyni zamanda, Rusiya Avrasiyaçılığın-Asiyaçılığın İsləm-Türk Dünyasının əleyhinə deyil, Qərbədən özünümüdafiə xarakterli olduğunu inandırmaq üçün Türk dili və İsləm diniylə bağlı qəti bir qərara gəlməlidir. Artıq Moskva yönətimi Rusiya Federasiyası tərkibindəki, ondan kənardakı müsəlmanlara və türklərə Qərbin gözü ilə baxmaqdan əl çəkməlidir. Qərbin vaxtilə ortaya atdığı “marksizm” kimi ideoloji oyulardan uzaq durmalı, ortaq mədəniyyət və ortaq tarixi keçmişdən çıxış etməlidir. Hər halda rusların, ukraynalıların, bolqarların və başqa slavyan millətlərinin keçmişə avropalılardan çox türklərlə bağlıdır.

5.3. Azərbaycan türklərinin Sovetlər birliyi, İran Pəhləvilər və İran İslam rejiminə qarşı Turançılıq mücadiləsi

“Sovet Azərbaycanı” dövründə Turan-İran məsələsi

Şübhəsiz, “Azərbaycan” məsələsinin günümüzə qədər aktuallığını qoruyub saxlamasında Rusiya (çar Rusiyası, Sovet Rusiyası, Rusiya Federasiyası), “İran” (Pəhləvilər və İİR) və Tükiyə (Osmanlı, Türkiyə Cumhuriyyəti) kimi 3 dövlətin ideoloqlarının, dövlət xadimlərinin də əhəmiyyətli dərəcə də rolü olmuşdur. Özəlliliklə, Sovet Rusiyası və Pəhləvilər “İranı”nın yetkililəri, ideoloqları 1920-1930-cu illərdə “Türk Azərbaycanı”nın “Türksüz Azərbaycan”a yəni Azərbaycanın quzeyinin “Sovet-Rus Azərbaycanı”na, güneyinin isə “İran Azərbaycanı”na çevrilməsi yolunda böyük bir yol qət etmişlər. Belə ki, bu dövrdə Sovet Rusiyasında Poxomov, Dyakonov kimi yarırus yarıyəhudi tarixçilər, Pəhləvilərdə isə Kəsrəvi tək yarıttürk yarıiranlı alımlar Türk-Oğuz-Turan ruhlu Azərbaycanı istər hərfiyyən, istərsə də mahiyyətçə təhrif edərək “Azəri” anlamında irandilli, ya da “Azərbaycanlı” mənasında qafqazdilli (əslində rusdilli) “xalq” yapmağa başlamışlar.

Şübhə etmirik ki, Sovet Rusiyası və İran Pəhləviləri ideoloqları tərəfindən milli kimliyin ifadəsi kimi ortaya atılan “Azəri” və “Azərbaycanlı” anlayışları “Azərbaycan” kəliməsinin Türk-Oğuz-Turan mahiyyətindən uzaqlaşdırmaq üçün öncədən düşünülmüşdü. Amma onlar ilk dövrlərdə çalışırdılar ki, mümkün olduğu qədər “Azəri” və “Azərbaycanlı” anlayışları Azərbaycan türk aydınlarının özləri tərəfindən irəli sürülsün, əsaslandırılsın. Bu məqsədlə “Azərbaycan” sözünün orta əsr müəlliflərinin əsərlərinə istinadən türklükdən, oğuzluqdan uzaq yeni-yeni şərhləri ortaya atıldı. Cox təəssüflər olsun ki, əsil türk ruhlu aydınlarımızda bir çox hallarda bunun fərqinə varmadan “Azərbaycan” kəliməsinin fars, suriyani, yunan anlamındaki təfsirlərinə uymuşlar. “Azərbaycan” kəliməsinin bu dillərdəki yozumu isə onu türklükdən daha da uzaqlaşdırmışdır.

Halbuku “Türk” sözünün milli kimlik və dövlət adı kimi əsasən 4-7-ci əsrlərdə yaygınlığından nəzərə alsaq, o zaman görərik ki, “Azərbaycan” kəliməsi daha əskilərdə Türklükdən çox Oğuzluğunu, Xəzərliyi, Q(K)azaxlığı ifadə etmişdir. Əlbəttə bu o demək deyil ki, daha əskilərdə “Türk”, “Turan” anlayışları olmayıb. Sadəcə, Azərbaycan və ona həmhüdud ölkələr daha əskilərdə Turan-Türk və Oğuz-Xəzər anlayışları arasında yer dəyişdirmiş, ancaq onlardan bizi dörd əsas ad qalmışdır: 1) Oğuz; 2) Turan; 3) Xəzər; 4) Azərbaycan/Xəzərbaycan. Şübhəsiz, Azərbaycan ya da Xəzərbaycan məhz Oğuzluğun və Turanlılığın ən çox bu bölgədə yayılmasının, eyni zamanda Azərbaycanın ən əski dövrlərdən türklərin-turanların ölkəsi olmasına bariz örnəyidir. Bir sözlə, indi bütövlükdə Türk adlananlar vaxtı ilə Oğuz, Xəzər/Azər, Qazax, Bulqar, Hun, Suvar, Baharlı, Qacar, Əfşar və başqa isimlərlə tarixdə adını qoymuşlar ki, onların hər biri bizim, yəni “Azərbaycan Türk xalqının tarixi”nin bir hissəsidir.

Bunu, bizdən daha yaxşı bilən Sovet-Rus və İran-Fars ideoloqları da daima Xəzərləri, Hunları, İskitləri-Oğuzları, Qazaxları, Baharlıları, Bayandurları, Qacarları “Türk Azərbaycan”ından, Azərbaycan Türk tarixindən uzaq tutmağa çalışmışlar. Beləliklə, onların “Azərbaycan” kəliməsi üzərində apardığı ideoloji oyunlar 1930-cu illərin sonlarına doğru həm “Sovet Azərbaycanı”, həm də “İran Azərbaycanı”nda öz “bəhərsini” verməyə başlamışdır. Özəlliklə, “Sovet Azərbaycanı” və “İran Azərbaycanı”nda milli ruhlu aydınların repressiyaya cəlb olunmasıyla yalnız Türk millətinin milli ruhlu başbilənlərinin həyatlarına son qoyulmamış, eyni zamanda onun Oğuz-Türk-Turan ruhlu milli dilinin (Türk dilinin), milli kimliyinin (Türk kimliyinin), milli vətəninin (Türk Azərbaycanın) üstündən də amansızcasına xətt çəkilmişdir. Bununla da, Dərbənddən Kəngər körfəzinə, Bakıdan İrəvana qədərki Türk Azərbaycanında vahid millət, vahid dil, vahid mədəniyyət, vahid tarix, vahid vətən anlayışları aradan qaldırmağa çalışaraq, onun yerini irandilli azərilər, irandilli kürdlər, irandilli tالışlar, irandilli tatlar, qafqazdilli udinlər, qafqazdilli albanlar, qafqazdilli ləzgilər, dağ yəhudiləri, rusdilli malakanlar və bu kimi “xalqlar”a, “millətlər”ə parçalamaqla doldurmaq istəmişlər. Guya, bugünkü Azərbaycan xalqının əcdadları da, hazırda əsasən türk dillərindən birində danişan irandilli “azərilər” ya da qafqazdilli albanlar, udinlər və başqalarıdırılar.

Bu baxımdan “Azərbaycan tarixi”, “Azərbaycan xalqının tarixi” anlayışlarına 1930-cu illerin sonlarına qədər olan baxışla sonrakı baxışlar arasında kəskin fərqlərin, daha doğrusu az qala alternativsiz müddəəaların ortaya atılması təsadüfi olmamışdır. Sovet Rusiyası və İran Pehləviləri demək olar ki, eyni dövrdə 1930-cu illerin ortaları və sonlarına doğru hər iki Azərbaycanda düşünülmüş siyaseti həyata keçirirdilər. Doğrudur, bəzi məslələrdə heç də onların maraqları kəsişmirdi. Amma bütövlükdə hər ikisinin ortaq niyyəti hərfi mənada “Azərbaycan” kəliməsindən Türk anlamını, mahiyyətə isə Azərbaycan ölkəsindən Türk Azərbaycanı izini silmək, bunun əvəzində “Rus-Sovet Azərbaycanı” ya da “Fars-İran Azərbaycanı” ortaya qoymaqlı idi.

Maraqlıdır ki, onların ideoloqları “Rus Azərbaycanı” ya da “Fars-İran Azərbaycanı”nı əsaslandırmaq üçün yalnız yeni yazdıqları kitablarda saxtakarlıqlarla kifayətlənməmiş, eyni zamanda vaxtilə Azərbaycan türklərinin tarixinə, ədəbiyyatına, fəlsəfəsinə aid yazılmış kitablara da ciddi şəkildə əl gəzdirmişlər. Məsələn, Bakıxanının 1951-ci ildə Azərbaycan türkcəsində nəşr olunmuş “Gülüstani-İrəm” əsəri çoxlu təhriflərə məruz qalmışdır. Çünkü o, bu əsərində Türk, Türk dili, Türk Azərbaycanı, Xəzər Azərbaycanı kimi anlayışlardan geniş şəkildə istifadə etmiş, bu anlamda Sovet Rusiyası ideoloqlarına lazım olan “Azərbaycan tarixi”, “Azərbaycan dili” kimi ifadələrə yer verməmişdir. Sovet ideoloqları da Bakıxanının əsərinə əl gəzdirərək “Türk milləti” “Türk dili” sözlərini “azərbaycanlı”, “azərbaycanca” kimi təhrif etmiş, ya da ümumiyyətlə həmin hissələri kitabdan çıxartmışlar.

Gördüyüümüz kimi, Sovetlər Birliyi dönəminin 70 ili ərzində “Sovet Azərbaycanı” daha çox sovetləşmə-ruslaşma, “İran Azərbaycanı” isə əsasən iranlılaşma-farslaşma ideoloji prosesinin içində olmuşdur. Bununla da 20-ci əsrin sonlarına qədər hər iki Azərbaycanda “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan ədəbiyyatı” anlayışları Sovet Rusiyası və Pehləvilər İranının (daha sonra Rusiya Federasiyası və İİR-in) təsiri altında mümkün olduğu qədər ilkin Türk mahiyyətindən uzaq tutulmuşdur. Ancaq 1990-cı ilin başlarında “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq yenidən Türk kimliyinə və Türk dilinə sahiblənməsi və Türk Azərbaycanına dönüş etməsi Azərbaycan türklərinin yenidən bütöv-

ləşməsi yolunda mühüm bir mərhələ olmuşdur. Doğrudur, Rusiya Federasiyası SSRİ-nin dağlımasından sonrakı ilk illərdə Quzey Azərbaycanda məcburi olaraq buraxdığı boşluğu doldurmaq yolunda bir sıra addımlar atmışdır. Bizcə, bu anlamda Quzey Azərbaycanın müstəqilliyinin ilk illərində təbii şəkildə ortaya çıxmış “Türk Azərbaycanı” ruhunun bir qədər sonra zəifləməsi, hətta Türk dilinin yenidən “Azərbaycan dili” kəliməsiylə əvəzlənməsi, özəlliklə Konstitusiyada bu cür təsbitini tapması təsadüfi olmamışdır. Deməli, SSRİ-nin varisi olan Rusiya Federasiyası Sovetlər Birliyi dönməndə olduğu kimi, Azərbaycanda baş verən hər bir prosesi ciddi şəkildə təqib etməklə kifayətlənmir, eyni zamanda onun milli kimliyinin, milli dilinin, milli mədəniyyətinin, milli fəlsəfəsinin, milli tarixinin, milli ədəbiyyatının bir sözlə milli ideyاسının hansı istiqamətdə formallaşmasına və inkişafına bacardığı qədər təsir göstərməyə çalışır. Təbii ki, Rusiya Federasiyasının ideoloqları bunu edərkən də “Sovet Azərbaycanı” dönəmi məktəbinin yerli yetirmələri olan tarixçi, dilçi, fəlsəfəçi, ədəbiyyatçı və başqa ziyalılardan, özəlliklə də bu sahələrdə etnik azlıqları təmsil edənlərin təmsilçilərindən kifayət qədər yararlanmağa çalışmışdır, çalışmağa da davam edir.

“Iran Azərbaycanı” dövründə Turan-İran məsələsi...

Yüz illərlə aparılan antitürk ideologiyasının nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birligi nəticəsində 1925-ci ildə Türk Qacarları devirlərək onların yerinə fars Pəhləviləri hakimiyyəti gətirildi. Bununla da əfsanəvi “Iran”的 gerçəkçi İранa çevriləməsi üçün ciddi zəmin hazırlanaraq türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərkədən farsçı-ariyançı “Iran”a çevriləməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də “Iran” və “Turan” məsələlərində qafası qarışdırılan türklər, o cümlədən türk aydınlar arasında “Arian” kimlikli Pəhləvilərin hakimiyyətə gətirilməsiylə də, ziddiyyətli düşüncələr daha da dərinləşdi. Başqa sözlə, Qacarların devrilməsindən sonra (1925) türklər arasında “Türk Turanı” (Turanian) ilə yanaşı, ortaq vətən, mədəniyyət və dövlət kimili “Iran” anlayışı şüurlarda yer tapmağa başladı. Bizcə, “Iran” anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin eksəriyyəti bundan çıxış yolu kimi Arian-Fars kimlikli “Iran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular. Yəni 1925-ci ildə Türk Qa-

carlar dövlətini itirmeyimizin nəticəsi olaraq ortaya çıxan arian-fars kimlikli “İran”a qarşı olaraq təskinliyimizi, daha sonra da xilasımızı Türk “Azərbaycan”da aramağa başladıq. Çünkü Türk ulusu olaraq qafamızı qarışdırın Fars-Arian İrandan qurtulmaq üçün hələlik, böyük Turan deyil, Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.

Bu anlamda vaxtilə Türk hökmdarlarını apardığı mücadiləni və islahatları da “Turan” çərçivəsində deyil, geniş mənada “İran” dar anlamda isə Azərbaycan yönündən yanaşırıq. Bu zaman Azərbaycanı müdafiə etmək naminə də Türk hökmdarlarının mücadiləsini və islahatlarını 1925-ci ilə qədər pis-yaxşı mövcud olan Türk sülälələ dövlətlərinin “Turan” çərçivəsində deyil, 1925-ci ildən sonra hakimiyyətə gətirilmiş Pəhləvilərə nisbətdə Fars-Arian “İran”ı kontekstində görür, bu cür “İran”ı da yalnız 1925-ci ildən sonraya yox bütün zamanlara şamil edərək Azərbaycanın daimi düşməni kimi qələmə veririk. Sovetlər Birliyinin və Pəhləvilərin Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyaset nəticəsində də Nadir şah Əfşarlar, Şah İsmayıll Xətayılər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar bir sözlə, bütün Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də Türkün və Azərbaycanın düşməni olurlar. Başqa sözlə, Sovetler Birliyində Stalnin, Pəhləvilərdə Rza Mirpəncin apardığı siyaset Azərbaycan türklərinin kimliyinə yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “İranlı” və “Azəri” kimliyi gətirilmişdir (222, s.284-285).

Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində 1925-ci ildən sonrakı “İran”a nisbətlə “İran şahları” kimi adı keçən bütün Türk hökmdarları düşmən və işgalçi kimi qələmə verilirlər. Özəlliklə, Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi” kitablarında 1925-ci ildən sonrakı “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu coğrafiyada Türklerin hakimiyyət sürmələri nəzərə alınmadan bütünü Azərbaycana, Türkiyəyə bütünlükdə Türklüyü düşmən kimi qələmə verilmişdir.

Hesab edirik ki, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Özəlliklə də, Nadir şah Əfşar ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər

şeydən üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehrani Azərbaycan ərazisində tutmuşdular. Yoxsa, kimlərsə xəyal edirlər ki, Əfşarlar ya da Qacarlar bu dövləti ingilis-amerikan-mason birliyinin əliylə hakimiyyətə gətirilən “Pəhləvilər”, ya da indiki şəci-farsçı “Mollalar” üçün qurmuşlar? Əgər yalnız buna istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa böyük yanlışlıq edirlər. Əgər bu gün türklər ən azı min ilə yaxın bir tarixdə hakimiyyət sürdükleri əfsanəvi ya da gerçək Turan və İran coğrafiyalarında mövcud olan “İran İslam Respublikası”nda haqsız duruma düşüblərsə, bu fars ya da farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-rus-alman qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.

Ona görə də, bu gün əfsanəvi ya da gerçəkçi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik türklərin burada əsasən söz sahibi olmamasından çıxış edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünkü xarici qüvvələrin əliylə sonuncu Oğuz-Türk dövləti Qacarların yerinə hakimiyyətə gətirilmiş farsdilli “Pəhləvilər”lə “Mollalar” türklər olmadan varlıqlarını sürdürə bilmək halında deyildir. Hər halda bugünkü “İran İslam Respublikası” adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır. Bir sözlə, Türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönenməndə olduğu kimi, “İran İslam Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan farsdilli “Molla” rejimi də, onları vaxtilə Türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Güney Azərbaycan türkləri “İran İslam Respublikası”ndan ayrılib müstəqilliyini elan edərsə, “İran İslam Respublikası” da bitmiş olacaqdır.

Ona görə də, indiki farsdilli şəci “Mollalar” rejimi da yaxşı anlayırlar ki, “İran İslam Respublikası”nın hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Heç bunu, ingilis-amerikan qüvvələrinin əliylə hakimiyyətə gətirilmiş farsdilli Pəhləvilər bacara bilmədilər. Sadəcə, Pəhləvilər dövründə də yüksək, məsul vəzifə tutan Türk məmurlarının, Türk millət vəkillərinin, Türk

dini rəhbərlərinin əksəriyyətinin şüurunda “İran”ın bütövlüyü, “İrançılıq” əsas yer tuturdu. Doğrudur, Azərbaycandan olan türk məmurlar, dini rəhbərlər, millət vəkilləri arasında da Azərbaycan türklərinin “İran İsləm Respublikası”ndakı mövcud durumuya razılaşmayanlar var. Özəlliklə, Türk dilinin orta məktəblərdə tədris olunmaması, Türk dilində mətbuatın azlığı, Urmiya gölünün quruması, Azərbaycan türk torpaqlarının digər ostanlar arasında bölüşdürülməsi, Oğuz-Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir. Bütün bular isə, “İran”, “İrançılıq” eyni zamanda şəcəilik ideologiyaları adı altında istismar olunan türkləri, o cümlədən Azərbaycan türklərini yeni yollar aramağa məcbur edir. Bunu, son günlərdə yaradılmış Türk millət vəkillərinin fraksiyası da bir daha ortaya qoymuş oldu. “İran” parlamentinin az qala yarısını təşkil edən Türk millət vəkillərinin Fraksiyasının yaradılması da göstərdi ki, son yüz ildə “İran”, “irançılıq” ideologiyasının Türklərin ya da Azərbaycan türklərinin varlığını inkarı üzərində qurulması əsasən, heç nəyi dəyişdirməmişdir.

Təbii ki, bu günə qədər türklərin, o cümlədən Azərbaycan türklərinin indiki “İran İsləm Respublikası”nda tamamilə təsisiz hala gətirilə bilməməsində yaxın 10 yüz ildə Azərbaycan Türk sülalələrinin (Atabaylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində məhz Oğuz-Türk sülalə dövlətlərinin sayəsində indiki farsdillilə “İran İsləm Respublikası” mövcuddur, dünyada müəyyən bir nüfuzu vardır. Halbuki indi “İran”da hakim qüvvə olan farslar, farsdillilər son on (10) əsrə demək olar ki, Türklər, o cümlədən Azərbaycan Türkəri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həllədici rol oynamamışlar. Oğuz-Türk boylarının gücü və idrakiyla qurulmuş Səfəvilər, Əfşarlar və Qacarlar dövründə bu torpaqlar üçün yüzlərləavaşlar aparmış, eyni zamanda yüzminlərlə, milyonlarla övladlarını bu yolda qurban vermişlər. Belə olduğu təqdirdə, Türklər, Azərbaycan türkləri necə ola bilər ki, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən Fars milləti, ya da Farsistanla deyil, Oğuzluqları, Türklükləri, Azərbaycanlıqlarıyla öyünmüşlər.

"1925-ci ildə Böyük Britaniyanın birbaşa dəstəyi ilə Qacarlar dövlətini qanunsuz olaraq devirərək onun yerinə "İran Pəhləvilər" adlı saxta bir hökumət quran, daha sonra bu saxtakarlığı "İran İslam Cumhuriyyəti" ismiylə 1979-cu ildən indiyə qədər davam etdirən "şıəci-irançı mollalar" a qarşı əsas gücün Türklər, o cümlədən Azərbaycan Türkləri olması şübhəsizdir. 1925-ci ildək Qacarlarda, yəni öz dövlətlərində pis-yaxşı yaşayan Azərbaycan Türklerinin "İran-Pəhləvi" və "İran İsləm Cumhuriyyəti" dövrlərində ön plana çıxmاسının əsas səbəbi qanunsuz hakimiyyətə gələnlərin, özlərini türklər qarşısında ağa kimi apararaq bütün haqq və hüquqlarını tapdalamaları, qanları bahasına qurulmuş dövlətin din-məzhəb qardaşı saydıqlarının əliylə əleyhinə çevrilmələri olmuşdur. Əgər Qacarlar dövləti dövründə fars, türk, kurd, ərəb, lur fərqi qoyulmadan hər bir etnik qrupun diliñə, mədəniyyətinə, əxlaqına, həyat tərzinə saygı göstərilirdi. Türkün qurduğu dövlətdə ingilislərin oyunağı olaraq hakim olan aryançı irançıların Türk düşmənciliyi qəsdli xarakter daşımışdır.

Belə ki, irançı-şıəci "mollalar" Türksöyli millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılmasına icazə verməsinin ardınca, Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyi hazırlanması haqqında qərar da qəbul edib. Farsların öncüllüyüündəki sözdə demokratik "İrançılar"la, sözdə dinçi-şıəci "mollalar" Türk dövlətini qanunsuz olaraq qəsb etdiklərini yaxşı bilirlər, bunu yaxşı bildikləri üçün də məcburən bu addımları atırlar. Vaxtilə irançı-şıəci "mollalar" bu qanunsuzluqlarını Əhəmənilər və Sasanilərdən qalma dövlətçiliklərilə, bu coğrafiyada onlardan əvvəl və sonra mövcud olmuş Türk dövlətçiliyini ört-basdır etmək istəsələr də, bu çox da uğurlu alınmayıb. Onlar yaxşı bilirlər ki, Avroplıların da yardımıyla ortaya qoyduqları bu cür aldatmacalar, quramalar müvəqqətidir və Türkün varlığı gec-tez onların saxta "İran-İslam" adlı qurama dövlətçiliyini məhv edəcəkdir. Ona görə də şıəci-irançı "mollalar" ikibaşlı oyun oynayırlar. Belə ki, qanunsuz olaraq "hakim" qüvvəyə çevrildikləri gündən (1925) üzü bəri bir tərəfdən Türklerin, o cümlədən Azərbaycan türklerinin milli varlığına fasiləsiz olaraq qəsd edir, yəni onun dilini, mədəniyyətini, əxlaqını, həyat tərzini aşağılayırlar. Buna paralel olaraq da Azərbaycan türklerinin "İran-fars" kökənli olması tabliğatını aparır, ortaç yurd və ortaç kimlik anlamında "İran", "İranlı", "İran mədəniyyəti" kimliyini üst səviyyəyə qaldırmağa

çalışırlar. Digər tərəfdən şıəci-irançı "mollalar" din amilindən yaranaraq Azərbaycan türklerinin müsəlman kimliyini qanunsuz ağalıqları yolunda bir oyun halına salmışlar. Bir sözə, şıəci-irançı "mollalar" hər iki amildən istifadə edərək qanunsuz ələ keçirdikləri Türk dövlətinin yenidən əsil sahiblərinə qayitmamasına çalışırlar.

Bu anlamda şıəci-irançı "mollalar"ın son zamanlarda Türklərin, o cümlədən Azərbaycan türklerinin xeyrinə atdığı kimi görünən addımlara çox həssas yanaşmalıdır. Qacarlardan qəsb olunmuş Parlamentdə əsasən Türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılması, eyni zamanda Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyinin hazırlanması müsbət amillər olsalar da, bunu böyük bir uğur hesab edib şışırtmək də, eləcə də "mollalar"ın oyunu sanıb tamamilə gözardı etmək də doğru deyildir. Doğrudur, bu gün Qacarlar dövlətində qanunsuz olaraq oturan "irançı-şıəci" qılıqlı "mollalar"ın qismən də olsa, bu addımları atmaqla Türk varlığıyla razılaşmalı olmaları ən azı 1925-ci ildən indiyə qədər apardıqları antitürk ideologiyasının az-çox ugursuzluğunu ortaya qoyur. Ancaq Qacarlar-Türk Parlamentini "İran-Fars Parlamentinə" çevirərək biz türklərə Türk Fraksiyasını "bəxş" edənlərə, eləcə də avropalıların əliylə yağmaladıqları Türk dövlətinin yerində qurduqları qanunsuz "hakimiyyətləri" dönəmində Ana dili-Türk dilinin aradan qaldırıb indi bu yönə hansısa kiçik bir güzəştə gedənlərə haqq etdikləri yerlərini göstərənə qədər əsas hədəfimizdən uzaqlaşmamalıydıq. Çünkü irançı-şıəci mollalar bu addımları atmağa məcbur olsalar da, ancaq onların da özlərinə görə müəyyən planları var. Şübhəsiz, "irançı-şıəci" qılıqlı mollalar bu addımları atmaqla Azərbaycan Türklerini əsas hədəfdən yayındırmaq, bununla da qanunsuz ağalıqlarını sürdürmək məqsədi güdürlər. Bu anlamda buna oxşar digər gözlənilməz addımlar da atmağa davam edəcəklər. Belə bir durumda Azərbaycan türkleri daha soyuqqanlı davranışaraq Qacarlar dövründə qəsb olunmuş dövlətçiliyini bərpa etməyə çalışmalıdırlar.

İrançı-şıəci "mollalar" dərk etməyə başlayıblar ki, Qacarlardan-Türklərdən qəsb etdikləri dövləti nə irançılıq, nə də şıəciliklə saxlamaq mümkün deyildir. Azərbaycan türklerinə edilən son "güzəştər"in arxasında irançılıqla farsçı şıəciliyin çöküşü kimi acı həqiqət dayanır. Bu "güzəşt"lər qanunsuz irançı-şıəsi "molla"

ağalığının ciddi siqnallarıdır. Bu “güzəştlər” o deməkdir ki, “şıəşçi-irançı mollalar” Azərbaycanla, Azərbaycan türkləriylə bir yerdə, bir dövlətdə yaşamaq istayırlarsə, ya vaxtilə ingilislərin, almanların daha sonra amerikanların oyununa gəldiklərini açıqca ortaya qoyub qanunsuz sahibləndikləri dövləti öz yiyələrinə geri verməli, ya da ölkənin ən azından iki hissəyə bölünməsinə razı olub yalnız Farsistanda və ətrafında ağalıqlarına davam etməlidirlər.

Hazırda 1990-cı illərin başlarında “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsi, eyni zamanda ilk dövrlərdə əsasən, daha sonra qismən Türk ruhunu ifadə etməsi “İran Azərbaycanı”nda geniş əks-səda doğurmuşdur. Belə ki, “İran Azərbaycanı” kəliməsindəki “İran” kimliyinə və vətəninə etiraz olaraq Azərbaycanın güneyində yaşayan soydaşlarımız iki vacib şüar irəli sürməkdədirler: 1) “Haray, haray mən Türkəm!”; 2) “Azərbaycan var olsun, istəməyən kor olsun!” ya da “Azərbaycan İran deyildir!”. Gördüyüümüz kimi, hər iki şüar birmənalı şəkildə “İranlı” ya da onun kiçik forması olan “azəri” milli kimliyinə, eyni zamanda “İran” adlı vətən-ölkə kimliyinə qarşı ortaya atılmışdır. “İranlı-azəri” etnik, “İran” vətən-ölkə kimliyinə qarşı isə dəqiq şəkildə Türk etnik kimliyilə Azərbaycan vətəni kimliyi qoyulur. Çünkü “Mən Azərbaycanam”, “Mən Türkəm” ikiliyi vətən və millət ya da millət və vətən anlayışlarının milli düşüncədə daşlaşması, monolitləşməsidir. Deməli, Güney Azərbaycan türklerinin əsas yolu Güney Azərbaycanın vətən və milli kimlik baxımdan “İran”a bağlı olmadığını isbat etmək, bu anlamda “İran Azərbaycanı” anlayışının yerinə də “Türk-Turan Azərbaycanı” düşüncəsini formalasdırmaqdır. Bizcə, son zamanlarda bu yolda Güney Azərbaycan Türk aydınlarından M.Şəhriyar, Səhənd, M.Zehtabi, Əli Təbrizli, Cavad Heyət, Qulamrza Səbri Təbrizi və başqaları böyük əmək sərf etmişlərdir.

NƏTİCƏ

Biz nəticə olaraq iki məsələyə toxunmağı vacib hesab edirik:

- 1) Türkiyənin öndərliyində baş tuta biləcək Türk Birliyi, 2) Azərbaycanın bütövlüyündən keçən Türk Birliyi ideyası!

1. Bu gün Türkiyə Türk Dünyasının sözün həqiqi mənasında aparıcı dövləti olub dünyanın da super güclərindən biri olmaq istəyirsə, hədəfini dörd mərhələdən ibarət olaraq müəyyənləşdirməlidir: 1) Türkiyə daxilində islamlıq və türklük ideyaları dəqiqləşməli; 2) İslam və qeyri-İslam Türk Dünyasına hesablanmış hədəflər müəyyənləşməli; 3) İslam dünyasındaki hədəflər bəlirlənməli; 4) Dünyanın hansı simada super güclərindən biri olmaq istəyi konkretləşməli. Biz eyni sözləri Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızıstan, Azərbaycan haqqında da deyə bilərik. Ancaq bu günün gerçəkliyi daha çox Türkiyənin üzərində dayanmağımızı ortaya qoyur. Təbii ki, bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra Türk dünyasının, ardınca da İslam dünyasının da lideri ola bilər. Yaxud da iki əsr bundan öncə (1828-ci il) bir hissəsi çar Rusiyası tərəfindən işğal olunan və yenicə müstəqilliyini qazanan Quzey Azərbaycan, digər hissəsi isə “Iran İslam” rejiminin hakimiyyəti altında olan Güney Azərbaycan vahid Azərbaycan olacağı təqdirdə Türk-İslam dünyasının lider dövləti olmaq gücündədir. Sadəcə, bu günün gerçəklilikləri Qazaxıstanın, Azərbaycanın ya da digər bir müsəlman Türk dövlətinin deyil, daha çox Türkiyənin Türk dünyası və İslam dünyasının lideri olmasını önə çıxarıır.

Doğrudur, bu gün Türkiyə təkbaşına İslam dünyasının yenidən mərkəzi olmaqdə çətinlik çəkir. Bu da ondan irəli gəlir ki, Türkiyə bir müddət Türk-İslam dünyasının lideri olması məsələsində doğru yol xəritəsi cıza bilməmişdir, ya da belə bir yolu çizməga imkan verməyən iç və xarici qüvvələr olmuşdur. Özəlliklə, son bir əsrdə Türkiyənin digər Türk-İslam xalqlarıyla istənilən münasibətləri qura bilməməsi diqqətçəkicidir. Halbuki Türkiyənin müsəlman türk-

ləri Osmanlı dönməndə uzun bir müddət İslam dünyasının mərkəzi halında olmuşdur. Doğrudur, bu daha çox qılınc gücü və dini təbliğat sayəsində baş vermişdir. Amma Osmanlinin varisi olan Türkiyənin bu gün eyni siyasi-fəlsəfi ideologiyadan çıxış edərək yenidən yalnız Türk-İslam dünyasının deyil, dünyanın güclü dövlətlərəndən biri olması çox da zor görünmür. Hər halda Türkiyə bildiyimiz, gördüyüümüz qədər son illərdə buna doğru uğurlu cəhdər göstərməkdədir.

Bizcə, Türkiyə öncə qeyri-müsəlman Türk xalqlarını da gözardı etmədən, hər şeyi Türk müsəlman xalqlarıyla əməkdaşlıqdan başlamalıdır. Bu zaman da Türkiyə ilk növbədə, öz içindəki islamlıq və türklük ideolojisinə aydınlıq gətirməlidir ki, Türkiyə xaricindəki türk-müsəlman xalqlarıyla münasibətdə də hədəflərini doğru müəyyənləşdirə bilsin. Başqa sözlə, Türkiyə daxilində dövlət siyaseti olaraq türklük və islamlıq məsələsi aydınlığa qovuşmadan, bu ölkənin digər Türk müsəlman xalqları ya da dövlətləriylə münasibətləri dostluqdan vahid birliyə doğru yüksəlişini gözləmək mənasızdır. Bu baxımdan Türkiyə dövlətinin islamlıq və türklük məsələsində dəqiq, aydın hədəfi olmalıdır.

On azı on əsrən çoxdur ki, Türk-Turan xalqlarının özəyi dirəyi olan Qıpçaq-Tatar və Oğuz-Karluk boyları İslam dünyası içində müsəlman kimi yaşayırlar. Bu on əsrən çox sürən tarix boyu İslam dini inancı istər Türk xalqlarının möişət həyatında, istərsə də dövlətciliyində (Türk dövlətlərinin qurulmasında, inkişafında və tənəzzülündə) mühüm rol oynamışdır. Ancaq burada daha önəmli məsələlərdən biri ən azı on əsrlik müddət ərzində İslam dininin, İslam fəlsəfəsinin və İslam mədəniyyətinin Türk xalqlarının həyat tərzinə, mədəniyyətinə, dünyagörüşünə, fəlsəfəsinə, adət-ənənələrinə (toyları, yasları, mərasimləri) nə dərəcədə təsir göstərməsidir. Başqa sözlə, Türk-Turan xalqlarının əsasən İslam mədəniyyəti arealına daxil olmasına milli özünəməxsusluqlarını nə qədər qoruması ya da qoruya bilməməsidir.

Əlbəttə, İslamaqədərki və İslam dövründəki Türk-Turan xalqlarının adət-ənənələrini, mədəniyyətini, fəlsəfəsini, dövlətcilik ənənələrini yalnız o şəkildə müzakirə etmək olmaz ki, hər şey ya qaradır, ya ağdır. Yəni İslamaqədərki və İslamlıq dövründəki Türk xalqlarının adət-ənənələrində, mədəniyyətində, fəlsəfəsində müsbət və mənfi olanları yalnız İslam diniylə müqayisə etmək doğru deyil-

dir. Bu gün də məsələni bu cür qoymağın doğru görmürük. Hər bir məsələ elmi cəhətdən, mümkün olduğu qədər obyektiv olaraq əsaslaşdırılmalıdır. Düzdür, "elmi" və "obyektiv" sözlərinin özlərində də hardasa – indi biz dünya tarixini, elmini, ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini öyrənəndə görürük ki, nə qədər subyektiv amillər vardır. Bu baxımdan müxtəlif mədəniyyətlər (Mesapatomiya, Misir, Roma, Zərdüştlük, Buddizm, Xristianlıq, İslam və b.) daxilində Türkün varlığını nəzərdən keçirərkən, burada əsas diqqət yalnız onların türklərə nə verdiyinə deyil, eyni zamanda turanlılardan nələr qazandıqlarına da önəm verməliyik. Əks təqdirdə belə anlaşılır ki, Türklər ayrı ayrı mədəniyyətlərdən ancaq nə isə alıblar, demək olar heç bir mədəniyyət yaratmayıblar. Bunu, bu və ya digər formada Türklərin İslam mədəniyyəti içinde olduğu zaman kəsiyinə də aid edirlər.

Bütün bunları Türk-Turan xalqlarına qarşı ədalətsizlik hesab etməklə yanaşı, ən doğru yolu məsələyə bütöv şəkildə yanaşılmasını görürük. Məsələn, İslam və Türkük məsələsinə bütövlükdə, kompleks olaraq yanaşmaq lazımdır. İslamaqədərki dövrə Türk mədəniyyətində, Türk fəlsəfəsində müsbət cəhətlərlə yanaşı, mənfi cəhətlər olduğu kimi, eyni məsələlərin aşağı-yuxarı İslam dövrüylə başlayan dönəmlərdə də yaşamağımız təbiidir. Yəni Türkün İslamlıq dövründə əldə etdiyi hər bir uğuru İslamlı bağlayıb şisirtmək nə qədər yanlışdırsa, uğursuzluqları da yalnız İslam dininin adına çıxmaq da eyni dərəcədə haqsızlıqdır. Bir ulusun, toplumun uğuru ya da uğursuzluqlarını bütövlükdə hər hansı bir dinlə bağlamaq kökündən yanlışdır. Əgər hər hansı bir din bir millətin, toplumun bütün qədərini, yəni keçmişini, bu gününü və gələcəyini tamamilə həll etmək gücündədirsə, o zaman problemi dində deyil ulusda axtarmaq lazımdır.

Bu anlamda Türk xalqlarının İslamaqədərki həyatıyla (əxlaq, fəlsəfə, dünyagörüş, dövlətçilik və s.), İslam dövrü ilə başlayan həyatı arasında böyük uçurumlar açmaq, özəlliklə İslamaqədərki həyat tərzini yumşaq dillə desək, kölgədə qoyub İslam diniylə başlayan dönəmləri isə şisirtmək Türk-Turan xalqlarının bugünkü problemlərinin həlli yolunda ciddi əngəllərdən biridir. Bu ona gətirib çıxarıır ki, İslam dininə, İslam mədəniyyətinə bağlı bir müsəlman türkü bütün varlığını yalnızda, Qərb-Xristian mədəniyyətindən təsirlənmiş başqa bir türk isə hər şeyi Qərb demokratiyasında, Qərb

liberalizmində axtarır. Bununla da, bir toplum öz içində ən azı ikili zehniyyətə yuvarlanır ki, həmin şüurlardan çıkış edən elm insanları, araşdırmaçlar da özlərini ya İslam dünyası – İslam mədəniyyəti ya da Qərb-Xristian dünyası – Qərb mədəniyyəti daxilində görürler.

Bələ olduğu təqdirdə, özünü Şərq-İslam dünyasının içində görün bir türkü ittihəm edə bilmədiyimiz kimi, eynilə özünü Qərb-Xristian dünyasında görünen Türkü də suçlaya bilmərik. Çünkü müsəlman türkü üçün İslam dünyasının ya da Türk-İslam dünyasının problemləri və həll yolları bir istiqamətdə, qərbçi türk üçün isə Qərbin demokratik, sivil, dünyəvi dünyanın problemləri və həll yolları başqa istiqamətdə maraqlıdır. O zaman bu gün, hər hansı türkün islamçılığı ya da qərbçiliyi üzərindən mühakimələr çıxarılması doğru deyildir. Çünkü din dəyişdirmək deyil də, milli kimlik dəyişdirmək faciədir. İlk baxışda bu fikirlər doğru görünməyə, hətta yanlış anamlarda da yozula bilər. Ancaq heç bir zaman unutmamalıq ki, din dəyişdirmək millətlərin taleyində dəfələrlə olmuşdur. Bu anlamda din dəyişdirməyi faciə deyil, Tanrıya gedən yolda daha mükəmməl bir axtarış kimi dəyərləndirmək lazımdır.

Əgər Türk-Turan xalqlarının böyük bir qismi 10 əsrənən çox İslam dini üzərində dayanıb, bu din vasitəsilə Tanrının yolunun yolcusu olduqlarına inanırlarsa təbiidir. Lakin bu o demək deyil, Türk-Turan xalqları İslamaqədərki tapındıqları milli və qeyri-milli dinlərində tamamilə yanlış yolda olublar. Demək istədiyimiz odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürüməkləri (yəni Türk əxlaqı, estetikası, adət-ənənələri, törələri, həyat tərzi, dövlətçiliyi və s.) İslamlıqla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb Türk kimliyini arxa plana keçirmək doğru deyildir. Doğrudur ki, Şamançılıq, Xristianlıq, Buddizm, Yəhudiliklə müqayisədə Türklər özlərini daha çox İslamlıqda tapmışlar. Məhz Türk özünü İslamlıqda daha çox tapdıığı üçün də Tanrıya gedən yolda 10 əsrənən çoxdur İslamla birlikdədir. Bununla yanaşı onu da idrak etməliyik ki, Türklərin İslam dinini qəbul etməyi sadəcə, Tanrı yolunda yürüməyin ən uğurlu davamıdır. Ancaq bu heç də İslamdan kənardə başqa yollarla (xristianlıq, buddizm, şamançılıq, yəhudilik və b.) Tanrı yolunda yürüməyə davam edən Türk soydaşlarımızı inkar etmək anlamına gəlməməlidir.

Ona görə də, burada diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapılmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmek, yaşatmaq yoludur. Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyətçiliyimizə Qərb milliyətçiliyi, İslamçılığa isə Sami dinciliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyətçiliyi Türk milliyətçiliyini, Sami-Yəhidi dinciliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləri adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.

Bizcə, bu anlamda Türk xalqlarının həyatında mühüm rol oynamış, həmin rolu oynamağa davam edən istər İslamçılığa, istərsə də milliyətçiliyə münasibət ilk növbədə, bir Türk dini-fəlsəfi dünyagörüşünün və Türk milliyətçiliyinin çərçivəsində olmalıdır. Əlbəttə, bu o anlama gəlmir ki, hər bir millət İslam dininə öz kimliyindən yanaşaraq onun əsil mahiyətindən uzaqlaşmalıdır. Ancaq eyni şəkildə öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin, konkret İslam mədəniyyətinin içində eritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində və qədərin-də olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimliyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü və özülü isə məhv olur.

2. Türk Birliyinin Quzey və Güney Azərbaycan türklüyünün birləşməsindən sonra gerçəkləşməsi ən ciddi məsələlərdən biridir. Çünkü yalnız Azərbaycan türkləri mənəvi-psixoloji və fiziki anlamda birləşdikdən sonra Türklük yeni bir güc əldə edəcəkdir. Hesab edirik ki, Azərbaycan türklüyünün bütövləşməsi bütün Türk Dünyasına ciddi bir güc qatacaqdır. Çünkü Azərbaycan türklüyünün yerleşdiyi coğrafi və strateji mövqə Türklük üçün son dərəcə önemlidir. Eyni zamanda Azərbaycan türklüyü tarixən Türklük və Turançılıq ideyasını özündə yaşıdan və yaşıda biləcək ən əsas mərkəzlərdən

biridir. Bunu, Qərb dünyası da, eyni zamanda onların sayəsində Qacarları devirərək hakimiyyətə gələn farsçı-irançı qüvvələr də yaxşı bilirlər. Bu anlamda Azərbaycanın bir hissəsində müstəqil Türkçülüyün olması irançıları və havadarlarını çox narahat edir.

Ancaq bu gün İran İslam rejiminin bütün cəhd'lərinə baxma-yaraq Güney Azərbaycanda Müstəqil Azərbaycana, Azərbaycan türklüğünə sevgi durmadan artmaqdadır. Dogrudur, Quzey Azərbaycandakı bəzi ruspərəstlər, farspərəstlər, ingilispərəstlər bu sevginin artmaması üçün əllərindən gələni edirlər. Ancaq bütün hallarda onlar bunun qarşısını tamamilə ala bilmirlər və bilməyəcəklər də. Bunu, Qərbdə, Rəsiyada və “İran” rəhbərliyi də yaxşı anlayır, nəticənin onlara görə daha da ürəkaçan duruma gəlməməsi üçün hər cür əmək sərf edirlər. Rusiya Quzey Azərbaycana davranışında münasibətini sərtləşdirməklə, Ermənistan vasitəsilə tez-tez atəşkəsi pozmaqla Quzey Azərbaycanın güclənməsini əngəlləmək istəyir. Quzey Azərbaycanın yeni imkanlar əldə etməsi Rusiya və “İran” üçün eyni dərəcədə təhlükəli hesab olunur. Vaxtilə Ermənistanın əli ilə Qarabağ müharibəsində Quzey Azərbaycanı məğlub duruma salan bu qüvvələr, hər yolu dənəyərək iki Azərbaycanın bir olmasını istəmirlər, bunu heç gizlətmirlər də!

Ancaq artıq Azərbaycan Türkleri iki əsrlik ayrılığa, parçalanmaya son demək üçün yeni bir aşamaya qədəm qoyublar. Əgər Azərbaycan türkləri Əfşarlar və Qacarların ilkin dönmələrində olduğu kimi toparlana bilsələr, yalnız Təbrizli, Bakılı, İrəvanlı, Dərbəndlə, Xoylu, Urmiyalı, Gəncəli, Qəzvinli Azərbaycana deyil, bütövlükdə əski Turana sahib çıxa bilərlər. Bəlkə, bu günün reallıqları baxımından yazdıqlarımız xəyalpərəstlik kimi görünür, ancaq biz türklər dəfələrlə xəyal görünənləri gerçekliyə çevirmişik. Bunun əksi olaraq da gerçek olanları da, bir xəyal kimi əlimizdən vermişik. Bu anlamda Nadir şah Əfşarın ağılli siyasəti nəticəsində böyük Azərbaycan mərkəzli Türk dövləti qurmaq yolunu davam etdirməliyik.

Bunun üçün bu gün Azərbaycanın bütövləşdirməyin əsaslarını, yəni bütövləşdirmə yolundakı əsas prinsiplərimizi ortaya qoymaq zamanıdır. Bizcə, Azərbaycanı bütövləşdirməyin əsasları aşağıdakı məsələlərin aydınlığa qovuşmasıyla birbaşa bağlıdır: 1. Yeni dönmədə tarixi-coğrafi Azərbaycanın siyasi-ideoloji Azərbaycana çevrilməsi yolundakı ilk addımlar – Əfşarlar dönməmində Azə-

baycan vilayətinin qurulması; 2. Azərbaycanın Qacarlar dönəmindəki yeri və mövqeyi; 3. Azərbaycan Cümhuriyyətinin qurulması və Azərbaycanın bütövlüyü məsələsinin yeni qoyuluşu; 4. Sovetlər Birliyi və “İran Pəhləvilər” dönəmində Azərbaycanın bütövlüyü məsələsinin siyasi və milli aspektləri; 5. Quzey Azərbaycanın müstəqiliyi dönəmində Güney Azərbaycanda yüksələn “İstiqlal” ideyası.

Əgər biz birinci və ikinci məsələlərə bir bütün şəkildə yanaşsaq görərik ki, yeni dönəmdə “tarixi-coğrafi Azərbaycanı” siyasi-ideoloji Azərbaycana çevirən və ona rəsmi status verən Nadir şah Əfşar, onun yolunu davam etdirən Ağa Məhəmməd şah Qacar və Abbas Mirzə olmuşdur. Dogrudan da, bu üç Türk dövlət xadimi Azərbaycanın bütövləşməsi uğrunda çox mücadilə vermiş, bu yolda önəmli işlər görmüşlər. Ancaq əgər bugünkü “Azərbaycan tarixi” kitablarında onların adları yalnız başkəsən, yadelli işgalçi, qaniçən hökmədarlar kimi yazılırsa, deməli Turan qayəli Azərbaycan milli ideyasının, Azərbaycanın bütövlüğünün mahiyyətini sözün həqiqi mənasında dərk etməmişik. Bu məsələylə bağlı hökmən deməliyəm ki, nə vaxta qədər “Azərbaycan Türk xalqının tarixi”ni deyil, “Azərbaycan taixi”ni, yəni yalnız coğrafi bir ərazinin ya da vətən tarixini yazacaq, buna uyğun olaraq sinkretik bir tarix uyduracağıqsa, o zaman Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr bizlər üçün doğma deyil, yad olacaqlar.

Bu məsələnin burada geniş izahına yol vermədən deyə bilərik ki, xalqın deyil, coğrafi ərazi ya da vətən tarixini yazmağa davam etdiyimiz üçün mövcud “Azərbaycan tarixi” kitablarında da bizə bəlli səbəblərdən, əsasən Azərbaycanın bütövləşməsindən çox Azərbaycanın parçalanmasını təbliğ edilir. Çünkü bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində cəsarət və iradə yoxdur ki, Azərbaycan türklərinin tarixini yazsınlar. Əgər belə bir tarixi kitablar yazılsarsa, Azərbaycanın, Azərbaycan türklüğünün bütövləşməsi və son nəticə olaraq Türk Birliyinin qurulması gerçək olacaqdır.

Bunun üçün də yeni tarix kitablarında Nadir şah, Ağa Məhəmməd şah, Abbas Mirzə kimi Türk böyüklerini Azərbaycanın, Azərbaycan türklüğünün bütövlüyü üçün mücadilə vermiş və bu yolda şəhid olmuş şəxsiyyətlər kimi qələmə verməliyik. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş, bu torpaqlarda

hökmdarlıq etmiş Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə övladlarımıza çatdırı bilsək, o zaman Azərbaycanın bütövlüyü də gerçəkləşəcəkdir. Əgər yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad Türk dövlətlərində yaşamaları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman onların özlərinə inamı daha da artacaq, bütövlük və birlik ideyasına möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyin ilk prinsipi bugünkü nəslin Nadir şah Əfşarlara, Ağa Məhəmməd şah Qacarlarla, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilməlidirlər.

Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan” və “Türkmənçay” barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının, yəni Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, təbii ki, Azərbaycan Türk hökmdarı Abbas Mirzənin də bütövlük uğrunda apardığı müharibələrini bəzilərinin dili ilə desək, özümüzdən “Iran adılanan ölkə”nin adına yazmaqla kifayətlənəcəyik.

Ümumiyyətlə hesab edirik ki, XX əsrin əvvəllərində Quzey və Güney Azərbaycan türkləri, onun tanınmış simaları Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqaları, əsasən Azərbaycanın mənəvi, daha sonra fiziki birliliyi uğrunda çox mühüm işlər görmüşlər. Təbii ki, burada müəyyən yanlışlıqlar və kənara çıxmalar olmuşdur, amma bu məsələyə bir bütün kimi yanaşsaq, bütövlük yolunda ciddi addımlar atılmışdır. Amma etiraf etməliyik ki, Sovetlər Birliyi və Pəhləvilər dönəmində bu ideyalara qarşı antitəbliğat maşını işə düşdü. Belə ki, Quzey Azərbaycanın müstəqilliyini əsasən itirməsi (1920 aprel), çox keçmədən Türk Qacarlar dövlətini Fars Pəhləvilərin əvəz etməsi Güney Azərbaycanda Quzey Azərbaycana olan münasibəti dəyişməklə yanaşı, onun statusu da aşağı düşdü. Bu isə Azərbaycanın bütövlüyü yolunda müəyyən dəyişiklikləri özüylə bərabər gətirdi. Burada əsas məsələ bir-birinə yaxın iki Türk dövlətinin – Azərbaycan Cümhuriyyətinin və Qacarlar dövlətinin

mahiyyətinin dəyişməsi, bunun əvəzində zahirini qoruyub saxlaması idi. Belə olduğu təqdirdə, artıq iki Azərbaycanın bir olması məsələsi başqa aspektlərdən gündəmə gəlməyə başladı. Yəni Azərbaycanın bütövləşməsi məsələsi SSRİ tərəfindən milli məsələdən kənara çıxarılaraq “beynəlmilələşdirildi”.

Bu anlamda, özəlliklə SSRİ rəhbərliyinin başçılığıyla 2-ci Dünya müharibəsi illərində Azərbaycan SSR ilə Güney Azərbaycanın birləşdirilməsi olayı, Azərbaycanın bütövləşdirilməsi yolunda müsbət cəhətləriylə yanaşı, mənfi məqamları ilə də tarixə iz saldı. Hər halda Güney Azərbaycanda Milli hökumətin yaranması həm buradakı Azərbaycan türklərinin Pəhləvilərə qarşı özünü ifadəsinin bir örnəyi, həm də Quzey Azərbaycanla birləşə bilməsi ideyasını daha da gücləndirdi. Sadəcə, Azərbaycanın bütövlüyü ideyasının SSRİ tərəfindən ortaya atılması, daha sonra Moskvanın bunun arxasında dayanmaması kimi fikirlər də btün Azərbaycan türklərinin yaddaşında mənfi iz buraxdı.

Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, bütövlüyə doğru gedən yolda bir mayakdır. Doğrudur, türklər arasında yalnız Azərbaycana deyil, bütövlükdə əski Midiyaya sahib çıxməqla bağlı da ideya vardır. Təbii ki, əski Turan Midiyasına sahib çıxməq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı həyata keçirək. Əgər iki Azərbaycan bir olarsa, o zaman dünya tarixində Səfəvilərə, Əfşarlara, Qacarlara olan münasibət də, bugünkü mifik “Iran”a və gerçək Turana olan baxışlarda tamamilə dəyişəcəkdir!!!

QAYNAQLAR

Türk dili (Azərbaycan)

1. Abdulla Kamal. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı: Mütərcim, 2009
2. Adıç M. Türk və dünya: munis tariximiz. Bakı, «BSU», 2006
- 2^a.ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyanasının sənədləri işığında(1919-1920-ci illər).Bakı,Şərq-Qərb, 2017
3. Abbasov İdris. Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir? Bakı, “Zərdabi LTD” MMC, 2013.
4. Ağaoğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2007
5. Ağaoğlu Əhməd. İran və inqilabı. Bakı: Azərnəşr, 2009
6. Ağaoğlu Əhməd. Üç mədəniyyət. Bakı, Mütərcim, 2006
- 6^a. Ağayev Ə. Şıə dinində məzdəki inancları(Fransızcadan çevirəni Hamlet Qoca) / “Mədəniyyət dünyası”, X buraxılış, 2005
- 6^b. Ağayev Ə. Bizim millətçilər. Kaspi qəz..Bakı, 25 sentyabr,1903
7. Ağasıoğlu Firudin. Azərbaycan Türklerinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, “Ağrıdağ”, 2014
8. Ağasıoğlu Firudin. Azərbaycan Türklerinin İslamaqədər tarixi. II Bitik: Tarixi coğrafiya. Bakı, “Ağrıdağ”, 2014
9. Ağasıoğlu Firudin. Azərbaycan Türklerinin İslamaqədər tarixi. III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. Bakı, “Ağrıdağ”, 2014
10. Ağasıoğlu F.Azər xalqı.Seçmə yazılar. Bakı,“Ağrıdağ”, 2000
11. Allahmanlı M. Şaman, ozan və aşiq. Bakı, 2002
12. Ayvazov Həsən Səbri. Nədən bu hala qaldıq?//«Füyuzat» jur., №12, 1907, 15 mart.
13. Ayvazov H. Nədən bu hala qaldıq? // Füyuzat (1906-1907). Bakı, Çaşıoğlu, 2006
14. Axundzadə M.F. Əsərləri. Üç cilddə.II cild. Bakı, Şərq-Qərb, 2005
15. Axundzadə M.F. Əsərləri. Üç cilddə. III cild. Bakı, Şərq-Qərb, 2005

16. Avesta. (farscadan tərcümə edən İ.Şəms) Bakı, Azərnəşr, 1995
17. Asiya xalqlarının nağıl və əfsanələri. Bakı, 2005
18. Akçura Yusif. Türkülüyün tarixi. Bakı, Qanun, 2010
19. Azərbaycan tarixi. Üç cilddə. I cild. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1958
20. Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007
21. Azərbaycan tarixi. VII cilddə. II cild. Bakı, Elm, 2007
22. Azərbaycan tarixi. VII cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı, "Elm", 2007
23. Azərbaycan tarixi. VII cilddə. IV cild (XIX əsr). Bakı, "Elm", 2007
24. Azərbaycan Sovet Ensklopediyası. 10 cilddə, I cild. Bakı, Azərnəşr, 1976
25. Azərbaycan Sovet Ensklopediyası. 10 cilddə, VI cild. Bakı, Azərnəşr, 1982
- 25^a. Azərbaycan Sovet Ensklopediyası. 10 cilddə, VI cild. Bakı, Azərnəşr, 1987
26. Azərbaycan tarixi. Dərslik (redaktorlar: Z.M.Bünyadov və Y.B.Yusifov). Bakı: Azərnəşr, 1994
27. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı, «Çıraq», 2009
28. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, I cild. Bakı: Elm, 2004
29. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, II cild. Bakı: Elm, 2007
30. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. Bakı, Elm, 2009
31. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafiq hesabatlar). I c. Bakı, «Azərbaycan», 1998
32. Azərbaycanlı. "Əvam gəzmək – yuxu yatmaqmı dedin?". "Kəşkül", 16 noyabr, Tiflis, 1890, №15
33. Azərbaycan folkloru. Bakı, Şərq-Qərb, 2005
- 33^a. Azəroğlu Balaş. İstibdad dövrünün ədəbiyyatı . XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. 1900-1985-ci illər, Məqalələr məcmuəsi, Bakı, 1990
34. Azərbaycan mifoloji mətnləri. Bakı, Elm, 1988

35. Azərbaycan etnoqrafiyası. Üç cilddə I cild (baş red. T.Bünyadov). Bakı, «Şərq-Qərb», 2007
36. Azərbaycan nağılları.V cilddə.I c.Bakı,Şərq-Qərb,2005
37. Azərbaycan nağılları.V cilddə.V c.Bakı,Şərq-Qərb,2005
38. Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə 1 cild). Bakı, «Elm və təhsil», 2010
- 38^a.Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, “Bakı çap evi”, 2011
39. Bayati Həsən. Cami-cəm ayin. Bakı, Mütərcim, 2011
40. Bartold V.V. Müsəlman dünyası tarixində xəzəryanı bölgələrin yeri. Bakı: Elm, 1999
41. Bakıxanov A.A., Gülüstani-İrəm. Bakı, Möminin, 2001
42. Bakıxanov A.A. Seçilmiş əsərləri.Bakı, Avrasiya Press, 2005
- 42^a. Cəlal Bəydiyi. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı, Mütərcim, 2007
43. Budaqova Z.İ., Hacıyev T.İ. Azərbaycan dili. – Bakı: Elm, 1992
- 43^a. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti. Bakı, Oğuz eli, 1998
44. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: «Elm», 2005
45. Bünyadov Z.M. Dinlər, təriqətlər, məzhəblər. Bakı,Şərq-Qərb,2007
46. Bünyadzadə Könül. İslam fəlsəfəsi: tarix və müasirlik. Bakı, Çaşıoğlu, 2010
47. Cabbarlı Cəfər. Əsərləri. Dörd cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005
48. Cavad Əhməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005
49. Cavid Hüseyn. Əsərləri. Beş cilddə. I cild. Bakı, «Lider», 2005
50. Cavid Hüseyn. Əsərləri. Beş cilddə. II cild. Bakı, «Lider», 2005
51. Cənnəti Əbdülxalıq. Fəxriyyə. Füyuzat jur., Bakı, 1907-ci il avqust
- 51^a. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 2-ci cild. Bakı, Elm, 1983
- 51^b.Cənubi Azərbaycan tarixinin ocerki (1828-1927).Bakı,Elm,1985
52. Cəfərov Nizami. Azərbaycanşunaslığın əsasları. Bakı: Pedaqogika, 2005

- 52^a. Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim,, 2008.
- 52^b. Cəfəroğlu Ə. Türkçülüyün məsələləri. İstanbul, Kutlu, 2020
53. Cəfərsoy İlhami. İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, "Xəzər univer.", 2006
54. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. 3 cilddə. III cild. Bakı, «Avrasiya Press, 2005
- 54^a. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. 3 cilddə. II cild. Bakı, «Avrasiya Press, 2005
- 54^b. Çəmənzəminli Y.V. Xarici siyasetimiz. "Azərbaycan", qəzeti, 1919-ci il, 11 iyul
- 54^c. Çobanzadə Bəkir. Seçilmiş əsərləri. V cilddə. III cild. Bakı, Şərq-Qərb, 2007
55. Dadaşzadə Məmməd. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, Elm, 1985
56. Elçibəy Əbülfəz. Bütöv Azərbaycan yolunda., Bakı, Nurlar, 2004,
57. Esxil. Seçilmiş əsərləri. Bakı, 2006
- 57^a. Elay Pərviz. Ulu türk tarixi: unudulmuş böyük kəşflər. "Millətçilik" qəzeti, Bakı, 24-30 iyul 2010
- 57^b. Elay Pərviz. Qədim türklərin dini baxışlarına dair. "Millətçilik" qəzeti, Bakı, 12-18 mart 2011-ci il
- 57^c. Elay Pərviz. Qədim türklərin dini baxışlarına dair. "Millətçilik" qəzeti, Bakı, 19 -25 mart 2011-ci il
58. Əliyev Fuad, Həsənov Urfan. İrəvan xanlığı.Bakı, Şərq-Qərb, 2007
- 58^a. Əliyev R. Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda ədəbiyyat (1905-1911)//Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XX əsr). İki cilddə, 2-cild. Bakı, Qanun, 2013
- 58^b. Əliyev Yunus (Yunus Oğuz). Türkün tarixinə yeni bir baxış. Bakı, Olaylar, 2007
- 58^c. Əliyev Yunus (Yunus Oğuz). Bəxtiyar Tuncay. Türkün gizli tarixi. Bakı, Apostrof, 2009
- 58^d. Əliyev Yunus (Yunus Oğuz). Qədim türklər və passiōnarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında. Bakı, "Apostrof" Çap Evi, 2012
59. Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (1-ci hissə). Bakı, "Təknur", 2011

60. Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə). Bakı, «Elm və Təhsil», 2014
- 60^a. Ələkbərov Faiq. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü. Bakı, Elm, 2007
- 60^b. Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I cild. Bakı, Elm və təhsil, 2018.
- 60^c. Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). II cild. Bakı, Elm və təhsil, 2020.
- 60^d. Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III cild. Bakı, Elm və təhsil, 2021.
61. Əlibəyazadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı, Gənclik, 1998
- 61^a. Əlibəyazadə Elməddin. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. Bakı, Yurd, 2005
- 61^b. Əlibəyli H. Cənubi Azərbaycan çar Rusiyasının geopolitik planında. II məqalə (Cənubi Azərbaycan ərazisində xristian dövləti yaratmaq planı). “İpək yolu” jurnalı, №2, Bakı, 1998
62. Ədilli Şirvani. Qacarlar dövlətinin... Türküstan qəzeti, 24-30 may 2016-cı il, №18 (434)
63. Əmin Abid. «Müsavat» jurnalı, 1995, №: 8
- 63^a. Əhməd Vüqar. Şeyx Məhəmməd Xiyabani. Bakı, Müəllim, 2010
- 63^b. Əhməd Vüqar. M.C.Pişəvəri: həyatı, mühiti və yaradıcılığı. Bakı, Göytürk, 1998
64. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, “Şərq-Qərb”, 2005
- 64^a. Əsədov Firdun. Nadir Şah Əfşar. Bakı, 2011
65. Əndəlib. Oğuznamə. Bakı, “Ulu”, 2010
66. Əhmədli Rafail. Azərbaycan dövlətçilik fəlsəfəsinə dair. Bakı, «Təknur», 2009
67. Əhmədli Rafail. Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: türkçülük, müasirlik, islamçılıq. Bakı, «Elm», 2007
- 67^a. Əhmədli R. Mirzə Kazimbəyin ictimai fikirləri. Bakı, Elm, 2012
- 67^b. Əhədov A.F. Azərbaycanda din və dini təsisatlar. Bakı, Azərnəşr, 1991
68. Əfəndiyev Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı, Şərq-Qərb, 2007

69. Əbülfəzəl Bahadır xan. Şəcərei-Tərakimə. Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002
70. Firdovsi Ə. Şahnamə. Bakı, «Öndər», 2004
71. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, Nurlan, 2006
- 71^a. Fəlsəfə ensiklopedik lügət. Bakı, Azərbaycan Enskilopediyası Nəşriyyatı, 1997
72. Gəncəvi N. Xosrov və Şirin. Bakı, “Lider”, 2004
73. Gəncəvi N. İskəndərnəmə. Bakı, “Lider”, 2004
- 73^a. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, “Lider”, 2004
74. Gökalp Ziya. Türkçülüyün əsasları. Bakı, Maarif, 1991
75. Hacıbəyli Üzeyir. Bir yaşı//«Azərbaycan» qəz., 1919-cu il, 28 may, №190.
- 75^a. Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005
76. Hacıyev Z. Fəlsəfə. Bakı, Adiloğlu, 2001
77. Heyət Cavad. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, Azərnəşr, 1993
78. Həsənzadə T. 18-19 əsr Əfşarlar və Qacaqlar dövrünün görkəmli Azərbaycan türkləri. Bakı, Elm və təhsil, 2013
- 78^a Həmidullah Məhəmməd. İslama giriş. Bakı, Tuna, 2019
79. Həbiboglu Vəli. Qədim türklərin dünyagörüşü. Bakı, “Qartal”, 1996
- 79^a. Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı, Azərnəşr, 1968
- 79^b. Həbibbəyli Ərəstun. Sivilizasiyaların kəsişməsində Türk dünyası. Bakı, Elm və təhsil, 2011
80. Həsənov H. Türklüyüümüz. Bakı, AzAtaM, 2007
- 80^a. Həsənli Cəmil. Sovet dövründə Azərbaycanın xarici siyaseti (1920-1939). Bakı, Adiloğlu, 2012
- 80^b. Həsənli Cəmil. Güney Azərbaycan: Tehran – Bakı – Moskva arasında (1939-1945). Bakı, “Diplomat”, 1998
81. Hüseynzadə Əli bəy. Qızılız qaranlıqlar içində yaşıl işıqlar. Bakı, Azərnəşr, 1996, s.180.
82. Hüseynzadə Ə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007
83. Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997
84. Hüseynzadə Əli bəy. Siyaseti-Fürusət. Bakı, Elm, 1994

85. Hüseyin Əfşar Cahangir. Azərbaycan Nadir Əfşar dövləti. Bakı, 2014
86. Hüseynov Heydər. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, «Şərq-Qərb», 2007
- 86^a. Hüseynoğlu Kamil. Qədim Turan: mifdən tarixə doğru. Bakı, Elm və təhsil, 2006
87. Homer. Odisseya. Bakı, «Öndər», 2004
88. Xaqani Şirvani. Seçilmiş əsərləri. «Lider nəşriyyatı», Bakı, 2004
89. Xəlilli X.D. Sovet tarixşünaslığı – milli ölüm elmi. Bakı, «MBM» MMC, 2010
- 89^a. Xəlilov Səlahəddin. Sivilizasiyalararası dialoq. Bakı, “Adiloğlu” nəşriyyatı, 2009
90. Xətayi Ş.İ. Əsərləri. Bakı, Şərq-Qərb, 2005
- 90^a. Xiyabani Məhəmməd. Azərbaycan // Azərbaycan publisistikası antologiyası. Bakı, “Şərq-Qərb”, 2007
91. İsmayılov M.Ə. Azərbaycan tarixi. Bakı, 1993
- 91^a. İbrahimov Mirzə. Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında // “İnqilab və mədəniyyət” jurnalı, Bakı, 1947, №4
92. İmanov H. Fəlsəfənin əsasları. Bakı, Turan evi, 2007
93. Kalankatuklu Moisey. Albaniya tarixi. Bakı, Avrasiya press, 2006
94. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, «Öndər nəşriyyatı», 2004
- 94^a. Kramer Semuel. Tarix Şumerdən başlanır. Bakı, 2009
95. Qarabağnamələr. I kitab. Bakı, “Şərq-Qərb”, 2006
96. Qarabağnamələr. II kitab. Bakı, “Şərq-Qərb”, 2006
- 96^a. Qafarov Anar, Şirinov Aqil. İslam fəlsəfəsi. Bakı, Tuna, 2019
97. Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı, “Elm”, 2002
- 97^a. Qaradağlı Eldar. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV yayınları, 2012
98. Qaşqay S. Manna dövləti. Bakı, Azərnəşr, 1993
- 98^a. Qaspıralı İsmayıll. Türküstən üləməsi. «Örnək», Bakı, 2001.
- 98^b. Qaspıralı İ.B. Dildə, fikirdə, işdə birlik. İ.Qaspıralı 1851-1914. Qartal, Bakı, 2002.

- 98^c. Qasimzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Ali məktəblər üçün dərslik. Bakı, "Maarif", 1966
99. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994
- 100.Qədim Şərq ədəbiyyatı müntəxəbatı. Bakı, «Şərq-Qərb», 2007
- 100^a. Qəfəsoğlu İbrahim. Türk milli kültürü. Bakı, BXQR, 2017
- 101.Qəşəmoğlu Əhməd. Postmodernizmin tarixi, mənəvi kökləri və mahiyyəti. http://avanqard.net/index.php?action=static_detail&static_id=56363
- 101^a. Qəşəmoğlu Əhməd. Sosial idarəetmənin fəlsəfi və psixoloji problemləri. Bakı, Elm və təhsil, 2008.
- 102.Quliyeva Zibeydə. Türk inancında Tenqriçilik. Ustad. 02 (9) fevral 2017
- 103.Qüddusi Hüseyin M. Nadir Şah (Fars dilindən tərcümə edən və ön sözün müəllifi Məhəmməd Əli Müsəddiq). Bakı, Gənclik, 1999
- 104.Qumilyov L. Qədim türklər. Bakı, Gənclik, 1993
- 104^a. Qurani-Kərim. Bakı, «Çırraq», 2005, 636 səh. (tərtibçilər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev).
- 105.Quluzadə Z. V.A.Şnirelmana cavab... Bakı: «Təknur», 2009
- 105^a. Quliyev Aqşin. Zərdüştlüyün sosial-siyasi və hüquqi ideyaları. Bakı, "Xəzər Univers.", nəşriyyatı, 2016
- 106.Marağayı Zeynalabdin. İbrahim bəyin səyahətnaməsi. Bakı, «Avrasiya press», 2006
- 106^a. Mahmudov Yaqub. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, «Təhsil», 2005
- 107.Mustafa Fazıl. Azərbaycanda türk miliyi və saxta tarix problemi. Bakı, "Nurlar", 2014
- 108.Mustafayev F.Q. Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü. İstanbul, 2005
- 108^a. Mustafayev Vidadi. Cənubi Azərbaycanda milli şürur (XX əsrin birinci yarısı). Bakı, Əbilov, Zeynalov və öğulları, 1998
- 109.Mustafayeva Nisə. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995
- 110.Mirəhmədov Əziz. Əhməd bəy Ağaoğlu. Bakı, "Ərgünəş", 2014
- 111.Məmmədquluzadə Cəlil. Əsərləri. IV cilddə, II cild. Bakı, Öndər, 2004

112. Məmmədquluzadə Cəlil. Əsərləri. IV cilddə. III cild. Bakı, Öndər, 2004
113. Məmmədquluzadə Cəlil. Əsərləri. IV cilddə, IV cild. Bakı, Öndər, 2004
114. Məmmədəzadə İlham. Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər. Bakı, Təknur, 2012
115. Mədətoğlu Aydın. Türkələr (tarixi oçerk). Bakı, "E.L." NPS MMC, 2012
116. Mədətoğlu Aydın. Güney Azərbaycan türkləri son 100 ildə, Bakı, Adiloğlu, 2012
- 116^a. Mədətli Eynulla. Azərbaycan tarixi məsələləri İran tarix-şünaslığında (XX əsrin əvvəlləri). Bakı, Turxan NPB, 2017
- 116^b. Mədətli Eynulla. İranda Azərbaycan tarixi məsələləri. Bakı, Turxan NPB, 2020
117. Məmmədova Fəridə. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərnəşr, 1993
- 117^a. Məmmədli Pərvanə. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, Elm, 2009
- 117^b. Məmmədli Qulam. Şeyx Məhəmməd Xiyabani (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən). Bakı, Azərnəşr, 1949
118. Mərdanov M.C., Quliyev Ə.Q. «Azərbaycan Respublikasının dövlət rəmzləri». B: Çəsioglú, 2003
- 118^a. Məlikzadə Tohid. İttihadi-tərəqqi cəmiyyəti və Məşrutə inqilabı//Məşrutə inqilabı-100 (Məqalələr toplusu). Bakı, 2005
- 118^b. Məlikzadə Tohid (Dilməqani). Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində-Soyqırımlar. Bakı, Bakı çap evi, 2010
119. Məmmədov İsmayıł. Azərbaycan türk tarixi. İstanbul, Ötkən, 2009
- 119^a. Məmmədov Altay. Oğuz səltənəti. Bakı, Azərnəşr, 1992.
- 119^b. Məmmədov Fuad. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi. Bakı, Çıraq, 2008
120. Mənzum Oğuznamə. Bakı, "Ulu" İKF, 2005
- 120^a. Mənsur Səməd. Seçilmiş əsərləri. Şərq-Qərb, Bakı, 2006
121. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006

- 121^a.Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992
- 122.Müznib Ə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006
- 123.Mövsümova Lala. Azərbaycan qadını uzaq keçmişdən indiyədək. Bakı, «Ulu», 2003
- 123^a.Monqolların gizli tarixi.Bakı,MBM,2011(tərcümə Ramiz Əskər)
- 124.Nadir Şah Əfşarın məktublaşması. Bakı, “Nurlan”, 2007
- 125.Nadir Şah Əfşar: diplomatik yazışmalar. Bakı, “Şərq-Qərb nəşriyyat Evi”, 2015
- 126.Namazov Qara. C.Cörkvördün tarixi kəşfləri. Bakı, 2010,
- 127.Nehru C. Ümumdünya tarixinə nəzər. Bakı, «Şərq-Qərb», 2006
- 128.Nərimanov N. Nadir Şah (Seçilmiş əsərləri). Bakı, “Lider nəşriyyat”, 2004
- 129.Nəsibli Nəsib. Güneyli-Quzeyli məslələrimiz. Bakı, Aypara3, 2013
- 129^a. Nəcəfli Güntəkin. Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917-1918). Bakı, “Azərbaycan Tarixçiləri” İB, 2015
- 130.Özdək Rəfiq.Türkün Qızıl kitabı. IV cilddə, I cild. Bakı, Yaziçı, 1996
- 130^a. Özdek Rəfiq.Türkün Qızıl kitabı. IV cilddə, II cild. Bakı, Yaziçı, 1996
- 131.Pakrəvan Əminə. Abbas Mirzə və Azərbaycan. Bakı, Qanun, 2007
- 131^a. Politologiya. İzahlı lügət (baş red., R.Mehdiyev). Bakı, «Şərq-Qərb», 2007
- 132.Pişəvəri S.C. Məqalələri. Bakı: Azərnəşr, 2016
- 132^a. Pişəvəri S.C. Xatirələr. Bakı: ADF-nin nəşri, 2005
- 133.Radlov V.V. Sibiryadan. II c., İstanbul, 1956
- 134.Rəsulzadə M.Ə. İran Türkləri. Bakı, “Təknur”, 2013
- 135.Rəsulzadə M.Ə. Əsərləri (1903-1909). I cild, Bakı, Azərnəşr, 1992
- 136.Rəsulzadə M.Ə. Əsərləri (1909-1914).II cild,Bakı, Şırvannəşr,2001
- 137.Rəsulzadə M.Ə. Əsərləri. III cild, Bakı, “Elm”, 2012

138. Rəsulzadə M.Ə. Əsərləri. IV cild, Bakı, “Qanun nəşriyyatı;”, 2013
139. Rəsulzadə M.Ə. Əsərləri. V cild, Bakı, “Təhsil”, 2014
140. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. B.: Gənclik, 1990
141. Rəsulzadə M.Ə. Əsərləri (Mühabirət dövrü: Türkiyə, 1922-1929). I cild, Bakı, “OL” npkt, 2014
142. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990
143. Rəsulzadə M.Ə. Azərbaycan və İran (Əsərləri). V cild (1918-aprel, 1920). Bakı, “Təhsil”, 2014, səh.244
144. Rəsulzadə Məhəmməd Əmin. Panturanzm. Qafqaz sorunu. Bakı, Təknur, 2012
145. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı. Çıraq, 2008
- 145^a. Rəsulzadə M.Ə. Milli birlik. Bakı, Çıraq, 2009
146. Rəşidəddin F. Oğuznamə. Bakı, Azərnəşr. 1992
- 146^a. Rəhimli Səbahi. Avesta gerçəyi. Zərdüştilikdə mərasim və bayramlar. “Aspoliqraf”, Bakı, 2018
147. Rəcəbli Ə. Ulu Türk'lər. Bakı, “Nurlan”, 2003
- 147^a. Rzasoy Seyfəddin. Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). Bakı, “Nurlan”, 2009
148. Rüstəmov Y.İ. Fəlsəfənin əsasları. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2004
149. Rüstəmov Y.İ. Tarixi lokal sivilizasiyaların qarşılıqlı münasibəti kimi. Bakı, “Səda”, 2007
- 149^a. Rüstəmov Y.İ. Siyasi-hüquqi təlimlər tarixi Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2000
150. Sabir M.Ə. Hophopnamə. İki cilddə, I cild. Bakı, Şərq-Qərb, 2004
151. Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2004
152. Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994
153. Səfərov Yusif. Qədim Azərbaycan: nə bilirik. Bakı, Azərnəşr, 1989
- 153^a. Səfəri Həsən. Cənubi Azərbaycan: 1918-ci il soyqıdırımı. Bakı, “Araz” nəşriyyatı, 2016

154. Süleymanov M. Nadir Şah Əfşar. Tehran, 2010
155. Süleymanoğlu Fikrət. Səhənd. Bakı, Nurlar NPM, 2017
156. Süleymenov O. Az-Ya. B.: Şərq-Qərb, 2007
157. Sümer Faruk. Oğuzlar. Bakı, «Elm», 1994
158. Şahtaxtlı M. Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı? “Kaspi”, 1891, № 93
159. Şaiq Abdulla. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, 2005
160. Şaman əfsanələri və söyləmələri. Bakı, Yaziçı, 1993
161. Şirvani S.Ə. Seçilmiş əsərləri. 3 cilddə. II cild. Bakı, Avrasiya Press, 2005
162. Şirvani S.Ə. Seçilmiş əsərləri. 3 cilddə. III cild. Bakı, Avrasiya Press, 2005
163. Şükürov A. Mifologiya.VI kitab//Qədim türk mifologiyası. Bakı, 1997
- 163^a. Şükürov A. Mifologiya. I kitab.Bakı, Elm,1995
164. Şükürov A. Şərq fəlsəfəsi və filosofları. Bakı, Elm, 2005
165. Şükürov A. Mifologiya. III kitab. Bakı, Elm, 1996
166. Şükürov A. Fəlsəfə. Bakı, «Adiloğlu», 2002
167. Şəfizadə Balaoglan. «Avesta» əbədi abidə kimi – Zərdüştün qataları. Avtoreferat. Bakı, 1996-cı il
168. Şəmsizadə N. Azərbaycançılıq. Bakı, 2006
- 168^a. Şəmsizadə N. Azərbaycan ideologiyası. Bakı, “Sabah”, 1996
169. Şəbüstəri Mirzə Əli Möcüz. Seçilmiş Əsərləri.Bakı,Şərq-Qərb,2004
170. Şopenhauer Artur. Dünya iradə və təsəvvür kimi. 1. Cild, Bakı, Təknur, 2011
171. Tahirzadə Ədalət. Nadir Şah Əfşar (tərcümeyi-hal ocherki). Bakı, “Çıraq” nəşriyyatı, 2005
172. Tatarıstan MDA, f. 1186, iş 14, vərəq-24-36.
173. Tağıyev Əlikram. Milli kimlik və multikultural proseslər. Bakı, Gənclik, 2017
- 173^a. Tağıyeva Şövkət, Rəhimli Əkrəm, Bayramzadə Səməd. Güney Azərbaycan (məlumat kitabı, Bakı, Orxan, 2000
174. Türk xalqları ədəbiyyatı. Qədim dövr. Bakı: Çəşioğlu-Az. Atatürk Mərkəzi, 2006

175. Toğan Zeki Velidi. Umumi Türk Tarihine Giriş. İstanbul, Enderun, 1981,
176. Təriyəti Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı. Azərnəşr, 1987
- 176^a. Ulusel Rahid. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı, Elm, 2005
- 176^b. Ulusel Rahid. Qloballaşma və Türk Sivilizasiyası. Bakı, Çəşioğlu, 2005
177. Vəliyev M.H. Azərbaycan (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk). Bakı, «Azərbaycan», 1993
- 177^a. Vəlixanlı Nailə. Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər. Bakı, Elm və təhsil, 2016
- 177^b. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşunas-səyyahları Azərbaycan haqqında. Bakı, Elm, 1974
178. Zərdabi Həsən bəy. Əkinçi. 1875-1877. Tam mətni. Bakı, Avrasiya Press, 2005
179. Zərdabi Həsən bəy. Azərbaycan publisistikası antologiyası. Bakı, «Şərq-Qərb», 2007
180. Zəhtabi M.T. İran Türklerinin qədim tarixi. Bakı, "Şəms", 2010
- 180^a. Zərəndi Nəbil. Dan yerinin şəfəqləri. Bakı, 2001

Türk dili (Türkiyə)

181. Abdurraman, Ateş. Avşarlı Nadir şah ve döneminde Osmanlı-İran mücadileleri (doktora tezi). İsparta, 2001
- 181^a. Akgündüz, Ahmed, Öztürk Said. Sorularla erməni məsəlesi. İstanbul, Pasifik ofset, 2008
- 181^b. Ağayev, Ahmet. Türk alem-i. Türk Yurdu, sayı 1, yıl 1, 30 kasım 1911
- 181^c. Aka, İsmail. Timur ve devleti. Ankara, TTK, 2014
182. Albayraq, Rəcəb. Türklərin İran. Yaxın gələcək. 2 cilddə. 1-ci cild. Bakı, Elm və təhsil , 2016
- 182^a. Albayraq, Rəcəb. Türklərin İran. Yaxın gələcək. 2 cilddə. 2-ci cild. Bakı, Elm və təhsil , 2016
- 182^b. İnan, Abdülkadir. Tarihte ve Bugün Şamanizm Materyaller Ve Araştırmalar. Ankara, Türk Tarih Kurumu , 2017

183. Bayar C. Atatürkün metodolojisi və günümüz. İstanbul, Kervan, 1978
- 183^a. Baykara Hüseyin. İran inkılabi ve Azatlık Hareketleri. İstanbul, 1978
- 183^b. Başbuğ Alparslan Türkeş doğumunun 100. Yılında. Konya, Buğra, 2017
- 183^c. Bayrakdar Mehmet. Medler ve Türkler. Ankara, Akçağ yayınları, 2013
184. Caferoğlu Ahmed. İran Türkleri. İstanbul, 1968
185. Canbolat İbrahim S. Avrupa Birliği. Uluslararası bir Sistemin Tarihsel, Teorik, Kurumsal, Jeopolitik Analizi ve Gelişme Sürecinde Türkiye ile İlişkiler. İstanbul: ALFA, 2002
186. Cevizoğlu Hüseyin. Coğrafiyadan tarihe. Türk tarihi içinde Anadolu. TSAEM yay., İstanbul 1991
187. Çağlar Gazi. Uygarlıklar Arası Savaş Miti. Dünyanın Geri Kalan Bölümüne Karşı Batı. Samuel Hantington'un «Kültürler Mücadelesi» Tezine Yanıt. İstanbul: Bilge Yayınları, 2003
188. Çakmak Haydar Prof. Dr. Türkiye Avrupa Birliği İlişkileri. 2 Baskı, Ankara: Rlatin, 2007
- 188^a. Demir, Necati. Türklerin en eski destanı Ulu Han Ata Bitiği. İstanbul, Ötüken, 2018
- 188^b. Demir, Necati. Türkluğun Binlerce Yıllık Anayasası: Oğuz Kağan Töreni (Vasiyyetleri ve Girişimleri). İstanbul, Ötüken, 2018
189. Çörçvörd Ceyms. Batık Kita Munun çocukları. Çevrəni Ercan Arısoy, İzmir, 2008
- 189^a. Ersoy M.Akif. Safahat. İstanbul, Dergah, 1998
- 189^b. Elekberov Faiq. Muhammed Emin Resulzadenin Dünya Görüşü. Konya, Buğra, 2014
- 189^c. Erman Altun. Popüler türk kültürünün dünya kültürlerine etkisi ve katkısı //VI Uluslararası türk kültür konresi bildirileri. IV cilt. Atatürk Kültür Merkezi Başkanlığı Yayınları. Ankara, 2009
190. Fukuyama, Frankis. Tarihin sonu ve son insan. İstanbul, Profil, 2014
- 190^a. Freud, Sigmund. Musa ve Tektanrılı din (üç inceleme). İstanbul, Say yayınları, 2012

191. Güngör Erol. Sosyal meseleler ve aydınlar. İstanbul. Ötüken. 2003
192. Güngör Erol. Kültür Değişmesi ve Milliyetçilik. İstanbul. Ötüken. 2007
- 192^a. Gaspirali İsmayıл. Seçilmiş eserleri: II. Fikri eserler. İstanbul, Ötüken, 2008
193. Gökalp Ziya. Türkleşmek, islamlamak, muasirleşmek. İstanbul, Akvaryum, 2005
194. Gökalp Ziya. Türk medeniyeti tarihi. İstanbul, Bilgeoğuz, 2013
195. Gökdemir Ayvaz. Düşüncə tarihimizden portreler. İstanbul, "Bayrak", 2005
- 195^a. Galiyev, Sultan. Bütün Eserleri. Yay. Haz. Özgür Erdem. İstanbul: İleri Yayıncıları, 2006
196. Hazard Paul. Batı düşüncesindeki büyük deyişme. İstanbul, Ötüken, 1999
- 196^a. İbn Fadlan seyahetnamesi. İstanbul, 1975
197. Kaşgarlı Mahmud. Divanü Luğat-İt Türk. Konya, Egitim Kitabevi, 2012
- 197^a. Kazvini, Hamdullah Müstevfi-yi. Tarihi-i Güzide. Ankara, Türk Tarih Kurumu, 2018
198. Kafesoğlu İ. Türk milli kültürü. İstanbul, 1983,
199. Karatay Osman. Oğuz Hanının kimliği ve tarihi kişiliği üzerine// Çağdaş bilimler işliğinde Oğuz Kağan destanı. Ankara, Kripto, 2014
- 190^a. Karatay Osman. İran ile Turan. Hayali milletler çağında Avrasiya ve Orta Doğu. Ankara, KaraM Yayıncıları, 2003
200. Köprülü Mehmet Fuad. Türk edebiyatı tarihi. Ankara, Akçağ yayınları, 2004
201. Koçoğlu N. Türk mədəniyyəti üzərinə düşüncələr. İstanbul, Ötkən, 1991
202. Kuçuradi İ. Şopenhauer ve insan. Ankara, TFK yayınları, 2006
203. Muhametdinov Rafael. Türk Dünyası ve Dünya Görüşü. Türk Yurdu dergisi, nisan 2015, sayı 332
204. Meriç Cemil. Kültürden irfana. İstanbul, İletişim, 2013
205. Necib Asım, Orhon kitabeleri, İstanbul, 1914
- 205^a. Nesibli Nesib. Azerbaycan tarihi: Millet-Devlet-Siyaset. Anakra, Altınordu, 2019

206. Nitsşe Fridrix. İyinin ve kötüün ötesinde. İzmir. İlya yayın evi, 2012
207. Nitsşe Fridrix. Böyle buyurdu Zerdüşt. Ankara, Nilüfer, 2010
208. Nuri C. Türk inqilabı. İstanbul, Kaknüs, 2000.
209. Ögel Bahaddin. Türk mitolojisi. 2 c. Ankara, TTK, 1993
- 209^a. Ögel Bahaddin. Büyük Hun imperiyası. I cild. İki cilddə. Bakı, Gənclik, 1992
- 209^b. Ögel Bahaddin. Büyük Hun imperiyası. II cild. İki cilddə. Bakı, Gənclik, 1992
- 209^c. Ötemiş Hacı. Çengiz-Name. Ankara, Türk Tarihi Kurumu, 2018
210. Öztürk Osman Metin. Amerika Çökerken. Yeni Kutuplaşma. Ankara: Fark Yayımları, 2007
- 210^a. Özgür Barış Etli. Bilimeyen Şamanizm. Ankara, Gece Kitablığı, 2019
211. Resulzade M.E. Hatıralar ve Kafkasya. İstanbul, 2011
212. Said Edvard. Oryantalizm: Sömürgeciliyin kaşf kolu. İstanbul, Pınar yayınları, 1982
- 212^a. Saray Mehmet. Kuzey ve Güney Azerbaycan türklerinin tarihi. Bakı, “Şərq-Qərb”, 2010
213. Svyatovski Tadeuş. Rus Azerbaycanı. Ankara, 1988, s.54.
214. Şem'dani-Zade Fındıklı Süleyman Efendi, Mür'it Tevarih, yay. M. Aktepe, İstanbul 1976
- 214^a. Şevket Fahreddin. İran (İklim, halk, iktisadiyyat, ictimaiyyat, müessesət-ı medeniyye, adatt-ı miliyye). Ankara, TTK, 2017
215. Tanrikulu Murat. Oğuz Kağan destanında geçen etnonimler ve yer adları/ Çağdaş bilimler işliğinde Oğuz Kağan destanı. Ankara, Cripto, 2014
- 215^a. Tanıl Bora, Medeniyet kaybı: Milliyetcilik və Faşizm Üzerine Yazilar. İstanbul, Birikim Yayınlar, 2011
216. Taberi. Milletler ve Hükümdarlar Tarihi, I cild. İstanbul, MEB yayınları, 1991
217. Taberi. Milletler ve Hükümdarlar Tarihi, II cild. İstanbul, MEB yayınları, 1991
218. Tanyu Hikmet. Türklerin din tarihcesi. İstanbul, 1978
219. Taşkin A., Becermen M., Rönesans, Yeniçağ ve XIX. Yüzyıl Felsefesi Tarihi. Ankara, Sentez, 2013

220. Turan Osman. Türk cihan hakimiyeti mefkuresi tarihi. İstanbul, Boğaziçi yay., 1995
221. Turan Refik. Azerbaycanda ilk ve Orta öğretimde Tarih Öğretimi ve Ders Kitapları (Sovyet Azerbaycanından Azerbaycan Cumhuriyetine). Ankara, AKDTYK Atatürk Araştırma Mərkəzi, 2015
222. Turan Refik. Azerbaycanda Okutulan Tarih Ders Kitablarında Stalin və Uygulamalarına Yakşalım. Ankara, Bilig, 2013, sayı 67
223. Turan Refik. Türk Dünyası İçin Ortak Tarih Ders Kitabı Yazımı Meselesi. Ankara, Türk Yurdu, Nisan 2015, sayı 332
- 223^a. Türkeş Alparslan. Bunalımdan çıkış yolu. İstanbul, “Emek Matbaacılık ve ilancılık”, 1980, s.30-31
224. Toynbee A. J. Uygarlık yargılanıyor. İstanbul, Örgün, 2011
225. Ülken Hilmi Ziya. Türk tefakkür tarihi. İstanbul, Yapı Kredi Yayıncılığı, 2013
226. Ülken Hilmi Ziya. Türkiyede Çağdaş Düşünce Tarihi. İstanbul. Ülken. 2013
- 226^a. Yenisey Güllara. İranda etnopolitik hareketler (1922-2004), İstanbul, Ötüken, 2008

Rus dilində

227. Абуль-Хасан Али Надви. Что потерял мир по причине отхода мусульман от Ислама. Пер. с англ. М., Изд. дом «Ансар», 2006
228. Арунова М.Р., Ашрафян К.З. Государства Надир шаха Афшара. Москва, 1958.
229. Алиев И.Г. История Мидии. Баку, «Изд. АН Азерб. ССР», 1960
- 229^a. Aqaoqlu A. Kafkas qez., Tiflis, 31 mart, №86, 1892
- 229^b. Алекперов А.К. Исследования по археологии и этнографии Азербайджана. Баку, 1960.
230. Бакиханов А.К. Гюлистани-Ирам. Б., 1926 г
- 230^a. Bezertinov Rafael. Qeopolitika i praviteli Tataro-Monqolskix imperiy. Kazan, “Slovo”, 2013
- 230^b. Bezertinov Rafael. Tenqrianistvo – reliqiya turkov i monqolov.

- Kazan, "Slovo", 2000
- 230^c. Bezertinov Rafael. Drevnoturkskoe mirovozzrenie tenqrianistvo. Kazan, "Slovo", 2006
231. Бартолд В.В. Сочинения, т. II, ч. 1. М., 1963
- 231^a.Бартолд В.В. Мусульманский мир//Ислам. Энциклопедия культуры и искусства. Москва, Эксмо, 2010
- 231^b. Бартольд В. В. Место прикаспийских областей. Сочинения. Том2. Москва, Наука, 1964
- 232.Boqdanov L. Duxovenstvo: Mudjtexidi, ix rol v qosudarstve Sefevidov. Borba Nadir Şaxa s şıitvom. Drevnie çarstva Vostoka: Midiya. Persia. İran. Sostavitel: İ.Q.Sareva. Moskva, 2003
- 233.Bosvort K. Muslimanskie dinastii. Spravoçnik po xronloqii i qenaloqii (rus dilində). Moskva. 1971
- 234.Бугков П. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869
- 235.V sostav armyanskoqo panteona voşel i boq Tork. (İAN, 1980, 71)
- 236.Гумилев Лев. География этноса в исторический период. Ленинград. 1990
- 236^a. Гумилев Лев. Etnoqenez i bosfera zemli. Ленинград. 1989
- 236^b. Геюшев З.Б. Философская мысль в Советском Азербайджане. Баку, 1979
- 237.Bibileyskiy Ensiklopediçeskiy Slovar. Toronto, 1989
- 238.Данилевский Н.Я. Россия и Европа, Библиотека Вехи, М., 2003
- 239.Дьяконов И.М. История Мидии (от древнейших времен до конца 4 века до н.е.). Москва-Ленинград. "Изд. АН СССР", 1956
- 240.История азербайджанской философии, т.1.Баку:Элм,2002
- 240^a. İvanov M.S. Oçerk istorii İrana. Moskva, 1952
- 241.Kadjar Çinqız. Kadjarı. Baku, XXI YNE, 2001
- 241^a. Казым-бек М. Избранные произведения. Баку,Элм, 1985
- 241^b. Казым бек Мирзэ. Mifoloqiya Persov, po Ferdousi. Jurnal "Severnoe obozrenie. S.-Peterburq, 1848 q.,
- 242.Кретаци Avraam. Повествование. Перевод. Н.К. Корганияна. Ереван, 1973

- 243.Кишишев С.Р. Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персии после его смерти.Тифлис, 1889
- 244.Кулизаде З. Концептуальные проблемы исследования социокультурного развития (конец XX – начало XXI вв.). ч.II. Баку: «Текнур», 2009
- 244^a. Кулизаде З.А. Из истории азербайджанской философии в VII-XVI вв. Баку, Элм,1992.
- 245.Локкарт Л. Надир шах. Критическое исследование на основе первоисточников (Лондон, 1938). Перевод с английского Н.Р. Гезаловой. Баку, 2004
- 246.Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948.
- 247.Мамедова Ф. Кавказская Албания и албаны. Баку, ЦИКА. 2005
- 248.Маковельски А.О. Авеста. Баку, «Изд. АН Азерб. ССР», 1960
- 248^a. Marr N.Y. İştir. Yafetiçeskiy sbornik. vyp.V, Leninqrad, 1927
- 249.Ницше Ф. Так говорил Заратустра. Санкт-Петербург, Ленинзатдат, 2010
- 250.Очерк по истории Азербайджанской философии. I том. Баку, Элм, 1966
- 251.Реклю Елизе. Человек и земля. ТИ, Ст-Петербург, Изд., Брокгауза и Ефрана, 1906
- 251^a. Рзакулизаде С. Дж. Из истории философской мысли Азербайджана. Баку, Текнур, 2010
- 252.Сумбатзаде А.С. Азербайджанцы – этногенез и формирование народа. Баку, Элм, 1990
- 253.Тойнви А.Дж. Постижение истории. .Москва, Айрис-Прессо, 2003
- 253^a. Тойнби А.Дж. Исследование истории. Москва, АСТ, 2010
- 253^b. Тойнби Арнольд. Цивилизация перед судом истории. Москва, Прогресс, 1996
- 254.Тер-Аветисян С.Походы Тамас-Кули-хана (Надир шаха) и избрание его шахом в описании Акопа Шамахеци.Тифлис,1932
- 254^a. Şopen İ.İ. Kavkaz i eqo drevnie obitateli. SPb, 1866

- 255.Умберто Эко. Возможный крестовый поход. Сценарий // Полный назад. «Горячие войны» и популизм в СМИ. М., Эксмо, 2007, с. 38-47.
- 256.Хюбнер К. Нация: от забвения к возрождению. Москва, Кантон, 2001
257. Xorenskiy M. Armyanskaya istoriya soçinenya Moissem Xorenskim. ç. 1, SPb, 1808
- 257⁸. Зарринкуб Абдол Хосейн. Исламская цивилизация. Москва, Андалус, 2004

Digər əcnəbi dillərdə

- 258.Axworthy M. The Sword of Persia: Nader Shah from tribal warrior to conquering turant. London, 2006
- 259.Astrabadi Mirzə Mehdi xan. Tarix-e Cahanqoşa-ye Nader-i. Tehran, 1368.
- 260.Mərvi Məhəmməd Kazım. Aləm Ara-ye Naderi. I cild. III cilddə. Tehran, 1371 (h).
- 261.Esnadi ez Revabet-ı İran ve Rusye ez Safaviye ta Kacariye, Ter. Rahim Musulmanyan Kubadiyani, Behruz Musulmaniyen Kubadiyani, Tahan 1387
- 262.Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə'd əz hezaro çeharsed sal), Fərzad yayınları, II cild, 1375
- 263.Weissbach F.H. Die Keilinschriften der Achameniden. Leipzig, 1911
- 264.Reza A.Heyət-e fövqaladi-ye Qafqaziyə. Çap-e əvvəl. 1379.Tehran
- 265.Kaviyanpur Əhməd Sarvan. Tarih-e omimi-ye Azərbaycan. Tehran, Asya, 1346
- 266.Kesrevi Ehmed. Azeri, ya zeban-e bastan-e Azerbayqan, Tehran, Taban, 1317
- 267.Kesrevi Ehmed. Şəhriyaran-e-qomnam. Tehran, 1928
- 268.Kesrevi Ehmed. Tarix-e hijdahsale-ye Azərbaycan. Tehran, 1353/1974
- 269.Chaunu P. European Expansion in the Later Middle Ages, Amsterdam, 1979
- 270.Gonidec P.-F., Charvin R. Relations internationals, Paris, 1984

- 271.Jones E.L. The European Mirakle: Economics and Politics in the Histors of Europe and Asia, Cambridge, 1981, Part. 8
- 272.Huntington S. P. The Clash of Civilization?, Foregn Affairs, 1993 May-June
- 273.Eckhard Henscheid. Neger, Frankfurt-Mayn, 1985
- 274.Lindberg Leon N. The Politikal Dynamics of European Economic Integration Standard, University Press, 1963
- 275.McDonald Maryon. “European identity-an anthropological approach”, Reflections on European identity, ed. Thomas Jansen, European Commission Working Paper, 1999
- 276.Marchal A. L’Europe solidaire, Paris, 1964
- 277.Mingst Karen. Essentials of international relations, New York, London: W-W-Norton&Compony, 1999. – 297 P.
- 278.Montbrial T. de. La guerre et la diversite du monde. Les Etats-Unis contre l’Europe puissance, Paris , 2004
- 279.Morin E. Peuser l’Europe, P., 1967
- 280.Pinder John. European Communities: The Building of a Union, Oxford, 1991.
- 281.Philippe Moreau. Defarges introduction a la geopolitique, Paris, 1994.
- 282.Tibi Bassam. Krieg der Zivilisationen, Hamburg, 1995
- 283.Toynbee Arnold J. Civilization on Trial, Zurich/Viyana, 1949
- 284.Sbragia Alberta. Thinking about the European Future: the Uses Comparison in Europopolitics, Wash., D.C., 1992

FAİQ ƏLƏKBƏRLİ

**TURAN SİVİLİZASIYASINA GİRİŞ:
TURAN MƏFKURƏSİ VƏ TANRİÇİLİQ**

**«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ**

**Üz qabığının dizayneri: Kamran İbrahimov
Tekniki redaktor: Rövşənə Nizamiqızı**

Çapa imzalanmış **12.04.2021**
Şərti çap vərəqi **31. Sifariş № 177**
Kağız formatı **60x84 1/16.** Tiraj **300**

*Kitab “Elm və təhsil” nəşriyyat-poligrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.*

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4